

HEYDƏR ƏLİYEV

MÜSTƏQİLLİYİMİZ

ƏBƏDİDİR

otuz altıncı kitabı

sentyabr, 2001 - noyabr, 2001



AZƏRNƏŞR
BAKİ-2011

HEYDƏR ƏLİYEV

çıxışlar • nitqlər

bəyanatlar • müsahibələr

məktublar • məruzələr

müraciətlər • fərmanlar

- 948 -

Azərbaycan Respublikası Prezidentinin

İşlər idarəsi

PREZIDENT İŞLƏR İDARƏTİ



AZƏRNƏŞR
BAKİ-2011

Buraxılışına məsul
akademik

RAMİZ MEHDİYEV**ƏLİYEV HEYDƏR**

Ə 56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 2011, 512 səh.

Müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində ölkəmizin surətli iqtisadi tərəqqisi və yüksəlmişinə, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlara, görkəmli ədəbiyyat və incəsənət xadimləri, məşhur idmançılarla görüşlərə, eləcə də ictimai-siyasi həyatın digər mühüm məsələlərinə aid materiallar toplanmışdır.

Bu cildə, həmçinin ölkəmizə səfər etmiş Türkiyə, Fransa, Küveyt, Gürcüstan, Ukrayna, Hindistan, Rusiya dövlət və hökumət nümayəndələri ilə görüşlərin, danışqların materialları, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 10-cu ildö-nümünsə həsr olunmuş təntənəli mərasimdə, Bakıda keçirilən Dünya azərbaycanlılarının 1-ci qurultayında söylədiyi dərin məzmunlu nitqi, kütłəvi informasiya vasitələrinə verdiyi dolğun bəyanat və müsahibələri daxil edilmişdir.

Bütün cildlərdə olduğu kimi, bu cilddə də Ulu Öndərin Dağlıq Qarabağ məsələsinə dair AŞ-nin, ATƏT-in Parlament Assambleysının sədr-ləri, BMT-nin nüfuzlu nümayəndələri ilə görüşləri, bu münaqişə ilə bağlı prinsipial mövqeyi öz əksini tapmışdır.

Ə 56 — **0801000000**
M – 651(07) – 2011

BBK-32

**BİLİK GÜNÜ VƏ YENİ DƏRS İLİNİN
BAŞLANMASI MÜNASİBƏTİLƏ
BAKININ SƏBAİL RAYONUNDAKI
TOFIQ İSMAYILOV ADINA RİYAZİYYAT VƏ
İNFORMATİKA TƏMAYÜLLÜ 6 SAYLI
MƏKTƏB-LİSEYDƏ KEÇİRİLƏN
MƏRASİMDƏ NİTQ**

1 sentyabr 2001-ci il

Əziz uşaqlar, əziz müəllimlər!
Hörmətli valideynlər!

Mən sizin hamınıizi Azərbaycanda yeni dərs ilinin başlanması münasibətile təbrik edirəm və Azərbaycanın bütün təhsil ocaqlarına, bütün məktəblərinə, bütün müəllimlərinə, təhsil alan uşaqlara və gənclərə uğurlar arzulayıram.

Hər il sentyabr ayının 1-i böyük bayrama çevirilir. Çünkü məktəblər açılır, uşaqlar istirahət etdikdən sonra yenə də siniflərinə qayıdırılar. Ancaq bununla bərabər, hər məktəbin birinci sinfinə yeni uşaqlar gəlir. Bu il Azərbaycanda birinci sınıfə 160 min uşaq qəbul olunmuşdur. Təsəvvür edin, hər bir uşaq nə qədər böyük sevinc hissi keçirir! Hər bir valideyn nə qədər çox sevinir ki, o, bir ata kimi, ana kimi, uşağını böyüdü, məktəbə göndərdi! Çünkü hər bir insan üçün həyat anadan doğulduğu gündən başlayırsa, insanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır.

Eyni zamanda məktəblərə bizim böyük müəllimlər ordusu gəlir. Onlar da yay istirahətlərini keçirəndən sonra, özlərini daha da yaxşı hiss edəndən sonra yenidən iş yerlərinə – məktəbə gəlir, sınıfə daxil olur, öz şərəfli işlərini həyata keçirirlər.

Ona görə də bu gün bütün xalqımız üçün, bütün ölkəmiz üçün, Azərbaycanın vətəndaşları üçün böyük bayramdır. Bayram münasibətilə də mən bu gün sizin məktəbə gəlmişəm, sizi bir daha təbrik etmək istəyirəm. Ümidvaram ki, Azərbaycanda məşhur olan 6 sayılı məktəb indiyə qədər əldə etdiyi gözəl ən-ənələrini davam etdirəcək və müstəqil Azərbaycanın gələcəyi üçün yüksək təhsilli gənclər hazırlayacaqdır.

Azərbaycan dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd edir. Bu bizim çoxəsrlik tariximizdə ən əlamətdar, ən böyük əhəmiyyətə malik olan bir hadisədir. Azərbaycan əsrlər boyu müstəqil olmaq arzusu ilə yaşamış, xalqımız əsrlər boyu azad olmaq istəmiş, öz müstəqil dövlətinin olması arzusu ilə yaşamış, müstəqil ölkəsinin vətəndaşı olmaq istəmişdir.

Biz buna ilk dəfə 1918-ci ildə nail olduq. Ancaq bizim bu müstəqilliyimizin ömrü çox az oldu. Nəhayət, 1991-ci ilin sonunda Sovetlər İttifaqının dağılması ilə əlaqədar bütün müttəfiq respublikalar, o cümlədən Azərbaycan da öz dövlət müstəqilliyini elan etdi. Bizim bu on ildə keçdiyimiz yol hamar olmayıbdır. Enişli-yoxuşlu olubdur. Çətin problemlərlə rastlaşmışıq. Müstəqillik əldə edəndə Azərbaycan bir neçə il idi ki, Ermənistən silahlı qüvvələrinin hərbi tacavüzüնə qarşı mübarizə aparırdı. Mühəribə getdi, qan töküldü, gənclərimiz şəhid oldu. O cümlədən sizin məktəbin məzunlarından da şəhidlər var. Eyni zamanda Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabit olmadı. Bunlar hamısı Azərbaycanın dövlət müstəqilliyini vaxtında, ilbəil lazımı səviyyəyə qaldırmağa maneçilik törədirdi. Nəhayət, bilirsiniz ki, 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başladı. Azərbaycan parçalanmaq, dağılmaq təhlükəsi ilə üzləşdi.

Ancaq şükürler olsun ki, xalqımız bir daha öz müdrikləyini nümayiş etdirdi, xalqla dövlətin birliyi Azərbaycanı fəlakətdən xilas etdi. Sonrakı illərdə yenə də bizim dövlətçiliyimizə, müstəqilliyimizə qarşı göstərilən, deyə bilərəm ki, çox təhlükəli cəhdlərin qarşısı alındı, Azərbaycan, nəhayət, daxili ictimai-

siyasi sabitliyi təmin edib, həyatın bütün sahələrini inkişaf etdirməyə imkan qazandı. İndi artıq Azərbaycan bütün sahələrdə inkişaf edir. Biz indi Azərbaycanın müstəqilliyinin 10-cu ildönmünü qeyd edərkən iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan öz müstəqilliyinin 10-cu ildönmünə bütün sahələrdə böyük nailiyyətlərlə gəlir.

Doğrudur, biz Ermənistanın Azərbaycana etdiyi təcavüzlə əla-qədar meydana gəlmiş vəziyyəti hələ normallaşdırı bilməmişik. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini işgal edibdir. Bir milyondan artıq soydaşımız yerindən-yurdandan zorla çıxarılibdir. Onların əksəriyyəti çadırlarda yaşayır. Biz bu məsələni həll etməyə çalışırıq. 1994-cü ildə, 7 il bundan öncə biz atəşi dayandırıq, müharibəni dayandırıq. Qan tökül-məsinə son qoymuşuk.

Məsələnin sülh yolu ilə həll olunması sahəsində ardıcıl tədbirlər görmüşük, bu gün də görüruk, bundan sonra da görəcəyik. Mən inanıram ki, biz bu münaqışəyə son qoyacaqıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlarımız azad olunacaq, yerindən-yurdundan didərgin düşmüs soydaslarımız öz elinə-obasına qayıdacaqlar.

Bütün bu çətinliklər içərisində yaşayan Azərbaycan inkişaf edir. İqtisadi cəhətdən inkişaf edir, siyasi cəhətdən inkişaf edir, mənəvi cəhətdən inkişaf edir, təhsil sahəsində inkişaf edir. Təsəvvür edin, Azərbaycanda bizim əhalinin, səhv etmirəmsə, demək olar ki, beşdə bir hissəsini, yaxud dörddə bir hissəsini məktəblərdə, universitetlərdə təhsil alanlar, müəllimlər, professorlar təşkil edirlər. Görün nə qədər böyük ordudur. Amma o illər bu sahə çox dağıdılmışdı, pozulmuşdu. Təhsil sistemi tamamilə pozulmuşdu. Ona görə də insanların çoxu uşaqlarına təhsil vermək, məktəbə aparmaq imkanına malik deyildi. Onlar ancaq yaşamağa, həyatda birtəhər özünü saxlamağa çalışırdı, çarpışırırdı, yəni problemlərlə çarpışırırdı. Ancaq indi Azərbaycanın təhsil sistemi artıq tamam nizamlanıbdır. Təhsil sahəsində bizim

son illər apardığımız islahatlar Azərbaycan məktəbinin, təhsilinin keyfiyyətini artırır və məktəblərdə, universitetlərdə müasir tələblərə uyğun təhsil verilir. Bunlar hamısı Azərbaycan xalqının sağlam, bilikli, yüksək ixtisasla malik olan gələcək nəsillərini hazırlayır.

İndi insanlar hər yerdə oxuyurlar. Mən uşaqları, gəncləri deyirəm. Sizin məktəbiniz böyük tarixə malikdir, böyük ənənələrə malikdir. İndi yenidən təmir olunubdur. Ancaq siz yəqin bilirsiniz ki, o çadırlarda yaşayan soydaşlarımızın uşaqları çadır şəhərciklərində yaratdığımız məktəblərdə oxuyurlar. Mənə dedilər ki, bu il ali məktəblərə imtahan verənlərin içərisində çadır şəhərciklərində təhsil alan məktəblilərin bir qismi çox yüksək ballar toplamışlar. Bu nəyi göstərir? Bu, Azərbaycan xalqının, Azərbaycan gəncinin fitri istedadını göstərir. Hər şeylə təchiz olunmuş çox gözəl məktəbdə də, çadır şəhərciyində də uşaq, gənc istəyir ki, inkişaf etsin, təhsil alsin. Buna görə də xalqımızın elmi potensialı, təhsil potensialı, bütün sahələrdə yüksək mütəxəssislərlə təmin olunmaq potensialı get-gedə artır. Bu da bizim müstəqillik dövründə əldə etdiyimiz əsas nailiyyətlərdən biridir.

Azərbaycanda təhsil sistemi dövlət qayğısı altındadır. Yəni Azərbaycanın məktəbləri, təhsil müəssisələri, universitetləri – az hissəsini nəzərə almasaq – demək olar ki, hamısı dövlətə məxsusdur. Dövlət təhsilin maliyyələşdirilməsini, yüksək təhsil almaq üçün müasir maddi-texniki bazanın yaradılmasını, məktəblərin şəraitinin yaxşılaşdırılmasını özünün əsas vəzifələrindən biri hesab edir. Bilməlisiniz ki, bizim büdcədə ən çox payı olan təhsil sistemidir. Bu da təsadüfi deyildir. Başqa sahədə ola bilər, kəsirlər də olsun, amma təhsildə yox.

Çünki təhsildə olan kəsir, çatışmazlıq bizim gələcəyimizə xətalar yaradacaqdır. Buna görə də təhsil dövlət tərəfindən maliyyələşdirilir – az miqdarda özəl təhsil ocaqları var – bundan sonra da biz Azərbaycanda təhsilin inkişafını özümü-

zün siyasetimizin öncül sahəsi hesab edəcəyik, bundan sonra da səylərimizi davam etdirəcəyik.

Mən 6 sayılı məktəbdə keçmişdə də olmuşam. Bu gün bir neçə sinfə baxdım. O vaxt kompüter nə idi heç bilmirdilər, amma indi görün, bu gün uşaqlar kompüterlərin arxasında oturublar. İndi ayrı-ayrı ölkələrdən gətirilən kompüterlər, yaxud da başqa çox müasir tələblər səviyyəsində olan təhsil ləvazimatı bütün məktəblərə verilib və veriləcəkdir. Bunlar hamısı dövlət tərəfindən təhsilə göstərilən qayğıdır. Eyni zamanda bunlar hamısı təhsil sahəsində çalışan insanlara öz vəzifələrini daha da səylə yerinə yetirmək üçün əsasdır.

Mən bu gün məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanda bütün məktəblərdə bütün sahələrə aid müəllimlər var. Ali məktəblərimizdə yüksək elmə malik olan professor-müəllim heyəti var. Ancaq orta məktəbdə, ali məktəbdə hər bir müəllim bilməlidir ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millet üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ən gərəklisidir, ən lazımlıdır.

Biz son illər müəllimlərin, təhsil işçilərinin maaşlarını artırmışq və bundan sonra da artıracaqıq. Bu onu göstərir ki, biz imkanımız daxilində bu sahəyə maksimum qayğı göstəririk. Əmin ola bilərsiniz ki, bundan sonra bu qayğı daha da artacaqdır. Azərbaycanın iqtisadi potensiali yüksəldikcə, Azərbaycan büdcəsinin imkanları genişləndikcə, məktəbə, təhsilə, müəllimə ayrılan vəsaitin miqdarı artacaq və onların böyük hissəsi də müəllimlərin, təhsil işçilərinin maaşlarının artırılmasına yönəldiləcəkdir.

Bilirəm ki, indi həyatın bu dövründə müəllimlərin aldıqları maaş onların yaşayışını biz istədiyimiz qədər təmin etmir. Amma siz də bilməlisiniz ki, biz nə mümkünür, onu edirik, bundan sonra da edəcəyik. Ancaq müəllim elə bir şəxsiyyətdir

ki, o hansı şəraitdə olur-olsun birinci növbədə şərəfli müəllim adını yüksəkdə saxlamalıdır.

Çadır şəhərciyində bizim müəllim müəllimliyini edir – aydın-dır, orada nə ev var, nə yatmağa yer var, təkcə çadırdır – bunu kim görübə bilir, görməyən də gedib görə bilər. Orada müəllim o cür çətin şəraitdə yaşayaraq uşaqlara qayıq göstərir, müəllimlik edir və elə savad verir ki, o uşaqlar gəlib burada yüksək ballarla ali məktəbə qəbul olunurlar. Demək, həmin müəllimlər müəllim adının şərəfini anlayırlar və bu adı uca tuturlar.

Mən inanıram ki, müəllimlərin eksəriyyəti bu yüksək mə-nəvi dəyərlərlə yaşayırlar. Kimsə əgər hələ bu səviyyəyə çatma-yıbsa, arzu edərdim ki, onlar da öz vəzifələrini yerinə yetirərək bilsinlər ki, Azərbaycan xalqının yüksək mənəviyyatı hər şeydən ucadır, hər şeydən yüksəkdir. Bu həm xalq üçün, millət üçün, hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçündür.

6 sayılı məktəb, dedim ki, mənim üçün yaxşı tanışdır. Çünkü mənim iki övladım – qızım da, oğlum da birinci sinifdən onuncu sınıf qədər burada təhsil alıblar. Mən 10 il uşaqlarımla buradan o tərəfdə olan evdə yaşamışam. Doğrudur, o vaxt bizim problemimiz olmayıbdır ki, uşaqları məktəbə aparaq. Uşaq özü çıxıb gəlirdi. Anası da eyvandan onları müşayiət edirdi. Eyni zamanda əgər belə olmasaydı, heç başqa imkanımız da yox idi. Avtomobil, filan – bunlar yox idi. An-caq biz o vaxtlar uşaqlarımızın məktəbə getməsi üçün şəhər nəqliyyatından istifadə etmədik. Məktəb ilə evimizin yaxınlığı bizim üçün çox asanlıq yaratdı.

Uşaqlar çox yaxşı təhsil aldılar. Mən bunu ona görə demirəm ki, təkcə mənim övladlarım burada yaxşı təhsil alıblar. Bilirsiniz ki, mən 1969-cu ildən 14 il Azərbaycanın rəhbəri olmuşam. O vaxtlar da mən bu təhsil işləri ilə çox ciddi məşğul olmuşam. Ona görə də bilirəm ki, Azərbaycanda, Bakıda çox nümunəvi məktəblər olub, indi də var. Onlar qazandıqları yerləri heç vaxt əldən verməyiblər. Təkcə Bakıda

yox, Yevlax rayonunun Xaldan kəndində də bir nümunəvi məktəb var idi. Bilirsizimi, kənd yeridir, amma nə qədər yüksək səviyyəli məktəb idi. Mən orada bir-iki dəfə olmuşdum və oranın direktoru Zahid Şöyübovla səhbətlər etmişdim. Həm də o vaxtlar çox şərəfli ad olan «SSRİ Xalq müəllimi» adını ilk dəfə Şöyübova verdik.

Məktəbin şəhərdə və kənddə, şəhərin mərkəzində və ya kənarında yerləşməsi onun təhsil səviyyəsinin dəyişilməsinə təsir göstərə bilməz. 6 sayılı məktəb həmişə nümunəvi məktəb olub, onun böyük tarixi var. Çox məmənunam ki, o bu adı indiyə qədər, bütün çətin dövrü yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da şərəflə qoruyacaqdır.

Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim oğlum İlham məktəbi qurtararkən mən gəlib başqa valideynlərlə birlikdə buraxılışda iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər ki, necə ola bilər ki, ölkənin başçısı gəlib burada, məktəbdə bütün başqa valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər səhv edirdilər. Çünkü bizim özümüz də məktəbdən çıxmışıq. Bizim özümüz də məktəbin yetirmələri idik. Mənim oğlum 10 il burada təhsil almışdır. Əgər yaxşı təhsil alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə getməli idim, öz təşəkkürümü bildirməli idim. Keçmiş yada salaraq demək istəyirəm ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat yoldaşım Zərifə xanım valideynlərin bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər gərək məktəblə həmişə sıx əlaqə saxlaşınlar. Gəlsinlər, uşağın dediyi ilə yox, müəllimlə haradasa görüşməklə yox, məktəbdə uşağının necə oxumasını, məktəbdə olan şəraiti görsünlər. Beləliklə, onlar öz uşaqlarının yaxşı oxuması üçün yaxşı fəaliyyət göstərə bilərlər, eyni zamanda, məktəblə əlaqə insanı daha da cavan saxlayır. Bunun da böyük əhəmiyyəti var.

Mən bu məktəbə çox təşəkkür edirəm ki, iki övladımın orta təhsil almasında mənə bir valideyn kimi, böyük töhfələr veribdir. Təsadüfi deyil ki, bu məktəbdə aldıqları orta təhsil əsasında oğlum Moskvada ən mötəbər universitetlərdən birini bitirdi. Qızım buradakı universiteti – Bakı Dövlət Universitetini bitirdi. Sonra aspiranturamı Moskvada Şərqsünaslıq İnstitutunda oxudu. Oğlum sonra həmin o Beynəlxalq Əlaqələr İnstitutunda elmlər namizədi kimi, dərs verirdi. Bunların hamısının kökü, başlangıcı məktəbdır. Təbiidir ki, hər bir uşaq eyni istedada malik ola bilməz. Amma eyni zamanda hər bir uşağın yüksək təhsil alması üçün göstərilən səylər, o istedad fərqini müəyyən qədər azaldır.

Sizə bir daha təşəkkür edirəm.

O vaxt bu məktəb rus dilində təhsil verirdi. İndi deyirlər ki, burada həm Azərbaycan sektorу var, həm rus sektorу var. Bu da tamamilə təbiidir. Ancaq o vaxt bizim Bakıda rus dilində olan məktəblər Azərbaycan dilində olan məktəblərdən çox idi. Bunda da heç kəsi günahlandırməq olmaz. Çünkü biz SSRİ kimi bir dövlətdə yaşayırıq. Rus dili hakim dil idi. Rus dilini təmiz bilməyən adam Sovetlər İttifaqının başqa şəhərlərinə gedib təhsil ala bilməzdi. Yaxud da ki, dövlət orqanlarında da əsasən rus dili istifadə olunurdu. Ona görə də valideynlər öz övladlarını rusdilli məktəblərə verirdilər. Yəni mən o vaxt belə olmasını təbii hesab edirəm. Ancaq o vaxt bu məktəblərdə böyük bir qüsür var idi. Bu da ondan ibarət idi ki, birincisi, rus dilində təhsil verərək azərbaycanlı uşaqlara, balalara Azərbaycan dilini yaxşı öyrədə bilmirdilər. İkincisi, o vaxtin nöqsanlarını yada salmaq lazımdır ki, bu gün, sabah bu nöqsanlara yol verilməsin.

O vaxt rus dilində olan məktəblərdə bütün dərsliklər Moskvadan gəlirdi. Riyaziyyatın, kimyanın, fizikanın, biologyanın – bunların hansı dildə olub-olmamasının fərqi yoxdur. Heyvanın adı rus dilində də, Azərbaycan dilində də var.

Yaxud bitkinin də adı var. Riyaziyyatı hansı dildə oxuyursan oxu, əgər sən riyaziyyatı mənimsemisənsə, bunun fərqi yoxdur. Amma həm millət üçün, həm xalq üçün bütün dilləri yaxşı bilməklə yanaşı, Azərbaycan dilini səlist, yaxşı bilmək əsas şərtlərdən biri idi. O vaxt da belə idi. Biz o vaxt da çalışırdıq ki, buna nail olaq. Amma təəssüf ki, o vaxt bu, mümkün deyildi.

Məsələn, o vaxt bu məktəbdə Azərbaycan dili başqa bir dil kimi tədris olunurdu. Çünkü bütün dərslər rus dilində idi. İndi bu gün mən Emma xanımı burada gördüm. Emma xanım buradadır, yoxsa getdi, ola bilər gedibdir. O mənim xatirimə bir şey saldı, mənim yadımdan çıxıbdır. Oğlumun buraxılışı vaxtı bu məktəbdə olarkən Emma xanıma demişəm ki, burada hər şey yaxşıdır, ancaq mənim oğluma Azərbaycan dilini yaxşı öyrədə bilməmisiñiz. Bu heç kəsin qüsuru deyil. Çünkü rus dili hakim dil olduğuna görə, Azərbaycan dilinə o qədər fikir vermirdilər. Müəllim çalışırdı, amma şagird fikir vermirdi. Məhz bunun nəticəsi idi. 10 ildir biz müstəqil dövlətik. Bizim Konstitusiyamızda yazılıbdır ki, dövlət dili Azərbaycan dilidir. Amma onun ətrafında işləyən adamlar var, Azərbaycan dilini yaxşı bilmirlər. Çünkü rus dilində təhsil alıb, rus dilində işləyib, indi Azərbaycan dilini başdansovdu öyrənir, amma tamam yaxşı bilmir. Bu bizim keçmişimizin təbii qüsurlarıdır. Ancaq bundan nəticə çıxarmaq lazımdır.

Məsələn, o vaxt təkcə Azərbaycan dilinin yox, tarix dərslərinin öyrənilməsində də vəziyyət belə idi. Orta məktəblərdə «SSRİ tarixi» var idi. «SSRİ tarixi»nin də 90 faizi Rusyanın tarixini eks etdirirdi. Yaxud ədəbiyyat rus ədəbiyyatı idi.

Emma xanım, – mənim oğluma dərs deyibdir – mən səni yada saldım, ona görə soruşdum. Emma xanım, bilirsən, oğlum indi Azərbaycan dilini necə yaxşı bilir! Sən yəqin onun çıxışlarını televiziyanın eşidirsən. O, Azərbaycan dilində rus dilindən yaxşı danışır. Bunda da sənin zəhmətin var.

«Azərbaycan tarixi» çox cüzi eks olunurdu. Moskvadan gələn dərsliklər hamısı rus ədəbiyyatı idi. Bəs Azərbaycan ədəbiyyatı? Bəzən həmin bu rus məktəblərində təhsil almış, Azərbaycan dilinə meyl göstərməmiş gənclərdən Nizaminin, Füzulinin, Nəsiminin, Vəqifin, yaxud da bizim müasirlərimiz olan şair və yazıçıların şeirlərini soruşanda göründün ki, onlardan xəbərləri yoxdur. Onlar, məsələn, Nizaminin rus dilinə tərcümə olunmuş poemalarını, şeirlərini oxuyurdular. Amma sən onu nə qədər oxusən da, Nizami sənin qəlbinə yatmayacaq. Oxusalar da, bunlar Azərbaycan dilində olan şeirlər deyildi. Ona görə də rus dilində təhsil alan adamların, təəssüf ki, Azərbaycanın tarixi, onun zəngin mədəniyyəti, zəngin ədəbi irsi haqqında məlumatları çox az idi.

Xatırlayıram, 1970-ci illərin axırlarında mən işlədiyim yerdə – partianın Mərkəzi Komitəsində mənim yanımda işləyən yüksək vəzifəli şəxsə göstəriş verdim ki, get Azərbaycan Milli Teatrına, orada bir əsər var, təzə tamaşaşa qoyublar, ona bax, gəl mənə o barədə danış. Çünkü həmin əsər bir az mübahisəli idi. Gördüm, baxır mənə, dedim, sən əvvəllər Azərbaycan Dram Teatrında olmusan? Dedi ki, yox, olmamışam. Təsəvvür edin ki, rus dilində təhsil alıb, Rus Dram Teatrına gedib, amma bizim böyük tarixə malik olan Azərbaycan Dövlət Dram Teatrında bu, bir dəfə də olmayıbdır. Təbiidir ki, o, Azərbaycan dramaturqlarının, yazıçılarının, şairlərinin əsərlərini bilməyəcək. Çünkü nə oxuyub, nə də tamaşa edib. Əgər gedib teatrda tamaşa etsəydi, onda heç olmasa bilərdi. Bax, bu bizim yaxın keçmişimizin əziyyətləridir.

İndi biz müstəqil dövlətik. Bizim dövlət dilimiz, ana dilimiz Azərbaycan dilidir. Tədris hər yerdə Azərbaycan dilində getməlidir. Ancaq o yerlərdə ki, rus əhalisi üçün, yaxud bəzi rusdilli insanlar üçün tədris rus dilində gedir, orada mütləq Azərbaycan dili, Azərbacan tarixi, Azərbaycan ədəbiyyatı tədris edilməlidir. Ona görə də bizim nazirliyə bir neçə il

bundan öncə göstərişlər verilibdir ki, bizim tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə aid olan fənlər üzrə rus dilində də kitablar, dərsliklər buraxılsın ki, həmin o rus sektorunda o təhsil alan gənclər onları rus dilində oxusunlar. Amma yenə də deyirəm, yaxşı olar ki, onlar Səməd Vurğunun şeirini Azərbaycan dilində oxusunlar. Çünkü onun rus dilində tərcüməsi o dadi, o hissiyyatı vermir. Bax, bu, əsas məsələlərdən biridir.

Latın qrafikasının tətbiq olunması da əsas məsələlərdən biridir. İndi mən burada XI sinfin şagirdləri ilə tanış olarkən məktəb direktoru mənə bildirdi ki, bunlar artıq II sinifdən latın qrafikası ilə oxuyurlar. Demək, bunlar artıq bizim cəmiyyətdə hər şeyə hazırlıdırlar. Amma mən bu yaxınlarda fərman verəndə ki, avqust ayının 1-dən bütün nəşriyyat, qəzetlər, kitablar latın qrafikasına keçməlidir, bəziləri narazı oldular, etiraz etdilər ki, bu mümkün deyil. Nə üçün mümkün deyil? Mümkün oldu. İndi hər şey mümkünür. Bu da məktəbin əsas vəzifələrindən biridir.

Mən inanıram ki, 6 sayılı məktəb özünün gözəl ənənələrini davam etdirəcək. Bugünkü tanışlığım məndə müsbət təəssürat yaratdı. Mən təsdiq edirəm ki, bu ənənələr davam edir, ümid edirəm ki, bundan sonra da davam edəcək. İnanıram ki, 6 sayılı məktəb Azərbaycanın nümunəvi, milli məktəblərindən biri olacaqdır.

Məktəbin müəllimlərinə, bütün kollektivə, Azərbaycanın bütün təhsil işçilərinə, bütün müəllimlərinə, Azərbaycanın təhsil alan uşaqlarına, ali məktəblərdə təhsil alan gənclərə, hamiya bu yolda uğurlar arzulayıram. Sizin hamınıza can-sağlığı, səadət arzulayıram. Sağ olun.

BAKININ NƏSİMİ RAYONU ƏRAZİSİNDE (*Səməd Vurğun küçəsində*) – PAYTAXTDADAKİ İLK ÖZƏL ÜMUMTƏHSİL MƏKTƏB KOMPLEKSİNİN İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİNDE NİTQ

1 sentyabr 2001-ci il

Əziz uşaqlar!
Hörmətli təhsil işçiləri!
Hörmətli valideynlər!

Bu gün Azərbaycanda yeni tədris ili başlayır. Azərbaycanın bütün məktəblərində, ali məktəblərində, bütün tədris müəssisələrində iş başlayır. Bu hər bir xalqın, hər bir millətin həyatında əlamətdar hadisədir. Çünkü cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Ona görə də təhsil hər bir insana lazımdır və bu təhsili də, təbiidir ki, hər bir insan gəncliyindən, uşaqlıq vaxtından almalıdır.

Böyük iftخار hissi ilə deyə bilərəm ki, Azərbaycanda təhsil XX əsrдə çox sürətlə inkişaf edibdir və təhsilə cəlb olunmayan uşaq, gənc, insan yoxdur. Bu bizim böyük nailiyyətimizdir ki, xalqımız tam savadlıdır, tam təhsillidir. Ancaq bilməlisiniz ki, dünyada heç də bütün ölkələrdə, hətta coğrafi nöqtəyi-nəzərdən bizə yaxın ölkələrdə insanların, gənclərin hamisinin təhsilli olduğunu demək olmaz.

Bu bizim böyük nailiyyətimizdir. Ancaq vəzifəmiz təhsili daha da inkişaf etdirmək, onun keyfiyyətini artırmaqdır. Bununla, təbii ki, bizim müəllimlər, tərbiyəcilər məşğul olurlar.

Azərbaycan böyük müəllimlər ordusuna malikdir. Böyük təhsil işçiləri ordusuna malikdir və bizim təhsil potensialımız, yəni uşaqları, gəncləri oxudub, onların həyatda müxtəlif sahələrdə fəaliyyət göstərməsi üçün Azərbaycanın imkanları böyükdür. Azərbaycanda yaranmış təhsil sistemi, XX əsrдə yaranmış təhsil sistemi bizim böyük sərvətimizdir və XXI əsrə biz müstəqil dövlət olaraq, həmin bu sərvətlə, həmin bu böyük potensialla başlamışıq.

Mən tam ümidvaram ki, müstəqil Azərbaycanda hər bir insan sərbəst, azad yaşayaraq, öz övladını, öz uşağını təhsil-ləndirə bilər, tərbiyələndirə bilər və bununla da bizim xalqımızın bilik və mədəni səviyyəsi arta bilər. Səviyyəmiz nə qədər yüksək olsa da, biz bununla qane ola bilmərik. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil işçilərinin üzərinə düşən vəzifələrdir. Mən bu gün fürsətdən istifadə edib, bütün xalqımızı, Azərbaycan vətəndaşlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edirəm, təhsil işçilərinə uğurlar, uşaqlara, gənclərə isə təhsildə əla qiymətlər arzulayıram.

İndi Azərbaycan öz dövlət müstəqilliyyinin 10-cu ildönü-münü keçirir. Bu 10 il Azərbaycanın həyatında çox mürəkkəb, ağır bir dövr olmuşdur. Ancaq böyük məmnuniyyət hissi ilə demək olar ki, biz bu ağır yoldan uğurla keçmişik və bundan sonra da azad, müstəqil xalqımızın, müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətimizin inkişafı üçün yaxşı əsaslar yaratmışıq.

Son illər Azərbaycan müstəqil dövlət kimi, yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək, dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşməsində bu təcrübədən istifadə etmək lazımdır. Biz dövlət olaraq bunu da edirik. Belə bir şəraitdə

dövlət təhsil sistemi ilə yanaşı, Azərbaycanda özəl təhsil sistemi də yaranır. Bu, müasir dövrün tələbləridir. Biz bu hadisəni müsbət qiymətləndiririk.

Bu gün burada gördüğüm məktəbdür, ya təhsil kompleksidir, mən adını da dəqiq bilmirəm, ancaq bütün kompleks onu göstərir ki, bu, çox yüksək səviyyəli və uşaqların hərtərəfli inkişaf etməsi üçün, yüksək təhsil alması üçün, müxtəlif sahələrdə öz istedadlarını nümayiş etdirməsi üçün, yaxud onları inkişaf etdirmək üçün və gələcəkdə öz fitri istedadlarına, arzularına uyğun peşə seçmək üçün çox dəyərli bir kompleksdir.

İndi Azərbaycanda bütün iqtisadiyyat özəlləşdirmə yolu ilə gedir. Dünya təcrübəsi göstərir ki, özəlləşdirmə, şəxsi mülkiyyət iqtisadiyyatın inkişafını daha da təmin edə bilir. Bu proses də çox ağır və mürəkkəb prosesdir. Ancaq biz bu prosesin içindəyik, bu yol ilə gedirik və bu yol ilə də gedəcəyik.

Son illər Azərbaycanda özəlləşdirmə proqramlarının yerinə yetirilməsi, bazar iqtisadiyyatının geniş yayılması nəticəsində, iqtisadi islahatların aparılması, kənd yerlərində torpaq islahatının, dövlət quruculuğu sahəsində, hüquq sahəsində islahatların həyata keçirilməsi nəticəsində Azərbaycan indi yeni iqtisadi sistem yolu ilə, bazar iqtisadiyyatı yolu ilə gedir. Biz bunların çox dəyərli nəticələrini görürük. Doğrudur, bu prosesin çətinlikləri də var, cəmiyyətdə müəyyən təbəqələşmə meydana çıxır. Ancaq bütün bu islahatların, tədbirlərin əsas nəticəsi ondan ibarət olacaq ki, ölkənin hər bir vətəndaşının öz rifah halını təmin etməyə imkanı olacaqdır.

Müxtəlif çətinliklər var. Həyata keçirilən islahatlar nəticəsində bəzi insanların iş yerlərindən məhrum olması, xüsusən Ermənistən silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, işğal olunmuş torpaqlardan bir milyondan artıq soydaşlarımızın zorla köçürülməsi, onların əksəriyyətinin çadırlarda yaşaması – bunlar hamısı bizim ölkəmizin,

cəmiyyətimizin ağır problemləridir. Bunların bir çoxu keçid dövrünün problemləridir, təkcə bizim ölkəmizə, respublikamıza aid deyildir.

Bunlar bütün keçmiş sosialist itqisadi sistemindən yeni iqtisadi sistemə, Qərbdə öz müsbət nəticələrini göstərmiş iqtisadi sistemə keçid yolunun çətinlikləri, eyni zamanda, müəyyən bir vaxtda qarşıya çıxan mənfi cəhətləridir. Ancaq biz tam əminik ki, bu çətinliklər müvəqqəti xarakter daşıyır və biz onları aradan qaldıracaqıq. Azərbaycanın iqtisadiyyatı artıq 1996-cı ildən inkişaf edir və bu inkişaf ilbəil artır, insanların rifah hali yaxşılaşır, özəl sektor genişlənir, inkişaf edir və bunların nəticəsində yeni özəl müəssisələr yaranır, ticarətdə, kənd təsərrüfatında özəl sektor çox yüksək göstəricilər əldə edir. Bu, bütün başqalarında da belədir.

Ölkədə, cəmiyyətdə özəl sektorun tətbiq olunması, eyni zamanda bəzi özəl tədris müəssisələrinin yaranmasına da gətirib çıxarır. Mən bəyan edirəm ki, bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosialyönümlüyüdür. Hər bir vətəndaşın, bütün vətəndaşlarımızın sosial problemlərinin həll olunması üçündür. Biz bu yol ilə gedirik və gedəcəyik.

Bizim indiyə qədər yaranmış və yüksək nailiyyətlər əldə etmiş dövlət təhsil sistemi bundan sonra da inkişaf edəcək, yaşayacaq və gənclərin, uşaqların çoxu, təbiidir ki, dövlət təhsil sistemindən istifadə edəcəklər. Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasının dövlət bütçəsində təhsilə – orta təhsilə, ali təhsilə bütün sahələrdən çox vəsait ayrılır. Təsadüfi deyil ki, Azərbaycanda iki milyona yaxın uşaq, gənc məktəblərdə, ali məktəblərdə təhsil alır. Təsadüfi deyil ki, bizim 400 mindən çox təhsil işçilərimiz var. Bunlar hamısı dövlətin qayğısı altındadır və bundan sonra da olacaqdır.

Təhsil sistemində, dövlət məktəblərində, dövlət universitetlərində nöqsanlar da var, çatışmazlıqlar da var. Bəzi təhsil

müəssisələri hələ ki, uşaqlara, gənclərə müasir tələblərə uyğun təhsil vermirlər. Bəzi yerlərdə daha da narahatedici qüsurlar var. Biz bunların ardıcıl surətdə aradan qaldırılması üçün çalışırıq və çalışacaqıq. Ancaq eyni zamanda, özəl təhsil müəssisələrinin yaranması da Azərbaycanda yeni bir hadisədir və biz bunları dəstəkləyirik. Güman edirik ki, belə özəl təhsil müəssisələri Azərbaycan gənclərinin bir qisminin yüksək təhsil alması üçün yararlı olacaqdır.

Ancaq bir şeyi qeyd etmək istəyirəm ki, ümumiyyətlə, təhsil biznesə çevrilməməlidir. Bunu hamı bilməlidir. Təəssüflər olsun ki, ötən illərdə ölkəmizdə bu məsələlər hələ tam nizamlanmadığına görə bəzi yerlərdə özəl universitetlər, yaxud özəl məktəblər yaranıbdır. Ancaq araşdıranda görürsən ki, bu onu yaradanların artıq vəsait əldə etməsi məqsədi daşıyır. Başqa universitetlərə, məktəblərə nisbətən daha da yüksək təhsil vermək məqsədi daşımir. Bu bizi narahat edir.

İndi biznes, yəni özəl sektor bizim iqtisadiyyatımızda aparıcı yer tutur. Amma təhsil sahəsi müqəddəs sahədir. Çünkü təhsil sahəsi uşaqları, gəncləri hazırlayıb gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis etmək üçün mövcuddur. Əger özəl universitetlər, özəl məktəblər yaradan şəxslər başqa məqsəd daşıyırlarsa, yəni onlar bundan özləri üçün mənfiət götürmək məsələsinə üstünlük verirlərsə, bəzən də çox hallarda təhsilin keyfiyyəti bizim dövlət universitetlərindən, dövlət məktəblərindən aşağıdırırsa, bu həm xalqa, həm uşaqlara, həm də millətimizə xəyanətdir. Buna qətiyyən yol vermək olmaz!

Təhsil sistemi Azərbaycanın gələcəyini təmin edən bir sistemdir. Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, həqiqi yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiylənməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı,

elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah hali o qədər də yaxşı olacaqdır.

Ona görə mən bu gün bu özəl təhsil kompleksinə gəlib bunun açılışında iştirak edərkən, məhz bu məqsədi daşımışam. Birincisi, istəmişəm görüm bu özəl məktəb nədən ibarətdir, hansı imkanlara malikdir və burada təhsil nə cür təşkil olunacaqdır. İkincisi, bu sözləri təkcə bu məktəb üçün yox, bütün özəl təhsil müəssisələrinə demək üçün gəlmışəm. Bu bizim dövlətimizin siyasetidir. Bu siyaset, yəni özəl təhsil müəssisələrinin də keyfiyyətinin yüksək olması ən vacib amildir. Əgər bu olmasa, biz belə özəl təhsil müəssisələrinin yaranmasına imkan verməyəcəyik.

Bizim məktəblərimiz millidir. Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latin əlifbasına, latin qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmənunam ki, mən buna nail oldum. Çünkü bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, səhiyyədə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili, ana dili, Azərbaycan dili hakim olmalıdır.

Ona görə mən çox sevindim ki, bu gün mənə verilən məlumatlar bizim dövlətin siyasetinin həyata keçməsi istiqamətində məktəbin qurulmasını nümayiş etdirir. Burada bütün təhsil Azərbaycan dilində, dövlət dilində keçiriləcəkdir. Ancaq mənə məlumat verdilər ki, burada eyni zamanda uşaqların hansı dilə daha çox həvəsl olmasından asılı olaraq, başqa dillər – ingilis dili də, rus dili də, fransız dili də, ərəb dili də, başqa dillər də tədris olunacaqdır. Bəli, təhsildə uşaqların, gənclərin gələcəyini təmin etmək üçün bizim siyasetimiz bundan ibarətdir.

Hər bir Azərbaycan gənci – bəlkə indi yaşı adamlar üçün bu vəzifəni qoymaq mənim üçün düzgün olmaz – birinci növbədə, gərək öz dilini, ana dilini bilsin. Çünkü bu, anasının dilidir. Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsin, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin.

Ancaq biz xalqımızı, millətimizi, gəncləri bununla məhdudlaşdırılmamalıq. Çünkü bir halda ki, biz müstəqil dövlət kimi, Dünya Birliyində bərabərhüquqlu yer tutmuşuq, müasir dünya tələb edir ki, hər bir azərbaycanlı öz Azərbaycan dilini, dövlət dilini yaxşı bilərək, onu islək dil hesab edərək, eyni zamanda başqa dili də – ingilis dilini də, rus dilini də, fransız dilini də, digər dilləri də bilsin. Əgər insan müstəqil Azərbaycanda öz ana dilini, Azərbaycan dilini bilmirsə, başqa dillərdə təhsil alırsa, əlbəttə, o, Azərbaycan üçün yararlı ola bilməz. Başqa dilləri öyrənmək, mənimsemək lazımdır. Ancaq o şərtlə ki, təhsil Azərbaycan dilində keçirilsin. Azərbaycan dilində təhsillə yanaşı, başqa dillərin də çox mükəmməl öyrənilməsi təmin olunsun.

Mən bu gün məktəbdən bax, bu məlumatı aldım. Mən siniflərin bir neçəsində oldum. Məni bir şey sevindirdi. Bu, yeni bir məktəbdir. Təbiidir ki, buraya birinci sınıfə uşaqlar gəlir. Ancaq artıq 8-ci sınıfə qədər şagirdlər var. Onların bəziləri indiyə qədər rus dilində təhsil alıblar. Bu heç də qəbahət deyildir. Ancaq indi gəlib burada öz təhsillərini Azərbaycan dilində, ana dilində, dövlət dilində davam etdirmək istəyirlər. Bu çox gözəl hadisədir. Bu onu göstərir ki, o uşaqlar da, onların valideynləri də özlərini əsl azərbaycanlı, əsl Azərbaycan vətəndaşı, ana dilini sevən və onu qəlbində saxlayan insanlardır.

Mən inanıram ki, bu yeni məktəb çox gözəl cihazlarla, ləvazimatlarla təchiz olunub və burada çox gözəl şərait ya-

ranmışdır. Belə bir məktəb mənim bu gün verdiyim tövsiyələri yerinə yetirəcəkdir və beləliklə də, daha da yüksək bilik almış, gələcək üçün hərtərəfli hazırlıqlı gənclər buraxacaqdır.

Mən bu münasibətlə məktəbin kollektivinə uğurlar arzulayıram.

Ümidvaram ki, onlar bu gün mənə verdikləri sözlərə sadıq olacaqlar.

Görürəm, burada valideynlər var. Hər bir valideyn üçün onun uşağı, övladı hər şeydər əzizdir. Ancaq uşağı, övladı nə qədər çox istəyirsənsə, onun tərbiyəsi ilə, onun təhsili ilə də bir o qədər məşğul olmalıdır. Əgər çox istəmək, sevmək nəticəsində uşaq, gənc uşaqlıq, gənclik çərçivəsindən çıxırsa, o, yaxşı təhsil ala bilməz. Ona görə də gərək valideynlər də uşaqlarına tələbkar olsunlar. Müəllimlər də tələbkar olsunlar. Məhz belə halda biz yaxşı gələcək nəsil yetişdirəcəyik.

Sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, uğurlar arzulayıram.

ƏN YÜKSƏK BAL TOPLAYARAQ ALI MƏKTƏBLƏRƏ QƏBUL OLUNMUŞ GƏNCLƏRLƏ GÖRÜŞDƏ GİRİŞ SÖZÜ

Prezident sarayı

3 sentyabr 2001-ci il

Əziz tələbələr!

Hörmətli müəllimlər!

Xanımlar və cənablar!

Ölkəmizdə, Azərbaycanda yeni tədris ili başlayıbdır. Böyük məmnuniyyətlə qeyd etmək olar ki, Azərbaycanda təhsil ilbəil inkişaf edir. Gənclərimiz, uşaqlarımız orta məktəblərdə təhsil alırlar. Demək olar ki, Azərbaycanda təhsildən kənarda qalan uşaq yoxdur.

Orta məktəbi bitirənlərin, təbiidir ki, böyük bir qismi ali məktəblərdə təhsillərini davam etdirmək istəyirlər. Bunun üçün də hazırlaşırlar, öz biliklərini ölçüb-biçirlər və ali məktəblərə, universitetlərə daxil olmaq üçün mübarizəyə qoşulurlar. Bu, böyük bir işdir və hər bir gənc bizim azad, müstəqil ölkəmizdə təhsilini daha da artırmaq istəyir.

Ali məktəblərə keçirilən test imtahanları nəticəsində ən bilikli gənclər daxil olurlar. Bu il Azərbaycanda bu sahədə əvvəlki illərə nisbətən daha da yaxşı nəticələr əldə olunubdur. Biz müəyyən qədər bu nəticələrə nəzər salmaq üçün buraya toplaşmışıq.

Əziz tələbələr, hörmətli müəllimlər, mən sizi, Azərbaycanın bütün təhsil müəssisələrində – həm orta məktəblərdə, həm ali məktəblərdə, həm orta ixtisas məktəblərində təhsil alan uşaq-

larımızı, genclerimizi, təhsil müəssisələrində çalışan müəllimlərimizi, bütün təhsil işçilərimizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm, daha yaxşı oxumağı, uşaqlara, genclərə, təhsil sahəsində işləyənlərə daha da yaxşı çalışmayı və bu yolda yeni uğurlar qazanmayı arzu edirəm.

Azərbaycanda bu il ali məktəblərə, universitetlərə 25 minə yaxın gənc qəbul olunubdur. Bu çox gözəl bir hadisədir. Ali məktəblərə, universitetlərə qəbul olunmuş bu 25 min tələbənin içərisində ən yüksək nəticə əldə edənlər də var. Sevindirici haldır ki, bu göstəricilər ilbəil artır. Ən yüksək nəticələr əldə edənlərdən, indi bu salona nə qədər yerləşə bilərdi, o qədər dəvət olunubdur. Bu görüş isə təkcə sizə aid deyil, Azərbaycanın bütün ali məktəblərinə, universitetlərinə daxil olmuş gencərimizə həsr edilibdir.

Təbiidir ki, biz əldə olunan nəticələr və bu ilki irəliləyiş barədə burada daha ətraflı məlumat almaq istəyirik. Son illər Azərbaycanda ali məktəblərə qəbul test üsulu ilə keçirilir. Ali məktəblərə qəbulun tarixi böyükdür. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dünya təcrübəsində daha müasir, daha ədalətli hesab olunan test üsulu ölkəmizdə tətbiq olunubdur.

Ötən illərin təcrübəsi onu göstərir ki, bu, həqiqətən mütərəqqi üsuldur. Bütün başqa üsullarla müqayisədə, ali məktəblərə qəbul prosesində ən ədalətli üslub kimi tanınmışdır. Ona görə də biz son illərdə bu üsulla Azərbaycanın ali məktəblərində qəbul işlərini təşkil edirik və gündən-günə də təcrübə artır. Bu da, təbii ki, sevindirici haldır. Çünkü ali məktəbə daxil olmaq üçün gencərin çoxu maraq və həvəs göstərir, müraciət edir. Ancaq bu test üsulu ilə aparılan imtahanlar, düşünürəm ki, ədalətlidir, gencərin içərisindən ən biliklisini seçib ali məktəblərə qəbul edirlər.

Siz həmin bu test üsulu ilə keçirilən imtahanlarda uğur qazanmış ali məktəb tələbələrinin nümayəndələrisiniz.

YEKUN NİTQİ

Mən prezident təqaüdünə layiq görülmüş bizim sevimli gənclərimizi xüsusi təbrik edirəm. Ümidvaram ki, onlar qəbul imtahanlarında göstərdikləri yüksək nəticələri universitetlərdə oxuyacaqları vaxtda da nümayiş etdirəcəklər və universitetləri bitirənədək prezident təqaüdünü hər il alacaqlar.

Əziz tələbələr!

Hörmətli müəllimlər!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin verdiyi qısa məlumat bu il ali məktəblərə və orta ixtisas məktəblərinə aparılan imtahanların nəticələrini nümayiş etdirdi. Bu, qısa məlumatdır və biz eşitdik, bildik ki, daha da geniş məlumat veriləcəkdir. Mən tövsiyə etdim ki, bu il test üsulu ilə keçirilən imtahanlara həm hazırlıq prosesi, həm də əldə olunan nəticələr haqqında mətbuatda da geniş məlumat verilsin. Çünkü bu məsələ, yəni gənclərin universitetlərə, ali məktəblərə, orta ixtisas məktəblərinə daxil olması prosesi təkcə onlara və onların valideynlərinə aid deyildir. Bu bizim bütün cəmiyyətimizə aiddir və bütün cəmiyyətin ən çox marağını cəlb edən bir prosesdir. Ona görə də xalqımız, vətəndaşlarımız bilməlidir ki, bu proses necə keçib, necə keçir və ildən-ilə bu proses nəcər təkmilləşir, imtahan verənlərin bilik səviyyəsi ildən-ilə nə qədər artır və bütün bu prosesin nəticəsində gənclər nə qədər ədalətli qəbul olunurlar. Çünkü burada məlumat verildi, 82 min nəfər ali məktəblərə, universitetlərə qəbul olmaq üçün müraciət etmiş, ərizə vermiş, bu istəklərini bildirmişdir.

Təbiidir ki, bu, ötən tədris ilində bütün orta məktəblərin hamisinin buraxdığı, yəni hamisini bitirən gənclərin, uşaq-ların sayından azdır. Ancaq əgər bizim ölkəmizdə, cəmi 8 milyon əhalisi olan ölkədə 82 min gənc orta məktəbi bitirəndən sonra təhsilini ali məktəbdə, universitetlərdə davam

etdirmək istəyirsə, artıq bu, bizim xalqımız, cəmiyyətimiz üçün çox yaxşı göstəricidir.

Biz heç də hesab etmirik ki, orta məktəbi bitirən hər bir gənc mütləq ali təhsil almağa, universitetlərə daxil olmağa həvəs göstərməlidir, yaxud çalışmalıdır. Çünkü orta təhsil almış gənclər həyatın müxtəlif sahələrində özlərinə müəyyən iş yerləri tapmaq və öz həyatını qurmaq imkanına malikdir. Bizim əsas nailiyətimiz ondan ibarətdir ki, hələ çox illər bundan öncə Azərbaycanda orta təhsil icbari olubdur və bu, davam edir. Bilməlisiniz ki, bu hər ölkədə yoxdur. Bəzi ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə icbari təhsil 8-ci sinfə qədər olur. Yaxud elə ölkələr var ki, icbari təhsili 8 illik təhsil səviyyəsinə indi qaldırmaq istəyirlər. Amma Azərbaycanda hələ xeyli zaman bundan öncə orta məktəbi bitirmək icbari təhsil kimi qəbul olunub və bütün gənclərimiz təhsilə cəlb olunub, təhsil alıb və savadlanıbdır. Bu təhsili alandan sonra hansı yerdə öz fəaliyyətini davam etdirəcəksə, artıq bunun təhsili vardır. Bu bizim böyük nailiyətimizdir, xalqımızın nailiyətidir, millətimizin nailiyətidir.

Ancaq həyatın müxtəlif sahələri var. Müasir həyatda da, bilirsiniz ki, elmi-texniki tərəqqi, ümumiyyətlə, bütün sahələrdə tərəqqi çox böyük vüsət alıbdır. Ona görə də biz dünyyanın bax, bu prosesi ilə ayaqlaşmalıyıq. Xüsusən bizim müstəqil dövlət olmayılarımız, artıq 10 ildir azad yaşamağımız, müstəqil dövlət olaraq dünyada tanınmağımız və Dünya Birliyində yer tutmağımız onu tələb edir ki, bizim ölkəmizin, xalqımızın bütün sahələrdə gərək yüksək ixtisasa malik olan, dünyada gedən elmi-texniki proseslə nəinki ayaqlaşan və bəlkə də müəyyən istiqamətlərdə onu qabaqlayan, buna qabil ola bilən kadr potensialı olmalıdır. Buna görə də biz, ümumiyyətlə, təhsil sahəsinə xüsusi fikir veririk. Çünkü bizim əhalimizin hamısı təhsilli olmalıdır. Hər bir uşaq məktəb həyatı keçməlidir. Məktəb həyatı təkcə təhsil vermir, yeni zamanda bu, yüksək tərbiyə ocağıdır. Bu, eyni zamanda uşağı, gənci müstəqil həyata hazırl-

layan bir səviyyədir. Amma bununla yanaşı, biz istəyirik ki, ali təhsil müəssisələrimiz, universitetlərimiz, birincisi, özləri öz işlərini daim təkmilləşdirsinlər və dünya səviyyəsində olsunlar.

İkincisi də, universitetlərin varlığı ona görə lazımdır ki, ali təhsil almaq həvəsi və qabiliyyəti olan gənclərimiz universitetlərə, ali məktəblərə daxil olsunlar və yüksək səviyyəli mütəxəssislər olsunlar. Əgər bu olmasa, bizim müstəqil ölkəmiz dünyada gedən proseslərin sürəti ilə ayaqlaşa, inkişaf edə bilməz. Təbiidir ki, indi dönyanın hər yerində inkişaf prosesi gedir. Azərbaycan da bu inkişaf prosesinin içindədir. Bunlar onu tələb edir ki, hər il bizim universitetlərimizə yeni yüksək təhsilə, yüksək qabiliyyətə, yəni, universitet səviyyəsində təhsil almağa layiq olan gənclər qəbul edilsinlər. Bu il 25 minə qədər gəncin test üsulu ilə imtahanlarını verib universitetlərə, ali məktəblərə qəbul olunması, bizim, Azərbaycanın, müxtəlif problemlər içərisində yaşayan ölkənin ən əsas nailiyyətlərindən biridir.

Bu, eyni zamanda onu göstərir ki, Azərbaycan xalqı inkişaf etmiş xalqdır. Azərbaycan xalqı öz köklərinə görə zehni inkişaf etmiş xalqdır. Biliyə, inkişafa həmişə diqqət vermiş və bu yol ilə getmiş xalqdır. Bizim çoxəsrlik keçmiş tariximiz də bunu sübut edir. XX əsrдə Azərbaycan xalqının keçdiyi yol, o cümlədən, son on ildə Azərbaycan xalqının müstəqil dövlət çərçivəsində yaşadığı dövr də bunu bir daha, bir daha sübut edir.

Məlumdur ki, Ermənistəninin Azərbaycana 1988-ci ildən başlayan hərbi təcavüzü və sonrakı illərdə müxtəlif səbəblərdən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması nəticəsində, bir milyondan artıq soydaşımızın qaçqın, köçküň vəziyyətinə düşməsi nəticəsində və bu dövrdə Azərbaycanın daxilində, təəssüflər olsun ki, xalqın zərərinə yönəldilmiş müxtəlif proseslərin nəticəsində Azərbaycan ağır bir dövr yaşayıbdır. Bu ağır dövr Azərbaycanın həyatının, demək olar ki, hər bir sahəsinə toxunubdur. O mənada ki, zərər gətiribdir, çox şeyləri pozubdur, dağıdıbdır. Amma bunlara baxmayaraq, bizim təhsil sistemimiz

yaşayıbdır. Doğrudur, o illərdə, yəni 1990-ci illərin əvvəllərində başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də çox böyük pozuntular vardı.

Bəzən bu sahə unudulmuşdu. Bəzən bu sahədə özbaşınalıq yer tutmuşdu.

Amma bunlara baxmayaraq, bizim xalqımız XX əsrдə yaranmış ənənələri davam etdiribdir. Son illərdə – 1995–1996-ci illərdən sonra, Azərbaycan artıq müəyyən daxili proseslərdən xilas olandan, Azərbaycanın daxilində ictimai-siyasi sabitlik bərqərar olandan sonra, Azərbaycanda bütün sahələrdə islahatlarin keçirilməsi nəticəsində, o cümlədən təhsil sahəsində islahatlar nəticəsində başqa sahələrdə olan inkişaf, eyni zamanda təhsil sahəsində də özünü göstərir. Əgər belə olmasaydı, indi bizim böyük təhsil müəssisələrimiz yüksək səviyyədə olmazdı. Əgər bizim orta təhsil sistemimiz tam pozulmuş olsaydı, bu cür ağır imtahanlardan keçən, gənclərin bu gün burada nümayiş etdirilən nəticələri olmazdı. Bizim gənclərimizin əksəriyyəti çox istedadlıdır. Onların harada, hansı şəraitdə yaşamasından asılı olmayıaraq, biliyə, təhsilə həvəsi və marağı çoxdur.

İndi 25 prezident təqaüdü təyin olunubdur. Burada elan edildi. Ali məktəblərə qəbul edilənlərin böyük bir hissəsi işğal olunmuş torpaqlardan didərgin düşmüş ailələrin uşaqlarıdır. Yaxud çadır şəhərciyində, Biləsuvarda o ağır şəraitdə yaşayan uşaqdır, gəncdir və bunların çoxu universitetlərə qəbul olunubdur. Ancaq bu gün burada adları çəkilənlər hamidan yüksək bal aldıqlarına görə prezident təqaüdünə layiq görülüb'lər.

Mən arzu edərdim ki, bu göstəricilər artsın və prezident təqaüdünүn də sayı çoxalsın. Ancaq məni çox düşündürən məsələlərdən biri də odur ki, ümumiyyətlə, bizim ali təhsil müəssisələrində oxuyan tələbələrin hamisinin təqaüdünүn artırılmasına nail ola biləm. Güman edirəm, bu da olacaqdır.

İndi bu prosesin böyük bir mərhələsi arxada qalıbdır. 25 min gənc universitetlərə daxil olubdur. Estafeti universitetlər götürüb'lər. Onların vəzifəsi qəbul olunan gənclərin hamisinin yaxşı təhsil almasını təmin etməkdir. Universitetlərin, ali məktəblərin üzərinə çox böyük vəzifələr düşür və çox da böyük məsuliyyət düşür.

Rektorlar burada iştirak edirlər. Bu, təkcə rektorlardan asılı deyil, hər bir müəllimdən, universitetdə fəaliyyət göstərən hər bir şəxsden asılıdır. Bizdə bu sahədə də nöqsanlar var və çoxdur. Mən bunu etiraf etməliyəm. Mən indi nailiyyətlər haqqında geniş danışanda heç kəs elə düşünməsin ki, guya hesab edirəm ki, bizim bütün təhsil sistemi, o cümlədən orta təhsil sistemi qüsursuzdur, nöqsansızdır. Yox. Çox nümunəvi məktəblər də var. Ancaq təəssüflər olsun ki, geridə qalanlar da var. Yaxud bəzi məktəblərdə çox namuslu, sədaqətli, tələbəyə yaxşı bilik verən müəllim də var. Amma onunla yanaşı, vaxtını keçirənlər, tələbənin biliyi haqqında o qədər də çalışmayanlar da var. Vəziyyət müxtəlifdir və bu həqiqəti biz heç vaxt inkar etməmeliyik. Bu sözlər, bu fikirlər universitetlərə də aiddir.

Mən, hər halda, təhsil işi ilə uzun illərdir məşğulam. Həm keçmişdə Azərbaycanın rəhbəri olduğum zaman, hətta Moskva-da işləyəndə, Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi, o vaxtkı SSRİ-nin bütün təhsil sistemində, yəni təhsillə məşğul olan nazirliklərə – onda Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili Komitəsi var idi – rəhbərlik hökumət tərəfindən, dövlət tərəfindən mənə tapşırılmışdı. Ona görə mən bu işlərlə çox məşğul olmuşdum. Bilavasitə çox universitetlərdə olmuşdum. Ona görə mən bu işləri şəxsən, yəni öz iş fəaliyyətimə görə bilirəm. Azərbaycanda keçmişin, bizim ali məktəblərin qüsurlarını da bilirəm. Bugünküleri də bilirəm. Ancaq bununla yanaşı, hesab edirəm ki, biz irəliyə gedirik. Ancaq əgər hər bir universitet müəllimi bu şərəfli adı şərəflə daşısa, irəliyə daha da sürətlə getmək olar.

Məlumdur ki, məsələn, universitetlərdə müəllimlərin maaşları istənilən səviyyədə deyildir. Biz bu məsələni də həll etməyə çalışırıq. Ancaq imkanlarımız artdıqca bunları edəcəyik. İndi biz imkanlarımız çərçivəsində nə mümkündür etmişik. Ancaq iş onda deyil ki, maaşın çoxdur, ya azdır, yaxud da sənin avtomobilin var, yoxsa yox, yaxud da ki, təmtəraqlı bağın var, yoxsa yox. İş onda deyildir. Qaçqın vəziyyətində yaşayan uşaq nə qədər böyük məhrumiyyətə düşər olubdur. Ancaq o oxuyub və ona təhsil verən müəllim də yəqin ki, müəllim adını şərəflə daşıyıbdır. Ona görə də gəlib ali məktəbə qəbul olunmuş 25 min tələbənin içərisində ən yüksək bal toplayıbdır.

Beləliklə, mən üzümü universitetlərə, müəllim-professor heyətinə, təhsil sahəsində işləyən bütün vətəndaşlarımıza tuturam ki, Azərbaycan xalqının gələcəyi, müstəqil Azərbaycanın gələcəyi gənclərin bu gün alındıqları bilik, təhsil və tərbiyədən asılıdır. Xüsusən, aparıcı qüvvə, hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun bilikli nümayəndələridir. Onun yüksək təfəkkürə, yüksək biliyə, yüksək ixtisasa malik olan insanlarıdır. Bunları da yetişdirmək üçün universitetlərin qarşısında çox böyük vəzifələr durur. Mən arzu edərdim ki, bizim universitetlər – görürəm ki, bizim universitetlər bir neçə il bundan öncəki dövrlə müqayisədə çox inkişaf edibdir, ancaq bu hələ günün tələblərini tam ödəmir, sabahın tələblərini isə heç ödəmir – işlərini təkmilləşdirsinlər. Professor-müəllim heyətinin işə münasibətini daha da yüksəltsinlər, onların özlərinin biliyini daha da yüksəltsinlər ki, gənclərə müasir tələblərə uyğun biliklər verə bilsinlər.

Müstəqil Azərbaycanda bilik alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd kimi qoymalıdır. Ona görə, gərək o öz ölkəsini yaxşı tanısın, öz tarixini yaxşı bilsin və seçdiyi ixtisasda sadəcə, mütəxəssis yox, ən yüksək səviyyəli mütəxəssis olmağa çalışın. Bu imkanlar var. Xalqımızın bu sahədə, yenə də deyirəm, zehni potensialı

böyükdür. İndiki gənclərin isə əvvəlki dövrlərə nisbətən bu potensialı daha da böyükdür. Bizim hamımızın vəzifəsi bunnardan səmərəli istifadə etməkdir. Gərək onlar Azərbaycanın gələcəyi üçün, Azərbaycanda indi bizim apardığımız islahatların gələcəkdə nəticələrini həyata keçirmək üçün, Azərbaycanı daim müstəqil, demokratik, hüquqi, dünyəvi dövlət kimi yaşatmaq üçün, əvvəlkilərdən fərqli olaraq, indi daha da çox bilik alınlar, müasir həyatı daha yaxşı dərk edə bilsinlər, müasir texnikadan, texnologiyadan istifadə edə bilsinlər. Bu yol ilə də biz Azərbaycanın gələcəyini istədiyimiz kimi görə biləcəyik.

Biz isə istəyirik ki, Azərbaycanın gələcəyi daha da parlaq olsun. Azərbaycan müstəqil bir dövlət kimi bütün sahələrdə nailiyyətləri ilə dünya dövlətləri içərisində seçilsin. Bütün gördüyüümüz bu işlər Azərbaycan vətəndaşlarının rifah halının yüksəlməsinə yönəldilibdir. Biz bunu təmin etmək istəyirik. Amma gələcək nəsillər bunu daha da yüksək səviyyədə təmin etməlidirlər. Bax, bunlara görə də indi bizim ali məktəblərdə, universitetlərdə təhsil, tərbiyə gərək keçmiş illərdən xeyli üstün olsun, xeyli fərqli olsun.

Universitetlərdə insan gənclik həyatını yaşayır. Mən sizə deyə bilərəm ki, bu, insanın həyatının ən gözəl bir hissəsidir. Mən arzu edərdim ki, bizim hər bir gənc, hər bir tələbə, bax, bu dövrü uğurla keçsin. Çünkü bu dövrdə gəncin formallaşması, onun lazımi bilik alması, lazımi mənəvi dəyərləri dərk etməsi, milli dəyərləri dərk etməsi, müasir dünyani dərk etməsi onun gələcəyinin əsasıdır, təməlidir. Əgər bu təməl gənclik dövründə, xüsusən ali məktəblərdə qoyulmasa, birincisi, gələcəkdə bizim gənclər böyük çətinliklərlə rastlaşacaqlar və ikincisi, gələcək nəsillərin istədiyimiz səviyyəyə qalxması çətin olacaqdır. Ona görə də, əziz övladlarımız, siz bilin, mən həyatın bütün mərhələlərini keçmiş bir adam kimi, arxaya baxaraq, hər dövrü təhlil edərək, həyat təcrübəsi olan adam kimi, sizə deyirəm: Bu illəri boş keçirməyin, bu illəri itirmə-

yin. Öz fiziki sağlamlığınıza fikir verin. Onun üçün də gərək siz sağlam həyat tərzində yaşayasınız. Çalışın, maksimum bilik alın. Siz təkcə müəllimlərin verdiyi biliklə kifayətlənməyin, başqa bütün ədəbiyyatla da tanış olun və yüksək mənəvi dəyərlər əsasında yaşayın.

Mən bunu bir dəfə demişdim, bu gün gənclərin qarşısında çıxış edərkən bir də demək istəyirəm. Təəssüflər olsun ki, indiki dövrdə bəzi ölkələrdən sirayət etmiş bir çox vərdişlər bizim gənclərimiz arasında da yayılıbdır. Bizim gənclərimizin bir hissəsinin müxtəlif əyləncələrdə, gecə barlarında vaxt keçirməsi, demək olar ki, onların özlərinə də, valideynlərinə də xəyanətdir.

Təbiidir ki, o gecə barlarında vaxt keçirən gənclər hansısa imkanlı ailələrin adamlarıdır. Kasib adam, kasib ailənin uşağı oraya gedə bilməz. Ancaq o adamlar da bilməlidirlər ki, nə qədər imkanlı olursan ol, nə qədər zəngin olursan ol, gərək sən övladına düzgün yol göstərəsən, düzgün tərbiyə verəsən. Onun gecə barlarında müxtəlif əyləncələri üçün şərait yaratmayasan. Mən bunu valideynlərə müraciət edərək deyirəm. Ancaq gənclərə tövsiyəm odur ki, onlar sağlam fiziki və mənəvi həyat tərzi keçirsinlər. Belə olan halda siz həm daha da sağlam vətəndaş olacaqsınız, həm daha da yaxşı bilik alacaqsınız, belə olanda həm də Azərbaycanın gələcəyinin həqiqi qurucuları olacaqsınız.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Çox arzu edirəm ki, bu gün bu salonda toplaşan gənclər universitetləri qurtarandan sonra burada bir də görüşək, yaxud başqa böyük salonda görüşək. Onların hər biri raport versin ki, yaxşı nəticələrlə universitetlərə daxil olduqları kimi, ondan da yaxşı nəticələrlə universitetləri bitirib həyat fəaliyyətinə başlayırlar.

Sizi bir də təbrik edirəm, bütün gələcək həyatınızda, təhsilinizdə, işlərinizdə sizə uğurlar arzulayıram. Sağ olun.

**TÜRKİYƏNİN «DOĞAN HOLDİNQ»
QRUPUNUN RƏHBƏRİ AYDIN DOĞAN,
ONUN MÜAVİNİ TUFAN DARBAŞ,
QRUPUN İDARƏ HEYƏTİNİN ÜZVÜ
TAYLAN BİQDEL, «HÜRRİYYƏT» QƏZETİNİN
BAŞ REDAKTORU ƏRTOĞRUL ÖZKÖK,
«MİLLİYYƏT» QƏZETİNİN BAŞ REDAKTORU
MEHMET YILMAZ, «PETROL OFİSİ»
ANONİM ŞİRKƏTİNİN BAŞ DİREKTORU
ƏRTOĞRUL TUNCƏR, «TÜRK BANK» İDARƏ
HEYƏTİNİN ÜZVÜ TAYFUR BƏYAZİT İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

Prezident sarayı

6 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli Aydın Doğan!

Hörmətli qonaqlar!

Siz Azərbaycana xoş gəlmisiniz. Mən sizin bu səfərinizdən çox məmənunam.

Hörmətli dostum Aydın Doğan, mən sizi bir neçə dəfə Azərbaycana dəvət etmişdim. İmkanınız olmayıbdır. Amma indi imkan tapıb mənim bu dəvətimi yerinə yetirmək üçün Azərbaycana səfər etdiyinizə görə təşəkkür edirəm. Sizinlə bərabər, Türkiyə mətbuatının görkəmli şəxsiyyətləri gəliblər. İndi demokratik ölkələrdə mətbuat çox böyük yer tutur. Mən bilirəm ki, mətbuatın Türkiyədə nə qədər həm hörməti var, həm gücü var, həm də təsir imkanları var. Təbiidir ki, burada da «Doğan Holding» qrupunun öz yeri var.

Sizin holding son illər çox inkişaf edibdir, böyüyübdür. Təkcə mətbuat sahəsində yox, bir neçə başqa iqtisadi sahələrdə də. Ona görə indi Türkiyədə siz çox böyük yer tutan bir holdinginiz.

Mən hesab edirəm ki, sizin Azərbaycanla yaxından tanış olmağınız çox lazımdır. Çünkü Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri xüsusi əhəmiyyət daşıyır. Yəni onun xüsusi yeri vardır. Bizim ölkəmiz Türkiyəyə ən yaxın dost, qardaş ölkədir. Buna görə də bizim ölkəmizi görmək, ölkəmizin problemləri ilə tanış olmaq, sadəcə, insanları görmək, təbiidir ki, sizin kimi böyük informasiya, yaxud təbliğat imkanlarına malik olan holding üçün Azərbaycan haqqında daha da doğru, düzgün, ədalətli yazilar verməyə, yaxud da proqramlar hazırlamağa imkan verəcəkdir.

Biz bu il Azərbaycanın istiqlaliyyətinin, müstəqilliyinin 10-cu ilini qeyd edirik, bayram edirik. Bu, ilin sonunda olacaqdır. Ancaq bu il elə 10-cu il yubiley ilidir. Bu sıradə sizin buraya gəlməyiniz də çox əhəmiyyətlidir. Təəssüflər olsun ki, şəxsən siz Azərbaycana birinci dəfədir gəlirsiniz. Azərbaycan beş-on il bundan öncə nə durumda olub, indi nə durumdadır, onu güman edirəm ki, Türkiyədən baxaraq müqayisə edə bilərsiniz. Amma burada olan dostlarımızdan yəqin əvvəllər Azərbaycanda olmuş şəxslər var, yoxsa elə hamınız birinci dəfədir gəlmisiniz?

I r f a n S a p m a z (*«Hürriyət» qəzeti*nin Azərbaycandakı müxbiri): Cənab Prezident, Ərtoğrul Özkök əvvəllər Bakıya gəlmişdir.

H e y d ə r Ə l i y e v: Mən dost sözlərimi deyirəm, indi sizin hamınızın gəlməyinizdən çox məmnunam. İmkan dairəsində bizim həyatımızı görəcəksiniz. Bizim on illik müstəqillik dövründə yaşadığımız dövrə və indi hansı vəziyyətə gəlib çatmağımıza fikir verə bilərsiniz. Bizim bu on ildə çox böyük problemlərimiz olubdur. Siz belə bir hadisəni ötən yüzilliyin 20-ci illərinin əvvəllərində yaşamışınız. Osmanlı impera-

torluğunu dağıldan sonra Türkiyə Cümhuriyyətinin yaranması və onun inkişaf etdirilməsi, Türkiyəni bugünkü günə, yeni dünyanın həm demokratik, həm hüquqi, həm də hər cəhətdən çox inkişaf etmiş ölkəsi səviyyəsinə gətirmək üçün böyük bir tarix yaşamışınız.

Biz 1998-ci ildə Ankarada Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi münasibətilə toplaşmışdıq. Siz bir formasiyadan, yeni bir ictimai-siyasi, yaxud iqtisadi formasiyadan digərinə keçməmisiniz. İmpériya dağılıb, Allaha şükürler olsun ki, böyük öndər Mustafa Kamal Atatürkün və silahdaşlarının sayəsində, onun yerində cumhuriyyət yaranıbdır. Amma türk ordusu o vaxt da olubdur, sonra da olubdur. Yaxud Türkiyənin iqtisadiyyatı. Təbiidir, o vaxtlar Osmanlı imperatorluğu dünyanın yarısını götürmüdü, ona görə də iqtisadiyyatı daha yüksək idi. Ondan sonra, bütün bunlar əldən gedəndən sonra yenidən inkişafa başladı. Ancaq siz dünyada artıq sübut olunmuş iqtisadiyyat yolu ilə, yəni bazar iqtisadiyyatı yolu ilə getmişiniz. Sizin quruluşunuz sosialist quruluşu, kommunist quruluşu olmayıbdır. Ona görə də siz bu dövrü şəxsən görməsəniz də, sizin ölkəniz biz yaşadığımız dövrü yaşamayıbdır.

Amma bizim ölkəmiz, məsələn, 200 il bundan önce Rusiya imperatorluğuna daxil olubdur. Biz 120–130 il çar Rusiyasının, ondan sonra 70 il Sovetlər Birliyinin tərkibində olmuşuq. Doğrudur, biz o vaxt buna imperatorluq demirdik. İndi deyirik. Çünkü o vaxt hesab olunurdu ki, sosialist sistemi dünyada ən mütərəqqi, ədalətli bir sistemdir. Ancaq eyni zamanda 15 müttəfiq cumhuriyyəti özündə birləşdirərək onların müstəqilliyini əllərindən almaq, böyük bir dövlət qurmaq – bu da imperatorluğun bir formasıdır. Ona görə biz 1917, 1920, 1922-ci illərdə böyük sınaqlardan keçmişik. Ondan qabaq rus imperatorluğunun müstəmləkəsi olmuşuq. Ondan sonra sovet hakimiyyətinin qurulması çox böyük proses olubdur. Çünkü

insanın mülkiyyətini əlindən alıblar, torpağını əlindən alıblar, fabrikini, hər şeyini əlindən alıblar. Şəxsi mülkiyyət yasaq olubdur. Hamısı dövlət mülkiyyəti olubdur. Amma o da ağır bir dövr idi. Çünkü insanlar bundan öncə onların əcdadlarının, babalarının topladıqları əmlakı-filanı əllərindən vermək istəmirdilər və bir yerə yığışış kolxoz olmaq, sovxoza olmaq istəmirdilər. Hətta ondan sonra səhbət gedirdi, başqa ölkələrdə də belə deyirdilər ki, Sovetlər Birliyində hər şeyi toplayırlar, ümumiləşdirirlər. Demək, ailələr də ümumiləşdiriləcəkdir, qadınlar da ümumiləşdiriləcəkdir. O zaman belə səhbətlər var idi.

Biz 70 il bu dövrü yaşamışıq. Biz həmişə bu dövrə də ədalətli münasibət göstəririk. Onun faciələri də olubdur, qara səhifələri də olubdur. Çox itkiler də vermişik. Amma eyni zamanda, bu dövrdə bunlarla bərabər, Azərbaycan çox inkişaf edibdir. Artıq 1991-ci ildə, Sovetlər İttifaqı dağıldan sonra, son imperatorluq dağılında Azərbaycan müstəqilliyini elan edəndə onun böyük potensialı var idi. İqtisadi potensialı, elmi potensialı, milli potensialı var idi. Bunlar var idi. Ancaq bunlar hamısı köhnə, əski sistem üzərində qurulmuşdu. İndi bunu yeni sistem üzərində qurmaq lazımdır, bu dövr də çox çətin, ağır dövrdür.

Əgər nəzərə alsaq ki, bu dövrdə Azərbaycan Ermənistanla müharibə aparmaq məcburiyyətində olubdur – çünkü hələ sovetlər dövründə, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ torpağını əlinə keçirmək üçün iddia edibdir və sonra müharibə başlayıbdır – onda təsəvvür edə bilərsiniz ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman nə qədər ağır bir durum içində idi. Ondan sonra, təbiidir ki, işləri daha da sürətlə aparmaq olardı. Bir tərəfdən, Azərbaycan bu xaosdan, əsarətdən azad oldu, müstəqil oldu, ancaq ikinci tərəfdən, təəssüflər olsun, bu vəziyyətdən, bu durumdan və Ermənistan-Azərbaycan savaşından istifadə edən ayrı-ayrı qruplar özlərinə silahlı dəstələr yaratdilar, burada

hakimiyyət uğrunda mübarizə apardılar. Ona görə də biz müstəqilliyi əldə edəndən sonra bu problemlərlə rastlaşmasaydıq, bəlkə bu on il ərzində daha da çox irəliyə getmiş olardıq.

Müstəqillik əldə edəndən 1995-96-ci illərə qədər biz Azərbaycanda belə ağır problemlərlə üzləşmişik. Yəni biz bir tərəfdən, Ermənistanla müharibə aparmışiq və təəssüflər olsun ki, torpaqlarımızın 20 faizi Ermənitsan silahlı qüvvələri tərəfindən işğal olunubdur, şəhidlər vermişik, qan tökülüb-dür, ikinci tərəfdən də, daxildə sabitlik olmayıbdır. Nəinki sabitlik olmayıbdır, burada ayrı-ayrı qruplar silahlı dəstələr düzəldib hakimiyyət uğrunda mübarizə aparıblar. Bunlar hamısı da 1992-ci ilin əvvəllərində hakimiyyətin dəyişilməsinə gətirdi. 1992-ci ildən isə burada Xalq Cəbhəsi hakimiyyəti var idi, onlar bir il hakimiyyətdə olduqları zaman Azərbaycanı vətəndaş müharibəsi vəziyyətinə gətirib saldılar. Azərbaycan artıq parçalanırdı. Onun qarşısı alındı. Xalq onun qarşısını aldı. Xalq birləşdi.

Amma 1994-cü ildə yenə bir dəstə burada silahlı çəvrilish cəhdini göstərdi. Bunun da qarşısını xalq aldı. 1995-ci ildə başqa bir silahlı dəstə hücum edirdi, bizim Daxili İşlər Nazirliyinə hücum edirdi. Yenə də çəvrilish cəhdini ilə. Təbiidir ki, biz onda da öz gücümüzü göstərdik, qan töküldü, amma dövləti qoruyub saxladıq. Sonra da terror, filan hadisələri olmuşdur. Ona görə də bizim bu on ildəki həyatımız Sovetlər Birliyi daşıldıqdan sonra müstəqillik əldə edən başqa cümhuriyyətlərin həyatından fərqlidir.

Məsələn, Orta Asiya ölkələrini götürün. Orada heç bir belə problem olmayıbdır. Onların bir problemi olubdur ki, sosialist sistemindən yeni sistemə necə keçsinlər. Onu da özləri nə cür istəyir, o cür də keçirlər. Amma bizim belə problemlərimiz olubdur. Bunlara görə də sizin Azərbaycanı görməyiniz, Azərbaycanın həqiqətlərini, reallığını bilməyiniz lazımdır. Çünkü Türki-

yədən Azərbaycana baxanda, ayrı-ayrı adamlar onu müxtəlif cür görür. Tam əksəriyyəti Azərbaycanı olduğu kimi görür. Amma bəzilərinin də, onların gözlüyü qaradır, yaxud da nədirse, onlar aydın görə bilmirlər, açıq görə bilmirlər. Mən bu barədə çox deyə bilərəm. Ancaq qısaca olaraq bu sözləri sizə dedim ki, mən nə qədər məmənunam, siz gəlmisiniz.

Təbiidir ki, buraya iş adamları çox gəlir. Biz çox böyük işlər aparırıq. Bilirsiniz ki, bizim neft sahəsində çox böyük işlərimiz var. Biz Türkiyənin neft şirkətlərini də buraya qatdıq. Onların burada artıq bir neçə müqavilədə çox önəmlü yerləri var. Biz yeddi ildir çalışırıq ki, Bakı-Ceyhan boru xəttini həyata keçirək. Artıq bunu da etdik. Artıq Bakı-Ceyhan tikilir. Mən hər dəfə Türkiyəyə gələndə «Hürriyyət», «Milliyyət», «Sabah», nə bilim, o birisi, bu birisi qəzetlərin mənə birinci sualları bu olubdur: Bakı-Ceyhan nə vaxt olacaqdır? Olacaqdır, olmayıacaqdır? Hər dəfə deyirdim, olacaq, olacaq, olacaqdır. Amma son dəfə gələndə gördüm bunu soruşmurlar. Mən dedim nə üçün soruşmursunuz ki, Bakı-Ceyhan nə vaxt olacaqdır?

O vaxtlar Türkiyədə qəribə bir durum var idi. Uşaq da Bakı-Ceyhan deyirdi, qadın da Bakı-Ceyhan deyirdi, yaxud bir siyaset adamı da Bakı-Ceyhan deyirdi. Biz bunu çözəndən sonra artıq bu proseslər dayanıbdır. Çox gözəl. Yəni, biz bunu etdik. Sübut etdik ki, biz bunu edə bilərik.

İndi biz buradan Türkiyəyə qaz vermək istəyirik. Çünkü bizim böyük təbii qaz yataqlarımız açılıbdır. Mən mart ayında Ankarada olarkən Azərbaycan ilə Türkiyə arasında bu barədə anlaşma imzaladıq. İndi Gürcüstan ilə də imzalamalıyıq. Çünkü qaz boru xətti gərək Gürcüstandan keçsin. Bakı-Ceyhan da oradan keçir. Onu da yaxınlarda edəcəyik, qaz da verəcəyik.

Yəni iqtisadi əlaqələrimiz genişdir. Amma təbiidir ki, burada iş adamları Azərbaycanı görür. Amma mətbuat adamlarının görməsi daha önemlidir. Bax, bunlara görə mən sizə təşəkkür edirəm. Güman edirəm ki, burada olduğumuz

zaman Azərbaycanın bugünkü varlığını görəcəksiniz. Sizə yardımçılıq edərlər ki, mənim bu qısa sözlərimin əsasında daha da geniş bilgilər versinlər ki, Azərbaycan bu on ildə hansı yolu keçibdir. Təşəkkür edirəm.

A y d ı n D o ğ a n: Möhtərəm Cümhur başqanımız!

Sizə Cümhur başqanınız deyirəm. Çünkü Sizin hər zaman dediyiniz kimi, biz iki ayrı dövlət olsaq da, bir millətik. Bu mənada Türkiyə türklərinin də Cümhur başqanınızı.

Bir türk olaraq Sizin keçmiş Sovetlər Birliyində Siyasi Büroya qədər yüksəlməyinizi, rəhbərlikdə üçüncü adam hesab olunan səviyyəyə qalxmağınızı bizlər çox böyük sevinc hissi ilə izləyirdik və qürur duyurduq. Çox çətin olsa da, o vaxtlar Azərbaycana və turkdilli cümhuriyyətlərə etdiyiniz böyük xidmətləri bilir və Sizin o işlərinizi diqqətlə izləyirdik.

1993-cü ildə çox çətin bir vaxtda, Azərbaycanın parçalanaraq məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda Azərbaycana rəhbərlik etməyə başladınız. Sizin rəhbərliyinizlə keçid dövrünü yaşayan Azərbaycan üçün ən vacib olan sabitliyi, əmin-amanlığı ölkənizə bəxş etdiniz.

1994-cü ildə «Əsrin müqaviləsi»ni imzalamaqla Bakı-Ceyhan layihəsinin həyata keçirilməsi üçün ilk əzmkar addımlar atdiniz. Siz bu işlərdə Türkiyəyə çox büyük önəm verərək, Türkiyəyə və türklüyü olan sevginizi bir daha bəyan etdiniz, Türkiyə-Azərbaycan strateji əməkdaşlığının inkişafına daim diqqət yetirdiniz.

Möhtərəm Cümhur başqanımız!

Sizin Türkiyə-Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyiniz töhfə çox böyükdür. Mənim bu qısa çıxışimdə Sizin böyük işləriniz haqqında məlumat verməyim çox çətindir.

Sizin Azərbaycanda latin əlifbasının tətbiq edilməsi ilə bağlı fermanınız və bu istiqamətdə apardığınız işlər ən yüksək qiymətə layiqdir.

«Türk ulduzları»nın Bakıdakı uçuşlarını Azadlıq meydanında bir milyondan çox insanın sevgi ilə seyr etməsi xatirələrdən uzun müddət silinməyəcəkdir. Bu tədbirlər nəticəsində Türkiyə xalqında və Azərbaycan xalqında oyanmış ülvü hissələr Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əyani təzahürüdür.

Sahibi olduğumuz kütləvi informasiya vasitələri daim Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çalışmışdır. Lakin bundan sonra bu qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə daha çox işlərin görülməsinin zəruriliyini hiss edir və bu istiqamətdə işlərimizin daha da gücləndirilməsinin vacibliyini ifadə etmək istəyirəm.

Möhtərəm Cümhur başqanımız!

Çıxışımın sonunda bizi bura dəvət etdiyiniz üçün, gərgin iş rejiminə baxmayaraq, bizə vaxt ayırdığınız üçün Sizə öz dərin təşəkkürümüz bildirir, Azərbaycan naminə, bütün türk dünyası naminə görəcəyiniz o böyük işlərdə Sizə müvəffəqiyyətlər və cansağlığı arzu edirəm. Çox sağ olun.

H e y d ə r Ə l i y e v: Əziz dostum, çox sağ ol. Sizin dediyiniz çox önəmlı sözlərə görə təşəkkür edirəm.

Ancaq bir şeyi də qeyd etmək istəyirəm. Təbiidir ki, biz bir kökdən olan millətik. Türk dili həm bizim dilimizdir, həm Anadolu türklərinin dilidir, həm də Özbəkistanın, Qazaxıstanın, Türkmenistanın, Qırğızıstanın, başqalarının dilidir.

Ancaq bizim bu köklərdən ayrılan ayrı-ayrı budaqlar o dilləri müəyyən qədər özünəməxsus şəkildə formalaşdırılmışdır. Amma siz burada sırf Azərbaycan dilində danışdırınız. Bu mənim üçün çox əhəmiyyətlidir. Çünkü yenə də deyirəm, onsuz da biz bir-birimizi anlayırıq. Mənim üçün Türkiyədə kiminləsə danışmaq problem deyildir. Mən Böyük Millət Məclisində bir saat yarım çıxış etdim. Güman edirəm ki, orada olan millət vəkillərinin 99 faizi mənim dediklərimi 99 faiz anladı.

Eləcə də buraya Türkiyədən cumhur başqanları gəlir, başqaları gəlir, baş nazirlər gəlir. Onlar Anadolu türkçəsində danışır və hamı da anlayır. Amma onlardan fərqli olaraq, siz tamamilə Azərbaycan dilində danışdırınız. Bu da çox sevindiriçi haldır. Doğrudan da bu, sizin Azərbaycana olan qardaşlıq, dostluq münasibətini göstərir.

Mən latin əlifbasına keçilməsinə çoxdan çalışırdım. Ancaq istəyirdim əvvəlcə insanlar buna alışınlar. Gördüm ki, bu proses bir az uzanır. Onda mən iyun ayında fərman verdim ki, avqustun 1-dən bütün Azərbaycanda qəzetlər, kitablar latin əlifbasında çıxın və dövlət orqanlarında bütün yazı işləri latin əlifbası ilə getməlidir. Çoxları dedi ki, bu, mümkün deyildir. Çünkü insanların çoxu bunu öyrənməyiblər, bilmirlər.

Bizim müxalifət qəzetlərimiz çoxdur. Sizdə də qəzetlər elə müxalifət kimi bir şeydir. Ancaq sizin müxalifətçiliyiniz burada olsayıdı, mən Allaha çox şükür edərdim. Mən istərdim ki, sizin qəzetlərin müxalifətçiliyi bizim qəzetlərdə olsun. Onda Allaha çox şükür edərdim. Ancaq onlar özlərini daha çox türk, yaxud Türkiyəyə yaxın hesab edərək – bizdə deyirlər ki, Roma papasından da çox katolik olmaq istəyirlər, belələri var – qəzetlərdə məni tənqid etməyə başladılar ki, Heydər Əliyev bunu ona görə etdi ki, o bizim qəzetləri diz çökdürmək, yəni bağlatmaq istəyir. Çünkü xalq bu əlifbanı bilmir, bizim qəzetləri oxuya bilməyəcəklər. Onların da qəzetdən başqa heç bir şeyləri yoxdur. Elə qəzetlə yaşayırlar, qəzetlə müxalifətliliklərini həyata keçirirlər. Belə şeylər çox yazıldı. Ancaq mən düşündüm ki, başqa hallarda olduğu kimi, bu yazıqlar, bu zavallılar burada da özlərini nə qədər ağılsız göstərdilər.

Mən xalqı irəliyə aparmaq istəyirəm. Mən istəyirəm xalq kiril əlifbasından qurtarsın. Amma onlar məni günahlandırırlar ki, sən bunu niyə edirsən. O biri tərəfdən də deyirlər

ki, biz daha çox türkük, nəinki sən. Amma mən onlara, xalqa izahatlar verdim.

Mən 1929-cu ildə ilk dəfə məktəbə getmişəm. Onda Azərbaycanda latin əlifbası idi. Azərbaycanın latin əlifbasına keçməsi Türkiyədən bir neçə il öncə olubdur. Hətta mən sizə deyə bilərəm, Azərbaycanın böyük bir yazarı var, Mirzə Fətəli Axundov. O, Azərbaycanda, demək olar ki, müasir ədəbiyyatın əsasını qoyanlardandır. Yəni dünyəvi teatrın əsasını qoyanlardandır. O, 1860-ci ildə Azərbaycanda ərəb əlifbasından latin əlifbasına keçmək haqqında təkliflər irəli sürmüdü. Burada bir neçə adamlarla bu barədə danışq aparmışdı. O vaxtlar bizdə hər şey İstanbulda təcrübə ilə ölçülürdü. Sonra o İstanbula gedir. Orada nitq söyləyib və sübut edibdir ki, latin əlifbasına keçmək lazımdır. Gərək bizim xalqlarımız, yəni türk xəqləri ərəb əlifbasından azad olsun. Həmin vaxt orada mollalar, üləmalar, filanlar hamısı toplaşıblar və onu oradan qovublar. Bu, tarixi bir hadisədir. Bu, 1863-cü ildə olubdur.

Sonra, burada sovet hakimiyyəti olan zaman, hələ 1922-ci ildə Azərbaycanın ərəb əlifbasından latin əlifbasına keçməsi üçün komissiya yaradılmışdı. Onlar çalışıblar və 1924-cü ildən Azərbaycanda tədricən latin əlifbasına keçilirdi.

1926-cı ildə burada ilk türkoloji qurultay olubdur. Sizdə məşhur bir Köprülüzadə vardı. O, İkinci dünya müharibəsindən sonra Xarici İşlər naziri də olmuşdur.

A y d ı n D o ğ a n: Fuad Köprülü.

H e y d ə r Ə l i y e v: Biz burada Köprülüzadə deyirdik. O da dilçi idi və 1926-cı ildə burada türkoloji qurultayda iştirak edibdir. Türkiyə latin əlifbasına hamidian sonra keçibdir. Ona görə deyirəm ki, mən 1929-cu ildə ilk dəfə məktəbə gedəndə latin əlifbası idi. Mən onda ərəb əlifbasını görmədim. Yəni cəmi 4-5 il içində latin əlifbası tamamilə öz yerini tutdu.

Mən on il məktəbdə oxudum, məktəbi latin əlifbası ilə bitirdim. Mən 1939-cu ildə məktəbi latin əlifbası ilə bitirdim,

1940-cı ildə Azərbaycan kiril əlifbasına keçdi. Mənim üçün bu da problem olmadı. Çünkü mən o vaxt rus dilini çox yaxşı biliirdim. Ona görə bu mənim üçün problem olmadı.

Ancaq deyə bilmərəm ki, insanlar üçün problem oldu. 1920-ci ildə latin əlifbasına keçəndə də belə problem olmamışdı, 1940-cı ildə kiril əlifbasına keçəndə də o qədər problem olma-mışdı. Ona görə mən bunu həyatımın təcrübəsindən, Azərbaycan xalqının tarixindən bilirdim ki, sadəcə, fərman vermək lazımdır, məcburiyyət qoymaq lazımdır. Kimsə bir az gecikər, bu, böyük şey deyildir. Əsas odur ki, məsələni həll edəsən. Həll elədik və təbiidir ki, bu da bizi daha da yaxınlaşdırır. İndi bizim adamlar sizin qəzetləri daha da yaxşı oxuyacaqlar. Siz də bizim qəzetlərimizi daha da yaxşı oxuya biləcəksiniz.

Sizin bu sözlərinizə görə bir daha təşəkkür edirəm. Amma latin əlifbası haqqında bəzi əlavə məlumatları sizə söyləməyi borc hesab edirəm.

Sizin təcrübəniz böyükdür. Çünkü keçmişdə Sovetlər Birliyində, Azərbaycanda belə açıq mətbuat olmayıbdır. Dövlət televiziyası, dövlət qəzeti, müxalifət yox, başqa fikirli adam yox, insanlar belə yaşayıblar. İndi Azərbaycan müstəqil olandan sonra, demokratiya yolu ilə gedəndən sonra söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı, bütün azadlıqlar verilibdir. 1995-ci ildə biz Konstitusiyani qəbul etdik və bunların hamısını yazdım. Amma gərək bundan da ağıllı istifadə edəsən.

Bilirsınız, hərdən olur, insanı bir şeyə məcbur edirən ki, sən bunu yemə, olmaz. O da fikirləşir ki, bu nədir, mən bunu yeməyim. Amma ona icazə verirən ki, gəlsin yesin, birdən elə yeyir ki, qarnı partlayır. Bu, həyatda da belədir. İndi bizdə mətbuat, yəni müstəqil mətbuat formalaşır. Bundan sonra da formalaşacaqdır. Ancaq siz bu yolu keçmisiniz və sizin təcrübəniz, əlbəttə ki, bizim üçün önemlidir.

Birincisi, ona görə ki, siz böyük təcrübəyə maliksiniz. İkincisi də ona görə ki, siz sərbəst qəzet, sərbəst televiziya nə

cür olmalıdır, bunu nümayiş etdirirsiniz, yaxşı göstərirsiniz. Amma təəssüflər olsun ki, bizdə hələ bəziləri o qədər yeyirlər ki, qarınları partlayır. Bu barədə bizim sizin təcrübənizdən istifadə etməyə ehtiyacımız var. İndi nə mümkündür, siz burada söyləyərsiniz.

Bundan sonra bizim əlaqələrimiz daha da genişlənəcəkdir. Biz «Hürriyyət» qəzeti ilə güclü ittifaq qurduq. Yadımdadır, mən Türkiyəyə gedəndə İstanbulda böyük toplantı keçirdik. Bütün qəzetçilərlə görüşdüm. Baxmayaraq ki, hər dəfə gələndə məni hava limanında 40–50 qəzetçi qarşılıyır, suallar verirdilər. Amma biz böyük toplantı keçirdik ki, orada sərbəst söhbət aparaq. Onlar nə istəyirlər soruşsunlar, mən nə istəyirəm, onlara deyim. Ancaq bu azdır. Bunları daha da çox etmək lazımdır. Ona görə də sizin bu ziyarətiniz çox önəmlidir.

A y d ı n D o ğ a n: Möhtərəm Cümhur başqanım, sağ olun. Təşəkkür edirəm.

Hörmətli Cümhur başqanım, biz də burada mətbuat haqqındaki qənaətlərimizi Sizə ayrıca söyləyəcəyik.

H e y d ə r Ə l i y e v: Sağ olun.

Bizim Azərbaycanın ilk universiteti var. Bakı Dövlət Universiteti. O, 1919-cu ildə yaranıbdır, böyük tarixi var və çox da yüksək təhsil verən universitetdir. Universitetin elmi şurası qərar qəbul edibdir ki, Sizə, hörmətli Aydın Doğana Bakı Dövlət Universitetinin fəxri doktoru adını versinlər. Nəyə görə?

Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf etməsində göstərdiyi böyük xidmətlərə görə və bütün başqa sahələrdə Azərbaycan–Türkiyə əlaqələrinə göstərdiyi böyük xidmətlərə görə. Saat dörddə orada, universitetdə bütün professorlar, müəllim heyəti toplaşacaqlar və Sizə fəxri doktor adını verəcəklər. Güman edirəm ki, Siz də bunu qəbul edəcəksiniz.

A y d ı n D o ğ a n: Möhtərəm Cümhur başqanım, mən böyük məmnuniyyətlə və şərəflə qəbul edərəm.

MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ ÖLKƏLƏRİNİN VƏ BALTİKYANI ÖLKƏLƏRİN ONUNCU AÇIQ KİNOFESTİVALININ İŞTİRAKÇILARINA

Hörmətli festival iştirakçıları!

Sizi – Müstəqil Dövlətlər Birliyi ölkələrinin və Baltikyanı ölkələrin kinofestivalının iştirakçılarını salamlayır və hamınıza xosbəxtlik, cansağlığı və səadət arzulayıram.

Müstəqil Dövlətlər Birliyinin onilliyi ərefəsində keçirilən bu yubiley kinofestivalı xalqlarımız arasında təşəkkül tapmış mədəni əlaqələrin möhkəmlənməsi və genişlənməsi yolunda xüsusi əhəmiyyət kəsb edir. Tarixi talelərimizin oxşar olması kinematoqrafiya ənənələrində də öz əksini tapmışdır. Sevindirici haldır ki, festivalınız məhz həmin ənənələrin qorunmasına və inkişafına xidmət edir.

Artıq tarixin səhifələrində qalmış Sovet İttifaqı bizə zəngin bir kinematoqrafiya irsi qoyub getmişdir. Mənəvi zənginlik, şəxsiyyətin və həyatın mürəkkəb problemlərinə müraciət, həqiqi peşəkarlıq həmişə sovet kinematoqrafiyasının əsl inciləri üçün səciyyəvi olmuşdur.

Elə bu illərdə Azərbaycan kinosunun inkişafı işində də xeyli uğurlar əldə edilmişdir. İnanıram ki, keçid dövrünün mürəkkəb şəraitində bu qədər dəyərli milli sərvətin yaşadılması üçün göstərilən səylər, kinonun idarə olunması və maliyyələşdirilməsinin yeni mexanizmlərinin axtarılıb tapılması kinematoqraflarımıza öz nailiyyətlərini artırmaq imkanı verəcəkdir.

Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələrinin və Baltik-yanı ölkələrin vahid mədəni məkanının qorunub saxlanılması probleminə müstəsna əhəmiyyət verir. Sizin festivalın uğurlu işi, şübhəsiz ki, bir sıra müstərək layihələrin gerçəkləşdirilməsi üçün zəmin yaradacaq və ölkələrimiz arasında mədəni integrasiyaya öz layiqli töhfəsini verəcəkdir.

Yeni əsrin və yeni minilliyin bu ilk ilinin bütün ölkələrimizin kinematoqrafçıları üçün səmərəli axtarışlar və yaradıcılıq uğurları ilə əlamətdar olmasını arzu edirəm.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2001-ci il

BRAZİLİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB FERNANDU HENRİKİ KARDOZUYA

Hörmətli cənab Prezident!

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Braziliya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və fıravanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2001-ci il

TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İMAMƏLİ RƏHMONOVA

Hörmətli İmaməli Şaripoviç!

Sizi və dost Tacikistan xalqını milli bayram – Tacikistan Respublikasının müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətlə ürəkdən təbrik edirəm.

Suveren, demokratik, hüquqi dövlətin qurulması və möhkəmləndirilməsi, Dünya Birliyinə fəal integrasiya sahəsində qardaş Tacikistanın əldə etdiyi uğurlara şadam.

İnanıram ki, Azərbaycan ilə Tacikistan arasındaki ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, qardaş Tacikistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 sentyabr 2001-ci il

**KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI
DÖVLƏT MÜDAFİƏ KOMİTƏSİNİN SƏDRİ
ZATİ-ALİLƏRİ
CƏNAB KİM ÇEN İRƏ**

Hörmətli cənab sədr!

Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizi və dost Koreya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasındaki dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amənlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 4 sentyabr 2001-ci il

**FRANSA–AZƏRBAYCAN DOSTLUQ
QRUPUNUN SƏDRİ, SENATOR
JAN BUAYENİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

Prezident sarayı

10 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Cənab senator Jan Buaye, mən sizinlə və sizinlə bərabər Azərbaycana gəlmış qonaqlarla görüşməyimdən çox məmnunam. Xoş gəlmisiniz.

Siz Fransa parlamentində Fransa–Azərbaycan dostluq qrupunun sədri kimi, çox illərdir çalışığınız və Fransa–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün çox xidmətlər göstərmişiniz. Ona görə hər dəfə sizi görəndə məndə böyük minnətdarlıq hissi oyanır. Buyurun.

J a n B u a y e: Cənab Prezident, çox sağ olun. Mənim bu gün buraya səfərimin iki mənası var. Birincisi, ən əsası bir senator kimi gəldim ki, Sizinlə görüşüm, vidalaşım və Sizə minnətdarlığını bildirim. Çünkü mən bundan sonra, yəni sentyabr ayında Senat seçkilərinə öz namizədliyimi təqdim etməyəcəyəm.

Cənab Prezident, ikinci məqsədim isə odur ki, məni əvəz edəcək senator cənab Ambruaz Düponu Sizə təqdim etmək istəyirəm. Onun Senatda bu dostluq qrupunun sədri olmasını təklif edəcəyəm. Mən ümidi edirəm ki, bu, qəbul olunacaqdır.

Cənab Prezident, demək istəyirəm ki, mən həm bu vəzifəmi, həm də dostluq qrupunda sədrliyimi həyəcansız tərk edə

bilmərəm. Çünkü özünüz yaxşı bilirsiniz, bir neçə il bundan əvvəl Sizin razılığınız və xeyir-duanızla biz bu dostluq qrupunu yaratmışdıq. Siz yaxşı bilirsiniz ki, biz fəaliyətimizdə həddindən artıq çox səylər göstərmişik. Xüsusilə də sizin qonşunuzla olan münasibətinizdə bu səylərimizi daha çox göstərmişik.

Cənab Prezident, mənim yanımda dostum cənab Düpon oturmuşdur. Ondan xahiş edəcəyəm ki, bundan sonra da bizim bu məqsədimizi daha çox müdafiə etsin, daha çox Azərbaycanı müdafiə etsin. Əminəm ki, o bunu edəcəkdir. O, əslində, elə Azərbaycan üçün səs verən 40 senatordan biridir.

Cənab Prezident, Sizə demək istəyirəm ki, mən bizim yaratdığımız evin açarlarını çox böyük inamla, etibarla cənab Düpona verirəm. Sizə minnətdarlığımı bildirirəm ki, bizim Sizinlə görüşlərimiz zamanı mənə rəsmi və qeyri-rəsmi surətdə öz qayğılarınızdan, ölkənizin problemlərindən danışmışınız. Bu mənim üçün böyük şərəf idi. Sizdən xahiş etmək istərdim ki, Siz bunu cənab Düpon üçün də edəsiniz.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bu fəaliyyət bundan sonra davam edəcəkdir. Mən Senatın sədri, dostumuzun salamlarını Sizə çatdırıram. O məndən xahiş edibdir ki, onun ən xoş arzularını çatdırıram. Onun fikri bundan ibarətdir və o, əvvəlki mövqeyində qalır, biz bir yerə yığışmalıyıq ki, qarşımıza çıxan problemləri birlikdə həll edək.

Mən dünya mətbuatından çox yaxşı bilirəm ki, Siz daim, həmişə çalışığınız ki, bu regionda sülhü, əmin-amanlığı bərpa edəsiniz. Sizin böyük dostunuz prezident Şirak da Sizin yanınızdadır. Mən deməliyəm ki, o da sülhsevər adamdır və həmişə Sizinlə birlikdə sülh axtarışlarını davam etdirəcəkdir.

Mənim əsas arzum ondan ibarətdir ki, ağıl, müdriklik hissələrə qalib gəlsin. Cənab Prezident, Siz isə müdrik adamınız. Müdrik adam olduğunuz üçün də həmişə düzgün mövqe

tutmusunuz. Bu isə həmişə mənim ürəyimdə ən əziz bir fikir və ideya kimi qalacaqdır. Çox sağ olun.

H e y d ə r Ə l i y e v: Mənim əziz dostum, çox təşəkkür edirəm.

Mən qeyd etdim ki, Fransa–Azərbaycan dostluq qrupunun sədri kimi, siz uzun illər Fransa–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində çox xidmətlər göstərmisiniz. İndi bir halda ki, siz artıq bu vəzifəni tərk edirsiniz, mən sizə bütün bu fəaliyyətinizə görə səmimi-qəlbdən təşəkkür edirəm.

Bizim deməyə haqqımız var ki, bu illər Fransa ilə Azərbaycan arasında bir çox sahələrdə əlaqələrimiz inkişaf edibdir. O cümlədən parlamentlərarası əlaqələr çox yaxşı inkişaf edibdir. Ticarət əlaqələri, iqtisadi əlaqələr barədə də bunu demək olar. Azərbaycanda Fransanın böyük neft şirkətləri – «Total», «Elf Agiten» geniş fəaliyyət göstərirler. Ancaq bunları hələ yetərli hesab etmək olmaz. Amma bunlardan da əsas, hesab edirəm, bizim ən böyük nailiyyətimiz odur ki, ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxşı tanıtmışıq.

Fransa böyük, qədim ölkədir. Qərb mədəniyyətinin, dünya mədəniyyətinin inkişafında və bütün dünyadakı demokratik proseslərin həyata keçirilməsində onun xidmətləri var. Ona görə də Fransanı, fransızları hər yerdə həm böyük ölkə kimi, həm böyük tarixə malik olan xalq kimi, həm də onların əldə etdiyi başqa nailiyyətlərə görə tanıyırlar. Azərbaycan isə gənc, müstəqil bir ölkədir, müstəqil bir dövlətdir. Biz bu il öz dövlət müstəqilliyimizin elan olunmasının onuncu ildönümünü qeyd edirik. Ona görə, təbiidir, biz hər şeydə gəncik. Mən demək istəmirəm ki, fransızlar gənc deyillər, qocalıqlar. Sadəcə, mən ölkə, dövlət kimi deyirəm. Ona görə, təbiidir ki, Azərbaycan bir müstəqil dövlət kimi keçmişdə Fransada tanına bilməzdi. Çünkü müstəqilliyi yox idi. Müstəqillik əldə edəndən sonra çox böyük səylər göstərmək lazımdı ki, Fransada Azərbaycanı yaxşı tanışınlar.

Biz – həm Fransa, həm də Azərbaycan – bu sahədə apar-dığımız müştərək işlərin nəticəsində Azərbaycanı Fransada müəyyən qədər tanıda bilmışik. Fransanı da Azərbaycan cəmiyyəti təkcə coğrafiya kitablarından, yaxud ayrı-ayrı başqa kitablardan alınan məlumatlar əsasında yox, ölkədə gedən proseslər, ölkənin müasir vəziyyəti, onun dünya siyasetindəki yeri, rolu kimi çox mühüm məsələlər əsasında bu illərdə yaxşı öyrənə və lazımı biliklər ala bilibdir.

Mən bütün bu işlərdə sizin xidmətlərinizi bir daha qeyd etmək istəyirəm. Əsas odur ki, sizi bizim ölkəmizdə – həm hakimiyyət dairələrində, həm də cəmiyyətdə – Azərbaycana səmimi dostluq münasibəti göstərən bir Fransa senatoru kimi tanıırlar. Mən isə sizi artıq öz şəxsi dostum hesab edirəm. Prezident cənab Jak Şirakla mənim aramda çox səmimi dostluq əlaqələri yaranıbdır. Xüsusən, Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün Rusiya, Amerika Birləşmiş Ştatları ilə bərabər, Fransa Minsk qrupunun həmsədri olan zamandan prezident cənab Şirakla mənim əlaqələrim daha da genişlənib və daha da dərinləşibdir. O həm Fransanın prezidenti kimi, həm də bir şəxsiyyət kimi, dünyada, beynəlxalq aləmdə, dünya siyasetində çox böyük xidmətlər göstərmiş insandır və böyük də hörmət qazanıbdır.

Bu ilin yanvar və fevral aylarında mən Parisdə onunla iki dəfə görüş keçirmişəm. Bizim telefon danışıqlarımız da olubdur. Məktublaşma vasitəsilə də əlaqələrimizi həyata keçiririk. Mən bu dostluq əlaqələrindən çox məmnunam. Hiss edirəm və görürəm ki, prezident Jak Şirak Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox səmimi səylər göstərir. Bunlar hamısı son illər bizim əlaqələrimizin əldə etdiyi nailiyyətlərdir.

Mən təəssüf edirəm ki, siz öz vəzifənizi tərk edirsiniz. Çünkü Azərbaycan artıq sizinlə çox yaxınlaşıbdır, dostlaşıbdır. Biz

həmişə hiss etmişik ki, siz Azərbaycana qarşı səmimi münasibət göstərirsiniz. Amma qərar sizinkidir. Mən bunun qarşısını ala bilmərəm. Əgər mənimlə məsləhətləşsəyдинiz, sizə deyərdim ki, hələ istefa verməyin, seçkilərdə yenə də iştirak edin. Ancaq dediniz ki, sizin dostunuz cənab Düpon gördüyüünüz işlərin çox dəyərli davamçısı olacaqdır. Mən çox məmnunam ki, sizdən sonra sizə bənzər bir dost tapırıq. İnanıram ki, sizin kimi o da Azərbaycan–Fransa əlaqələrinin inkişaf etdirilməsi üçün çalışacaq və bizimlə səmimi dostluq əlaqələri yaradacaqdır. Xahiş edirəm, Senatın sədrinə, parlamentin sədrinə mənim salamlarımı, hörmət və ehtiramımı çatdırınız. Sizə bir daha təşəkkür edirəm və gələcək işlərinizdə uğurlar, həyatınızda xoşbəxtlik arzulayıram.

J a n B u a y e: Cənab Prezident, çox sağ olun.

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR LUKAŞENKOYA

Hörmətli Aleksandr Qriqoryeviç!

Belarus Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Prezident seçkilərində Sizin qələbəniz ölkənin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsinə yönəldilmiş xəttinizin Belarusun qardaş xalqı tərəfindən dəstəkləndiyinə sübutdur. Əminəm ki, ölkələrimizin arasındaki ənənəvi dostluq münasibətləri xalqlarımızın, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 sentyabr 2001-ci il

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ**

Hörmətli cənab Prezident!

Əziz dostum və qardaşım!

60 illik yubileyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz bütün ömrünüz boyu vətənə, xalqa sədaqətlə xidmət etmisiniz. Bu gün qardaş Türkiyənin dövlət başçısı kimi, ölkənizin çiçəklənməsi və tərəqqisi yolunda məqsədyönlü və ardıcıl səylər göstərirsiniz.

Qədim tarixi köklər ilə bir-birinə bağlı olan qardaş xalqlarımız arasında əbədi və sarsılmaz dostluğun, six əməkdaşlığın, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi sahəsində xidmətləriniz böyükdür və çox dəyərlidir.

Aramızda yaranmış dostluq münasibətlərini əziz tutur və yüksək qiymətləndirirəm.

Bir daha Sizi təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, dost və qardaş Türkiyənin rifahı naminə fəaliyyətinzdə uğurlar arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 10 sentyabr 2001-ci il

**AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB CORC BUSA**

Hörmətli cənab Prezident!

Vaşinqton və Nyu-York şəhərlərində törədilmiş dəhşətli terror əməlləri nəticəsində çoxsaylı insan tələfati və dağınık xəbərini dərin kədər hissi ilə qarşılıdım.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, yaxın adamlarına, bütün dost Amerika xalqına dərin hüznələ başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 11 sentyabr 2001-ci il

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

Sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşington şəhərlərində baş vermiş dəhşətli terror hadisələri Azərbaycan ictimaiyyətini dərindən sarsılmış və kədərləndirmişdir. Dünyanın ən qüdrətli dövlətində minlərlə insan tələfatı ilə və coxsayılı dağıntılarla müşayiət olunan müdhiş faciə baş vermişdir. Bəşəriyyətin böyük ümidi lər qədəm qoyduğu XXI əsrin başlangıcında terrorçuluğun sərhəd tanımayan qlobal bir cinayət olduğu, onun bütün insani dəyərlərə qarşı çəvrildiyi tarixdə misli görünməyən bir tərzdə üzə çıxmışdır. Bu gün hədəfdə ABŞ olsa da, bu dəhşətli bəla potensial olaraq bütün dövlətlərə və xalqlara qarşı əvvilə bilər.

Terrorçuluğun qorxunc və acı nəticələrini öz üzərində dəfələrlə hiss edən Azərbaycan xalqı bu gün dost Amerika xalqının iztirab və sarsıntılarını hamidan yaxşı anlayır və onun sonsuz kədərinə şərīk çıxır.

Terrorçuluğun bütün təzahür formalarını qətiyyətlə pis-ləyən Azərbaycan həmişə terrorçuluğa qarşı mübarizə aparmış, bu istiqamətdə dünyyanın bütün dövlətləri və qurumları ilə əməkdaşlığı hazır olduğunu nümayiş etdirmişdir. Biz bu gün daha artıq əzmkarlıq və qətiyyətlə belə əməkdaşlığı hazır olduğumuzu bildiririk.

Müasir dövrdə terrorçuluq bütün ölkələri hədəfə çevirə biləcəyi üçün qlobal problemdir. Terrorçuluq təhlükəsinin tamamilə aradan qaldırılması və gələcəkdə heç bir xalqın, heç bir dövlətin belə dəhşətli sınaqlara və sarsıntılaraya məruz qalmaması üçün beynəlxalq ictimaiyyət, bütün dünya xalqları

və dövlətləri səylərini birləşdirməli, terrorçuluğa qarşı barış-maz mübarizə əzmini əməli işdə və sıx əməkdaşlıqda sübuta yetirməlidirlər. Azərbaycan bu istiqamətdə öz üzərinə götürdüyü öhdəlikləri bundan sonra da dönmədən yerinə yetirəcəyini və terrora qarşı mübarizədə Dünya Birliyinin səylərini birmənalı şəkildə dəstəkləyəcəyini bəyan edir.

Bakı şəhəri, 12 sentyabr 2001-ci il

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ

Prezident sarayı

12 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli cənab səfir, mən dünən axşam sizinlə telefonla danışmışdım. Bilirsiniz ki, sizin ölkədə – Nyu-Yorkda və Vaşinqtonda baş vermiş terror hadisəsi ilə əlaqədar mən burada Təhlükəsizlik Şurasının iclasını keçirdim. Lazımı tədbirləri gördük, o cümlədən bütün səfirliliklərin, xüsusən, sizin səfirliyin təhlükəsizliyini təmin etmək üçün öz tərəfimizdən tədbirlər gördük. Artıq mən bəyanatimdə da göstərmişəm, cənab Corc Buşa göndərdiyim başsağlığında da göstərmişəm ki, biz həmişə terrorçuluğu pisləmişik və bu gün də pisləyirik. O dəhşətli faciə ilə əlaqədar, təbiidir ki, sizin qədər də kədərlənirik.

Biz sizinlə birlikdəyik. Mən dünən görülən tədbirlərdən əlavə, bu gün, ümumiyyətlə, terrorçuluğa qarşı, xüsusən Amerika Birləşmiş Ştatlarında bu terror hadisəsinin baş verməsi münasibətlə bəyanatla çıxış etmişəm. O, mətbuat və televiziya vasitəsilə yayılacaqdır.

R o s s U i l s o n: Cənab Prezident, çox sağ olun ki, bu ağır gündə məni qəbul edirsiniz. Dünən axşamkı telefon zənginə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Sizin cənab Buşa göndərdiyiniz məktubla əlaqədar bütün Amerika xalqı, səfirlilik və Amerika hökuməti adından minnətdarlığımı bildirmək istəyirəm.

Mənim üçün bu, həyatımın ən ağrılı, ən acı günlərindən biridir. Bütün amerikalılar üçün, bütün sülhsevər insanlar üçün bu, şok bir hadisədir və onlar bu hadisədən sonra uzun müddət özlərinə gələ bilməyəcəklər. Heç şübhəsiz ki, bu terror aktı çox ehtiyatla planlaşdırılmış, çox ehtiyatla və eyni zamanda da bacarıqla həyata keçirilmişdir. Hazırkı ana qədər heç bir terrorçu qrup bu hərəkətə görə məsuliyyəti öz üzərinə götürməmişdir. Rəsmi mənbələr hadisəni kimin törətdiyini hələ ki, xəbər vermirlər.

Dünən axşam prezident Buş Amerika xalqına müraciət etmişdir. O öz çıxışında qeyd etmişdir ki, bu, sülhə qarşı bir akt olmuşdur. Sülhə əl qaldıranlar mütləq cəzalandırılacaqdır və onlar öz cəzalarını alacaqlar.

Cənab Prezident, bizim ölkənin vətəndaşlarını Azərbaycanda qorumağa hazırlığınızı bildirdiyinizə görə, bizim səfirliliyin təhlükəsizliyini təmin etdiyinizə görə Sizə minnətdarlığı bildirmək istəyirəm.

Mən bu gün səhər səfirliliyimizin işçiləri ilə görüşmüşəm və eyni zamanda Amerikanın Azərbaycandakı icması ilə görüşüm olmuşdur. Onlara demişəm ki, qorxmağa heç bir əsas yoxdur. Lakin eyni zamanda mümkün qədər ehtiyatlı olmaq lazımdır. Bizim səfirliliyimiz bu gün də əvvəlki kimi fəaliyyət göstərir. Qərara almışiq ki, səfirlilik bu gün fəaliyyət göstərməlidir. Lakin xüsusi əlavə ehtiyat tədbirləri də görmüşük.

Cənab Prezident, Amerika Birləşmiş Ştatları üçün böyük əhəmiyyət kəsb edən məsələlərin hamısında Azərbaycan həmişə mənim ölkəmlə bir olubdur. Əminəm ki, dəhşətli terrorizmə qarşı mübarizədə Azərbaycan daim Amerika Birləşmiş Ştatları ilə birlikdə olacaq və biz birlikdə mübarizə aparacaqıq.

Gərək elə edək ki, insanlar bu dünyada təhlükəsiz, sülh şəraitində yaşayıb yaratsınlar. İcazə verin, bir daha təkrar edim, dünənki telefon zənginizə görə Sizə minnətdarlığımı bildirirəm. Amerika xalqı isə dünənki hərəkətinizə görə, prezident

dentimizə yazdığınız başsağlığı məktubuna görə Sizə min-nətdarlığını çatdırır.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm. Hesab edirəm ki, müasir tarixdə bu terror hadisəsi misli görünməmiş bir hadisədir. Ən təəccübləndirən və ən dəhşətli cəhət odur ki, Amerika kimi böyük bir dövlətə qarşı, təbiidir, prezident Corc Buşun dediyi kimi, sülhə qarşı olan bir terror aktıdır.

Mən dünən bu hadisəni televiziya verilişləri başlayandan gecə yarısına qədər seyr etmişəm. Bu gün səhər tezdən seyr etmişəm. Çünkü, bir tərəfdən, baş vermiş hadisə nəticələrinin aradan qaldırılması, ikincisi və ən əsası, bu terrorun kimin tərəfindən, hansı tərəfdən, bəlkə hansı ölkə tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi sizin kimi, təbii ki, bizim üçün də çox vacibdir.

Mən prezident cənab Buşun dünənki bəyanatlarını televiziya ilə dinlədim. Mən inanıram ki, Amerika Birləşmiş Ştatları, onun dövləti, onun bütün orqanları bu terrorçu dəstəni birinci növbədə aşkar edəcəklər və onlar öz cəzalarını alacaqlar. Bu terror nəticəsində baş vermiş dağııntıların hamısı aradan qaldırılacaqdır. Ancaq bunun ən acı nəticəsi ondan ibarətdir ki, minlərlə insan tələf olubdur. Bu, sizin kimi, bizi də çox kədərləndirdi. Çünkü heç bir şeylə əlaqəsi olmayan dinc insanların bir dəqiqə içərisində həlak olması, təbiidir ki, hər bir insanda, insanpərvər adamda çox böyük hiddət doğurur.

Mən bu münasibətlə bir də başsağlığı verirəm və bildirmək istəyirəm ki, biz sizinləyik. Amerika Birləşmiş Ştatları ilə bizim strateji tərəfdaşlıq əlaqələrimiz var. Sizin ölkəyə dəyən hansısa bir zərər, hesab edirik ki, elə bizim ölkəyə də dəyibdir. Ona görə də bu barədə, terroristlərin axtarılıb tapılması səhəsində imkanımız daxilində olan hər bir yardımı sizə etməyə hazırlıq.

Sizin səfirliliyin işçilərinin, ümumiyyətlə, səfirliliyin və Azərbaycanda yaşayan Amerika vətəndaşlarının təhlükəsizliyi bu dəqiqə bizim üçün bir nömrəli məsələdir. Biz bütün qüvvələrimizi buna sərf etmişik. Əmin ola bilərsiniz ki, biz bunu təmin edəcəyik.

R o s s U i l s o n: Cənab Prezident, icazə verin, verdiyiniz başsağlığına görə Sizə bir daha minnətdarlığımı bildirim. Sözsüz ki, ilk növbədə Sizin axşamkı telefon zənginiz, daha sonra saysız-hesabsız telefon zəngləri və bu gün səhər Bakı vətəndaşlarının səfirliyə əklillər gətirməsi, bunların hamısı bizim əməkdaşlara çox böyük təsir etmişdir.

Terrorizm halları bir çox ölkələrdə baş verir. Bir sıra ölkələr beynəlxalq terrorizmə qarşı mübarizəyə qoşulurlar. Azərbaycan da həmin ölkələrdən biridir. Azərbaycanın bu məsələdə kömək və dəstəyinə görə, Sizin kömək və dəstəyinizə görə dərin minnətdarlığını bildiririk.

H e y d ə r Ə l i y e v: Sağ olun.

AZƏRBAYCAN YƏHUDİ İCMASINA

Hörmətli həmvətənlər!

Sizi yəhudü təqvimi ilə yeni il – Roş-ha-şana münasibətile ürəkdən təbrik edir, respublikamızın bütün yəhudü vətəndaşlarına ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan yəhudiləri, respublikamızın digər milli və dini azlıqları kimi, öz bayram və mərasimlərini azad və sərbəst şəkildə, böyük təntənə ilə qeyd edirlər. Bu, Azərbaycanda tarixən formalasmış tolerantlığın, xoşməramlı milli-dini münasibətlərin, mehriban dostluq və qardaşlıq mühitinin göstəricisidir. Müstəqil Azərbaycan Respublikasında yaşayan milli azlıqlara öz tarixi köklərini, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün beynəlxalq normalara uyğun demokratik hüquqi-siyasi şərait bərqərar edilmişdir. Bu gün hər bir Azərbaycan vətəndaşı milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, milli dövlətçiliyimizin və demokratianın bu əvəzsiz bəhrələrindən yaranmaqdadır.

Əsrlərdən bəri ölkəmizdə məskunlaşış过的 yəhudilər Azərbaycanda heç zaman təqiblərə, ayrı-seçkiliyə məruz qalmamış, milli-mədəni adət və ənənələrini qoruyub saxlamışlar. Hazırda yəhudü vətəndaşlarımız respublikamızın elmi-mədəni, ictimai-siyasi həyatında yaxından iştirak edir, müstəqil dövlət quruculuğu prosesində vətəndaşlıq borclarını sədaqətlə yerinə yetirirlər.

Əziz həmvətənlər!

Roş-ha-şana xoş diləklər, mənəvi saflıq bayramıdır. Qoy bu bayram hər birinizin həyatına xoşbəxtlik və sevinc gətir-

sin, həmvətənlərimizin dostluq və həmrəyliyinin təntənəsinə
çevrilsin.

Bayramınız mübarək olsun!

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VİSENTE FOKS KESİDAYA

Hörmətli cənab Prezident!

Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Meksika xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Meksika arasındaki dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

**ÇİLİ RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB RİKARDO LAQOS ESKOBARA**

Hörmətli cənab Prezident!

Çili Respublikasının milli bayramı – Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Çili xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındaki dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

MALİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALFA UMAR KONAREYƏ

Hörmətli cənab Prezident!

Mali Respublikasının milli bayramı – Müstəqillik günü münasibətlə Sizi və dost Mali xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan–Mali əlaqələrinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və fıravanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ,
SƏUDİYYƏ ƏRƏBİSTANININ KRALI
ƏLAHƏZRƏT FƏHD BİN
ƏBDÜLƏZİZ AL SƏUDA**

Əlahərzət!

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Milli gün münasibətilə Sizi və dost Səudiyyə Ərəbistanı xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındaki dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, ikitərəfli əlaqələrimiz xalqlarımızın mənafeyinə xidmət edərək daim genişlənəcək və inkişaf edəcəkdir.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

**SƏUDİYYƏ ƏRƏBİSTANI
KRALLIĞININ VƏLİƏHDİ,
BAŞ NAZİRİN BİRİNCİ MÜAVİNİ
ƏMİR ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA**

Əlahəzrət!

Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Milli gün münasibətilə Sizi və dost Səudiyyə Ərəbistanı xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, qardaş ölkələrimiz arasındaki əlaqələrin hərtərəfli inkişafı xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 15 sentyabr 2001-ci il

«SNN-TÜRK» TELEKANALINA MÜSAHİBƏ

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Türkiyənin «SNN-Türk» televiziya kanalının müxbiri Gürkan Zənginə müsahibə vermişdir. Respublika ictimaiyyətinin böyük marağını nəzərə alaraq, həmin müsahibənin mətni oxuculara təqdim edilir.

M ü x b i r: Sayın Cümhur başqanı, on il əvvəl Azərbaycana gələnlər tamamilə başqa Azərbaycan görmüşdülər. Amma indi tamamilə başqa Azərbaycan görünür. İndi neft sahəsində yeni böyük oyun oynanmaqdadır. Tanınmış siyasetçi kimi, Sizcə, bu oyunda Azərbaycanın yeri və bu oyunda Azərbaycanın yolunu necə görürsünüz, Azərbaycanın gələcəyinə necə baxırsınız?

H e y d ə r Ə l i y e v: Sizin söylədiyiniz bu on il Azərbaycanın müstəqillik dövrüdür. 1991-ci ilin sonunda Azərbaycan dövlət müstəqilliyini əldə edib və müstəqil dövlət kimi yaşayır. Ancaq təəssüflər olsun ki, biz müstəqil dövlət kimi yaşayıb inkişaf etmək üçün böyük çətinliklərlə, problemlərlə rastlaşmışıq. Birincisi, sizə məlumdur ki, siz 1991-ci ildə buraya gələndə Ermənistanla Azərbaycan arasında savaş gedirdi. Ermənistan Azərbaycanın torpaqlarının bir qismini artıq işgal etmişdi. Bu savaş ondan sonra da davam etdi. 1994-cü ilin may ayında biz bu savaşı dayandırıldıq, atəşkəs haqqında anlaşma imzaladıq. Təbiidir ki, bu münaqişə Azərbaycanın müstəqillik dövründə yaşamاسına çox böyük problemlər yaradıbdır. Atəşi dayandırıqsa, atəşkəs əldə etdiksə də, işgal olunmuş torpaqlardan çıxarılan insanlar çox ağır durumda yaşıyırlar. Bir milyondan artıq Azərbaycan vətəndaşını işgal olunmuş torpaqlardan – bilirsınız ki, Ermənistan silahlı qüv-

vələri Azərbaycan torpaqlarının 20 faizini işgal edibdir – çıxardıblar, onlar çadırlarda yaşayırlar. Yəni bu bizim üçün həm siyasi problemdir, həm mənəvi problemdir, həm də iqtisadi problemdir. Çünkü çadırda yaşayan insanın, birincisi, yaşayışı necə olur, onu bilirsiniz. İkincisi, onlar işləmirlər. Onları yaşıatmaq lazımdır. Ona görə də, bax, bu problemdir. Azərbaycanın inkişafını geriyə salan problemlərdir. Amma təkcə bu olsaydı, yenə də şükür edərdik.

Təəssüflər olsun ki, Azərbaycanda o vaxt da, siz gördünüz vaxtda da sabitlik olmamışdı, ictimai-siyasi vəziyyət daha da korlanmışdı və bu, davam edirdi. Baxmayaraq ki, biz atəsi dayandırıldıq. Baxmayaraq ki, biz burada dövləti gücləndirdik. Çünkü artıq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Azərbaycan dağılırdı, parçalanındı. Biz onu qoruduq, saxladıq. Amma xalqın gücü ilə, xalq birləşdi. Ancaq sonra isə, 1994-cü ildə bəzi qanunsuz silahlı dəstələr yenidən Azərbaycanda çevriliş etməyə çalışdılar. Dövləti, hakimiyyəti, prezidenti devirməyə çalışdılar. Biz bunun da qarşısını aldıq. Amma iş bununla da bitmədi.

1995-ci ildə yeni bir çevriliş həyata keçirmək cəhdı oldu. Bizim polisdə xüsusi təyinatlı dəstə var idi. Ola bilsin, bu sizdə də var. Yəni bunlar daha da güclü polis işçiləridir, silahları da çoxdur. Bunun rəhbəri bizim Daxili İşlər nazirinin müavini idi. Bunları əlinə keçirdi, hakimiyyəti əlinə almaq istədi. Ancaq təkcə o deyildi. Burada müxalifətdən olan bütün partiyalar onu dəstəklədi, onunla birləşdi və bəzi xarici ölkələrdən də ayrı-ayrı dəstələr bunları dəstəklədilər. Bunda hərənin öz marağı var idi. Müxalifətin öz marağı var idi ki, bu fürsətdən istifadə edib hakimiyyətə gəlsin. Digər xarici qüvvələrin marağı o idi ki, istədikləri insanı hakimiyyətə gətirsinlər. Ancaq bunun da qarşısını aldıq.

Sonra burada prezidentə qarşı, mənə qarşı bir neçə terror cəndləri oldu. Allah bizi bundan da qorudu.

S u a l: Yəni on il ərzində rahatlıq olmadı, amma buna rəğmən Azərbaycan hər şeyi qoruyub saxladı?

C a v a b: Bəli. Ancaq 1995–96-ci illərdən sonra sabitliyi təmin etdik. Bir tərəfdən, atəşin dayandırılması, ikinci tərəfdən, sabitliyin təmin edilməsi bizə imkan verdi ki, Azərbaycanın iqtisadi problemləri ilə, sosial problemləri ilə məşğul olaq və məşğul olduq. Biz buna nəyin nəticəsində gəlib çıxdıq?

Azərbaycanın sovetlər dövründən çox böyük iqtisadi potensialı var idi. Təəssüflər olsun ki, o iqtisadi potensial 1988–89-cu illərdən başlayaraq ilbəil dağıldı və artıq 1995-ci ildə bu, əslində, tamamilə dağılmışdı. Amma bu potensialın bir hissəsi yenə qalırdı. Biz isə artıq sosializm sistemində yaşamaq istəmirdik. Müstəqillik əldə edəndən sonra biz müstəqil dövlət kimi, dünyanın başqa dövlətləri kimi, demokratik dövlət, hüquqi dövlət, dünyəvi dövlət qurmaq istəyirdik, ikinci tərəfdən də bazar iqtisadiyyatı yolları ilə getmək lazımdı. Amma bu da asan bir şey deyildi. İctimai, iqtisadi, siyasi formasiyanın dəyişməsi çox agrılı bir prosesdir. Ancaq biz bu yol ilə getdik və bu gün də gedirik. Bunun üçün bir çox islahatlar keçirdik. Bu islahatların əsası da özəlləşmədir.

Məsələn, biz kənd yerlərində torpağı özəlləşdiridik, kəndlilərə verdik. Amma bilirsiniz, keçmişdə kəndlinin heç bir şəxsi mülkiyyəti olmamışdır. Hamısı dövlət mülkiyyəti, ümumi mülkiyyət, kolxoz-sovxoz mülkiyyəti idi. Çox şey dağıldı, amma bir-i ki ildən sonra kəndlilər ayaq üstə qalxdılar. Hər adam öz torpağından daha da yaxşı, səmərəli istifadə etməyə başladı. Beləliklə, bizdə kənd təsərrüfatı qalxdı.

Bilirsiniz ki, bizim neft kimi böyük sərvətimiz vardır. Keçmişdə də, 150 il bundan önce dünyada sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda çıxarılmışdır. Keçmişdə bu neft ancaq Sovetlər İttifaqına məxsus idi. İndi bu bizim özümüzündür. Amma gənc müstəqil dövlət kimi, xüsusən dənizdən

neft çıxarmaq üçün müasir, modern texnikamız—texnologiyamız yox idi. Ona görə də biz dünyanın böyük neft şirkətlərini buraya dəvət etdik. 1994-cü ildə böyük bir müqavilə imzalandı. Ona «Əsrin müqaviləsi» adı verilibdi. Orada da biz Bakı-Ceyhan boru xəttinin əsasını qoyduq. Bu şirkətlərin Azərbaycana gəlməsi, təbiidir ki, Azərbaycanda böyük bir təbəqənin iş yeri almasına, maaşların artmasına yardım etdi.

Sonra biz özəlləşdirməyə başladıq. Məsələn, ticarət tama-mılə özəlləşdi. İndi sən mağazaları görürsən.

Ancaq 1991-ci ildə bunu görə bilməzdin. Çünkü onda hələ sovet sistemi davam edirdi. Mağazaları özəlləşdirdik, təkcə mağazaları yox, kiçik müəssisələri özəlləşdirdik. İndi artıq orta və böyük müəssisələri özəlləşdiririk. Bu da, təbiidir ki, bir tərəfdən, bizim büdcəmizə para gətirdi, ikinci tərəfdən də, əgər özəl müəssisə, təşkilat şəxsi mülkiyyətdirsə, onu daha da yaxşı işlədir, daha da yaxşı iş görürlər.

Bir də ki, dünya ölkələri ilə sərbəst ticarətə başladıq. Məsələn, Türkiyədən buraya çox iş adamları gəldi. Bu gün də var. İndi mənə deyirlər ki, burada Türkiyədən gəlmış 5 mindən artıq insan yaşayır. Başqa ölkələrdən gəldilər, ticarət başladı. Bunların nəticəsində biz insanların maaşlarını qaldırdıq, sosial məsələlərini həll etdik və belə bir duruma gəlib çatdıq. Ancaq mən hələ bunu da yetərli görmürəm. Biz bu işin başlanğıcındayıq.

İndi sən soruşdun ki, Azərbaycanın gələcəyini necə görü-rəm. Azərbaycanın imkanları böyükdür. Azərbaycan bir neçə ildən sonra iqtisadi cəhətdən bundan daha da güclü, insanların yaşayışı, rifahı daha da yaxşı və başqa sahələrdə də hər şey yaxşı olacaqdır.

S u a l: Cənab Prezident, İran Xəzər dənizində Azərbaycana güc göstərdi. Bu barədə çətinlik yarandı. Amma sonra hər şey yoluna düşdü. Qarşında Sizin İrana səfəriniz vardır. Sentyabrın

17-də İrana gedəcəksiniz. Bu sahədə İrana nə mesaj göndərirsiniz, nə deyə bilərsiniz?

C a v a b: Bilirsiniz, mənim İrana rəsmi səfərimə gəldikdə, İranın yeni prezidenti cənab Xatəmi hələ dörd il bundan öncə məni İrana dəvət etmişdi. Mən də onu dəvət etmişdim. Çünkü İran qonşu ölkədir. Bizim quruda 750 kilometr sərhədimiz vardır. Təkcə bu deyil. İranda çoxlu azərbaycanlılar yaşayır. Keçmişdə bizim müstərək dəyərlərimiz olubdur. Ona görə də İran bizim üçün yaxın ölkədir.

Mən keçmişdə orada olmuşam. İranın keçmiş cumhur başqanı da burada olmuşdur. Ancaq yeni cumhur başqanı seçilməmişdən əvvəl mən o dəvəti almışdım, ancaq müəyyən səbəblərə görə həyata keçirə bilməmişdim. O da mənə söz verdi ki, öncə sən gəl, sonra da mən gəlim. Nəhayət, biz bunu sentyabrın 17-nə təyin etdik. Yəni mənim İrana bu səfərim 2-3 il bundan öncə planlaşdırılmış bir səfərdir. Bu heç bir ekstremal hadisə ilə bağlı deyildir.

S u a l: Məlum hadisə ilə əlaqədar getmirsiniz?

C a v a b: Yox, yox, yox. Bu, öncə planlaşdırılmışdı.

Mənim bu səfərim geniş xarakter daşıyacaqdır. Çünkü biz orada bir neçə anlaşma imzalayacaqıq. Dövlətlərarası bir anlaşma imzalayacaqıq. Bir neçə sahələrdə anlaşmalar imzala yacaqıq. Bizim İran-Azərbaycan müstərək iqtisadi komissiya-ımız vardır. Necə ki, Türkiyə ilə var, İran ilə də var. Onlar daim işləyirlər. Biz onları dinləyəcəyik ki, nə iş görüblər, bundan sonra nə iş görə biləcəklər. Bir sözlə, məqsəd İran ilə Azərbay can arasında olan əlaqələri həm iqtisadi sahədə, həm də digər sahələrdə daha da inkişaf etdirməkdən ibarətdir. O ki qaldı həmin hadisəyə, bu, gözlənilməz bir hadisədir. Çünkü biz 1994-cü ildə ilk müqaviləni imzalayanda hələ heç bir Xəzəryani ölkə Xəzərdə nə var, nə yox – bilmirdi. Onda heç kəs demirdi ki, Xəzərin statusu lazımdır, ya lazım deyildir. Biz müqavilə imza layandan 6-7 ay sonra bu problem qalxdı ki, Xəzərin hüquqi

statusu olmalıdır. Yəni Xəzərdə hansı ölkə nə iş görə bilər. Amma biz də nəyə əsaslanırıq? Sovetlər vaxtı Xəzər iki ölkəyə mənsub olubdur. Biri Sovet İttifaqı, biri də İran. Sovet İttifaqının İran ilə sərhədi çox cənubda, yəni güneydə olubdur. Çünkü yuxarıda Rusiya, Qazaxıstan, o tərəfdə Türkmənistan, burada Azərbaycan var, İran isə aşağıdadır, yəni Xəzərin lap güney tərəfindədir. O sərhədi də sovetlər vaxtı SSRİ ilə, yəni Sovet İttifaqı ilə İran sərhədi kimi tanımışdilar və qoruyurdular. İndi Sovetlər İttifaqı yoxdur.

Amma sovet hökuməti o vaxt, 1970-ci ildə Xəzərin neft-qaz ehtiyatlarının istifadə edilməsi üçün onu sektorlara bölmüşdür. Biz öz bölməmizdə çalışırıq, başqa yerə keçməmişik. Ancaq indi İran deyir ki, yox, belə olanda İrana az pay düşür. Xəzər beş ölkəyə bərabər bölünməli, hərəsinə 20 faiz düşməlidir. Amma bu da coğrafi nöqtəyi-nəzərdən mümkün deyildir. Çünkü Xəzərin sahilində hansı ölkənin sərhədi varsa, oradan – bir də Xəzərin orta xətti var – orta xəttə qədər bu ölkənin olur. O birisi tərəfdən orta xəttə qədər o ölkənin olur. Rusiya, Qazaxıstan ilə belə anlaşmalarımız var. Amma İran deyir, yox, gəlin toplaşaq, Xəzəri beş yerə, hər bir ölkə üçün 20 faiz bölək, ondan sonra çalışaq. Amma bunu necə etmək, onlar bunu deyə bilmirlər. Orada bizim üç neft yatağımız var. 1998-ci ildə bp şirkəti və bir çox şirkətlər ilə anlaşma imzalamışıq ki, orada işləsinlər. Onlar üç ildir orada çalışırlar. Yəni onlar hələ oranı öyrənirdilər, geofiziki işlər aparırdılar. İndi də geofiziki işlər aparırlar. Amma İran hesab edir, bir halda ki, Xəzərin statusu hələ müəyyən olunmayıb, İran özünə 20 faiz götürür. O, 20 faiz götürəndə də, gəlib Türkmənistanın və Azərbaycanın payının üzərinə çıxır.

S u a l: Siz səfər zamanı Tehranda bunlar barədə danışacaqsınız?

C a v a b: Danışacağam. Bunu danışmışıq və danışacağıq. Ona görə də əgər elə olsa, yenə həmin yataqlar İrana düşmür,

İranın olmur. Amma indi belə ediblər. Hər halda, danışa-cağıq.

S u a l: Sizcə, bir uzlaşma formulu varmı?

C a v a b: Uzlaşma formulu odur ki, gərək biz, beş ölkə Xəzərin bölünməsi problemini çözək. Bunu çözmədən heç kəs heç bir şey deyə bilməz. İndi kimsə burada güc işlədirsə, bu, beynəlxalq hüquq normalarından kənardır.

S u a l: Cənab Prezident, bu günlərdə «Türk ulduzları» Bakı səmasında uçuşlar keçirdilər. Bu Sizin İrana mesajınızmı idi? Belə bir şeyə izn verdiniz, Azərbaycan xalqı da bunu Azadlıq meydanında seyr etdi.

C a v a b: Bilirsiniz, İran hesab edir ki, bu, İrana mesajdır. Ancaq Türkiyənin Baş Qərargah rəisi hörmətli Hüseyn Qıvrıqoğlunun Azərbaycana dəvəti iki ay öncə olmuşdu. Bu dəvət programında da «Türk ulduzları»nın buraya gəlməsi var idi. Amma gəlib bu vaxta düşdü. İndi dünyada da, orada da deyirlər ki, bu, İrana bir mesajdır. İndi kim nə cür anlayır, qoy o cür anlasın.

S u a l: Cənab Prezident, İran, Türkiyə, Rusiya – böyük neft ehtiyatı olan müstəqil Azərbaycan dövlətinin başçısı kimi, bu böyük oyuncular arasında bu incə siyaseti necə həyata keçirirsiniz? Bunun formulu nədir?

C a v a b: Burada hələ Türkmenistan da vardır. Onu unutmayın. Türkmenistan da türk dövlətidir. Azərbaycan da türk dövlətidir. İran da, Azərbaycan da, Türkmenistan da, Qazaxıstan da müsəlman ölkələridir. Ancaq sən özün dedin ki, bu, incə siyasetdir. İndi həmin incəliyin yolunu axtarıraq.

S u a l: Bu incəliyin yolu nədir? Hər kəs bunun yolunu axtara bilmir.

C a v a b: Taparıq.

S u a l: Cənab Prezident, bu barədə çox adam düşünür: Bakı–Ceyhanla bağlı son durum necədir? Heydər Əliyev olaraq, könlünüz rahatdırımı? Bu iş artıq yolundadır mı?

C a v a b: Tamam rahatır. Çünkü biz Bakı–Ceyhanı bir neçə dəfə müzakirə etdik. Buna mane olanlar çox idi. Ancaq 1999-cu ilin sonunda İstanbulda, ATƏT-in zirvə görüşündə bir anlaşma imzaladıq. Ondan sonra işə kommersiya, ticarət məsələləri çözüldü. Artıq Bakı–Ceyhan inşa olunmağa başlayıbdır.

S u a l: Bakı – Ceyhan boru xəttindən keçəcək neftə tam təminat varmı?

C a v a b: Buna tam təminat vardır.

S u a l: Qazaxıstan neftinə ehtiyac yoxdurmu?

C a v a b: Qazaxıstan nefti gəlsə də olar, gəlməsə də. Gəlsə daha yaxşı olar. Amma Qazaxıstan deyir ki, gələcəkdir.

S u a l: Bu sahədə Qazaxıstanla görüşlərinizi davam etdirirsinizmi?

C a v a b: Biz elə bir görüş keçirmirik. Bəzən ayrı-ayrı ölkələrdə mən Nazarbayevlə görüşürəm. Yəni toplantı olan bir yerdə. Məsələn, İstanbulda da biz bir yerdə idik. Bir ay bundan öncə Soçi də görüşdük. Elə bir problem yoxdur. Onsuz da indi Qazaxıstan bizim tankerlərlə və buradan dəmir yolu ilə təxminən üç-dörd milyon ton neft ixrac edir. İndi hələ Bakı–Ceyhan yoxdur. Tankerlər nefti buradakı terminala gətirir, dəmir yolu oradan götürüb Batumiyyə aparır. Oradan yenə də tankerlərə vurulur. Amma Bakı–Ceyhan olanda neft buraya gələcək, buradan boru ilə Ceyhana gedəcəkdir.

S u a l: Cənab Prezident, Dağlıq Qarabağ problemi ilə bağlı Ki-Uestdə, Parisdə, Soçi də Köçəryan ilə görüşmüsünüz. Bu görüşlər yenə davam edəcəkmi?

C a v a b: Davam edəcəkdir.

S u a l: Bir anlaşma əldə olunmasına ümidiiniz varmı?

C a v a b: İnsan ümidsiz yaşaya bilməz. Ümid var. Ancaq bu o qədər də asan deyildir.

S u a l: Siz Azərbaycan olaraq, torpaqları işğaldan azad edəcəksiniz. Bəs qarşı tərəf nə deyir?

C a v a b: Qarşı tərəf deyir ki, Dağlıq Qarabağ «müstəqil bir cümhuriyyətdir», on iki ildir ki, Azərbaycandan «ayrılıb», indi Dağlıq Qarabağ Azərbaycana yenidən qatıla bilməz. Onlar belə deyirlər.

S u a l: Belə olan halda yəqin ki, danışıqlar çox çətin olur?

C a v a b: Çox çətin. Amma problem təkcə Dağlıq Qarabağ deyildir. Dağlıq Qarabağ kiçik bir bölgədir. Münaqişə başlanmadan əvvəl orada 160 min insan yaşayırırdı. Onun da 23-24 faizi azərbaycanlı, digəriləri isə ermənilər idi. Yəni ora böyük bir yer deyildir. Amma bizi daha da çox narahat edən həm Dağlıq Qarabağdır, çünki bizim torpağımızdır, həm də Dağlıq Qarabağın ətrafında bizim işgal olunmuş yeddi böyük rayonumuzdur.

Dediymiz bir milyon insan, azərbaycanlı oradan çıxarılibdir. Dağlıq Qarabağda cəmi 40 min azərbaycanlı yaşayırırdı, amma digəriləri o biri bölgələrdən çıxarıliblər. Bizim məqsədimiz birinci mərhələdə o rayonları işgaldən azad etmək, insanları yerinə qaytarmaq, ondan sonra da Dağlıq Qarabağ məsələsini çözüb bunu Azərbaycan torpağı kimi sona çatdırmaqdır.

S u a l: Bakı–Ceyhan kəmərinin Ermənistandan keçməsi barədə ermənilər Amerika Konqresinə, ABŞ prezidentinə məktub yazdılar. Ermənilər belə bir şey söyləyirlərmi ki, biz işgaldən vaz keçirik, amma neft kəməri Ermənistan ərazisindən keçsin. Bu barədə danışırlarmı?

C a v a b: Birincisi, artıq bu gecdir. Hər şey həll olunubdur. Fikir dəyişilə bilməz. İkincisi də, o vaxtlar, yəni hələ Bakı–Ceyhan haqqında 1995–1996-cı illərdə danışıqlar gedən zaman Amerikadan bəzi senatorlar belə şeyləri qaldırırdılar. Biz isə deyirdik ki, əgər bu məsələ çözülsə, bizim üçün fərqi yoxdur, bunu da edə bilərik. Amma onlar buna razi olmadılar.

S u a l: Doğrudur, artıq çox gecdir. Boru xətti Gürcüstan ərazisindən keçəcəkdir. Yəni hər şey bitdi?

C a v a b: Bəli, bu məsələlər bitdi.

S u a l: Siz Sovetlər Birliyinin yüksək vəzifələrində çalışmış insanlardan birisiniz. Sizin sayənizdə Azərbaycanda sabitlik yaranıbdır. Çox önəmli və bu gün də davam edən böyük rolunuz vardır. Heydər Əliyev olaraq, Sizdən sonra Azərbaycanda nə olacağını deyə bilərsinizmi?

C a v a b: Mən özüm hələ varam. Düşünürəm ki, mən bir çox il Azərbaycanda cümhur başqanı olacağam, yaşayacağam. Mənim buna heç şübhəm yoxdur. Ona görə də mən gələcək haqqında o qədər də çox düşünmürəm. Çünkü onu o vaxt düşünmək olar ki, məsələn, hesab edəsən ki, bir ildən sonra olma-yacaqsan. Amma, yox, Allah məni həmişə saxlayıbdır, bundan sonra da saxlayacaqdır.

S u a l: Biz Sizin oğlunuz İlham Əliyevlə görüşdük. Ondan soruşduq ki, deyirlər Heydər Əliyev oğlunu varisliyə hazırlayıv və bu barədə nə deyə bilərsiniz?

H e y d ə r Ə l i y e v: İlham sizə nə dedi?

J u r n a l i s t: O dedi ki, mən həqiqətən də atamin oğluyam.

H e y d ə r Ə l i y e v: Bilirsiniz, mən bir dəfə demişəm, onlar məndən inciyirlər. Bizim müxalifət dünyada ən küt müxalifətdir.

S u a l: Nəyə görə?

C a v a b: Çünkü Türkiyədə də müxalifət var. Amma müxalifətlə iqtidar arasında bir iltifat da var. Elədirmi? Parlamentdə o da sözünü deyir, bu da sözünü deyir. Məsələn, siz televiziyada işləyirsiniz. Qəzetlər var. Hörmətli Aydın Doğan sabah buraya gələcəkdir. Onun böyük holdinqi var. Amma qəzetlər o tərəfi də tənqid edir, bu tərəfi də tənqid edir. Ancaq tənqidin də bir çərçivəsi var. Təhqir yoxdur, yanlış yoxdur, böhtan yoxdur. Mən Türkiyənin qəzetlərini görürəm. Amma burada – İrfan Sapmaz yaxşı bilir – hər sabah «Yeni Müsavat» qəzetini aç, orada 5-6 məqalə mənim əleyhimədir. Onlardan biri də mütləq mənim oğluma aiddir. Bugünkü qəzetdə də var. Hər gün. Heydər Əliyev

bu gün getdi, sabah getdi. İki gün bundan önce yazıblar ki, Heydər Əliyevin sağlamlığında problemlər vardır. Nə üçün? Çünkü o, Amerikaya getməli idi, getmədi. Mənim Amerikaya getmək planım yoxdur. Amma onlar özləri bunu uydururlar. Sonra, niyə getmədi, buna cavab verir.

Deyirlər ki, Heydər Əliyev, ola bilər, İrana getməsin. Nə cür ola bilər, getməsin? Mənim bir çox başqa səfərlərim var. Yaxşı, mən bir ay bundan önce Soçi də idim. Ondan əvvəl, mart ayında Türkiyədə idim, başqa yerlərdə idim. Bütün planımda olan səfərlərə də gedəcəyəm. Ancaq mən hesab etmirəm ki, cümhur başqanı dünyani gəzməlidir. Ölkənin içində daha da çox olmalıdır ki, işləri görsün.

S u a l: Cənab Prezident, yeri gəlmışkən, soruşmaq istəyirəm. Çünkü iddialardan biri də sağlamlığınızla bağlıdır. İndi sağlamlığınız necədir?

C a v a b: Çox yaxşıdır. Sən məni nə cür görürsən?

S u a l: Mən yaxşı görürrəm. Bilmirəm, həkimləriniz nə deyir?

C a v a b: Həkimlər səndən yaxşı görülərlər.

S u a l: Azərbaycan üçün demokratiya sahəsində nə işlər görülmüşdür?

C a v a b: Bilirsiniz, Azərbaycanda bu gün üçün yetərincə demokratiya vardır. Məsələn, burada 500–600 qəzet çıxır. Türkiyədə belə deyildir. Türkiyədə 10–15 qəzet var. Onlar da böyük qəzetlərdir. Burada kimin pulu var, gedib qəzet çıxarıır, kefi də nə istəyir, onu da yazır. Əgər hər gün cümhur başqanın adına, ünvanına, yəni onun əleyhinə yalanlar yazılırsa, bu, demokratiya deyilmi? Bəziləri gəlib mənə deyir ki, siz buna necə dözürsünüz? Bunları məhkəməyə verək, bunları bağlayaqq, nə bilim, cəzalandıraq. Mən deyirəm, yox. Bu, demokratiya deyilmi!? Bundan artıq nə demokratiya ola bilər!?

Burada nə qədər partiya var. Sizdə, Türkiyədə bu qədər partiya yoxdur. Üç-dörd partiya var. Amma burada hərənin bir

partiyası var. Bu partiyalarda toplaşırlar, nə lazımdır edirlər. Hər gün də yazırlar ki. biz aksiyalar keçirəcəyik, mitinqlər, toplantılar keçirəcəyik, Heydər Əliyev hökumətini devirəcəyik. Yaxşı, əgər bunlar demokratiyadan danışırlarsa, hansısa hakimiyyəti zorla devirmək antidemokratik bir şeydir. Amma bir dəfə Heydər Əliyev hökumətini devirməyə çalışdılar.

İndi bizzət müxalifət kimdir? Bir qrup adam. Əvvəllər yaranmış Xalq Cəbhəsi indi parçalanıbdır. Bir neçə partiya elan olunubdur və bir-biri ilə vuruşurlar. Başqa bir müxalif qüvvə yoxdur. Onlar 1992-ci ildə bir dəfə iqtidara gəldilər. Bir il içərisində Azərbaycan dağıldı, vətəndaş müharibəsi başladı, onlar hamısı qaçıb gizləndi. Onlar xalqla birlikdə məni buraya dəvət etdilər. Onlar özləri. Mən bura gəlmək istəmirdim. Xalq məni istəyirdi.

Bakıdan mənim yanımı, Naxçıvana gündə beş-altı nümayəndə heyəti gəlirdi ki, Heydər Əliyev, Azərbaycan yanır, gəl. Dedim ki, mən buradan, Naxçıvandan heç bir yerə çıxmayağam. Həqiqətən, mənim qərarım belə idi ki, mən həyatımın sonuna qədər doğulduğum yerdə yaşayacağam. Çünkü mən istəmirdim ki, gəlim, özümü belə əziyyətlərə salım. Amma sonra mərhum Əbülfəz Elçibəy mənə dörd gün telefon etdi. Dörd gün. Hər gün təyyarəni Naxçıvana göndərir, mən gəlmirdim, təyyarə geri qayıdırı. Həmin İsa Qəmbər ki var – onda Məclis sədri idi, mənə hər gün telefon edirdi. Burada Baş nazir Pənah Hüseynov var idi. Hər gün mənə telefon edirdi ki, Heydər Əliyev, gəl.

Nəhayət, mən gəldim. Ona görə yox ki, mən burada hakimiyyəti əlime alım. Gəldim ki, görün burada nə var, bu ölkə niyə belə dağılır. Mənim bu millətin üzərində zəhmətim var. Bunu unuda bilmərəm. Uzun illər bu ölkəni saxlamışam, inkişaf etdirmişəm.

Siz dediyiniz kimi, mən altı il Moskvada ən yüksək vəzifədə çalışaraq Azərbaycana qayğı göstərmişəm. Gəldim görün, axı bura niyə dağılır. Bura dağılında, bizim hamımız dağılacəyiq,

Azərbaycan olmayıacaqdır. Gəldim buraya, doğrudan da elə idi. Mənimlə beş gün danişqlar apardılar ki, parlamentin sədri seçilim. Çünkü parlamentin sədri istəfa vermişdi, Baş nazir də istəfa vermişdi. Mən buna razı olmadım, istəmədim.

Olaylar Gəncədə başlamışdı, bilirsiniz. Son olaraq, gördüm ki, əgər mən bu işə qatılmam, bura dağılacaqdır. Onda söylədim ki, mən Gəncəyə getməliyəm, oradakı vəziyyətə baxmaliyam. Amma oraya gedəni də öldürürdülər. Mən belə bir riskə getdim. Orada o adamlı – hansı ki, prezident olmaq istəyirdi, sonra mənə qarşı da əvvəriliş cəhdini etdi – danişdım, gördüm ki, gənc, ağılsız bir insandır, amma əlində hər şey var. Silah bunun əlində, ordu bunun əlində – hər şey bunun əlində, dağıdacaqdır. Gəldim, burada dedim ki, mən bu məsuliyyəti üzərimə götürürəm, parlamentin başqanı oluram. Mən burada Əbülfəz Elçibəylə bərabər çalışdım. İki gündən sonra Əbülfəz Elçibəy bu binadan gecə gizlincə qaçırdı, Naxçıvanda Kələki kəndi var, təyyarə ilə uçub oraya getdi. Mən burada tək qaldım. Nə prezident vardi, nə Baş nazir. Təkcə mən idim, parlamentin sədri.

Bilirsiniz, belə bir zamanda, belə bir dövrdə mən gəldim, bunları xilas etdim. Amma bunlar mənə təşəkkür etmək əvəzinə, özləri məni dəvət etmişdilər – iki aydan sonra müxalifət oldular. İndi də həmin müxalifətdir. Burada başqa müxalifət varmı? Yoxdur. Ancaq onlardır. Yenidən hakimiyyətə gəlmək istəyirlər. Yaxşı, gəlsinlər, ola bilər. Ancaq məni hədələyirlər ki, onlar burada mənə əvvəriliş edəcəklər, nə edəcəklər. Əgər gücləri var idisə, o vaxt hakimiyyət onların əlində idi, dayanayırlar. Mən buna imkan vermərəm. Mən hakimiyyəti bu yolla heç kəsə vermərəm.

S u a l: 2003-cü ildə yenidən namizədliyinizi verəcəksiniz?

C a v a b: Bəli, 2003-cü ildə də namizədliyimi verəcəyəm və hesab edirəm, xalq mənə yenə də etimad göstərəcəkdir.

S u a l: Cənab Prezident, son sualımı vermək istəyirəm. Bu, tarixi baxımdan vacib olduğuna görə soruştacağam. 1914-cü ildə,

Birinci dünya müharibəsi zamanı Yaxın Şərqi xəritəsi ingilislər tərəfindən yenidən çizildi. O zaman bunu böyük oyun adlandırırlar. Doğrudur, ondan sonra da xəritələr çizilibdir. 1989–1990-cı illərdən sonra Qafqazda, Orta Asiyada, Balkan bölgəsində xəritələr yenidən çizildi. Büyük oyun bu tərəflərə gəldi. İndi Xəzər hövzəsində çox böyük oyun davam etməkdədir. Xəzər bölgəsi də Yaxın Şərqə dənə bilərmi, qarışarmı? Təcrübəli insan kimi, Siz irəliyə baxarkən nəyi görürsünüz?

C a v a b: Mən düşünmürəm ki, elə bir şey ola bilər. Düşünmürəm. Mən düşünmürəm. Doğrudur, burada problemlər var. Amma mən düşünmürəm ki, elə bir şey olsun.

Qafqazda əsas iki məsələ vardır. Birincisi, Ermənistan–Azərbaycan münaqişəsini çözmək, ikincisi də Gürcüstan – Abxaziya problemini çözmək. Əgər onlar çözülsə, Qafqazda rahatlıq olacaqdır.

Xəzər dənizində də, güman edirəm ki, beş dövlət bir araya gəlib qərar qəbul edəcəyik. Ona görə belə şey düşünmürəm.

M ü x b i r: Hörmətli cənab Prezident, Azərbaycan Sizə çox şey borcludur. Müsahibəyə görə çox təşəkkür edirəm. Çox sağ olun.

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ LORD RASSEL CONSTON İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

15 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli cənab Lord Rassel, mən sizi Azərbaycanda salamlayıram və sizinlə yenidən Azərbaycanda görüşməyimdən məmnunam.

Biz sizinlə burada ilk dəfə Azərbaycan Respublikasının Avropa Şurasına qəbul olunması prosesi zamanı görüşmüştük. İndi Azərbaycan artıq Avropa Şurasının tam hüquqlu üzvüdür. Siz də Avropa Şurası Parlament Assambleyasının sədri olaraq Azərbaycanı öz təşkilatınızın üzvü olan bir ölkə kimi ziyarət edirsiniz. Bu çox yaxşı haldır. Güman edirəm ki, təkcə Azərbaycana yox, ümumiyyətlə, Cənubi Qafqaz bölgəsinə, digər ölkələrə də ziyarətiniz bunların hamısı haqqında, bugünkü vəziyyət haqqında sizdə təsəvvür yaradacaqdır.

Bilirəm ki, siz artıq burada çox görüşlər aparmışınız. Milli Məclisdə deputatlarla görüşmüsünüz. Milli Məclisin sədri Murtuz Ələsgərov ilə görüşmüsünüz. Baş nazir ilə görüşmüsünüz. Güman edirəm ki, bütün məsələlər müzakirə olunubdur.

Mən çox təşəkkür edirəm ki, siz ağır vəziyyətdə yaşayan qaçqınlar ilə də görüşmüsünüz. Güman edirəm, sizə deyiblər ki, o insanlar qaçqın şəraitində ən yaxşı yaşayanlardır. Çünkü əksəriyyəti çadırlarda yaşayır. Mən keçən dəfə də sizə demiş-

dim, onlar bir il deyil, səkkiz-doqquz ildir belə vəziyyətdə yaşayırlar.

Güman edirəm, şəhərimizi də ziyarət etmisiniz, baxmışınız. Əhalinin əhval-ruhiyyəsi də sizə məlumdur. Mən sizin bəzi görüşlərinizi televiziyyada seyr etdim. O cümlədən Şəhidlər xiyabanını ziyarət etməyinizi də televiziya ilə baxdım. Şəhidlərin xatirəsini yad etdiyiniz üçün sizə təşəkkür edirəm.

Hesab edirəm ki, biz Avropa Şurasına qəbul olunandan sonra artıq sizinlə daha da sıx əməkdaşlıq edirik. Təbiidir ki, bu hələ işin başlanğıcıdır və güman edirəm ki, gələcəkdə bu əməkdaşlıq daha da sıx olacaq, daha da səmərəli olacaqdır. Azərbaycana etdiyiniz bu ziyarətə görə sizə bir daha təşəkkür edirəm. Buyurun.

Lord Rassell Conston: Cənab Prezident, məni bu cür yaxşı qarşılığınızı və xoş sözlərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Həqiqətən Sizin doğru dediyiniz kimi, bu mənim Azərbaycana ikinci səfərimdir. Birinci səfərim zamanı Azərbaycan Avropa Şurasının üzvü deyildi. Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra mən çox istəyirdim ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycanı ziyarət edim. Dediyiniz kimi, mənim burada çoxlu görüşlərim olmuşdur. Siz bir şeyi qeyd etdiniz, amma təəssüf ki, mənim Bakını gəzməyə vaxtım olmayıbdır.

Heydər Əliyev: Bu çox böyük çatışmazlıqdır. Bunda bizim parlamentin sədrinin günahı var.

Lord Rassell Conston: Mən də razıyam ki, şəhərinizi ziyarət etməməyimin, gəzməməyimin çox hissəsinə cavabdeh parlamentinizin spikeridir.

Heydər Əliyev: Sizi burada görüşlərlə çox yükleyiblər. Sizə çox gərgin program hazırlayıblar.

Lord Rassell Conston: Cənab Prezident, yaxşı məlumatlısınız.

Heydər Əliyev: Bilirəm.

Lord Rassell Conston: Cənab Prezident, istənilən halda bu günədək görüşlərim zamanı müzakirə etdiyim məsələlər yəqin ki, Sizdə təəccüb doğurmayaçaqdır. Çünkü bütün bunların hamısı, müzakirə olunan məsələlər Sizə tanışdır. Bu, Azərbaycanın indi üzv dövlət kimi üzərinə götürdüyü və görməli olduğu işlərin müzakirəsi idi. Bundan əlavə, biz çoxsaylı görüşlərdə Ermənistan- Azərbaycan münaqişəsi haqqında müzakirələr aparmışıq. Lakin təəssüflər olsun ki, bütün bu görüşlər, məsələlər bir qədər Amerika Birləşmiş Ştatlarında baş vermiş hadisələrin kölgəsində qalmışdır.

Ona görə də istərdim, ilk önce Sizə bir sual edim, Sizdən soruşum. Siz təcrübənizə əsaslanaraq necə fikirləşirsiniz, bu hadisələrin ölkənizə təsiri nə dərəcədə olacaqdır? Çünkü şübhəsiz ki, bu hadisələrin qlobal təsiri olacaq, bütün ölkələrdə hiss olunacaqdır. Həm mənim ölkəmdə, həm də Sizin ölkənidə bu təsir hiss olunacaqdır. Yəqin ki, təhlükəsizlik artırılmalıdır və bunun nəticəsi kimi, bir çox hallarda istisna edilmir ki, insanlar küçədə saxlanılacaq, onların üzərində axtarışlar aparılacaqdır. Mümkündür ki, supermarketlərdə onların çantaları yoxlanılsın. Yəqin ki, bu, adı vətəndaşların xoşuna gəlməyəcəkdir. Lakin mən prezident Şevardnadze ilə də səhbət etmişəm. Onun da fikri belədir ki, bu o qədər dəhşətli, o qədər böyükmiyyəşli bir hadisədir ki, beynəlxalq aləm, beynəlxalq icma öz qüvvəsini birləşdirib terrorizmə qarşı mübarizə aparmalıdır.

Heydər Əliyev: Hamımız müasir tarixi də yaxşı bilirik və keçmiş tarixi də yaxşı bilirik. Mənim bildiyimə görə, hələ dünyada indiyə kimi bu qədər dəhşətli, bu qədər qəddarcasına terror aktı baş verməmişdir. Bu terroru hazırlayan və həyata keçirənlər, hesab edirəm, nəinki insanlıqdan kənarlıdır, hətta ən vəhşi heyvanlardan, yaxud ən böyük vəhşilikdən də betərdirlər. Bu bizi çox sarsıldı. Eyni zamanda bu, ola bilər, bütün dünyayı oyatdı ki, indi beynəlxalq terrorizm ayrı-ayrı ölkələr üçün yox, ayrı-ayrı şəxslər üçün yox, bütün bəşə-

riyyət üçün nə qədər təhlükəlidir və gələcəkdə nə cür böyük təhlükə ola bilər.

Çünki indiyə qədər terrorizm, xüsusən son illərdə genişlənmiş beynəlxalq terrorizm dünya miqyasında müəyyən qədər lokal xarakter daşıyırıdı. Ya bir ölkəni əhatə edirdi, ya bir bölgəni əhatə edirdi. Amma bu terror bütün dünyani lərzəyə gətirdi. Demək olar ki, bu, təkcə Amerikaya qarşı yox, Amerika xalqına qarşı yox, bütün bəşəriyyətə, insanlara qarşı olan bir terrordur. Təbiidir ki, bu həm sülhə, həm mədəniyyətə, həm insaniyyətə, həm demokratiyaya – bütün bu anlayışların hamısına qarşı edilən terrordur.

Terrorizmin müxtəlif formaları var. Məsələn, bizim ölkəmiz bunu öz həyatında, son dövr tarixində yaxşı bilir. İndi sizin də, bizim də qarşımızda duran əsas məsələ ondan ibarətdir ki, Ermənistan–Azərbaycan münaqişəsini sülh yolu ilə həll edək. Biz bu gün də bu fikirdəyik ki, bunu bu yolla həll etməliyik. Amma 1988-ci ildən indiyə qədər Ermənistan–Azərbaycan münasibətlərində baş vermiş hadisələr – insanların qətlə yetirilməsi, Xocalı faciəsi, yaxud işgal olunmuş torpaqlarda kütləvi formada aparılan etnik təmizləmə – yenə də deyirəm, bunun nəticəsində insanların qətlə yetirilməsi – bunların özü də terrorun bir formasıdır.

Müxtəlif ölkələrdə ayrı-ayrı siyasi şəxsiyyətlərə qarşı da terror aktları olmuşdur. Bizim hamımızın xatirindədir, məsələn, prezident Con Kennediyyə, yaxud onun qardaşı Robert Kennediyyə, hətta prezident Reyqana qarşı edilən terrorçuluq, yaxud da ki, İsrailin Baş nazırına edilmiş terrorçuluq – bunlar hamısı bizim tariximizin bugünkü gerçəkliliyidir.

Məsələn, sizin ölkədə uzun sürən, İrlandiyada keçirilən terror aktları da həmin bu terrorizm nümunəsidir. Amma biz təkcə Ermənistənin terroru yox, daxildə də, mən 1993-cü ildən burada işlədiyim zamandan indiyə qədər bir çox terror

hadisələri ilə rastlaşmışıq. Bəzilərinin qarşısını almışıq, bəziləri isə bizim günahsız insanları həyatdan aparıbdır.

Məsələn, biz hesab edirik ki, 1990-cı ilin yanvar ayının 20-də Sovetlər İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana böyük kontingentdə ordu hissələrinin göndərilməsi və burada insanların qətlə yetirilməsinin – həmin Şəhidlər xiyabanı o vaxtdan yaranıbdır – özü Azərbaycan xalqına qarşı o vaxt həyata keçirilmiş kütləvi terror aktı idi.

Şəxsən mənim özüm dəfələrlə terror təhlükəsi qarşısında olmuşam. Heç bu gün də, sabah da düşünmürəm ki, mən belə hadisələrlə yenə də rastlaşa bilmərəm. Sizə bu bir neçə kəlməni deməkdə məqsədim odur ki, son illər dünyada terrorçuluğun geniş miqyas almasını indiyə qədər bütün ölkələrdə dərk etmirdilər. Bəziləri hesab edirdilər ki, terrorçuluq onlardan uzaq bir ölkədədir. Onların ölkəsində əmin-amanlıqdır. Demək, bu o qədər də təhlükəli deyildir. Ya kütləvi, yaxud da ayrı-ayrı terror hadisəleri ilə rastlaşan hər bir ölkə, xalq bu terrorun nə qədər dəhşətli olduğunu bilir. Biz bunu biliyik və ona görə də Amerika Birleşmiş Ştatlarında baş vermiş hadisəni, bəlkə də bir çox başqa ölkələrə, xalqlara nisbətən daha dərindən anlaya bilirik. Bu hadisə bizi hiddətləndirdi. Mən dərhal Təhlükəsizlik Şurasının iclasını çağırıdım, Azərbaycanın terrorizm əleyhinə və beynəlxalq terrorizmlə mübarizədə bütün vasitələrdən istifadə edərək, iştirak etməyə hazır olduğunu bəyan etdim.

İndi bu, dünyani bürümüş bir haldır. Ona görə də terrorçuların axtarılması, onların zərərsizləşdirilməsi və Amerikaya qarşı edilmiş bu böyük terror hadisəsinə adekvat cavab verilməsi, əlbəttə ki, böyük tədbirlər tələb edir. Təbii, bu tədbirlər həyata keçirilməlidir. Əgər hansısa bir ölkədə, o cümlədən bizim ölkədə haradasa yoxlanış aparmaq lazımdır, kimi isə yoxlamaq lazımdır, kiminsə çantasına baxmaq lazımdır, kimsə şübhəlidirsə, onu hüquq-mühafizə orqanlarına aparıb daha da ətraflı yoxla-

maq lazımdır – bunların hamısı təbii olaraq həyata keçirilən tədbirlər olacaqdır. Biz terrorizmə qarşı mübarizəyə qoşulmuş bir ölkəyik. Hansı bir tədbir lazım olsa, ölkəmizdə onu keçirməyə hazırlıq və imkanımız da var.

Amerika özü çox qüdrətli, böyük təcrübəyə, böyük güce malik olan ölkədir. NATO təşkilatı bu barədə artıq öz bəyanatını veribdir. NATO-ya daxil olmayan onlarca başqa ölkə terrorla mübarizədə Amerika Birləşmiş Ştatları ilə həmrəyliyini bildiribdir, o cümlədən Azərbaycan da. Yəni dünyanın əksər ölkələri Amerika Birləşmiş Ştatları ilə birlikdə terrorizmə qarşı mübarizə aparmağın zəruri olduğunu artıq bəyan edibdir.

Düşünürəm ki, hər bir tədbir görülə bilər və bunların görülməsi tam əsaslıdır.

L o r d R a s s e l C o n s t o n: Cənab Prezident, icazənizlə, bir kəlmə əlavə etmək istərdim. Məsələn, mən prezident Buşun terror hadisəsindən dərhal sonra verdiyi bəyanatı çox yüksək qiymətləndirirəm. Mən elə hesab edirəm ki, o, vaxtında lazımı təşəbbüs irəli sürdü. Baxmayaraq ki, onun ciyinlərinə çox ağır bir yük düşmüdü, terror aktından sonra onun ölkəsində böyük həyəcan, dağıntılar var idi, insanlar özlərini itirmişdilər, Birləşmiş Ştatların prezidenti elan etdi ki, bütün şübhələrə baxmayaraq, fələstinlilərə, əfqanlara qarşı olan şübhələrə baxmayaraq, bu məsələni ümumiləşdirmək olmaz. Terrorizmi ərəblərə, yaxud əfqanlara qarşı mühabibəyə çevirmək olmaz, düzgün deyildir.

Cənab Prezident, Sizə məlum olduğu kimi, Avropa Şurasının əsas vəzifələrindən biri də insan hüquqlarının qorunmasıdır. İnsan hüquqlarını qoruyarkən biz də ümumiləşdirməyə yol vermirik. Ona görə də qəti fikirdəyəm ki, terrorla terrorla üstün gəlmək mümkün deyildir. Ölkə liderləri bu məsələyə həddindən artıq real baxmalı və olduqca ehtiyatlı davranışmalıdırular.

Cənab Prezident, Siz İrlandiya İnqilabı Ordusunun adını çəkdiiniz. Onların Büyük Britaniya ərazisində törətdiyi dəhşətləri dilə gətirdiniz. Mən isə Sizin xatirinizə başqa bir misalı salmaq istərdim.

Məlum olduğu kimi, İkinci dünya müharibəsi dövründə Büyük Britaniyanın ərazisində çoxlu sayıda italyanlar heç bir əsas olmadan zindanlara salınmışdı. Əsas səbəbi də ondan ibarət idi ki, müharibə zamanı italyanlar digər müttəfiqləri ilə birlikdə bizə qarşı vuruşurdular. Sizə məlumdur ki, Büyük Britaniyanın ərazisində italyan mənşəli çoxlu vətəndaş yaşayır. Onlar XIX əsrдə İtaliyadan Böyük Britaniyaya köçənlərdir. Həmin hadisələrdən 60 il keçəndən sonra bu gün Böyük Britaniyada bu cür hərəkət yolverilməzdır. İndi insan haqları bu cür davranışa yol vermir. Ümumiyyətlə, terrorizmlə bağlı bu sözü işlətmək yerinə düşərsə, yəqin ki, bu gün daha yumşaq davranışmaq tələb olunur.

H e y d ā r Ə l i y e v: Cənab Rassel, siz tamamilə doğru deyirsiniz. Mən də prezident Buşun bütün bəyanatlarını, o cümlədən siz dediyiniz bəyanatı çox diqqətlə dinləmişəm. Mən onunla tamamilə razıyam. Sizinlə də razıyam ki, hansısa bir millətdən terror etmiş ayrı-ayrı adamlara, ayrı-ayrı qruplara, dəstələrə cavab olaraq o millətə, o ölkəyə, o dinə mənsub olan xalqlara qarşı ümumi terror etmək olmaz.

Bu terrorun konkret olaraq kim tərəfindən təşkil olunması hələ indiyə qədər məlum deyildir. Baxmayaraq ki, çox şübhələr var və çox şübhəli insanlar da var. Güman edirəm, Amerika Birləşmiş Ştatlarının müvafiq orqanları, onların müttəfiqləri və terrorizmin qarşısını almaq istəyən hər bir ölkənin orqanları bu insanların, bu təşkilatların aşkarla çıxarılması üçün bütün səylərini əsirgəməyəcəklər, hətta birləşdirəcəklər. Əlbəttə, bundan sonra tədbirlər görülə bilər.

Siz dediniz ki, terrora qarşı terror o qədər də düzgün olmaz. Mənim xatirimə Leninin vaxtilə dediyi sözlər düşdü. O

belə demişdir ki, – biz ağ terrora qırmızı terrorla cavab verməliyik. Ağ terror özlərinin düşmənlərinin etdikləri terrora deyirdilər, qırmızı terror da bolşeviklərin etdiyi terrordur. Bu, bolşevik üsuli-idarəsi idi. İnanmiram ki, indi dünyada bundan sonra bolşevik ideyaları yenidən zühur etsin.

Sizin təşkilat insan hüquqlarının qorunmasında çox böyük səylər göstərdiyinə görə, sizi anlayıram ki, bu məsələyə nə qədər həssas və nə qədər diqqətli yanaşırsınız. Hər bir dəhşətli hadisə baş verəndə ilk vaxt ona emosional münasibət göstərirlər. Bu emosional şəraitdə də atılan addımlar bəzən səhv olur. Amma hadisənin üstündən bir az keçəndən sonra, məsələni dərindən öyrənəndən sonra həyata keçirilən tədbirlər o cinayətə qarşı daha da ədalətli tədbirlər olur. Ona görə sizinlə bizim fikirlərimiz eynidir.

L o r d R a s s e l C o n s t o n: Cənab Prezident, Sizdən ayrılmazdan əvvəl istərdim ki, bu terror hadisələrindən bir qədər kənarlaşaq və Azərbaycan reallıqları haqqında söhbət edək. Bildiyiniz kimi, buraya gəldiyim vaxtdan çoxsaylı görüşlərim olmuşdur. Respublikada olan əsas siyasi fiqurların hamısı ilə faktiki olaraq görüşdüm. Sonda isə dostum cənab Ələsgərovla görüşdüm. Cənab Ələsgərov mənə bir siyahı təqdim etdi. Biz birlikdə o siyahıya baxdıq. O siyahı əslində Azərbaycanın Avropa Şurasının üzvü kimi, üzərinə götürdüyü vəzifələrin siyahısı idi. Cənab Ələsgərov dedi ki, müəyyən işlər görülmüşdür, qeydiyyatlar aparılmışdır, müəyyən tərəqqi vardır. Mən çox şadam, baxmayaraq ki, bir ildən az müddət keçibdir, amma Azərbaycan bü cür tərəqqi əldə edibdir. Şəxsən mən o fikirdəyəm ki, Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olması tamamilə yerinə düşmüştür və vaxtında atılan addım idi. Nəhayət, Azərbaycan bir hissəsi olduğu Avropanın həqiqi üzvü oldu. İndi də hadisələr göstərir ki, Azərbaycan tədricən, lakin əzmlə və sabit şəkildə irəliyə doğru hərəkət etməkdədir.

H e y d ə r Ə l i y e v: Avropa Şurasına qəbul olunandan sonra Azərbaycanda aparılan işlərə verdiyiniz qiymətə görə sizə təşəkkür edirəm.

Biz bir neçə il Avropa Şurasında namızəd kimi iştirak edərək, daim çalışırdıq ki, həqiqi üzv olaq. Ona görə ki, birincisi, biz özümüzü Avropanın ayrılmaz bir hissəsi kimi hiss edək, bizi tanışınlar. İkinci də, təbiidir ki, ümumbəşəri dəyərlərin, Avropa dəyərlərinin Azərbaycanda tətbiq edilməsini daha da sürətləndirək. Biz bunları edirik. Cənab Murtuz Ələsgərov sizə məlumat veribdir. Hesab edirəm, mənim təkrar etməyimə ehtiyac yoxdur. Əmin ola bilərsiniz ki, bütün başqa öhdəliklər də hamısı yerinə yetiriləcəkdir. Ancaq mənim arzum odur ki, Azərbaycanın real vəziyyəti haqqında, Azərbaycandakı ictimai-siyasi vəziyyət haqqında bundan sonra da Avropa Şurasında ədalətli məlumatlar olsun.

Məsələn, bizim ölkəmizdə hansısa məsələlərə Avropa Şurası tərəfindən irad tutulanda biz onun ədalətli olduğunu biliyərək, təbiidir, bütün səylərimizi qoyuruq ki, Avropa Şurasının qəbul etmədiyi həmin halları aradan qaldıraq. Amma Avropa Şurası bir adamdan, bir dəstədən ibarət deyildir. 43 ölkənin nümayəndəsi var. Hər ölkənin də nümayəndəsi eyni adamlardan ibarət deyildir. Güman edirəm, siz məni düz başa düşərsiniz, hesab etmək olmaz ki, bütün nümayəndə heyətlərində olan insanlar tam obyektivdirlər. Ümumiyyətlə, insan potensial olaraq subyektivlikdən tamamilə xilas ola bilmir. Kim hesab edirsə ki, tam ideal bir şəxsiyyətdir, güman edirəm, səhv edir. Ona görə də arzumuz odur ki, bizim haqqımızda məlumatlar ətraflı yoxlanılsın, bizimlə bərabər araşdırılsın və yenə də deyirəm, ədalətli olan təkliflərinizi, iradalarınızı dərhal qəbul etməyə hazırlıq.

Mən keçən dəfə də sizə demişdim ki, biz bu prosesin içindəyik. Demokratiya prosesi, insan hüquqları prosesi, mətbuat azadlığı prosesi, söz azadlığı prosesi – biz bunların

içindəyik. Amma bu hələ sona çatmamış bir prosesdir. Burada hər şey ideal ola bilməz. Amma biz çalışmalıyıq ki, olsun. Ona görə də biz birlikdə bu barədə daha da sıx əməkdaşlıq etməliyik.

L o r d R a s s e l C o n s t o n: Tamamilə raziyam. İmkanım olsaydı, mən obyektivlik haqqında daha çox danışardım. Mənə elə gəlir ki, qeyri-obyektivlik eyni zamanda həm də savadsızlıqdan irəli gəlir. Tam obyektivlik, kamillik yalnız səhradakı ilgima bənzəyir. Biz istənilən halda çalışmalıyıq əlimizdən gələni edək ki, hər şey ədalətli olsun.

Bu imkandan istifadə edərək görüşümüzün sonunda Sizə bir daha minnətdarlığını bildirmək istəyirəm. Ölkənizin qonaqpərvərliyinə, burada mənə göstərilən münasibətə görə minnətdarlığını bildirir, cənab Prezident, Sizə isə ən yaxşı səhhət arzulayıram. Hər şeydən öncə, ölkəni idarə etmək üçün yaxşı görünmək arzulayıram.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm. Cox məmnunam. Ancaq son olaraq mən istəyirəm ki, bir mövzunu da unutmayaq.

Avropa Şurasına daxil olanda təbiidir ki, biz öhdəliklər götürmüşük və onları yerinə yetirməyə çalışırıq.

Eyni zamanda böyük ümidiirlə Avropa Şurasına daxil olmuşuq. Böyük ümidlər deyəndə, mən Ermənistən – Azərbaycan münaqişəsinə son qoyulmasını nəzərdə tuturam. Bir mil yondan artıq qaçqının öz yerlərinə qayıtmasını nəzərdə tuturam. Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmuş torpaqların azad edilməsini nəzərdə tuturam.

Bilirsiniz və biz də bilirik ki, bu işlərlə ATƏT məşğul olur, ATƏT-in Minsk qrupu məşğul olur və xüsusən, Minsk qrupunun həmsədrleri – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa məşğul olurlar. Amma bu məsələyə Avropa Şurasının da diqqətsiz yanaşması, təbiidir ki, anlaşılmaz olar.

Biz bir neçə dəfə demişik ki, insan hüquqları haqqında bütün konvensiyalara qoşuluruq. Amma bizim işgal olunmuş torpaqlardan zorla çıxarılmış, ağır vəziyyətdə yaşayan insanların da hüquqları pozulur. Bu məsələlər, hesab edirəm ki, birbaşa sizin təşkilatın vəzifəsi deyildir. Amma qeyd etdim, Avropa Şurasına daxil olarkən, biz ümid edirdik və bu gün də ümid edirik ki, Avropa Şurası öz imkanları çərçivəsində bu məsələnin həll olunması üçün daha çox səylər göstərəcəkdir.

Lord Rassel Conston: Cənab Prezident, ümid edirəm ki, şübhəsiz, Avropa Şurası bu məsələnin həll olunmasına öz töhfəsini verə bilər və verməlidir. Biz artıq bu istiqamətdə müəyyən addımlar atmışıq, səylər göstərmişik. Məsələn, Cənubi Qafqaz ölkələri spikerlərinin Avropa Şurasının Parliament Assambleyası tərəfindən hazırlanmış görüşü zamanı biz bu fikrimizi bildirmişik ki, tam əməkdaşlıq olmasa da, dialoq mütləq yaradılmalıdır. Biz yardımımızı əsirgəmirik ki, bu işdə dialoq yaransın və mümkün olan bəzi manəələr bu səviyyədə aradan qaldırılsın.

Məlum olduğu kimi, hökumətlər məsuliyyəti Minsk qrupunun üzərinə qoymuşlar. Münaqişənin həll olunmasında vasitəcilik, yardımçılıq funksiyalarını Minsk qrupu yerinə yetirir. Lakin eyni zamanda hər ikimizin razılışlığı kimi, Avropa Şurasının da müəyyən məsuliyyəti, müəyyən öhdəlikləri vardır. Təəssüflə demək istəyirəm ki, Ermənistandıla Azərbaycan arasındaki müharibə dayandırılandan sonra bu günə qədər irəliyə doğru heç bir addım atılmamışdır. Əlbəttə ki, hazırda müəyyən addımlar atmaq lazımdır. Burada çox şey vasitəcilərdən deyil, daha çox Azərbaycandan və Ermənistandan, yəni münaqişəyə qatılmış tərəflərdən asılı olacaqdır. Onlar razılığa gəlib güzəştleri müəyyən etməlidirlər. Başa düşürəm ki, bu, çətin bir məsələdir. Yəni güzəştlerin detallarına vardığda, onların nədən ibarət olduğu çox mübahisəli və çox çətin bir prosesdir.

Təəssüflə bildirmək istəyirəm ki, bu yaxınlarda Avropa Şurasının Nazirlər Şurası – sizin Xarici İşlər naziri də həmin şuranın üzvüdür – buraxdığı sənəddə qeyd edib ki, Azərbaycan və Ermənistən Avropa Şurasına qoşulmaqlarına baxmayaq – həmin sənəd indi mənim dəqiq yadimdə deyil, təəssüf ki, özümlə götürməmişəm – mövcud münaqişədə irəliyə doğru heç bir addım atılmayıbdır. Bu, Lixtensteynin sədrliyi altında hazırlanmış sənəddir.

Cənab Prezident, şəxsən belə düşünürəm ki, mən insanlarla dil tapmağın tərəfində olmuşam, insanlara inanmağın və insanları eşitməyin, onlara qulaq asmağın tərəfdarı olmuşam. Mənə elə gəlir ki, bütün bunlar nəzərə alınarsa, tərəflər bir-birlərini dinləyə bilərlərsə, həqiqətən məsələnin həlli yolu mövcuddur və bu yolu tapmaq mümkündür.

H e y d ə r Ə l i y e v: Mən də hesab edirəm ki, mövcuddur, tapmaq mümkün kündür. Yəqin ki, güzəştər də labüddür. Ancaq dəfələrlə demisəm ki, gərək bu güzəştər hər iki tərəf üçün məqbul olsun. Dialoq var, biz – Ermənistən prezidenti, mən görüşürük. Başqa səviyyələrdə də görüşlər gedir. Ancaq təəssüf ki, bu güzəştər barəsində razılığa gələ bilmirik. Azərbaycan ictimaiyyətində belə bir əhval-ruhiyyə var ki, biz heç bir güzəştə getməməliyik. Ona görə də məsələ çətindir. Ermənistən tərəfi heç bir güzəştə getmək istəmir.

L o r d R a s s e l C o n s t o n: Bu, həqiqətən də belədir. Anlayıram ki, bu Sizin üzərinizə düşən çox ağır bir vəzifədir.

H e y d ə r Ə l i y e v: Elədir. Sağ olun, təşəkkür edirəm.

GUÖAM DÖVLƏTLƏRİ QADINLARININ BİRİNCİ FORUMUNUN İŞTİRAKÇILARINA

Hörmətli forum iştirakçıları!

Sizi – «GUÖAM təşkilatı üzvləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsində qadınların rolu» mövzusuna həsr olmuş forumun iştirakçılarını Azərbaycan torpağında səmimi-qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Siz qadınların IV Ümumdünya konfrasında elan olunmuş sülh, bərabərlik və inkişaf prinsiplərini gerçəkləşdirərək milli, regional və beynəlxalq səviyyələrdə bir çox programların yerinə yetirilməsində iştirak edirsınız. Keçirdiyiniz bu forumda Pekin platformasının gerçəkləşdirilməsi işinə xidmət edir. XX əsrдə ölkələrimizin qadınları mürəkkəb və uzun yol keçərək kişilərlə bərabər hüquqlar əldə etmiş, bir çox sahələrdə layiqincə təmsil olunmuşlar. Yeni əsrin, yeni minilliyyin üfüq lərini sözsüz ki, bu qəbildən olan forumlarınız da müəyyən edə bilər.

Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova dövlələri qadınlarının forumunun məhz Bakı şəhərində keçirilməsi təsadüfi deyildir. Ölkəmiz erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində on ildən artıqdır ki, müharibə fəlakətlərinin nə demək olduğunu gündəlik həyatında bütün dəhşətləri ilə hiss edir. Azərbaycan torpaqlarının 20 faizi işgal olunmuş, bir milyondan artıq soydaşımız öz yurdundan didərgin düşərək çadır düşərgələrində ağır şəraitdə yaşamağa məcbur olmuşdur. Xeyli müddətdir ki, cəbhə xəttində atəşkəsə nail olunmuş, hərbi əməliyyatlara son qoyulmuşdur, lakin yaranmış «nə sülh, nə hərb» vəziyyəti son dərəcə dözlü-

məzdir. Bəşər tarixində həyat mənbəyi kimi tanınan qadın həmişə sülh tərəfdarı olaraq çıxış etmişdir. Ümidvaram ki, forumunuz Azərbaycan qadınlarının taleyinə sonsuz sayda müsibətlər gətirmiş bu silahlı münaqişənin həlli məsələlərinə də ayrıca diqqət yetirəcək və bu yolda öz köməyini əsir-gəməyəcəkdir.

Azərbaycan Respublikasının əsas qanunu cəmiyyətimizdə qadınların bütün hüquqlara malik olmasını təmin edir. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikası vətəndaş cəmiyyətinin formalasdırılması işində qadınların səylərini və rolunu yüksək qiymətləndirir. Ölkələrimizdə qadınların rolunun artırılması, qeyri-hökumət qadın təşkilatlarının fəallığının yüksəldilməsi, habelə silahlı münaqişələrdə uşaq və qadınların hüquqlarının müdafiəsində six əməkdaşlıq günün aktual problemlərindən-dır. Bu baxımdan toplaşdırığınız forum dövlətlərimizin qadınlarının əməkdaşlığının genişləndirilməsi və möhkəmləndirilməsi yolunda mühüm bir addimdır.

Hörmətli forum iştirakçıları!

Ümumbəşəri idealların təntənəsi naminə birgə səyləriniz ilk onilliyi dünyada sülh quruculuğu onilliyi elan olunan XXI əsrдə xüsusilə vacibdir. İnanıram ki, təkcə bölgələrimizdə deyil, bütün yer üzündə sülhün bərqərar olması naminə haqq səsinizi yüksəldəcək, xalqlarımızın, dövlətlərimizin birgə səyləri ilə insanlığın sülh və əmin-amanlıq içərisində yaşaması üçün öz töhfələrinizi verəcəksiniz. Bakıya gəlişinizdən məmənun qalacağınızıza ümidvar olduğumu bildirir və sizə forumun işində uğurlar diləyirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2001-ci il

GUÖAM ÖLKƏLƏRİ QADINLARININ BAKİDA KEÇİRİLƏN BİRİNCİ ƏMƏKDAŞLIQ FORUMUNUN İŞTİRAKÇILARI İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

20 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Bu cür ağır iş şəraitində belə gözəl qadınlarla görüşün faydası böyükdür. Sizə baxıram, hamınız gözəlsiniz.

Mən sizin hamınıizi salamlayıram. Bilirəm ki, GUÖAM təşkilatını yaratdığımız vaxtdan bəri ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə burada həmin ölkələrin qadın təşkilatları nümayəndələrinin görüşü keçirilir. Bu çox yaxşı təşəbbüsdür. Burada görə bildiyiniz iş, zənnimcə, fayda verəcək və bizə böyük dəstəkdir, çünki biz Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan prezidentləri 1997-ci ildə Stasburqdə bu təşkilati yaratmağı qərara aldıq. Sonralar, 1999-cu ildə Özbəkistan da bu təşkilata qoşuldu. Təşkilat artıq müvafiq beynəlxalq nüfuz və hörmət qazanmışdır. Bizim sonuncu görüşümüz Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın təşəbbüsü ilə Krimda keçirildi. Siz öz fəaliyyətinizlə bizim işimizi tamamlayırsınız, ona görə də mən bu görüşə şadam, sizi salamlayır və arzu edirəm ki, bu təşəbbüs ənənəyə çevrilisin.

Əlbəttə, bizə dost ölkələrdən gəlmış qonaqları görmək mənə xoşdur. Mən onu nəzərdə tuturam ki, əvvəla, dost ölkələrdən gələn insanları qəbul etmək xoşdur, ikincisi də, siz xalqımızın, ölkəmizin həyatı ilə tanış olmaq imkanına maliksiniz. Bu,

ölkələrimiz üçün çox lazımdır, o mənada ki, keçmişdə biz Sovet İttifaqının tərkibində olmuşuq və tez-tez gediş-gəlişimiz olub, görüşmüşük, indi isə müstəqil dövlətlərik. Yeri gəlmışkən, bu il ölkələrimizin müstəqilliyinin 10 ili tamam olur, Ukrayna isə öz yubileyini artıq qeyd etmişdir. Oktyabrda biz də bu tarixi günü qeyd edəcəyik. Əslinə qalsa, bütün respublikalar öz dövlət müstəqilliyini 1991-ci ildə – kimi əvvəl, kimi sonra – elan etmişdir.

Təbii ki, bu müstəqillik olduqca böyük tarixi hadisədir və xalqlarımızın çox böyük nailiyyətidir. Lakin bununla yanaşı, artıq hər bir ölkə öz problemləri ilə məşğuldur, həm də bu problemlər oxşardır. Çünkü biz eyni İttifaqdan çıxmışq, hamımız eyni vəziyyətdə, bir sistemdə idik, vahid ideologiyani rəhbər tuturduq. İndi isə, ötən bu on ildə dönüş, keçid, transformasiya baş verir. Bu isə çox çətin prosesdir. Ona görə ki, burada səhbət iqtisadiyyatdan, sosial sahədən gedir, səhbət insanların, xüsusən gənc nəslin, habelə sistem və ideologiyası dünyanın digər ölkələrindəkindən tamamilə fərqli olmuş ölkədə doğulub, boy-a-başa çatmış mənim nəslimin nümayəndələrinin şüurunda dəyişiklikdən gedir. Biz hamımız bu sistemdə yaşamış, bu ruhda tərbiyə almışq və təbii ki, bütün bunlar dərin kök salmışdır. Ona görə də bu barədə açıq və obyektiv danışmaq lazımdır. Doğrudur, bəzi adamlar iddia edirlər ki, onlar bunun düzgün olmadığını o vaxtlar da bilirdilər. Bəlkə də kimsə belə düşünürdü, hər halda, belələri tək-tük idi. Mən bunu ona görə demirəm ki, guya düşünürəm ki, onlarda hansısa ideoloji ziddiyyət vardı. Sadəcə olaraq, bu adamların çoxu özlərinin hansısa şəxsi problemlərinə görə indi necədirlərsə, o cür olmuşdular. Ona görə də bu proses asan deyildir və hər bir ölkədə həm müxtəlif şəkildə, həm də eyni cür gedir. Ona görə eyni cür gedir ki, bizim yolumuz birdir, ona görə müxtəlif şəkildə gedir ki, hər bir ölkə bu problemləri özü bildiyi kimi həll edir. Haradasa yaxşıdır, haradasa pisdir, haradasa kimsə hələ də mühafizəkar baxışlarını saxlayır, haradasa bəziləri hesab edir ki, bir qütbdən digər qütbə az qala bir il

ərzində tullanıb keçmək olar. Ona görə də təkrar edirəm, bu keçid dövründə bizim oxşar cəhətlərimiz də, müvafiq şəraitlə, müvafiq hallarla əlaqədar olaraq bir-birimizdən fərqlərimiz də çoxdur. Əslinə qalsa, mən bu fikri məhz ona görə söyləyirəm ki, indi gediş-geliş, bir-birini görmək, harada nə kimi işlər baş verdiyini görmək çox vacibdir. Kim yaxşı işləyirsə, ondan nə isə öyrənmək, kim pis işləyirsə, ona kömək göstərmək olar.

Qonaqlarımız çox olmasa da, siyahıdan gördüm ki, Moldova, Özəbekistan nümayəndələri gələ bilməyiblər. Hərənin öz problemləri var. Buna baxmayaraq, mən Ukraynanın belə mötəbər nümayəndə heyətini salamlayıram, xüsusən ona görə ki, nümayəndə heyətinə çoxdan tanış olduğum Mariya Andreyevna Orlik başçılıq edir. Mən Gürcüstan nümayəndə heyətini və Azərbaycan nümayəndə heyətini salamlayıram.

GUÖAM-in tərkibində biz beş ölkəyik, burada isə üç ölkənin nümayəndələri var. Bir sözə, çoxluq göz qabağındadır. Təkrar edirəm, sizin buraya toplaşmağınızı çox şadam və inanıram ki, çox səmərəli işləmisiniz. Televiziya ilə göstərdilər, mən gördüm, mənə bir az danışıblar. Odur ki, mən sizin işinizi alqışlayır və sizə uğurlar arzulayıram. Görürəm ki, Mariya Andreyevna çıxış etmək istəyir.

M a r i y a O r l i k (*Ukrayna Qadınlar İttifaqının sədri, Ukrayna nümayəndə heyətinin rəhbəri*): Əziz Heydər Əliyeviç. Mən də Sizin nəslə mənsubam.

H e y d ə r Ə l i y e v: Amma bir qədər sonrakı nəslə.

M a r i y a O r l i k: Bizim sinnimizdə bir neçə yaşın az və ya çox olması böyük rol oynamır. Hər halda, mən sovet dövründə həyat məktəbi keçmiş nəslə mənsubam və həmin dövrdən bir günü belə öz həyatımdan silmərəm. Ona görə ki, biz faydalı çox işlər görmüşük və indi müstəqil dövlətlər üçün bazaya çevrilmiş nə varsa, hamısı o dövrdə yaradılmışdır.

Qadınlar əhalinin elə bir kateqoriyasıdır ki, onlar hər bir ölkədə prezidenti dəstəkləyirlər. Ona görə də beş prezident saziş

imzaladıqları halda, qadınlar kənarda qala bilməzdilər. Başa düşürük ki, istər ictimai təşkilatlar, istərsə də deputat qüvvələri, qadınların işlədikləri dövlət orqanları olaraq bizim sözümüz, fəaliyyətimiz GUÖAM-in qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsinə kömək və yardım göstərməyə qadirdir. Bizi qəbul etdiyinizə görə, istər GUÖAM-in yaradılmasında, istərsə də bu forumun keçirilməsində təşəbbüsünüzə görə nümayəndə heyətimiz adından Sizə ürəkdən təşəkkür edirik. Biz məqsədə nail olduq. GUÖAM ölkələri qadınları forumunun yaradılması haqqında sənəd imzaladıq və indi nizamnaməni işləyib hazırlaya-caq, öz işimizi planlaşdıracaq və işimizi necə səmərəli və faydalı qurmaq barədə düşünəcəyik.

Mən Azərbaycanda ilk dəfə deyiləm. Sizin yadınızdadır ki, biz 1979-cu ildə burada Ukraynanın ədəbiyyat və incəsənət günləri keçirmişdik.

H e y d ə r Ə l i y e v: Ukrayna Nazirlər Soveti sədrinin müavini kimi, nümayəndə heyətinə də siz başçılıq edirdiniz.

M a r i y a O r l i k: Mən bu vəzifədə 12 il işlədim, indi isə Ukrayna Qadınlar İttifaqına başçılıq edirəm. Xalqlarımız arasındaki o dostluq, əməkdaşlıq, qarşılıqlı anlaşma və məhəbbətin bünövrəsi indiki görüşümüzün də bünövrəsinə çevrilmişdir. Mən öz ev arxivimdə gənclik illərimizi Sizə xatırladacaq çoxlu maraqlı materiallar tapmışam.

Bax, bu, nümayəndə heyətimizi qəbul etdiyiniz barədə material verilmiş «Kommunist» qəzetidir, bu isə nümayəndə heyətimizin fotosəklidir. Bax, bu şəkildə ədəbiyyat günlərinin açılışı əks olunmuşdur, burada isə biz Sizinlə söhbət edirik. Bu şəkildə biz Neft Daşlarındayıq. Bu şəkildə isə Sizin mərhum həyat yoldaşınız var, o, Neft Daşlarına gedəndə bizi müşayiət edirdi. Burada nümayəndə heyətimiz Sizin qəbulunuzdan sonra əks olunmuşdur. Bu şəkil isə Ali Sovetdə – ədəbiyyat günlərinin uğurla keçməsinə görə bizə mükafatlar təqdim edilərkən çəkilmişdir (*Mariya Orlik arxiv materiallarını və fotosəkilləri Azə-*

baycan prezidenti Heydər Əliyevə təqdim edir). Qoy bunlar Sizə o vaxtları xatırlatsın.

H e y d ə r Ə l i y e v: Sağ olun.

M a r i y a O r l i k: Mən Sizə iki kitab – Ukrayna Qadınlar İttifaqı tərəfindən nəşr olunmuş «Şedevri Ukrainskoy kultürü» (Ukrayna mədəniyyətinin inciləri) kitabını və «Jenşini Ukraini» (Ukrayna qadınları) bioqrafik-ensiklopedik lüğətini təqdim edirəm. Mən bunları Sizə bağışlayıram. Qoy onlar Sizə dostluğumuzu xatırlatsın.

H e y d ə r Ə l i y e v: Mariya Andreyevna, sağ olun. Sizdə belə fotosəkillər varmı?

M a r i y a O r l i k: Mən onları Sizə hədiyyə edirəm.

H e y d ə r Ə l i y e v: Bəs bu qəzet sizdə varmı? Yoxsa mən onu sizin əlinizdən almış oluram.

M a r i y a O r l i k: Yox, bunların hamısı Sizin üçündür. Siz məndən heç nə götürmürsünüz, mən ancaq hədiyyə edə bilərəm. Nümayəndə heyətinin rəhbəri kimi, mənə bir neçə nüsxə hədiyyə etmişdilər və mən onların içərisindən götürmüşəm. Qoy bu bizim görüşlərimizi, başlıcası isə, xalqlarımızın dostluğunu Sizə daim xatırlatsın.

Bizi burada çox yaxşı qarşılıdlar, özümüzü evdəkindən də yaxşı hiss edirdik. Başlıcası isə budur ki, biz qarşımızda duran vəzifəni yerinə yetirdik və indi təmiz vicdanla prezidentimə məlumat verə bilərik ki, iş planlaşdırılan səviyyədə həyata keçirildi. Allah eləsin ki, biz prezidentlərimizin planlaşdırıldıqlarının hamısını mehribancasına həyata keçirək. Biz Sizi dəstəkləyirik.

H e y d ə r Ə l i y e v: Mariya Andreyevna, sağ olun. Bu şəkillər məni ötən günlərə qaytarır, hərçənd mən hər şeyi bu şəkillərsiz də yaxşı xatırlayıram. 1979-cu ildə Azərbaycanda Ukrayna mədəniyyəti günləri əla keçdi. O vaxtlar bizdə belə günlərin keçirilməsi ənənə halını almışdı. Sonra Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirildi. Onda nümayəndə

heyətinə MK-nın ideologiya üzrə katibi Bağırov başçılıq edirdi. Təkrar edirəm ki, bizdə bir çox respublikalar arasında belə günlərin mübadiləsi olurdu, onların hamısı çox yüksək səviyyədə keçirdi və hamısı da təkrarolunmaz idi. Ukrayna mədəniyyəti günlərində siz buraya çoxlu adam, başlıcası isə görkəmli incəsənət ustaları gətirmişdiniz.

M a r i y a O r l i k: İki xüsusi təyyarə ilə 400 adam gəlmişdi.

H e y d ā r Ə l i y e v: Məsələn, mən görkəmli müğənni Solovyanenko xatırlayıram.

M a r i y a O r l i k: Sofiya Rotaru da vardi.

H e y d ā r Ə l i y e v: Yeri gəlmışkən, mən bu yaxınlarda Rotaru ilə Soçi də görüşdüm. Mən Moskvada işləyən vaxtlarda o hətta bizim bağda olmuşdu, həyat yoldaşımıla və qızımla görüşmüştü, çünkü o, xoşuma gəlirdi. Burada isə o elə gözəl çıxış etdi ki, mən ona dedim: mən artıq səni öz qızım biliyəm. Mən Moskvada işləyərkən o oraya qastrola gəlmişdi, həyat yoldaşım bundan xəbər tutduqda, onu bağımına dəvət etdi və onlar – Rotaru, həyat yoldaşım, qızım görüşdülər. Qızım da musiqi ilə məşğul olur. Mən ondan sonra Rotarunu görmədim. Budur, Soçi də avqustun əvvəllərində MDB ölkələri dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilərkən, o dövrün bir neçə artistini də oraya dəvət etdilər. Onların arasında Rotaru da vardi. Əlbəttə, o, gözəl çıxış etdi. Sonda isə mən badə qaldırıb bəzi adları, o cümlədən də Rotarunun adını çəkdirim.

Hamı dağlışmağa başlayanda mən onların stoluna yaxınlaşdım. Bilirsinizmi, biz onunla doğma adamlar kimi görüşdük, dedi ki, məni həmişə xatırlayır. O həm əla müğənni, həm də çox yaxşı, gözəl bir insandır. Söz düşmüşkən, sonralar, mən artıq prezident olandan sonra Solovyanenko buraya qastrola gəlmişdi. O bizim Müslüm Maqomayevlə dostluq edirdi, buraya gəlmişdi və mən onu gördüm. Onun vəfat etdiyini eşitdikdə çox məyus oldum və Leonid Daniloviç Kuçmaya başsağlığı teleqra-

mı göndərdim. Mənə Solovyanenko da müstəsna təsir bağışlayırdı. Hər halda, gileylənib deyə bilmərik ki, biz belə sənətkarları görməmişik. Lakin belə sənətkarlar arasında elələri var ki, onların yaradıcılığı ürəyə xüsusilə yatır. Belə görüşlər mənim xatırımdadır. Bu şəkillərə görə sağ olun. Yəqin ki, onlar mənim arxivimdə də var, bəlkə də yoxdur.

M a r i y a O r l i k: Mən onları arxivimdə artıq arayıb tapmışam, Sizsə hələ axtarmalı olacaqsınız.

H e y d ā r Ə l i y e v: Cox sağ olun.

M a r i y a O r l i k: Yeri gəlmışkən, Siz Nazirlər Soveti sədrinin birinci müavini olarkən problemlərimizə, ehtiyaclarımıza qayğı ilə yanaşmağınızı, bizə göstərdiyiniz köməyi Ukrayna xatırlayır. Sizin də, bizim də respublikamız sanki müstəqil idi, amma bizim əslində müstəqilliyimiz yox idi. Biz müstəqilliyimiz barədə ancaq düşünür, onu arzu edirdik və nəhayət ki, ona nail olduq. Mənim yadımdadır ki, biz Sizin kabinetinizdə dəfələrlə olmuşduq və respublikanın qaldırdığı məsələləri həll edirdiniz. Buna görə Sizə ürəkdən sağ olun deyirəm.

H e y d ā r Ə l i y e v: Sağ olun ki, unutmursunuz. Mənim özüm respublikaya illərlə rəhbərlik etdiyimə görə, Siyasi Büro üzrə bir çox həmkarlarımdan fərqli olaraq, müttəfiq respublikaların problemlərini daha yaxşı bilirdim. Çünkü onların çoxu müttəfiq respublikada işləməmişdi, bəlkə də Rusiyada vilayət partiya komitəsində, nazir vəzifəsində işləmişdi. Müttəfiq respublikanın xüsusiyyətini bilmək üçün orada işləmək lazımdı, özün bu vəziyyətdə olmalı idin.

Burada uzun illər respublikaya rəhbərlik etdiyimə görə müttəfiq respublikanın probleminin Moskvada necə ağır həll edildiyini, Moskvadakı bəzi rəhbərlərin müttəfiq respublikalara lazıminca münasibət göstərmədiklərini də gördürüm. Ölkəmiz SSRİ, yəni Sovet Sosialist Respublikaları İttifaqı adlanırdı. Özü də bu, 1922-ci ildə yaradılmış könüllü birlik idi.

M a r i y a O r l i k: Bu könüllü birliyin nə olduğunu bilirik.

H e y d ə r Ə l i y e v: Belə olan halda Siyasi Bürodakı bir çox həmkarlarım bunu, təəssüflər ki, başa düşmürdülər. Belə bir şəraitdə yaşadığımı, müttəfiq respublikanın vəziyyətinə yaxından bələd olduğuma görə, müttəfiq respublikaların ehtiyac və problemlərini, çətinliklərini onların çoxundan yaxşı başa düşürdüm. Mən bir çox məsələləri, o cümlədən Ukrayna ilə bağlı məsələləri həll edirdim. Ukrayna iri respublika olsa da, Moskvada onunla hesablaşsalar da, bir çox məsələləri həll olunmurdu. Məsələn, təkcə sizin səviyyənizdə deyil, başqa səviyyələrdə də həll edilmirdi. Siz humanitar sahə ilə məşğul olurdunuz, elə bu sahə də mənə baxırdı. Mən çox sahəyə, o cümlədən də mədəniyyət sahəsinə, sosial sahəyə kuratorluq edirdim. Olduqca çox vilayət partiya komitələrinin birinci katibləri bir-başa mənə müraciət edirdilər və hər birinin də öz problemi vardı. Mən həmişə bu məsələlərin həllinə çalışırdım.

M a r i y a O r l i k: Siz orada canlandırıcı bir qüvvə idiniz və biz bunu bilirdik, ona görə də məhz Sizə müraciət edirdik. Bir daha çox sağ olun.

H e y d ə r Ə l i y e v: Sağ olun ki, unutmursunuz. Gürcüstan nümayəndə heyəti nəsə demək istəyir?

I r i n a Y e v a n i y a (*Gürcüstan qadınlarının vəziyyətinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının eksperti, münaqişələr üzrə mütəxəssis*): Çox hörmətli Heydər Əliyeviç, mən bir qədər həyəcan keçirirəm. İlk növbədə icazə verin, bizi – GUÖAM ölkələri qadınlarının birinci əməkdaşlıq forumunun iştirakçılarını qəbul etməyə vaxt və imkan tapdığınıza görə Gürcüstan qadınlarının nümayəndə heyəti adından Sizə təşəkkürümüzü bildiririm.

GUÖAM birliyinin bünövrəsini qoyarkən Sizin, ölkələrimizin liderlərinin bəyan etdiyi məqsəd və vəzifələrin həyata keçirilməsinə qadınların da necə böyük töhfə verə biləcəyi

barədə burada artıq danışıldı. Biz ciddi planlar nəzərdə tutmuşuq, kifayət qədər səmərəli işlədik və razılığa gəldik ki, ölkələrimizin işıqlı və dinc gələcəyi naminə irəliləyəcəyik. Çox hörmətli Heydər Əliyeviç, mən şəxsən Sizə demək istəyirəm ki, Azərbaycandakı dostlarımız və bacılarımıza daimi əlaqələrimizin genişlənməsinə və dərinləşməsinə Gürcüstanda biz böyük əhəmiyyət veririk. Belə səmimi qəbulə görə, dəstəyinizə görə çox sağ olun. Əminəm ki, həmkarım məmnuniyyətlə bir neçə xoş kəlmə əlavə edəcəkdir. Sağ olun.

T a m a r a A b a ş i d z e (*Gürcüstan qadınlarının vəziyyətinin yaxşılaşdırılması üzrə hökumət komissiyasının baş referenti, münaqişələr üzrə mütəxəssis*): Cənab Prezident, mən də çox həyəcan keçirirəm. İlk növbədə biza, forum iştirakçılarına diqqət yetirdiyinizə görə Sizə mən də təşəkkür etmək istəyirəm. Biz Sizin daimi dəstəyinizə əminik. Bizə məlumdur və heç vaxt unutmayacaqıq ki, ölkəmizin həyatının çox ağır anlarında Siz öz xalqınızın həqiqi lideri kimi, Azərbaycanın gələcəyi haqqında düşünən əsl uzaq-görən siyasetçi kimi ölkəmizlə, xalqımızla dostluğun xeyrinə seçim etdiniz. Biz bunu qiymətləndirir və əminik ki, Azərbaycan və Gürcüstan qadınları arasında münasibətlər GUÖAM-in digər ölkələrinin qadınları üçün örnek olacaqdır. Bir daha sağ olun. Biz gözəl Bakı şəhərindən bir-birimizə ən xoş duyğularla ayrılıraq və əminik ki, hamımız Tbilisidə də, Kişinyovda da, Kiyevdə də, Daşkənddə də yenidən görüşəcəyik. Sizinlə bugünkü görüş isə gələcək fəal əməkdaşlığımız üçün xeyir-duadır. Cənab Prezident, bir daha çox sağ olun.

H e y d ə r Ə l i y e v: Biz Gürcüstanla qonşuyuq, həm qonşu, həm də dostuq. Dostluğumuzun çox böyük tarixi var, bunun necə bir tarix olduğunu hətta söyləmək çətindir. Biz bir çox əsrlər, minilliklər boyu yanaşı yaşamışıq. Bilirsiniz, Qafqazda vəziyyət o qədər də normal deyil, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur, Gürcüstanda abxzaz, Cənubi Osetiya problemləri, habelə Rusyanın cənubunda, Şimali Qaf-

qazda problemlər var, Çeçenistandakı hadisələr var. Təəssüf ki, bizim bu zonamız münaqişələr zonası olmuşdur. Sözsüz ki, bu münaqişələr hər bir xalqa, hər bir ölkəyə çox böyük ziyan vurur. Düşünürəm ki, biz bu münaqişələri aradan qaldıracağıq. Deməliyəm ki, Ermənistanla bizim münaqişəmizdə, Gürcüstanın Abxaziya ilə münaqişəsində nə gürcü xalqı, nə də Azərbaycan xalqı təqsirkardır. Çünkü Ermənistan heç vaxt erməni torpağı olmamış, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağ Muxtar Vilayətini özünə birləşdirməyə çalışaraq, hələ 1988-ci ildə Azərbaycana qarşı ərazi iddiaları irəli sürməyə başlamışdı.

Orada azərbaycanlılar da, ermənilər də yan-yana yaşayirdilar. Məsələn, Gürcüstanın çox zəngin tarixi var. Abxaziya Gürcüstanın bir hissəsidir. Mən hətta sizə deməliyəm ki, o vaxtlar, cavanlıq illərimizdə biz gürcülərlə abxazları bir-birindən ayıra bilmirdik və hesab edirdik ki, abxazlar da gürcüdürlər. Amma indi bir baxın, onlar separatçı mövqe, özü də davakar separatizm mövqeyi tutmuşlar. Onlar bundan nə qazandılar? Bəs Ermənistən bundan nə qazanmışdır? Heç nə. Ermənistan da, biz də ziyan çekmişik, Abxaziya və bütün Gürcüstan da ziyan çekmişdir. Bununla belə, xalqlarımız arasında, gürcü və Azərbaycan xalqları arasında, ölkələrimiz arasında, xoşbəxtlikdən, liderlər arasında çox sıx, çox yaxın dostluq münasibətləri olmuşdur. Mariya Andreyevna, sizinlə birlikdə xatırladığımız o vaxtlar bizimlə Gürcüstan və Eduard Amvrosiyeviç Şevardnadze arasında möhkəm dostluq vardi. Burada mən respublikaya rəhbərlik etdiyim kimi, o da orada Gürcüstana başçılıq edirdi, biz Moskvada da birlikdə işləyirdik. Amma sonra tale elə gətirdi ki, hər ikimiz öz respublikalarımıza qayıtdıq və yeni şəraitdə xalqarımız bizə etimad göstərdi və bizi prezident seçmişdi. Problemlər olduqca çoxdur, ancaq xalqlarımız arasında mövcud olan dostluq da, gürcülərlə azərbaycanlıların səmimi münasibətləri də, prezident Şevardnadze ilə mənim aramda mövcud olan səmimi dostluq da bizə bir çox belə mürəkkəb məsələləri birlikdə aradan qaldırmağa

kömək edir. Biz böyük layihələr həyata keçirmişik. Bilirsiniz ki, Xəzərin Azərbaycan sektorundakı «Azəri», «Çıraq», «Günəşli» neft yataqlarının birgə işlənilməsi haqqında 11 xarici neft şirkəti ilə dünyada ilk ən iri müqavilənin imzalandığı vaxtdan bu gün, sentyabrın 20-də 7 il ötür. Bu neftin ixracı üçün biz Gürcüstanı seçdik, Bakı-Supsa neft kəmərini çəkdik və 1999-cu ildə istifadəyə verdik. Biz artıq neçə illərdir ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi ilə məşğuluq. Yeri gəlmışkən, bu layihə də artıq hazırdır, tezliklə tikinti işlərinə başlanacaqdır.

Azərbaycanda qaz həmişə olmuşdur. «Əsrin müqaviləsi» imzalandıqdan sonra gördüyüümüz işlər nəticəsində bir çox digər müqavilələr imzalandı, iri qaz yatağı aşkarla çıxarıldı. Əlbəttə, bu qazi dünya bazarlarına ixrac etmək lazımdır və biz yenə də Gürcüstandan keçən yolu seçdik. Yəqin ki, biz tezliklə Gürcüstan ilə Azərbaycan arasında qəti saziş imzalayacaqıq. Bu sənədi Eduard Amvrosiyeviçlə mən imzalayacaqıq – çünki biz Türkiyə ilə belə sənədi mart ayında, mən Ankarada olarkən imzalamışıq – və qaz kəmərinin inşasına başlayacaqıq. Əlbəttə, bu, Azərbaycanın da, Gürcüstanın da gələcək nəsilləri üçündür. Biz böyük perspektivlər, böyük imkanlar üzə çıxarıraq. Bununla yanaşı, Gürcüstandan keçən və keçəcək Azərbaycan neftini və qazını dünya bazarlarına ixrac edəcək bu boru kəmərləri çox möhkəm iqtisadi tellərlə bağlı olan Gürcüstanla Azərbaycan arasında onsuz da mövcud olan dostluğu daha da möhkəmlədəcəkdir.

Lakin məsələ təkcə bununla bitmir, qonşu rayonlarımız da çox yaxından dostluq edirlər. Biz prezident Şevardnadze ilə də çox tez-tez görüşürük. Yəqin ki, bu ay onunla burada görüşümüz olacaqdır. Odur ki, Gürcüstan qadınlarının nümayəndələrinin burada olmasına şadam. Onlar gənc nəslə mənsubdurlar. Bu da yaxşıdır. Ona görə ki, biz işimizin davam etdirilməsi qeydinə qalmalıyıq. Bundan ötrü isə gənc nəslə daim hazırlamaq lazımdır.

Onu cəsarətlə hazırlamaq lazımdır. Bir sözlə, mən çox şadam, sizə təşəkkür edirəm və sizin burada olmağınız xoşdur.

Bəlkə Azərbaycan nümayəndə heyəti nəsə demək istəyir, yoxsa, siz burada özümüzükülərsiniz?

Zəhra Quliyeva (*Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri*): Möhtərəm, əziz və sevimli prezidentimiz, hörmətli Heydər Əlirza oğlu! Əlbəttə, GUÖAM ölkələri birləyi yaradılanda biz çox şad olduq. Biz qadınlar buna, şübhəsiz, sevindik. Söhbətin əvvəlində Sizin dediyiniz kimi, 1997-ci ildə Strasburqdə dörd ölkə idi, 1999-cu ildə isə Özbəkistan da qoşuldu və biz 90 milyon nəfərdən artıq olduq. Onların yarısından çoxunun qadın olduğunu nəzərə alsaq, deməli, qadınların da əməyi müəyyən qüvvəyə malikdir. Biz hamımız bu birlikdə iştirak etməyi və qarşılığına qoyduqları məqsədlərə nail olmaqda öz hökumətlərimizə, öz prezidentlərimizə kömək etməyi çox istəyirdik.

Biz Sizə minnətdariq ki, GUÖAM ölkələri qadınlarının forumunu yaratmaq barədə ideyamızı dəstəklədiniz. Bu forumun keçirilməsi üçün respublikada müvafiq şərait yaradılmışdı. Forum beynəlxalq konfransların, əlamətdar hadisələrlə bağlı tədbirlərin təşkil edildiyi Gülüstan sarayında keçirilmişdir. Siz bizim foruma təbrik göndərdiniz. Heydər Əlirza oğlu, bilirisinizmi, ilk qadın forumuna göndərilmiş bu təbrik tədbirimizin əhəmiyyətini daha da artırdı. Odur ki, biz, bütün qadınlar öz təbrikinizdə ifadə etdiyiniz sözlərə görə Sizə çox minnətdariq. Orada hər şey əhatə edilmişdir. Söz yox ki, biz, indiki vaxtda oraya toplaşan qadınlar IV ümumdünya qadınlar konfransının platformasını da, orada qarşıya qoyulmuş vəzifələri də, hamımızın Sovet İttifaqında ər-səyə çatdığını da unutmamışq. Bizim aramızda həmişə dostluq münasibətləri olmuşdur. Xalqlarımız, qadınlarımız arasındaki bu dostluğu möhkəmlətmək və bu dostluğu nəsildən-nəslə ötürmək – GUÖAM ölkələri qadınlarının birinci forumunun əhəmiyyəti bundadır.

Qadınları həmişə dəstəklədiyiniz barədə sözlərə görə Sizə çox minnətdariq. Təkcə ona görə yox ki, son vaxtlar beynəlxalq təşkilatlarda gender problemlərinə, kişilərlə qadınların hüquq bərabərliyinə böyük diqqət yetirilir. Əlbəttə, bizdə belə bir hüquq bərabərliyi var və o hələ 1918-ci ildə qəbul edilmişdir. Lakin Siz respublikamıza hələ ilk dəfə rəhbərlik edərkən gender programını həyata keçirdiniz, bu programla məşğul olurdunuz, ona böyük əhəmiyyət verirdiniz.

Hələ 1969-cu ildə bütün dünyada gender problemindən, demək olar ki, söhbət getmirdi. Bizim respublikamızda isə bu problem həll olunurdu. Azərbaycanın həyatında ilk dəfə olaraq qadınlar yüksək vəzifələrə irəli çəkilir, ali məktəblərin rektorları təyin edilirdilər. Azərbaycanın, eləcə də digər respublikaların həyatında belə şəylər heç vaxt olmamışdı. Odur ki, prezidentimizin qadınların inkişafına olduqca böyük diqqət yetirdiyini biz indi də hiss edirik. Prezidentimizin 2000-ci il martın 6-da verdiyi və siyasetdə qadınların roluñun da nəzərə alındığı fərmani BMT-nin rəsmi sənədi kimi qəbul edilmiş və bütün ölkələrə göndərilmişdir.

Əlbəttə, biz fəxr edirik ki, prezidentimiz qadınların inkişafına böyük diqqət yetirir. Demək olar ki, biz Azərbaycan qadınları prezidentimizin diqqətindən ərköyünləşmişik. Biz fəxr edirik ki, belə prezidentimiz var. Odur ki, biz qadınlar ölkəmizin müstəqilliyyinin qorunub saxlanılmasında və bütün təşəbbüslerində prezidentimizə kömək etmək istəyirik.

Ona görə də biz Azərbaycan qadınları GUÖAM ölkələri birliyinin yaradılmasına şad olduq və birinci forumu məhz Azərbaycanda keçirməyimizə daha çox sevindik. Forumda Ukrayna, Gürcüstan nümayəndə heyətləri ilə yanaşı, Moldova və Özbəkistandan ekspertlər də iştirak edirdi. Onlar bizim forumla eyni zamanda öz iclaslarını keçirdilər. Dünən biz Bakı memarlıqunu və müraciətlərini imzalayarkən onlar da iştirak etdi, öz razılıqlarını bildirdilər və bizi əmin etdilər ki, qəbul olunmuş

sənədlərin hamisini öz qadınlarına mütləq çatdıracaqlar. Forum çox yaxşı, işgüzar şəraitdə keçdi, bütün dövlətlərin nümayəndələrinin çıxış etməsi üçün şərait yaradılmışdı, Ukrayna nümayəndə heyətindən isə, demək olar, hamı çıxış etdi. Gürcüstan nümayəndə heyəti çox maraqlı çıxış etdi və bizim deputatlarımızın çıxışlarına da imkan verildi. Forumda 100-dən çox adam iştirak edirdi. Nümayəndə heyətləri elə təşkil olunmuşdu ki, forumda rəsmi nümayəndə heyəti ilə yanaşı, bütün ölkələrin parlamentlərinin qadın deputatları da iştirak edirdilər, qeyri-hökumət təşkilatları təmsil olunmuşdular, alimlərimiz, akademiklərimiz, tanınmış qadınlarımız da iştirak edirdilər. Geniş iclasın ikinci hissəsi beş bölmədə keçirildi. Bölmələrdə də iş çox maraqlı oldu. Böyük salonda bölmələr üçün ayrıca masalar qoyulmuşdu və bölmələrdə hamı, o cümlədən bizim əziz Azərbaycan qadınları fəal iştirak edirdilər.

Burada qanunvericilik məsələləri, qeyri-hökumət qadın təşkilatlarının işi ilə bağlı məsələlər müzakirə edildi, gender məsələləri, fəaliyyətimizin prinsipcə necə işıqlandırılması barədə məsələlər qaldırıldı. Biz müharibə vaxtı əziyyət və zərər çəkmiş qadınlara kömək göstərilməsi haqqında, qaçqınların vəziyyəti və əlverişsiz şəraitdə, çadırlarda yaşayan qadınların və onların uşaqlarının hüquqlarını qadınlarımızın müdafiə edə bilməsi haqqında ciddi məsələlər qaldırıldıq. Biz günü sabah qaçqınlarımızın bir qisminin yaşadığı şəhərciyə getmək niyyətindəyik. Əlbəttə, onlar respublikanın hər yerində məskunlaşmışlar. Ancaq biz yaxın yeri, Sabirabadı seçdik. Qaçqınların nə kimi ağır şəraitdə yaşadıqlarını göstərmək istəyirik, istəyirik ki, onlar görüşsünlər, hər şeyi öz gözləri ilə görsünlər. Çünkü, Sizin dediyiniz kimi, qaçqın vəziyyətində bir ay, üç ay, bir il, iki il yaşamaq olar, daha səkkiz il yox, doqquz il yox. Bu çox çətindir. Sonra biz bu adamların reabilitasiyası barədə düşünürük ki, bu da çətin işdir. Lakin hesab edirik ki, GUÖAM ölkələrinin qadınları ilə birləşsək onlar vəziyyətimizi görəcək, məqsədlərimizi dəstəkləyəcək və bizimlə

birlikdə qadınların, uşaqların hüquqlarını qoruyacaq, sülh uğrunda mübarizə aparacaqlar. Biz qadınlar, analar milli mənsubiyyətimizə, hansı dövlətdə, hansı ölkədə yaşamağımıza baxmayaraq, övladlarımıza, gələcək nəsillərimizə həmişə sülh və firavanlıq arzulayırıq. Ona görə də bu cür birlik çox vacibdir. Bu birliyin yaradılmasına görə biz Sizə minnətdarıq. Çox minnətdarıq, çünkü Siz bizi dəstəkləməsiniz və həmişə dəstəkləyirsiniz. Biz də özümüzdən asılı olan hər şeyi etməyə çalışacağıq. Bu gün siz neft müqavilələri məsələsinə toxundunuz. Bu gün birinci müqavilənin imzalanmasının 7 ili tamam olur. Bizim üçün bu da böyük fəxr, şərəkdir. Biz prezidentimizin bu müqavilənin imzalanmasına necə çətinliklə, hansı şəraitdə nail olduğunu bilirik. Buna coxları inanırdı, amma inanmayanlar da vardı. Respublikanın daxilində, onun hüdudlarından kənarda bəzi adamlar müqavilənin imzalanmasına bacardıqları qədər mane olurdular. Buna baxmayaraq, həmin müqavilə bağlandı və indi onun 7-ci ildönümüdür. İcazə verin bu münasibətlə Sizi təbrik edək, əməyinizə görə təşəkkürümüzü bildirək. Biz, sadəcə olaraq, heyranıq, Sizin kimi olmaq, Sizin kimi işləmək istəyirik, lakin biz buna çətinliklə müvəffəq oluruq. Ancaq Sizin iş üslubunuz azərbaycanlıları da, Azərbaycan qadınlarını da Sizi dəstəkləməyə sövq edir. Sənədlər qovluğunun və forumun emblemi təsvir edilmiş xalçanı tədbirin bütün iştirakçıları adından xatirə olaraq Sizə təqdim etmək istəyirik.

H e y d ə r Ə l i y e v: Zəhra xanım, sağ olun. Dostlarımız kimi, Siz də forumdan çox ətraflı danışdırınız. Siz bu fikri irəli sürəndə mən onu çox gərkli, zəruri bir iş hesab etdim. Amma işləməyə başlayanda bunu nəinki qadınlar üçün, həm də bütün insanlarımız üçün nə dərəcədə düzgün olduğunu hiss etməyiniz mənə xüsusilə xoşdur. Mən çox şadam ki, artıq 8–9 ildir daimi yaşayış yerlərindən didərgin salınmış qaçqınların çadırlarda məskunlaşdıqları rayonlara getməyi qərara aldiniz. Gedəcəyiniz Sabirabadda şərait pisdir, ancaq bundan da

betər olan yer var – bu, Biləsuvardadır. Sabirabad bəlkə də daha yaxındır, oraya gedin. Bilasuvarda isə şərait daha pisdir. Hər halda, özünüz görəcəksiniz. Məncə, sivilizasiya aləmində insanların bu vəziyyətdə necə yaşadığını təsəvvür etmək çətindir. Heç cür inana bilmirsən ki, insanlar bu çadırlarda qızmar yayda da, soyuq qışda da, yağışda da, qarda da yaşayırlar. Neçə adamın kiçik bir çadırda yaşadığını siz özünüz orada görəcəksiniz. Bilirsınız, bu, bir tərəfdən, böyük qüssə-kədər hissi doğurur, ağır təsir bağışlayır. Mən orada tez-tez oluram. Digər tərəfdən, düşünürsən ki, insan necə də döyümlü varlıqdır. Məsələn, siz oraya gedəcəksiniz və heç kəs giley-güzar etməyəcəkdir ki, vəziyyətləri pisdir. Əslində isə pisdir. Əlbəttə, mən də oraya gedəndə ayrı-ayrı şikayətlər olur, amma ümumən belə deyirlər: Siz bizim prezidentimizsiniz, ümidvarıq ki, məsələni həll edəcəksiniz, biz öz torpaqlarımıza qayıdacağıq.

Bu torpaqlar isə xarabalığa çevrilmişdir. Hərəsində 150–160 min əhalinin yaşadığı rayonlar, 50–60 min əhalinin yaşadığı şəhərlər xarabazarlığa döndərilmişdir. Halbuki onları bir ilə, on ilə, hətta bir əsrə yaradıblar. Onları bir çox nəsil-lər yaradıbdır. İndi hər şey dağıdılmışdır, hər şey talan edilmişdir. Ona görə də qarşımızda problemi həll etmək və mü-naqişəyə son qoymaq, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq məsələsi, deməli, işğal olunmuş əraziləri azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bütün qaçqınları doğma yerlərinə, əvvəlki yaşayış yerlərinə qaytarmaq məsələsi durur. Əlbəttə, insanlar oraya qayıda-caqlar, ora da torpaqdır. Ancaq, dediyim kimi, yüz illər ərzində yaradılmış nə varsa, onların hamisini yenidən tikmək, yaratmaq üçün vaxt lazımdır. Bir sözlə, qarşımızda elə çətinliklər durur ki, siz təsəvvür edə bilməzsınız. Hazırda gündəlikdə ilk növbədə işğal olunmuş ərazilərin azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq məsə-

ləsi durur. Əlbəttə, bu, başlıca məsələdir. Biz bunu dinc yolla həll etmək istəyirik, hərbi əməliyyatların bir daha yenidən başlanması istəmirik.

Hərçənd bizdə bəziləri qışqırır, haray-həşir salırlar ki, gəlin müharibəyə başlayaqq, öz torpaqlarımızı silah gücünə, müharibə ilə azad edək. Amma sabah müharibə başlasa, o adamların çoxu qaçıb aradan çıxacaq, döyüşə getməyəcəkdir. Ona görə də belə məsuliyyətsiz bəyanatlar verirlər. Məsuliyyəti isə hökumət, dövlət daşıyır. Sabah müharibə başlasa, təbii ki, insanlar həlak olacaq, həm bu tərəfdən, həm də o tərəfdən qan tökülcəkdir. Özü də bir gün yox, bir ay yox. Çünkü biz silah götürüb işgal olunmuş ərazilərimizi azad etməyə getsək, nəzərə almalıyıq ki, işgalçılardan da ordusu, öz vəsaitləri var. Deməli, 1994-cü ildə dayandırduğumuz müharibə yenidən başlayacaqdır. Əslinə qalsa, müharibəni dayandırmağımız respublikada vəziyyəti sabitləşdirməyə, iqtisadiyyatla məşğul olmağa, insanların həyatını qorumağa imkan vermişdir. Axi biz nə qədər insan, özü də gənclər itirmişdik. Siz yəqin ki, Şəhidlər xiyabanında oldunuz, gördünüz. Bu gördükəriniz itkilərimizin yalnız kiçik bir hissəsidir. Ona görə də biz məsələnin sülh yolu ilə həllinə nail olmağa çalışırıq. Hərçənd, Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən bu, son dərəcə çətindir, çünkü Ermənistan vaxtilə müəyyən səbəblərə görə torpaqlarımızı işgal edə bilməsi amilindən istifadə edir. Buna baxmayaraqq, hesab edirəm ki, bu məsələnin dincliklə həllinin potensialı tükənməyiibdir, biz ondan istifadə etməliyik. Həmin adamlar ancaq bu günü görürlər, mən isə perspektivi görürəm, əgər biz bunu edə bilsək, bu, böyük bir iş olacaqdır.

Bəs sonra? Sonra yolları bərpa etmək, xəstəxanaları, məktəbləri bərpa etmək, daha doğrusu, bərpa etmək yox, yenidən tikmək lazımdır. İnsanlar yaşamalıdır, onlara ev tikmək gərəkdir. Onların isə bundan ötrü vəsaiti yoxdur. Onlar əvvəller yaşadıqları evlərin bir hissəsini özləri tikmişdilər, amma çox şey isə

onlara valideynlərindən, ata-babalarından qalmışdı. İndi bunların hamısı dağıdılmışdır və hamısını yenidən yaratmaq lazımdır. Siz bilirsiniz ki, bunun üçün nə qədər vaxt gərəkdir, nə qədər vəsait, nə qədər qüvvə və səy tələb olunacaqdır. Odur ki, qarşımızda çox ağır bir problem durur.

Mən isə buna nail olmaq istəyirəm. Mən ərazilərimizin azad edilməsinə nail olmaq istəyirəm, Azərbaycanın ərazi bütövlüyünün qan tökülmədən bərpa edilməsinə nail olmaq istəyirəm. O ki qaldı işimizin ikinci mərhələsinə, bu, bir çox illər tələb edən işdir. Əlbəttə, nə qədər çətin olsa da, biz bununla da məşğul olmalıyıq. Siz Sabirabad rayonuna gedib o adamları, qaçqınları görəcəksiniz. Təkrar edirəm, onlar belə şəraitdə 8–9 ildir yaşayırlar, onlar siz böyük məhəbbətlə qarşılayacaqlar. Mən belə düşünürəm, hər halda, xalqımıza bələdəm. Onlar öz bələlərinən daha az danışacaq, sizə bəslədikləri rəğbətdən daha çox söhbət açacaqlar. Ona görə də insanlarımızın necə çətin şəraitdə yaşadıqlarını bilmək üçün, heç olmasa Sabirabad rayonundakı bir çadır şəhərciyinə getmək təşəbbüsünüüzü ürəkdən bəyənirəm. Hesab edirəm ki, forumunuz uğurla keçmişdir. Qəbul etdiyiniz sənədlərin bizim üçün böyük əhəmiyyəti var. Yəqin ki, siz onları BMT-yə də, başqa beynəlxalq təşkilatlara da göndərəcəksiniz. Bu bizim üçün böyük dəstəkdir. Siz burada dediniz ki, dünyada insanların yarısından çoxu qadınlardır. Bu hər yerdə və bizdə də belədir. Qadın həllədici qüvvədir, elə deyilmi? Sözsüz ki, elədir. Kişi lə qadınlarsız nə edə bilərlər? Müəyyən müddət yaşadıqdan sonra o dünyaya gedəcək və özündən sonra heç nə qoymaya caqdır. Başa düşürəm, kişi lərsiz qadınlar üçün də çətindir. Ancaq mən bir kişi olaraq demək istəyirəm ki, qadınsız həyat mümkün deyildir. Bir də ona görə ki, bizim qadınlar çox ləyiqli insanlardır. Bilirsinizmi, biz fəxr edə bilərik ki, xalqımız qısa müddətdə böyük sivilizasiya yolu keçmişdir, qadın azaddır, qadın ictimai-siyasi həyatda, dövlət işlərində yaxından iştirak edir, qadın elmi tədqiqatla məşğul olur, qadın səhiyyə, mədəniyyət sahələrində

çalışır. Məsələn, bizim məktəblərdə müəllimlərin 50–60 faizi qadınlardır, səhiyyədə də belədir. Bu, keçmiş İttifaqımızın səciyyəvi xüsusiyyətidir. Əlbəttə, indi keçmiş Sovetlər İttifaqını hər üzünə tənqid edirlər, məlum səbəblərə görə tənqid etməyə əsaslar var. Mən onları sadalamayağam. Amma sizin kimi, mən də o dövr həyatımın heç bir səhifəsindən imtina etməyəcəyəm. Hər bir normal insan belə hərəkət etməlidir. Çünkü o illər, o onilliklər olmasaydı, ölkələrimiz indi müstəqil ölkə, müstəqil dövlət, müstəqil xalq kimi mövcud olmaq üçün belə iqtisadi, siyasi, sosial, mədəni, intellektual potensiala malik olmazdır. Bax, bundur müstəqilliyimizin bünövrəsi. Bunsuz müstəqilliyimiz olmazdı, məktəblərimiz, savadlı adamlarımız, ali məktəblərimiz, xəstəxanalarımız, fabriklərimiz, zavodlarımız olmazdı. Bir baxın, Azərbaycanda necə böyük sənaye potensialı var, kənd təsərrüfatında necə böyük potensial var, elmdə, digər sosial sahələrdə necə böyük potensial var. Bunların hamısı bir ilə yaradılmış, bunun üçün illər, onilliklər gərəkdir. Bunların hamısı var. Ona görə də hesab edirəm ki, sizli-bizli hamımız bütün çətinlikləri aradan qaldıracaqıq. Mən gələcəyə çox nikbin baxır və inanıram ki, indi keçdiyimiz bu dövr tamamilə qanunauyğundur. Kim hesab edirsə ki, bu dövrsüz keçinmək olardı, yox, olmazdı. Tarixin qanunları, bəşər tarixinin qanunları var. Biz bu dövrü keçib gedəcəyik və əlbəttə, xalqlarımız daha yaxşı yaşayacaqlar, qadınlarımız isə daha gözəl olacaqlar, hərçənd, onsuz da gözəldirlər.

Sizə bir daha təşəkkür edir, sizi salamlayıram, Ukrayna qadınlarına salam yetirin. Ümumiyyətlə, az kişi tapılar desin ki, o, qadınları sevmir. Lakin mən başqalarının yerinə danışmaq istəmirəm, öz adımdan demək istəyirəm ki, mən qadınları sevirəm. Ona görə də, məsələn, deyə bilərəm ki, Azərbaycanda qadınlar mənim böyük dayağimdır. 1994-cü ildə burada bir hadisə baş verdi, silahlı dövlət çevrilişi cəhdii oldu. Bu, mürəkkəb bir vaxt idi. Mən burada cəmi bir il idim ki, prezident işləyirdim. Çevrilişə can atan adamların əlində

silah, hər şey vardı. O zaman mənim yeganə vasitəm televiziya ilə xalqa müraciət etmək idi. Gecə saat 10, hətta 11 olardı. Bütün imkanların tükəndiyini gördükdə, mən xalqa müraciət edərək bildirdim ki, ölkə təhlükə qarşısındadır, dövlətə kömək edin. Cəmi iki saatdan sonra buradakı meydan adamlı doldu. Yarım milyonadək adam topluşmuşdı. Halbuki gecədən keçmişdi, insanlar istirahət edirdi, nəqliyyat işləmirdi və sair. Lakin mən onlarla görüşə çıxdıqda onların arasında çoxlu qadın olduğuna diqqət yetirdim.

Bilirsizimi, qucağında südəmər uşaq olan qadını gördükdə qəlbdən təsirləndim. Onlar haradan gəlmışdilər, axı şəhər çox böyükdür. Mən belə mürəkkəb şəraitdə, necə deyərlər, silahların işə salındığı şəraitdə heç nədən qorxub çəkinmədən buraya gəlmış qadınları görürdüm, halbuki onlar da, uşaqları da zərər çəkə bilərdilər, buraya evdən çox vaxt çıxmayan qoca qadınlar da topluşmışdılər. Kişilər də vardı. Lakin kişi kişi olaraq qalır. Qadılardan fərqli olaraq, onlar daha çox hərəkət etmək imkanına, digər imkanlara malikdirlər. Qadın, hər halda, çox incə məxluqdur. Bununla belə, qadınlar gəlmışdilər. Mən bir çox gərgin hallarda yoxlamışam, Azərbaycan qadınları həmişə mənim dayağım olublar.

Mariya Orlik: Yeri gəlmışkən, onlar bu forumu Sizin icazənizlə, Sizin razılığınızla keçirdilər. Azərbaycan qadınları heyrətamız dərəcədə fəaldırlar. Heyrətamız dərəcədə təşəbbüs-kardırlar. Bütün sənədləri hazırlayıb bizə, müstəqil respublikalara göndərmişdilər. Odur ki, biz buraya hazırlıqlı gəldik, heç də hər şeyi burada öyrənmədik, bütün sənədlərin layihələrini hələ evdə olarkən almışdık. Onları təyyarədə oxuyur və nəyi müzakirə edəcəyimizi, haraya və nə üçün getdiyimizi biliirdik. Bir sözlə, siz yaxşı qadınlar tərbiyə etmisiniz.

Hedər Əliyev: Sağ olun. Mənim səmimi salamlarımı və xoş arzularımı Ukrayna qadınlarına, Gürcüstan qadınlarına yetirin. Xahiş edirəm, salamımı və ən xoş duyğularımı dostum

Leonid Daniloviç Kuçmaya, salamımı və ən səmimi duyğularımı dostum Eduard Şevardnadzeyə, eləcə də xalqlarınıza yetirin.

* * *

Sonra prezident Heydər Əliyev və qəbul iştirakçıları xatırə şəkli çəkdirildilər.

Azərbaycan dövlətinin başçısı Mariya Orlikin ona bağlılığı «Jenşini Ukraynayı» kitabını nəzərdən keçirdi. O, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyevaya Azərbaycanın görkəmli qadınları haqqında bu cür nəşr hazırlanması barədə tapşırıq verdi.

Mariya Orlik: Heydər Əliyeviç, bu kitabda ən qədim dövrlərdən, knyaginya Olqadan başlayaraq, bu günədək üç min qadının tərcüməyi-hali toplanmışdır.

Heydər Əliyev: Çox yaxşı kitabıbdır.

Yelena Bondarenko (Ukrayna xalq deputati): İcazə verin, Sizə cansağlığı, səadət arzulayım. Mən deyərdim ki, Siz Azərbaycan qadınları üçün müdrik atasınız.

Heydər Əliyev: İvan Plyuşşa salam yetirin. O buraya gəlmişdi, mən onunla görüşdüm. Parlamentinizdə qadınlar çıxdırmışdır?

Yelena Bondarenko: 37 nəfərdir, faiz hesabı ilə qadınlar kişilərdən azdır. Hesab edirəm ki, sizin ölkəyə müdrik rəhbərlik nümunəniz bizi də irəlilədəcəkdir.

Heydər Əliyev: Parlamentdə qadınlar və kişilər yarı-bayarı olmasa da, hətta qadınlar bir qədər az da olsalar, fərqi yoxdur, hər halda, təmsil edilməlidirlər.

Mətənət Rzayeva (Ukrayna Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədri): Mən Ukrayna azərbaycanlılarından Sizə salam yetirmək istəyirəm.

Mən keçirdiyim hissələri sözlə ifadə edə bilmərəm. Mən bütün qadınlarımıza danışacağam ki, Sizinlə görüşdüm. Demək istəyirəm ki, Ukraynada, harada oluramsa olum, Sizin haqqınızda

həmişə xoş sözlər söyləyirlər, xidmətlərinizi qeyd edirlər. Kiiev Konservatoriyasının yenidən qurulmasına necə kömək etdiyi-nizdən mənə danişiblər. Sizin adınız sayəsində bizi hər yerdə rəğbətlə qarşılıayırlar. Biz sizin xidmətlərinizlə çox fəxr edirik. Biz orada, Ukraynada Sizin həyanlığını duyuruq. Sizin Leonid Daniloviçlə dostluğunuz bizə olan münasibətə böyük təsir göstərir.

M a r i y a O r l i k: Ukrayna Azərbaycanlıları Konqresi fəal təşkilatdır. Bizdə yarım milyondan artıq azərbaycanlı yaşayır.

H e y d ə r Ə l i y e v: Mən bunu bilirəm. Bütün vilayətlərdə onun şöbələri yaradılıb, onların hamısı Leonid Daniloviç Kuçmaya səs vermişlər.

M ə t a n ə t R z a y e v a: Azərbaycanda baş verən hadisələr barəsində Ukraynada məlumat çox azdır. Ukrayna cəmiyyətinə Azərbaycan haqqında bacardıqca çox məlumat verməyə çalışırıq.

H e y d ə r Ə l i y e v: Bu yaxşıdır. Amma informasiyanın olmaması barədə Fatma xanım düşünməlidir. Həqiqətən, biz təkcə Ukraynaya deyil, bir çox digər ölkələrə də Azərbaycan haqqında az informasiya veririk. Bu isə böyük məsələdir, onun haqqında düşünmək lazımdır. Axı onlar orada yaşayırlar, informasiya isə azdır. İstəyirik ki, onlar bizə yaxın olsunlar, informasiyaları isə azdır. Yeri gəlmışkən, noyabrda biz burada bütün dünya azərbaycanlılarının qurultayını keçirəcəyik. Mən Ukrayna Azərbaycanlıları Konqresindən çox razıyam. Leonid Daniloviç də çox razıdır. Əgər azərbaycanlılar başqa ölkələrdə də bu cür mütəşəkkil sistemə malik olsaydilar, bu, yaxşı olardı. Bütün qadınlara salam yetirin.

İ r i n a Q o l u b e v a (*Ukrayna Qadınları Milli Şurasının sədri*): Novaya Ukraina adlı birlik var, ona onlarca partiya daxildir. Mən orada konqres sədrinin müavini olan cavan bir oğlanın çıxışını eşitdim. O, Ukrayna dilində gözəl danişirdi.

Mən xanım Rzayevaya bizim təşkilata daxil olmayı təklif etdim. Partiyanızın təşəbbüsünə görə Sizə mən də təşəkkür etmək istərdim. Siz bizi GUÖAM çərçivəsindəki məsələlərin həllinə cəlb etdiniz. Biz sülh təşəbbüslərini xüsusi müzakirə etdik, öz qətnaməmizdə yazdıq ki, qadınların forumu həmişə çağırılsın, əlaqələndiricilər toplaşdıqda biz maraqlar üzrə dərnək olmayaq.

FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JAK ŞİRAKA

Hörmətli cənab Prezident!

Tuluza şəhərində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 sentyabr 2001-ci il

NEFTÇİLƏRİN PEŞƏ BAYRAMINA – «NEFTÇİLƏR GÜNÜ»NƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASİMDƏ NİTQ

Respublika sarayı

22 sentyabr 2001-ci il

Əziz neftçilər!
Hörmətli xanımlar və cənablar!
Qonaqlar!

Sizi neftçilərin peşə bayramı – «Neftçilər günü» münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan neftçilərinə səadət və gələcək işlərində uğurlar arzulayıram.

«Neftçilər günü» sentyabrın 20-si müəyyən olunmuşdur. Bu da neftçilərin özlərinin arzusu, istəyi nəticəsində müəyyən edilmişdir. Bu, təsadüfi hal deyildir. Çünkü 20 sentyabr 1994-cü ildə Azərbaycanın neft sənayesində yeni era başlanıbdır. Müstəqil Azərbaycan dövlətinin yeni neft strategiyasının əməli surətdə həyata keçirilməsinə başlanmışdır. Ona görə də mən sizin hamınızı Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyət kəsb edən «Əsrin müqaviləsi»nin 7-ci ildönümü münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, dünyanın müstərək iş gördüyüümüz, böyük təcrübəyə, yüksək texnikaya və texnologiya ya malik olan neft şirkətləri ilə və digər şirkətlərlə biz «Əsrin müqaviləsi» ilə əsası qoyulmuş yeni neft erasını uğurla keçəcəyik.

Ancaq Azərbaycan neft sənayesinin, Azərbaycan neftçilərinin böyük, zəngin və şərəfli tarixi var. Azərbaycanda ən qədim zamanlardan insanlar neft kəşf etmişdilər. Lakin bəzən onun nə cür hasil olunmasını bilməyərək, bəzən də o dövrlərdə heç bir

vasitə, heç bir texnika olmadığına görə bu böyük sərvətdən müxtəlif yollarla istifadə etmişdilər. Buna görə də Azərbaycan qədim neft diyarı adlandırılır. Azərbaycan «Odlar yurdu» adlanır. Təsadüfi deyildir ki, müstəqil Azərbaycan dövlətinin milli gerbinin mərkəzində də alov əks etdirilibdir.

Yəni Azərbaycanın ən böyük sərvəti və ondan alınan alov. Ancaq 150 il bundan öncə Azərbaycanda – Bakıda ilk dəfə sənaye üsulu ilə neft hasilatına başlanmışdır. Bu ilk addımlar dünyanın bir çox ölkələrini və o dövrdə artıq mühərriklər, başqa texniki vasitələr icad edən insanları Azərbaycana cəlb etmişdir. Beləliklə də ölkəmizdə 150 il bundan öncə dünyada ilk dəfə olaraq neftin sənaye üsulu ilə hasilatına başlanmışdır. Ancaq o dövrün şəraiti təbiidir ki, bu işin sürətlə aparılması üçün imkanlar yarada bilməzdi. Amma buna baxmayaraq, tarixi nöqtəyi-nəzərdən çox qısa bir zamanda inkişaf etmiş Qərb ölkələrinin şirkətləri, mütəxəssisləri, alimləri Azərbaycan neftindən artıq geniş miqyasda istifadə etmək üçün Azərbaycana axışmışlar və beləliklə də Azərbaycanda artıq neftin geniş miqyasda sənaye üsulu ilə hasilatına başlanmışdır.

Yəqin ki, Azərbaycan neftinin təkcə ölkəmiz üçün yox, o illərdə bizim mənsub olduğumuz Rusiya imperatorluğu üçün yox, bütün dünya üçün nə qədər əhəmiyyətli olduğunu hamı bilir. Amma bir rəqəm onu göstərir ki, həqiqətən dünyada neft istehsalının və ondan artıq müxtəlif sahələrdə istifadə olunmasının təməli, əsası Azərbaycanda qoyulmuşdur.

XX əsrin əvvəlində Azərbaycanda 13 milyon ton neft çıxarılmışdı. Bu isə dünyada hasil edilən neftin 50 faizindən çox idi. Yəni o vaxt dünyada dedikdə, Amerikanı nəzərə almaq lazımdır. Azərbaycanda 13 milyon ton, Amerika Birləşmiş Ştatlarında 11 milyon ton, təxminən 1 milyon ton Ruminiyada. Başqa heç bir yerdə neftin mövcud olduğu bilinmirdi, neft yataqları kəşf olunmamışdı və neft hasilatına başlanmamışdı. Ona görə də biz böyük iftixar hissi ilə deyirik ki,

Azərbaycanın zəngin təbii sərvəti olan neftinin sənaye üsulu ilə hasil olunmasına başlanması dünyada gələcəkdə böyük dəyişikliklər baş verməsinin səbəblərindən biri olmuşdur.

Azərbaycanın neft sənayesinin zəngin tarixi bir neçə mərhələdən ibarətdir. Birinci mərhələ, yəqin ki, 1848-ci ildən 1918–1920-ci illərə qədər hesab edilə bilər.

Bu zaman, artıq qeyd etdiyim kimi, Qərb ölkələrinin çox böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərmiş, neft hasil etmişlər və xam neftin emalı ilə məşğul olmuşlar. Xam neftdən digər məhsulların alınmasına nail olmuşlar.

Xarici şirkətlərlə yanaşı, o vaxt meydana çıxmış Azərbaycan milli burjuaziyasının nümayəndələri də bu işlərlə məşğul olmuşlar.

1918–1920-ci illərdən sonra təbiidir ki, burada, Azərbaycanda neft sənayesində artıq xarici ölkələrin şirkətləri fəaliyyət göstərməmişlər.

Yəni 1917, 1918, 1919, 1920-ci illərdə baş vermiş hadisələrə görə onlar artıq buradan getmiş və Azərbaycanın neft sənayesinin tarixinin, demək olar ki, ikinci mərhəlesi başlanılmışdır. Bu işlər o vaxt SSRİ dövləti tərəfindən aparılmışdır. Demək olar ki, 1920–1930-cu illərdə məhz Azərbaycan neftçilərinin qəhrəman əməyi nəticəsində və o vaxt artıq yetişmiş Azərbaycan milli kadrlarının, mütəxəssislərinin, alimlərinin əməyi və ixtiraları nəticəsində Azərbaycanda neft hasilatı sürətlə inkişaf etmişdir.

Əgər o dövrü xatırlasaq, o dövr bizim keçmişdə yaşadığımız SSRİ-nin aqrar ölkədən sənaye-aqrar ölkəyə çevriləməsi dövrü idi. Təbiidir, SSRİ-nin əksəriyyətini təşkil edən Rusiya idi. Rusiya isə keçmişdə olduğu kimi, o vaxta qədər də aqrar bir ölkə olaraq qalmışdı. Sonra isə, təbiidir, 1920–1930-cu illərdə sənayenin inkişafına cəhdlər göstərilmiş və ölkəni aqrar-sənaye, yaxud da ki, sənaye-aqrar ölkəsinə çevirmək planları qurulmuş, həyata keçirilmişdir. Bu dövrdə də məhz Azərbaycanın neft sənayesi xüsusi rol oynamışdır. Təəssüflər

olsun ki, o vaxt və ondan əvvəlki dövrdə də Azərbaycan xalqı Allah-taalanın ona bəxş etdiyi zəngin təbii sərvəti olan neft-dən özü üçün, öz mənafeyi üçün tam istifadə edə bilməmişdir, daha doğrusu, ona bu sərvətdən olduqca az pay çatmışdır. Ancaq bunlarla yanaşı, Azərbaycan xalqı, Azərbaycan neftçiləri o dövrdə həm Azərbaycanda, həm də SSRİ-də sənayenin inkişafında çox böyük rol oynamışdır.

Əgər Azərbaycan nefti olmasaydı, təbiidir ki, SSRİ kimi böyük bir dövlətin sənayenin inkişaf etdirilməsindəki nailiyyətləri mümkün olmazdı. Çünkü artıq bu dövrdə neft ən ön sıraya çıxmışdı. Bütün bunların nəticəsində 1940-ci ildə Azərbaycanda neft hasilatı ən yüksək səviyyəyə çatmışdı, 24–25 milyon ton neft çıxarılmışdı. Onda hələ Azərbaycanın yalnız quru hissəsində neft hasil edilirdi.

Bütün bunlarla yanaşı, SSRİ dövlətinə Azərbaycanın verdiyi ən böyük fayda o olmuşdur ki, İkinci dünya müharibəsində – faşizmin bəşəriyyət üçün ən böyük təhlükə kimi meydana çıxıb bütün ölkələrə və xalqlara meydan oxuduğu zaman, Avropanı, demək olar ki, tamamilə işğal edəndən sonra işgalçı ordularla Şərqə doğru irəliləyən zaman məhz Azərbaycan neftçilərinin, Azərbaycan xalqının hasil etdiyi neft, ondan alınan müxtəlif məhsullar o dəhşətli müharibədə tankların, təyyarələrin, avtomobilərin işləməsi və.s üçün, demək olar ki, əsas şərt idi. O illərdə Azərbaycan SSRİ-də hasil edilən neftin 75 faizini verirdi. Bu da faktdır və dəfələrlə müxtəlif səviyyələrdə etiraf edilibdir ki, əgər Azərbaycan nefti, ağır müharibə şəraitində Azərbaycan xalqının, Azərbaycan neftçilərinin qəhrəmanlığı olmasaydı, alman faşizminin qarşısını almaq çox çətin olardı.

Bu dövr Azərbaycan neft sənayesinin tarixində, Azərbaycan xalqının tarixində, Azərbaycan neftçilərinin tarixində ən parlaq səhifələrdən biridir. Bunu heç vaxt unutmaq olmaz. Biz də çalışmalıyıq ki, bu unudulmasın.

İndi bəzi arxivlərdə kinokadrlar saxlanılır. Düzdür, onlar azdır. Amma onlar bəzən nümayiş etdirilir. Güman edirəm ki, bu gün bizim bu mərasimin ikinci hissəsində də onları bizə göstərərlər. Məsələn, əsrin əvvəlində neft buruqlarında – bu gün buradakı sərgidə onlar barədə bəzi fotosəkillər vardır – çox bəsit üsullarla neft hasil olunması. Üstündən 100 il keçəndən sonra yenə də adamın üzəyi ağrıyrı ki, Azərbaycan oğlu o mazutun, çirkin içində, ağır şəraitdə gecə-gündüz işləyərək neft hasil edibdir. Bu o dövrə aiddir. Amma sonrakı dövrü – XX əsrin 20-ci, 30-cu, 40-ci illərini götürün. Artıq o vaxt neft sənayesinin inkişaf etdirilməsi üçün bütün Azərbaycan səfərbər olunmuşdu.

Təbiidir ki, SSRİ-nin başqa bölgələrindən neft sənayesinin inkişaf etdirilməsi üçün lazımı avadanlıq gəlirdi. Amma əsas iş burada idi. Bunu həyata keçirən Azərbaycan xalqı idi, bunu həyata keçirən qəhrəman Azərbaycan neftçiləri idi.

Azərbaycan neft sənayesinin, neftçilərinin tarixində ən parlaq səhifələrindən biri də 1949-cu ildə Xəzər dənizində, sahildən 100 kilometr məsafədə suyun dərinliyində neftin hasilatına başlanılmışdır. Təbiidir ki, bu, bir gündə olan şey deyildi. Ona görə də bu haqda söz deyərkən, birinci növbədə bizim alımlarımızın, geoloqlarımızın, təcrübəli neftçilərimizin əməyini unutmamalıyıq. O dövrdən 50 il keçibdir. Məhz onları xatırlamaq lazımdır. O vaxt, ümumiyyətlə, dünya hansı şəraitdə idi, Azərbaycan hansı şəraitdə idi, bizim əlimizdə hansı texnika, avadanlıq var idi? Bunnar çox məhdud idi. Ancaq 1949-cu ildə yenə də dünyada birinci dəfə olaraq Xəzər dənizində suyun dərinliklərindən neft hasilatına başlandı. Qısa bir müddətdə orada, Neft Daşlarında böyük bir şəhərcik tikildi. Hər bir neftçi Neft Daşlarında işləməyi özünə şərəf hesab edirdi. Baxmayaraq ki, dənizdə işləmək quruda işləməkdən qat-qat çətin idi.

Xəzər dənizi nə qədər gözəl olsa da, o qədər də qorxulu bir dənizdir. Bəzən dalğalar elə qalxır ki, onun yüksəkliyini demək mümkün deyildir. Neft Daşlarında gecə-gündüz çalışan, işləyən

insanlar məhz Azərbaycan neftinin şöhrətini qaldırmaq üçün bu qədər fədakarlıq göstəriblər.

O illər bu, dünyada möcüzələr adası hesab olunurdu. O illər dünyada hələ təsəvvür yox idi ki, dənizdə, suyun dərinliklərində neft hasil etmək olar. Ona görə də Azərbaycanda Neft Daşlarının yaranması və orada çox böyük estakaadaların qurulması, hətta orada yaşamaq üçün bəzi evlərin də tikilməsi – bunlar hamısı dünya alımlarına, dünya mütəxəssislərinə dənizin dərinliklərində olan neft və qaz yataqlarının axtarılması və aşkar edilməsi üçün əsas yaratdı.

Mən o illər Neft Daşlarına özümün və çoxlarının ziyarətini xatırlayıram. Birincisi, Azərbaycana gələn qonaqların hər biri, xüsusən xaricdən gələn qonaqlar mütləq Neft Daşlarına getmək istəyirdilər. İkincisi, yenə də deyirəm, Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insan idi. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz.

Mənim xatirimdədir, bir neçə dəfə hətta böyük gəmi ilə Neft Daşlarına gedəndə dənizin dalğaları elə idi ki, bizim gəmimiz bir saat oraya yan ala bilmədi. Belə bir şəraitdə insanlar yaşayırdılar, işləyirdilər. Neft Daşları Azərbaycanda neft hasilatını xeyli artırdı. Neft Daşları yaranandan sonra Azərbaycanın Xəzər dənizində başqa sahələrdə də neft və qaz yataqlarının axtarışına sürətlə başladılar.

Qeyd etmək lazımdır ki, ondan əvvəl də Azərbaycanın alımları, neftçiləri, geoloqları Xəzər dənizinin dibində neft və qaz yataqları olması haqqında tədqiqatlar aparmış və çox dəyərli əsərlər yazımişdilar.

Onları həyata keçirmək və xüsusən o dövrdə, yenə də deyirəm, texnikanın, texnologiyanın o vaxtkı səviyyəsində bu işləri görmək çox çətin idi. Ancaq Neft Daşlarının yaranması və oradan çox böyük miqdarda neft hasil olunması Azərbaycan neftçilərini, alımlarını Xəzər dənizinin bütün başqa

bölgələrində də neft və qaz yataqlarının aşkar edilməsinə yönəldi və onlar bu sahədə çox dəyərli, çox qiymətli işlər gördülər.

İndi Xəzər dənizi, Xəzər bölgəsi dünyada məşhur olubdur. Demək olar ki, dünyanın bir çox ölkələri Xəzər dənizinə böyük maraq göstərir və bunun bütün dünya iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyəti olduğunu dərk edirlər. Ancaq bunun əsası, kökü hardadır? Bunun kökü Azərbaycan xalqının, Azərbaycan neftçilərinin gördüyü işlərdədir. Onların əldə etdiyi nailiyyətlərdədir. Onların kəşf etdiyi neft və qaz yataqlarındadır. Nəhayət, bunlar hamısı bizi 1994-cu ildə «Əsrin müqaviləsi»ni imzalamağa gətirib çıxartdı. Ona görə Neft Daşları Azərbaycanın tarixində xüsusi yer tutur.

1999-cu ildə Neft Daşlarında ilk neftin hasil edilməsinin 50 illiyi qeyd olundu. İndi təbiidir ki, Neft Daşlarının o qədər gücü yoxdur. Hami da bilir ki, o neft buruqlarından neft daim eyni miqdarda çıxmır, get-gedə azalır. Ancaq Azərbaycan neftçiləri bunu yaxşı bilərək, təkcə Neft Daşları ilə kifayətlənmədilər, yeni-yeni yataqları axtardılar, tapdılar və onları istismar etməyə başladılar. Məsələn, biz Neft Daşlarında neft hasılatına başlayandan indiyə qədər dənizdən 476 milyon ton neft olunubdur. 1971-ci ildə biz Azərbaycanın neft sənayesi tarixində 1 milyard ton neftin hasil olmasını böyük təntənə ilə qeyd etdik. Təsəvvür edin, 1850-ci ildən başlayan işdən sonra, 1971-ci ildə Azərbaycanın 1 milyard ton zəngin təbii sərvəti, nefti hasil olunubdur.

Ancaq təəssüflər olsun ki, bu 1 milyard ton neftin hamısı Azərbaycan xalqına mənsub olmayıbdır. Azərbaycan xalqına bunun ancaq ən kiçik bir hissəsi çatıbdır. Azərbaycan neftçisi, Azərbaycan xalqı zəhmət çəkibdir, böyük işlər görübdür və dünyada neft sənayesinin inkişafı üçün böyük töhfələr veribdir. Ancaq öz təbii sərvətlərinin sahibi olmayıbdır.

Bələliklə, mən hesab edirəm ki, Azərbaycanın neft sənayesinin tarixində ikinci mərhələ 1918–20-ci illərdən başlayaraq, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə qədər dövr hesab oluna bilər. Ancaq hansı vaxt, hansı hakimiyyətin, hansı dövlətin mövcudluğundan asılı olmayıaraq, bu tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Çünkü Azərbaycan xalqının ən böyük təbii sərvəti neft və qaz olubdur. Neft və qaz hasilatı Azərbaycanın inkişafına, təbiidir ki, dünya iqtisadiyyatının inkişafına təsir göstəribdir. SSRİ kimi böyük dövlətin iqtisadiyyatının inkişafına təsir göstəribdir. Ancaq eyni zamanda, hansı dövlətin tərkibində olub-olmamasından asılı olmayıaraq, Azərbaycanın inkişafında böyük rol oynamışdır. Ona görə bu tarix bizim üçün əzizdir, bizim üçün dəyərlidir və heç bir şey unudulmamalıdır, heç kəs unudulmamalıdır.

Mən bu gün tarixdən daha çox danışsam, buna vaxt tələb olunur. Ona görə də, sadəcə, demək isətəyirəm ki, bütün mərhələlərdə Azərbaycanda neft sənayesinin yaranmasında, inkişaf etməsində, yeni-yeni neft və qaz yataqlarının kəşf olunmasında zəhmət çəkmiş, böyük işlər görmüş, qəhrəmanlıqlar göstərmiş, dünyaya böyük ixtiralar təqdim etmiş insanlar da bizim tariximizdə görkəmli yer tuturlar. Biz onları da heç vaxt unuda bilmərik.

Bu gün, Azərbaycanın müstəqilliyinin onuncu ilində, Azərbaycanda yeni neft erasının başlanmasıının yeddinci ilində biz Azərbaycan neftçilərinin bütün nəsillərinə böyük hörmət, ehtiramımızı bildirməliyik, minnətdarlığımızı bildirməliyik və bəyan etməliyik ki, məhz onların gördüyü işlər Azərbaycanda bu qədər böyük neft və qaz sənayesi potensialı yaradıbdır. Bu isə bu gün müstəqil Azərbaycanın ən böyük, ən dəyərli sərvətidir.

Azərbaycan neft ölkəsidir deyəndə, bu heç də o demək deyildir ki, Azərbaycanda ancaq neft sənayesi olubdur. Neft sənayesi Azərbaycanda sənayenin bir çox başqa sahələrinin yaranmasına

və inkişaf etməsinə əsas yaradıbdır. Məsələn, Azərbaycanın maşınqayırma sənayesi. Bunun ən böyük hissəsi neft maşınqayırma zavodlarıdır. Məlumdur ki, 1970-ci illərdə Sovet İttifaqında neft avadanlığının 70 faizi Azərbaycanın neft maşınqayırması zavodlarında istehsal olunur və neft sənayesi bu avadanlıqla təmin edilirdi.

Mən dedim ki, Azərbaycanda neft sənayesinin inkişafı və görülən işlər dünya iqtisadiyyatına müsbət təsir edib, SSRİ dövlətinin həyatında böyük rol oynayıbdır. Ancaq təkcə onunla yox ki, sadəcə, bizim təcrübəmizi görübər, yaxud bizim neft hasilatından əldə olunan gəlirlərdən istifadə ediblər. Yox. Azərbaycanın neftçiləri, alımları öz təcrübəsi, biliyi, elmi ilə SSRİ-nin bir çox bölgələrində neft və qaz yataqlarının kəşf edilməsində və işlənməsində böyük xidmətlər göstərmişlər. Yəni onlar o illərdə – hələ 1930-cu illərdə SSRİ-nin başqa bölgələrinə ezam edilmişdilər. Orada ikinci Bakı, üçüncü Bakı, dördüncü Bakı kimi böyük neft mərkəzlərinin yaranmasında iştirak ediblər. Bu da Azərbaycan neftçilərinin xidmətləridir.

İndi Rusyanın böyük neft hasilatı bölgələrinin hansına getsəniz, orada xeyli miqdarda azərbaycanlı görəcəksiniz. Onlar 30–40 il bundan öncə oraya gediblər, yerləşiblər, böyük xidmətlər göstəriblər və orada artıq məskunlaşıblar, orada da yaşayırlar. Bu bizdə, sadəcə, iftiخار hissi doğurur. Ona görə ki, demək, azərbaycanlı, Azərbaycan neftçisi gedib Rusyanın müxtəlif bölgələrində neft hasilatının təmin olunması üçün yardım göstərir, onları öyrədir, öz təcrübəsini verir və ora artıq onun üçün xoş olduğuna görə, oranı sevdiyinə görə orada da yaşayır. Biz bununla fəxr edirik.

Bütün bunların hamısı Azərbaycanın böyük sənaye, iqtisadi potensialının yaranmasının əsasını təşkil edir. Təbiidir ki, neft və neft məhsullarının kənd təsərrüfatında, başqa sahələrdə istifadə edilməsi də bütün Azərbaycan iqtisadiyyatını təmin edən amillərdəndir.

Ancaq fəxr edirk ki, biz 1991-ci ilin sonunda dövlət müstəqilliyini elan etdiyimiz zaman, o vaxt ölkəmizin çox çətin şəraitdə yaşamasına, böyük sınaqlardan keçməsinə baxmaya-raq, Azərbaycan o dövrə, yəni müstəqilliyin elan edildiyi dövrə artıq böyük iqtisadi, sənaye potensialı və elmi, intellektual potensialla gəlmişdi. Əgər, bax, bu tarix olmasaydı, əgər bu keçmiş olmasaydı, əgər bütün bu tarix boyu görülən işlər Azərbaycan xalqında elmin, mədəniyyətin inkişafına öz təsiri-ni göstərməsəydi, biz müstəqillik əldə edən zaman və ya ondan sonra rast gəldiyimiz başqa çətinliklərlə yanaşı, iqtisadiyyat sahəsində daha da böyük çətinliklərlə üzləşə bilərdik.

Biz keçən il Azərbaycanda Neft Akademiyasının yaranmasının 80-ci ildönümünü qeyd etdik. Neft Akademiyası 80 ildə təkcə Azərbaycan üçün yox, keçmiş SSRİ-nin bütün bölgələri üçün yüksək səviyyəli kadrlar hazırlamışdı. Bu, təhsil ocağıdır. Amma Azərbaycanın bütün neft sahəsində gör-düyü bu işlər ona yeni bir ad veribdir— Azərbaycan Neft Akademiyası adını alıbdır.

Bütün bunların əsasında Azərbaycanda neft sənayesinin üçüncü mərhələsi başlandı. Bu isə bizim Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindən sonra və onun birbaşa nəticəsi kimi meydana çıxdı.

Bir də qeyd edirəm, biz yeni neft strategiyasını yaradarkən, Azərbaycanın neft sənayesinin yeni erası başlayarkən böyük potensiala malik idik. Burada çıkış edənlər bu barədə söylədilər. Bunlar olmasaydı, biz bu neft strategiyasını yaradıb, qısa müddətdə bu cür nailiyyətlər əldə edə bilməzdik.

Burada doğru deyildi, təəssüflər olsun ki, 1990–1993-cü illərdə Azərbaycandakı hakimiyyətsizlik, hərc-mərclik, Ermənistəninin Azərbaycana etdiyi təcavüz, ictimai-siyasi sabitliyin pozulması – bunların hamısı Azərbaycanın iqtisadiyyatını tənəzzülə uğratdı. O cümlədən əsas sahə olan, iqtisadiyyatın əsasını təşkil edən neft sənayesini tənəzzülə uğratdı. Bir neçə

il lazım oldu ki, o tənəzzülün qarşısı alınsın, ondan sonra inkişafa başlayaqq. Biz buna yalnız 1995–1996-cı illərdə nail olduq. Ancaq bu bizim üçün, müstəqil Azərbaycan üçün yetərli deyildi.

Yəni tək Azərbaycanın öz imkanları çərçivəsində iş görmək və Azərbaycana məxsus olan çox zəngin neft və qaz yataqlarının işlənilməsini təmin etmək – bu, artıq bizim özümüz üçün çətin vəzifə idi. Ona görə də biz yeni neft strategiyasını yaratdıq və onu inkişaf etdirməyə başladıq.

Mən qeyd etdim ki, dünyada ilk dəfə Neft Daşlarında dənizin dərinliyindən neft çıxarılibdir. Ancaq o zamandan 25 il sonra dünyanın bir çox bölgələrində dənizin daha da çox dərinliklərindən neft və qaz hasilatına başlayıblar. Bunun üçün çox yüksək səviyyəli texnikaya və texnologiyaya malik olan işlər lazım idi. Bu isə Azərbaycanda yox idi. Ona görə bizim başqa yolumuz yox idi. Biz bu yolla getməli idik. Təkcə ona görə yox ki, bizim başqa yolumuz yox idi. Bir də ona görə ki, 1993–1994-cü illərdə hazırladığımız yeni neft strategiyası təkcə iqtisadi, kommersiya xarakteri daşımir. Bu, Azərbaycanın dünya iqtisadiyyatına integrasiyası üçün ən əsas yollardan biridir. Biz artıq bunun canlı şahidiyik ki, bizim bu fikrimiz, bizim bu arzumuz ötən yeddi il müddətində həyata keçirilibdir.

Ancaq neft strategiyasını yaratmaq və onun əsasını qoymaq, çox böyük təcrübəyə, böyük potensiala, böyük maliyyə vəsaitinə malik olan şirkətləri Azərbaycana cəlb etmək asan proses, asan iş deyildi. Bunun üçün Azərbaycanda mövcud olan anarxiyaya, hərc-mərcliyə, hakimiyyətsizliyə son qoyulmalı idi. Bunun üçün Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək lazım idi. Bunun üçün Azərbaycanda hər bir şirkətin qorxmadan, çəkinmədən işləməsinə zəmanət verən şərait lazım idi. Biz bunların hamısını yaxşı bilirdik. Bilərək də bu işləri kompleks şəkildə aparırdıq. Bəli, əgər 1993-cü ildə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunmasına

başlamasaydıq və ona nail ola bilməsəydik, təbiidir ki, indi Azərbaycanda çalışan neft şirkətləri buraya gəlməzdilər. Bizim yeni neft strategiyamız da ancaq fərziyyə kimi, yaxud nəzəriyyə kimi qala bilərdi. Ona görə də bizim gördüyüümüz bu işlər Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdi. Bizə inandılar. Bizə etibar etdilər. Azərbaycana axın başlandı.

Baxmayaraq ki, 1993-cü ilin sonundan 1994-cü ilin sentyabrına qədər «Əsrin müqaviləsi»nin hazırlanması ilə məşğul idik, o da çox mürəkkəb şəraitdə keçirdi. Çünkü bir çox məsələlərdə bizim o qədər də təcrübəmiz yox idi. Biz çox məsələlərdə ayrı-ayrı şirkətlərlə eyni fikrə gələ bilmirdik. Biz bunların hamisini bir neçə ay müddətində etdik və 1994-cü il sentyabrin 20-də ilk böyük müqavilə, «Əsrin müqaviləsi» adlanan müqavilə imzalandı. Bu, dünyada bir bomba kimi partladı. Bu, Azərbaycanı bütün dünyaya yenidən tanıdı. Bu, eyni zamanda Azərbaycanın xarici sərmayə üçün nə qədər əlverişli olduğunu nümayiş etdirdi. Buna sevinənlər də oldu, amma kədərlənənlər də oldu. Buna tərəfdarlar da oldu, əleyhinə çıxanlar da oldu. Ancaq bunların hamisini bir yerə cəmləsək, bizim bu işimizə həm xaricdə, həm daxildə maneçilik törədənlər oldu. Xaricdəkilər ona görə mane olmağa çalışdılar ki, onlar Azərbaycanın inkişafını istəmirdilər. Azərbaycanı əzmək, bogmaq istəyirdilər. Bunu anlamaq olar. Amma daxildə isə insanlar öz şəxsi mənafeyini hər şeydən üstün tutaraq xalqın, millətin mənafeyini öz şəxsi məqsədlərinə qurban verərək, bunların qarşısını almağa çalışdılar. Məlumdur ki, müqavilə imzalanandan bir neçə gün sonra biz böyük faciələrlə rastlaşdıq. Bir dəstə cinayətkar qaçırlıdı. İki terror hadisəsi baş verdi. Ondan bir neçə gün sonra burada silahlı çevrilişə cəhd göstərildi. Ancaq xalq artıq anlayırdı ki, yox, bu yol, Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin tutduğu yol ən doğru yoldur. Ona görə də xalq dövlətlə oldu, xalq bizimlə oldu və biz onların qarşısını aldıq.

Sonrakı illərdə də biz çox çətinliklərlə, maneələrlə rastlaşdıq. Bir neçə ölkədə bizim əleyhimizə mətbuatda indiyə qədər də təbliğat aparılır. Təbiidir ki, Azərbaycana düşmən gözü ilə baxan, yaxud da ki, qısqanan dairələrin fəaliyyəti nəticəsində yenə də Azərbaycanı dünya miqyasında gözdən salmaq istəyirlər. Azərbaycanda əvvəl bəyan edilən qədər neft və qaz ehtiyatlarının olmaması haqqında fikirlər söyləyirlər. Bu bizi narahat etmir.

Eyni zamanda bu, dünyada gedən proseslərin bir hissəsidir.

Dünya rəqabət dünyasıdır. Dünya mübarizə dünyasıdır. Bu bizi narahat etmir. Ona görə ki, biz öz işimizi bilirik. Biz gördüyüümüz işlərin əsasını bilirik. Biz həqiqəti bilirik. Əgər bilməsək, biz nə özümüzü, nə də başqalarını aldadarıq. Təsadüfi deyildir ki, qısa bir zamanda, «Əsrin müqaviləsi» imzalanandan təxminən 5–6 il keçdi, 21 müqavilə imzalanıbdır. 14 ölkədən 30 böyük neft şirkəti burada fəaliyyət göstərir. Bunlarla yanaşı, 400-ə qədər servis xidməti göstərən müxtəlif xarici ölkələrdən çox böyük potensiala malik olan şirkətlər burada fəaliyyət göstərir. Bütün bu şirkətlərdə 10 mindən artıq Azərbaycan vətəndaşı, Azərbaycan mütəxəssisi, Azərbaycan gənci özünə yaxşı iş yeri tapıbdır. Təkcə bu deyildir. Buradakı hər bir şirkətin fəaliyyətindən Azərbaycanın xəzinəsinə gəlirlər gəlir. Artıq biz birinci müqavilənin – «Əsrin müqaviləsi»nın icrasından mənfəət nefti alırıq. Neft fondu yaranıbdır. İndi orada 435 milyon dollardan artıq vəsait toplanıbdır. Bunların hamısı işin hələ başlanğıcıdır. Əminəm ki, biz bu yeddi il ərzində həm öz xalqımıza, millətimizə, vətəndaşlarımıza gördüyüümüz işlərin bu gün üçün, gələcək üçün nə qədər faydalı olduğunu sübut etdik, eyni zamanda, dünyada böyük etibar, etimad qazandıq.

Bu illərdə biz təkcə neft və qaz yataqları ilə məşğul olmadıq. Təbiidir ki, əgər neft çox miqdarda hasil olunursa, onu dünya bazarlarına çıxarmaq lazımdır.

«Şahdəniz» yatağını kəşf etdik. Doğrudur, onu çoxdan kəşf etmişdilər. Yəni onun artıq işlənilməsinə başlandı. Qısa bir müddətdə orada 1 trilyon kubmetrdən artıq qazın olması aydın oldu. İndi artıq biz bir tərəfdən «Şahdəniz» yatağında iş aparırıq, ikinci tərəfdən, qazın ixracı üçün yol axtarırıq və onu tapmışıq. Biz artıq iki ixrac kəmərindən istifadə edirik. Bakı–Novorossiysk və Bakı–Supsa. Əsas neft ixrac kəməri Bakı–Tbilisi–Ceyhandır. Biz böyük çətinliklərdən və müqavimətlərdən keçərək buna nail olduq. 1997-ci ildə Ankara bəyannaməsi, 1997-ci ildə İstanbulda imzalanmış saziş və verilən bəyannamə, sonra isə Türkiyə və Azərbaycan, Gürcüstan və Azərbaycan arasında imzalanmış kommersiya sazişləri artıq Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasına başlanmasına şərait yaratdı.

Bu iş başlanıb və 2004-cü ildə qurtaracaqdır. 2005-ci ilin əvvəlində artıq Azərbaycan nefti həmin bu Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə, uzun məsafədə Gürcüstan və Türkiyə ərazisindən keçərək Aralıq dənizində Ceyhan limanına çatacaqdır. Ceyhan limanından dünya bazarına çıxacaqdır.

Mən mart ayında Türkiyədə rəsmi səfərdə olduğum zaman biz qazın ixracı üçün də saziş imzalamışıq. Gürcüstanla danışıqlar aparılır. Bu günlərdə o saziş də imzalanacaqdır. Beləliklə, biz qazın ixrac olunması üçün də xüsusi kəmərin çəkilməsinə başlayacağıq. Yəni qazın çıxarılması təmin olunduqda onun dərhal ixracı təmin edilsin.

Bir tərəfdən, dünyanın böyük neft şirkətlərinin Azərbaycana, Xəzər dənizinə cəlb edilməsi, ikinci tərəfdən, neftin və qazın Avropa istiqamətində ixrac olunması – bunlar, yenə də deyirəm, təkcə iqtisadi, kommersiya məsələsi deyildir. Bu, siyasi məsələdir. Bir də qeyd edirəm, bu bizim Qərb ilə, inkişaf etmiş ölkələrlə

inteqrasiyamızın əsasıdır. Bu, eyni zamanda bizim bölgəmizdə təhlükəsizliyin təmin olunmasının əsasıdır. Demək, bu, eyni zamanda böyük bir siyasi məsələdir. Biz bu məsələni, problemi də həll edirik.

Yeni neft strategiyası əsasında bizim gördüyüümüz bütün bu işlər gələcəyə yönəlibdir. Biz artıq bu gün bunun faydasını görürük. Mən sizə bir neçə rəqəmlər deyim. «Çiraq» neft platformasından 16 milyon ton neft hasil olunubdur və dünya bazarlarına çıxarılibdir. Azərbaycan oradan öz neft mənfəətini götürübdir. Ancaq bu hələ indi əldə olunan nailiyyətlərdir. Gələcəkdə isə, indi təsəvvür edin, təkcə «Azəri», «Çiraq» yataqlarından, «Günəşli» yatağının dərinlikdə yerləşən hissəsindən ildə təxminən 50–60 milyon ton neft çıxarılması nəzərdə tutulubdur.

Azərbaycanda görülən bütün bu işlərə təxminən 60 milyard dollar həcmində vəsait, sərmayə qoyulması nəzərdə tutulubdur. Təbiidir ki, bunlar bir-iki-üç gündə həyata keçirilmir. Bunun bəzilərinin müddəti 2005-ci ildir, bəzilərininki 2007-ci ildir, bəzilərininki 2010-cu ildir. Hətta bəzilərininki 2015-ci ildir. Demək, biz indi həm bugünkü nəsillər üçün iqtisadi imkanlar yaradırıq, həm də gələcək nəsillərimizin xoşbəxt, firavan yaşaması üçün əsas yaradırıq və onlara böyük irs qoyub gedəcəyik.

Ancaq bu işlərin uğurla həyata keçirilməsi üçün biz daim Azərbaycanda dövlət quruculuğunu möhkəmləndirməliyik. Azərbaycanda artıq demokratik, hüquqi, dünyəvi dövlət qurulub, bütün hakimiyyət orqanları yaranıb, iqtisadi, siyasi, hüquqi islahatlar həyata keçirilir və keçirilməkdədir. Bunlar öz nəticələrini verib, bundan sonra daha da dəyərli nəticələr verəcəkdir. Biz bu yolu tutmuşuq, bu yolla gedəcəyik.

Azərbaycanda daxili ictimai-siyasi sabitliyi qoruyub saxlamaq lazımdır. Bəziləri yenə də sabitliyi pozmağa cəhdər göstərirlər. Ancaq əbəsdir. Onlar nə özlərini aldatsınlar, nə də başqalarını aldadıb pis yola salsınlar. Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik möhkəmdir, dönməzdır və əbədidir.

Bu bizim və gələcək nəsillərin üzərində olan ən əsas vəzifələrdən biridir. Güman edirəm ki, biz bu vəzifələri şərəflə yerinə yetirəcəyik.

Bu gün çox əlamətdar bir gündür. Biz bu gün neftçilərin nailiyyətindən danışırıq. Ancaq Azərbaycanın hələ həll olunmamış problemləri də vardır. Azərbaycanın həyatında çox çətin işlər də var. Azərbaycan vətəndaşlarının bütün təbəqələrinin rifah halının təmin olunması vəzifəsi var. Azərbaycanın işgal olunmuş torpaqlarının azad olunması, ərazi bütövlüyünün bərpa edilməsi və köckün vəziyyətində, çadırlarda yaşayan bir milyondan artıq insanın öz yerinə, yurduna qayıtması və dağidlılmış, viran olmuş Azərbaycan torpaqlarında yeni həyat qurulması vəzifəsi qarşıda durur. Təsəvvür edin, Azərbaycan nə qədər böyük işlər qarşısındadır. Biz neçə ildir ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Ermənistən Azərbaycana etdiyi təcavüz nəticəsində yaranmış problemi sülh və danışqlar yolu ilə aradan qaldırmaq istəyirik. Ancaq buna hələ nail ola bilməmişik. Lakin nail olacağıq. Mütləq nail olacağıq. Yerindən, yurdundan didərgin düşümüş insanlar öz elinə-obasına qayıdacaqlar. Onda ikinci mərhələ başlanır. Gələcəklər öz torpaqlarına, amma ev yox, bina yox, məktəb yox, yol yox, körpü yox, nəqliyyat yox, infrastruktur yox. Heç bir şey yox.

İndi görün, bizə nə qədər vəsait lazımdır ki, məsələni həll edəndən sonra bu işləri də görə bilək. İnsanları normal yaşamaq üçün təmin edək. İndi görün, bizim ciyinizə nə qədər böyük yük düşübdür. Bu da ancaq onun nəticəsidir ki, Ermənistən hələ 1988-ci ildən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edərək, hərbi təcavüz edibdir. Onun qarşısı alınmayıbdır və ölkəmiz belə bəlalarla rastlaşıbdır. Ancaq bunlar da həll olunacaq, bunlar da hesab edirəm ki, geridə qalacaqdır.

Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu

əbədi etməkdən ibarətdir. Həyata keçirdiyimiz daxili və xarici siyaset, o cümlədən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, Azərbaycanın yeni neft strategiyası və Azərbaycan neftinin, qazının adlarını çəkdiyim kəmərlərlə dünya bazarlarına çıxarılması Azərbaycanın müstəqilliyinin daimi olması üçün əsas şərtlərdən biridir. Bu, müstəqilliyimizin təminatıdır. Ona görə də hər bir vicdanlı Azərbaycan vətəndaşı hansı şəraitdə yaşamasından asılı olmayıaraq bilməlidir ki, o, xoşbəxt adamdır. Çünkü o, artıq azaddır, öz ölkəsinin sahibidir, heç bir başqa ölkənin müstəmləkəsi, yaxud da ki, bir hissəsi olmayan müstəqil dövlətdə yaşayır. Bu, tarixi nailiyyətdir. Biz bunu qiymətləndirməliyik. Hər bir vətəndaş bunu qiymətləndirərək, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün öz töhfəsini vermelidir. Müxtəlif problemlər, fikir ayrılıqları ola bilər. Biz plüralist bir ölkədə yaşayıraq. Biz azad mətbuat ölkəsində yaşayıraq. Ancaq hər bir vətəndaş bilməlidir ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi, Azərbaycanda hüquqi, demokratik dövlətin inkişaf etməsi və ən əsas şərt – Azərbaycanın müstəqilliyinin əbədi edilməsi hamının vəzifəsidir.

Ancaq bilin ki, bizim müstəqilliyimizə qarşı yönəldilmiş təhlükələr də var. Heç kəs arxayınçılığa yol verməməlidir. Biz bu təhlükələrin qarşısını almazıraq. Biz onlara imkan verməməliyik. Bunun üçün də təkcə dövlət yox, yaxud dövlətin başında duranlar yox, hər bir vicdanlı vətəndaş anlamalıdır, bilməlidir ki, bizim müstəqilliyimizin bu günü və gələcəyi Azərbaycan xalqının birliyindən, Azərbaycan xalqının həmrəyliyindən, Azərbaycan xalqının öz müstəqilliyini qorumaq əzmindən aslidir. Əminəm ki, mənim bu sözlərimi eşidən hər bir vətəndaş bu yolda öz xidmətlərini göstərəcək və göstərməlidir. Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacaqıq, saxlayacaqıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik. Bu bizim hamımızın – həm neftçilərin, həm bütün başqa sahədə çalışan insanların, adı vətəndaş-

ların vəzifəsidir. Bu Azərbaycan dövlətinin vəzifəsidir. Bu, Azərbaycan prezidentinin vəzifəsidir. Əmin ola bilərsiniz ki, mənə göstərilən bu etimadı yüksək qiymətləndirərək, bu vəzifəni həyatımın son dəqiqəsinə qədər şərəflə yerinə yetirəcəyəm.

Azərbaycan neftçilərinə eşq olsun!

Yaşasın azad, müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

**«Neftçilər günü»nə həsr olunmuş bayram konserti
başa çatdıqdan sonra səhnə arxasında incəsənət
ustaları ilə söhbət**

H e y d ə r Ə l i y e v: Axşamınız xeyir olsun. Bu gün «Neftçilər günü»nə layiq konsert verdiniz. Neftçilər bizim cəmiyyətimiz, millətimizin ən qabaqcıl insanlarıdır. Buna görə də siz onlara layiq konsert təqdim etdiniz. Ancaq mən indi buraya gələrək fikirləşirəm ki, təkcə mən 1 saat 15 dəqiqə nitq söyləmişəm. Siz hamınız bir yerdə 1 saat çıxış etmişiniz. Belə də ədalətsizlik olar? Mən zarafat edirəm.

Bu gün çox yaxşı konsert nümayiş etdirdiniz. Azərbaycan mədəniyyətinin nə qədər yüksək səviyyədə olduğunu yenə də göstərdiniz. Mən sizə təşəkkür edirəm və arzulayıram ki, bizim incəsənətimiz daha da inkişaf etsin.

Bilirsiniz, dünyada indi musiqi, mahnı bir az dəyişibdir. Məsələn, bizim Poladın özü də bu dəyişiklikləri edənlərdən biridir. Amma mən bu gün qulaq asdım. Məsələn, Bülbülün səsi, onun neftçi Qurbana aid oxuduğu mahnı, yaxud da «Azərbaycan» mahnisı. Bilirsınız – mən buradakıları demirəm, təbiidir – yəni o vaxt bunların hər biri insanları çox yüksək səviyyədə, incəsənətə məhəbbət hissi ilə tərbiyə ediblər. Belə insanlar, keçmişdə bizim incəsənətimizi inkişaf etdirən insanlar, təbiidir ki, ölməzdirlər. Bu gün də çox gözəl nəsil yetişir və yetişibdir. Bunların çoxu da, demək olar ki, orta

nəsildir. Azərbaycanın özünəməxsus musiqisi, incəsənəti yاشamalıdır. Qərbdə qışqırırlar, qışqırırlar.

P o l a d B ü l b ü l o ğ l u (*Mədəniyyət naziri*): Cənab Prezident, çalışırıq saxlayaqq.

H e y d ə r Ə l i y e v: Həqiqi incəsənət budur. İnsanlara zövq verən sənət budur. Yoxsa, o qədər qışqırırlar, başa düşmürsən nə deyirlər, neyləyirlər. İndi bu, dəb olubdur. Oradan bura, bura-dan oraya atlanıb-düşürlər. Amma nə oxuyur, başa düşülmür. Sən başa düşürsən?

P o l a d B ü l b ü l o ğ l u: Yox, mən də başa düşmürəm.

H e y d ə r Ə l i y e v: Axi sən də hoppanırdın.

P o l a d B ü l b ü l o ğ l u: Cənab Prezident, mənim hoppanmağım bir az ayrı idi.

H e y d ə r Ə l i y e v: Hər halda, Azərbaycan musiqisi, incəsənəti çox gözəldir. Ona görə yox ki, mən azərbaycanlıyam, öz millətimin incəsənətini, musiqisini, mahnisını sevirəm. Mən obyektiv insan kimi, həm Qərb musiqisinə, həm də başqa xalqların musiqisinə, incəsənətinə, rəqsinə böyük hörmət və rəğbət bəsləyən insan kimi deyirəm ki, bizim Azərbaycanın qədim zamanlardan indiyə qədər formalaşmış incəsənəti, musiqisi çox dəyərlidir.

Burada danışarkən neftçilərin tarixindən dedim. Amma o vaxt yadımdadır, neftçi Qurban haqqında mahnı – hansı ki, bu gün Bülbülün ifasında səsləndirildi – insanlarda neftə, Neft Daşlarına nə qədər həvəs yaradırdı. Yaxud, «Azərbaycan» mahnısı, başqa mahnılar.

Bilirsiniz, indiki musiqidə söz demək yoxdur, qışqırmaqdır. Əsas ritmdir, hoppanıb-düşməkdir. Bizdə həm teatr sənəti, söz sənəti, şeir sənəti, həm rəqs sənəti, həm də mahnı sənəti var və hərəsinin də özünəməxsus gözəlliyi var, musiqisi də, təbiidir ki, çox gözəldir.

Məsələn, Xuraman xanım, adətən, klassik əsərləri ifa edir. Amma bu gün Tofiq Quliyevin Bakı haqqında mahnısını ifa etdi.

Sizin çoxunuz onları görməmisiniz, eşitmisiniz. Mənim gəncliyim o vaxt keçibdir. Ona görə o mahnılar mənim üçün çox əzizdir. Məsələn, rəhmətlik Tofiq Quliyev çox gözəl mahnılar bəstələyibdir. Çox gözəl. O vaxt Azərbaycanda gözəl, insanın ürəyinə yatan, eyni zamanda, müasir mahnı yazarlar Tofiq Quliyev idi, Rauf Hacıyev idi və başqaları idi. Mən bu gün heç kəsi bir-birinə qarşı qoymaq istəmirəm. Ancaq indi hamısının adını deyə bilmərəm, bu gün bunlar səsləndi, ona görə də bunları deyirəm.

Çox yaxşı ki, həm klassik, həm də müasir mahnılar oxuyursan. Sizin rəqsiniz də həmişə gözəldir. Sizin ansamblın 30 illiyi ilə əlaqədar fərman vermişəm. Nə vaxt yubiley edəcəksiniz?

P o l a d B ü l b ü l o ğ l u: Cənab Prezident, vaxtını Sizinlə razılaşdıracağığ.

H e y d ə r Ə l i y e v (*Baş nazir Artur Rasizadəyə müräciətlə*): Bunların maaşları məsələsi. Biz incəsənət ustalarının müxtəlif təbəqələrinin maaşlarını artırırdıq. İndi simfonik orkestr gör necə yaxşı vəziyyətdədir. Sonra xor kapellası, ballet və sair. Hamısını artırmışdım. İndi Dövlət Rəqs Ansamblının 30 illiyidir. Mən onun qeyd olunması barədə fərman vermişəm. Sən bax, 3-4 gün ərzində mənə de. Çünkü maaşlarını artırmamasam, bunlar yubileyi qeyd etməyəcəklər.

P o l a d B ü l b ü l o ğ l u: Cənab Prezident, elə onu gözləyirlər.

H e y d ə r Ə l i y e v: Məleykə xanım, sizin maaşınız nəcedir, çatır, yoxsa yox? Artıracağığ. Bilirsiniz, biz gərək bunları öz imkanlarımıza görə edək. Amma görürsünüz, imkanlarımız da artır, qısa bir müddətdə, son üç ildə bu işlərdə nə qədər irəliləmişik.

Çox sağ olun. Çox gözəlsiniz, qəşəngsiniz, yaxşı oxuyursunuz, yaxşı şeir söyləyirsiniz, yaxşı oynayırsınız. Sağ olun.

**BOTSVANA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB FESTUS MOQAHEYƏ**

Hörmətli cənab Prezident!

Botsvana Respublikasının milli bayramı – Müstəqillik elan edilməsi günü münasibətilə Sizi və dost Botsvana xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındaki əlaqələrin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 23 sentyabr 2001-ci il

LESOTONUN KRALI ƏLAHƏZRƏT III LETSİYEYƏ

Əlahəzrət!

Lesoto Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Kral ailəsinin üzvlərini ürəkdən təbrik edirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr genişlənəcək və xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizin bütün vətəndaşlarına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2001-ci il

ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ

Hörmətli cənab sədr!

Çin Xalq Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Çin xalqını ürək-dən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ardıcıl olaraq genişlənən dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və uğurlar, dost Çin xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 25 sentyabr 2001-ci il

NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLUSEQUN OBASANCOYA

Hörmətli cənab Prezident!

Nigeriya Federativ Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Nigeriya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Nigeriya Federativ Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Nigeriya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2001-ci il

ALMANİYA FEDERATİV RESPUBLİKASININ KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB GERHARD ŞRÖDERƏ

Hörmətli cənab kansler!

Almaniya Federativ Respublikasının milli bayramı – Alman birligi günü münasibətilə Sizi və dost alman xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, bu münasibətlər daha da genişlənib dərinleşəcək və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2001-ci il

ALMANİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOHANNES RAUYA

Hörmətli cənab Prezident!

Almaniya Federativ Respublikasının milli bayramı – Alman birliyi günü münasibətilə Sizi və dost alman xalqını ürək-dən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında səmimi dostluq və əməkdaşlıq əla-qələri daim inkişaf edərək ölkələrimizin və xalqlarımızın rüfahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost alman xalqına əmin-amanlıq və daha böyük tərəqqi arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 25 sentyabr 2001-ci il

**KÜVEYT–AZƏRBAYCAN PARLAMENTLƏRARASI
DOSTLUQ QRUPUNUN RƏHBƏRİ CAMAL
HÜSEYN FAHAT ƏL-ÖMƏRİN BAŞCILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

Prezident sarayı

27 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli qonaqlar, xoş gəlmisiniz. Güman edirəm ki, Küveytin parlament nümayəndə heyətinin Azərbaycana ziyarəti ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına çox xidmət edəcəkdir.

Mən bilişəm ki, siz burada çox görüşlər keçirmisiniz. Güman edirəm ki, Azərbaycanın bugünkü vəziyyəti ilə tanış ola bilmisiniz. Bildiyimə görə, bu görüşlər dostluq və mehribanlıq şəraitində keçir. Bu təbiidir. Çünkü Küveyt ilə Azərbaycan arasında çox sıx dostluq, əməkdaşlıq əlaqələri yaranıbdır. Biz bu əlaqələri yüksək qiymətləndiririk. Buyurun.

C a m a l H ü s e y n F a h a t ə l-Ö m ə r: Səmimi qəbula görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri cənab Prezident!

Ölkələrmiz arasında əlaqələrin inkişaf etməsi, yüksək inkişafda olması haqqında fikirlərinizə görə təşəkkürümüzü bildiririk.

Biz burada özümüzü Azərbaycan xalqı, Azərbaycan müsəlmanları, öz qardaşlarımız arasında olduğumuz kimi hiss edirik. Bu qardaş ölkədə biz ancaq islama xas olan mehribanlıq və qardaşlıq hissələri görürük. Fürsətdən istifadə edərək, bu

səfər zamanı bizi müşayiət edən Gövhər xanıma da dərin təşəkkürümüz bildirmək istəyirəm.

Mən Küveyt dövlətinin əmiri şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt parlamenti sədrinin salamlarını Sizə yetirirəm.

Bildiyiniz kimi, biz burada bir çox görüşlər keçirdik. O cümlədən nazirliklərdə, parlamentdə görüşlər keçirdik. Bu görüşlərimizin hamısı qardaşlıq və səmimilik şəraitində keçmişdir. Biz hesab edirik ki, bu səfərimiz, görüşlərimiz ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə kömək göstərəcəkdir.

Biz görüşlər və danışıqlar zamanı bir çox məsələləri daha yaxından müzakirə etdik, bu müsəlman ölkəsinin qayıqları, problemləri ilə tanış olduq. Hesab edirəm ki, belə görüşlər, danışıqlar iki müsəlman ölkəsi arasında əməkdaşlığın, əlaqələrin daha da sıx olmasına xidmət edəcəkdir.

Həmi bilir ki, islam aləmi, islam ölkələri bir çox problemlər qarşısındadır. Biz əvvəl də bilirdik və burada bir daha öyrəndik ki, Ermənistən təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdur, çoxlu qaçqınlar vardır. Bu təcavüz Azərbaycana bir çox problemlər gətirmişdir. Vaxtilə biz də belə problemlərlə üzləşmişdik.

Siz bilirsınız ki, İraqın Küveytə qarşı təcavüzü nəticəsində ölkəmiz bir sıra problemlərlə üzləşdi. Bu problemlərin bir qismi hələ də həll olunmamışdır. İraqdakı 625 əsir hələ də öz ölkəsinə qaytarılmamışdır.

Cənab Prezident, xüsusi ilə Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisələri ilə bağlı bir çox informasiya vasitələrində islam ölkələrinə qarşı müəyyən kompaniya aparılır. Məlumdur ki, terrorçunun nə milliyyəti, nə də dini olur. Biz də terroru pisləyirik və terrorçuluğa qarşı çıxırıq. Amma bu məsələdən sui-istifadə edərək, islam aləmini, islam ölkələrini başqa şəkildə təqdim etmək cəhdlərinə qarşı da öz

münasibətimizi bildirməliyik. Hesab edirəm ki, bu sahədə də əməkdaşlıq, qarşılıqlı anlaşmaya ehtiyac vardır.

Düşünürük ki, islam aləmində, eləcə də ərəb dünyasında olan problemlerin həlli üçün fəaliyyətimizin əlaqələndirilməsinə ehtiyac vardır. Biz bir-birimizə yaxın olmalıyıq, bu əlaqələri daha da möhkəmləndirməliyik. Gələcəkdə Küveytdə görüşmək arzusu ilə sözlərimi bitirmək istəyirəm. Sağ olun.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm.

Əvvəlcə Küveyt əmiri şeyx Cabir əs-Sabahın və Küveyt parlamenti sədrinin mənə çatdırığınız salamlara görə təşəkkürümüz bildirirəm. Xahiş edirəm, mənim qardaşlıq salamımı, hörmət və ehtiramımı onlara çatdırırasınız.

Sizin Azərbaycanda olduğunuz zaman əldə etdiyiniz təessüratlar, təbiidir ki, bizim əlaqələrimizin daha da sürətlə inkişaf etməsinə imkan yaradacaqdır. Bizə yaxın olan dost Küveytlə bütün sahələrdə əməkdaşlıq etmək arzusundayıq və müəyyən sahələrdə də bu əməkdaşlıq həyata keçirilir.

Bizim ölkələrimizin son tarixində və həyatında müəyyən oxşarlıqlar vardır. Siz bunu qeyd etdiniz. Siz artıq yaxşı bilirsiniz ki, 12-13 il bundan önce qonşu Ermənistən tərəfindən Azərbaycana hərbi təcavüz edilibdir. Azərbaycanın ərazi-sinin 20 faizi işğal altındadır. İşgal olunmuş torpaqlardan 1 milyondan artıq soydaşlarımız zorla çıxarılibdir, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Bildiyimə görə, deyəsən, qaçqınlarla görüşmiş, onların vəziyyətini görmüşünüz.

Ermənistən tərəfindən başlanmış bu hərbi təcavüz öncə ayrı-ayrı terror aktları vasitəsilə həyata keçirilirdi. Bu terror aktları da sonra böyük mühəribəyə çevrildi. Mühəribənin özü də, hərbi təcavüz də terrorun böyük bir hissəsidir.

İraqın Küveytə qarşı hərbi təcavüzü və tökülen qanlar, verilən qurbanlar bizim xatirimizdədir. İraqın bu hərbi təcavüzü, demək olar ki, Küveytin iqtisadiyyatının və başqa sahələrinin çoxunu məhv etmişdi, dağıtmışdı. Biz o vaxt çox

böyük məyusluqla və kədərlə sizin ölkənin başına gələn hadisələri izləyirdik və təbiidir ki, qardaş, dost xalq kimi, sizinlə bir yerdəydik. Amma eyni zamanda siz Dünya Birliyinin yardımını ilə bu təcavüzdən xilas oldunuz. Bu hadisələrdən xeyli vaxt keçibdir. Təbiidir ki, siz ölkənizi bərpa etmisiniz, amma bildirdiyiniz kimi, hələ çox problemlər həll olunmayıbdır. Sizin vətəndaşlarınız İraqda əsir olaraq qalırlar. Biz bunların hamısını anlayırıq.

İndi təsəvvür edin, biz hələ indiyə qədər bu təcavüzdən xilas olmamışq, torpaqlarımız işğal altındadır. İşğal olunmuş ərazilərdə də hər şey dağıdılibdir. Ona görə biz işğal olunmuş torpaqların azad edilməsi üçün çalışırıq. Ondan sonra isə bizim vətəndaşlarımızın öz yerinə qayıtması və orada həyatın bərpa olunması – təsəvvür edin, bu nə qədər böyük vəsait tələb edəcək, nə qədər böyük vəsait tələb edəcək və biz hələ nə qədər böyük problemlərlə üzləşəcəyik.

Həm İraqın Küveytə hərbi təcavüzü, həm Ermənistanın Azərbaycana hərbi təcavüzü əsassız torpaq iddiaları ilə əlaqədardır. Ona görə də bütün dünya, hər bir ölkə, bizim kimi bir-biri ilə yaxın olan ölkələr gərək beynəlxalq hüquq normalarına riayət olunması və onun pozulmaması yolunda bundan sonra da çalışınlar və əməkdaşlıq etsinlər.

Son illər bu hərbi təcavüz eyni zamanda ayrı-ayrı yerlərdə çox dəhşətli terror hadislərinin meydana çıxmasının səbəbkarı olur. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında – Nyu-Yorkda, Vaşinqtonda həyata keçirilmiş dəhşətli terror aktları təkcə Amerika əleyhinə yox, Amerika xalqına yox, bütün dünyaya, sülhə, demokratiyaya yönəldilmiş çox təhlükəli bir cinayətdir.

Biz hansı formada, hansı şəkildə olursa-olsun, dünyanın hansı ölkəsində olursa-olsun, həmişə terror aktlarını pişləmişlik və bu gün də pişləyirik. Ona görə də Amerika Birləşmiş Ştatlarında törədilmiş terror aktlarını bütün bəşəriyyətə,

sülhə, bütün dünyaya yönəldilmiş terror aktı kimi qiymətləndiririk, o cümlədən bizim özümüzə qarşı, ölkəmizə qarşı edilən terror aktı kimi qiymətləndiririk. Biz bəyan etmişik və bu gün bir daha bəyan edirəm ki, terror aktlarının qarşısını almaq üçün, sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında terror aktlarını həyata keçirən qüvvələrlə mübarizə aparmaq üçün, onları aşkara çıxarmaq, cəzalandırmaq üçün Amerika Birləşmiş Ştatları ilə və bu sahədə əməkdaşlıq etmək istəyən bütün ölkələrlə bir yerdəyik və bu işlərdə öz fəal iştirakımızı nümayiş etdirəcəyik.

Biz eyni zamanda, dünyada ayrı-ayrı dairələrin terrorculuğun guya ancaq islam aləminə, islam ölkələrinə aid olduğunu iddia etməsini də pisləyirik və buna qarşı öz etirazımızı bildiririk.

Siz doğru buyurdunuz. Biz də bu fikirdəyik ki, terrorçunun nə milliyyəti var, nə də dini var. Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Corc Buş da öz bəyanatında, o cümlədən Amerikada müsəlman məscidini ziyarət etdiyi zaman bildirmişdir ki, bu terror aktlarının bütün müsəlmanlara aid edilməsinin əleyhinədir. Sadəcə, terrorçular hər bir dinə, hər bir xalqa mənsub olan insanlardan ibarətdir və inddiyə qədər dünya tarixi bunu dəfələrlə göstəribdir.

Ona görə biz terrorra, terrorçuluğa qarşı, xüsusən sentyabrın 11-də Amerikada törədilmiş terrorra qarşı bütün səylərimizi birləşdirməliyik və birgə mübarizə aparmalıyıq. Eyni zamanda bəzi dairələrin terrorun guya ancaq islamə mənsub olduğu barədə fikirlərinin də qarşısını almaliyıq. Biz şübhə etmirik ki, həmin o dəhşətli terror aktlarını həyata keçirmiş qüvvələr, şəxslər aşkar olunub yaxalanandan sonra – güman edirəm, bu, mütləq olacaqdır – məlum olacaq ki, bu, islamdan, islamə mənsubiyyətindən irəli gəlmir, sadəcə, bu terrorçuların özlərinin hansısa daxili aləmindən meydana çıxan bir hadisədir.

Son illər onu göstərir ki, terror bütün ölkələr üçün təhlükəlidir. Küveyt xalqı və Azərbaycan xalqı bunu son illərdə özləri onlara qarşı yönəldilmiş dəhşətli terror hadisələrindən bu nəticəni çıxarırlar. Ona görə terrorçuluğa qarşı mübarizə, terrorun qarşısının alınması və terrorçuların yaxalanıb cəzalandırılması bizim hamımızın birgə borcudur. Bizim bu barədə fikirlərimiz eynidir. Sadəcə, siz də, mən də bu fikirləri bir daha səsləndirdik və aşkar oldu ki, fikirlərimiz eynidir. Ümid edirəm ki, sizin ölkəniz, çox zəngin bir ölkə İraqın təcavüzündən yaranmış bütün problemləri həll edəcəkdir. Güman edirəm ki, dost, qardaş ölkə kimi, siz də Azərbaycanın erməni təcavüzündən xilas olması, erməni terrorundan xilas olması üçün əlinizdən gələni etməlisiniz.

Bir daha təşəkkür edirəm. Mənim dostluq, qardaşlıq salamlarımı Küveytin əmiri cənab Cabir əs-Sabaha çatdırarsınız. Sizin xalqınıza sülh və əmin-amanlıq arzulayıram. Təşəkkür edirəm.

C a m a l H ü s e y n F a h a t ə l - Ö m ə r: Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Bu bizim parlamentimizin binasının maketidir. İnşaallah, Siz Küveyti ziyarət edərkən bu binanı görəcəksiniz. Bunu hədiyyə olaraq Sizə təqdim edirəm.

H e y d ə r Ə l i y e v: Gözəl binadır. Bunun içində görülən işlər daha da gözəldir.

C a m a l H ü s e y n F a h a t ə l - Ö m ə r: Biz Sizə bir daha minnətdarlığımızı bildiririk. Qiymətli vaxtınızı bizi sərf etdiyinizə görə təşəkkür edirik.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV «HAKİMİYYƏT FORMULU» VERİLİŞİNDƏ

Sentyabrın 27-nə keçən gecə saat 01.05 dəqiqədə Rusiya İctimai Televiziyanın və İTAR-TASS agentliyinin birgə la-yihəsi olan «Hakimiyyət formulu» verilişinin növbəti buraxılışı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr olunmuşdur. Həmin veriliş respublika televiziysi ilə də birbaşa yayımlanmışdır. Ölkə ictimaiyyətinin böyük marağını nəzərə alaraq, həmin verilişin tam mətni «Azərbaycan» qəzetində (29 sentyabr 2001-ci il) də çap edilmişdir.

M i x a i l Q u s m a n (İTAR-TASS Agentliyi Baş direktorunun birinci müavini): Heydər Əliyeviç, icazə versəydiiniz, söhbətə, şübhəsiz, Sizin də arxivinizdə olan fotosəkli Sizə göstərməklə başlardım. Bu şəkildə Siz BMT-də keçirilmiş Minilliyyin zirvə görüşündə dünyanın 197 ölkəsinin başçıları ilə birinci sıradə durmusunuz. Siz həmin dəqiqələrdə həmkarlarınızla yanaşı dayanarkən nə barədə düşünürdüñünüz?

H e y d ə r Ə l i y e v: Əlbəttə, mən öz xalqım üçün, Azərbaycanın müstəqil dövlət olduğu üçün, Dünya Birliyinin və Birləşmiş Millətlər Təşkilatı kimi belə mötəbər beynəlxalq qurumun tamhüquqlu üzvü olduğu üçün iftixar hissi keçirdim.

D i k t o r: Heydər Əliyev 1923-cü il mayın 10-da anadan olmuşdur. Azərbaycan Universitetinin tarix fakültəsini bitirmiştir. 1967-ci ildən Azərbaycan DTK-nın sədri, general-major idi. 1969-cu ildən 1982-ci ildək Azərbaycan KP MK-nin birinci katibi işləmişdir. 1982-ci ildən 1987-ci ildək

Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. 1993-cü il oktyabrın 10-dan Azərbaycan prezidentidir.

Hakimiyyət formulu, o, nədən ibarətdir, bu hakimiyyətin dadi necədir? Bu sualların cavablarını Heydər Əliyevdən yaxşı kim bilər, axı onun, əslində hakimiyyətin zirvəsində olduğu dövrə ABŞ-da 8 prezident dəyişmişdir, Böyük Britaniyaya 10, İtaliyaya az qala 24 Baş nazir rəhbərlik etmişdir, Sovet İttifaqı kimi böyük bir ölkədən əsər-əlamət qalmamışdır.

A p a r i c i: Siz artıq 30 ildən çoxdur faktiki olaraq Azərbaycana başçılıq edirsiniz. 1969-cu ilin iyulundan bizim bu görüşümüzədək bütöv bir dövr keçmişdir.

H e y d ə r Ə l i y e v: Bilirsinizmi, axı bu dövrlər – 1969-cu il və 2001-ci il müxtəlif dövrlərdir. Çünkü o vaxtlar Azərbaycan Sovet İttifaqının tərkibində idi və bizim bütün işlərimiz, bütün səylərimiz, bütün fəaliyyətimiz Azərbaycanı onda mövcud olan iqtisadi sistem, ideologiya, dövlət münasibətləri sistemi əsasında inkişaf etdirməyə həsr olunmuşdu. Məsələn, bir çox başqaları kimi, mən də o vaxtadək ayrı bir sistem görməmişdim. Əlbəttə, onda, 70-ci illərdə biz Azərbaycan iqtisadiyyatının, elmin, mədəniyyətin, təhsilin çox yüksək sürətlə inkişafını təmin etməyə müvəffəq olduq, çox şey tikdik. Əgər bütün bunlar olmasaydı, məsələn, nəinki 70–80-ci illərdə, hətta əvvəlki onilliklərdə bütün bunlar olmasaydı, onda Azərbaycan müstəqil dövlət olduqdan sonra quru yerdə qalmış olardı. O ki qaldı indiyə, yeri gəlmışkən, bu da əlamətdar ildir. Biz ilin sonunda Azərbaycanın müstəqilliyyinin 10 illiyini qeyd edəcəyik. Biz bu 10 ili yaşamışq, bir çox çətinlikləri aradan qaldırmışq, bir çox çətinliklər hələ də qalmaqdadır, lakin əvəzində Azərbaycan müstəqil dövlətdir və mən inanıram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaqdır.

A p a r i c i: Mən özüm o qızmar iyul gününü – Sizin Azərbaycan KP MK-nin birinci katibi seçildiyyiniz 1969-cu ilin 14

iyul gününü yaxşı xatırlayıram. O vaxt Siz xeyli cavan idiniz, 46 yaşınız vardı.

H e y d ə r Ə l i y e v: Bəli, o il mənim üçün, həqiqətən çox əlamətdar il idi. Mən əvvəlki işimdə, dövlət təhlükəsizliyi orqanlarında çalışırdım və işimdən çox razı idim. Çox yüksək vəzifəyə çatmışdım, Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, general rütbəsi almışdım. Mən fəaliyyətimin ilk illərindən həmişə çalışqanlığımla, işə vicdanlı münasibətimlə, bilik və intellektimlə fərqlənmmişəm. Odur ki, məni cavanlıqdan ardıcıl surətdə vəzifəyə irəli çəkirdilər. Xatirim-dədir, mən hələ 1945-ci ildə leytenant rütbəsində dövlət təhlükəsizliyi orqanlarında bir bölmənin rəisi olarkən tabeliyimdə podpolkovniklər, mayorlar, kapitanlar vardır. Bilirsiniz, leytenant olaraq pillə-pillə irəliləyiş general rütbəsinə çatmaq zabit üçün müstəsna haldır.

1969-cu ilədək Azərbaycanda çox mürəkkəb iqtisadi vəziyyət yaranmışdı və respublikada elə bir şərait yaranmışdı ki, rəhbərliyi dəyişdirmək gərək idi. Görünür, onda hər şey Moskvada, Siyasi Büroda həll edilmişdi. Mən bunu bilirdim, bilirdim ki, 1969-cu ilin əvvəllərindən namizəd axtarılır. On-da SSRİ DTK-nın sədri olan mərhum Andropov birdən mənə zəng vurdu. Mən Moskvaya gəldim, ona zəng etdim və o, ertəsi gün məni qəbul etdi. Dedi ki, biz fikir mübadiləsi apararaq, nəhayət, bu qərara gəldik ki, sənin namizədliyin bəlkə də daha münasibdir. Mən ona sadəcə olaraq, izah etdim ki, respublikada vəziyyət, həqiqətən ağırdır, amma mən buna hazır deyiləm, hesab edirəm ki, bunun öhdəsindən gələ bilmərəm. Mən isə həll edə bilməyəcəyim işə girişmək istəmirəm. O məni inandırmağa çalışdı və sonra dedi: «Bilirsən nə var, get Bakıya, fikirləş, biz səni bir də çağıracaqıq». Mən qayıdırış işlədim, heç kim heç nə bilmirdi. Bir neçə gündən sonra o, yenə zəng vurub dedi: «Mən sənin əhval-ruhiyyəni bilirəm, lakin biz başqa namizədləri bir daha götür-qoy etdik və qərara

aldıq ki, sən bu işi öhdənə götürməlisən. Ona görə də Baş katib Brejnev sabah səni qəbul edəcəkdir, odur ki, gəl bütün bunları boşla getsin. O sənə təklif edəcək, sən razılıq verməlisən». İş belə gətirdi və mən birinci katib oldum.

İlk aylar böyük həyəcan keçirirdim, bəlkə də iqtisadiyyata dərhal girişə bilmirdim, amma humanitar sahəyə yaxşı bələd idim. Mən Azərbaycanda çox nöqsanların səbəbini bilirdim. Bilirdim ki, insanlar vəzifələrindən sui-istifadə edirlər, rüşvət-xorluq var. Ona görə də bundan başladım. Demə, xalq məhz bunu gözləyirmiş. Ona görə də qısa bir vaxtda məşhurlaşdım.

A p a r i c i: 1969-cu ilin Əliyevi ilə 2001-ci ilin Əliyevi arasında oxşar nə var və onları bir-birindən nə fərqləndirir?

H e y d ə r Ə l i y e v: Əlbəttə, çox şey fərqləndirir, axı aradan 32 il ötüb keçmişdir, bu müddət ərzində mən çox böyük təcrübə toplamışam. Həm həyat təcrübəsi, həm siyasi təcrübə, həm iqtisadiyyatın bütün məsələlərinə bələd olmaq təcrübəsi, həm də beynəlxalq siyaset sahəsində təcrübə.

A p a r i c i: Bu illər ərzində yəqin ki, Sizin opponentlarınız, siyasi əleyhdarlarınız az olmayışdır?

H e y d ə r Ə l i y e v: Əleyhdarlar və ya opponentlər, sat-qınlar... Təəssüf ki, onlar olmuşlar. Amma mən daha çox insanlar haqqında düşünmüşəm. Bilirsınız, mən burada, Azərbaycanda işlədiyim illəri xatırlayıram. Mən gecə-gündüz işləyirdim. Rəhmətlik həyat yoldaşım məni həmişə qınayaraq deyirdi ki, nə olub, nə üçün istirahət etmirsən, uşaqlara, ailə-yə kifayət qədər diqqət yetirmirsən – hərçənd diqqət yetirirdim, amma başqları daha çox diqqət yetirirdilər – öz ailənin gələcəyi barədə düşünmürsən, sabah sənə bir şey olsa, onda necə? Mən cavab verirdim: «Bilirsənmi, Azərbaycan üçün elədiklərim, zənnimcə, həyatımdan sonra da qiymətləndiriləcəkdir». O isə mənə deyirdi: «Bilirsənmi, sən sadəlövh adam-san». Bütün vəzifələrdən gedəndən sonra mən onu tez-tez xatırlayırdım.

D i k t o r: Bu, 1987-ci ildə baş vermişdir. Həmin il Əliyev Moskvada rəhbər vəzifələrdən azad edildi və əslində, qeyri-ashkar ev dustağı idi. Yüksək vəzifələrə irəli çəkdiyi, dəstəklədiyi, etibar etdiyi adamların satqınlığı onun üçün çox ağır zərbə oldu. Keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini böyük siyasetdən sanki həmişəlik uzaqlaşmışdı.

H e y d ə r Ə l i y e v: Həyat yoldaşım o dövrü görmədi. Əlbəttə, təəssüflənirəm ki, o, həyatdan belə tez getdi. Əgər sağ olsaydı, mənə deyərdi: Görürsən, sənə deyirdim, sən isə başa düşmürdün. Mən artıq demişəm və bu gün də deyirəm ki, məruz qaldığım bütün çətinliklərə baxmayaraq, öz taleyimdən çox raziyam, çox raziyam. O cümlədən də Zərifə xanımın simasında çox layiqli ömür-gün dostum olduğuna görə. Əvvəla, bizi möhkəm qarşılıqlı məhəbbət bağlayırdı. Ailə üçün bu, ən başlıcasıdır. İkincisi, o olduqca ağıllı insan idi, həm də təkcə öz sahəsində yox. O, oftalmoloq idi, elmi işlə məşğul olurdu, çoxlu elmi əsərləri var. O, həyata da çox yaxşı bələd idi, siyaseti yaxşı bilirdi və ümumiyyətlə, təbiətən çox istedadlı insan idi.

Bəxtimdən, çox ağıllı övladlarım – qızım və oğlum var. Görünür, biz – Zərifə Əziz qızı ilə mən belə övladlar tərbiyə edə bilmışik. Əlbəttə, mən bir çox məsələlərdə onlarla, xüsusən oğlumla məsləhətləşirəm.

A p a r i c i: Bu gün o, Milli Məclisin deputatıdır, Sizin yaratdığınız partiyada fəaliyyət göstərir. Siz ona siyasetçi taleyi arzularınız mı?

H e y d ə r Ə l i y e v: Bilirsinizmi, bu barədə məndə ikili hissələr var. Siyaset çox mürəkkəb şeydir. Mən hər hansı başqa bir adama birbaşa məsləhət görərəm, amma oğluma ürəyim gəlmir. O öz işi ilə məşğul olan adamdır. İndi bizim neft şirkətində, xüsusən xarici ölkələrlə əlaqələr sahəsində çox iş görür. O, siyaset sahəsində də çox istedadlidir. Ona görə də hesab edirəm ki, o öz fəaliyyətini siyaset sahəsində də davam etdirə bilər. Mən bunu

istərdim. Hər bir peşə üçün hansısa genetik qabiliyyət olmalıdır, bu hər kəsdə olmur. Onda isə var.

D i k t o r: Heydər Əliyevin özünü çox vaxt fitrətən siyasətçi adlandırırlar. Belələri pensiyaya getmirlər, axı siyaset onlar üçün iş deyil, həyat tərzidir. Onun sözünə ehtiyac varsa, bunu səhvəz hiss edir. 1990-cı ilin qışında sovet tankları Bakıya girdi. Yanvarın 19-dan 20-nə keçən o dəhşətli gecədə şəhərin küçələrində yüzlərlə adam həlak oldu. Vəzifədən uzaqlaşdırılmış Əliyev o vaxt Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və mərkəzi hakimiyyətin hərəkətlərini kəskin tənqid etdi.

Əliyev tezliklə doğma Naxçıvana qayıtdı. Artıq Qarabağ od tutub yanırkı, müharibə gedirdi. Yüz minlərlə insan doğma ev-əşiyini itirmişdi, on minlərlə adam həlak olmuşdu. Azərbaycanla ümumi sərhədi olmayan Naxçıvan tam təcrid vəziyyətində idi. Məhz o faciəli dövrdə Əliyev həmyerlilərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləməyə razılıq verdi. O dedi: «Ölsək də, birlikdə öləcəyik. Amma əminəm ki, bu, baş verməyəcəkdir». Və sözünün üstündə də durdu. O, Naxçıvanı müharibədən xilas edə bildi və blokada şəraitində yaşayın insanları achiqdan və soyuqdan məhv olmağa qoymadı.

1993-cü ilin yayında Heydər Əliyev yenidən Azərbaycanda ən yüksək siyasi vəzifəyə dəvət olundu və prezident ölkənin tarixində bəlkə də ən faciəli olan 16 ayı öz xalqı ilə birlikdə yaşadı.

Bu, Azərbaycan üçün taleyüklü dövr idi. Adını siyasətçi qoyan cürbəcür fırıldaqçılar, avantüristlər hakimiyyətə can atırdılar, hərbi çevrilişin mümkünlüyü real şəkil almışdı. Yalnız Əliyevin sarsılmaz iradəsi, siyasi duyumu, xalqla ümumi dil tapmaq bacarığı qan tökülməsinin qarşısını aldı, Azərbaycanı qaçılmaz vətəndaş müharibəsindən xilas etdi.

Əliyevin rəsmi tərcüməyi-hali yaxşı məlumdur, lakin bunlar quruca faktlardan ibarətdir. Halbuki siyasətçini ancaq şəxsiyyətin daxili aləminə nəzər salmaqla başa düşmək olar. Məsələn, çoxları bilir ki, uşaqlıq illərində Heydər Əliyev...

H e y d ə r Ə l i y e v: ... rəssam olmaq istəyirdi. Naxçıvanda orta məktəbi bitirdikdən sonra Bakıya gəldim və elə bilirdim ki, burada rəssamlıq institutu var. Ancaq rəssamlıq institutu yox, rəssamlıq texnikumu olduğunu biləndə düşündüm ki, mən orta təhsillə bir yana çıxa bilməyəcəyəm. Belə olduqda mən yaxın ixtisası, memarlıq ixtisasını seçdim. Burada, Sənaye İnstitutunda memarlıq fakültəsi vardı, mən orada oxudum, özfəaliyyətdə, dram dərnəyində iştirak edirdim.

A p a r i c i: Bəs hansı rolları oynayırdınız?

H e y d ə r Ə l i y e v: Əsasən baş, koloritli rolları.

A p a r i c i: Siz xasiyyətcə çox ciddi adam olsanız da, gözəl humor hissinə maliksiniz. Odur ki, gənclik illərində tamaşalara baxanda sirayətedici gülüşlə gülürdünüz, elə indi də söyləyirlər ki, Bakının məşhur Şəhər və Hazircavablar Klubunun komandası çıxış edərkən Siz başqa zarafatla müqayisədə özünüzə aid zarafatlara hamidən ucadan gülürsünüz.

H e y d ə r Ə l i y e v: Bu mənim üçün maraqlıdır, çünkü onlar qabiliyyətli uşaqlardır, çox incə və orijinal yumora malikdirlər. O cümlədən, məni də səhnədə təcəssüm etdirməkdən çəkinməyiblər.

A p a r i c i: Heydər Əliyeviç, Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putinin yanvarda Azərbaycana səfəri zamanı bütün icmalçılardan sizin görüşlərinizin qeyri-adi dərəcədə səmimi xarakter daşıdığını vurğulayırdılar.

H e y d ə r Ə l i y e v: Mən onunla ilk dəfə Kiyevdə görüşmüştüm. O vaxt o, prezident vəzifəsini icra edirdi və Ukrayna prezidenti Kuçmanın andığımə mərasiminə gəlmişdi. Mən də orada idim. Andığımə mərasiminin bütün prosedurlarından, ziyafətdən sonra hamı evə qayıtmaga – hamı axşam getməli idi – başlayanda biz onunla görüşmək barədə razılaşdıq. Ukraynanın mənim üçün ayırdığı iqamətgahə getdik. Düşünürdüm ki, onunla yarım saat, bir saat danışacağam, amma biz onunla üç saat söhbət etdik. Mən ilk dəfə onda hiss etdim, gördüm ki, bu insan,

əvvəla, fitrətən dövlət xadimi xüsusiyyətlərinə, qabiliyyətinə, mədəniyyətinə, bir çox sahələrə aid biliyə malikdir, Rusyanın real vəziyyətini və Rusyanın digər ölkələrlə, xüsusən Azərbaycanla qarşılıqlı münasibətlərinin əhəmiyyətini başa düşür. Odur ki, məndə ona hörmət hissləri yarandı. Hiss etdim ki, onda da təxminən bu cür hissələr oyandı. Ona görə də biz dostlar kimi görüşdük, o da, mən də çox səmimi idik. Yeganə istəyim o idi ki, bu səmimilik bundan sonra da qalsın.

A p a r i c i: *Siz Rusiyada çox yaşamışınız, Sizi rus dili ilə çox şey bağlayır, Siz Sankt-Peterburqda – o vaxtlar Leninqrad adlanırdı – oxumusunuz, Moskvada yüksək vəzifələrdə işləmişiniz. Bu gün Rusiya Sizin üçün nə deməkdir, o, ürəyinizdə nə kimi yer tutur?*

H e y d ə r Ə l i y e v: Bilirsinizmi, ürəkdən heç nəyi çıxarıb atmaq olmaz. Rusiya mənim ürəyimdə çox xoş yer tutur. Yeri gəlmışkən, Vladimir Vladimiroviç Putin DTK-nın Leninqrad məktəbini bitirməyim barədə diplomumun surətini arxivdən tapdirmişdi və Bakıda olarkən onu oxumuşdu: bütün fənlərdən «əla» qiymətlər. Mən Leninqradda təhsil illərimi böyük hörmət, sevinc hissi ilə xatırlayıram. Cavan baş leytenant idim, yaxşı oxuyurdum və eyni zamanda hər bazar günü teatra gedir, gözəl mədəniyyət abidələrinin seyrinə dalırdım. Orada belə abidələr çoxdur və deyə bilərəm ki, oxuduğum illərdə onların hamisini görmüşəm. Bu məni zənginləşdirmişdir.

D i k t o r: *Prezident Əliyev Rusiya ilə bu mənəvi əlaqəni indiyədək saxlayır. Təsadüfi deyil ki, Rusiya artistləri, musiqiçiləri Bakıya tez-tez gedən və arzu olunan qonaqlardır. Söz düşmüşkən, Azərbaycanda büdcənin 2,7 faizi mədəniyyətin inkişafına sərf edilir ki, bu da silahlı qüvvələrə ayrıldığından çoxdur.*

A p a r i c i: *Biz prezident Havellə söhbət edəndə, təbii olaraq, pivədən və xokkeydən danışırıq. Yaxud, Braziliya prezidenti Kardozu ilə söhbətdə futboldan və qəhvədən danışırıq. İctimai*

şüura da Azərbaycan qara kürü və neftlə assosiasiya olunur. Amma neftə gəldikdə, bilirsiniz ki, indi, son vaxtlar neft müqavilələri ətrafında hər cür möhtəkirlik edir, dedi-qodular yayırlar. Sizcə, XXI əsrin bu nəhəng layihəsinin perspektivləri necədir?

H e y d ə r Ə l i y e v: Bizim Azərbaycan sektoruna gəldikdə, burada olduqca böyük ehtiyatlar mövcuddur, onlar bir çox yüzilliklərə kifayət edər. Bir sözlə, biz Azərbaycanın gələcək nəsilləri üçün yaxşı bünövrə qoymuşuq.

D i k t o r: Azərbaycan böyük neftin köməyi ilə yaxın 30 ildə 180 milyard dollar məbləğində mənfiət götürmək ümidiindədir. Ölkə adambaşına xarici sərmayələrin cəlb edilməsinə görə MDB-də birinci yer tutur. Əliyevin dövründə Azərbaycanın coğrafi-siyasi əhəmiyyəti kəskin surətdə artmışdır. İndi Moskvada, Vaşinqtonda, Parisdə Bakının mövqeyi ilə hesablaşırlar. Pis sülhü üzücü müharibədən, hər halda, yaxşı hesab edən Əliyev president olduqdan sonra Qarabağda müharibəni dayandırdı.

A p a r i c i: Başa düşürəm ki, bu, xüsusi, ayrıca söhbətin mövzusudur, bununla belə, mən bu söhbətdə ona toxunmaq istərdim. Bu, Qarabağ münaqişəsi mövzusudur. Əgər əsas mövqeyi xülasə etmək lazımlı gəlsə, onda bu, Qarabağ məsələsinin nizama salınması kontekstində Sizə necə görünür?

H e y d ə r Ə l i y e v: Hesab edirəm ki, atəşkəs rejimi qorunub saxlanmalıdır və mən bunu bəyan etmişəm. Məsələ ədalətlə, həm Dağlıq Qarabağın, həm də onun hüdudlarından kənardakı 7 rayonun işğal edilməsi ilə əlaqədar ermənilərin üstünlüyə malik olması nəzərə alınmadan həll olunmalıdır. Əgər onlar buna razı olsalar, biz də razı olarıq, yox, razı olmasalar, biz də razı olmarıq. Bundan kim uduzur? Biz. Ona görə ki, bizdə bir milyonadək qaçqın var, onların əksəriyyəti çadırlarda yaşıyır.

Bu qaçqınların olması bizim vəziyyətimizi ağırlaşdırır. Lakin iqtisadiyyatımız inkişaf edir və qaçqınlara köməyimizi birtəhər artıracaq və onları dolandıracağıq.

D i k t o r: Ölkənin 8 milyon sakininin 1 milyonu qaćqındır. Artıq 10 ilə yaxındır ki, insanlar çadır şəhərciklərində yaşayırlar. Bu çadırlarda doğulur, ölürlər, evlənirlər. Ölkədə vəziyyət çətin olaraq qalır, amma müharibə şəraitində belə həyat tədricən qaydasına düşür. Belə demək düzgün olmaz ki, Azərbaycanda müxalifət yoxdur. Lakin çətin ki, müxalifətçilərdən kimsə özünü Əliyevə tay tuta bilsin. İkinci dəfə hakimiyyətə qayıdan, ömrünün 70-ci ilində sıfırdan başlayan Heydər Əliyev dövlət hakimiyyətini möhkəmlətməyə, qayda-qanunu bərpa etməyə, siyasi ekstremistlərin nüfuzunu puça çıxarmağa müvəffəq olmuşdur.

A p a r i c i: İndi Rusiyada panislamizm, islam təməlciliyi təhlükəsindən çox danışırlar, bu mövzuda çox fikirlər, narahatlıq var. Necə hesab edirsiniz, bu təhlükə dünyəvi Azərbaycan üçün nə dərəcədə reallır?

H e y d ə r Ə l i y e v: Hesab edirəm ki, Azərbaycanın gələcəyə yolu dünyəvi həyat tərzindən keçir. Əlbəttə, milli dəyərlərə, o cümlədən dini dəyərlərə hörmət edilməlidir, amma bununla belə, dünyəvi həyat tərzi olmalıdır. Biz Konstitusiyamızı əsas tutaraq, insanlarımıza vicdan azadlığı hüquq verərək, eyni zamanda, göz qoymalıçıq ki, bu hüquq nə fanatizmə, nə təməlciliyə, nə ekstremizmə, nə də terrorizmə çevrilisin.

A p a r i c i: Hər bir insan imana öz yolu ilə gəlib çıxır. Bunu nla əlaqədar, icazənizlə, Sizə şəxsi xarakterli bir sual verim: Siz dinə necə inanmağa başlamışınız?

H e y d ə r Ə l i y e v: Mənim valideynlərim çox da dindar deyildilər. Mən gənclik illərində məhdud milli, məhdud dini mühitdə deyil, elə bir mühitdə, elə bir cəmiyyətdə olmuşam ki, orada hər şey vardi. Bütün dinlər vardi, bütün millətlər vardi. Məndə dinə elə bir bağlılıq yox idi. Amma bununla yanaşı, mən dinlə, əlbəttə, maraqlanırdım. Qurani rus dilində oxumuşdum, hər şey, eləcə də dini ədəbiyyatda oxuduğum bir çox şeylər mənə maraqlı idi. İslamin tarixi, Məkkənin, Mədinənin tarixi haqqında oxuyurdum və sairə. Yəni, mən dinə biganə deyildim. Hər bir

insan hansısa dinə mənsubdur, dinsiz insan yoxdur. Mən öz köklərimlə islam dininə mənsubam, milliyətcə azərbaycanlıyam. Bu anlayışları heç zaman heç nəyə dəyişmərəm. Heç nəyə!

A p a r i c i: Heydər Əliyeviç, bu hakimiyyət deyilən şeyin dadı, hər halda, necədir?

H e y d ə r Ə l i y e v: Dadlı deyildir, acidır. Mən sizə düzünü deyirəm.

D i k t o r: Biz artıq Bakıdan gedəndən sonra prezident sərhədçılar qarşısında çıxış edərkən demmişdir: «Azərbaycanda kim hakimiyyətə gəlmək istəyirsə, 2003-cü ili gözləsin, 2003-cü ildə prezident seçkiləri olacaqdır. Ancaq onlar da bilsinlər ki, mənimlə, Heydər Əliyev ilə qarşılaşacaqlar». Heydər Əliyevi çıxdan və yaxşı tanıyanlar bunun məhz belə də olacağına şübhə etmirler.

**İSVEÇRƏ KONFEDERASIYASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB MORİTS LOYENBERQERƏ**

Hörmətli cənab Prezident!

Zuq şəhərində yerləşən Zuq kantonunun Parlament binasına edilmiş basqın nəticəsində insan tələfati xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün İsveçrə xalqına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 28 sentyabr 2001-ci il

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ

29 sentyabr 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə Gürcüstan Prezidenti Eduard Şevardnadze ölkəmizə rəsmi səfərə gəlmişdir.

Gürcüstanın və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş Binə beynəlxalq hava limanında Gürcüstan dövləti başçısının şərəfinə fəxri qarovalı dəstəsi düzülmüşdü.

Azərbaycan prezidenti Heydər Əliyev Gürcüstan prezidenti Eduard Şevardnadzeni təyyarənin pilləkəni yanında səmimiyyətlə və mehribanlıqla qarşılıdı. Milli geyimli qız və oğlan ali qonağı gül dəstələri təqdim etdilər.

Qarşılanma mərasimində iştirak edən Azərbaycan Respublikasının rəsmi şəxsləri Gürcüstan prezidenti Eduard Şevardnadzeyə, Gürcüstan rəhbərini rəsmi səfərdə müşayiət edən nümayəndə heyətinin üzvləri Azərbaycan prezidenti Heydər Əliyevə təqdim olundu.

Sonra dövlət başçıları Binə hava limanının prezident salomunda səmimi söhbət etdilər.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Gürcüstan prezidenti Eduard Şevardnadze onun üçün ayrılmış iqamətgahaya yola düşdü.

* * *

Elə həmin gün Gürcüstan prezidenti Eduard Şevardnadze və onu müşayiət edən şəxslər Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş cəsur oğul və qızlarımızın xatırəsini ehtiramla andılar.

Gürcüstan dövlətinin başçısı şəhidlərin xatırəsinə ehtiram əlaməti olaraq «Əbədi məşəl» abidəsinin önünə əklil qoydu.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident Eduard Şevardnadzenin Şəhidlər xiyabanının fəxri qonaqlar kitabına yazdığı ürək sözləri: «Vətən uğrunda həlak olmuş qəhrəmanlara eşq olsun! Onların xatırəsi gələcək nəsillərin yaddaşında əbədi yaşayacaqdır».

Sonra prezident Eduard Şevardnadze və Gürcüstan nümayəndə heyətinin üzvləri Bakının panoramını seyr etdilər.

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ TƏKBƏTƏK GÖRÜŞ

Prezident sarayı

29 sentyabr 2001-ci il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ilə Gürcüstan prezidenti Eduard Şevardnadzenin təkbətək görüşü olmuşdur.

Ali qonağı səmimiyyətlə salamlayan dövlətimizin başçısı Heydər Əliyev onun dəvətini qəbul edərək respublikamiza gəldiyinə görə cənab Şevardnadzeyə minnətdarlığını bildirdi.

Azərbaycan və gürcü xalqları arasında əlaqələrin, ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin qədim tarixin-dən məmənunluqla bəhs edən prezident Heydər Əliyev əziz dostu, qardaşı Eduard Şevardnadzenin bu rəsmi səfərinin ölkələrimizin qarşılıqlı surətdə faydalı əməkdaşlığının daha da inkişaf etdirilməsinə yeni təkan verəcəyinə əmin olduğunu bildirdi.

Özünə və Gürcüstan nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə respublikamızın rəhbərinə dərin təşəkkürünü bildirən prezident Eduard Şevardnadze gürcü xalqının böyük dostu, müdrik dövlət xadimi prezident Heydər Əliyev ilə yenidən görüşməyə, hər iki ölkəni maraqlandıran mühüm məsələlər barədə ətraflı fikir mübadiləsi aparmağa həmişə böyük ehtiyac duyduğunu vurguladı.

Dostluq, mehribanlıq və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı dövlət başçıları ABŞ-in Nyu-York və Vaşinqton

şəhərlərində xeyli insan tələfati ilə nəticələnmiş faciəli hadisə-dən kədərləndiklərini bildirdilər, bəşəriyyət üçün böyük təhlükəyə çevrilmiş terrorizmə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları ilə həmrəy olduqlarını nəzərə çatdırıldılar.

İki saatdan çox davam edən görüşdə ölkələrimiz arasında qarşılıqlı münasibətlərlə bağlı məsələlərə xüsusi diqqət yetirən prezidentlər razılıq hissilə vurğuladılar ki, iqtisadi, siyasi münasibətlərin, bütün başqa sahələrdə əlaqələrin inkişafı üçün son dövrdə çox iş görülmüşdür. Dövlət başçıları iqtisadi əlaqələrdən danışarkən TRASEKA programının həyata keçirilməsinin, Böyük İpək Yolumun bərpasının, habelə Xəzərin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasının, bununla bağlı Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin reallaşdırılmasının xüsusili əhəmiyyətli olduğunu bildirdilər.

Tərəflər Qafqazda, o cümlədən Cənubi Qafqazda vəziyyət barədə geniş fikir mübadiləsi apardılar, mövcud münaqişələrin regional təhlükəsizlik və strateji sabitlik, xalqların əmin-amanlığı və ölkələrin normal inkişafı üçün ciddi əngəl olduğunu bildirdilər.

Ölkələrimizin qarşılaşdıqları problemlər üzərində geniş dayanan dövlət başçıları hələ 1996-ci ildə bəyan etdikləri «Qafqazda sülh» təşəbbüsünün aktuallığını bir daha vurğuladılar. Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ və gürcü–abxaz, gürcü–osetin münaqişələrinin dinc vasitələrlə tezliklə aradan qaldırılması, regionda sülhün, təhlükəsizliyin və sabitliyin bər-qərar edilməsi barədə ətraflı fikir mübadiləsi apardılar.

Prezidentlər beynəlxalq həyatın bir sıra məsələlərinə də toxundular və baxışlarının, mövqelərinin tam uyğun gəldiyini vurğuladılar.

Görüşdə hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də müzakirələr aparıldı.

AZƏRBAYCAN – GÜRCÜSTAN DANIŞIQLARI

Prezident sarayı

29 sentyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Zati-aliləri Gürcüstan Prezidenti!
Möhtərəm Eduard Şevardnadze!
Hörmətli qonaqlar!

Hörmətli dostum, Sizi və sizin bütün nümayəndə heyətinə Azərbaycanda salamlayıram. Mənim dəvətimi qəbul etdiyinizə və Azərbaycana rəsmi səfəri artıq həyata keçirdiyinizə görə sizə minnətdaram. Zənnimcə, ölkələrimizin müstəqilliyinin 10-cu ildönümünü qeyd etdiyimiz cari ildə bu səfər xüsusi əhəmiyyət kəsb edir. Mən məmnunluqla deyə bilərəm ki, biz tez-tez görüşürük – hərçənd daha tez-tez görüşmək lazımdır – fikir mübadiləsi aparırıq, bir çox məsələləri müzakirə edirik. Bu da məmnunluq doğurur ki, hökumətlərimizin üzvləri, nazirlərimiz, digər vəzifəli şəxslərimiz arasında yaxşı əlaqələr var və bütün bunları həm Gürcüstan prezidentinin, həm də Azərbaycan prezidentinin siyasəti – dostluğun, qardaşlığın, qarşılıqlı yardımın və qarşılıqlı dəstəyin daha da möhkəmlənməsinə yönəldilmiş siyasəti şərtləndirir.

İndi bizim keçmişdə nə kimi işlər görüldüyündən, dostluğumuzun tarixi köklərindən danışmağımıza lüzum yoxdur, lakin bir şeyi deyəcəyəm – müstəqillik illərində Gürcüstanla Azərbaycan arasında, gürcü və Azərbaycan xalqları arasında münasibətlər daha yaxın, daha səmimi, daha mehriban olmuşdur.

Şübhəsiz ki, siz də, biz də böyük sınaqlardan, keçid dövrünün sınaqlarından keçirik. Biz sizinlə birlikdə bir çox çətinliklərlə, özü də bir sıra hallarda, demək olar, eyni xarakterli çətinliklərlə qarşılaşmışıq. Lakin biz bu cür şəraitdə də 10 il ərzində öz müstəqilliyimizi qoruyub saxlaya, möhkəmləndirə və inkişaf etdirə bilmışik. Hesab edirəm ki, bu proses Gürcüstan üçün də, Azərbaycan üçün də dönməz olmuşdur.

Azərbaycanda biz Gürcüstanla qarşılıqlı münasibətlərin bugünkü səviyyəsini çox yüksək qiymətləndiririk və hesab edirik ki, bu, son hədd deyildir. Həyat yeni məsələlər, yeni problemlər irəli sürür və təbii ki, biz münasibətlərimizin həmişə yüksək səviyyədə olması üçün zamanı qabaqlamalıyıq. Azərbaycanda biz bu istiqamətdə hər şeyi edir və edəcəyik.

Eduard Amvrosiyeviç, bu gün biz sizinlə təkbətək görüşdə əsasən Gürcüstanla Azərbaycan arasında qarşılıqlı münasibətlərə aid məsələlər, regionumuzda vəziyyət barədə fikir mübadiləsi apardıq. Təbii ki, beynəlxalq həyatın bir çox məsələrinə toxunduq və baxışlarımızın, fikirlərimizin, mövqelərimizin tam uyğun gəldiyini bir daha gördük. Məhz bu, mövcud dostluğunuzun və münasibətlərimizin təməlidir.

İqtisadi münasibətlərimizin, siyasi münasibətlərimizin və bütün digər sahələrdə münasibətlərimizin inkişaf etməsi üçün son vaxtlar çox işlər görülmüşdür. Bakı–Supsa neft kəməri, Bakı–Tbilisi–Ceyhan neft kəməri buna misaldır və indi Bakı–Tbilisi–Ərzurum qaz kəməri də artıq gerçekliyə çevrilir. Nümayəndə heyətlərimiz «Şahdəniz» yatağından çıxarılaceq Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqlinə dair hökumətlərarası sazişi və kommersiya sazişini hazırlamaq üçün artıq bir neçə ay ərzində səmərəli, fəal işləmişlər. Bu iş uğurla başa çatdırılmışdır və ona görə də biz bu gün həmin sənədləri imzalaya biləcəyik.

Beləliklə, sazişlərin böyük bir paketi əmələ gəlir. Bu sazişlər indiyədək artıq görülmüş işləri və mövcud olmuş və

mövcud olan əlaqələri tamamlayaraq ölkələrimizi, xalqlarımızı bir çox onilliklər, yüzilliliklər boyu birləşdirəcəkdir.

«Şahdəniz» yatağından çəkiləcək Bakı-Tbilisi-Ərzurum qaz kəməri bizim üçün də, düşünürəm ki, Gürcüstan üçün də böyük əhəmiyyətə malikdir. Təbiidir ki, Türkiyənin də bu qazı almağa ehtiyacı var.

Martin 12-də, mən Türkiyədə, Ankarada rəsmi səfərdə olarkən biz bu cür hökumətlərarası sənədləri imzaladıq. Bundan sonra Gürcüstanla Azərbaycan arasında sənədlərin hazırlanmasına və onların imzalanmasına vaxt lazım oldu. İndi onlar hazırlıdır və bu gün biz imzalayacağıq.

Biz sizinlə bütün məsələlər barədə danışdıq. Bilmirəm, nə haqda danışdığınıza burada qayıtmaga ehtiyac varmı? Ancaq başlıcası budur ki, vaxtilə sizinlə birlikdə Tbilisidə imzaladığımız sazişi əsas tutaraq siz də, mən də dinc Qafqaz mövqelərində qətiyyətlə durmuşuq. Qafqaz öz tarixinin çox mürəkkəb dövrünü yaşayır. Qafqazın, az qala, bütün regionlarında və xüsusiən bizdə, Cənubi Qafqazda olan münaqişələr, təbii ki, ölkələrimizin uğurlu inkişafını çətinləşdirir və gələcək üçün böyük təhlükə törədir. Ona görə də Azərbaycanda biz qəti olaraq belə bir mövqe tutmuşuq ki, bütün münaqişələrin aradan qaldırılması üçün, sülh, mehriban qonşuluq, dostluq münasibətləri yaradılması üçün maksimum tədbirlər görmək lazımdır. Bu isə öz növbəsində, Gürcüstanın da, Azərbaycanın da, Ermənistanın da iqtisadiyyatının inkişafına böyük təkan verə bilər.

Əlbəttə, bizim qarşımızda – həm Azərbaycanın, həm də Gürcüstanın qarşısında böyük çətinliklər durur. Bu gün biz bu barədə danışdıq, lakin əminik ki, biz bu çətinlikləri aradan qaldıra və hər halda, Cənubi Qafqazda sülhə nail olmaq üçün şəraiti təmin edə biləcəyik.

Deyərdim ki, bu sizi də, bizi də narahat edən ən başlıca məsələdir. Mənə elə gəlir ki, bu, təkcə bizim ölkələrimizi deyil, yəqin regionumuzda marağı olan digər ölkələri də narahat edir.

Bu gün biz sizinlə danışdıq ki, Azərbaycan bu başlıca məsələnin həll olunması üçün bütün səylərini davam etdirəcəkdir.

Ölkələrimiz arasında iqtisadi münasibətlər inkişaf edir. İndi hansısa rəqəmlər gətirməyə lüzum yoxdur, çünki bu sizə də məlumdur, bizə də. Bu sahədə TRASEKA programının icra olunmasının, Böyük İpək Yolunun bərpa edilməsinin böyük əhəmiyyəti var. Bu baxımdan Gürcüstan və Azərbaycan, bir tərəfdən, həmin proqramların gərçəkləşdirilməsində çox mühüm yer tuturlar, digər tərəfdən isə, ölkələrimiz tarixi əhəmiyyətə malik olan bu mühüm beynəlxalq xarakterli proqramların əməli surətdə həyata keçirilməsi işində ən fəal iştirak edən ölkələrdir. Həmin proqramların gərçəkləşdirilməsində Gürcüstanla Azərbaycan arasında əməkdaşlıq da uğurla həyata keçirilir və biz bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün bütün işləri görəcəyik, yəni bir çox problemlər mövcuddur ki, biz onları birlikdə həll edirik və həll edəcəyik. Buraya gəldiyinizə görə, səfərinizə görə, görüşümüzə görə, sizinlə təkbətək keçirdiyimiz çox məzmunlu söhbətə görə və yenə birlikdə olduğumuza görə mən Sizə bir daha və yenidən təşəkkür edirəm.

E d u a r d Ş e v a r d n a d z e: Əziz Heydər Əliyeviç, xoş sözlərinizə görə çox sağ olun. Mən təkbətək görüşümüzün təsiri altındayam. Belə düşünürəm ki, dövlətlərimizi narahat edən, hazırda çox fəal inkişaf edən region üçün – Cənub-Şərqi Avropana, Şərqi Avropa üçün aktual olan əslində bütün problemləri nisbətən qısa vaxtda müzakirə edə bildik.

Bu regionda olduqca çox problem yığılıb qalmışdır və artıq neçə illərdir ki, biz Sizinlə birlikdə onların həlli ilə məşğuluq. Həmin problemlərin qəti həllindən danışmaq, görünür, hələ tezdir. Söhbətimiz əsnasında söylədiyimiz fikirlər üçün səciyyəvi olan açıqlığı, mənə dərinliyini xüsusilə qiymətləndirirəm. Dostlarım bilirlər, onlara tez-tez deyirəm ki, mənim nəyəsə ehtiyacım var. Hiss edirəm ki, mən Sizinlə görüşə ehtiyac duyuram. Özü

də bu çox tez-tez baş verir. Biz öz münasibətlərimizi son 30 ildə qurmuşuq. Bu münasibətləri necə istəyirsiniz, eləcə də adlandırın— qardaşlıq, həmkarlar arasında xüsusi qarşılıqlı münasibətlər, yəqin ki, bunların hamısı birlikdədir. Mənim nümayəndə heyətimin üzvləri təsdiq edə bilərlər ki, Gürcüstanda Sizi necə çox sevirlər, Sizə necə böyük hörmət bəsləyirlər. Hami bilir, bizim aramızda elə münasibətlər yaranmışdır ki, onların sayəsində biz bir ölkəyə, digər ölkəyə, bütöv bir regiona aid hər hansı məsələni tam açıqlıq şəraitində ciddi şəkildə, işə dərindən bələdliliklə müzakirə etmək iqtidarındayıq.

Siz məndən azacıq yaşlısınız. Bilmirəm, bu yaxşıdır, yoxsa pis. Mən bunu təsadüfən nəzərə çatdırıram, çünki yadimdadır, Siz məndən üç il əvvəl Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuşdunuz. O vaxt Sizin kimi, mən də cavan idim, Azərbaycanın iqtisadi potensialının yüksəldilməsi uğrunda Əliyevin necə mübarizə apardığını, buna necə müvəffəq olduğunu, bunun bütün İttifaqda necə təqdir edildiyini müşahidə edirdim. Həmin İttifaqda heç də hər şey pis deyildi, mən o dövrdən çox danışmaq istəmirəm, faydalı çox şey vardi. Qoy dostlarım bilsinlər ki, Gürcüstanda da müəyyən dəyişikliklərin həyata keçirilməsinin zəruriliyi haqqında qərar qəbul edildikdə, həllədici söz Heydər Əliyeviç Əliyevin sözü oldu. Gürcüstan barəsində, Gürcüstanın rəhbərləri barəsində nə kimi tədbirlər görülməsi haqqında məsləhətləşmələrə başlandıqda məhz Heydər Əliyeviç risk edərək dedi ki, heç kimi axtarmaq gərək deyil, belə bir insan var, onunla işləmək olar.

Bax, biz elə o vaxtdan bəri birlikdə işləyirik. Aradan çox vaxt ötüb keçmişdir, böyük çətinliklər olmuşdur. Amma mən hesab etmirəm ki, Sovet İttifaqında Sizinlə birlikdə məşğul olduğumuz işlərə görə fəxr etməyə bilmirik. Sovet İttifaqını qoruyub saxlamaq mümkün olmamasında bizim heç bir günahımız yoxdur, görünür, tarixin hökmü belə imiş.

O ki qaldı qalan bütün sahələrə – Sizin hansı sahələrə cavabdeh olduğunuz yadimdadır – hamı bilirdi, bir halda ki, Əliyev işə girişmişdir, deməli, bu iş mənətiqi sonluğunə çatdırılacaqdır. Birgə işimizin bu bəzi cəhətlərini indi nəyə görə xatırlamalı oldum? Ona görə ki, Siz rəhbərliyə gələndə, Azərbaycanda vəziyyət mürəkkəb idi. Gürcüstanda da vəziyyət çox mürəkkəb, çox çətin idi. O, sözün əsl mənasında dağılırdı. Lakin Azərbaycanda da normal qayda-qanun yox idi. Odur ki, çox böyük potensiala malik olan bu böyük, qüdrətli ölkəyə kimin rəhbərlik etməli olduğunu xalq özü müəyyənləşdirdi. Müstəqilliyin ilk çağlarında, müstəqil dövlət qurmaq üçün birgə mübarizəyə, birgə işə yenicə başladığımız vaxtlarda keçirdiyimiz ilk görüşləri xatırlayıram. Biz bu işdə məsləkdaş olduq və mən bununla fəxr edirəm.

Bilirsiniz ki, mən Sizi tez-tez, bəzən də telefonla zəng vurub narahat edirəm, bəzən öz nümayəndəmi ağıllı söz deyəcək və mürəkkəb problemlərin həllində kömək göstərəcək bir insan kimi, məsləhət üçün Sizin yanınızza göndərirəm. Ona görə də mən bizim münasibətlərimizlə, həqiqətən, fəxr edirəm. Belə düşünürəm ki, biz iki müstəqil dövlətin dostluq və qardaşlığının təməlini qoymaqla tarixi iş görürük.

İndi məsələyə daha yaxından yanaşsaq, zənnimcə, gələcək nəsillər Sizin təşəbbüsünüzlə, mənim iştirakımla qəbul edilmiş qərarları xatırlayacaqlar.

H e y d ə r Ə l i y e v: Bizim birgə təşəbbüsümüzlə.

E d u a r d Ş e v a r d n a d z e: Gəlin ədalətli olaq. Bakı – Supsa neft kəməri ilə bağlı məsələnin necə həll edildiyi, nə kimi çətinliklər olduğu xatirimdədir. Onu heç də bütün dövlətlər dəstəkləmirdilər. Mən hətta başqa bir ölkədəki çox köhnə dostumuzla söhbəti də xatırlayıram. O, zəng vurub, o vaxt məruz qaldığım terror aktından sonra məni dağlarda tapmışdı. O, təhlükənin xətasız sovuşması münasibətilə mənə gözaydınligi verdi və məsləhət gördü ki, sizdən çox xahiş

edirəm, neft məsələsinə toxunmayın, Qərb istiqamətini unudun, o, mövcud deyildir.

Cünki ölkəmizin marağı var ki, Xəzər nefti oraya getsin. Bəlkə də indi bu barədə danışmağa dəyməz. Mətbuatdan bu mövzuya incəliklə yanaşlığı xahiş edirəm. Təsəvvür edin ki, bəzi böyük ölkələr Xəzər neftinin Qərb istiqamətində axmaması üçün nə qədər təzyiq və maraq göstərirdilər. Onda mən Heydər Əliyeviçə müraciət etdim. Mən məxsusi olaraq buraya gəldim və ona yeganə bir sual verdim: «Mən əmin ola bilərəmmi ki, Siz bu ideyanı – Qərb istiqamətində neft kəməri çəkilməsini dəstəkləyirsiniz?». Onda Heydər Əliyeviç dedi ki, bu barədə tək siz düşünmürsünüz, mən qəti qərar qəbul etmişəm ki, iki istiqamət – Şimal istiqaməti və çox mühüm Qərb – Bakı–Supsa istiqaməti olacaq, arxayın ol, tam dəstək olacaqdır. Doğrudan da, bu neft kəməri çox qısa vaxtda çəkildi. Əminəm ki, əgər Bakı–Supsa neft kəməri olmasaydı, bəlkə Bakı–Tbilisi–Ceyhan da olmazdı, cünki bu, sınaq addımı idi və göstərməli idi ki, belə bir şəraitdə bu iki dövlət bu cür neft kəmərini çəkməyə qadirdirmi.

Prezident Kuçmanın iştirakı ilə biz Sizinlə birlikdə neft kəmərini necə açdığını xatırlamaya bilmərəm. Onda mərasimdə o da iştirak edirdi, təbii ki, onun da müəyyən mənafeləri var. Lakin bu mənim həyatımda ən fərəhli hadisə idi. Sonra biz artıq Bakı–Tbilisi–Ceyhan neft kəməri ilə bağlı başqa problemlərə yaxınlaşdıq. Az adam inanırdı ki, məhz belə bir koalisiya var – Azərbaycan, Gürcüstan, Türkiyə. Elə bir koalisiya ki, burada biz Amerikanın, bəzi digər dövlətlərin dəstəyini görürdük, Qazaxıstanın dəstəyi hiss edildirdi. Bu koalisiya belə bir saziş hazırlaya və onu parlamentdən keçirə bildi. Bəxtimizdən, bu qərarla müəyyən fikrə gəlmək üçün bizim kifayət qədər siyasi iradəmiz də, istəyimiz də, təcrübəmiz də vardi. İndi bu müqavilə Türkiyədə də, Azərbaycanda da, Gürcüstanda da ratifikasiya olunmuşdur. Belə

düşünürəm ki, artıq bu layihəyə on milyonlarla dollar sərmayə qoyurlar, hələ çox işlər görüləcəkdir. Mənə elə gəlir ki, bu, tarixi bir qərardır.

Üçüncüsü, Sizin dedikləriniz haqqında. Mən yaxşı işlərinə, yaxşı sahmanlanmış təmaslarına görə köməkçilərimizə təşəkkür etmək istəyirəm. Mən qaz kəməri barəsində bir qədər şübhəli əhval-ruhiyyədə idim. Çünkü onlar həmişə məni qorxudub deyirdilər ki, Dünya Bankı bir şey məsləhət görür, biz isə başqa şey edirik və sair. Yادınızdadırса, Sizin nümayəndələriniz mənim yanımda oldular və onlara bildirdim ki, Heydər Əliyeviç necə desə, eləcə də olacaqdır. Qoy Dünya Bankı, Beynəlxalq Valyuta Fondu nə istəyirlər desinlər, Heydər Əliyeviç necə desə, eləcə də olacaqdır. Heydər Əliyeviç isə elə dedi ki, bu, təbii olaraq, Azərbaycana da sərfəlidir, Türkiyəyə də sərfəlidir və Gürcüstana da çox sərfəlidir. Bu gün səhər mən müşavirlərimizin razılığı gəldikləri şərtlərə baxdim. Zənnimcə, bu, ideal sazişdir. Xüsusən də nə nefti, nə də qazi olmayan, təkcə suyu olan Gürcüstan üçün. Deyə bilmərəm ki, biz birdən-birə diqqət mərkəzində olan ölkəyə, hər halda, qovşaq ölkəyə çevrildik. İndi Gürcüstanı funksiyası olan bir ölkə kimi tanıyırlar. Bu funksiya ondan ibarətdir ki, Gürcüstan neft, qaz axınlarını öz ərazisindən keçirməlidir, sonra daha nələrsə meydana gələcəkdir. Sizin fəallığınız, Sizin təşəbbüsünüz sayesində ölkəmiz dirçəldilməkdə olan Büyük İpək Yolunun üstündə qovşaq ölkəyə çevrilir. İpək Yoluna həsr edilmiş birinci konfrans burada, Bakıda keçirildi və mən də buna tərəfdar idim ki, konfrans məhz Bakıda keçirilsin, çünkü bunun üçün Siz hamidən çox iş görmüşdünüz.

İndi heç kim şübhə etmir ki, müasir dövrün bu böyük layihəsinin – mən Böyük İpək Yolunu və onun nəqliyyat qovşağı olan TRASEKA-nı nəzərdə tuturam – böyük gələcəyi var. İndi Çin bu layihəyə çox böyük maraq göstərir. Bu yaxınlarda nümayəndə heyətimiz oraya getmişdi. Onlar hətta

TRASEKA-nın tərkibinə daxil olmaq məsələsini müzakirə edirlər. Yunanistan bu yaxınlarda daxil oldu. Artıq burada 15 Avropa və Asiya dövləti var. Bu isə artıq böyük işdir. Bu layihədə Azərbaycanın rolü coğrafi mövqeyinə görə və şəxsən Sizin rolunuz sayəsində aydınlaşdır. Amma Gürcüstanın belə funksiyaları yox idi. Sizə dediyim kimi, bizim neftimiz yoxdur, qazımız yoxdur, hələ başqa çox şeyimiz yoxdur, insanları dolandırmağa imkanımız yoxdur.

Lakin Gürcüstan öz funksiyasını əldə etdi, indi o, təkcə Azərbaycana deyil, Türkiyəyə də, qazı, nefti Türkiyə, digər ölkələr vasitəsilə almalı olan başqa dövlətlərə də gərəkdir. Bu isə Sizin xidmətinizdir. O, Avropa dövlətlərinə gərəkdir, həzirdə öz gücünü artırmaqdə olan Supsadakı elə həmin terminal da gərəkdir. Bir sözlə, mən bununla nəzərə çatdırmaq istəyirəm ki, biz birlikdə olduqda, aramızda tam qarşılıqlı anlaşılma olduqda – düşünürəm ki, hər halda, bu, ömrünün onunadək mənim həyatımın qanunu olacaq – çox şeyi həll edə bilərik. Artıq həll edilmiş olan nə varsa, bunlar tarixi qərardır. Qoy jurnalistlər yazsınlar ki, həqiqətən tarixi bir qərar qəbul edilmişdir – birinci layihə, ikinci layihə, üçüncü layihə, o cümlədən iki çox mühüm layihə. Bütün bunlar ölkələrimiz üçün, dövlətlərimiz üçün faydalıdır. Bütün bunlarda şəxsən Sizin çox böyük xidmətiniz var. Bu görüşə görə, dəvətə görə, Sizinlə keçirdiyimiz heyrətamız dərəcədə məzmunlu, yaxşı səhbətə görə Sizə təşəkkür etmək istəyirəm. Mənə elə gəlir ki, bugünkü gün tarixə bizi böyük yollarla birləşdirən xüsusi bir gün kimi daxil olacaqdır.

Biz dedik ki, hələ pis yaşayırıq. İki-üç il, bəlkə də, dörd il ötəcək və Azərbaycan çiçəklənən ölkəyə çevriləcəkdir. Elə iki il əvvəl Bakıda olan hər bir kəs görür ki, bu, artıq həmin şəhər deyildir. Əminəm ki, iki-üç ildən sonra Azərbaycan çiçəklənən, zəngin ölkələrlə həqiqətən bir sıradə duracaqdır.

Heydər Əliyeviç, mənə elə gəlir ki, biz bununla mürəkkəb məsələlərin həllinin iqtisadi, maliyyə bünövrəsini qoyuruq. Yادınızdadırımı, biz Sizinlə Tbilisi dinc Qafqaz haqqında bəyannamə imzalamışdım. Bu, boş bir söz deyildi. Biz inanırıq ki, Qafqaz dinc region ola bilər. Lakin Qafqaz yalnız güclü Azərbaycana, güclü Gürcüstana arxalanaraq dinc, güclü ola bilər. Qoy o biri qonşular da güclü olsunlar. Bu bizim dayağıımızdır, həqiqətən çiçəklənən, dinc dövlətlər olmağımızın əsasıdır.

Mən bir-iki kəlmə də demək istəyirəm ki, maliyyələşdirmədə, planlaşdırılarda iştirak etmiş böyük şirkətlər xoş sözlərlə xatırlanmağa, şübhəsiz, layiqdirler. Bu planların gerçəkləşdirilməsində fəal iştirak etmiş konsorsiumları da xatırlamaq lazımdır. Bir sözlə, bu illər ərzində görülmüş yaxın və uzaq olan, başqa ölkələrdə yaşayan dostların hamısına təşəkkür etmək istəyirəm.

Sizi bu tarixi danışqların başa çatması münasibətilə təbrik edirəm, bütün dostları, nümayəndə heyətimin bütün üzvlərini təbrik edirəm. Ölkəmi-Gürcüstanı da təbrik edirəm, ona görə ki, bir müddətdən sonra biz sizdən qaz alacağıq. Doğrudur, nəsə ödəyəcəyik, bunsuz olmur, lakin bu bizim üçün təkcə iqtisadi müstəqilliyin deyil, həm də siyasi müstəqilliyin əsasıdır.

Daha bir həssas məsələ. Deyirlər ki, Azərbaycan və Gürcüstan Rusiyadan üz çevirmişlər. Düşünürəm ki, bu, doğru deyildir. Sadəcə olaraq, insanlar hər şeyə bəsit şəkildə yanaşırlar. Təbiidir ki, neft ehtiyatlarına malik dövlətlər daha çox gəlir götürmək üçün ən ucuz, qısa yollar axtarırlar. O ki qaldı Gürcüstana, dediyim kimi, bizdə neft yoxdur, biz Rusiyadan qaz alırıq və alacağıq, Rusiyadan siz də qaz alırsınız. Zənnimcə, biz bütün bu böyük layihələr haqqında böyük enerji şəbəkəsi kimi danışa bilərik. Bu şəbəkə Cənub-Şərqi Avropada, deyək ki, Qara dənizi, Xəzər dənizini, digər bitişik dövlətləri əhatə edir. Yoxsa, Rusiya bütün bunlarda iştirak

etməyəcəkdir? Təbii ki, Rusiya aparıcı ölkə olacaqdır. Biz bunu bilirik, bunu tamamilə normal hal hesab edirik. Əgər indi nə isə gərəyincə alınmırsa, biz buna görə dərindən narahat oluruq. Düşünürəm ki, bu, keçib gedəcəkdir. Biz bu böyük sistemi birlikdə quracağıq.

Sağ olun.

AZƏRBAYCAN – GÜRCÜSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİ

*İki ölkənin geniş tərkibdə mümayəndə heyətləri arasında
damışqlar başa çatdıqdan sonra Azərbaycan–Gürcüstan sənədlərinin imzalanma mərasimi oldu.*

Cənubi Qafqaz boru kəməri sistemi vasitəsilə təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və onların hüdudlarından kənardı tranziti, nəqli və satışı haqqında Azərbaycan Respublikası ilə Gürcüstan arasında sazişi Gürcüstan hökuməti adından Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Georgi Çanturiya, Azərbaycan Respublikası hökuməti adından Yanacaq və Energetika naziri Məcid Kərimov imzaladılar.

Sonra həmin sənədi – Cənubi Qafqaz boru kəməri sistemi vasitəsilə təbii qazın Azərbaycan Respublikası və Gürcüstan ərazilərində və onların hüdudlarından kənardı tranziti, nəqli və satışı haqqında Azərbaycan Respublikası ilə Gürcüstan arasında sazişi Gürcüstan prezidenti Eduard Şevardnadze və Azərbaycan prezidenti Heydər Əliyev imzaladılar.

SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN BİRGƏ MƏTBUAT KONFRANSI VƏ BÖYANATLA ÇIXIŞLARI

Prezident sarayı

29 sentyabr 2001-ci il

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BÖYANATI

Hörmətli prezident cənab Eduard Şevardnadze!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Biz Gürcüstan prezidenti zati-alıləri cənab Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinə yekun vuran sənədləri imzaladıq. Bu gün biz səmərəli görüş keçirdik. Gürcüstan prezidenti ilə Azərbaycan prezidenti arasında təkbətək görüş oldu. Gürcüstanın və Azərbaycanın nümayəndə heyətləri arasında görüşlər və danışqlar oldu. Onların hamısı dostluq, qarşılıqlı anlaşma ruhunda, qardaşlıq şəraitində keçmişdir. Bu sənədlər çox böyük əhəmiyyətə malikdir.

Cənubi Qafqaz qaz kəməri haqqında, yəni «Şahdəniz» ya- tağından çıxarılaçaq Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə nəqli haqqında, daha doğrusu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sənəd Azərbaycanın 1994-cü

ildən başlayaraq Gürcüstan və Türkiyə ilə birlikdə həyata keçirdiyi neft strategiyasının, neft doktrinasının mühüm tərkib hissəsidir. Təbiidir ki, Azərbaycanın bu neft strategiyasının əsasını 1994-cü ilin sentyabrında Azərbaycanın neft şirkəti ilə Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Norveçin, Rusyanın və digər ölkələrin ən iri neft şirkətləri arasında imzalanmış «Əsrin müqaviləsi» təşkil edir.

Əlbəttə, birinci müqavilə imzalandıqdan sonra vəzifə onu həyata keçirməkdən ibarət idi. Lakin biz onu həyata keçirməklə yanaşı, şübhəsiz, xarici şirkətlərin və Azərbaycan Dövlət Neft Şirkətinin birləşməsindən ibarət idik. Ona görə də hələ o vaxt biz neftin ixracının müxtəlif variantlarını nəzərdən keçirirdik. İndi, müəyyən vaxt ötəndən sonra belə hesab edirəm ki, biz çox düzgün yol tutmuşduq. Neftin nəqlinin Şimal marşrutu adlandırılaraq Bakı–Novorossiysk boru kəməri, Qərb neft kəməri – Bakı–Supsa neft kəməri bu gün artıq reallığa çevrilmişdir. Əlbəttə, əsas niyyəti – Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsinin gerçəkləşdirmək üçün qarşıda böyük iş dururdu.

Bunların hamısı artıq arxada qalmışdır. Biz bu vəzifələri yerinə yetirdik, özü də uğurla yerinə yetirdik. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin və Azərbaycan Dövlət Neft Şirkətinin birləşməsindən ibarət idik. 1997-ci ildə ilkin neft çıxarılmağa başlandı, noyabrda biz bunu böyük bir hadisə kimi qeyd etdik, yeri gəlmışkən, yenə də dostlarımıza birlilikdə. Bu mərasimdə dostumuz prezident Eduard Şevardnadze də iştirak edirdi. Bakı–Supsa neft kəmərini çəkdik. 1999-cu ilin aprelində bu neft kəmərinin açılışını təntənə ilə qeyd etdik. Artıq bu günlərdə Xəzər dənizinin Azərbaycan sektorundakı «Çıraq» yağından 16 milyon tona qədər neft çıxarılmışdır. Bu neftin 14 milyon tonundan çoxu Bakı–Supsa neft kəməri ilə ixrac olunmuşdur.

Biz Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri programının gerçəkləşdirilməsi məsələsi ilə bir çox illər ərzində məşğul olduq və bunu edə bildik. 1998-ci ildə Ankara bəyannaməsinə, 1999-cu ildə isə İstanbulda son sazişi imzaladıq. Sonra Azərbaycanla Türkiyə və Azərbaycanla Gürcüstan arasında sazişin imzalanmasına çalışmaq lazımlı gəldi. Bu da edildi. İndi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisində dair layihə əməli surətdə həyata keçirilir.

Lakin biz daha da irəli gedirik. Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» sahəsində çox böyük qaz yatağı kəşf etmişik.

İlkin hesablamalarına görə, onun ehtiyatları 1 trilyon kub-metrdir. Təbii ki, yenə də qarşıya qazın ixracı məsələsi çıxdı. Lakin bizim əvvəlki xəttimiz davam edir. Biz qazı Türkiyəyə Gürcüstan vasitəsilə ixrac etməyi qərara aldıq. Biz bunun üzərində xeyli işlədik və bu gün o işi başa çatdırıldıq. Yəni, qaz kəmərinin şərtləri haqqında danışıqlar apardıq. Qazın Türkiyəyə Gürcüstan vasitəsilə göndərilməsi haqqında martın 12-də Ankarada Türkiyə hökuməti ilə Azərbaycan arasında saziş imzalandı.

Bundan sonra Gürcüstanla Azərbaycan arasında iş davam etdirildi. Deməliyəm ki, bu çox çətin iş idi. Lakin Gürcüstan və Azərbaycan nümayəndələri bu sazişin hazırlanması ilə, məncə, gərgin və layiqincə məşğul oldular. Saziş hazırlandı və bu gün biz onu imzaladıq.

Cəsarətlə deyə bilərəm ki, bu, tarixi əhəmiyyətli hadisədir. Bu hadisənin ölkələrimiz üçün böyük əhəmiyyəti var. Cənubi Qafqaz üçün əhəmiyyəti var. Avropa regionu üçün də əhəmiyyəti var. Ölkələrimizin Qərb ölkələri ilə iqtisadi integrasiyası baxımından əhəmiyyəti var.

İndi, mətbuat konfransında təfərrüata xüsusi olaraq varmağa lüzum yoxdur. Lakin, hər halda, demək olar ki, Azərbaycanın neft strategiyası uğurla həyata keçirilir – hərçənd

biz bu yolda çox çətinliklərlə, maneələrlə qarşılaştıq – Türkiyə, Gürcüstan və Azərbaycan arasında üç iri saziş imzalanmışdır və programımızın artıq bir hissəsi gerçəkləşdirilir.

Heç bir şübhə yoxdur ki, Bakı–Tbilisi–Ceyhan neft kəməri də, Bakı–Tbilisi–Ərzurum qaz kəməri də müəyyən edilmiş müddətdə uğurla çəkiləcək və Xəzər dənizindən, Azərbaycan-dan neft, qaz Gürcüstan vasitəsilə Türkiyəyə və oradan digər ölkələrə axacaqdır. Təbii ki, Gürcüstanın da bu çox qiymətli ehtiyatlardan istifadə etmək hüququ var.

Eduard Amvrosiyeviç, bu yeni mühüm tarixi addım və qazandığımız uğurlar münasibətilə mən Sizi təbrik edirəm, qonaqlarımızı təbrik edirəm, Azərbaycanın bütün vətəndaşlarını təbrik edirəm. Əminəm ki, biz bundan sonra da inamlı irəliləyəcək və yeni uğurlara nail olacaqıq. Bu programların ölkələrmiz üçün çox böyük iqtisadi əhəmiyyəti var. Onlar eyni zamanda son dərəcə böyük siyasi əhəmiyyətə malikdir. Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında six integrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitliyə və sülhə mühüm təminatdır.

Biz bütün bunlara son dərəcə böyük əhəmiyyət verir və inanırıq ki, gördüyüümüz bütün işlərin iqtisadi və siyasi nəticələri ölkələrimizin iqtisadiyyatını möhkəmlədəcək, regionumuzda sabitliyi, təhlükəsizliyi, sülhü təmin edəcək və bizi Avropa Birliyinə, qabaqcıl, demokratik Dünya Birliyinə getdikcə daha da yaxınlaşdıracaqdır.

Şadəm ki, Gürcüstan prezidenti, dostum Eduard Şevardnadzenin bir çox əvvəlki səfərləri kimi, bu səfəri də belə mühüm tarixi hadisələrlə əlamətdardır. Mənə elə gəlir ki, biz Gürcüstanla Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi binasının möhkəmlənməsinə hər dəfə yeni bir davamlı daş qoyuruq.

Bir daha təbrik edirəm və bu gün imzalanmış sazişin uğurla həyata keçirilməsini arzulayıram.

Çox sağ olun.

GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN BƏYANATI

Sizi ürəkdən salamlamaq istəyirəm. Heydər Əliyeviç, dövlətlərimizin və xalqlarımızın həyatındakı bu böyük hadisə münasibətilə mən Sizi şəxsən təbrik edirəm. Sözün düzü, adamın inanlığı gəlmir ki, hər şey başa çatmışdır. Hər üç layihə – Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan layihələri, hətta deyərdim, dünya miqyaslı sonuncu ən iri «Şahdəniz» – Gürcüstan–Türkiyə layihəsi – artıq razılaşdırılmış və bu sazişlər imzalanmışdır.

Mən sizi bu böyük hadisələr münasibətilə təbrik edirəm. Dədim ki, adamın inanlığı gəlmir. Ona görə inanlığı gəlmir ki, – mən bunu bu gün təkbətək görüşdə Heydər Əliyeviçə dedim – yadımdadır, biz bu layihələrə, bu layihələrin həyata keçirilməsinin perspektivlərinə dair diskussiyaya yeddi il əvvəl başlamışdıq. O vaxt özümüz də əmin deyildik ki, bu böyük, çox mühüm təşəbbüsleri məntiqi sonluğa çatdırmaq olar. Hərçənd Heydər Əliyeviçin əvvəllər də, hətta Sovet İttifaqı dövründə Xəzər dənizində böyük neft olmasına əminliyi mənə qüvvət verirdi. Mən onun qurultaylarda, plenumlarda və digər yerlərdə dəfələrlə etdiyi çıxışları xatırlayıram. O, məsələyə dərindən bələdliklə sübut edirdi ki, Xəzərdə böyük neft var.

Yaxşı ki, onda işə başlamadılar, yoxsa neftin həcmi azaldı. Məsələ ondadır ki, bu layihələrin hazırlanmasında, həyata keçirilməsində, tərəfdaşlar tapılmasında Heydər Əliyeviçin xüsusi xidməti var. Yeri gəlmışkən, mən hamını – bütün sərmayəçiləri, bu ideyanı dəstəkləyən bütün dövlətlərin nümayəndələrini, o cümlədən həmin dövlətlərin burada olan nümayəndələrini salamlayıram.

Prezident başda olmaqla, ABŞ nümayəndə heyətinin çox iş gördüyüünü deməyə bilmərəm. İstanbul sazişində ABŞ prezidentinin imzasının olması çox şey deyir. Bunu ona görə deyirəm ki, Amerika Birleşmiş Ştatlarında baş vermiş faciə ilə əlaqədar bu ölkəyə bir daha dərin hüznələ başsağlığı vermək istəyirəm. Bu faciə amerikalılar kimi, bizim üçün də ağırdır.

Bilirəm ki, bu layihələrin işlənib hazırlanmasında müxtəlif dövlətlərin və Qərbi Avropanın, Rusyanın nümayəndələri, digər dövlətlərin də ən iri neft birlikləri fəal iştirak etmişlər. Mən onların hamısını alqışlayıram və onlara ürəkdən təşəkkür etmək istəyirəm. Yeri gəlmışkən, Xəzər nefti üçün, Xəzər qazı üçün Qərb istiqamətinin ən əlverişli, ən kəsə, ən etibarlı olduğu 110 il bundan əvvəl deyilmişdir. Bunu çox məşhur alim Lüdviq Nobel 110 il bundan əvvəl söyləmişdir. Bir baxın, başlıca dəlil: əvvəla, bu, ən kəsə yoldur, ikincisi, bu iki ölkə, xalq arasında tarixdə heç vaxt xoşagəlməz hallar olmayıbdır, toqquşmalar olmayıbdır. Odur ki, bu neft kəmərinin sabitliyi təmin ediləcəkdir.

Bakı-Supsa neft kəmərini çəkərək apardığımız birinci eksperiment göstərir ki, bu cür proqnozlar vermiş sələflərimiz haqlı imişlər. Mən Heydər Əliyeviçlə görüşdə dedim ki, çox maraqlı bir sistem tədricən, addımباaddım özünü bürüzə verir. Bu, Cənub-Şərqi Avropanın enerji sistemidir. Mən ilk növbədə, Qara dəniz ətrafında, Xəzər dənizi ətrafında yerləşən ölkələri, təbii olaraq, Rusyanı, Ukraynanı və başqa dövlətləri nəzərdə tuturam. Bu layihədən, daha doğrusu, bu ideyadan artıq çoxları danışır. Zənnimcə, əgər bu ideyanı gerçəkləşdirmək mümkün olsa – mənə elə gəlir ki, mümkün olacaq, çünkü bunda Avropa Birliyinin marağı var, digər Avropa strukturlarının, dünya miqyaslı dövlətlərin marağı var – onda bu, son illər istiqlaliyyət qazanmış bütün dövlətlərin müstəqilliyi, o cümlədən siyasi müstəqilliyi üçün ən etibarlı təminata çevriləcəkdir.

Bilirəm ki, indi Heydər Əliyeviçi və məni Tbilisidə dirləyirlər və ya dirləyəcəklər. Yeri gəlmışkən, gürcülərin bir çoxu bu layihələrin həyata keçiriləcəyinə inanmırıldı. Elə indi də çoxları soruşur ki, bütün bunlar bizə nə verir? Mən onlara demək istəyirəm ki, Heydər Əliyeviç Əliyev Bakı-Tbilisi-Ceyhan layihəsinin baş tutması üçün hər şeyi etmişdir. Yadınızdadırsa, orada mürəkkəb bir məsələ vardı. Bilmirəm, indi bu barədə danışmaq lazımdır, ya yox. Bəli, ən mürəkkəb bir məsələ vardı. Heydər Əliyeviç Gürcüstanın xeyrinə, bəlkə də hətta özünün ziyanına olan qərar qəbul etdi.

Lakin Heydər Əliyeviç bilir. Əgər vətəninlə iqtisadi, siyasi, mədəni tellərlə bağlı olan ölkə səninlə qonşudursa, bu ölkə yaşayırsa və qazla, neftlə yaxşı təmin edilibsə, deməli, o, etibarlı qonşudur və bununla da Azərbaycanın təhlükəsizliyi təmin edilir. Bax, biz iki prezident dövlətlərimizin təhlükəsizliyini təmin etməkdə bizim nəslin vəzifəsini belə başa düşürük.

Tbilisililərə, Tbilisi və Azərbaycan sakinlərinə onu da demək istəyirəm ki, təbii olaraq, bu layihələr dərhal, günü bügün səmərə vermir. Bəlkə də Azərbaycan artıq hiss edir, çünki burada neft, qaz var. Amma Gürcüstan hələ bir qədər dözməlidir.

H e y d ə r Ə l i y e v: Gürcüstan Bakı-Supsa neft kəmərindən fayda götürür.

E d u a r d Ş e v a r d n a d z e: Amma oradan bizə neft vermirlər.

H e y d ə r Ə l i y e v: Neft verməsələr də, pul verirlər.

E d u a r d Ş e v a r d n a d z e: Neftin iyi gəlir. Lakin təxminən iki ildən sonra, zənnimcə, «Şahdəniz» də, Bakı-Tbilisi-Ceyhan da işə düşəcəkdir. Heydər Əliyeviçin dəstəyi sayəsində Gürcüstanı nəinki tranzit ölkə kimi, həm də qaz istehlak edən ölkə kimi tanımışlar. Yəni bizim istehlak etmək,

satın almaq – təbii ki, əsl qiymətinə – ölkənin enerji təhlükəsizliyini təmin etmək hüququmuz var.

Mənə elə gəlir ki, burada, Bakıda, Heydər Əliyeviç Əliyevin məruzə etdiyi böyük beynəlxalq konfransda irəli sürülmüş ideyalar həyata keçirilir və hələlik əlimiz çatmayan ideyalar da bir müddətdən sonra gerçəkləşdiriləcəkdir.

Mən sizi bütün bu hadisələr münasibətlə təbrik etmək istəyirəm. Biz xoşbəxt xalqıq, ona görə yox ki, zəngin yaşayırıq, ona görə ki, bizim gələcəyimiz var. Ona görə ki, bizim böyük ehtiyatlarımız var. Ona görə ki, bizim aramızda, Gürçüstanla Azərbaycan arasında xüsusü münasibətlər var. Müasir dildə strateji münasibətlər deyirlər. Həm də qardaşlıq münasibətləri demək olar və bu, həqiqətən belədir.

İndi mən bir məqamı xatırlamaq istəyirəm. Bu, ola bilsin çox da mühüm deyil, amma mənim üçün çox əhəmiyyətlidir. İstanbulda Bakı-Ceyhan neft kəmərinin inşasına dair layihə haqqında saziş imzalayarkən Heydər Əliyeviç diqqət yetirdi ki, orada Bakı-Ceyhan yazılmışdı. Buna görə də o soruşdu, bəs Tbilisi hanı, Gürcüstan nə üçün yoxdur, Tbilisi nə üçün göstərilməyibdir? Birdən bütün prezidentlər təəccübənləndilər, doğrudan da, Tbilisi nə üçün göstərilməyibdir. Artıq bundan sonra bu xəritədə Tbilisi daim göstərilir və həmişə göstəriləcəkdir.

Bu illər ərzində görülmüş bütün işlərə görə, dostluğumuza görə, qardaşlığımıza görə, müstəqilliyimizin möhkəmlənməsinə görə, Heydər Əliyeviçlə imzaladığımız ideyanın – dinc Qafqaz ideyasının həyata keçirilməsinə görə, bütün bunlara görə Heydər Əliyeviçə ürəkdən təşəkkür etmək, sizin hamınıza təşəkkür etmək və bugünkü tarixi gün münasibətlə təbrik etmək istəyirəm.

Çox sağ olun.

* * *

S u a l: Bu gün siz mühüm sənədlər imzaladınız. Mənim sualım hər iki prezidentədir. İndi terrorizm məsələsinin dün-

yada aktual olduğu, habelə Gürcüstanın və Azərbaycanın terrorçulara havadarlıqda təqsirləndirildiyi nəzərə alınaraq, bu beynəlxalq qaz kəmərinin təhlükəsizliyi necə təmin ediləcəkdir?

H e y d ə r Ə l i y e v: Bizim Cənubi Qafqazda hərbi münaqişələr olduğu və bu hərbi münaqişələrdən Gürcüstanın da, Azərbaycanın da əziyyət çəkdiyi nəzərə alınaraq, bu kəmərlərin təhlükəsizliyinin təmin edilməsi maksimum tədbirlər görməyimizi tələb edir. Çünkü onlar artıq, sadəcə olaraq, hər ayrı-ayrı ölkələrin deyil, bütün Dünya Birliyinin sərvətinə ćevrilir. Bu çox böyük, çətin vəzifədir. Lakin hesab edirəm ki, əgər biz indiyədək qarşımızda duran vəzifələrin öhdəsindən gəlmışksə, deməli, bu vəzifələrin də öhdəsindən gələcəyik. O ki qaldı Azərbaycanın və Gürcüstanın terrorizmdə təqsirləndirilməsinə, görünür, ümumiyyətlə, özləri terrorizmlə məşğul olan adamlar bizi bunda günahlandırırlar. Bütün bu illər ərzində Gürcüstan və Azərbaycan elə terrorizmdən əziyyət çəkirler. Əvvəla, bu, abxaz münaqişəsi ilə əlaqədar Gürcüstan'a qarşı həyata keçirilən terrorizmdir. İkincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycana qarşı həyata keçirilən terrorizmdir. Üçüncüüsü isə, prezidentlərin özləri – Gürcüstan prezidenti də, Azərbaycan prezidenti də dəfələrlə terrorizm obyekti olmuşlar, amma Allaha şükür ki, sağ qalmışlar. Terrorçular bizi məhv etməyə müvəffəq olmadılar. Ona görə də mən bu fikirləri qəti şəkildə rədd edir və bəyan edirəm ki, Azərbaycan həmişə terrorizmin əleyhinə, separatizmin əleyhinə, ekstremizmin əleyhinə, dini fanatizmin əleyhinə olmuşdur, bu mövqelərdə durur və duracaqdır. Odur ki, bizə, bir növ, böhtan və iftira atmağa çalışanlar, zənnimcə, özlərinin bununla necə məşğul olduqları barədə düşünməlidirlər.

Eduard Amvrosiyeviç, buyurun.

E d u a r d Ş e v a r d n a d z e: Mənə elə gəlir ki, Heydər Əliyeviçin dediklərinə nə isə əlavə etməyə ehtiyac yoxdur. Ca-

vab indiki vəziyyətə tam mənada uyğundur. Yalnız onu əlavə edirəm ki, biz – mən bütün Dünya Birliyini nəzərdə tuturam – terrorizmə qalib gəlməliyik. Hazırda aparıcı ölkələrdə, habelə bütün tərəqqipərvər bəşəriyyətdə məhz bu cür əhval-ruhiyyə hökm sürür. Bir problem var, Heydər Əliyeviç onun haqqında danışdı: terrorizmin, necə deyərlər, birbaşa məhv edilməsi müvəqqəti haldır. Onun kökünü kəsmək lazımdır. Bu, davar-kar separatizm, davakar millətçilikdir və öz təcrübəmizdən bildiyimiz kimi, bu kökləri kəsmədən terrorizmin öhdəsindən gəlmək çox çətindir. Neft kəmərlərinin təhlükəsizliyini isə təmin etmək lazımdır.

S u a l: Mən gürcü həmkarımın sualını tamamlamaq istəyirəm. Siz terrorizmə qarşı mübarizədə Azərbaycan və Gür-cüstanın səylərinin MDB çərçivəsində birləşdirilməsinə necə baxırsınız? Sual hər iki prezidentədir. Sağ olun.

E d u a r d Ş e v a r d n a d z e: Məsələn, mən belə düşünürəm ki, terrorizmə qarşı mübarizədə bütün təşkilatların, dövlətlərin bütün forma və birliliklərinin, o cümlədən MDB-nin imkanlarından istifadə edilməlidir. Biz MDB çərçivəsində də əməkdaşlığın əleyhinə deyilik.

H e y d ə r Ə l i y e v: Mən prezident Şevardnadze ilə razıyam və hesab edirəm ki, terrorizmlə mübarizə məsələlərində bu cür bölgü ola bilməz. Terrorizmlə mübarizə bütün Dünya Birliyinin vəzifəsidir. Xüsusən sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında, Nyu-York və Vaşinqtonda baş vermiş terror aktı – tarixdə görünməmiş terror aktı bütün xalqlara deyir ki, bu hadisə hansı birliyə, hansı ittifaqa aidliyindən asılı olmayıaraq, hər ölkə üçün, hər bir xalq üçün təhlükə törədir və ona görə də əgər bu gün kimsə terrorizmlə hələ üzləşməyibsə və buna diqqət yetirmirsə, düşünürsə ki, qoy bununla başqa ölkə özü məşğul olsun, o, səhvə yol verir. Hesab edirəm ki, biz bütün səylərimizi birləşdirməliyik və

hamını hansısa ittifaqlara, hansısa ölkələrə bölməyə lüzum yoxdur. Biz hamımız terrorizmə qarşı mübarizə aparmalıyıq.

S u a l: Cənab prezidentlər! Məlumdur ki, bu layihənin, «Şahdəniz» layihəsinin çoxlu əleyhdarı olmuşdur və onun həyata keçiriləcəyinə çoxlu şəkk-şübhə vardı. İndi tam inamlı demək olarmı ki, «Şahdəniz» layihəsinə heç nə təhlükə törətmir, habelə Cənubi Qafqazda gedən müsbət prosesi Amerika Bir-ləşmiş Ştatlarının dəstəkləməsi nəzərə alınmaqla, Gürcüstan-Azərbaycan münasibətləri necə inkişaf etməlidir? **Sağ olun.**

H e y d ə r Ə l i y e v: Bilirsinizmi, mümkün ola biləcək, lakin öncədən bilməyən hadisələrə qarşı tam təminat ola bilməz. Təəssüf, indi dünya elə bir vəziyyətdədir ki, hazırda elə hadisələr baş verir ki, bir neçə il bundan əvvəl onları, ümumiyyətlə, təsəvvür etmək, ağıla gətirmək olmazdı. Ona görə də indi biz bu baxımdan, necə deyərlər, arxayı ola bilmərik. Biz çox mürəkkəb şəraitdə, dünyada qarşılurma-nın, iqtisadi və başqa raqabətin getdiyi bir şəraitdə iş görü-rük. Əslinə qalsa, biz layihələri – «Əsrin müqaviləsi»ni də, Bakı-Supsanı da, Bakı-Novorossiyskini də, nəhayət, Bakı-Ceyhan, Tbilisi-Ceyhanı da həyata keçirərkən böyük çətinliklərlə üzləşdik. İndi isə Bakı-Tbilisi-Türkiyə qaz kəməri bu çətinliklərlə bağlıdır. Ona görə də biz hər şeyə hazır olma-liyiq. Nəzərə alsaq ki, ötən yeddi ildə biz bütün bu maneələri və çətinlikləri, hər halda, dəf edə bilmışik, deməli, daha böyük təcrübə toplamışıq, mətinləşmişik, ayaq üstündə daha möhkəm durmuşuq. Ona görə də biz, zənnimcə, hər şeyi dəf edəcək və Bakı-Tbilisi-Türkiyə qaz kəməri də gerçəkləş-diriləcək və 2004-cü ildə bu boru kəməri ilə qaz nəql oluna-caqdır.

S u a l: Cənab Şevardnadze, siz indicə dediniz ki, Gürcüstan-la Azərbaycan arasında xüsusi münasibətlər var. Amma son vaxtlar Azərbaycanın kütləvi informasiya vasitələrində belə bir mövzunu ciddi-cəhdələ şışirdirlər ki, guya Gürcüstanda azərbay-

canlıları sixışdırırlar, orada Azərbaycan məktəbləri ilə, elektrik enerjisi təchizatı ilə bağlı problemlər var. Bu, Gürcüstanın dövlət siyasetidir, yoxsa ayrı-ayrı xoşagelməz hallardır? Sağ olun.

H e y d ə r Ə l i y e v: Eduard Amvrosiyeviçə kömək etmək üçün deyim ki, bizdə belə ciddi məlumatlar yoxdur.

E d u a r d Ş e v a r d n a d z e: Hər şey normaldır.

**EDUARD ŞEVARDNADZENİN RESPUBLİKA
İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ
GÖRÜŞÜNDƏ VƏ AZƏRBAYCAN PREZİDENTİ
HEYDƏR ƏLİYEVƏ GÜRCÜSTANIN
ALI MÜKAFATININ – «QIZIL RUNO»
ORDENİNİN TƏQDİM EDİLMƏSİ
MƏRASİMİNDƏ NİTQ***

Prezident sarayı

29 sentyabr 2001-ci il

Zati-aliləri Gürcüstan prezidenti cənab Eduard Şevardnadze!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!

Gürcüstan prezidenti Eduard Şevardnadze mənim dəvətimlə bu gün Azərbaycanda rəsmi səfərdədir. Bu il Gürcüstan və Azərbaycanın özlərinin müstəqilliyinin 10-cu ildönümünü qeyd etməsi nəzərə alınarsa, səfərin böyük əhəmiyyəti var. Gürcüstanla Azərbaycan arasında tarixən sıx dostluq münasibətləri mövcuddur. Biz tarixin bütün mərhələlərində birlikdə olmuşuq və ölkələrimiz elə indi də, amma artıq tamamilə yeni şəraitdə – müstəqilliyinə qovuşaraq bu ənənələri davam etdirəcəkdir. Biz tarixdən danışarkən əcdadlarımız haqqında çoxlu səmimi sözlər deyə bilərik, lakin hazırda Gürcüstanla Azərbaycan, müstəqil dövlətlər arasında olan belə müna-

* Mərasimdə Gürcüstan prezidenti Eduard Şevardnadze geniş nitq söylədi və Azərbaycan dövlətinin başçısı Heydər Əliyevə Gürcüstanın ali dövlət mükafatı olan «Qızıl runo» ordenini, habelə gürcü rəssamının əsərini təqdim etdi.

sibətlərə heç zaman malik olmamışıq. Ona görə də biz müstəqilliyimizi, azadlığınıızı çox qiymətləndiririk, əsrlər boyu qonşu olan Gürcüstan və Azərbaycanın mehriban qonşular ki-mi həmişə dostluq və həmrəylik şəraitində yaşamasını çox qiymətləndiririk. Bu münasibətlər müstəqillik şəraitində yeni xarakter almış, yeni məzmun kəsb etmişdir.

Bu gün biz prezident Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfərinin sonunda buraya Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşmək üçün toplaşmışıq. Bunun böyük əhəmiyyəti var, çünki hər bir belə görüş münasibətlərimizi daha da möhkəmləndirir və inkişaf etdirir. Bu görüş Azərbay-can ictimaiyyəti nümayəndələrinin hörmətli qonağımız, mənim əziz dostum Eduard Şevardnadze ilə görüşüdür.

Əziz Eduard Şevardnadze, mən sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram. Sizə bir daha təşəkkürümüzü bildirirəm ki, mənim dəvətimi qəbul etdiniz, Azərbaycana gəldiniz və xalqımız bu hadisədə dostluq münasibətlərimizin yeni təza-hürlərini görür. Bu gün biz böyük səmərəli iş apardıq, görüşlər, söhbətlər oldu. Prezident Şevardnadze ilə mənim aramda olmuş təkbətək söhbət çox böyük əhəmiyyətə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə aid bir çox məsələlər barəsində fikir mübadiləsi apardıq. Regionumuzda vəziyyət haqqında, düynada gedən proseslər haqqında fikir mübadiləsi apardıq, baxışlarımızın və mövqelərimizin tam uyğun gəldiyini aşkara çıxardıq və təbii ki, münasibətlərimizin daha da möhkəmləndirilməsi və inkişafi yollarını müəyyənləşdirdik. Bunu çox yüksək qiymətləndirirəm ki, prezident Şevardnadze ilə mənim aramda six münasibətlər və dostluq münasibətləri yaranmışdır. Bu münasibətlərin böyük, təxminən 35 illik tarixi var, lakin onlar həm Gürcüstan, həm də Azərbaycan müstəqil dövlətlər olduqdan sonra xüsusi əhəmiyyət kəsb etmişdir. Bu cür tarixi olan, bir çox sınaqlardan keçən dostluq, təbii ki, müstəqillik şəraitində Gürcüs-

tan və Azərbaycan prezidentlərinin dostluğunun möhkəm əsası, təminatıdır. Ona görə də prezident Şevardnadzenin Azərbaycana hər bir gəlişi bizim üçün mühüm tarixi hadisə, xalqlarımız və ölkələrimiz arasında getdikcə möhkəmlənən dostluğunu hər dəfə nümayiş etdirən hadisədir. Bu dostluğun möhkəmlənməsi ona görə xüsusilə zəruridir ki, regionumuzda vəziyyət qeyri-sabit, narahat olaraq qalır, Azərbaycan və Gürcüstanın həyatına, iqtisadiyyatına böyük ziyan vuran hərbi münaqişələr mövcuddur.

Gürcüstanla Azərbaycan arasında, iki prezident arasında mövcud olan münasibətlər, bax, belə bir şəraitdə xüsusi əhəmiyyət kəsb edir, xalqların, qonşuların dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşaya bilməsinə nümunədir.

Bu gün biz çox mühüm daha bir sənəd – «Şahdəniz» yatağından çıxarılacəq Azərbaycan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə nəqli haqqında saziş imzaladıq. Biz son vaxtlar həmin sənəd üzərində işləmişik, qədərincə səmərəli, qədərincə diqqətlə işləmişik və bu iş ona gətirib çıxardı ki, sazişi imzalamaq imkanı qazandıq. Bu sənədin Gürcüstan üçün də, Azərbaycan üçün də eyni dərəcədə iqtisadi əhəmiyyəti var. O, Gürcüstana da, Azərbaycana da fayda gətirəcəkdir. Bu hadisə müstəsna əhəmiyyətə malikdir.

Biz birgə siyasi bəyanat imzaladıq və bu sənəddə Cənubi Qafqazda, regionumuzda sülhü, sabitliyi və təhlükəsizliyi möhkəmlətmək məsələlərinə eyni mövqedən yanaşdığınıizi ifadə etdik. Biz dünyada baş verən hadisələrə öz münasibətimizi bildirdik və terrorizmi, separatizmi, ekstremizmi, dini fanatizmi və artıq indi bütün Dünya Birliyinə ziyan vuran digər bir çox belə təzahürləri pislədik. Mən dinc Qafqaz haqqında Tbilisi bəyannaməsini xatırlayıram. Biz onu Qafqazda sülhü həqiqətən təmin etmək arzusunu əsas tutaraq, bir neçə il əvvəl imzalamışıq və bu illər ərzində həmin istiqamətdə addımbaaddım irəliləyirik. Amma təəssüf ki,

istədiyimiz məqsədə hələlik nail olmamışq. Lakin hər bir belə görüş, hər bir belə sənəd, o cümlədən də bu gün imzalanmış sənəd çox böyük tarixi əhəmiyyətə, Gürcüstanla Azərbaycanın dövlətlərarası münasibətləri üçün əhəmiyyətə, bütün regionumuz üçün müstəsna əhəmiyyətə malikdir.

Mən son dərəcə məmnunam ki, prezident Eduard Şevardnadze bizim aramızdadır. Şadam ki, o, ictimaiyyətimizin nümayəndələri ilə, bu görüşü yayımlayan televiziyanın imkanlarının köməyilə, zənnimcə, bütün Azərbaycanla və eləcə də Gürcüstanla görüşür. Bu səfərə, görüşlərə, söhbətlərə görə və imzaladığımız mühüm sənədlərə görə dostuma bir daha və yenidən təşəkkürümüz bildirirəm.

«Qızıl runo» ordeni təqdim edildikdən sonra nitq

Əziz dostum, əziz qardaşım, əziz prezident Eduard Şevardnadze!

Siz, müstəqil Gürcüstan məni belə şərəfə layiq gördüyüüzə və müstəqil Gürcüstanın ən ali ordeni, çox böyük tarixə malik «Qızıl runo» ordeni ilə mükafatlandırdığınıza görə Sizə təşəkkür edirəm. Mən bu mükafati Azərbaycanla Gürcüstan arasında dostluq münasibətlərinin, Azərbaycan xalqının bu dostluğun möhkəmlənməsinə və inkişafına töhfəsinin Sizin tərəfinizdən qiymətləndirilməsi kimi, təbii olaraq, Gürcüstanla Azərbaycan arasındaki dostluq, qardaşlıq münasibətlərində xidmətlərimə verilən çox yüksək qiymət kimi qəbul edirəm.

Əziz dost, sizi əmin edə bilərəm ki, bu mənim üçün böyük şərəkdir, mənə çox əzizdir. Sizin bu yüksək mükafatınıza həmişə layiq olmaq üçün mən əlimdən gələni əsirgəməyəcəyəm. Gürcü xalqı qədim, zəngin dövlətçilik tarixinə, zəngin mədəniyyətə malikdir. Hesab edirəm ki, müstəqil, azad Gürcüstan bizim günlərdə də ən yüksək zirvədə, özünün bütün tarixi ərzində gürcü xalqının nail olmağa çalışdığı zirvədədir. Təbii

ki, bu orden Gürcüstanın keçmiş tarixini də, onun müstəqiliyini də, azadlığını da təcəssüm etdirir.

Mənə xüsusilə əziz və xoşdur ki, bu yüksək mükafata Azərbaycanın və Gürcüstanın müstəqilliyinin 10-cu ildönümündə layiq görülmüşəm. Mənə xüsusilə əzizdir ki, bu mükafatı mənə Siz təqdim etmisiniz, gürcü xalqının görkəmli oğlu, XX əsrдə öz ölkəsi üçün, öz xalqı üçün çox işlər görmüş və Gürcüstanın daha da çiçəklənməsi naminə XXI əsrдə də öz coşgun fəaliyyətini davam etdirən bir insan təqdim etmişdir.

Çox-çox sağ olun.

Gürcüstanla Azərbaycan arasındaki dostluq, qardaşlıq münasibətləri haqqında, xalqlarımız və ölkələrimiz arasındaki münasibətlərin yeni mərhələsi haqqında dediklərinizin hamısı mənim də fikirlərimi, hissələrimi, mənim də anlamımı tamamilə əks etdirir. Ən başlıca amil budur ki, gürcü xalqı və Azərbaycan xalqı qədim, çox zəngin tarixə malikdirlər, onlar dünyaya bəşər sivilizasiyasını zənginləşdirən görkəmli mədəniyyət və incəsənət əsərləri, elmi ixtiralar vermişlər, xalqlarımız həmişə mehriban qonşuluq, dostluq şəraitində yaşımışlar və bu gün də yaşayırlar, xoş münasibətlər saxlayırlar. Bu, nadir haldır. Əgər bütün Yer kürəsinə nəzər salsaq, görərik ki, qonşu olan bir çox xalqlar və ölkələr bir-birilə müharibə etmiş, bir-birinin ərazisini ələ keçirmiş, düşmənçilik etmiş, rəqabət aparmışlar. Təbii ki, bütün bunlar kədərli nəticələrə gətirib çıxarmışdır.

Hesab edirəm, əgər gürcü xalqı ilə Azərbaycan xalqı arasındaki münasibətləri böyük tarixi səpkidə nəzərdən keçir-sək, görərik ki, bu, qonşu olaraq, birlidə olaraq dostluq, həmrəylik və qarşılıqlı anlaşma şəraitində necə yaşamağa la-yıqli nümunədir. Görünür, bunun səbəbi odur ki, gürcü xalqı da, Azərbaycan xalqı da həmişə sülhsevər olmuşlar, həmişə başqa xalqlara xoş münasibət hissəleri bəsləmişlər, bir-birinə həsəd aparmamışlar, bir-birinə qarşı hər hansı əsassız iddialar

irəli sürməmişlər, onların arasında heç bir münaqişə olma-
mışdır.

Bu gün biz deyəndə ki, Qafqaz, Cənubi Qafqaz hərbi münaqişərlə və ayrı-ayrı dövlətlər tərəfindən olan digər hərəkətlərlə əlaqədar qeyri-sabitlik, narahatlıq dövrü keçirir, biz böyük iftixar hissi ilə deyə bilərik ki, bütün bunlar şərəfli, vicdanlı xalqlara yaddır. Gürcü və Azərbaycan xalqları məhz belə xalqlardır.

Müstəqillik illəri xalqlarımız üçün çox ağır və mürəkkəb olmuşdur. Sovet İttifaqının labüb parçalanması Gürcüstana və Azərbaycana öz dövlət müstəqilliyini və suverenliyini elan etməyə imkan vermişdir. Lakin bədnam qüvvələr biz hələ müstəqillik əldə etməzdən əvvəl öz səylərini həm Gürcüstana qarşı, həm də Azərbaycana qarşı yönəltmişdilər. Ona görə də bütün bu dövr ərzində Gürcüstan da hərbi münaqişələrdən əziyyət çəkir, Azərbaycan da hərbi münaqişələrdən əziyyət çəkir. Təbii ki, bunlar hamisi regionumuzda sülhə, sabitliyə, əmin-amanlığa olduqca böyük zərər vurur və iqtisadiyyatın, elmin, mədəniyyətin inkişafına və regionumuzun bütün xalqlarının rifahının yüksəlməsinə əngəl törədir, ciddi əngəl törədir.

Amma iftixarla deyə bilərik ki, çox qurbanlar versək də, çox itkilərimiz olsa da, bu on ildə biz tab gətirdik, müstəqillik yolu ilə qətiyyətlə irəlilədik və mətinliklə dururuq və müstəqillik yolu ilə bundan sonra da gedəcəyik.

Gürcüstanla Azərbaycan arasındaki qarşılıqlı yardım Gürcüstanın da, Azərbaycanın da daim müstəqil ölkələr, dövlətlər olması üçün çox mühüm amildir.

Gürcüstanla Azərbaycan arasında yaranmış, xüsusən Azərbaycanın 1994-cü ildə başlanmış neft strategiyasının həyata keçirilməsi ilə bağlı yaranmış iqtisadi əlaqələr bu çox mühüm tarixi məsələdə olduqca böyük əhəmiyyətə malikdir. Bu gün böyük məmnunluq hissi ilə demək olar ki, Azərbaycanın neft və qaz sənayesinin, xüsusən Xəzər dənizinin Azərbaycan sek-

torunda neft və qaz sənayesinin inkişafı üçün xarici sərmayələrin cəlb edilməsinə yönəldilmiş neft doktrinası özünü tama-milə doğruldur.

Lakin Azərbaycan bu vəzifənin öhdəsindən təkbaşına gələ bilmirdi. Başlıca amil budur ki, Azərbaycan bir çox Qərb ölkələrini özünün çox böyük təbii ehtiyatlarına, onlardan istifadə olunmasına cəlb edə bildi. Artıq indi, 1994-cü ildə ilk müqavilə – «Əsrin müqaviləsi» imzalandıqdan sonra 21 müqavilə imzalanmışdır və dünyanın müxtəlif regionlarının, xüsusən Avropanın, Amerika Birləşmiş Ştatlarının 32 iri neft şirkəti bu müqavilələrin iştirakçısıdır. Bu müqavilələrdə 14 ölkə iştirak edir.

Həmin müqavilələrin gerçəkləşdirilməsi bir çox digər xarici şirkətləri də konkret tədbirlər görmək üçün Azərbaycana cəlb etmişdir.

Ona görə də Azərbaycanın neft strategiyasından danışarkən əsla deməyə bilmərik ki, bu strategiyani biz düşünmüüşük, lakin Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin iştirakçısı olan neft şirkətləri ilə, ölkələrlə və dövlətlərlə birgə səmimi iş görülməsəydi, bunu edə bilməzdik. Biz bunu çox gözəl bilirdik, bilirdik ki, Azərbaycan, o cümlədən Xəzər hövzəsi, xüsusən Xəzər dənizinin Azərbaycan sektorunu zəngin enerji ehtiyatlarına malikdir.

Azərbaycan alımları hələ ötən əsrin 30-cu, 40-cı illərində Xəzər dənizində kəşfiyyat apararaq, bir çox perspektivli neft və qaz yataqları aşkara çıxarmışdılar.

Yeri gəlmışkən, bir haşıyə çıxacam. Bu gün biz Xəzər dənizinin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından qazın dünya bazarlarına ixracı haqqında saziş imzaladıq. Mən neft elmi – geologiyası sahəsində işlərimizin tarixinə baxdıqda gördüm ki, Azərbaycan alımları hələ 1935–1936-ci illərdə həmin yeri göstərmiş, demişdilər ki, məhz burada çox zəngin neft və qaz ehtiyatları var. Şübhəsiz, sonralar bu məlumat təsdiqləndi və reallığa çevrildi. Ona görə də, təbii ki, 1996-cı ildə xarici şirkətlər

orada zəngin qaz ehtiyatları olduğuna inanaraq, bizimlə sazişlər imzaladılar. Odur ki, mən Azərbaycanın quru hissəsində də, Xəzər dənizində də bir çox onilliklər ərzində neft, qaz yataqlarının axtarışı ilə məşğul olmuş alımlər, neftçilər, mütəxəssislər, mühəndislər haqqında həmişə minnətdarlıq hissi ilə danişıram. Bununla da biz Xəzər dənizini nəinki Azərbaycan üçün, onun müqavilə üzrə tərəfdarları üçün kəşf etdik, həm də Xəzər hövzəsinin olduqca zəngin ehtiyatlarını bütün dünya üçün kəşf etdik.

Ona görə də təsadüfi deyil ki, artıq indi Xəzər dənizinin Qazaxıstan sektorunda da – orada da çox yaxşı nəticələr var – Xəzər dənizinin Rusiya sektorunda da, Xəzər dənizinin başqa sektorlarında da axtarışlar aparılır. Odur ki, müstəqil dövlət olduqdan sonra biz özümüz üçün də, Dünya Birliyi üçün də, zənnimcə, böyük iş gördük.

Təbii ki, bu layihələri həyata keçirərkən qarşıya ilk sual çıxdı: bəs bu nefti nə etməli, bu qazı nə etməli? Neft və qazın hasılatı üçün külli məbləğdə vəsait sərf olunur. Artıq bu layihələrə təxminən 5 milyard dollar xarici sərmayə xərclənmişdir. Bəs nədən ötrü? Ondan ötrü ki, əvvəla, xarici şirkətlər öz ölkələrini neft və qaz kimi belə qiymətli məhsulla təmin edə bilsinlər, ikincisi, bundan özləri üçün iqtisadi nəticələr götürsünlər.

Təbii ki, biz bu işlə məşğul olarkən düşünə bilməzdik ki, bütün bunlarancaq bizim ölkəmizə lazımdır. Qətiyyən belə deyildir. Çox-çox illər ərzində çıxardığımız və indi hətta dünya bazarlarında da satdığımız neft ölkəmizə kifayət edir. Yəni bu yataqların aşkarlaşması və ya Xəzər dənizinin təkindən neft və qaz hasılatı sahəsində xarici şirkətlərlə birgə iş neft və qazın dünya bazarlarına ixracı yollarını müəyyənləşdirməyi tələb edirdi. Yollar müxtəlif idi, marşrutlar müxtəlif idi, buna müxtəlif ölkələrdən maraq göstərilirdi, müxtəlif ölkələrdən təkliflər irəli sürüldürdü, bunu əsas tuturdular ki,

nefti dünya bazarlarına məhz bu marşrut vasitəsilə və ya digər marşrut vasitəsilə daha az xərclərlə ixrac etmək mümkündür.

Lakin biz və dünyanın bizimlə işləyən neft şirkətləri qəti mövqə tutduq, qərara aldıq ki, bu əsas marşrutlar Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə, oradan isə Avropanın və dünyanın digər ölkələrinə getməlidir. Biz həmin mövqedə möhkəm dayanaraq, çətinlikləri dəf edərək, bu yolla ardıcıl surətdə irəlilədik və artıq konkret nəticələrə nail olduq.

Əlbəttə, mən bu barədə danışarkən dünya anlamında Gürçüstanın çox mühüm coğrafi-strateji əhəmiyyətini və Azərbaycanın da bu cür mühüm coğrafi-strateji əhəmiyyətini qeyd etmək istəyirəm. Digər tərəfdən, dünyanın belə çox iri neft şirkətləri Azərbaycana böyük vəsait qoyarkən əmin olmalı idilər ki, bu ölkə etimada layiqdir, dəstəklənməyə layiqdir. Bundan ötrü isə başlıcası Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək idi. Biz buna nail olduq, biz bunu sübut etdik və böyük etimad qazandıq, müqavilənin imzalanması da məhz bu etimadın nəticəsidir.

İxrac marşrutları, hər halda, yenə də risklə bağlıdır ki, bu da təminatın, etimadın zəruriliyini şərtləndirir. Odur ki, belə ölkə, belə marşrut məhz Gürcüstandır. Ona görə də neft strategiyasının gerçəkləşdirilməsi səhəsində son yeddi ildə bizim, yəni Azərbaycanın, xarici neft şirkətlərinin, Gürcüstanın, Türkiyənin gördüyü iş bu gün malik olduqlarımızı təmin etmişdir. Biz artıq Bakı-Supsa boru kəməri ilə neft ixrac edirik, «Çıraq» yatağından 15 milyon tondan çox neft çıxarılmış və dünya bazarlarına göndərilmişdir, bütün bu işlər davam etdiriləcəkdir.

Bu yaxınlarda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti «Azəri», «Günəşli», «Çıraq» yataqlarında neft hasilatına dair təmmiqyashlı işlərin layihəsini bizə təqdim etdi. Biz onu nəzərdən keçirdik, bəyəndik, bu isə artıq daha güclü ixrac neft kəmərinin zəruriliyini şərtləndirir. Belə neft kəməri Bakı-

Ceyhan neft kəməridir. Biz onun uğrunda bir çox illər, necə deyərlər, mübarizə apardıq və nəhayət, məqsədimizə nail olduq və indi bu neft kəmərinin tikintisi əməli surətdə başlanır.

Ehtiyatlarını aşkar etdiyimiz qaz – bu barədə bizdə şübhə yox idi – Türkiyəyə getməlidir. Bizdə şübhə yox idi ki, bu qaz Gürcüstan ərazisindən keçməlidir, çünki bu məsələdə bizdə, birgə işimizdə çox sabit, möhkəm qayda-qanun yaranmışdır. Amma bu da bir çox çətinliklərlə, problemlərlə bağlı idi. Nəhayət, bütün bunlar dəf edildi və bu gün biz Cənubi Qafqaz qaz kəməri, yəni Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında saziş imzaladıq.

İndi bütün bu layihələr başlangıç mərhələsindədir. Biz ildən-ilə əməli nəticələr alacaqıq. Lakin ən yüksək nəticələr Azərbaycanda da, Gürcüstanda da, Türkiyədə də, başqa ölkələrdə də gələcək nəsillərə qismət olacaqdır. Biz bu mühüm layihələr üzərində işləyərkən öz müstəqilliyimizi nümayiş etdiririk, öz müstəqilliyimizi möhkəmləndiririk, öz müstəqil siyasətimizi nümayiş etdiririk. Lakin bununla yanaşı, biz Gürcüstan, Türkiyə və Qərb ölkələri ilə çox güclü iqtisadi təllərlə bağlıyız. Ona görə də görülmüş və görülən bütün işlər, imzalanmış saziş nəinki iqtisadi əhəmiyyətə, həm də böyük siyasi əhəmiyyətə malikdir.

Bütün bunların hamisinin regionumuzda sülhü, sabitliyi və təhlükəsizliyi təmin etmək üçün böyük əhəmiyyəti var. Gürcüstan və Azərbaycan bu sahədə qəti mövqe tutmuşlar. Biz Gürcüstana özümüzə inanan kimi inanırıq. Biz bütün qonşularla sülh, həmrəylik şəraitində yaşamaq istəyirik. Biz regionumuzda sabitlik olmasını istəyirik. Biz təhlükəsizlik olmasını istəyirik, çünki gələcəkdə də müstəqilliyimizin, Gürcüstanın, Azərbaycanın və bütün Cənubi Qafqazın daha da çiçəklənməsinin təməli bundadır. Gərək başqa ölkələr, başqa qüvvələr də bunu bizim başa düşdürüümüz kimi başa düşsünlər. Bununla belə, hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün

Gürcistanla Azərbaycan arasında sıx əməkdaşlıq böyük əhəmiyyətə malikdir.

Burada Eduard Amvrosiyeviç bizim çoxdankı dostluğumuzdan danışdı. Bəli, həqiqətən, tale bizi lap çoxdan – 35 il əvvəl görüşdürümdür. Bu isə artıq əsrin dörddə birindən çoxdur. Gürcü və Azərbaycan xalqları arasındaki dostluq kimi, bu dostluq da böyük sınaqlardan keçmişdir. Biz sınaqlardan çıxdıq. Keçmişdə yaxşı işlər çox olmuşdur, dostum Şevardnadze və mən bunu inkar etmirik. Onda da dostluğumuz və birgə işimiz respublikalarımız və xalqlarımız üçün böyük fayda gətirirdi. Ancaq talenin Eduard Şevardnadzeni də, məni də öz doğma torpağımıza – Gürcüstana və Azərbaycana yenidən qaytardığı dövr ən çətin və mürəkkəb dövr oldu.

Eduard Amvrosiyeviç Azərbaycanda müstəqillik dövründə mənim xidmətlərimdən danışdı. Dostum Eduard Şevardnadzenin xidmətləri daha böyündür. Həm daxili siyasi mübarizəyə görə, həm də abxzaz münaqişəsinin yaranmasına görə parçalanmaq, süquta uğramaq vəziyyətində olan Gürcüstan çox ağır vəziyyətdə idi. Gürcüstanda vəziyyəti normallaşdırmaq vəzifəsinin öhdəsindən ancaq böyük sınaqlardan çıxmış, siyasi zəkaya, çox geniş genetik qabiliyyətə malik, qorxub çəkinməyən, insanları sıx birləşdirmək, çətinlikləri aradan qaldırmaq, qorxmazlıq, cəsarət və dəyanət göstərmək bacarığına malik olan bir lider gələ bilərdi. Azərbaycan xalqının dostu, mənim dostum Eduard Şevardnadze məhz belə liderdir.

İş elə gətirmişdir ki, şəxsi talelərimiz bir-birinə çox bənzəmişdir, lakin ölkələrimizin vəziyyəti də – xüsusən müstəqillik əldə edildikdən sonra – çox oxşar olmuşdur. Açığını deyəcəyəm, şüklərlər olsun ki, cavan yaşlarından öz xalqına şərəflə və sədaqətlə xidmət etmiş Eduard Amvrosiyeviç bu gün də müstəqil Gürcüstana başçılıq edir. O, gürcü xalqına çox gərəkdir. O hələ bir çox illər Azərbaycan xalqına da çox gərək olacaqdır. Son vaxtlar bu programların gerçəkləşdirilməsi nəticə-

sində biz bir-birimizə elə qaynayıb-qarışmışlıq ki, bunun pozulmasına imkan vermək olmaz. Bu isə yalnız onun sayəsində təmin oluna bilər ki, müstəqil Gürcüstana hələ bir çox illər Eduard Amvrosiyeviç başçılıq etsin.

Mətbuat konfransında bizə belə sual verdilər: terrorizmin, demək olar, bütün dünyada çox geniş yayıldığı nəzərə alaraq, biz belə programları həyata keçirməkdən, onların müxtəlif terrorçu qruplaşmalar tərəfindən pozulacağından qorxmuruqmu? Mən cavab verdim və bir daha deyirəm ki, şühbəsiz, biz bundan ehtiyat edirik, biz bundan narahatiq. Ona görə də Xəzər dənizindəki neft quyularının, xarici şirkətlərə və bizə son dərəcə baha başa gələn neft qurğularının təhlükəsizliyinin, neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi bizim üçün çox mühüm vəzifədir. Bizə təminat verilməyib ki, terror aktları törədilməyəcəkdir, ona görə də biz çox ayıq-sayıq olmalı, işimizi elə qurmaliyiq ki, son illər nail olduqlarımızı qoruya bilək. Düşünürəm ki, biz bunu etməyə qadırırik.

Terrorizmdən danışarkən demək istəyirəm ki, indi o, bütün dünya üçün qlobal təhlükəyə çevrilmişdir. Artıq neçə illərdir ki, Gürcüstan və Azərbaycan terrorizmdən əziyyət çəkirlər. Əvvəla, davakar separatizm terrorizmin təzahürüdür. Üstəlik, bu separatizm konkret terror aktları ilə də müşayiət edildikdə isə, şübhəsiz, sözün tam mənasında terrorizmdir. Gürcüstan və Azərbaycan heç də yalnız belə təzahürlərlə qarşılaşmayıblar. Gürcüstan prezidenti Eduard Şevardnadzeyə qarşı da, Azərbaycan prezidentinə qarşı da terror aktları törətmək cəhdləri az olmayıbdır. Bizi Allah qoruyur, lakin bununla yanaşı, biz özümüz də sayıqlığımızı itirməməliyik. Kiçik bir regionda terrorçuların bu cəhdləri dünya ictimaiyyətini çox da narahat etmirdi. Lakin terrorizm getdikcə daha çox cəzasız qaldığı və beynəlxalq terrorizm Nyu-Yorkda və Vaşinqtonda Amerika Birləşmiş Ştatlarına qarşı bəşər tarixində görünməmiş

terror əməlləri törətmək səviyyəsinə gəlib çıxdığı bir vaxtda, biz hamımız bütün Dünya Birliyi üçün və təbii olaraq, hər bir ölkə, hər bir insan üçün necə bir təhlükənin yaxınlaşdığını bilməliyik. Ona görə də biz Amerika Birləşmiş Ştatlarında törədilmiş və çoxlu insanın ölümünə səbəb olmuş, bir çox acı nəticələrə gətirib çıxarmış terror hərəkətlərini kədər hissi ilə, hüznlə qarşılıdıq. Biz qəti şəkildə bəyan etdik və bu gün də bəyan edirik ki, beynəlxalq terrorizmlə mübarizə məsələsində biz bir sıradayıq. Biz Amerika Birləşmiş Ştatları ilə, indi bu terrorçuları dəf etməli olan ölkələrlə birlilikdəyik. Azərbaycan dövləti adından bildirirəm ki, biz ümumən terrorizmlə mübarizədə və Amerika Birləşmiş Ştatlarında bu dəhşətli terror aktını törətmış terrorçuların konkret surətdə aşkara çıxarılmasında və cəzalandırılmasında fəal iştirak edəcəyik. Biz bunu qəti şəkildə bəyan etmişik və bu mövqelərdə möhkəm duracağıq.

Bütün bunlar göstərir ki, XXI əsr dünyada çox mürəkkəb və gözlənilməz hadisələrlə başlanmışdır. Ona görə də yüksək sayıqlıq, mütəşəkkillik tələb olunur. Biz Azərbaycanda hesab edirik ki, hansı ölkəyə qarşı və hansı tərəfdən törədilməsindən aslı olmayaraq, hər bir terrorizm aktının qarşısının alınması çox mühüm vəzifədir.

Amerika Birləşmiş Ştatlarına qarşı terror Dünya Birliyinə, demokratiyaya qarşı terrordur. Bu terror demokratiya və sivilizasiyalı inkişaf yolu tutmuş hər bir ölkəyə qarşı yönəldilmişdir. Ona görə də biz öz vəzifəmizi bu məsələlərdə fəal iştirak etməkdə görürük. Biz bu məsələdə yekdilik. Bu gün biz prezident Şevardnadze ilə təkbətək görüşərkən həmin məsələ söhbətimizdə əsas məsələlərdən biri oldu. Bununla əlaqədar biz həmin məsələdə baxışlarımızın, mövqelərimizin tam uyğun olduğunu bir daha ifadə etdik. Mən sizə deyim ki, bu, Azərbaycan və Gürcüstan üçün, proqramlarımızın həyata keçirilməsi üçün, regionumuzda

və bütün dünyada terrorizmin karşısının alınması üçün çox mühüm amildir.

Əziz Eduard Amvrosiyeviç!

Azərbaycan xalqı Sizi sevir, yüksək qiymətləndirir və Sizə çox yüksək ehtiram bəsləyir. Sizin Azərbaycana hər bir səfəriniz bütün vətəndaşlarımız üçün əsl bayrama çevirilir. Eyni zamanda bu, xalqlarımız arasında dostluğu və qardaşlığı daha da möhkəmləndirir. Biz böyük, mürəkkəb bir yol keçmişik, ancaq qarşımızda daha mürəkkəb və daha uzun yol durur. İnanıram ki, xalqlarımız arasında dostluq, bizim sizinlə şəxsi dostluğumuz müstəqillik, azadlıq, demokratiya yolu ilə daha uğurla irəliləyişimizin təminatıdır.

Eduard Amvsrosiyeviç, mən Sizə möhkəm cansağlığı arzulamaq istəyirəm. İnanıram ki, Allah Sizi Gürcüstan və Azərbaycan üçün hələ bir çox onilliklər hifz edəcəkdir. Mən Sizə çox ağır işinizdə uğurlar arzulamaq istəyirəm. Mən Sizə və ailənizin üzvlərinə səadət və əmin-amanlıq arzulamaq istəyirəm. Xahiş edirəm, mənim salamımı və xoş arzularımı Azərbaycanda xüsusi rəğbət və xüsusi məhəbbət qazanmış bütün Gürcüstan xalqına yetirəsiniz. Mən Sizə bir daha ən xoş arzularımı bildirir və sözümüzün sonunda demək istəyirəm: Müstəqil Gürcüstana eşq olsun!

Gürcüstanın və Azərbaycanın əbədi müstəqilliyinə eşq olsun! Bizim əbədi dostluğumuza eşq olsun!

**AZƏRBAYCAN PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN ADINDAN
GÜRCÜSTAN DÖVLƏTİNİN
BAŞÇISI EDUARD ŞEVARDNADZENİN
ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ
QƏBULDA NİTQ**

Bakı Əyləncə Mərkəzi

29 sentyabr 2001-ci il

Hörmətli Gürcüstan prezidenti cənab Eduard Şevardnadze!
Hörmətli qonaqlar, dostlar, xanımlar və cənablar!

Bu gün bizim üçün çox gərgin gündür, bununla bərabər, çox xoş bir gündür. Ona görə xoşdur ki, biz rəsmi səfərə gəlmiş dostumuz, qardaşımız Gürcüstan prezidentini qəbul edirik. Bu, Azərbaycanın həyatında, zənnimcə, Gürcüstan-Azərbaycan münasibətləri tarixində də çox əlamətdar hadisəyə çevrilmişdir. Gərgindir ona görə ki, biz bütün günü işləmişik. Biz danışıqlar apardıq, çox səmərəli söhbət etdik, mühüm saziş – Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında saziş imzaladıq, çox mühüm birgə siyasi bəyanat imzaladıq, mətbuat konfransında suallara cavab verdik. Mənim üçün xoş bir hadisə baş verdi. Mən müstəqil Gürcüstanın ali mükafatına layiq görüldüm və bu yüksək mükafatı mənə dostum prezident Eduard Şevardnadze təqdim etdi.

Hətta bu təqdimat olmasaydı belə, fərqi yoxdur, bu görüş çox xoşdur. Lakin bütün bunların mənə yüksək orden təqdim edilməsi ilə başa çatması bu görüşümüzü, zənnimcə, təkcə

mənim üçün deyil, eləcə də Azərbaycan xalqı üçün, bütün müstəqil Azərbaycan üçün böyük bayrama çevirdi.

Bu gün biz gürcü və Azərbaycan xalqları arasındaki dostluqdan, dövlət müstəqilliyi əldə edildikdən sonra dostluğumuzun yeni mərhələsindən, birgə işlərimizdən və gələcək nəsillər üçün böyük perspektivə malik mühüm proqramların həyata keçirilməsindən dəfələrlə danışdıq. Biz bütün bunların münasibətlərimizi, dostluğunumuza daha da möhkəmlətməsindən danışdıq.

Əziz dostum Eduard Şevardnadze, dəvətimi qəbul edib Azərbaycana gəldiyinizə və bir gün ərzində böyük iş gördüyüüzə görə mən Sizə hədsiz minnətdaram. Doğrudur, Sizi yorduq, amma mənə elə gəlir ki, bu, xoş yorğunluqdur. Bütün bu tədbirlərdə yaxından iştirakına görə sizin nümayəndə heyətinə təşəkkür edirəm. Mən Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında sazişin hazırlanması üzərində bir neçə ay çox gərgin, qətiyyətlə çalışmış adamlara – Gürcüstan nümayəndələrinə və Azərbaycan nümayəndələrinə təşəkkür etmək istəyirəm.

İndi isə bu sənədin imzalanmasına cəmi bir neçə dəqiqə vaxt getdi. Halbuki bu sazişin hazırlanmasına nə qədər əmək sərf olunmuşdur. Biz sizinlə qısa hökumətlərarası sənəd imzaladıq, amma ona kommersiya təkliflərindən ibarət böyük bir cild əlavə edilmişdir. Konkret detalların şərh olunduğu bu təkliflər üzərində çox işləmişlər.

Mən hamiya – Azərbaycan Dövlət Neft Şirkətinə də, konsortiumda birləşmiş və 1996-cı ildən, «Şahdəniz» yatağının işlənilməsinə başlandığı vaxtdan ötən illər ərzində Azərbaycan Neft Şirkəti ilə birlikdə çalışmış və nəhayət, bütün proqnozlarımızı kölgədə qoyan nəticə əldə etmiş neft şirkətlərinə də təşəkkür edirəm.

Geoloqlarımızın proqnozları, əsasən, doğru olur, amma onlar çox vaxt ehtiyatlılıq edir, minimumdan danışırlar. Biz

müqaviləni imzalayanda geoloqlarımız deyirdilər ki, burada 400 milyard kubmetr qaz var. Lakin ilk işlər görüldükdə şirkətlərin nümayəndələri gəlib dedilər ki, siz səhv etmisiniz. Burada 400 milyard kubmetr yox, 1 trilyon kubmetr qaz var. Geoloqlarımız isə onlara dedilər ki, biz səhv etməmişik, sadəcə olaraq, görmək istəyirdik ki, siz «Şahdəniz» yatağının bütün ehtiyatlarını nə dərəcədə düzgün müəyyənləşdirə biləcəksiniz.

Ancaq mən hələ bu gün də bütün ehtiyatların müəyyən edildiyinə əmin deyiləm. Bizim neftçilər kimi, onlar də həmişə ehtiyatlılıq göstərir, minimumdan danışırlar. Görünür, onlar düzgün edirlər, çünki qabağa qaçmaq lazımlı deyil, minimumdan danışmaq gərəkdir, bundan artıq olanlar isə yenə bizi qalacaqdır. Bir baxın, «Şahdəniz» yatağının işlənilməsi, nəticə əldə olunması, qəti rəqəmlərin və qazın ixrac marşrutunun müəyyənləşdirilməsi, sazişin hazırlanması və imzalanması işləri necə illərdir – 1996-ci ildən 2001-ci ilədək davam edir.

Bu, «Şahdəniz» yatağında işləyən konsorsiumla birgə işimiz, qazın ixrac olunacağı Türkiyə Cümhuriyyəti ilə birgə işimiz, qazın ərazisindən keçəcəyi Gürcüstanla birgə işimizdir. Bir sözlə, bu, üç ölkənin birgə işidir və dünyanın müxtəlif ölkələrindən – həm Qərbdən, həm Rusiyadan, həm də İrandan olan bir çox ən iri neft şirkətlərinin birgə işidir. Məmənnumluğumuzu bildirməyə tam əsasımız var ki, 1996-ci ildə imzaladığımız müqavilə özünü tamamilə doğrultmuşdur.

Halbuki, hətta bizim aramızda da elə adamlar vardı ki, əslində pozuculuq işi ilə məşğul olur və əllərində heç bir dəlilsübut olmadan bu müqavilənin əleyhinə çıxırdılar. Deyə bilmərəm ki, onlar öz respublikasının, öz xalqının vicdanlı vətəndaşlarıdır. Amma belələri olmuşdur. Lakin biz nə etdiyimizi bilirdik. Neftçilərimiz çox düzgün mövqə tutmuşdular – mən Azərbaycan Dövlət Neft Şirkətini nəzərdə tuturam.

Bütün bunlar indi öz nəticələrini verir. Bu gün biz burada həmin nəticələri qeyd edirik.

Biz dedik ki, bütün bunlar Gürcüstanın və Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, Gürcüstanın və Azərbaycanın iqtisadiyyatının inkişaf etdirilməsi, ölkələrimizin, xalqlarımızın rifahının yüksəldilməsi işində daha bir böyük addımdır. Əlbəttə, bütün bunlarda prezident Eduard Şevardnadzenin iradəsi, həmişəki kimi, mühüm rol oynamışdır.

Mən «Şahdəniz» – Bakı–Tbilisi–Ərzurum sazişinin şərəfinə badə qaldırıram.

Mən müstəqil Gürcüstanın şərəfinə, gürcü xalqının şərəfinə, Gürcüstan prezidenti dostumuz Eduard Şevardnadzenin şərəfinə badə qaldırıram.

Gürcü və Azərbaycan xalqlarının əbədi dostluğu şərəfinə badə qaldırıram. Sağ olun.

ÇİN XALQ RESPUBLİKASININ MİLLİ BAYRAMI MÜNASİBƏTİLƏ BU ÖLKƏNİN BAKIDAKI SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ

1 oktyabr 2001-ci il

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi bayram – Çin Xalq Respublikasının yaranması günü münasibətilə ürəkdən təbrik edirəm və bütün Azərbaycan xalqı adından böyük Çin xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Bu gün cənab səfir məni qarşılıyarkən dedi ki, o, çıxışının birinci abzasını Azərbaycan dilində oxuyacaq, qalanını isə xahiş etdi ki, – onu başa düşmək lazımdır – rus dilində oxusun. Mən ona dedim ki, etirazım yoxdur. Lakin bu halda mən bütün nitqimi Çin dilində söyləyəcəyəm. O dedi ki, Allah xatırınə, lazım deyil, çünki Siz məni pis vəziyyətə salmış olarsınız. Gəlin növbəti bayramadək gözləyək, o vaxtadək mən Azərbaycan dilini tamamilə öyrənəcəyəm. Onda o, Azərbaycan dilində danışacaq, mən isə Çin dilində danışacağam. Ona dedim ki, mən artıq Çin dilini öyrənmişəm, bu dildə danışa bilişəm. Bir halda ki, o məndən xahiş etmişdir, mən onun xahişini yerinə yetirməliyəm və hamiya aydın olsun deyə, rus dilində danışıram.

1949-cu il oktyabrin 1-də Çin Xalq Respublikasının yaranması bəşəriyyət tarixində çox mühüm hadisə olmuşdur. O vaxtlar çox mürəkkəb, çətin dövr idi. İkinci dünya müharibəsi yenicə qurtarmışdı. Bizim hamımız böyük itkilər vermişdik.

Çin xalqı öz azadlığı və müstəqilliyi uğrunda mərdliklə mübarizə aparmış və 1949-cu il oktyabrın 1-də buna nail olmuşdur. Həqiqətən, indi, artıq aradan çox vaxt keçəndən sonra – 2001-ci ildə biz Çin Xalq Respublikasının yaranmasının necə mühüm tarixi hadisə olduğunu, bütün bunların dünya xəritəsində və beynəlxalq həyatda necə böyük dəyişikliklərə gətirib çıxardığını aydın Görürük.

Biz dost olaraq şadıq ki, bütün bu illər ərzində Çin Xalq Respublikası xalqın seçdiyi siyaseti ardıcıl surətdə həyata keçirir və özünün milli mənafelərini əsas tutaraq öz dövlətini, iqtisadiyyatını, öz həyatını qurur. Bir şey demək olar ki, dün-yada çox xalqlar, çox ölkələr, çox dövlətlər var. Onların hamisinin bir yolla, bir xətlə getməli olduğunu, onların hamisinin vahid standarta tərəfdar olmalı olduğunu təsəvvür etmək mümkün deyildir. Hər xalqın öz tarixi, öz mənəvi və əxlaqi dəyərləri, adətləri var. Təbii ki, müasir dövrdə hər bir ölkə bunu əsas tutaraq, öz xalqının mənafelərini əsas tutaraq, özünün uğurlu inkişafını təmin edən yolu seçilir.

Çin Xalq Respublikasının seçdiyi yol, həqiqətən, böyük uğurlar gətirir. Çin əhalisinin sayına görə dünyada ən böyük ölkədir, eyni zamanda, öz iqtisadi potensialına və intellektual potensialına görə dünyanın ən iri dövlətlərindən birinə çevrilmişdir. O, beynəlxalq həyatda fəal rol oynayır.

Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Deməli, BMT Təhlükəsizlik Şurası mühüm məsələləri Çinin iştirakı və iradəsi olmadan həll edə bilməz.

Burada cənab səfər Çin Xalq Respublikasının son vaxtlar əldə etdiyi iqtisadi nəticələr barədə çox inandırıcı məlumat verdi.

Bəli, bu belədir. Çin yüksək sürətlə inkişaf edir. Çin öz xalqının, öz ölkəsinin mənafelərinə uyğun olan, özünəməxsus daxili və xarici siyasetini həyata keçirir. Çin milli xüsusiyyət-

ləri, ənənələri əsas tutaraq, öz xalqının, öz ölkəsinin tarixi xüsusiyətlərini əsas tutaraq iqtisadi islahatlar aparır. Mənə elə gəlir ki, Çin Xalq Respublikasının uğurlarının əsasını məhz bunlar təşkil edir. ÇXR-in Azərbaycandakı səfiri bu uğurlar barədə konkret rəqəmlər gətirərək danışdı.

Biz bu uğurlara sevinirik. Çin bizim üçün dost ölkədir. Biz Çinlə dostluq münasibətləri, iqtisadi, mədəni, elmi əlaqələr, təhsil sahəsində və bir çox digər sahələrdə əlaqələr saxlayırıq. Mən 1994-cü ildə Çinə rəsmi səfərimi xatırlayıram. Orada, xüsusən Pekində, Şanxayda gördükərimin hamısı məni çox heyran etdi. Onunla heyran etdi ki, Çin iqtisadi islahatı, bazar iqtisadiyyatını öz prinsipləri əsasında apararaq böyük uğurlara nail olmuşdur. Ona görə də bu gün cənab səfir Çinin açıqlığından danışır, deyir ki, Çinə Dünya Ticarət Təşkilatı gərəkdir və eyni zamanda, Dünya Ticarət Təşkilatının da ehtiyacı var ki, Çin bu təşkilatın üzvü olsun. Artıq bu, mühüm nəticədir, Çinin həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində nail olduğu iqtisadi qüdrətin tanınması deməkdir.

Çin çox zəngir tarixə malikdir. Mən nümayəndə heyətimizin üzvləri ilə Böyük Çin səddinə getdim və biz getdikcə daha yüksəyə qalxmağa başladıq. Doğrudur, nümayəndə heyətimizin yarısından çoxu tab gətirmədi, dayandı, çünki getdikcə daha hündürə qalxmaq çətin idi. Ancaq mən qarşıma ən uca zirvəyədək qalxmaq məqsədi qoymuşdum. Qalxdım və mənimlə bir neçə adam da vardi. Bilirsinizmi, biz Böyük Çin səddi haqqında çox oxumuşduq, bunu filmlərdə də görmüşdük. Amma onu insanın özünün görməsi heç nə ilə müqayisə edilə bilməz. Bütün bunlar məni ona görə heyran etdi ki, hələ çox qədim zamanlarda Çin xalqı igidlik, mətanət göstərərək, öz ölkəsinin müdafiəsi üçün indiyədək möhkəm və sarsılmaz qalan belə böyük sədd çəkmişdir. Bu, Çin xalqının qədim dövrlərdən indiyədək istedadından xəbər verir və Çin keçmişin qalıqlarından xilas olduqdan, xalq öz demokratik respub-

likasını yaratdıqdan sonra bu istetad daha dolğun səkildə parlamışdır və həmin vaxtdan bəri Çin Xalq Respublikasının coşgun inkişafının yeni mərhələsi başlanmışdır.

Mən şadam ki, Çin ilə Azərbaycan arasında ən səmimi dostluq münasibətləri yaranmışdır. Biz Azərbaycanın ədalətli mənafelərinin müdafiəsində, xüsusən Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması məsələsində bütün beynəlxalq təşkilatlarda Çinin dəstəyinə ümid bəsləmişik və bəsləyirik. Mən minnətdaram ki, Çin 1992–1993-cü illərdə Birləşmiş Millətlər Təşkilatında məlum qətnamələrə – Ermənistən silahlı qüvvələrinin işgal olunmuş əraziləri heç bir şərt irəli sürmədən azad etməsini tələb edən qətnamələrə səs vermişdir. Ona görə də dostluğumuzun konkret nəticələri də var. Ancaq bununla yanaşı, mən hesab edə bilmərəm ki, Çin Xalq Respublikası ilə hərtərəfli əlaqələrin daha da genişləndirilməsi üçün bizim tərəfimizdən bütün işlər görülmüşdür. Bu, artıq gələcək üçün vəzifədir və düşünürəm ki, biz bu vəzifəni yerinə yetirmək və Çin Xalq Respublikası ilə xüsusən iqtisadiyyat, elm və mədəniyyət sahələrində daha sıx münasibətlər yaratmaq üçün dönmədən irəliləyəcəyik. İndi Çin bizim üçün təsəvvür edə bildiyimiz xəyal deyil və Azərbaycan da Çinə artıq yaxşı məlumdur. Hesab edirəm ki, 20-30-40 il bundan əvvəl Çində Azərbaycanı çox az tanıydılar. İndi isə tanıyırlar, özü də müstəqil, suveren Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı bərabərhüquqlu, səmimi münasibətlər sayəsində tanıyırlar. Artıq bu bizim üçün böyük işdir. Zənnimcə, elə Çin Xalq Respublikası üçün də.

Ona görə də bu gün biz bayramı qeyd edərək, Çin xalqı ilə birlikdəyik, onun uğurlarına sevinirik. Mən sizi, bütün Çin xalqını bu bayram münasibətlə bir daha təbrik etmək və Çin xalqına, Çin Xalq Respublikasına daha böyük tərəqqi arzulamaq istəyirəm. Sağ olun.

AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN 10-cu İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏ* NİTQ

Prezident sarayı

2 oktyabr 2001-ci il

Hörmətli xanımlar və cənablar!

Məlum məsələdir ki, bu ilin mart ayında Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasının 10-cu ildönümü münasibətilə mən çox əhatəli bir fərman imzalamışam və o fərmanla 10 illiyin layiqincə qeyd olunması haqqında dövlətin fikirlərini bildirmişəm. Eyni zamanda, o vaxt biz hazırlıq dövründə müəyyən tədbirlərin həyata keçirilməsini də nəzərdə tutaraq, tədbirlər planı da hazırlanmışıq. Ötən aylarda bu sahədə respublikada xeyli iş görülübdür, müxtəlif sahələrdə lazımi tədbirlər görülübdür. Ancaq biz indi 18 oktyabrin ərəfəsindəyik.

Bilirsiniz ki, oktyabrin 18-də Azərbaycanın Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edibdir. Həmin gün Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günüdür. Doğrudur, bizim ölkədə bu proses bir az uzanıbdır. Birincisi, Müstəqillik haqqında Konstitusiya aktını biz SSRİ-nin başqa müttəfiq respublikalarının çoxuna nisbətən gec qəbul etmişik. Ikincisi də, Azərbaycanda 1991-ci

* Müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Təhsil naziri Misir Mərdanov, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev, Yazıçılar Birliyinin sədri Anar çıxış etmişlər.

il mart ayının 17-də SSRİ-nin saxlanılması haqqında referendum keçirildiyinə görə və bu referendumda SSRİ-nin saxlanılmasının xeyrinə xalqın səs verdiyi bəyan edildiyinə görə, təbiidir ki, yenidən referendum keçirmək lazım idi.

Təəssüflər olsun ki, bu referendum da çox geç vaxtda – 1991-ci ilin sonunda elan olunubdur. Ancaq, hər halda, bu proseslər barədə indi müəyyən fikir söyləmək olar. Bunların hamısına baxmayaraq, 1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini elan edibdir. Sonra, 1992-ci ilin əvvəllərində Azərbaycan Birləşmiş Millətlər Təşkilatına müraciət edibdir və Birləşmiş Millətlər Təşkilatı tərəfindən müstəqil bir dövlət kimi tanınıbdır. Bir çox dövlətlər Azərbaycanın dövlət müstəqilliyinin tanınması haqqında ardıcıl olaraq bəyanatlar vermişlər.

Bələliklə, 10 il bundan öncə Azərbaycan, nəhayət, tarixi bir günə gəlib çatıbdır, müstəqil dövlət olubdur. İndi biz 10 ildir müstəqil dövlət kimi yaşayıraq. Təbiidir ki, bu, Azərbaycanın tarixində çox böyük hadisədir. Birincisi, dövlət müstəqilliyinin elan edilməsi, ikincisi də, Azərbaycanın 10 il ərzində müstəqil dövlət kimi yaşaması və inkişaf etməsi həddindən artıq böyük bir hadisədir. Ona görə də bizim haqqımız var ki, dövlət müstəqilliyinin əldə edilməsinin 10-cu ildönümünü layiqincə qeyd edək. Qeyd etdiyim kimi, mən bu münasibətlə mart ayında böyük bir fərman imzalamışam və tədbirlər planı təsdiq olunubdur, işlər görülür. Artıq indi oktyabrın 18-nə az bir vaxt qalıbdır. Ona görə mən bu gün bu müşavirəni çağırmağı zəruri hesab etdim ki, görülən işlər haqqında bir az məlumat alaqlı, əgər hansısa iş hələ görülməyib, onları görək və oktyabrın 18-də bu tarixi hadisəni layiqincə yüksək səviyyədə qeyd edək.

Mən hesab etmirəm ki, bizim dövlət müstəqilliyi bir gündə qeyd edilir. Yox. Mənim verdiyim fərman əsasında elə bu ilin əvvəlindən, xüsusən mart ayından dövlət müstəqilliyinin 10-

cu ildönümünə həsr olunmuş tədbirlər keçirilir və keçirilməkdədir. Ancaq bunun son təntənəli günü ayın 18-nə düşür. Mən, bax, bu məqsədlə bugünkü müşavirəni çağırmışam. Ramiz Mehdiyev indiyə qədər görülən işlər haqqında məlumat versin. Ondan sonra isə fikir mübadiləsi apara bilərik.

YEKUN NİTQİ

Bu gün bizə verilən məlumatlar onu göstərir ki, mart ayından indiyə qədər Azərbaycanda dövlət müstəqilliyinin 10-cu ildönümünü qeyd etmək üçün çox iş görülübdür. Mən müşavirəni açarkən də dedim, o fərmanı dərc edərkən, imzalayarkən nəzərdə tutulurdu ki, bütün tədbirlər ondan ibarət olmalıdır ki, oktyabrın 18-də hansısa böyük bir mərasim keçirilsin. İnanıram ki, bizim təşkilatlarımız, nazirliklərimiz, elmi, mədəni təşkilatlarımızın hamısı məsələni tamamilə düzgün istiqamətdə qurublar. Elə bu 2001-ci il əvvəldən axıradək tamamilə müstəqilliyin 10-cu ildönümü, müstəqilliyimizin 10 illiyinin qeyd edilməsi ilidir. Görülən işlərin hamısı müsbət qiymətləndirilməlidir. Ancaq hesab edirəm ki, biz ayın 18-də o əsas mərasimi keçirəndən sonra da gərək soyumayaq. Çünkü bu müddətdə nə qədər çox iş görülməsinə baxmayaraq, hələ çox iş də görmək lazımdır.

Həqiqətən, Azərbaycanda dövlət müstəqilliyinin əldə olunması bizim çoxəsrlik tariximizdə ən böyük hadisədir. 1918-ci ildə yaranmış vəziyyətdən, fürsətdən istifadə edərək Azərbaycan dövlət müstəqilliyini elan etdi, Xalq Cümhuriyyəti yarandı, fəaliyyətə başladı və əgər o, yaşaya bilsəydi, təbiidir ki, biz XX əsrдə tam müstəqil dövlət kimi inkişaf edə bilərdik. Ancaq bu gün biz onu da etiraf etməliyik ki, onun yaşaya bilməməsi, o vaxt hakimiyyətdə olan qüvvələrin, yaxud şəxslərin günahı deyildir. Çünkü o vaxt o fürsət ki, yarandı, Azə-

baycan dövlət müstəqilliyini elan etdi və təkcə Azərbaycan yox, Rusiya imperatorluğuna daxil olmuş bir neçə başqa xalqlar öz müstəqilliyini elan etdilər, həmin o imperatorluğu devirən, inqilab edən qüvvələr – bolşeviklər, təbiidir ki, təkcə Rusiya ilə qane ola bilməzdilər. Onlar keçmiş Rusiya imperatorluğunun bütün ərazisini əllərinə keçirmək istəyirdilər və bunun üçün də çox güclü imkanlar əldə etdilər.

Birinci dünya müharibəsindən sonra dünyada, ümumiyyətlə, bəzi imperatorluqların ləğv olunmasından, bir çox böyük dövlətlərin məglub edilməsindən və dünyada yaranmış gərgin vəziyyətdən istifadə edilərək, qısa bir zamanda keçmiş Rusiya imperatorluğunun ərazisində sovet hakimiyyəti yarandı. Bu, güman edirəm ki, o vaxt tarixi zərurətdən meydana gəlmişdi. Bunu yəqin ki, bizim tarixçilər daha düzgün, dəqiq təhlil edə və daha düzgün fikir söyləyə bilərlər. Ancaq mən onu demək istəyirəm ki, o vaxt təkcə biz yox, istiqlaliyyətini elan edən başqaları da öz müstəqilliklərini saxlaya bilmədilər. Ona görə də bu, tarixi bir prosesdir.

İlk dəfə Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi o vaxt dünyada yaranmış, Birinci dünya müharibəsindən sonra mövcud olan vəziyyətdən irəli gələn hadisə idi. Büyük qüdrətə malik olan Rusiya imperatorluğunun dağılmasından irəli gəlirdi. Əgər bunlar olmasaydı, yüz illərlə tarixi olan Rusiya imperatorluğu Birinci dünya müharibəsi nəticəsində və dünyada əmələ gəlmiş bu qarışq vəziyyətdə dağılmassayıdı – bunu düzgün demək lazımdır – o vaxtkı Xalq Cümhuriyyətini yaradan insanlar nə qədər can atsaydilar, onlar Azərbaycanın müstəqilliyini elan edə bilməzdilər. Ancaq o dövr, əlbəttə ki, bizim xalqımızda müstəqillik əhval-ruhiyyəsini yaratdı, beyinlərə həkk etdi. Baxmayaraq ki, ondan sonrakı 70 ildə həmin dövr təhrif olundu və heç qoymadılar ki, tarixçilər həmin dövrü öyrənsinlər. Təkcə Azərbaycanda yox, Sovetlər İttifaqı məkanında. Yeni qurulmuş sovet hakimiyyəti öz siya-

sətini, öz ideologiyasını həyata keçirərək, yeni nəsillərin bəyində bu ideologiyani daha da dərinləşdirərək, o dövrü unutdurmağa çalışdılar və buna da nail oldular. Belə bir hadisə əsrin əvvəlində baş veribdir. Belə bir hadisə də XX əsrin sonunda baş veribdir.

İkinci dünya müharibəsindən sonra, «soyuq müharibə», demək olar ki, sona çatan zaman dünyada gedən proseslər nəticəsində və sovet quruluşu artıq bütün başqa ölkələrdə olan iqtisadi quruluşla rəqabət aparmaq imkanına malik olmadığına görə və ümumiyyətlə, artıq bu dövrdə, məsələn, İkinci dünya müharibəsindən sonra bir çox imperatorluqlar ardıcıl surətdə dağıldığına görə, belə böyük imperiya da – sovet imperiyası da dağılmağa məhkum idi, dağılacaqdı və dağıldı da.

Bu da bizə imkan verdi ki, bundan istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini elan edək. Ancaq tək biz yox, SSRİ-yə daxil olan bütün 15 sovet respublikası müstəqilliyini elan etdi. Baltikyanı ölkələr bir az öncə müstəqilliyini elan etdilər. Rusyanın özü də bunu iyun ayında etdi. Ancaq o biri respublikalar, o cümlədən, Azərbaycan bu barədə bir az gecikdi. Demək olar ki, müstəqilliyini elan edən respublikalar içərisində Azərbaycan ən son cərgədə olan bir respublikadır. Bunların hamısını düzgün təhlil etmək lazımdır. Mən dəfələrlə demişəm, indi də deyirəm, 1918-ci ildə Xalq Cumhuriyyətinin yaradıcıları o vaxt yaranmış tarixi şəraitdən ağıllı istifadə etdilər. XX əsrin sonunda, 1991-ci ildə, nəhayət, SSRİ dağılarkən burada bu müstəqilliyi elan etmək ondan da asan idi. Çünkü əgər bir imperiya dağılıbsa, imperiyani təşkil edən respublikaların, necə deyərlər, hərəsi öz başına çarə qılmalı idi, qıldılar da. Hamı müstəqilliyini elan etdi. Mən bunu bir neçə dəfə demişəm. Azərbaycan isə başqalarına nisbətən fərqli, əlverişli olmayan ağır dövr keçirdi. Ermənistən Azərbaycana qarşı təcavüzü 1988–1989-cu illərdən başlanmışdı. Erməni

təcavüzünə və Azərbaycanın daxilində olan ictimai-siyasi qrupların, qüvvələrin, silahlı dəstələrin bir-biri ilə mübarizəsinə görə ilk günlərdən Azərbaycanda müstəqil dövlətin qurulması, onun yaşaması, müstəqilliyin möhkəmləndirilməsi yolu ilə getməyə imkan vermədi. Ancaq biz şükür etməliyik ki, bütün o ağır proseslər bizim müstəqilliyimizi sarsıda bilmədi, bizim ölkəmizi dağında bilmədi. Biz o ağır dövrdən çıxdıq və müstəqilliyimizi ilbəil, ardıcıl surətdə möhkəmləndiririk. Bu gün Azərbaycanda müstəqillik çox möhkəm təməl üzərində durur. Mən inanıram ki, o illərin acısını görən xalqımız bundan sonra, gələcəkdə də bu müstəqilliyin itirilməsinə yol verməz.

Bələliklə, biz indi nə qədər çətinliklərlə, məhrumiyyətlərlə rastlaşsaq da, özümüzü xoşbəxt hesab etməliyik. Xalqımızı xoşbəxt hesab etməliyik ki, biz artıq on ildir müstəqil dövlət kimi yaşayırıq. Artıq bunu dəyişmək, bunu sarsıtmaq mümkün deyildir. Baxmayaraq ki, buna cəhdlər var. Azərbaycanın daxilində hələ də ictimai-siyasi sabitliyi pozmaq istəyənlər, necə deyərlər, hansısa günlər elan edərək, o gündə hakimiyyəti devirmək istəyənlər var.

Yaxud da ki, indi dünyada başqa bir coğrafi-siyasi vəziyyət yaranıbdır. Bu coğrafi-siyasi vəziyyətdə, təbiidir ki, bəzi ölkələr bir çox səbəblərə görə Azərbaycanın müstəqil yaşamasını o qədər də qəbul etmir. Ona görə də bizim müstəqilliyimizin qorunub saxlanması üçün həm xaricdən, həm də daxildən təhlükələr vardır. Lazımdır ki, hər bir Azərbaycan vətəndaşı bu təhlükələri bilsin və heç vaxt hesab etməsin ki, artıq hər şey yaxşıdır.

Ümumiyyətlə, insan unutqan olur, çox şeyləri tez unudur. İndi burada oturanların hamısı, təbiidir ki, o dövrün şahidleridir. Amma yenə də get-gedə o dövrü unudurlar. Unudurlar ki, 1990-cı ildə Azərbaycana sovet hökuməti tərəfindən edilən təcavüz nə qədər böyük faciə yaratdı. Bunu heç vaxt

unutmaq olmaz. Ancaq indi görürəm, oradan da, buradan da bu faciəni unudurlar. Bu faciənin günahkarlarına bəraət qazandırmaq isteyirlər. Bu faciənin günahkarları artıq baş qaldırıblar. Onların baş qaldırmağını müəyyən qədər anlamaq olar. Nə üçün? Çünkü artıq 1990-cı ilin yanvar hadisələri getgedə yaddan çıxır. O yaralar sağalıb, sağalmalı idi. Ancaq ürəyimizdə olan o yara həmişə bizə deməlidir ki, Azərbaycanın XX əsrək tarixində 1990-cı ilin 20 yanvarı ən dəhşətli faciələrdən biridir. Yaxud da ki, ondan sonrakı dövr – Azərbaycandakı hərc-mərclik dövrü, hakimiyyətsizlik dövrü, Azərbaycanda dövlət böhrəni, Azərbaycanı parçalayan qüvvələr... İndi onların bəziləri azadlıqdan məhrum olunublar. Ancaq çoxları indi deyirlər ki, daha onlar niyə belə olsunlar. Onlar da bəraət qazansınlar, yaxud da ki, azad olunsunlar. Elə bil ki, bu kiməsə lazımdır, amma başqasına lazım deyildir. Ancaq o insanlar ki, 1992–1993-cü illərdə Azərbaycanı parçalayırdılar, dağıdırıldılar və Azərbaycanın müstəqilliyi artıq böyük bir təhlükə altında idi, o insanları bağışlamaq olarmı? Çox şeyi bağışlamaq olar, amma belələrini bağışlamaq olmaz! Bunu hamı bilməlidir. Ancaq dövlət mənafeyini kənarra qoyaraq, öz şəxsi mənafeləri uğrunda mübarizə aparan adamlar isteyirlər ki, hər şey unudulsun, hər şey yaddan çıxın. Buna imkan vermək olmaz.

Ona görə də bizim bu on illik tariximiz yazılmalıdır. İndi burada məlumat verildi ki, kitablar yazılıbdır, amma çox kitablar yazılmalıdır və özü də çox dəqiq kitablar yazılmalıdır. Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur, hansı gün nə fəlakət qarşısında olubdur. Çünkü bu dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan möhkəm və qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir.

İndi bizim tarixçilər, adətən, keçmiş əsrləri təhlil edirlər, əsərlər yazılırlar, elmi dərəcələr alırlar. Buna etiraz yoxdur, çünkü tariximizin hər səhifəsi bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu səhifəsi, bu on illik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür. O mənada ki, faciəli dövrdür, ağır dövrdür, amma eyni zamanda bu dövrü bizim xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə yaşadı və bu çətinliklərdən çıxdı. Ona görə də sizin bu kitablarınız davam etməlidir. Burada deyilən məlumatları mən məmnuniyyətlə qəbul edirəm və hesab edirəm ki, iş bununla qurtarmır. Bu iş davam etməlidir və hər il biz bu barədə yeni-yeni əsərlər almalyıq. Yenə də deyirəm, bu əsərlər 500, yaxud da 1000 nüsxə, 2000 nüsxə olmamalıdır. Lazım deyildir ki, bu kitablar belə gözəl, nəfis şəkildə olsun. Tələbə üçün bunun əhəmiyyəti yoxdur. Tələbə üçün, gənc üçün bu kitabın içərisində olan məlumatın əhəmiyyəti var. Bunlara mən etiraz etmirəm. Bunlar, ümumiyyətlə, bizim poliqrafiyanın yüksək səviyyədə olduğunu göstərir və bunu da biz göstərməliyik. Ancaq hələ ki, bizim o qədər vəsaitimiz yoxdur ki, 10 min nüsxə belə kitab çıxardaq. Amma sadə kağızda, sadə cilddə 10 min nüsxə kitab çıxarmaq və insanlara vermək olar. Mən təkcə bunu demirəm. Bütün tarix kitablarını da deyirəm. Hamısını deyirəm. Bəzən müəllif hesab edir ki, o, kitabı yazdı, gözəl, nəfis şəkildə onu çap etdirdi – indi də bir dəb düşübdür – təqdim etdi, qohum-əqrəbasına, tanışlarına verdi, bununla iş qurtardı.

Hər müəllif o qədər də maraqlı deyildir ki, onun əsəri, yazdığı kitab geniş kütlələrə çatsın. Amma əsl əsər müəllifi, əsl kitab müəllifi birinci növbədə çalışmalıdır ki, onun əsəri, onun yazdığı fikirlər geniş kütləyə çatsın. Çünkü 70 il ərzində bizim tariximiz təhrif olunubdur. İndi biz dövlət müstəqiliyinin on ilini yaşamışıq, on birinci ilə qədəm qoyuruq, artıq yol vermək olmaz ki, yenə də bir on, on beş, iyirmi ildən

sonra kimsə gəlib bunu təhrif edə bilsin. Ona görə də dəlillərə, sübutlara əsaslanan kitablar, əsərlər yaradılmalıdır. Bu on illiyin tarixini yazan çox adamlar – mən görürəm, burada oturanların əksəriyyəti elmi dərəcəlidirlər, elmi dərəcəni çox sevirlər – çox-çox adamlar elmi dərəcə də ala bilərlər, professor da ola bilərlər, nə bilim, başqa adlar da ala bilərlər, hamisi ola bilər. Düzdür, onların mənim üçün o qədər əhəmiyyəti yoxdur, amma mənim üçün əhəmiyyətli olan o tarixin yazılımasıdır.

Qarşidakı günlər haqqında, tədbirlər haqqında Ramiz Mehdiyev məlumat verdi. Tədbirlər də, hesab edirəm ki, qəbul oluna bilər. Amma indi və həmişə yubiley ərəfəsində bir yubiley əhval-ruhiyyəsi, yüksək əhval-ruhiyyə yaranmalıdır. Bunu yaratmaq lazımdır. Bunu bizim mətbuatda, radio, televiziya vasitələrində, bizim kollektivlərdə, ali məktəblərdə, orta məktəblərdə, iş kollektivlərində yaratmaq lazımdır. Yaratmaq lazımdır ki, insanlar elə təkcə ayın 18-də yox, gündən-günə, bizim bu onuncu ildönümünün sonuncu gününə qədər bu əhval-ruhiyyə ilə yaşasınlar. Bu təbiidir ki, bizim cəmiyyətimizdə insanların daha da birliyinə gətirib çıxarıcaqdır.

Ötən on il hər bir azərbaycanının, hər bir Azərbaycan vətəndaşının, hesab edirəm ki, nailiyyətidir. Birincisi, bu, bütün xalqımızın əvəzsiz sərvətidir, ikincisi isə, hər bir insanın bunda öz payı var. Heç kəsin payı inkar olunmamalıdır, heç kəsin rolu inkar olunmamalıdır. Amma heç kəsin də fəaliyyəti, necə deyərlər, şisirdilməməlidir. Hər şey düzgün, doğru, obyektiv olmalıdır. Nəhayət, bu bizim ümumi milli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz. Ona görə də bu, bizim xalqımızın hamısını eyni dərəcədə həm sevindirməlidir, həm həvəsləndirməlidir, həm də birləşdirməlidir.

Biz yol verməməliyik ki, son illərdə müşahidə etdiyimiz hallar – xalqı parçalamaq, bu iqtidardır, bu müxalifətdir, iqti-

dar gedən yolla müxalifət getmir, müxalifət gedən yolla iqtidár getmir – bunlar olmasın. Əgər həqiqətən hər birimiz ümummilli fikirlərlə yaşayırıqsa, demək, bu bayram, bu yubiley hər kəsin siyasi görüşlərindən, siyasi baxışlarından asılı olmayıaraq, bizim xalqımızı daha da birləşdirməlidir, insanları bir-biri ilə daha da mehriban etməlidir. Yəni mən demək istəyirəm ki, bax, bu on illik yubiley, bayram gərək bizim xalqımızda dostluq, mehribanlıq əhval-ruhiyyəsi yaratsın. Azərbaycan dövlətinin başçısı kimi, prezident kimi, mən bunu istəyirəm, bunun üçün çalışıram və ona görə də burada bu sözləri bəyan edirəm.

Mən ümidiyərəm ki, biz qarşıdakı günlərdə də nəzərdə tutulmuş tədbirləri həyata keçirəcəyik, 18 oktyabr bayramını hamımız yüksək əhval-ruhiyyədə qeyd edəcəyik və irəliyə gedəcəyik. Biz bu bayram ərəfəsindəyik. Ümumiyyətlə, bu onilliyi qeyd edərkən heç də hər şeyə çəhrayı eynəkdən baxmamaliyiq. Həqiqət həqiqət kimi olmalıdır. Bu gün burada nailiyyətlərdən danışdırılar. Amma nöqsanlar da çoxdur. Mən də replikalarımda bu barədə dedim. Bir də deyirəm, çatışmazlıqlar da çoxdur, hakimiyyət orqanlarının işində qüsurlar da az deyil, bəzilərində həddindən artıq çoxdur. Bizim ən əsas vəzifəmiz xalqın həyat tərzini – mən bütün xalqı nəzərdə tuturam – rifah halını yaxşılaşdırmaqdır, bu sahədə hələ qarşımızda çox böyük vəzifələr var. Heç vaxt düşünməməliyik ki, biz hər şeyi etmişik.

Təbiidir ki, bu onilliyi qeyd edərkən hamımız üçün böyük yara Azərbaycanın torpaqlarının bir qisminin işgal altında olmasınaidir. Bir milyondan artıq soydaşlarımızın yerlərindən-yurdlarından didərgin düşərək çadırlarda ağır şəraitdə yaşamasıdır. Ancaq bu, tarixin reallığıdır. Biz birinci növbədə çalışmalıyiq ki, belə insanlara, belə vətəndaşlarımıza, xüsusən qaçqın və köckün vəziyyətində yaşayan insanlara bu günlərdə daha da çox yardım, qayğı və diqqət göstərək. İnsan elə bir

məxluqdur ki, ona bəzən elə xoş söz də böyük təsəlli verir. Ona görə də mən yuxarıdan aşağıyadək hakimiyyət orqanlarında, vəzifələrdə işləyənlərin hamisindən tələb edirəm ki, insanlara qayğı göstərsinlər, insanlara xoş münasibət göstərsinlər.

Xüsusən ağır vəziyyətdə yaşayan insanlara, çadırlarda yaşayan insanlara, köçkün vəziyyətdə yaşayan insanlara, şəhid ailələrinə, müharibə əllilərinə hansı yardım göstərmək olarsa, etmək lazımdır. Ancaq bununla yanaşı, onların kön'lünü almaq, onlarla bərabər olmaq, onların əhval-ruhiyyəsini qaldırmaq da bizim vəzifəmizdir, borcumuzdur.

Mən hesab edirəm ki, biz on il gərgin həyat keçirərək, bu on il içərisində Ermənistən-Azərbaycan münaqişəsinə son qoymağa çalışaraq, bundan sonra da bu işimizi davam etdirəcəyik. Mən inanıram ki, biz bu bələdan da çıxacaqıq, mütləq çıxacaqıq. Qaçqınlar, köçkünlər öz yerlərinə qayıda-caqlar. Sülh yaranacaqdır. Doğrudur, bu iş uzandı. Doğrudur, bu bizim nəzərə alındığımızdan daha da çətin oldu. Ancaq biz buna nail olacaqıq.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, müstəqilliyimizin qarşısından gələn illərində biz bu nailiyyətləri də bəyan edə biləcəyik.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın bütün vətəndaşları bizim bu gün burada apardığımız danışıqlara, söylədiyimiz fikirlərə qoşulacaqlar və hamımız birlikdə Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildö-nümünü böyük bir bayram kimi layiqincə qeyd edəcəyik. Sağ olun.

ÜMUMRUSİYA-AZƏRBAYCAN KONQRESİNİN BİRİNCİ QURULTAYINA

Hörmətli qurultay iştirakçıları!
Əziz söydaşlarım!

Sizi – Ümumrusiya Azərbaycan Konqresinin Moskva şəhərində keçirilən Birinci qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Hazırda dünyanın müxtəlif ölkələrində çoxmilyonlu Azərbaycan diasporu yaşayır. Həmin ölkələr sırasında azərbaycanlıların ən çox məskunlaşdığı dövlət, şübhəsiz ki, Rusiya Federasiyasıdır. Bu, hər şeydən əvvəl, iki əsrə yaxın bir müdədət ərzində ölkələrimizin eyni siyasi-coğrafi məkana mənsub olması ilə əlaqədardır.

Azərbaycan-Rusiya münasibətlərinin dərin tarixi kökləri vardır. Xalqlarımız öz milli müstəqilliyinə nail olduqdan sonra bu münasibətlər yeni tarixi mərhələyə qədəm qoymuşdur. Artıq müstəqil dövlətlər olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında tarixi ənənələrə söykənən dostluq və mehriban qonşuluq münasibətləri, bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq durmadan inkişaf edir. Prezident Vladimir Putinin bu ilin yanvarında Azərbaycana səfərini dövlətlərarası əlaqələrimizi forma və məzmunca zənginləşdirən, ona yeni nəfəs verən əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Biz beynəlxalq normalara, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlərimizin ardıcıl, dinamik inkişafında maraqlıçıq və bu işdə əlimizdən gələni əsirgəməyəcəyik.

Əziz dostlar!

Xalqlarımızın və dövlətlərimizin bir-birinə daha da yaxınlaşmasında xalq diplomatiyasının böyük rolunu xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan, Rusiyada Azərbaycan icmasının təşkilatlanması və ictimai nüfuzunun yüksəlməsi bizi ürəkdən sevindirir. Fərəhli haldır ki, sıralarında çoxsaylı ictimai təşkilatları və görkəmli soydaşlarımızı birləşdirən Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların mənəvi-mədəni və intellektual güc mərkəzinə çevrilməkdədir.

Bu həm də onunla əlamətdardır ki, Ümumrusiya Azərbaycan Konqresi tarixi vətəndən kənarda millətimizi və ölkəmizi ləyaqətlə təmsil etmək, Rusiya kimi böyük bir dövlətin ictimaiyyətində Azərbaycan haqqında obyektiv və doğrudürüst fikir formalaşdırmaq missiyası ilə fəaliyyətə başlamışdır. Bu çox gərəkli və məsuliyyətli bir işdir. Çünkü sizlərin hər biri min illərcə şərəfli tarixi keçmiş olan, bəşər sivilizasiyasına ölməz dühalar bəxş etmiş böyük bir millətə mənsubsunuz. Milli-mənəvi dəyərlərimizə bağlılıq, doğma dilimizə və mədəniyyətimizə, adət-ənələrimizə sədaqət və xalqımızın yüksək milli keyfiyyətlərinin təbliği, harda yaşamasından asılı olmayıaraq, hər bir azərbaycanının müqəddəs borcu və şərəfli vəzifəsidir. İnanıram ki, dünya azərbaycanlılarının Bakıda keçiriləcək 1 qurultayı ərəfəsində təşkil olunmuş toplantıınız bu vəzifənin yerinə yetirilməsi yolunda mühüm bir addım olacaqdır.

Bu gün Rusiya Federasiyasında böyük tarixi yeniləşmə, vüsətli hüquqi-demokratik proseslər gedir və onun beynəlxalq nüfuzu durmadan artır. Bütün bunları biz diqqətlə izləyir və tarixi qonşumuzun, dost ölkənin hər bir uğuruna ürəkdən sevinirik. Mənim üçün çox xoşdur ki, çoxminli Azərbaycan icması da bu qaynar tarixi proseslərdən kənarda deyil və Rusyanın ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həya-

tında yaxından iştirak edir, soydaşlarımız yaşadıqları ölkə qarşısında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər. Rusiya elminə, mədəniyyətinə, ədəbiyyat və incəsənətinə, iqtisadiyyatına sanballı töhfələr verən Azərbaycan övladları ilə, dünya şöhrətli soydaşlarımızla haqlı olaraq fəxr edirik.

Hörmətli qurultay iştirakçıları!

Xalqlarımızın və dövlətlərimizin bir-birinə daha da yaxınlaşması, tarixi qonşuluq və dostluq əlaqələrimizin möhkəm təməllər üzərində inkişafı naminə göstərdiyiniz şərəfli fəaliyyəti yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu nüfuzlu tədbir Rusyanın ictimai-siyasi həyatında və soydaşlarımızın həyatında böyük hadisə olacaq, xoşməramlı Rusiya-Azərbaycan münasibətlərinə yeni stimul və təkan verəcəkdir. Bu yolda hər birinizə möhkəm cansağlığı və böyük uğurlar, ailələrinizə əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2001-ci il

UQANDA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOVERİ MUSEVENİYƏ

Hörmətli cənab Prezident!

Uqanda Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Uqanda xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2001-ci il

İSPANİYANIN KRALI ƏLAHƏZRƏT I XUAN KARLOSA

Əlahərzət!

İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi, kral ailəsinin üzvlərini və bütün ispan xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan və İspaniya arasında dostluq və əməkdaşlıq münasibətləri daha da genişlənərək ölkələrimizin tərəqqisinə hərtərəfli xidmət göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dost ispan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2001-ci il

**İSPANİYA KRALLIĞININ BAŞ NAZİRİ
ZATİ-ALİLƏRİ
CƏNAB XOSE MARİA ASNARA**

Hörmətli cənab Baş nazir!

İspaniya Krallığının milli bayramı – İspan milləti günü münasibətilə Sizi və dost ispan xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bundan sonra daha da inkişaf edəcək və ölkələrimizin xalqlarının mənafeyinə, bütün dünyada sülhə və tərəqqiyə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, ölkənizə yüksəliş arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 oktyabr 2001-ci il

**ALMANİYANIN AZƏRBAYCANDAKI
SƏFİRLİYİNİN ALMANİYA FEDERATİV
RESPUBLİKASININ MİLLİ BAYRAMI –
ALMAN BİRLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ
TƏŞKİL ETDİYİ RƏSMİ
QƏBULDA NİTQ**

«Hyatt Recensi–Naxçıvan» mehmanxanası

3 oktyabr 2001-ci il

Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi Almaniyanın milli bayramı – Alman birliyi günü münasibətilə ürəkdən təbrik edirəm və alman xalqına sülh, əmin-amanlıq və daim xoşbəxtlik arzulayıram.

İkinci dünya müharibəsi bəşəriyyətə çox böyük faciələr gətirdi və bu faciələri dünya xalqlarının çoxları keçirdi. Biz də bu faciədən keçmişik, onun çətinliklərini görmüşük. Bununda nəticəsində, yəni İkinci dünya müharibəsi nəticəsində Almaniya parçalandı, uzun müddət alman xalqı parçalanmış vəziyyətdə qaldı. Nəhayət, bir-birinə qovuşa bilibdir.

Ona görə də keçmiş bu tarix hər bir xalq üçün, hər bir millət üçün ibrət dərsi olmalıdır. Biz məmnunuq ki, Almaniya İkinci dünya müharibəsi qurtarandan sonra, parçalandıqdan sonra uzun müddət birləşmək arzusunda olubdur və nəhayət, «soyuq müharibə»nin sona çatması nəticəsində Almaniya birləşibdir. Daha dəqiq desək, Almaniyanın birləşməsi «soyuq müharibə»yə son qoyulması demək idi.

Almaniya ilə Azərbaycan arasındaki əlaqələrin böyük tarixi var. Bu gün, bu bayram günü hörmətli səfir burada maraqlı bir sərgi təşkil edibdir. Mən o sərgi ilə tanış oldum. Sərgi ilə tanışlıq hətta bizim kimi öz tarixini yaxşı bilən insanlar üçün də bir çox yeni tarixi hadisələri aşkar etdi.

Almaniyadan böyük «Siemens» şirkəti hələ əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərməyə başlamışdır və çox böyük izlər qoymuşdur.

Vaxtilə Almaniyadan Azərbaycan torpağına köçürülmüş almanlar Azərbaycanın iqtisadiyyatının inkişafında mühüm rol oynamışlar. Onların burada yaşaması və göstərdikləri fəaliyyət, təbiidir ki, Azərbaycanın iqtisadiyyatının inkişafına təsir etmişdir.

İndi biz buraya gələrkən, cənab səfir o dövr haqqında danışarkən birinci növbədə almanların burada çox yüksək keyfiyyətli şərab istehsal etməsi haqqında öz fikrini bildirdi.

Mən fikirləşdim, nə üçün şərab –çünki almanlar burada çoxlu başqa işlər də görüblər. Amma yəqin ona görədir ki, bu şərabı hamı, çoxları istifadə edirlər, ona görə bu çoxlarına məlumdur. Almanların əsrin əvvəllərində, sonrakı onilliklərdə Azərbaycanda gördükлəri işlər, təbiidir ki, ictimaiyyətə geniş məlum deyildir. Ona görə də hörmətli səfir söhbətini birinci şərabdan başladı.

Güman edirəm ki, bugünkü qonaqlara siz alman şərabı verəcəksiniz. Ancaq o vaxt Yelenendorfda istehsal olunan şərablar sizin indiki şərablardan çox keyfiyyətli olubdur.

Biz çox məmnunuq ki, Almaniya – dünyanın böyük dövlətlərindən biri, Avropanın ən böyük dövləti, böyük iqtisadi potensiala, insanların yüksək həyat tərzinə malik olan bir ölkə Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkəmizə böyük maraq göstəribdir.

Biz bunu alqışlayırıq və Almaniya ilə bütün sahələrdə əlaqələrimizi daim inkişaf etdirmək istəyirik.

Ancaq mən çox məmənunam ki, buraya gələrkən, səfər mənimlə söhbət edərkən dedi ki, Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə görə və ən əsası, xarici investisiyanın qoyulması üçün yaranmış əlverişli şəraitə görə çox əhəmiyyətlidir. Biz hesab edirik ki, Azərbaycana hansı bir ölkə sərmayə qoymaq istəyirsə, o heç bir risk etmir. Bu həqiqətdir və çox məmənunam ki, Almanıyanın Azərbaycandakı yeni səfiri qısa bir müddətdə bu həqiqəti artıq özü üçün müəyyən edibdir və mənimlə görüşünü bu sözlərlə başladı.

Həqiqətən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi və demokratiya yolu ilə, bazar iqtisadiyyatı ilə irəliyə gedən bir ölkə kimi, buraya xarici investisiyanın gəlməsi üçün bütün imkanları yaradıbdır. Bunların içərisində ən əsas şərtlərdən biri Azərbaycanda yaranmış ictimai-siyasi sabitlikdir.

Eyni zamanda bizim bir çox problemlərimiz də vardır. Bu problemlərin içərisində bizim üçün ən ağırı Ermənistən-Azərbaycan münaqışasıdır. Ermənistən silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqlarının işğal olunması və bu torpaqlardan bir milyondan artıq soydaşımızın didərgin düşməsidir.

Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür və indiyədək Minsk qrupu çərçivəsində bu ağır problemin həll olunması üçün öz səylərini göstərir və ümidvaram ki, bu məsələnin sülh yolu ilə həll olunması üçün Minsk qrupunun tərkibində daha fəal iştirak edəcəkdir.

Bu bizim problemimizdir. Ancaq indi bütün bəşəriyyəti narahat edən, o cümlədən bizi də narahat edən ən böyük problem, ən böyük təhlükə beynəlxalq terrorizm və onun nəticəsində ayrı-ayrı xalqlara, ayrı-ayrı ölkələrə vurulan zərbələr, gətirilən ziyanlardır.

Biz son illər beynəlxalq terrorizmə qarşı hər cür mübarizə aparılmasının tərəfdarı olmuşuq, bu gün də onun tərəfdarıyıq.

Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində terrorçular tərəfindən törədilmiş misli görünməmiş terror aktı təkcə Amerikaya qarşı yox, bütün bəşəriyyətə qarşı, sülhə qarşı, demokratiyaya qarşı olan bir hərəkətdir.

Bu, dünyanın bir çox xalqlarını hiddətləndirdiyi kimi, Azərbaycan xalqını da hiddətləndirmişdir. Ona görə də biz Amerika Birləşmiş Ştatlarını bu terror aktının qarşısının alınması üçün, terrorçuların tapılması və cəzalandırılması üçün dəstəkləmişik və dəstəkləyəcəyik. Bu mübarizədə biz Amerika Birləşmiş Ştatları ilə, yaranmış alyansla bir yerdəyik.

Bu hadisə bütün dünyaya bir daha nümayiş etdirdi ki, müasir dövrün ən təhlükəli hadisəsi, ən böyük təhlükəsi terrorizmdir, beynəlxalq terrorizmdir və heç bir ölkə, heç bir xalq düşünməsin ki, o, bu cür cinayətlərdən kənarda qala bilər.

Ona görə terrorizmin, beynəlxalq terrorizmin kökünün kəsilməsi üçün bütün ölkələr mübarizə aparmalıdır və kökü tam kəsilməyənə qədər terrorizmə qarşı bu mübarizə davam etməlidir.

Almaniya bu hadisə ilə əlaqədar olaraq öz xidmətlərini, öz fəallığını bəyan edibdir. Hesab edirik ki, həm NATO çərçivəsində, həm Birləşmiş Millətlər Təşkilatı çərçivəsində, həm də terrorizmə qarşı yaranmış alyans çərçivəsində bu mübarizə kəskin surətdə aparılacaq və bəşəriyyət bu təhlükədən gələcəkdə xilas olacaqdır.

Almaniya birləşəndən sonra çox sürətlə inkişaf edir. Bu isə təkcə Almaniymanın iqtisadiyyatının irəliyə aparılması, alman xalqının rifahının yaxşılaşdırılması demək deyildir. Bu, eyni zamanda dünya iqtisadiyyatının inkişafına alman xalqının verdiyi töhfədir.

Hesab edirəm ki, Almaniya ilə Azərbaycan arasındaki əməkdaşlıq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi, Almaniyadan Azərbaycana investisiyaların gəlməsi bizim gələcək əlaqərimizi daha da genişləndirəcək və yüksəldəcəkdir.

Bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram.

**İTALİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB KARLO ADZELYO ÇAMPİYƏ**

Hörmətli cənab Prezident!

Milan şəhərinin hava limanında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 oktyabr 2001-ci il

İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB SİLVİO BERLUSKONİYƏ

Hörmətli cənab sədr!

Milan şəhərinin hava limanında təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşılıdım.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 9 oktyabr 2001-ci il

MOSKVA MERİNİN BİRİNCİ MÜAVİNİ LYUDMILA ŞVETSOVA BAŞDA OLMAQLA RUSİYA PAYTAXTI HÖKUMƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

10 oktyabr 2001-ci il

Mən sizi Azərbaycanda salamlamağa şadam və şadam ki, Azərbaycan ilə Moskva şəhəri arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq üzrə birgə komissiya fəaliyyətini uğurla davam etdirir. Burada bizim Azərbaycan-Rusiya əməkdaşlığı komissiyamız var, amma Azərbaycan-Moskva komissiyası da var. Bu, bir tərəfdən, o qədər də aydın deyildir, digər tərəfdən isə, Rusyanın iqtisadi, sosial və mədəni həyatında Moskvanın üümən böyük yer tutduğunu nəzərə alıqdə, tamamilə qanuna uyğundur. Vaxtilə, Yuri Mixayloviç Lujkov burada olarkən biz bu komissiyanın yaradılması haqqında onunla razılığa gəlmişdik. İndi görürəm ki, siz müvəffəqiyyətlə işləyirsiniz, yaxşı əməkdaşlıq edirsiniz. Azərbaycana belə bir mötəbər nümayəndə heyətinin gəlməsi də sübut edir ki, Moskva nümayəndləri, Moskva Azərbaycana, bizimlə əməkdaşlığa maraq göstəirlər.

Görünür, bunu artıq mövcud nəticələrin amili kimi qiymətləndirmək lazımdır. Nəticələr var, boş-bekar görüşlərin vaxtı artıq keçmişdir. Mənə məlumat verdilər ki, nəticələr var, ancaq bununla yanaşı, bu nəticələr daha çox olmalıdır. Bu baxımdan bizim kifayət qədər böyük imkanlarımız vardır.

Əlbəttə, Moskvanın imkanları daha böyükdür və hətta hüdudsuzdur. Ona görə də ümidi varam ki, siz indiki görüş zamanı həmin məsələləri müzakirə etmiş və əməkdaşlığın da-ha da genişləndirilməsi yollarını müəyyənləşdirmisiniz. Ona görə də şadam və mənə deyəndə ki, siz mənimlə görüşmək istəyirsiniz, mən də belə arzuda olduğumu bildirdim.

Lyudmila İvanovna, sizi görməyimə xüsusilə şadam. Köhnə dostları görmək həmişə xoşdur. Təkcə siz yox, Ernest Bakirov və başqaları da buradadırlar. Səfir də burada təzə adam deyildir.

L y u d m i l a Ş v e t s o v a: Cox hörmətli Heydər Əliyeviç, səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Müsaidənizlə, mən hətta əziz Heydər Əliyeviç deyərdim, çünki şəxsən mən də, moskvallılar da, hətta tam əsasla deyə bilərəm, rusiyalılar da Sizi özümüzün Cox əziz və yaxın bir adamı hesab edirik.

Əvvəla, icazə verin, əlbəttə, Yuri Mixayloviç Lujkovun salamini yetirim, çünki bizi bu səfərə o göndərmişdir. O dedi ki, münasibətlərimizin bir yerdə dayanıb qalmaması, inkişaf etməsi, onlara yeni keyfiyyət və vüsət verilməsi üçün getmək lazımdır. Bu bir yana, hətta elə dəqiqələr oldu ki, biz buraya gəlməyə hazırlaşarkən müharibə başlandı, vəziyyət mürəkkəbləşdi və düşündük ki, nə bilmək olar, bəlkə də bu səfər sizə də, hansısa planlarımızda bizə də mane olar. O, qəti şəkildə dedi ki, getmək lazımdır. Dedi ki, biz digər çətin illərdə də oraya getmişik, hər şeydən önce işdir, biz əlaqələrimizi inkişaf etdirməli və genişləndirməliyik.

Sizə demək istəyirəm ki, mən burada bir il əvvəl olmuşam, onda mədəniyyət günləri keçirilirdi. Biz Sizinlə görüşdük, Cox şeydən danışdıq. Əvvəla, dərhal demək istəyirəm ki, şəhər məni heyran etdi. Bu müddət ərzində şəhər necə də dəyişmişdir. Bu Sizin nəzərinizə bəlkə Cox da çarpmır, ona görə ki, Siz burada yaşayırsınız, biz isə səliqəli, gözəl bir şəhər gördük. Təbii ki, Azərbaycanın belə bir paytaxtı olduğuna görə

sevindik. İkincisi, həmvətənlərimizin Rus Mədəniyyəti Mərkəzimizdə işləyib hazırladıqları layihənin gerçəkləşdirilməsinə kömək göstərdiyinizə görə Sizə ürəkdən təşəkkür etmək istəyirəm. Dünən biz orada balaca uşaqların çıxışlarını gördük, oraya toplaşan yaşılı adamları gördük. Bu, rus dilinin, rus mədəniyyətinin öyrənilməsi sahəsində də, Azərbaycanda bir çox millətlər arasında sülh şəraiti yaradılması sahəsində də Sizin burada, respublikada apardığınız siyasətdə daha bir addımdır. Bu şərait isə, sadəcə olaraq, əmrlə yaradılmayıb, əksinə, bundan ötrü çox işlər görülübdür.

Biz Slavyan Universitetində olduq. Düzünü deyəcəyəm, onun qəlbimi riqqətə gətirəcəyini güman edirdim, amma bu dərəcədə olacağını düşünmürdüm.

Əvvəla, çoxmillətli tələbə kollektivi, fəal kollektiv bizi çox yaxşı qarşılıdı. Orada slavyan dillərini öyrənmək üçün nə kimi işlər görüldüyüni bizə göstərdilər. Biz orada fəaliyyət göstərən Ukrayna Mədəniyyət Mərkəzinə getdik, tələbələrlə birlikdə Ukrayna dilində mahni oxuduq.

Ukrayna dilini bir qədər bilməyim mənə kömək etdi.

H e y d ə r Ə l i y e v: Bəs necə, axı Siz Ukraynada yaşamısınız, işləmisiniz.

L y u d m i l a Ş v e t s o v a: Bəli. Amma bilirsinizmi, mən dərhal məyus oldum ki, bizim orada belə rus mərkəzimiz yoxdur. Əlbəttə, bu Sizlik deyildir. Siz Slavyan Universiteti yaratmışınız, o mövcuddur, orada hər şey yaxşı və gözəldir. Sözün düzü, mən keçmiş İttifaqa daxil olan ölkələrə çox gedirəm, lakin heç yerdə belə şey görməmişəm. Bu, çoxmillətli tələbə kontingenti olan yeganə Slavyan Universitetidir, orada azərbaycanlılar da, başqa millətlərdən olan adamlar da çoxdur.

Biz rektorla dərhal bir otaq seçdik, hətta birini yox, ikisini seçdik. Elə bu yaxın vaxtlarda nümayəndələrimiz buraya gələcəklər və Sizi əmin edirəm ki, etimadınızı doğruldacağıq, orada yaxşı bir rus mərkəzi yaradılacaqdır. Biz dilin öyrə-

nilməsi, mədəni işin təşkili üçün onu ədəbiyyatla da, bütün materialllarla da təmin edəcəyik. O ki qaldı universitetə, ona görə Sizə dərin minnətdarlığımızı bildiririk. Bu dahiyanə ideyadır və o, dahiyanə təcəssümünü tapmışdır. Mənə elə gəlir ki, hətta MDB-nin zirvə toplantısında mən Yarova deyəcəyəm ki, bu universitetin təcrübəsini öyrənmək və sadəcə olaraq, onun yayılmasını tövsiyə etmək lazımdır. Buradan qayıtdıqdan sonra onunla söhbətim olacaq və biz bu sahədə əməkdaşlıq edəcəyik.

Sizə məlumat verirəm ki, biz Abbas Aydınoviçlə – hər iki-miz hökumətlərarası komissiyamızın həmsədriyik – birlikdə işgüzar müşavirə keçirdik, bir-birimizin ünvanına heç bir kompliment demədik, hərçənd hər birimizin öyünməyə də əsası var. Bizim kifayət qədər ciddi söhbətimiz oldu və əməkdaşlıq haqqında razılığa gəldik. Bu əməkdaşlıq 20-dən çox bəndi əhatə edir və hamısı konkret məsələlərdir. Cavabdeh şəxslər, müddətlər barədə razılığa gəldik. Mən Sizə hər şeyi danışmayacağam, düşünürəm ki, Sizin tabeliyinizdə olan şəxslər bu barədə məlumat verəcəklər. Lakin, hər halda, bəzi məqamlar haqqında Sizə indi məlumat vermək istərdim.

Biz Abbas Aydınoviçlə razılığa gəldik ki, məhsul mübadiləsi, xüsusən Azərbaycandan meyvə-tərəvəz məhsulu göndərilməsi haqqında müqavilərimizi süründürməciliyə salma-yaq, xurma yetişən kimi, mərkəzləşdirilmiş qaydada 100 maşın yükleyib, Bakıdan Moskvaya dək olan bütün çətin yolu keçməyə çalışacaqıq. Hətta Abbas Aydınoviç cavanlar sayağı dedi ki, bu karvanın önündə gedəcək maşının sükanı arxa-sında özüm əyləşəcəyəm. Onun özünün və ya hansısa mərhələlərdə daha kimlərin olacağını bilmirəm, lakin biz öz tərəfimizdən adamlarımızı cəlb edəcəyik.

H e y d ə r Ə l i y e v: Gərək onun özü olsun. Özü ola bilməsə də, maşından onun portretini asmaq lazımdır.

L y u d m i l a S v e t s o v a: Heydər Əliyeviç, əlbəttə, bizim bu yükü mənzil başına necə aparıb çatdıracağımız bəlkə də ən başlıca məsələ deyildir, lakin, ümumiyyətlə, biz Moskvada göstərmək istəyirik ki, azərbaycanlılar öz məhsulunu paytaxtimizda satacaqlar. Çünkü azərbaycanlılar şəhərin ticarət şəbəkəsində, əlbəttə, çox böyük rol oynayırlar. Kim nə deyir-sə-desin, onlar yaşayış yerlərində köşklərin infrastrukturunu yaratmışlar. Orada onlar çətin, hətta bəzən, sadəcə olaraq, qeyri-insani şəraitdə, qarşıolların, köşklərin yanında yaşayırlar, amma gecə-gündüz işləyirlər. Adamlar özlərinə gərək olan hər şeyi istənilən vaxt ala bilirlər. Ümumiyyətlə, bu yaxşıdır və heç kimin buna etirazı yoxdur, üstəlik, biz hətta şadıq ki, bütün bunlar var. Lakin biz təkcə onların kimlərdənəsə aldıqları məhsulu deyil, əsasən Azərbaycanın məhsulunu nümayiş etdirməliyik. Bax, ona görə də biz xurmadan başlamağı qərara aldıq, çünkü xurma təbiətin dahiyanə məhsuludur, o, təkcə meyvə deyil, həm də dərmandır. İndi biz onun dadına baxacaqıq. Mən bu barədə Yuri Mixayloviçə də məlumat verəcəyəm. Bizim ərzaq ehtiyatları və istehlak bazarı departamentlərinin rəhbərləri də buradadırlar. Onlar bu layihəni onun təşkili və ödənişi baxımından əsaslandırmaga hazırlıdırlar. Biz bunu edəcəyik.

Lakin bu təcrübə layihəsi ilə yanaşı, biz ticarət evləri yaradılması haqqında da razılığa gəldik, çünkü bizə elə bir mexanizm lazımdır ki, o, qeyri-mütəşəkkil bazar mühitini bizə – dövlət səlahiyyətlərinə malik adamlara lazım olan məcraya yönəltsin.

Biz bu barədə və 2003-cü ildə Moskvada Azərbaycan günləri, 2004-cü ildə isə Azərbaycanda Moskva günləri keçirilməsi haqqında da razılığa gəldik. Özü də onları mədəniyyət günlərinə nisbətən daha geniş keçirmək istəyirik, hərcənd mədəniyyət bu tədbirlərin əsas, parlaq tərkib hissəsi olacaqdır. Biz əməkdaşlıq etmək, birgə fəaliyyət göstərmək, şəhər-

salma ilə bağlı sərgilər keçirmək istəyirik. Birgə fəaliyyət üçün meydan vardır və bu barədə razılığa gələcəyik. Düşünürəm ki, belə iri tədbirlər keçirilməsi baxımından bu çox mühüm hadisə və irəliyə doğru addım olacaqdır.

Bundan əlavə, biz Mədəniyyət Nazirliyi ilə, Polad Bülbül-oğlu ilə belə bir qənaətə gəldik ki, bu iki il istər Azərbaycanda, istərsə də Moskvada diqqəti özünə çəkən çox parlaq tədbirlərlə zəngin olacaqdır. Moskvada «Rossiya» konsert salonu yaxınlığında Polad Bülbüloğlunun ulduz daşının qoyulduğu barədə Sizə məlumat verilib-verilmədiyini bilmirəm, amma deməliyəm ki, bu, çoxmillətli Moskvanın həyatında hadisə idi, çünki bu ulduz daşı Azərbaycanın mədəniyyət adamanının və eyni zamanda Rusiya və keçmiş Sovet İttifaqı adamanın şərəfinə qoyulmuşdur. Bu hadisə çox böyük diqqət cəlb etdi. Düşünürəm ki, belə hadisələr mədəniyyət sahəsində əməkdaşlığımız baxımından bundan sonra da baş verə bilər.

Sizə demək istəyirəm ki, biz buraya yola düşməzdən əvvəl səfir Ramiz Həsənoviçlə görüşdük, Sizə o da salam göndərmişdir. O, Moskvada qaldı, hələlik onun orada olmasına ehtiyac var. Biz onunla azərbaycanlıların Moskvada keçirilmiş konqresindən, əsl Azərbaycan Mədəniyyət Mərkəzi yaradılmasının zəruriliyindən bir daha danışdıq. Belə bir, yaxud, məsələn, Ukraynanın Arbatdakı mərkəzindən də yaxşı bir mərkəz yaratmaq olar. Ukrayna Mədəniyyət Nazirliyinin bir bölməsi olan bu mərkəz müxtəlif tədbirlər həyata keçirir. Mənə elə gəlir ki, biz hərtərəfli kömək göstərəcəyik. Hazırda söhbət yerin seçilməsindən gedir. Zənnimcə, biz də Bakıda belə bir mərkəz tikməliyik.

Bilirəm ki, bizim səfirin bu barədə öz ideyaları, təşəbbüsleri, təklifləri var. Çox güman ki, bu, sərf Moskvanın tədbiri deyil, məhz Rusiya miqyaslı tədbir olacaqdır. Biz bu işdə kömək göstərməyə hazırlıq.

Sözümüzün əvvəlinə qayıdaraq demək istəyirəm ki, bütün funksiyaların bölüsdürülüyü şəraitdə Azərbaycan və Moskva komissiyasının olmasının nə dərəcədə qanunauyğun olduğu barədə biz də çox düşünmüşük. Görünür, burada hüquqşü-naslar üçün sual var. Lakin bizim üçün – praktiklər üçün burada, demək olar, suallar yoxdur, ona görə ki, əvvəla, bizim artıq çoxdan bağlanmış sazişlərimiz var, onlar hətta dövlətlərarası sazişlərdən əvvəl imzalanmışdır.

Biz onları uğurla həyata keçiririk və mexanizm sahmlanmışdır. Sonra, Moskvanın böyüklik iddiası yoxdur, biz Rusiya Federasiyasının subyektlərindən biriyik. Özü də elə bir subyekt ki, indi Rusiya Federasiyasının xəzinəsinə mədaxilin 44 faizini o təmin edir və bu çox sanballıdır. Bundan başqa, MDB ölkələri ilə həyata keçirilən hər hansı əlaqə və münasibətlərin minimum üçdə bir hissəsi Moskvanın əmtəə dövriyyəsinin payına düşür. Zənnimcə, bunun hələlik belə bir səviyyədə olduğu vaxtda komissiya da tamamilə mövcud ola bilər və mövcuddur, onun fəaliyyətini Siz də dəstəkləmisiniz. Buna görə çox sağ olun. Mən bu çıxışımı bitirib Sizə demək istərdim ki, Azərbaycanla münasibətlərimizdə böyük, bəlkə də çox böyük varislik var və bu gün nümayəndə heyətimizə – mən bunu iftiخارla demək istəyirəm – mənim müəllimim, mənim kuratorum Ernest Aleksandroviç Bakirov da daxildir. O, komissiyaya rəhbərliyi, habelə Azərbaycana məhəbbət və hörmət hissələrini estafet çubuğu kimi, mənə ötürmüş və əməkdaşlığımızın təşkilinə dair konkret məsləhətlər vermişdir. Biz buraya gələrkən təyyarədə xatırladıq ki, 1992-ci ildə o, Abbas Aydınoviçlə birlilikdə gülələrin altında nəyisə qurub-düzməyə çalışmış, Azərbaycanın o vaxtkı rəhbərlərinin Azərbaycan dilində danışlığı bir şəraitdə Abbas Aydınoviç tərcüməçi kimi çıxış etməli olmuşdur. İndi isə biz Sizin qanadınız altında, Sizin bilavasitə iştirakınızla isləyirik. Bu,

əlbəttə, böyük məsuliyyətdir və inam yaradır ki, hər şey necə lazımdırsa, elə də olacaqdır.

E r n e s t B a k i r o v (*Moskva merinin məsləhətçisi*): Mən Yuri Mixayloviç Lujkovun ən xoş arzularını Sizə yetirməliyəm. Mən burada iki il əvvəl olmuşdum və müəyyənləşdirilmiş tədbirlərin əslində əksəriyyəti yerinə yetirilmişdir. Buna görə Sizə təşəkkür edirik, bu işdə Sizin böyük xidmətiniz var. Biz Sizin komandanızdakı birliyi daim hiss edirdik. Onlar soruşturdukları ki, Heydər Əliyeviç buna necə baxar, necə münasibət göstərər. Çox istərdik ki, həmişə belə olsun. Biz Azərbaycan üçün, Bakı üçün səciyyəvi olan səmimilik ruhunda aparılmış danışçıqlardan məmənun qaldıq. İlk növbədə bütün bunlara görə Sizə təşəkkür edirik. Heydər Əliyeviç, sağ olun.

H e y d ə r Ə l i y e v: Ernest Aleksandroviç, sağ olun. Mən işlərin yaxşı getməsindən məmənunam. Sizin bugünkü Azərbaycan haqqında, Bakı haqqında təəssüratlarınız bizim üçün, əlbəttə, böyük əhəmiyyətə malikdir. Çünkü biz burada yaşayırıq və çalışırıq, amma heç də hər şeyə diqqət yetirmirik. Bazar günü mən qəfildən şəhərə gəzintiyə çıxdım. Özü də heç nəyi planlaşdırımadım. Mən bağa getmək, dənizin sahilində gəzmək fikrində idim və maşına oturduqda dedim ki, gəlin şəhərə baxaq, sonra da şəhər kənarına gedərik. İş elə gətirdi ki, şəhər kənarına getmək mümkün olmadı.

Mən Bakının mərkəzi küçələri ilə təxminən iki saat gəzdim. Bilirsinizmi, bizim vəziyyətimiz elədir ki, müəyyən marşrutlar var və biz maşında bu marşrutla gedib-gəlirik. İki-üç marşrut var. Amma maşında gedərkən nəyisə görürsən, nəyisə gör-mürsən. Əvvəller maşınla keçib getmədiyin küçələrlə piyada getdikdə isə hər şeyi görürsən. Mən özüm də təəssübləndim, son vaxtlar hər şey, həqiqətən, necə də dəyişmişdir. Bakı mənim üçün yeni bir şəhər deyildir. Mən gənclik illərindən buradayam – 16 yaşından burada oxumuşam. Tələbə nə edir? Əlbəttə ki, oxuyur və küçələri gəzir, hər şeyə baxır. Üstəlik,

mən buraya Azərbaycanın əyalətindən gəlmiş bir adam idim. Ona görə də mənim üçün hər şey maraqlı idi. Lakin sonralar, gənclik illərində, hələ subay olduğum vaxtlarda da bazar günləri şəhərə çıxır, baxırdım, bəzən gözaltı qızlara da nəzər salırdım. Ona görə də bütün bu küçələri yaxşı tanıyıram. Bu küçələrdə yoldaşlarımıla, dostlarımıla dəfələrlə gəzib dolaşmışam. İndi, aradan çox-çox illər ötdükdən, xüsusən də şəhərimiz çox ağır mərhələlər keçdikdən sonra isə... Siz dediniz ki, 1992-ci ildə burada, Bakıda olarkən şəhərin hər yerində avtomatlı adamlar gəzirdilər və Azərbaycan rəhbərləri ilə görüşləriniz zamanı Abbas Aydınoviç sizə Azərbaycan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə tərcümə edirdi.

Mən buraya bir il sonra, 1993-cü ildə gəldim. Vəziyyət ağır idi. Əlbəttə, o vaxt, sadəcə olaraq, dözmək lazımdı. Tikmək, inkişaf etdirmək, bəzəmək və başqa işlər görmək hayında deyildik. Lakin biz vəziyyəti sabitləşdirərək, təxminən 1995–1996-ci illərdən bazar islahatları aparmağa başladıq, sahibkarlığa sərbəstlik verdik, hər şeyi, ilk növbədə isə ticarət sahəsinə özəlləşdiridik.

Mən küçələri gəzərkən soruşurdum ki, bir vaxtlar burada mağaza vardı, indi isə onun yerində başqa mağaza var. Əvvəlki mağazaların qaldığı iki-üç yer gördüm, amma artıq onlar bayaqqı kimi deyildir, indi daha gözəldir, daha yaxşı tərtibatlıdır. Bir görün, xüsusi mülkiyyət, bazar ticarəti nə deməkdir. Məsələ heç də təkcə ticarətdə, mağazalarda deyildir. Çoxlu evlər tikilir, lakin indi dövlət daha ev tikmir, ayrı-ayrı firmalar tikib satırlar, hamısı da çox yaxşı, gözəldir. Bu nə deməkdir? Əvvəla, elə firmalar meydana gəlmışdır ki, onlar evləri bizim keçmiş Bakı Baş Təkinti İdarəsindən də yaxşı tikirlər. Belə bir güclü təşkilat var idi. O vaxtkı evlərin hamısını bu təşkilat tikmişdir. İkincisi, onlar nə üçün tikməyə başladılar? Ona görə ki, tələbat var. Axı onlar elə-belə tikmirlər, qazanmaq üçün tikirlər. Qazanmaq isə o zaman müm-

kündür ki, istehsal etdiyini sata biləsən. Onlar tikir, satır və qazanırlar. Digər tərəfdən isə, əgər insanlar bu evləri alırlarsa – özü də bu mənzillər bahadır – deməli, onların pulu var. Çox belə evlər tikilmişdir. Mən maşında gedərkən bu evlərin hamisini görmüşəm, bazar günü isə daha yaxşı gördüm.

Əlbəttə, şəhər dəyişmişdir və dəyişir. Dəyişən təkcə şəhər deyil, respublikamızın kənd yerlərində çoxlu fərdi evlər tikilir. Yalnız rayon mərkəzlərində deyil, kəndlərdə də. Mənə deyirlər ki, buradan, Bakıdan – bizim burada çox iri daş karxanalarımız, aqlay deyilən mişar daşlarımız var – 300 kilometr uzağa, kəndlərə tikinti materialları aparırlar, çünki onları orada baha qiymətə alırlar. Əvvəllər isə yerli kərpicdən, hansısa yerli daşdan tikirdilər. Ona görə də şadam ki, indi bu, artıq gerçəkliyə çevrilir. Hərcənd bu, bütün əhalimi-zin həyatını səciyyələndirmir. Əvvəla, bizdə bir çox müəssisə-lər işləmədiyinə və ya tam gücü ilə işləmədiyinə görə işsizlər var. Bilirsiniz ki, Ermənistən silahlı qüvvələrinin işgal et-dikləri ərazilərdən olan bir milyon qaçqınımız var, onlar Bakıda da, onun ətraf yerlərində də çadırlarda, yataqxanalarda yaşayırlar. Yəni bu da var. Amma bütövlükdə vəziyyət yax-şılaşmağa doğru gedir. Şadam ki, siz buna diqqət yetirmi-siniz. Lakin biz Moskvanın da necə dəyişdiyini görünürük. Mən Moskvani da çoxdan, gənclik illərimdən tanıyıram. İlk dəfə Moskvada olanda hər şey mənə nə isə qeyri-adi görünürdü. Mən Moskvada uzun müddət, təxminən 1990-ci ilədək yaşa-mışam.

İndi isə Moskva bambaşqadır. Yəni, ictimai-siyasi müna-sibətlər, dövlət sistemi, iqtisadi sistem sahəsində baş vermiş dəyişikliklər bir çox çətinliklər doğurmaqla yanaşı, yaxşılığa doğru da yol açmışdır. Bu barədə mənim rəyim belədir. Rusiyada da belədir, Azərbaycanda da. Haradasa daha yax-şıdır, haradasa ondan pisdir, haradasa daha çoxdur, hara-dasa azdır.

O ki qaldı iclasınızın nəticələrinə, mən bunu alqışlayıram. Həqiqətən, Azərbaycan Moskvani bəzi çox nadir meyvə və tərəvəzlə hər hansı bir uzaq ölkəyə nisbətən daha yaxşı təmin edə bilər. Özü də bizim məhsullar təbiidir. İndi biz bir çox Avropa ölkələrində oluruq. Mehmanxanaya və ya restorana gəlirsən, görürsən ki, hər şey gözəl düzülmüşdür, elə gözəl ciyələk var ki, deyirsən, xüsusi olaraq hazırlanmışdır. Dadi isə yoxdur, heç bir dadı yoxdur. Çünkü bu, kütləvi istehsaldır, onların gözəl, iri, gözəğəlimli olması üçün müxtəlif vasitələrdən istifadə edilmişdir, keyfiyyəti isə itir. Bizzət isə hər şey təbiidir. Mən yaxınlarda bir ölkədə oldum. Orada pomidor da, xiyar da, meyvə də verirdilər, amma onların heç bir dadı yox idi. Sonra mən xahiş etdim, buradan bir neçə yeşik meyvə və tərəvəz göndərdilər. Mənimlə birlikdə olan adamlara bizim meyvə və tərəvəzin dadına baxmağı təklif etdim. Açıb onların dadına baxdılara, hətta xiyarın da, pomidorun da dadı tamam başqa idi. Ona görə ki, bizzət hər şey təbiidir. Əlbəttə, xurma çox nadir, çox dadlı və çox faydalı meyvədir. Amma bizzət xurma ilə yanaşı, nar da var. Nə üçün buna diqqət yetirmirsiniz? Hələ sovet dövründə bizim vətəndaşlarımız Moskvaya çoxlu nar aparırdılar. Sovet İttifaqında nar yalnız Azərbaycanda və Orta Asiyada bitirdi. Amma Orta Asiya narları – Abbas Abbasov Orta Asiyada yaşamışdır, mən onun haradasa bir müsahibəsini oxumuşam, ona Daşkənd Abbas deyirlər – bizimkinin yanında bir şey deyildir.

L y u d m i l a Ş v e t s o v a: Mən də Daşkənddə yaşamışam. Lakin bazarda ancaq Azərbaycan narı alıram.

H e y d ə r Ə l i y e v: Amma o orada uzun müddət yaşamışdır. Buna görə də ondan müsahibə almışlar və o deyib ki, onun adı var – Daşkənd Abbas. Oranın da narı yaxşıdır, ancaq iqlim orada daha quru və isti olduğundan nar quru olur, bizim nar isə şirəlidir. Yeri gəlmışkən, həkimlər mənə deyiblər

ki, nar həm də qanın tərkibini yaxşılaşdırmaq və s. üçün çox şəfali meyvədir.

Xatirimdədir, Azərbaycanda işlədiyim vaxtlarda bəzi yoldaşlarım onlara nar göndərməyimi xahiş edirdilər, çünki həkimlər onlara nar yeməyi məsləhət görmüşdülər. Əvvəlcə məsləhət görürdülər ki, uşaqlara versinlər, sonra da demis-dilər ki, hamı nar yeməlidir, çünki qan daha yaxşı olacaqdır. O illər isə biz burada nar istehsalını çox güclü inkişaf etdir-məyə başlamışdıq. Doğrudur, bizdə cəmi iki sovxozi vardı. Lakin onda mən tədbir gördüm ki, kənd yerlərində, həyətyanı sahələrdə çoxlu nar ağacı əksinlər. Bu çox sərfəlidir. Çünki bir nar ağacı yüz ədəd nar verir, üç nar isə bir kiloqram gəlir. Əgər kəndlinin öz həyətyanı sahəsində on nar ağacı varsa, deməli, o, narı satır və yaxşı pul qazanır. Yadimdadır, o illərdə biz bu yolla 50–60 min ton nar tədarük edirdik. Zənnimcə, indi daha çoxdur. Bir sözlə, başqa meyvələr barədə məsələni özünüz müəyyənləşdirin, xurmani və narı isə Moskva Azərbaycandan savayı, heç yerdən ala bilməyəcəkdir. Yenə də ikiqat fayda olacaqdır. Bizimkilər öz məhsulunu hasıl edəcəklər, onlara da elə bu lazımdır, moskvalılar isə həmin məhsuldan istifadə edəcəklər, onlara da bu lazımdır. Mən digər təfərrüat üzərində dayanmaq istəmirəm, sadəcə olaraq, məhsulumuzun bu iki mühüm növü barədə özüm danışlığı qərara aldım.

Şadam ki, Siz Bakı Slavyan Universitetinə yüksək qiymət verdiniz. Lakin biz bunu ona görə etməmişik ki, Rusiya bunu qiymətləndirsin, yaxud bu kiminsə xoşuna gəlsin. Məsələn, Vladimir Vladimiroviç Putin də bu universitetdə oldu və ona universitetin fəxri doktoru adını verdilər. Biz hesab edirik ki, bu universitet gərəkdir. Bizdə Xarici Dillər Universiteti var, orada ingilis, fransız, alman dillərini və başqa dilləri öyrənirlər. Belə isə, nə üçün Slavyan Universiteti yaradıb kadrlar hazırlamayaq? Yeri gəlmışkən, slavyan xalqları Avropanın

çox böyük məkanını əhatə edirlər. Siz orada tələbələrin necə ruh yüksəkliyi ilə oxuduqlarını gördünüz və bizim orada kifayət qədər sanballı professor-müəllim heyətimiz var. Bu da boş yerdən yaranmayıbdır, bu ali məktəb uzun illər ərzində yaradılmışdır və elə bir vaxt gəldi ki, biz onu Slavyan Universitetinə çevirdik.

Rusiya ilə Azərbaycan arasında çox sıx dostluq münasibətləri olduğunu bir daha təsdiqləmək üçün belə faktlardan çox gətirmək mümkündür. Biz bu münasibətləri daha da inkişaf etdirmək və dərinləşdirmək istəyirik.

Bilirsiniz, axı indi söz azadlığıdır, hərə istədiyini yazır, bəzən hətta nə yazdığını da başa düşmür. Bu, Moskvada da belədir, Azərbaycanda da. Sizdə, Moskvada qəzetlər daha sivilizasiyalıdır, yazırlar, amma təhqir etmirlər. Bax, cənab səfir burada bizim müxalifət qəzetlərində adamların, o cümlədən prezidentin necə təhqir edildiyini bilir. Ona görə də demək istəyirəm ki, biz Rusiya ilə Azərbaycan arasında münasibətlər barəsində bəzi xoşagəlməz ifadələri Moskva qəzetlərində, mətbuatında da oxuyuruq. Lakin bizim qəzetlərdəki bu cür yazıları necə qarşılıyırıqsə, o yazıları da eləcə qarşılıyırıq. O ki qaldı belə işlərə ciddi, obyektiv şəkildə yanaşılmasına, hesab edirəm ki, burada bizim üçün problemlər yoxdur və zənnimcə, olmayacaqdır. Rusiya bizim üçün dost ölkədir, qonşumuzdur, indi biz müstəqil olsaq da, təxminən 200 il onun tərkibində birlikdə yaşamışıq. Odur ki, mən Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı bütün tədbirləri dəstəkləmişəm və dəstəkləyirəm. Çox yaxşı haldır ki, Moskva ilə Azərbaycan arasında ayrıca əməkdaşlıq var.

Mən sizin səfərinizə çox şadam, sizinlə görüşmək mənim üçün xoş oldu. Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı Yuri Mixayloviç Lujkova yetirəsiniz. O, Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə, həqiqətən, böyük

əhəmiyyət verir. Bu qarşılıqlıdır və birtərəfli deyildir. Arzum budur ki, Moskva daha çox inkişaf etsin və çiçəklənsin. Çox sağ olun.

L y u d m i l a Ş v e t s o v a: Heydər Əliyeviç, çox sağ olun. Bu gözəl və bizim üçün çox faydalı görüşə görə Sizə bütün nümayəndə heyətimiz adından təşəkkür etmək istəyirəm. Sizin dediklərinizin hamısı, Sizin mülahizələriniz əlaqələrimizin inkişaf etdirilməsi və genişləndirilməsi barədə bizim ümumi nöqteyi-nəzərimizlə, həqiqətən, üst-üstə düşür. Biz Sizin bütün dedikləriniz üzərində hələ düşünəcəyik. Mən Moskva hökuməti adından Sizə hədiyyə təqdim etmək istərdim. Bu, Tverskaya küçəsinə, meriyanın binasına açılan mənzərədir. Siz bu binada dəfələrlə olmusunuz, orada Sizi ən əziz qonaq kimi həmişə gözləyirlər. Biz yeni görüşlərimizə həmişə şad olacağıq və qoy, Moskvanın bu guşəsi həmişə Sizin yanınızda olsun, Sizə bəslədiyimiz məhəbbəti xatırlatsın. Mən Sizə möhkəm cansağlığı, uğurlar, ruh yüksəkliyi və Azərbaycanın naminə, birliyimiz, bütün MDB naminə, Sizə ümidi baxan və Sizin onlar üçün çox işlər görmeyinizi ürəkdən istəyən xeyirxah adamlar naminə hələ çox-çox işlər görmeyinizi arzulamaq istəyirəm. Sağ olun.

H e y d ə r Ə l i y e v: Mən Azərbaycan prezidentinin mədəniyyət xadimləri ilə əlaqələri barədə materiallar, habelə Azərbaycanda Rusiya və Moskva mədəniyyəti günlərinin xronikası toplanmış kitabı sizə təqdim etmək istəyirəm. Görürsünüz, bu, Polad Bülbüloğlunun şəkliidir, bu da sizsiniz.

(*Respublikamızın rəhbəri «Heydər Əliyev mədəni irsimizin keşiyində» kitabını nümayəndə heyətinin başçısına təqdim edir.*)

L y u d m i l a Ş v e t s o v a: Heydər Əliyevic, yeri gəlmışkən, Sizə demək istəyirəm ki, biz üç qadın birlikdə olanda Sizi xatırlayırdıq. Yadımızdadır, mən və Tatyana Qriqoryeva Anoxina salonda Sizinlə yanaşı oturmuşduq, səhnədə isə

Lyuda Nikolayeva çıkış edirdi – indi biz onu Rusyanın əməkdar artisti adına təqdim etmişik. Onun çıkışı Sizin çox xoşunuza gəldi, alqışlayırdınız, sonra isə aktyorlara yaxınlaşdırınız. Bilirsiniz, onlar bunu necə yüksək qiymətləndirdilər. Onlar sonra deyirdilər ki, nə qədər konsert vermişik, lakin ölkə rəhbərinin səhnə arxasına gəlib aktyorların bir-bir əlini sıxdığını xatırlamırıq. Lyuda Nikolayeva ondan sonra Sizə vurulmuşdu və Azərbaycana bir daha nə vaxt gələ biləcəyini soruşur. Heydər Əliyevic, kitaba görə çox sağ olun. Bu gün təyyarədə hamımız onu nəzərdən keçirəcəyik. Çox sağ olun.

Heydər Əliyeviç, əlbəttə ki, Sizi Moskvada görməyimizə hər zaman şad olarıq.

BAKIDA DAHİ RUS ŞAIİRİ PUŞKİNİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ NİTQ

12 oktyabr 2001-ci il

Hörmətli cənab səfir!

Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, Bakı şəhərinin bütün vətəndaşlarını bu əlamətdar hadisə ilə, böyük rus şairi, yazarı Aleksandr Sergeyeviç Puşkinin heykəlinin – abidəsinin Bakı şəhərində açılması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu hadisə müstəqil Azərbaycan ilə Rusiya Federasiyası arasında, Azərbaycan xalqı ilə rus xalqı arasında olan əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəkdir.

Puşkin təkcə Rusiyanın yox, rus xalqının yox, bütün bəşəriyyətin dahi insanlarından biridir. Təsadüfi deyil ki, Puşkinin yaradıcılığı – qısa bir ömür zamanı yazdığı həddən ziyadə əsərləri dünyanın bir çox xalqları tərəfindən sevilə-sevilə oxunur, öyrənilir və bu əsərlər insanlara mənəvi qida verir.

Puşkin Azərbaycan üçün doğma bir insandır. Çünkü Puşkinin yaradıcılığı Azərbaycanda hələ XIX əsrдə Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, alımları, şairləri tərəfindən öyrənilirdi və tərcümə edilirdi. Təsadüfi deyil ki, Azərbaycanın böyük yazarı, şairi, filosofu Mirzə Fətəli Axundov Puşkinin əsərlərindən bəhrələnmiş və Puşkinin vaxtsız ölümü münasibətilə özünün ən dəyərli əsərlərindən birini – «Şərq poeması»ni yazmışdır.

1880-ci ildə Moskvada Puşkinə abidə qoyulan zaman Azərbaycan şairi Seyid Əzim Şirvani bu hadisəyə öz böyük şeirini həsr etmişdir.

Hələ XIX əsrдə Puşkinin əsərlərini Mirzə Kazım bəy, Firdun bəy Köçərli Azərbaycan dilinə tərcümə etmiş və oxuculara çatdırmışlar.

Puşkinin valideynləri ilə Azərbaycanın böyük şəxsiyyəti Abbasqulu ağa Bakıxanovun şəxsi əlaqələri də Azərbaycanın qabaqcıl adamlarının Puşkinə olan marağını, hörmətini və məhəbbətini göstərir. Hətta rəvayət var ki, Ərzuruma məşhur səfər zamanı Abbasqulu ağa Bakıxanov ilə Puşkin arasında görüş də olmuşdur. Bunlar keçmiş tarixin ayrı-ayrı anlarıdır. Ancaq bunlar eyni zamanda böyük rus yazıçısı, şairi Puşkinin Azərbaycanda nə qədər böyük məhəbbətlə oxunmasını, sevilməsini göstərir.

Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Bakıda, Şamaxıda, Naxçıvanda xüsusi mərasimlər keçirilmişdir. Naxçıvanda – mən bunu uşaqlıq vaxtlarından bilirəm, o vaxt, hələ 1899-cu ildə Naxçıvanın ən böyük küçələrindən birinə, yəni Naxçıvanın, demək olar ki, bir başından o biri başına gedən bir geniş prospektə Puşkinin adı verilmişdir. Həyatım elə gətiribdir ki, mən Naxçıvanda bu küçədə doğulmuşam. Uşaq vaxtı biz Puşkin küçəsi deyirdik, amma nədənsə – bunu bəlkə bizim alımlarımız daha yaxşı bilər – ona küçə demirdilər, Puşkin bilanı deyirdilər. Puşkin bilanında mənim uşaqlığım keçibdir. Amma uşaq vaxtı mən bilmirdim ki, Puşkin kimdir. Sadəcə, məlum idi ki, o, bütün Naxçıvanın əhalisinin qəlbində idi, bəzilərində də kor-koranə. Ancaq məktəbdə oxuduğum zaman, Puşkinin əsərləri ilə, onun şeirləri ilə tanış olduğum zaman mən anladım ki, nə üçün Naxçıvan kimi çox böyük olmayan bir şəhərin ən böyük prospektlərindən birinə Puşkinin adı verilmişdir.

XX əsrдə Puşkinin yaradıcılığı Azərbaycanda geniş yayılmışdı. Burada artıq deyildi, bizim böyük şairlərimiz Puşkinin

əsərlərinin, demək olar ki, əksəriyyətini, hər halda, məşhur əsərlərinin hamisini dəfələrlə Azərbaycan dilinə tərcümə ediblər və bizim məktəblərdə Puşkinin yaradıcılığını ədəbiyyat dərsliklərində oxuyanlar Puşkini özünəməxsus bir şair, yaziçi kimi qəbul edirlər.

Puşkinin əsərləri əsasında Rusyanın, rus xalqının böyük bəstəkarları tərəfindən yaradılmış operalar və başqa səhnə əsərləri Azərbaycan teatrında, xüsusən opera və balet teatrında daim repertuarda olmuşdur və bu gün də repertuardadır.

Puşkin, bir daha deyirəm, Azərbaycana yad bir anlayış deyil. Amma indiki zamanda, yəni Azərbaycan müstəqil bir dövlət olduğu zamanda Puşkinin yaradıcılığının öyrənilməsi, mənimsənilməsi Rusiya ilə müstəqil Azərbaycanın bütün sahələrdə əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir və edəcəkdir.

Puşkinin yaradıcılığından Azərbaycanın bir çox alımları böyük elmi əsərlər yazıblar və dissertasiyalar müdafiə ediblər, elmi dərəcələr alıblar. Bunların hamısı Puşkinin Azərbaycanda nə qədər məşhur olduğunu və nə qədər əziz olduğunu əyani surətdə göstərir. Təsadüfi deyil ki, Bakının mərkəzində böyük küçələrdən biri də Puşkinin adını daşıyır. Doğrudur, mən bilirəm ki, Naxçıvanda 1899-cu ildə küçəyə onun adını vermişdilər. Mən Bakını tanıyandan Puşkin küçəsinə yaxşı bələdəm. Güman edirəm ki, bütün bakılılar da... Heç kəs ona varmir ki, bu ad nə vaxt verilibdir. Bu tamamilə təbii bir hal kimi qəbul olunur. Bu da Azərbaycan xalqında Puşkinə olan münasibətdir.

Biz Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü bayram edirik. Bax, bu bayram günlərində Bakının mərkəzindəki gözəl bir guşədə Puşkinin abidəsinin qoyulması onu göstərir ki, Azərbaycan müstəqil bir dövlət olaraq, milli azadlığını əldə edəndən sonra, eyni zamanda bütün başqa

xalqlara da, xüsusən keçmişdə six əlaqədə olduğu xalqlara da öz hörmət və ehtiramını bildirir.

Puşkin öz yaradıcılığı ilə rus xalqı ilə Azərbaycan xalqı arasında olan əlaqələrin inkişafında indiyə qədər böyük rol oynamışdır. Ancaq hesab edirəm ki, Puşkinin yaradıcılığı, Puşkin bu gün də bizə lazımdır. Ona görə lazımdır ki, Puşkin Rusiyanın böyük şəxsiyyətləri içərisində, tarixi şəxsiyyətləri içərisində elə bir şəxsiyyətdir ki, o hansı ictimai-siyasi sistemə mənsub olmasından asılı olmayıaraq, hansı milli-mənəvi də-yərləri daşımاسından asılı olmayıaraq, böyük yaradıcılığı ilə bütün xalqlara öz təsirini göstərir. Bütün bunları nəzərə alaraq, biz Rusiya səfirliliyinin təşəbbüsünü qəbul etdik. Rusiyanın prezidenti hörmətli Vladimir Putinin Azərbaycana bu ilin yanvar ayındaki rəsmi səfəri zamanı bu məsələni müzakirə etdik və Puşkinin Bakıda, onun mərkəzində, gözəl bir guşədə abidəsinin qoyulmasını çox zəruri hesab etdik. İndi bu abidə qoyulubdur. Həqiqətən bu, böyük bir heykəltəraşlıq əsəridir. Güman edirəm ki, böyük rus heykəltəraşı da bunu Puşkinə, onun yaradıcılığına böyük məhəbbət hissi ilə yaratmışdır.

Hesab edirəm ki, Puşkinin heykəli burada, Bakının və bütün Azərbaycanın vətəndaşlarının çox seyr etdikləri yerdə həmişə Rusiya-Azərbaycan əlaqələrinin, rus xalqı ilə Azərbaycan xalqı arasındaki əlaqələrin nə qədər zəruri olduğunu və onların daim inkişaf etdirilməsinin zəruriliyini yada salacaqdır, bildirəcəkdir. Bütün bunlara görə, hesab edirəm ki, bugünkü bu mərasim, bu hadisə Azərbaycanın ictimai-siyasi həyatında və xüsusən Azərbaycanın müstəqilliyinin onuncu ildönümü bayram edildiyi zaman çox əlamətdardır.

Mən dedim ki, Mirzə Fətəli Axundov 1837-ci ildə, Puşkin həlak olan kimi, böyük bir poema yazmışdır. Bu, nadir hadisədir. Puşkinin ölümünə həsr olunmuş əsərlər var. Amma, mən bildiyimə görə, onların içərisində ən görkəmli yer tutan

Lermontovun Puşkinin ölümünə həsr etdiyi şeirdir və Mirzə Fətəli Axundovun “Puşkinin ölümünə Şərq poeması”dır.

Mirzə Fətəli Axundov onu özü rus dilinə tərcümə edib, o vaxtlar yayılıbdır və yüksək qiymətləndirilibdir. Bu poemanı oxuyanlar Mirzə Fətəli Axundovun Puşkinin yaradıcılığına nə qədər yüksək qiymət verməsini, güman edirəm ki, müşahidə edirlər. Çünkü o qədər məzmunlu ifadələr işlədilibdir ki, oxuduqca insanı heyran edir. Orada çox gözəl sözler var. Ancaq mənim ən çox xoşuma gələn misraları bu gün burada oxumaq istəyirəm:

*Lomonosov gətirərkən
sənətə hüsnü düha,
Puşkinin nurlu xəyalı ora
qonmuş.
Əcəba
Şeirlər səltənəti Derjavınə
göylərdən
Kim imiş hökm alaraq
bir yeni hakim kəsilən.
Səddi-Çindən Tataristanə
qədər çar əli var,
Lakin ol şairin aləmdə
yanan məşəli var.*

Sağ olun.

RUSİYA FEDERASIYASININ «LUKoyl» NEFT ŞİRKƏTİNİN PREZİDENTİ VAHİD ƏLƏKBƏROVA «ŞÖHRƏT» ORDENİNİN TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ NİTQ

Azərbaycan prezidentinin iqamətgahı

12 oktyabr 2001-ci il

Bu gün burada Moskvanın nümayəndələri var. Mənə elə gəlir ki, onlar mənim çıxışımın mətnini sonra rus dilində oxuya bilərlər. Amma mən Rusiya şirkəti olan «LUKoyl» şirkətinin prezidenti Vahid Ələkbərova «Şöhrət» ordenini təqdim edərkən dövlət dilində, doğma Azərbaycan dilində bir neçə kəlmə demək istəyirəm.

Hörmətli Vahid Ələkbərov!

Mən çox məmənunam ki, bu gün sənət Azərbaycan Respublikasının yüksək mükafatının – «Şöhrət» ordeninin təqdim olunması mərasimində iştirak edirəm. İndi artıq müstəqil Azərbaycanın hər şeyi var. O cümlədən yüksək mükafatları da var, ordenləri də var. Onların içinde çox yüksək statusa malik olan bir orden də «Şöhrət» ordenidir.

Biz, adətən, öz ordenlərimizlə öz vətəndaşlarını təltif edirik. Amma çox nadir hallarda başqa ölkələrin vətəndaşlarını da təltif edirik. Amma sənin təltif olunmağın bütün bunların hamısından fərqlidir. Çünkü sən azərbaycanlısan, burada doğulmusan, burada böyümüşən, burada təhsil almışsan. Sonra həyat fəaliyyətinin çox hissəsini Rusiyada keçirmişən, Rusiya vətəndaşsan və Rusyanın ən böyük neft şirkəti olan

«LUKoyl» şirkətinin prezidentisən. Bu bizim xalqımız üçün iftixar hissidir ki, azərbaycanlı, Azərbaycanın yetişdirməsi indi dünyanın böyük dövlətlərindən biri olan Rusyanın ən aparıcı neft şirkətinin prezidentidir.

Vahid Ələkbərovun tərcümeyi-halını yəqin ki, burada oturanlar bilirlər. Amma bir neçə kəlmə demək istəyirəm ki, onun 50 yaşı keçən il tamam olubdur, cavandır. Azərbaycanda, Bakıda anadan olub, azərbaycanlıdır, həm orta təhsilini, həm də ali təhsilini burada alıbdır. Təkcə Azərbaycanda yox, hesab edirəm ki, bütün dünya miqyasında çox böyük hörmətə malik olan Neft-Kimya İnstitutunu – indi Neft Akademiyası adlandırılır – 1974-cü ildə bitiribdir. Neft sahəsində yüksək mütəxəssis diplomu alıbdır. Sonra isə Azərbaycanın neft sənayesində, «Xəzərdənizneft» Birliyində müxtəlif işlərdə işləyibdir. 1979-cu ildə Sibirə gedib, orada iş fəaliyyətini davam etdirib və böyük nailiyyətlər əldə edibdir. Bu, bir tərəfdən, qeyri-adi haldır. Amma ikinci tərəfdən də, tamamilə təbiidir. Çünkü Azərbaycan keçmişdə dünyanın ən böyük neft mərkəzlərindən biri idi. Rusiya imperatorluğu zamanı, keçən əsrin əvvəlində Azərbaycan dünyada hasıl olan neftin 50 faizini verirdi.

İkinci dünya müharibəsi zamanı, alman faşizmi dünyaya böyük faciələr gətirdiyi zaman Sovet İttifaqı onun qarşısını almaq üçün mühərribəyə başladı. Ancaq bütün mütəxəssislər, tarixçilər, bütün tədqiqatçılar həmişə etiraf edirlər ki, o zaman, o illərdə Azərbaycan SSRİ-də hasıl olan neftin 70 faizi ni verirdi. Bu fikir də tam həqiqətdir ki, əgər Azərbaycanın nefti olmasaydı – amma neftin olmağı özü-özlüyündə o qədər də böyük əhəmiyyət kəsb etmir – əgər Azərbaycan xalqı, Azərbaycanın neftçiləri o ağır dövrdə, ağır şəraitdə gecə-gündüz çalışaraq neft hasıl edib, çox çətin yollarla onu Rusiyaya, cəbhəyə göndərə bilməsəydi, bəlkə də alman faşizmi Şərqə doğru, o cümlədən Qafqaza, bizim bu torpaqlara doğru hücumunu davam etdirə bilərdi. Bəlkə də İkinci dünya

müharibəsində SSRİ məğlub ola bilərdi. Bu da o demək idi ki, faşizm dünyada qələbə çala bilərdi.

Mən bununla onu demək istəyirəm ki, Azərbaycan həm qədim neft diyarıdır, həm də neft sahəsində çox yüksək səviyyəli mütəxəssislər hazırlayıb keçmiş SSRİ-nin bütün bölgələrinə öz xidmətini göstərən bir ölkədir. Dəfələrlə deyilibdir ki, SSRİ-də «İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» adlanan yerlər indi Rusyanın ən güclü neft hasilatı bölgələridir. Onların adını nə üçün ikinci, üçüncü, dördüncü Bakı qoyurdular? Çünkü birincisi, ümumiyyətlə, «Bakı-neft, neft-Bakı» ifadəsi eyni məna daşıyırdı. İkincisi isə, həmin bölgələrdə neftin aşkar olunmasında, neft yataqlarının işlənilməsində Azərbaycanda yetişmiş kadrların çox böyük xidmətləri olmuşdur. İndi həmin bölgələrdə hər yerdə azərbaycanlıya rast gəlmək olar. Çoxları da böyük xidmətlər göstəriblər, orada məskunlaşmışlar, orada yaşayırlar və Rusiyaya xidmət edirlər. Amma bizim üçün əhəmiyyətlidir ki, Azərbaycan xalqının nəyə qadir olduğunu bir daha nümayiş etdirirlər.

Çox adlar çəkmək olar. Məsələn, bizim hamımızın çox hörmət etdiyimiz Nikolay Konstantinoviç Baybakov Azərbaycanda doğulub və burada böyük işlər görəndən sonra gedib Rusyanın bin neçə bölgələrində çalışıbdır. Uzun müddət Neft Sənayesi naziri işləyib və SSRİ hökumətinin başında duran adamlardan biri olubdur. Yaxud mərhum Sabit Orucov çox dəyərli bir neftçi idi. Azərbaycanda, Xəzər dənizində neftin aşkar olunmasında və onun hasil edilməsində Sabit Orucovun böyük xidmətləri olmuşdu. Amma ondan sonra o, həyat fəaliyətinin çox hissəsini Rusiyada keçirmişdi. Krasnodar vilayətində, Sibirdə, başqa yerlərdə. Mən bunların hamısını kitablardan yox, ayrı-ayrı qəzetlərdən yox, şəxsi təmaslarımdan deyirəm. Çünkü bu adamların hamısı ilə mən uzun illər əlaqədə olmuşam, dostluq əlaqələri də olubdur. Sabit Orucov da, hesab edirəm ki, o vaxtkı SSRİ-nin həm neft, həm də qaz sənayesinin

inkişaf etməsində çox böyük xidmətlər göstərmişdi və SSRİ-nin Qaz Sənayesi naziri təyin olunmuşdu.

Mənim xatirimdədir, o, Şimal dənizində və Rusyanın Tümən bölgəsində böyük qaz yataqlarının olduğunu dəfələrlə demişdi. O vaxt mən burada, Azərbaycanda işləyərkən mənə müraciət etmişdi. Mən onun məktublarını bir neçə dəfə keçmiş SSRİ-nin rəhbəri Brejnevə çatdırmışdım, onu qəbul etmişdi. Məhz onun təşəbbüsü ilə SSRİ-də xüsusi Qaz Sənayesi Nazirliyi yarandı. İndi də qazın Rusiya dövləti üçün nə qədər böyük sərvətlər gətirdiyi göz qabağındadır. Keçmişdən belə faktlar çox çəkmək olar. Ancaq biz çox şadıq ki, bu gün də biz belə faktlarla fəxr edə bilərik. İndi onların davamçısı çox böyük işlərlə məşğul olan, bizim həmyerlimiz Vahid Ələkbərovdur.

Mən onun həyatı və fəaliyyəti haqqında qısaca dedim. Buradan gedib Sibirdə iş görmək və orada inkişaf etmək, böyük sahələrdə rəhbərlik etmək asan məsələ deyildir.

Birincisi, mən yaxşı bilirəm, oranın iqlimi çox sərtdir, belə şəraitdə hər adam yaşaya bilmir. İkincisi də, təbiidir, ora Azərbaycan deyil, Rusiyadır. Orada çox hazırlıqlı, bilikli insanlar var. Bizim Azərbaycanda bir xalq məsəli var: belə şəraitdə baş çıxarmaq böyük qəhrəmanlıqdır. Vahid Ələkbərov orada nəinki baş çıxarıb, hətta çox böyük vəzifələr tutub, keçmiş SSRİ-də Neft Sənayesi nazirinin birinci müavini təyin olunubdur. Ondan sonra isə «LUKoyl» adında bir şirkətin yaradılmasının təşəbbüskarı olubdur. İndi on ildir ki, bu şirkətə rəhbərlik edir.

«LUKoyl»un yaranması Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi ilə bir dövrə düşür. Güman edirəm ki, elə SSRİ-nin dağılması, müttəfiq respublikaların öz müstəqilliyini, istiqlaliyyətini elan etməsi və Azərbaycanın da dövlət müstəqilliyini elan etməsi, bu dövr artıq keçmiş SSRİ

məkanında iqtisadiyyatın müxtəlif sahələrində yeni idarəetmə formalarının istifadə olunmasını tələb edirdi.

Mən məmnuniyyətlə deyə bilərəm ki, Vahid Ələkbərov bu barədə ən qabaqcıl adamlardan biridir. Məlumdur ki, «LUKoyl» şirkəti Rusiyada yaranmış birinci səhmdar cəmiyyətdir, ayrıca şirkətdir, əvvəl konsern, sonra səhmdar cəmiyyət kimi, çox böyük yer tutur. Dünyanın ən böyük neft şirkətləri ilə rəqabət aparır. Əgər mən səhv etmirəmsə, dünyanın böyük şirkətləri içərisində üçüncü, dördüncü yerdə durur.

Təbiidir ki, belə bir yeni iqtisadi sistemdə 10 il müddətində bu qədər nailiyyətlər əldə etmək asan deyildir. Bunun təşkilatçısı, yaradıcısı bizim həmyerlimiz hörmətli Vahid Ələkbərovdur. Bizim üçün ən əhəmiyyətlisi odur ki, Vahid Ələkbərov «LUKoyl» şirkətini yaradandan sonra yenə də öz fəaliyyətinin böyük bir hissəsini Azərbaycanla bağlayıbdır. 1994-cü ilin sentyabr ayında imzalanmış və müstəqil Azərbaycanın neft strategiyasının əsasını qoyan «Əsrin müqaviləsi»ndə «LUKoyl» şirkəti də iştirak edir.

Bəzən bizə deyirlər ki, nə üçün Azərbaycanın təbii sərvəti olan neft və qaz yataqlarının işlənilməsi üçün Qərb ölkələrinin şirkətlərini dəvət edirik. Biz hamını dəvət etdik. Amerikada olan şirkətləri də, Avropada olan şirkətləri də. Ancaq Rusiyda olan şirkətlərdən bu işə yeganə qoşulan «LUKoyl» şirkəti oldu. Güman edirəm bu, bir tərəfdən, Ələkbərovdə vətənpərvərlik hissindən irəli gəlmədisə, ikinci tərəfdən, ən əsası ondan irəli gəlmişdi ki, artıq bu şirkət dünyanın həmin o böyük şirkətləri ilə bərabər böyük işlər görmək, sərmayə qoymaq və bu cür böyük müqavilələrdə iştirak etmək iqtidarına malikdir. Bundan sonra da bir çox müqavilələrdə iştirak ediblər. İndi «LUKoyl» Azərbaycanın neft strategiyasının həyata keçirilməsində, ölkəmizin dünyanın böyük neft şirkətləri ilə birlikdə apardığı işlərdə fəal iştirak edir və qabaqcıl yerlərdən birini tutur. Bu onun və şirkətinin bilavasitə fəaliyyətidir. Amma bu fəaliyyətin başqa mənası da ondan ibarət-

dir ki, «LUKoyl» Rusiya ilə Azərbaycan arasındaki iqtisadi əlaqələrin inkişaf etməsində xüsusi rol oynayır.

Mən dəfələrlə demişəm, bu gün də bildirmək istəyirəm ki, biz Rusiya ilə dostuq, qonşuyuq, bizim qədim əlaqələrimiz var. Bizim iqtisadiyyatımızı inkişaf etdirmək üçün Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin çox böyük imkanları vardır. Ancaq bu imkanlardan istifadə etmək lazımdır. Təbiidir, bunun üçün biz də çalışmalıyıq. Amma eyni zamanda Rusyanın müxtəlif iqtisadi strukturları da buna maraq göstərməlidir. «LUKoyl» şirkəti maraq göstəribdir. Biz ona böyük imkanlar yaratmışaq və hesab edirəm ki, hələ gələcəkdə də «LUKoyl» buradan öz faydasını götürəcəkdir. Buraya sərmayə qoyubdur və artıq indi bundan mənfəət alır. Artıq o qoyduğu sərmayənin əvəzinə gəlir götürür.

Ona görə də burada həm «LUKoyl» üçün, həm də bizim üçün bunun kommersiya əhəmiyyəti var. Amma eyni zamanda bu, təbiidir ki, Rusiya-Azərbaycan əlaqələrini bütün sahələrdə inkişaf etdirmək üçün çox əhəmiyyətlidir.

Təsadüfi deyil ki, «LUKoyl» onillik yubileyini Rusiyada qeyd edəndən sonra onu Azərbaycanda da qeyd etmək qərarına gəlibdir. Biz də bunu məmnuniyyətlə qəbul etmişik. Bax, bütün bu fəaliyyətlərinə görə, birinci növbədə, Rusiya ilə Azərbaycan arasında bu 10 il ərzində iqtisadi əlaqələrin inkişaf etməsində göstərdiyi böyük xidmətlərə görə Vahid Ələkbərov müstəqil Azərbaycanın «Şöhrət» ordeni ilə təltif olunubdur.

Mən bu gün böyük məmnuniyyətlə Azərbaycanın bu yüksək mükafatını dostumuz, həmyerlimiz Vahid Ələkbərova təqdim edirəm. Ona cansağlığı, bütün işlərində uğurlar və «LUKoyl» şirkətinin Azərbaycan ilə əlaqələrinin bundan sonra daha da inkişaf etməsini arzu edirəm. Eyni zamanda arzu edirəm ki, Rusyanın başqa böyük şirkətləri də «LUKoyl» – Azərbaycan əlaqələrindən özləri üçün nümunə götürsünlər. Biz onların hər biri ilə bu cür əməkdaşlıq etməyə hazırlıq.

Elə bilirəm ki, siz hamınız mənim dediklərimi başa düş-dünüz. Vahid, bu mükafat münasibətilə mən səni ürəkdən təbrik edirəm. Mən buradakıları sənin həyat yolun, fəaliyyətin barədə məlumatlandırdım. Mən müstəqil Azərbaycanın bu yüksək mükafatını böyük sevinc hissi ilə sənə təqdim edirəm.

* * *

Azərbaycan prezidenti Heydər Əliyev «LUKoyl» şirkətinin prezidenti Vahid Ələkbərova «Şöhrət» ordenini və onun vəsi-qəsini təqdim etdi. Dövlətimizin başçısı ona müstəqil Azərbay-canın neft strategiyasına, o cümlədən də Rusyanın «LUKoyl» şirkətinin ölkəmizin ərazisində fəaliyyətinə həsr olunmuş kitab da bağışladı.

Mərasimdə «LUKoyl» şirkətinin prezidenti Vahid Ələkbərov çıxış etdi.

RUSİYA FEDERASIYASININ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN VƏ «LUKoyl» ŞİRKƏTİNİN «LUKoyl» AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN YARADILMASININ 10 İLLİYİ ŞƏRƏFINƏ TƏŞKİL ETDİKLƏRİ RƏSMİ QƏBULDA NİTQ

«Gülüstan» sarayı

12 oktyabr 2001-ci il

Hörmətli cənab səfir!
 Hörmətli Vahid Ələkbərov!
 Hörmətli qonaqlar!
 Hörmətli xanımlar və cənablar!

Mən sizi və Rusiya Federasiyasının «LUKoyl» şirkətin-də çalışan 120 minlik kollektivi «LUKoyl» şirkətinin yaranmasının 10-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizə, «LUKoyl»a gələcək uğurlar arzulayıram.

«LUKoyl» şirkətinin yaşı Azərbaycanın dövlət müstəqilli-yinin yaşı ilə bərabərdir. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyini bayram edirik, qeyd edirik. Bu bizim üçün ən böyük bayramdır. Bu günlərdə Rusiya Federasiyasının «LUKoyl» şirkətinin 10-cu ildönümü qeyd olunur. Mən çox məmnunam ki, «LUKoyl» şirkəti 10-cu ildönümünü, təbiidir ki, Rusyanın paytaxtı Moskvada keçirəndən sonra Azərbaycanda, Bakıda da bizimlə bir yerdə keçirmək qərarına gəlibdir. Mən təşəkkür edirəm. Təbiidir ki, bunun əsası var. Ancaq ola bilərdi ki, bunu o qədər də qiymətləndirməsinlər. Həqiqətən, «LUKoyl»

şirkətinin dünya miqyasında tanınması Azərbaycanda ilk neft müqaviləsinin, «Əsrin müqaviləsi»nin bağlanmasından başlayır.

O illər çox ağır, cətin illər idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan hələ 1988–1989-cu illərdən başlayaraq öz torpaqlarının müdafiəsinə qalxmışdı, müharibə gedirdi, qan tökülürdü. Ancaq bununla yanaşı, müstəqil Azərbaycan dövləti Azərbaycanın gələcəyini düşünərək, 1993-cu ildə Azərbaycanın zəngin təbii sərvətləri olan neft və qaz yataqlarının dünyanın böyük və müasir texnikaya, texnologiyaya malik olan, sərmayə qoymaq imkanı olan şirkətləri ilə müqavilələr bağlayıb, birgə işləməyi qərara aldı. Bir də deyirəm, 1993-cu il idi, müharibə gedirdi, qan tökülürdü, Azərbaycanda insanlar çox ağır vəziyyətdə yaşayırdılar.

1993-cü ildə Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi. Vətəndaş müharibəsi başlamışdı. Biz bunların qarşısını alırıq. Yəni bizim ən birinci vəzifəmiz bunlardan ibarət idi. Ancaq düşünürdük ki, biz bunların qarşısını mütləq alacağıq, sonrakı günlər isə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməliyik. Bunun üçün də biz bu işlərlə də məşğul olurduq.

Xatırlayıram, 1993-cü ildə bu müqavilənin hazırlanması üçün nə qədər gərgin mübarizə gedirdi. Burada bəzi firildaqlıclar bu müqavilədən öz mənafeləri üçün istifadə etmək istəyirdilər. Başqa ölkələrdən bu müqavilənin əleyhinə olan və müqavilənin baş tutmasının qarşısını almaq istəyənlər meydana düşdülər. Ancaq biz bütün bu çətinliklərin içərisindən çıxdıq, düz yol tutduq. 1993-cü ilin sonunda, 1994-cü ilin əvvəlində Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin böyük bir qrupu əvvəlcə Azərbaycanda, sonra İstanbulda, sonra Hyüstonda bu müqavilənin hazırlanması ilə məşğul oldular. Nəhayət, müqavilə hazır oldu.

O vaxt bizim bu sahədə təcrübəmiz yox idi, bu işlər bizim üçün çox yeni idi. Ancaq bizim neft sənayesi sahəsində böyük təcrübəmiz vardi. Biz öz sərvətlərimizin qiymətini bilirdik, öz

sərvətlərimizdən ən səmərəli şəkildə istifadə etmək üçün lazımi tədbirlər göründür. Bu danışqlar, bu dərişmalar xeyli vaxt apardı. Hər bir şirkət öz mənafeyini güdürdü. Biz də başa düşürdük ki, əgər belə böyük müqavilə hazırlanırsa, hər bir tərəfin mənafeyi təmin olunmalıdır. Ancaq eyni zamanda, Azərbaycanın mənafeyi birinci növbədə təmin olunmalıdır. Çünkü Azərbaycan bu sərvətlərin sahibidir, bu enerji ehtiyatlarının sahibidir. Əgər öz təbii sərvətlərdən, öz xalqına, öz dövlətinə məxsus olan sərvətlərdən başqa şirkətlərlə birlikdə istifadə etmək istəyiriksə, demək, Azərbaycanın mənafeləri birinci növbədə təmin olunmalı idi.

Bizim adamlar bu barədə təcrübə topladılar. Xatirimdədir, son dəfə bizim qrupumuz 45 gün Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində gecə-gündüz çalışdı ki, bu müqavilə hazırlanıncı və hazırlandı. 1994-cü ilin sentyabr ayında burada, bu mötəbər «Gülüstan» sarayında – artıq bu saray tarixi mənə daşıyır – biz bu müqaviləni imzaladıq.

O vaxt bizim bu müqaviləyə maraq göstərənlər Amerika Birləşmiş Ştatlarının şirkətləri idi. Avropanın bəzi ölkələrinin şirkətləri idi. Ancaq eyni zamanda, bu müqaviləyə Rusiyada da maraq var idi. Amma irəliyə çıxan yalnız və yalnız «LUKoyl» oldu. «LUKoyl» da ilk gündən bizim hazırlıq işlərimizdə iştirak etdi və müqaviləni imzaladı. Beləliklə də, dünyanın məşhur, çox zəngin neft şirkətləri ilə eyni sırada durdu.

«LUKoyl» şirkətinin yaranması Sovetlər İttifaqının dağılmاسının nəticəsidir. Azərbaycanın və Sovetlər İttifaqına mənsub olan digər müttəfiq respublikaların dövlət müstəqilliyini elan etməsi SSRİ-nin dağılması ilə əlaqədardır. Millət kimi, xalq kimi və respublika kimi, təbiidir ki, biz öz müstəqilliymizi arzu edirdik və SSRİ dağılan kimi, bu müstəqilliyi elan etdik. Ancaq biri var ki, xalq, dövlət müstəqilliyini elan edir və müstəqil yaşamaq istəyir. Biri də var ki, keçmiş sistem, yeni sosialist iqtisadi sistemi birdən partlayır, yeni bazar iqtisadi sistemini idarəetməyi istəyir.

sadiyyatı yoluna düşən bir şirkət əmələ gəlir. Bu da «LUKoyl» şirkəti idi. Yeganə şirkətdir. Rusiyada belə şirkətlər ondan sonra yaranıbdır. Amma «LUKoyl» qabaqda gedəndir. «LUKoyl» Rusyanın bütün başqa iqtisadi qurumlarına bazar iqtisadiyyatına keçmək və yeni iqtisadi prinsiplər əsasında işləmək üçün yol açdı. «LUKoyl»un yaradılması təşəbbüsünü birinci növbədə şirkətin prezidenti Vahid Ələkbərov ortaya atdı.

«LUKoyl»u dünya şirkətləri sırasına çıxaran digər amil Azərbaycan ilk neft müqaviləsini hazırlayarkən «LUKoyl»u qəbul etməsidir.

Çünki biz də anlayırdıq ki, gərək elə şirkətlərlə müqavilə imzalayaq ki, onlar tamamilə etibarlı olsunlar. Onların vəsaiti olsun, onlar başqa şirkətlərlə bir sürətlə gedə, ayaqlaşa bilsinlər. «LUKoyl» belə bir zamanda yarandı, belə bir yola düşdü. İndi görüşünüz, Vahid Ələkbərov «LUKoyl»un bugünkü vəziyyəti haqqında bir neçə rəqəmlə məlumat verdi. O, on il əvvəl yaransa da, onun əsas inkişafi, Vahidin dediyinə görə, elə 7 il bundan öncə – bizim müqavilənin imzalanmasından başlayır. Bu müddətdə nə qədər inkişaf edibdir. 80 milyon tona qədər neft hasil edirlər. 120 min insan çalışır və təbiidir ki, bu 120 min insan yeni iqtisadi sistem içərisində iş yeri alıbdır, eyni zamanda onlar yüksək dərəcədə təmin olunan insanlardırlar. Rusyanın bazar iqtisadiyyatı yolu ilə getməsində «LUKoyl» şirkətinin böyük rolu vardır.

«LUKoyl» Azərbaycanda bizimlə bərabər işə başladı və çox uğurlu başladı. İndiyə qədər «LUKoyl» Azərbaycana təxminən 500 milyon dollar sərmayə qoyubdur. Səhv etmirəmsə, bizim müqaviləyə 242 milyon dollar sərmayə qoyubdur. Ancaq indi oradan öz mənfəətini götürür. Qoyduğu sərmayənin 87 faizini götürübdür. Görüşünüz, artıq 87 faizini alıbdır. Beləliklə, «LUKoyl» həm Rusiya üçün irəlidə gedən və Rusyanın iqtisadi islahatlarının inkişaf etməsində xüsusi rol oynayan bir şirkətdir. Həm də indi o, dünyada məşhur

olan şirkətdir. «LUKoyl» gedib Amerika Birləşmiş Ştatlarında benzindoldurma stansiyaları yaradıb, Amerika Birləşmiş Ştatlarında onun 1400 benzindoldurma stansiyası var. Düzdür, Azərbaycanda da var, 15 dənədir.

Çox rəqəmlər demək olar. İndiyə qədər biz 21 müqavilə imzalamışıq. Bu müqavilələrdə 14 ölkədən 32 neft şirkəti iştirak edir. 21 müqavilənin 5-də «LUKoyl»un payı var və bir neçə müqavilədə çox uğurla iştirak edir.

İndi «LUKoyl» istehsal həcminə və iqtisadi potensialına görə dünya şirkətləri içərisində dördüncü yerdədir. «Eksson», «bp», «Şevron-Teksako» və sonra da siz. Bu sizin üçün kifayətdir.

V a h i d Ə l ə k b ə r o v: Cənab Prezident, daha da irəliyə getmək lazımdır.

H e y d ə r Ə l i y e v: Bilirsən, əgər siz bu müddət ərzində belə güclü sıçrayış edə və dünyada dördüncü yer tuta bilmisinizsə, bu, böyük işdir. Bunda Azərbaycanın da xidməti var. Bu xidmətin nədən ibarət olduğunu mən izah etdim. Ancaq eyni zamanda «LUKoyl»un bu cür sıçrayış etməsi, təbiidir ki, onun prezidentinin işgüzarlığından, bacarığından, öz işinə sadıq olmasından çox-çox asılıdır. Bu da bizim həmyerlimiz, Azərbaycanın yetişdirməsi Vahid Ələkbərovdur.

Mən bu gün Vahid Ələkbərova Azərbaycanın yüksək mükafatını – «Şöhrət» ordenini təqdim edərkən Azərbaycan neftçilərinin keçmiş SSRİ məkanında nə qədər böyük xidmətlər göstərdiklərini dedim. Onlardan biri də, yəni ən ucaya qalxanlardan biri də Vahid Ələkbərovdur. O, 1974-cü ildə Azərbaycanın Neft-Kimya İnstitutunu bitiribdir. O, onda işə təzəcə başlamışdı, biz burada, Azərbaycanda quruculuq işləri aparırdıq. Sonra 1979-cu ilə qədər burada «Xəzərdəniz-neft»də işləyibdir. Ondan sonra fikirləşib ki, yox, mənim üçün daha geniş bir sahə lazımdır. Sibirə, Tümenə gedibdir.

Mən bu gün orada da dedim, burada da deyirəm: Azərbaycanda neft sahəsində irəlidə olmaq hər adama nəsib olmur. Ancaq bu, kiçik bir respublikadır, əhalisi də azdır, daha doğrusu, az deyil, özümüzə görə var, amma başqalarına nisbətən azdır. Amma Rusiya kimi böyük bir dövlətdə, ondan qabaq SSRİ kimi böyük bir dövlətdə bu cür inkişaf etmək və cəmiyyətdə öz yerini tutmaq, təbiidir ki, adı bir hal deyildir. Bu hər adama nəsib olmur.

Eyni zamanda bu, göydən də düşmür. Bu, insanın biliyindən, fitri istedadından, bacarığından və işinə sədaqətindən aslidir. Bunların da kökü Azərbaycandadır. Hər bir belə insanın mütləq genetik xüsusiyyətlərini axtarmaq lazımdır. Vahid Ələkbərovun genləri Azərbaycandadır. Azərbaycan-dan olan bu genlər gör nə qədər güclüdür ki, o, gedib belə böyük işlər görür və «LUKoyl» şirkəti Rusyanın iqtisadiyyatında öz böyük payını verir. Bunlar hamısı sevindirici hallardır.

Mən çox böyük sevinc hissi keçirirəm ki, biz bu günü «LUKoyl»a həsr etmişik. Mən Azərbaycanın yüksək mükafatını – «Şöhrət» ordenini təqdim etdim, sonra hamımız birlikdə böyük rus şairi, dünyanın böyük ədəbiyyat və mədəniyyət simalarından biri Aleksandr Sergeyeviç Puşkinin Azərbaycanda qoyulmuş heykəlini, abidəsini açdıq. Indi də gəlmışik, bu gözəl salonda işimizi davam etdiririk. Bu gün Azərbaycanda həm dövlət müstəqilliyinin 10-cu ildönümü günləridir, həm də bu gün Azərbaycanda bizim üçün doğma olan «LUKoyl» şirkətinin gündür.

Əziz dostlar, mən sizi bir də təbrik edirəm. «LUKoyl»u təbrik edirəm. «LUKoyl»un prezidenti Vahid Ələkbərovu təbrik edirəm. Rusiya Federasiyasını təbrik edirəm. Rusiya Federasiyasının prezidenti hörmətli cənab Vladimir Putinə buradan öz hörmət-ehtiramımı və səmimi dostluq salamları-mı göndərirəm. Təklif edirəm ki, badələri «LUKoyl»un şərə-

finə, «LUKoyl»un prezidenti Vahid Ələkbərovun şərəfinə, Rusiya-Azərbaycan dostluğunun və qarşılıqlı surətdə faydalı əməkdaşlığının şərəfinə, rus və Azərbaycan xalqlarının dostluğu şərəfinə qaldırasınız. Sağ olun.

YENİYETMƏLƏR ARASINDA BOKS ÜZRƏ BİRİNCİ DÜNYA ÇEMPİONATININ İŞTİRAKÇILARINA

Əziz idmançılar!

Sizi – yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatının iştirakçılarını müstəqil Azərbaycan torpağında səmimi-qəlbdən salamlayıram.

Beynəlxalq Həvəskar Boks Assosiasiyanın qərarı ilə belə bir mötəbər yarışın ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsini ölkəmizin idman aləmində tutduğu yerə verilən yüksək qiymət kimi dəyərləndirir, onu Azərbaycanın idman həyatında mühüm hadisə hesab edirəm. Bu çempionat bir də onunla əlamətdardır ki, onun keçirilməsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş bayram tədbirləri ilə bir vaxta təsadüf edir.

Əhalinin, xüsusilə gənc nəslin daha sağlam və güclü olmasında bədən tərbiyəsi və idmanın müstəsna rolü vardır. Dünyanın bir çox ölkələrini təmsil edən yeniyetmə idmançıların belə beynəlxalq yarışlarda iştirakı həm də xalqlar arasında mehriban dostluq əlaqələrinin möhkəmləndirilməsi işinə böyük xidmət göstərir. Bu baxımdan planetimizin dörd qitəsinə təmsil edən gənc idmançıların iştirak etdiyi bu nüfuzlu çempionat da müstəsna əhəmiyyət kəsb edir.

Fərəhli haldır ki, boksçularımızın son illərdə beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər Azərbaycanı bu idman növü üzrə qabaqcıl ölkələr sırasına çıxarmışdır. İnanıram ki, Bakı şəhərində keçirilən bu çempionat Azərbaycan Respublikasında boksun, ümumiyyətlə, idmanın gələcək inkişafına

əhəmiyyətli dərəcədə təkan verəcəkdir. Ümidvar olduğumu bildirirəm ki, dünya çempionatının bugünkü iştirakçıları gələcəkdə dünyanın adlı-sanlı idmançıları sıralarında öz ölkələrinin idman şöhrətini daha da yüksəklərə qaldıracaqlar.

Çempionatınıza böyük uğurlar arzulayır, hər birinizə yeni qələbələr, möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2001-ci il

BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ CƏNAB KOFI ANNANA

Hörmətli cənab Baş katib!

Dünyada sülhün, sabitliyin, əmin-amanlığın bərqərar olunması, insan hüquqlarının müdafiəsi, beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndirilməsi sahəsindəki böyük xidmətlərinizə görə Sizin və başçılıq etdiyiniz Birləşmiş Millətlər Təşkilatının 2001-ci il Nobel sülh mükafatı ilə təltif olunması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Siz dünyanın ən nüfuzlu və mötəbər təşkilatlarından biri olan Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək Yer üzündə yaşayan insanların rifahının yaxşılaşdırılması, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi yolunda yorulmadan fəaliyyət göstərirsiniz.

Sizi əmin edirəm ki, Dünya Birliyinin tamhüquqlu üzvü kimi, müstəqil Azərbaycan bundan sonra da Birləşmiş Millətlər Təşkilatının fəaliyyətində yaxından iştirak edəcək, əla-qələrimizin daha da dərinləşməsi üçün ardıcıl səylər göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 oktyabr 2001-ci il

DAHİ SƏNƏTKAR, BƏNZƏRSİZ MAHNI USTASI, SSRİ XALQ ARTİSTİ RƏŞİD BEHBUDOVUN XATİRƏ GECƏSİNĐƏ NİTQ

Respublika sarayı

13 oktyabr 2001-ci il

Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Müstəqil Azərbaycanın onuncu ildönümü münasibətilə keçirilən bayram mərasimləri sırasında Azərbaycanın böyük oğlu, dahi sənətkar Rəşid Behbudovun xatırə gecəsinin gözəl, təntənəli şəraitdə keçirilməsi qədim tarixə malik Azərbaycan xalqının nə qədər zəngin mədəniyyətə malik olduğunu və dünya mədəniyyəti xəzinəsinə necə böyük şəxsiyyətlər verdiyi-ni nümayiş etdirir.

Rəşid Behbudov nadir bir insandır, nadir şəxsiyyətdir. Azərbaycan mədəniyyəti tarixində bənzərsiz bir incəsənət ustasıdır. Bizim tədqiqatçılar Rəşid Behbudovun yaradıcılığı, onun qoymuş olduğu irs haqqında indiyə qədər kitablar yazıblar, bundan sonra da yazacaqlar. Hesab edirəm ki, XX əsrдə Azərbaycan mədəniyyətinin inkişaf etməsində onun nə qədər böyük xidmətləri olduğu zaman keçdikcə daha da dərindən dərk olunacaqdır. Ancaq bugünkü xatırə gecəsi Azərbaycan xalqının, müstəqil, azad Azərbaycanın Rəşid Behbudov yaradıcılığına verdiyi daha bir qiymətdir.

Rəşid Behbudov öz təkraredilməz, məlahətli səsi ilə, xarici görünüşü ilə, artistlik istedadı ilə böyük musiqiçi və gözəl

müğənni idi. Rəşid Behbudovun Azərbaycan mədəniyyətinə gəlməsinin bir neçə mərhələsi var. Onların hər biri bizim xalqımızın mədəniyyətini, musiqisini, mahnı sənətini, incəsənətini yüksəldib və onlara yeni-yeni forma vermişdir.

Mən Rəşid Behbudovu ilk dəfə 1943-cü ildə, İkinci dünya müharibəsinin o ağır dövründə Bakıda Zabitlər evində dinləmişəm. Ondan sonra mən Rəşid Behbudovun sənətinə, onun səsinə vurğunam və bütün ötən illər onun mahnları, onun ifa etdiyi gözəl rollar, onun gözəl səsi məni həmişə heyran edibdir.

Rəşid Behbudov Azərbaycan səhnəsində ilk dəfə görünəndən dərhal böyük hörmət və şöhrət qazandı. Təbiidir ki, bunlar hamısı onun fitri istedadı ilə bağlı idi. Xalq dilində buna Allah vergisi deyirlər. Çünki bir adamda bu qədər gözəl xüsusiyyətlərin yüksək səviyyədə cəm olması həddən ziyadə nadir bir hadisədir. Bunlara görə də Rəşid Behbudov Azərbaycan mədəniyyətinin ən dəyərli incilərindən biri kimi, xalqımızın tarixinə əbədi həkk olunubdur.

Rəşid Behbudov mərhum Tofiq Quliyev ilə birlikdə Azərbaycanda ilk estrada mahnlarının yaradıcısı olubdur. Bilirsiniz ki, 40-cı illərdə artıq estrada musiqisi çox cazibədar olmuşdu. Ancaq bir çox hallarda bu, ümumi, trafaret xarakteri daşıyırıldı. Ancaq Rəşid Behbudov özünəməxsus ustalığı ilə həm müasir estrada mahnlarını çox gözəl ifa edirdi, həm də Azərbaycan musiqi folklorundan, Azərbaycan xalq musiqisindən gözəl mahnları götürüb onları müasirləşdirirdi və müasir estrada səviyyəsinə qaldırırdı. Yəni deyə bilərəm ki, Rəşid Behbudov Azərbaycanın xalq mahnları ilə, musiqi folkloru ilə, müasir estrada mahnlarının Azərbaycan xüsusiyyətləri daşıyan sintezini yarada bilmüşdür.

Hesab edirəm ki, bu bizim musiqi tariximizdə, incəsənət tariximizdə xüsusi yer tutur. Xatırlayın, o bizim qədim xalq mahnlarını elə müasirləşdirirdi, elə gözəl ifa edirdi ki, adam heyran qalırıdı – bu, qədim xalq mahnısıdır, ya müasir estrada

mahnısıdır. O heç vaxt öz milli köklərindən ayrılmamışdır. Onun o dövrdə ifa etdiyi mahniların hamısı milli xarakter daşımışdır. Azərbaycanın milli folklorundan, xalq dilindən gələn sözləri mahnilarında o qədər şirin, o qədər məharətlə ifa edirdi ki, adamı ikiqat, üçqat sevindirirdi, mənəvi zövq verirdi.

Bu gün burada, səhnədə bizim gözəl qızlarımız Rəşid Behbudovun daim oxuduğu «Ləbu-ləb» mahnisini çox yaxşı ifa etdirilər. Amma Rəşid Behbudovun ifası tamamilə başqa idi. Mən nəyə fikir verdim? Rəşid Behbudov üslubuna. Məsələn, mahnilardan birində sözlər var: «İrəhmin gəlsin, ay nənə». Azərbaycan ədəbi dilində «rəhmin gəlsin» deyilir. Amma xalq lap keçmişdən «rəhmin gəlsin» əvəzinə, «irəhmin gəlsin» deyir. Yəni o, mahniları müasirləşdirəndə onların xalqa xas olan xüsusiyyətlərini, ləzzətli məqamlarını heç vaxt itirmirdi. O, mahnını oxuyanda bilmirdin ki, qədim xalq mahnısı oxuyur, yaxud da müasir estrada mahnisi oxuyur. Ona görə də Rəşid Behbudovun bu sahədə yaradıcılığı, hesab edirəm, Azərbaycan musiqi tarixində xüsusi yer tutur.

Rəşid Behbudov müğənni kimi, musiqiçi kimi, çoxşaxəli bir insan idi. O, ilbəil öz üzərində işləyərək yaradıcılığını daim inkişaf etdirirdi, daim zənginləşdirirdi. Uzun illər onun musiqisinin pərəstişkarı olan bir şəxs kimi, indi bu salonda oturub bütün o dövrləri xatırlayanda mən düşünürəm ki, Rəşid Behbudov sənəti hər mərhələdə nə qədər inkişaf edirdi, irəli gedirdi.

Rəşid Behbudovun həyatında, sənət fəaliyyətində ən görkəmli yer tutan dahi Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasının ekrana köçürülməsində ifa etdiyi Əsgər roludur. Məlumdur ki, Üzeyir Hacıbəyov «Arşın mal alan» əsərini XX əsrin əvvəllərində yazıbdır. Deyə bilərəm ki, o, bir əsrdir yaşayır, gələcək əsrlərdə də yaşayacaqdır. Çünkü o qədər mənali-məzmunlu, həm də gözəl musiqiyə malik olan bir əsərdir ki, heç vaxt öz aktuallığını itirmir və nə qədər təkrar olsa da,

insanı, musiqi sevən, sənət sevən insanı heç vaxt yormur. Əksinə, hər dəfə insana sevinc gətirir, insana ilham verir.

«Arşın mal alan» operettası Üzeyir Hacıbəyov onu yaradandan bəri daim Azərbaycan səhnəsində nümayiş etdirilibdir. Təkcə Azərbaycanda yox, tarixdən bilirom, keçən əsrin 20–30-cu illərində hətta bir neçə Mərkəzi Asiya ölkələrində və bizə dilcə yaxın olan başqa ölkələrdə «Arşın mal alan» operettası səhnədə çox uğurla göstərilirdi. Ancaq dahi bəstəkar Üzeyir Hacıbəyovun, dahi müğənni Rəşid Behbudovun və Azərbaycanın çox böyük rejissorlarından biri Rza Təhmasibin hələ o ağır dövrde – 1944-cü ildə, müharibə qurtarmamışdı – «Arşın mal alan» ekranlaşdırması və təbiidir, təkcə səhnədən ekrana keçirməsi yox, yeni quruluşda verməsi böyük bir hadisə idi. Səhv etmirəmsə, 1945-ci ildə bu film artıq işıq üzü gördü. Qısa bir müddətdə təkcə Azərbaycanı yox, demək olar ki, keçmiş SSRİ-nin bütün şəhərlərini, bölgələrini, respublikalarını fəth etdi.

Bir sənətkar kimi, Rəşid Behbudovun xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, gözəl səsi ilə yanaşı, mahnının sözlərini də gözəl tələffüz etmək qabiliyyəti var idi. Bəzən mahnını oxuyurlar, sözlər bir-birinə toqquşur, qavramaq mümkün olmur. Amma Rəşid Behbudov, ümumiyyətlə, bütün mahniları ifa edərkən, sözləri o qədər aydın, səlist, o qədər düzgün tələffüs edirdi ki, bu onun sənətini daha da yüksəldirdi.

Ancaq bununla bərabər, bir xüsusiyyəti də ondan ibarət idi ki, o, Azərbaycan dilini gözəl bilərək, eyni zamanda rus dilini də gözəl biliirdi. Ümumiyyətlə, onun başqa xalqların dillərində mahnilar ifa etmək qabiliyyəti, demək olar ki, dünyada heç bir sənətkara nəsib olmayıbdır.

«Arşın mal alan» filmi Azərbaycanda tarixi bir hadisə kimi meydana çıxdı. Bu, təkcə Azərbaycan çərçivəsində qalsayıdı, təbiidir ki, indi biz bunun haqqında bu qədər danışa bilməzdik. Ancaq onu rus dilinə tərcümə etdilər. Ən əsas cəhət ondan ibarətdir ki, Rəşid rus dilində də özü oxuyurdu,

onun səsi idi, onun mahnıları idi. Beləliklə, o, keçmiş Sovetlər İttifaqında bütün xalqlara tanış olan, xalqların bildiyi rus dilində hər yeri gəzdi.

Mənim yaxşı xatirimdədir, o illər Leninqradda oxuyurdum. Orada «Arşın mal alan» filmi o qədər böyük müvəffəqiyyətlə gedirdi ki, insanlar o filmə bir daha, bir daha baxmaq isteyirdilər. Amma iş təkcə bunda deyil. Rəşid Behbudovun o filmdə oxuduğu mahnıları insanlar gözəl bir musiqi kimi qəbul etmişdilər və çox yerlərdə oxuyurdular. Hətta bəzən ailələrdə, şənliklərdə, görüşəndə bir də görürdün ki, məsələn, bir rus Rəşid Behbudovun mahnisini böyük sevgi və məhəbbətlə ifa edir. Bu, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini, mahnisını ilk dəfə dünyaya tanıdan bir əsər oldu. Yəni o, yaranandan filmə çevrilənə qədər, onun haqqında film yaranana qədər bir mərhələ idi. Bizim xalq və bizə yaxın xalqlar bu əsəri yaxşı bilirdilər. Amma onu filmə çevirib, rus dilinə tərcümə edəndən sonra və Rəşid özü həmin mahnıları rus dilində gözəl ifa edəndən sonra bütün dünyani dolaşdı. Demək olar ki, Azərbaycan musiqisini, mədəniyyətini, incəsənətini, mahnisini dünyaya açan, yəni geniş kütlələrə açan ikinci belə hadisə olmamışdır.

Bilirsiniz, ümumiyyətlə, mədəniyyət, xüsusən musiqi mədəniyyəti, mahni xalqları başqa xalqlar qarşısında ən gözəl, ən aydın tanıdan bir sahədir. Söz yox ki, hər bir ölkədə hansısa bir alimin ixtirası, hansısa başqa bir hadisə dünya tarixinə daxil olur. Amma onların hamısı, əksəriyyəti, demək olar ki, müəyyən xalqların, yaxud millətlərin, ölkələrin çərçivəsində qalır.

Məsələn, dünyada ən məşhur alımlərdən biri Eynsteyn çoxlarına məlumdur, amma çoxlarına da məlum deyildir. İndi bu zalda soruşsan ki, onu kim yaxşı tanıyır, yəqin çox az adam tapılar. Ancaq mədəniyyət, yəni musiqi mədəniyyəti, mahni mədəniyyəti təkcə bizim üçün deyil, bütün xalqlar

üçündür. O qədər cazibədardır ki, dünyada xalqı bütün başqa nailiyyətlərindən daha yaxşı tanıdır.

Yenə də xatırlayıram. 50-ci illərdə SSRİ-yə, o cümlədən Azərbaycana ilk dəfə Hindistanın «Avara» filmi və Rac Kapur gəldi. O vaxta qədər biz heç bilmirdik ki, Hindistanın mahnısı nədir, musiqisi nədir və onun filmi nədir. Amma «Avara» filmi ilə və böyük aktyor, artist Raç Kapur ilə Azərbaycanda Hindistanı əvvəlki dövrlərdən daha da çox tanıdlılar. Belə misallar çəkmək olar. Ancaq dünya miqyasında bunlar azdır.

Amma Rəşid Azərbaycan mədəniyyətini, Azərbaycan xalqını təkcə «Arşın mal alan» filmi ilə tanıtmayıbdır. Rəşid dünyanın bir çox ölkələrinə səyahət edib, böyük-böyük salonlarda konsertlər veribdir və Azərbaycan musiqisini, mahnılarını öz gözəl üslubu ilə, gözəl ifası ilə o ölkələrin insanların qəlbini salıbdır.

Deyə bilərəm ki, Rəşid Behbudov dünyani dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir. Ikinci beləsi olmayıbdır.

Yenə bir hadisə yadına düşür. Bir dəfə bizim bir neçə yoldaş, o cümlədən mən Rəşid Behbudovun evinə getmişdik. Oturub söhbət edirdik, çay içirdik. O, Türkiyə səfərindən qayıtmışdı. O vaxt hələ televiziya yox idi. Radio musiqini o qədər də geniş verə bilmirdi. Rəşid Behbudov, demək olar ki, bizim mədəniyyət xadimlərindən sovet vaxtı Türkiyəyə gedən ilk Azərbaycan elçisi, müğənnisi olubdur.

Niyazi də xarici ölkələrə çox gedibdir, bəzi opera, balet əsərlərini tamaşaşa qoyubdur. Amma Rəşid Behbudov geniş kütlə içərisində, böyük salonlarda Azərbaycan mahnılarını oxuyubdur. Bilirsiniz ki, Azərbaycan mahnıları bizim qardaş türk xalqına nə qədər böyük zövq verir, onda nə qədər maraq doğurur. Eləcə də türk mahnıları, türk musiqisi Azərbaycanda sevildiyi kimi.

Xatırlayıram, Rəşid Behbudov maqnitofonu işə saldı, orada oxuduğu bir mahnını səsləndirdi. Onun birinci xüsusiyyəti bundan ibarət idi ki, o, getdiyi yeri hansısa bir mahni ilə mütləq birləşdirirdi. Hansı mahni olduğunu xatırlaya bilmirəm, amma onun hər bəndi qurtarandan sonra o çox gözəl səsi ilə deyirdi: «İstanbul-Bakı, İstanbul-Azərbaycan, Türkiyə-Azərbaycan».

Hansı ölkəyə gedirdisə, mütləq səfərindən əvvəl oranın gözəl mahnlarından bir neçəsini o ölkənin xalqının dilində hazırlayırdı, gedib orada oxuyurdu və böyük hörmət qazanırdı. Bu barədə çox demək olar.

Mən sadəcə, öz xatırələrimi, hamısını da yox, bəzilərini, deyirəm. Cünki hamı bilməlidir, gələcək nəsillər də bilməlidir ki, Rəşid Behbudov Azərbaycan xalqına, onun dünyada tanınmasına nə qədər böyük xidmətlər göstəribdir. Mənim böyük qardaşım, rəhmətlik akademik Həsən Əliyevlə söhbətlərimdə onun dediyi sözlər yadimdən heç vaxt çıxmır. O deyirdi ki, biz yüz ildir dünyaya neft veririk, amma biz bununla özümüzü dünyaya tanıda bilmədik. Ancaq bir nəfər, bir insan – Rəşid Behbudov öz mahnları ilə, yəni Azərbaycan mahnları və musiqisi ilə Azərbaycanı bütün dünyaya tanıdı. Çox düzgün deyilmiş sözlər idi. Mən bunu heç vaxt yadimdən çıxartmaram. Cünki bu həqiqətdir. Rəşid Behbudov, demək olar ki, vokal sənətinin bütün sahələrində özünü çox məharətlə göstəribdir. «Sevil» operası... Xatırlayıram, 1953-cü ildə bizim opera və balet teatrında «Sevil» operasının premyerası idi. Təbiidir ki, mən orada idim. Mən Rəşid Behbudovun belə mərasimlərinin çoxuna gedirdim. Fikrət Əmirovun yazdığı «Sevil» operası çox böyük təsir bağışladı. Onu da demək istəyirəm ki, Üzeyir Hacıbəyovun yazdığı «Koroğlu» operasından sonra da Azərbaycanda opera janrında əsərlər yaranıbdır. Amma ondan sonra «Sevil» operası qədər çox

dəyərli, yüksək musiqiyə, professional musiqiyə malik olan opera olmamışdır.

Bu bəlkə də mənim subyektiv fikrimdir. Ancaq hesab edirəm ki, bu, həqiqətə yaxındır. Rəşid Behbudov orada Balaş rolunu çox məharətlə ifa etdi. Biz Cəfər Cabbarlinin «Sevil» pyesini çox yaxşı bilirdik. Gənclik vaxtlarında bizim teatrlarda «Sevil» pyesini tamaşaşa çox qoyurdular. Ona görə də Cəfər Cabbarlinin yaratdığı «Sevil» pyesi bizim beynimizdə bir dram əsəri kimi qalmışdı. Amma eyni zamanda onun dram xüsusiyyətini saxlayaraq, opera yaratmaq, əlbəttə ki, bizim böyük bəstəkarımız Fikrət Əmirovun ən uğurlu nailiyətlərindən biridir. «Sevil» operası o vaxt çox böyük əks-səda yaratdı və uzun müddət də səhnədə idi. Son vaxtlarda da səhnədə olmuşdur.

O vaxt da mən düşünürdüm və indi bu düşüncələrim haqqında demək istəyirəm. Mənə belə gəlir ki, Üzeyir Hacıbəyov «Koroğlu» operasını yazarkən – məlumdur ki, o, bir xeyli müddət bu operanın yazılımasına hazırlaşıbdır – böyük sənətkarımız Bülbülü nəzərdə tutubdur. Bülbül və Koroğlu rolu... Elə bil ki, Koroğlu rolu Bülbül üçün yaranıbdır. Ona görə də Koroğlu əsəri o vaxtdan, 1938-ci ildən indiyə qədər səhnədədir. Bundan sonra da səhnədə olacaqdır. Yeni-yeni ifaçılar meydana çıxır. Çox gözəl opera və vokal ustaları meydana çıxır və Koroğlu rolunu ifa edirlər. Amma hamısı çalışır ki, o rolu Bülbül kimi ifa etsin. Çünkü bizim hamımızın hafizəsində, beynimizdə Koroğlu həmin səhnədə, atın üstündə Bülbülün gözəl, məlahətli səsi ilə həkk olunubdur.

Eləcə də Fikrət Əmirov «Sevil» operasını yazarkən... Əgər Rəşid Behbudov olmasaydı, bəlkə də o, «Sevil» operasını yaza bilməzdi, yəni yazardı, amma onu ictimaiyyətə, insanlara, cəmiyyətə o səviyyədə təqdim edə bilməzdi.

Beləliklə, mən dedim, Rəşid Behbudovun yaradıcılığı çoxşaxəlidir. Estrada, ondan sonra xalq mahnlarının müasirləşdirilməsi və estrada vasitəsilə çox gözəl ifa olunması.

«Arşın mal alan» daim yaşayacaqdır. Mən indi bu filmin kadrlarına baxdim. Çox təəssüf etdim ki, vaxt keçdikcə o kadrlar köhnəlir. Mən hesab edirəm ki, bizim Mədəniyyət Nazirliyi və bu sahə ilə məşğul olan başqa təşkilatlarımız gərək belə ölməz əsərləri bərpa etsinlər. Kitab daim yaşayır, ancaq film də daim yaşamalıdır, indi müasir texnika, texnologiya imkan verir ki, onlar əvvəl yarandıqları kimi bərpa edilsin. Bunu mütləq etmək lazımdır.

«Arşın mal alan» Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir. Ona görə o film yaşamalıdır. O film yaşamalıdır ki, Üzeyir Hacıbəyovun nə qədər böyük insan olduğunu gələcək nəsillər də görsün. Rza Təhmasibin nə qədər böyük rejissor olduğunu görsün. Rəşid Behbudovun nə qədər istedadlı müğənni olduğunu gələcək nəsillər görsün. Biz mütləq bunu etməliyik. Biz bunların hamısını görmüşük. Amma gələcək nəsillər haqqında düşünmək lazımdır. Mütləq düşünmək lazımdır.

Mən Rəşid Behbudovun yaradıcılığı haqqında bəzi fikirlərimi bildirdim. Amma xatirələrim də çoxdur. Mənim onunla şəxsi dostluq münasibətim vardi. Hələ Azərbaycanın rəhbəri olmazdan xeyli əvvəl onunla şəxsi münasibətim, dostluğunum vardi. Bu dostluqda məni ona bağlayan onun gözəl sənəti idi. O isə nədənsə, mənə də müəyyən qədər, hansı səbəblərə görə çox hörmət edən bir insan idi. Hələ o vaxt ki, mən respublikanın rəhbərliyində deyildim.

Xatirimdədir, bir dəfə – indi «Şəhriyar» klubu adlanır, orada – xaricdən gəlmış hansısa məşhur müğənninin konserti vardi, mən konsertə getmişdim. Orada kiçik bir loja var, onda mən artıq Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim, yaxud ondan əvvəl idi, hər halda, 60-cı illərin ortaları, bəlkə

də əvvəli idi. Rəşid də orada idi. Bir yerdə dinlədik. Sonra oradan çıxdıq, piyada gedirdik. Rəşid, bilirsiniz, dənizkənarı evdə yaşayırdı, mən isə, yəqin bilirsiniz harada yaşamışam. Azərbaycan prospekti ilə Bülbül prospektinin kəsişdiyi yerdə, tində bir ev var, orada yaşayırdım, üçotaqlı mənzilimiz vardi.

Oradan keçirdik, dedim, Rəşid, gedək bir çay içək. Dedi ki, çox məmənnüyyətlə. Bizim evə qalxdıq, oturduq, çay içdik, söhbət etdik. Mənim həyat yoldaşım mərhum Zərifə xanım bizi xidmət etdi. Mən Rəşidə bir neçə mahnı haqqında öz fikrimi dedim. Nədənsə, birdən mən ondan soruştum ki, sən nə üçün Rauf Hacıyevin «Azərbaycan» mahnisini indiyə-dək oxumursan? O dedi ki, nədənsə heç düşünməmişəm. Dədim, o mahnını sən bilirsən? Dedi ki, əlbəttə, bilirəm. Zərifə xanım oturdu, pianoda onu çaldı. Rəşid başladı bu mahnını bir balaca oxumağa. Bundan 10–15 gün keçəndən sonra o mənə telefon etdi və dedi ki, bu mahnı artıq hazırdır. O mahnı bu gün, mən bu səhnəyə qalxmazdan öncə burada filmdə səsləndi. Çox gözəl bir mahnidır. Rauf Hacıyevin şair Ənvər Əlibəylinin sözlərinə yazdığı mahnidır.

O mahnını çoxları oxuyurdu. Amma onu Rəşid kimi o vaxt da heç kim oxumayıbdır, bu gün də heç kəs oxuya bilmir. Necə ki, Bülbül oxuduğu kimi, indi heç kəs oxuya bilmir. Necə ki, Rəşid oxuduğu kimi, indi heç kəs oxuya bilmir.

Müslüm Maqomayev bizim aramızdadır. Bu gün bu konserti təşkil edənlərdəndir. Amma «Azərbaycan» mahnisini – sözləri bizim böyük şairimiz Nəbi Xəzrinindir, musiqisi Müslüm Maqomayevin özünükdür – onun kimi heç kim oxumur. Ona görə də bizim müğənnilər heç onu oxumağa çalışırlar. Çünkü o mahnı Müslüm Maqomayevin ifası kimi bizim beynimizdə qalıbdir. O mahnını onun kimi heç kəs bu gün də oxumur, gələcəkdə də oxumayacaqdır. Bu da vaxtilə, 70-ci illərdə yaranmış bir mahnidır. Müslüm Maqomayev də mənim yaxın dostlarımıdan biridir və onun gənc vaxtlarından

ona yaşca böyük bir insan kimi, mən çox himayədarlıq etmişəm. 1974-cü, ya da 1975-ci il idi, o həmin mahnını bu salonda birinci dəfə oxudu, sonra da onun notları üzərində yazdı ki, «sənə ithaf edirəm». Mən dedim ki, bunu sən heç kimə demə. Mən bunu qəbul edirəm, evdə saxlayacağam. Çünkü sovet vaxtında belə şeylər çox böyük qısqanlıq yarada bilərdi. Qısqanlıq yaradardı ki, Müslüm Maqomayev kimi böyük bir müğənni Heydər Əliyevə mahni ithaf edibdir. Amma indi bunu açıram. Çünkü indi mümkünkündür.

Rəşid Behbudov insan kimi də çox maraqlı bir insan idi. Yəni çoxları onu səhnədə görübdür, amma mən onunla bir yerdə çox olmuşam. Adı şəraitdə də. 1970-ci ildə – mən bir il idi ki, Azərbaycana rəhbər seçilmişdim – biz böyük bir nümayəndə heyəti ilə Qazaxistana getdik. O vaxt Qazaxistanın 50 illik yubileyi qeyd olunurdu. SSRİ-nin rəhbəri Brejnev oraya gəldi. Ona görə də bütün müttəfiq respublikaların birinci şəxsləri ora gəlmişdi. Bu, Azərbaycanın rəhbəri kimi, başqa yerə mənim ilk səfərim idi. Mən nümayəndə heyətinə Rəşid Behbudovu da saldım. O vaxt o həm müğənni idi, həm də SSRİ Ali Sovetinin deputatı idi, tanınmış bir adam idi. Mən nümayəndə heyətinin tərkibinə onu salaraq, birincisi, ona öz dostluq münasibətimi göstərdim, ikincisi də, dedim ki, elə bu bizim nümayəndə heyətini daha da bəzəyəcəkdir. Çünkü onu bizdən daha çox, yaxşı tanııylar.

Oraya getdik. Harada bir yerdə olurduqsa, hamı «Rəşid Behbudov, Rəşid Behbudov, Rəşid Behbudov» – deyirdi. Onda mən gördüm ki, kiçikdən böyüyə qədər hamı ona nə qədər məhəbbət bəsləyir.

Bir yerdə, bir oteldə yaşayırdıq. Bir gün axşam gəldik yemək yeməyə. Bilirsiniz ki, Qazaxistanda at əti ən mötəbər yeməklərdən biridir. At ətindən mən yedim. Dedim ki, Rəşid, sən də ye. Dedi bu nədir? Dedim bu çox gözəl quzu ətidir. Rəşid böyük həvəslə götürüb yedi. Qurtarib ayağa duranda,

dedim, Rəşid, bildin ki, sən nə yedin? Dedi yox, sən dedin ki, quzu ətidir. Dedim ki, sən at əti yemisən. O çox pərişan oldu, birtəhər oldu... Sən niyə bunu etdin, filan etdin... Məndən narazı oldu. İndi bağışlayın, üzr istəyirəm, olan şeyləri deyirəm, sonra gedib öz otağında qusmuşdu. Yəni, bax, bu millilik də onda var idi. Öz millətinə xas olmayan bir şeyi, yeməkdə də olanda, o, qəbul edə bilmirdi. Mən ondan çox soruştardım: sən nə yeyirsən? Deyirdi ən çox sevdiyim dovğadır. Yəni, elə hər gün dovğa yeyirsən? Deyirdi ki, hər gün dovğa yeyirəm. Onun xanımı burada oturubdur, bəlkə o məndən yaxşı bilir. Amma mən onun dediyi sözləri deyirəm.

Sonra Rəşid bu Mahnı Teatrını yaratmağa başladı. Onunda çətinlikləri vardi. Bilirsiniz, insan həyatdan gedəndən sonra onun qiyməti daha da artır. İnsanlar daha da obyektivləşirlər. Amma o vaxt onun da problemləri vardi. Bizim mədəniyyət aləmində, bilirsiniz ki, qısqanlıq var, filan var, peşməkan var... Qısqanlıq ola bilər. Amma Rəşid Behbudov kimi bir adama qısqanlıq etmək, bu ağılsızlıqdır. Çünkü qısqanlıq edəndə, sən heç olmasa, özünə bərabər, ya özündən bir pillə yuxarı adama qısqanlıq et. Qısqanlıq edən adam, elə bil ki, özünü böyük, ən yüksək mərtəbədə duran bir şəxsiyyətlə müqayisə edir və qısqanlıq edir. Ona görə də onun belə problemləri olurdu. Bəzən mənə şikayət edirdi. Ancaq hər dəfə mən bütün bu problemlərinin həll olunmasında ona kömək edirdim. Ona görə yox ki, mənim onunla şəxsi münasibətim vardi, ona görə ki, o, Azərbaycan üçün ən dəyərli insanlardan biri idi.

Mahnı Teatrını yaradarkən deyirdi ki, mənə bir bina lazımdır. Dedim ki, get tap, harada əlverişli bina olsa, səni təmin edək. Yaxud, dedim yeni bir bina tikək. Dedi yox. Gedib indiki bu binanı göz altına aldı. Gəlib mənə dedi. Orada da hansısa bir layihə institutu yerləşirdi. Öyrəndim ki, elə onlar üçün də ora darısqaldır. Amma o oranı bəyəndi.

Mən layihə institutunu oradan köçürdüm, oranı təmir etdirdim. İndi Rəşid Behbudov adına Mahnı Teatrı oradadır. Cox da gözəldir, böyük deyil, amma çox yiğcamdır, elə bil ki, Rəşidin ruhu həmişə oradadır.

Mən son illər, Moskvada olarkən də bəzən o, Ali Sovetin sessiyalarına gələndə görüşürdük. Amma sonra mənim onunla əlaqəm kəsildi. Təbiidir, onun həyatdan köçməsi bizim hamımızı çox kədərləndirdi, məyus etdi. Ancaq o həyatdan getməyibdir. O yaşayır, bizim qəlbimizdə yaşayır, onun sənəti yaşayır, onun mahnıları yaşayır. Bu gün, bu xatirə gecəsini keçirərək biz onun xidmətlərini, Azərbaycan dövlətinin, müstəqilliyyinin onuncu ildönümündə bir daha yad edirik. Sağ olun.

**Xatirə gecəsi başa çatdıqdan sonra səhnə arxasında
incəsənət xadimləri və tədbirin
iştirakçıları ilə görüş**

H e y d ə r Ə l i y e v: Cox gözəl çıxış etdiniz. Ümumiyyətlə, bugünkü gecə Rəşidin xatirəsinə layiq bir xatirə gecəsidir. Bilirəm ki, bunu bir müddətdir hazırlayırdınız. Onun xatirəsinə layiqli bir töhfədir. Mən hiss etdim ki, hər biriniz çox ürəkdən, səmimi-qəlbdən bu xatirə gecəsini keçirməyə çalışdırınız.

Rəşid Behbudov nadir bir şəxsiyyət idi. Onun haqqında hamı – siz də, mən də danışdım. Amma eyni zamanda, sizin hər biriniz də çox böyük şəxsiyyətsiniz. Zaman gələcək, vaxt gələcək – Allah etsin ki, hələ bu, çox uzun vaxtdan sonra olsun – sizin haqqınızda xatirə gecələri keçiriləcəkdir. Amma bizim haqqımızda yox. Mən bu gün oradakı çıxışında dedim, adətən, ən böyük bir ixtira edən alimi bəlkə də dünyada çox-

ları tanımır. Amma incəsənət xadimlərini, mədəniyyət xadimlərini hamı tanırı. Mən bir daha sizə təşəkkür edirəm.

SSRİ xalq artistləri Müslüm Maqomayev və Tamara Sinyavskaya onlara göstərdiyi diqqət və qayğıya, yaradıcılıqlarına verdiyi yüksək qiymətə görə prezident Heydər Əliyevə incəsənət ustaları adından dərin minnətdarlıqlarını bildirdilər.

XALQ ARTİSTİ RAMİZ MUSTAFAYEVƏ

Hörmətli Ramiz Mustafayev!

Sizi – müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Siz musiqi mədəniyyətimizin inkişafında böyük xidmətləri ilə musiqi aləmində nüfuz qazanmış, öz sözü, öz dəst-xətti olan sənətkarlardansınız. Tükənməz xalq musiqisindən bəhrələnən yarımlı əsrlək yaradıcılığınız formaca bütövlüyü və rəngarəngliyi, məzmunca dolğunluğu və kamilliyi ilə, musiqinin bütün janrlarını əhatə etməsi ilə səciyyələnir. Yüksək zövq və böyük istedadla bəstələdiyiniz əsərlər musiqi tariximizə əbədilik həkk olunaraq sizə minlərlə dinləyicinin məhəbbətini qazandırmışdır. Ölkəmizin hüdudlarından kənarda da müvəffəqiyyətlə ifa edilən opera, operetta, oratoriya, kantata, vokal-simfonik poema, mahni və romanslarınız böyük fitri istedadınızı, musiqinin mahir bilicisi olmağınızı hərtərəfli nümayiş etdirir və dinləyicilərə vətən sevgisi, mənəvi saflıq, incə duyğular aşılıyor. Son dövrlərdə xalqımızın ən agrılı problemi olan Qarabağ hadisələri mövzusunda yazdığınıız əsərlər Vətən qarşısında, onun azadlığı yolunda gördünüz ən dəyərli işlərinizdəndir.

Azərbaycanda xor musiqisinin təşəkkül tapıb inkişaf etməsi sahəsində əməyiniz yüksək qiymətə layiqdir. Xor üçün bəstələdiyiniz əsərlər, işlədiyiniz yüzlərlə xalq mahnısı, qırx ildən artıq bir dövr ərzində rəhbərlik etdiyiniz Azərbaycan Televiziyası və Radiosu xorunun fəaliyyəti ölkəmizdə bu janrı inkişafi üçün çox səmərəli olmuşdur. Respublikamızda

neçə-neçə peşəkar müsiqiçi kadrlar nəslinin yetişdirilməsində sizin bəstəkar-pedaqoq kimi də böyük xidmətləriniz vardır.

Pərəstişkarlarınız sənət yollarında zəngin təcrübə toplamış istedadlı bəstəkar kimi, sizdən yeni-yeni əsərlər gözləyirlər. Ümidvaram ki, müsiqi mədəniyyətimizin daha da inkişaf etdirilməsi üçün təcrübə və bacarığınızı bundan sonra da sərf edərək onları yeni-yeni töhfələrlə sevindirəcəksiniz.

Sizə uzun ömür, möhkəm cansağlığı və səmərəli fəaliyyətinizdə uğurlar diləyirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 oktyabr 2001-ci il

**UKRAYNANIN XARİCİ İŞLƏR NAZİRİ
ANATOLİ ZLENKO BAŞDA OLMAQLA
BU ÖLKƏNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

Prezident sarayı

16 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli cənab nazir! Mən Sizi Azərbaycanda salamlayıram və şadam ki, Azərbaycan Xarici İşlər nazirinin dəvəti ilə bu rəsmi səfəri etdiniz. Bu, Ukrayna ilə Azərbaycan arasında münasibətləri daha da inkişaf etdirir və möhkəmləndirir. Biz hesab edirik ki, Ukrayna ilə münasibətlərimiz, ümumən, çox yaxşıdır. Bizim bütün sahələrdə əməkdaşlığımız var. Biz Ukraynanı özümüzə dost ölkə sayırıq və dostluq münasibətlərimiz xüsusi xarakterə malikdir. Ona görə də belə vaxtaşırı məsləhətləşmələrinin, görüşlərin təcrübə mübadiləsi üçün, hansısa mövqelərin razılışdırılması üçün, öz işimizi tərfədfaşlarımızın işi ilə tutuşdurmaq üçün, şübhəsiz, böyük əhəmiyyəti var. Odur ki, mən sizin səfərinizi çox mühüm hadisə hesab edirəm.

Leonid Daniloviç Kuçma ilə aramızda şəxsi dostluq münasibətləri var və biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, lakin müxtəlif beynəlxalq forumlarda, MDB-nin iclaslarında az görüşmürük. O bir neçə dəfə təşəbbüs göstərdi və biz Yaltada həm GUÖAM ölkələrinin, həm də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin zirvə toplantılarında görüşdük. Bütün bunlar Ukraynanın və Azərbaycanın siyasetinin əməkdaşlıq baxımından necə olduğunu göstərir.

Lakin bununla bərabər, şübhəsiz ki, prezidentlərin görüşləri özlüyündə ən yüksək səviyyədə olan görüşlərdir. Onların, ümumən, münasibətlər üçün böyük əhəmiyyəti var. Ancaq müxtəlif səviyyələrdə digər ünsiyyətlər, görüşlər prezidentlərin tutduqları prinsipial mövqelərin müvafiq nazirliklər, baş idarələr, təşkilatlar tərəfindən konkret işlərdə gerçəkləşdirilməsi üçün, təbii ki, vacibdir.

Ona görə də səfərinizdən məmnun qaldığımı bir daha bildirirəm. Ümidvaram ki, artıq müfəssəl söhbətlər keçirə bilmisiniz və Sizi hələ bu gün də qarşıda görüşlər gözləyir. Zənnimcə, bütün bunlar qarşılıqlı surətdə faydalı olacaqdır.

A n a t o l i Z l e n k o: Cənab Prezident, sağ olun. Ömrümdə ilk dəfə Azərbaycanda və təbii ki, onun paytaxtı Bakıda olmaqdan xüsusi məmnunluq duyuram. Ona görə də həmkarım cənab Quliyevin dəvəti ilə burada səfərdə olmağımdan və Azərbaycana ilk dəfə gəlmək imkanından ikiqat məmnunluq hissi keçirirəm. Bakı şəhərindən aldiğim ilk təəssürat çox xoşdur. Mən əvvəllər burada olmamışam, lakin çoxlu yeni binalar görürəm. Ölkcə inkişafdadır və paytaxt da inkişaf edir. Çox xoşdur ki, dövlətinizin inkişafı sahəsində müsbət proseslər gedir. Bunu təsdiq etmək bizim üçün çox xoşdur, çünki biz strateji tərəfdəşligimizi inkişaf etdiririk.

Onu da demək istərdim ki, mənim səfərim strateji tərəfdəşligimizi konkret məzmunla dolğunlaşdırmaq üçün əlavə imkanlar axtarışı ilə də bağlıdır. Mənim cənab Quliyevlə bugünkü görüşüm, danışqlarımız göstərir ki, bir çox məsələlərdə, hətta deyərdim, bütün məsələlərdə mövqelərimiz əslində uyğun gəlir.

Sizin kimi, biz də belə bir faktı vurğulayıraq ki, Sizinlə Leonid Daniloviç Kuçma arasında yaranmış dostluq münasibətləri sayəsində biz ikitərəfli münasibətlərimizin genişlənməsinə və dərinləşməsinə dair müxtəlif təkliflər irəli sürmək baxımından özümüzü sərbəst, rahat hiss edirik. Cənab Prezi-

dent, bu gün mən sizin böyük bayramınız – Azərbaycan Respublikasının müstəqilliyinin 10-cu ildönümü ərəfəsində Ukrayna prezidenti cənab Kuçmanın ən xoş təbriklərini və arzularını yetirmək, o cümlədən də yazılı şəkildə yetirmək istərdim.

Nə demək istərdim? Bu gün biz cənab Quliyevlə ikitərəfli münasibətlərimizin vəziyyətini müzakirə etdik. Onlar siyasi, iqtisadi və mədəni-humanitar sahələrə aid idi. Konsulluq işimizin bəzi məsələləri də müzakirə olundu. Biz hazırda dünyada baş verən hadisələr baxımından beynəlxalq siyasət məsələlərinə də toxunduq.

Siyasi sahəyə gəldikdə, demək istərdim ki, bu gün biz Sizin cənab Kuçma ilə imzaladığınız müqaviləyə dair təsdiqnamələri mübadilə etdik. Demək olar ki, diqqətimizi ikitərəfli münasibətlərimizin perspektivinin xarakterini müəyyənləşdirən bu baza sənədinin yerinə yetirilməsi üzərində cəmləşdirməyimiz üçün geniş fəaliyyət meydani, sahəsi açılmışdır. Bu gün biz sizin Gənclər, Idman və Turizm nazirinizlə turizm və idmanın inkişafına dair yeni saziş imzaladıq, konsulluq konvensiyası haqqında protokol da imzalandı. Bu gün biz münasibətlərimizin müqavilə-hüquqi bazasını zənginləşdirdik. Bizim tərəfimizdən konsulluq məsələləri barəsində bəzi təkliflər irəli süründü, vətəndaşlarımızın gediş-gelişi məsələlərini tənzimləmək üçün, istər sizin ölkənizin, istərsə bizim ölkəmizin vətəndaşlarının mənafelərinin qorunmasının hüquqi əsası üçün ayrı-ayrı sazişlərin işlənib hazırlanmasına dair bir sıra təkliflər var. Düşünürəm ki, biz bu məsələləri iş prosesində həll edəcəyik.

Deməliyəm ki, iqtisadi əməkdaşlıq sahəsi bizdə daha çox narahatlıq doğurur. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi böyük deyil, bu gün istər Azərbaycanda, istərsə də Ukraynada olan potensial imkanlara əsla uyğun gəlmir. Əlbəttə, bu, müəyyən narahatlığa səbəb olur. Odur ki, ticarətin həcmi-

nin genişlənməsi üçün səfirliliklərimiz, nazirliklərimiz səy göstərməlidirlər. Zənnimcə, üzərində düşünülməli məsələlər var.

Sizə deym ki, bu sahəyə maraq göstərildiyinə görə məni bizim bir qrup sahibkar və sənayeçimiz müşayiət edir. Onlar da nazirliklərdə, müxtəlisif şirkətlərdə görüşlər keçirəcək və bu görüşlər zamanı iqtisadi əməkdaşlığın məhz həmin sahəsinə inkişaf etdirmək üçün zəruri olan əlaqələr axtaracaqlar. Mənə elə gəlir ki, bu, əlaqələrin genişlənməsinə müəyyən dərəcədə təkan verə bilər. Nümayəndə heyətimizin tərkibini müəyyən-leşdirərkən qarşıma məhz belə məqsəd qoymuşdum.

O ki qaldı mədəniyyət sahəsinə, bildiyiniz kimi, Ukraynada Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. İndi biz Azərbaycanda Ukrayna mədəniyyəti günləri keçirilməsini planlaşdırırıq. Biz bu tədbiri gələn ilin mart, yaxud may ayı üçün nəzərdə tutmuşuq. Bu baş tutsa, biz çox minnətdar olardıq.

Cənab Prezident, demək istərdim ki, indi iqtisadi inkişafımız yaxşı vəziyyətdədir. Məhsul yaxşıdır, istehsal sahəsində göstəricilər yaxşıdır, ümumi milli məhsulun göstəricisi yaxşıdır, inflasiya aşağıdır. Beləliklə, ölkəmizin daha da inkişaf etməsi üçün, sərmayələrin cəlb olunması üçün yaxşı zəmin var. Ölkədə işlər yaxşı getdikdə, bizimlə də başqa cür rəftar edirlər. İl yarım ərzində Beynəlxalq Valyuta Fondu, Dünya Bankı tərəfindən heç bir tranş ayrılmadı. Deyərdim ki, indi bu məsələlər tənzimlənmişdir və biz bu tranşları alırıq və ilin sonuna dək alacaqıq. Söhbət iqtisadi islahatlar üçün BVF tərəfindən 600 milyon dollardan artıq və inzibati islahatlar üçün Dünya Bankı tərəfindən təxminən 250 milyon dollar vəsait ayrılmışından gedir. Biz BVF xətti ilə vəsait alırıq, Dünya Bankı xətti ilə isə hələlik almırıq, çünki orada prosedurdan keçmək lazımdır.

H e y d ə r Ə l i y e v: İnzibati islahatlar üçün 250 milyon dollar? Belə çox?

A n a t o l i Z l e n k o: Orada bank sistemində və digər sahələrdə geniş kompleksdə işlər aparılması nəzərdə tutulur. Mən, ümumən, inzibati islahatlar deyirəm.

H e y d ə r Ə l i y e v: Sizə çox verirlər.

A n a t o l i Z l e n k o: Büyük dövlətdir. Lakin hesablaşaq, bu qəpik-quruşdur, özünüz başa düşürsünüz. Sizə deym ki, müstəqillik illəri ərzində bizim iqtisadiyyatımıza təxminən 4 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Bu bizim ölkəmiz üçün çox böyük pul deyil, bu çox azdır.

H e y d ə r Ə l i y e v: Büyük pul deyil, lakin sizin özünüzün iri müəssisələriniz var, onlar işləyirlər, məhsul buraxırlar.

A n a t o l i Z l e n k o: Cənab Prezident, bu yaxınlarda mən regionlara səfər etdim və bir neçə müəssisədə oldum. Artıq özəlləşdirilmiş müəssisələr nümunəvidirlər. Mən Odes-sada, Zaporojyedə olmuşam.

H e y d ə r Ə l i y e v: Yerli sabihkarlar özəlləşdiriblər, yoxsa xaricilər?

A n a t o l i Z l e n k o: Xaricilər. Rusyanın «LUKoyl» şirkəti Odessadakı neft emalı zavodunu özəlləşdirmişdir. Fəhlələrdən soruşanda ki, onların əməkhaqqı nə qədərdir, cavab verirlər ki, 322 dollar. Sosial şəraitdən, sərmayə öhdəliklərinin yerinə yetirilməsindən danışırlar. Mən Zaporojyedə bir müəssisədə oldum. O, Qərbdən gəlmış sərmayədarındır. Onlar istehsalın fəlsəfəsini tamamilə dəyişirlər. Mən hələ istehsalat mədəniyyətini demirəm, o, tamam başqadır. Adamlar bundan razıdırlar. Bizdə bu proses davam edir. Çox sürətlə olmasa da, gedir. Deməliyəm ki, Leonid Daniloviç buna lazımi diqqət yetirir, amma tələsmir, hər şeyi götür-qoy edir. Məsələn, biz vilayət enerji qovşaqlarını özəlləşdirməyə başladıq və hansısa mərhələdə hiss etdik ki, bu sahəni çox ucuz vermişik. İndi düşünürük ki, nə yolla daha çox mənfəət əldə edək. Yeni alıcılar axtarıraq. Hər halda, vilayət energeti-

kasından danışanda burada amerikalılar var, slovakiyalılar var. Slovakiyalılar çox alıblar.

H e y d ā r Ə l i y e v: Slovakia? Onların imkanı var?

A n a t o l i Z l e n k o: Cənab Prezident, təsəvvür edin ki, kiçik bir ölkədir, amma böyük məbləğdə pul qoymuşdur. Onlar fransızlarla birlikdə tenderdə iştirak etdilər. Lakin Fransa şirkəti pulun hamısını ödəmədi və slovaklar satın aldılar. Bu yaxılarda fransızlarla səhbətim oldu. Onlar qayıtmaq istəyir, başa düşürlər ki, səhv etmişlər və qayıtmaq isteyirlər. Bizzət özəlləşdirmə prosesi gedir. Ümumiyyətlə, iri müəssisələrdə, məsələn, əgər siz Xarkovdakı və Zaporojyedəki tank zavoduna, təyyarə və ya metallurgiya zavodlarına getsəniz, görərsiniz ki, orada on minlərlə adam işləyir.

H e y d ā r Ə l i y e v: Onlar indi tam gücü ilə işləyir?

A n a t o l i Z l e n k o: Bəli. Mən bu yaxılarda "Zaporojstal"da oldum, onlar tam gücü ilə işləyirlər. Marten sexlərinin hamısı işləyir. Mən qubernatora deyirəm ki, axşamlar nəfəs almaq olmur. O isə cavab verir, siz nə danışırsınız, görsəm ki, borulardan birindən tüstü çıxmır, dərhal oraya gedirəm.

H e y d ā r Ə l i y e v: Onlar hələ özəlləşdirilməyib?

A n a t o l i Z l e n k o: Xeyr, onlar hələ dövlət müəssisələridir, səhmləşdirilibdir. Onlar tam gücü ilə işləyir, onlarda hər şey qaydasındadır. Əlbəttə, yeni idarəcilik sistemi işə yeni münasibət tələb edir. Direktorlar bütün bunlara uyğunlaşmağa çalışırlar, hərçənd onların hamısı köhnə məktəbin nümayəndələridir, amma nə etmək olar, həyat tələb edir. Sizə deyim ki, «Zaporojstal» zavoduna və motor istehsalı üzrə iki iri zavoda səfərim mənə çox xoş təsir bağışladı. Onlar çox yaxşı işləyir. Bu zavodlar öz məhsulunu 92 ölkəyə göndərir. Problemləri də var, lakin onlar həll edilir.

Cənab Prezident, demək istəyirəm ki, inkişaf var, amma bir daha deyim ki, bəlkə də ləng inkişaf edir. Lakin insanların ovqatında böyük dəyişikliklər olduğu duyulur. Bununla belə,

hələ həll edilməli olan problemlər çoxdur. Leonid Daniloviç çalışır ki, parlament torpaq haqqında qanun qəbul etsin. Bu, Leonid Daniloviç ikinci dəfə seçildikdən dərhal sonra verdiyi fərmanla tənzimlənir.

İndi belə qanunun üstünlüklerini göstərmək üçün kütləvi informasiya vasitələrində təbliğati iş gedir. Fermer təsərrüfatları getdikcə çoxalır. Leonid Daniloviç çox fəxr edir ki, onun tədbirləri sayəsində bu il biz kənd təsərrüfatı məsələlərinə qarışmadıq. Bir diqqət yetirin, cari ildə bu sahədə nə kimi nəticələr əldə edilmişdir.

H e y d ə r Ə l i y e v: Nə qədər taxıl yiğmisiniz?

A n a t o l i Z l e n k o: Təxminən 40 milyon ton. Bizzə qarğıdalı əkinləri də var və sair. Bir sözlə, məhsul boldur.

H e y d ə r Ə l i y e v: Məncə, əvvəllər sizdə bu qədər məhsul olmayıbdır.

A n a t o l i Z l e n k o: 10 ildə ilk dəfə olaraq bu qədər məhsul yiğilmişdir.

H e y d ə r Ə l i y e v: Axı mən sizin keçmişdə nə qədər məhsul götürdüyünüüzü bilirom.

A n a t o l i Z l e n k o: Heydər Əliyeviç, deyim ki, sovet dövründə rekord səviyyə 1975-ci ildə əldə edilmişdi, onda 55 milyon ton taxıl yiğilmişdi. O vaxt Sovet İttifaqı idi, o vaxt bütün ölkə işləyirdi. Indi isə biz təxminən 40 milyon ton məhsul yiğiriq.

H e y d ə r Ə l i y e v: Bu əladır.

A n a t o l i Z l e n k o: Kənd təsərrüfatının bu sahəsinə indi də böyük diqqət yetirilir. Nazirlər Kabinetinin son iclasında Baş nazir bildirdi ki, torpaqların təxminən 92 faizi payızlıq buğda üçün şumlanmışdır. Bu, böyük işdir. Əvvəllər necə problemlər olurdu? Yanacaqla bağlı və sair. İndi daxili sərmayələrdən istifadə edilir. Əgər əvvəllər bu sərmayələri kənd təsərrüfatının inkişafına yönəltmək mümkün olmurduşa, indi daxili sərmayələr buraya qoyulur.

Sərmayəçilər hiss edirlər ki, burada risk minimumdur.

H e y d ē r Ə l i y e v: Siz taxılı ixrac edirsiniz?

A n a t o l i Z l e n k o: Bəli, əlbəttə. Bax, indi Aqrar Siyaset naziri məsələni belə qoyur ki, 10 milyon ton taxıl sataq. Biz onu tam həcmidə ixrac etməyə hələ hazır deyilik. Biz bu mexanizmə hələ tam bələd deyilik.

H e y d ē r Ə l i y e v: Sovet dövründə bu məsələ yox idi. İndi isə bazar axtarmaq lazımdır. Üstəlik, Avropada elə böyük bazar yoxdur. Çünkü orada onların özləri çoxlu taxıl istehsal edirlər.

A n a t o l i Z l e n k o: Ona görə də indi qiymət qoyulur, sortlar müəyyənləşdirilir. Nazir mənə deyir ki, sən bir kömək elə. Mən isə deyirəm, axı bilmirəm, necə etmək lazımdır, axı bütün incəlikləri bilmək lazımdır. Hər halda, indi bu məsələ ilə məşğul olurlar, bu qədər taxıl ölkənin sərvətidir. Bu il biz şəkər çuğunduru sahəsində də yaxşı məhsul gözləyirik.

H e y d ē r Ə l i y e v: Təxminən nə qədər?

A n a t o l i Z l e n k o: Ötən il 1,5 milyon ton oldu.

H e y d ē r Ə l i y e v: Bəs niyə belə az?

A n a t o l i Z l e n k o: Sovet dövründə bizdə rekord 5,5 milyon ton idi. İndi isə aşağı düşmüştür.

H e y d ē r Ə l i y e v: Nədənsə mənim yadımda o dövrün daha yüksək rəqəmləri qalmışdır.

A n a t o l i Z l e n k o: Ukraynada 5,5 milyon ton olmuşdur. Bu, rekord idi. Sonra azalmağa başladı, 2,5 milyon tona endi, 1,8 milyon ton oldu. Düşünürük ki, bu il 2 milyon tonu keçəcək, 2,3 və ya 2,4 milyon ton məhsul götürə bilərik. Demək çətindir, kimdən soruşsanız deyəcək ki, hava ilə bağlı müəyyən çətinliklər var. Çünkü şəkərlilik müəyyən temperaturda əmələ gəlir. Bu məhsul ötən ilki göstəricini keçəcəkdir.

Bu il günəbaxanla əlaqədar işlər bir qədər pis olacaqdır. Bu il kartof sarıdan da pis olacaqdır. Amma bütövlükdə hər şey yarxşıdır.

O ki qaldı xarici əlaqələrimizə, xarici siyasetimizə və sair, məncə, indi Ukrayna ətrafında sağlam, sabit ab-hava yaradılmışdır.

Biz ötən illərdən fərqli olaraq, xüsusi qəsdlər, xüsusi ərazi iddiaları görmürük. Daxili siyasi vəziyyət, ümumən, sabitdir, hərcənd indi bu vəziyyət qarşidakı parlament seçkiləri ərəfəsində narahat xarakter almağa başlayır. Seçkilər haqqında qanun hələ qəbul edilməyibdir və bu qanunun bəzi maddələri ilə bağlı problemlər var. Prezident veto qoymuşdur. Əvvəla, müddət sarıdan problemlər var. Ali Rada seçkiqabağı kampaniyaya 6 ay ayırmaq istəyir.

H e y d ə r Ə l i y e v : Niyə belə?

A n a t o l i Z l e n k o : Onlar belə qərara almışlar. Ona görə də prezident veto qoymalı olmuş və bu sənədi Avropa Şurasına ekspertizaya vermişdir. Avropa Şurasının apardığı ilkin ekspertiza prezidentin əsaslandırdığı müddəalarla uyğun gəlir. Qəti qərar Venesiya Komissiyasının ayın 19–20-də keçiriləcək iclasında qəbul ediləcəkdir. Lakin artıq indinin özündə parlamentdə söhbətlər, diskussiyalar gedir. Görünür, bu müddət, hər halda, azaldılacaqdır.

Necə olacağını qabaqcadan söyləmək çətindir. Bəziləri ona meyllidir ki, seçkiqabağı kampaniya 90 gün, yəni üç ay çəksin, digərləri isə çalışırlar ki, bu, 120 gün davam etsin. Bax, belə bir vəziyyət yaranmışdır. Partiyalar barəsində bəzi mübahisəli müddəalar var. Prinsipcə isə, bizdə proporsional – majoritar sistemdir – 50/50. Əvvəller parlament istəyirdi ki, bu, proporsional sistem üzrə 75, majoritar sistem üzrə isə 25 faiz olsun. İndi, deyəsən, 50/50 nisbəti üzərində dayanmışlar.

Bilirsiniz ki, bizim Ali Radada 450 deputat var. Prezidentin ötən il keçirdiyi referendum gerçekleşmədi. Parlament ona baxmadı. Orada 6, yaxud 5 müddəə vardı və ikinci palatanın yaradılmasından söhbət gedirdi. Lakin bu məsələyə baxılmır. Ona indiki parlament də baxmayacaqdır.

Odur ki, növbəti parlamentə ümid bəsləyəcəyik. Leonid Daniloviçin proqnozlarına görə, seçkilər çətin keçəcək, asan olmayacaqdır. Seçkilər artıq ATƏT, Avropa Şurasının Parliament Assambleyası kimi, Avropa təşkilatlarının diqqətini cəlb etməyə başlamışdır.

H e y d ə r Ə l i y e v: Seçkilər nə vaxt keçiriləcəkdir?

A n a t o l i Z l e n k o: Martin 31-də. Az qalır. İndidən nə isə proqnozlaşdırmaq çətindir.

Cənab Prezident, mən bir şey də əlavə etmək istərdim. Bu gün biz indi aktual olan terrorizmlə mübarizə məsələləri barəsində fikir mübadiləsi apardıq. Bilirəm ki, siz də, biz də öz hava məkanlarımızı təklif etmişik. Onlardan artıq fəal istifadə edilir, hava məkanımızla, demək olar, hər gün, 7-12 təyyarə uçur. Bunlar, əsasən, hərbi nəqliyyat və yanacaq doldurulan təyyarələrdir. Biz GUÖAM çərçivəsində də bəyanatla çıxış edərək, terrorizmi pisləmişik. Ukrayna bu məsələ barəsində NATO ilə də birgə bəyanat vermişdir. Biz bu məsələdə Avropa Birliyi ilə də həmrəy olduğumuzu bildirmişik. Təhlükəsizlik Şurasının üzvü olaraq da, öz mövqeyimizi bildirməyə çalışırıq. Leonid Daniloviç həmişə nəzərə çatdırır ki, biz kənarda qala bilmərik, amma hərbi əməliyyatlarda iştirak etməyəcəyik. Biz başa düşürük ki, bu böhrandır. Bəyan edirik ki, hərbi əməliyyatlar vəziyyətindən mümkün qədər daha tez çıxməq və bu məsələnin siyasi, diplomatik, iqtisadi və humanitar vasitərlə həlli yollarını axtarmağa başlamaq bizim üçün cox vacibdir. Çünkü Sovet İttifaqının Əfqanistandakı bütün təcrübəsi göstərir ki, bu, uzun sürəcək, ciddi və təhlükəli olacaqdır. Bu məsələ parlamentdə müzakirə edilərkən birmənalı fikir söylənildi ki, biz müharibə apar-mıraq, koalisiyaya qoşulmağımız hansısa ölkəyə qarşı yönəldilməyibdir, əksinə, beynəlxalq terrorizmlə mübarizəyə yönəldilibdir. Beləliklə, parlament bu cür qərar qəbul etmişdir.

Hərçənd, parlamentimizdəki sol partiyalar bu qərarı dəstəkləmirlər, lakin onlar azlıq təşkil edirlər.

Bilirəm ki, bu günlərdə prezident Buş Leonid Daniloviçə məktub göndərmiş və dəstəyinə görə ona təşəkkür etmişdir.

Bizdə hər şey – yaxşı da var, pis də var.

H e y d ə r Ə l i y e v: Məlumata görə sağ olun. Mən sizin ugurlarınıza şadam. Sözümüzün əvvəlində dedim ki, biz Ukraynanı özümüzə çox yaxın, dost ölkə hesab edirik. Bizim strateji tərəfdaşlıq münasibətlərimiz var, birlikdə GUÖAM-a daxilik, yəni, GUÖAM-ı yaratmışıq. Ona görə də çox istəyirik ki, sizdə hər şey yaxşı olsun. Üstəlik, siz Avropanın ön xəttindəsiniz və Avropada, dünyada sanballı nüfuza malik olan böyük ölkəsiniz. Yəqin sizə söylədilər ki, iqtisadiyyatda, islahatların aparılmasında bizim də yaxşı nəticələrimiz var. Biz torpaq islahatını hələ 1996-cı ildə keçirmişik və torpağı kəndlilərə paylamışıq. Bu il bütün istiqamətlərdə rekord miqdarda məhsul toplamışıq. Əlbəttə, bizdəki həcmələrinizlə müqayisə etmək olmaz. 1996-cı ildən başlayaraq bizdə sənayedə də, kənd təsərrüfatında da, başqa sahələrdə də ümumi daxili məhsulun artımı ardıcıl surətdə çox yüksəkdir.

Siz bizim neft strategiyamıza bələdsiniz. Ölkəmizə bu xətt üzrə təxminən 4 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Lakin bununla belə, bizim çox ciddi problemimiz var – bu, Dağlıq Qarabağ üstündə Ermənistanla münaqişədir, bunun nəticəsində ərazimizin 20 faizinin işgal edilməsi, bir milyon adamın öz daimi yaşayış yerlərindən qovularaq çadırlarda yaşamasıdır. 1994-cü ildə biz müharibəni dayandırıldıq, sülh danışqları aparırıq, amma bu danışqlar hələlik bizim istədiyimiz nəticələri verməmişdir.

Ona görə də bu, təbii olaraq, bizi hər cəhətdən çətinə salır. Əvvəla, ərazi bütövlüyümüzün pozulması faktının özü bizim üçün ciddi faktdır. İkincisi isə, insanlar çadırlarda yaşayırlar, nə qədər belə yaşamaq olar – bir il, iki il, üç il, dörd il. Elə

adamlar var ki, artıq yeddi, səkkiz ildir, bəlkə də çox, çadır-larda yaşayırlar. Yaxud, hansısa yataqxanalarda, məktəb binalarında və sair yerlərdə yaşayırlar. Biz onları mənzillə təmin edə bilmirik.

Bu, sözsüz ki, bizim iqtisadi vəziyyətimizə ciddi təsir göstərir. Çünkü bu adamların çoxu işləmir, onların hamısı kənd təsərrüfatı rayonlarından olan köçkünlərdir. Onlar kənd təsərrüfatı ilə məşğul olurdular, məhsul yetişdirirdilər, həyət-yanı təsərrüfatları, evləri, əmlakları var idi. Lakin bunların hamısını itiriblər. Odur ki, bu, iqtisadiyyatımıza xeyli təsir göstərir.

Lakin bizdə inkişaf var. Özəlləşdirmənin birinci mərhələsini başa çatdırmışıq, hazırda ikinci mərhələni həyata keçiririk. Məncə, torpaq islahatı, əlbəttə, bizim ən başlıca uğurumuzdur. Çünkü bizdə bütün kənd təsərrüfatı məhsullarının istehsalı təqribən iki dəfə artmışdır. Bizim artıq taxıl, kartof, heyvandarlıq məhsulları istehsalı ilə bağlı problemlərimiz yoxdur, dövlət bununla məşğul olmur. Mən ukraynalılara və rusiyalılara həmişə demişəm ki, sizdə əbəs yerə müqavimət göstərilir, onsuz da, buna gəlib çıxacaqsınız. Bunun səmərəliliyi sübut olunmuşdur. Görürəm ki, siz də tədricən bu istiqamətdə irəliləyirsiniz.

Daxili vəziyyətimiz – ictimai-siyasi vəziyyətimiz sabitdir. Mən bunu ona görə deyirəm ki, dövlət müstəqilliyi qazanlığımız ilk illərdə bizdə sabitlik yox idi. Indi bizdə sabitlidir. Bir sözlə, inkişaf edirik, irəliləyirik. Əlbəttə ki, dünya ictimaiyyətinin, Dünya Birliyinin köməyi ilə başlıca problemlərimizi – işgal olunmuş torpaqlarımızın azad edilməsi, ərazi bütövlüğümüzün bərpa olunması, regionda sülhün bərqərar edilməsi problemimini həll edə bilsək, bizim böyük inkişaf perspektivlərimiz var.

Düşünürəm ki, bu istiqamətdə səylərimiz nəticə vermelidir. Hərbi əməliyyatlara yenidən başlamaq çətin deyil. Lakin bu nə qədər məqsədə uyğundur, özü də hazırkı dövrdə?

Sizin kimi, biz də Amerika Birləşmiş Ştatlarındakı terror aktlarını çox kəskin şəkildə pişlədik, öz həmrəyliyimizi bildirdik, bəyan etdik ki, beynəlxalq terrorizmlə mübarizədə onlarla bir koalisiyadayıq. Amerika terrorizmlə ilk dəfə qarşılaşmışdır, ona görə də onlar bunu çox ağır keçirirlər. Biz isə terrorizmlə – həm daxili, həm də beynəlxalq terrorizmlə artıq neçə illərdir mübarizə aparırıq. Bizzət nə qədər terror aktları olmuşdur. Əvvəla, davakar separatizm – bu da terrorizmdir. Axı bu, Dağlıq Qarabağda azərbaycanlıların öldürülməsindən, məhv edilməsindən, öz yaşayış yerlərindən didərgin salınmasından başlanılmışdır. Sonra onlar bizdə saysız-hesabsız terror aktları törətmişlər – metroda partlayış, dəmir yol vagonlarının, avtobusların partladılması nəticəsində insanların həlak olması və bir çox digər belə hadisələr. Lakin bizə qarşı xaricdən də terror aktları olmuşdur və belə təhlükə bu gün də var. Digər ölkələrdən göndərilən terrorçular çox görkəmli adamlarımızı qətlə yetirirlər.

Odur ki, terrorizmlə mübarizə bizim üçün yeni hadisə deyildir. Bu baxımdan biz indi Amerika Birləşmiş Ştatlarını çox yaxşı başa düşürük. Ona görə də dərhal münasibətimizi bildirdik və onlarla bir alyansdayıq. Bu gün prezident Buşdan mən də məktub almışam, təşəkkür məktubu. Biz beynəlxalq terrorizmlə birlikdə mübarizə aparacaqıq. Əlbəttə, bu çətindir. Çünkü bir ölkə kimi, beynəlxalq terror mərkəzinin ünvanı naməlumdur. Hesab edirəm ki, Amerika Birləşmiş Ştatları öz müttəfiqləri ilə birlikdə bu vəzifənin öhdəsindən gələcəkdir.

Prinsipcə, biz sülh istəyirik. XXI əsri ümidi lə qarşılıdıq ki, dünya daha sakit olacaqdır. Amma ilk addımlar – Balkan yarımadasında da, başqa yerlərdə də vəziyyət əslində belə ol-

madığını gösterdi. Bizim münaqişələrimiz isə artıq illərdən bəri davam edir. Axı orada yeni münaqişələr meydana gəlmışdır. Əlbəttə, onlar narahatlıq doğurur, biz istəmirik ki, bunlar genişlənsin. Ona görə biz beynəlxalq terrorizmlə fəal mübarizənin tərəfində olmaq üçün hər şeyi etmişik və edirik.

Şadəm ki, ölkəniz hər cür ərazi iddialarından xilas olmuşdur. Bu çox yaxşıdır. Bu ən çətin məsələdir. Yaxşı ki, siz bunu həll etmisiniz. Bunu gələcəkdə biz də həll edəcəyik.

A n a t o l i Z l e n k o: Cənab Prezident, biz Sizə bu məsələnin həllini tapmağı arzulayırıq. Dağlıq Qarabağa gəldikdə isə, demək istərdim ki, biz xarici siyasetimizdə başlıca principin – ərazi bütövlüyünün qorunub saxlanması prinsipinin tərəfdarıyıq. Özü də bu xarakterli məsələlər beynəlxalq hüquq prinsipləri və normaları əsasında həll olunmalıdır. Onlar diqqət mərkəzində olmalıdır. Biz siyasi dialoqun, bu cür münaqişə və mübahisələrin sülh yolu ilə həllinin tərəfdarıyıq. Müharibə mümkünür, lakin arzuolunmazdır. Çünkü onun arxasında insanlar dayanmışlar. Bu gün mən sizin Səhidlər xiyabanını ziyarət etdim, o gənclərin məzarlarını gördüm. Əlbəttə, indi demək olar ki, dinc dövrdə baş vermiş həmin hadisə təkcə qəzəb doğurmur, bu hətta hansısa anlaşılmazlıqdır.

Odur ki, yeni qurbanlar ola bilər və məsələnin bu yolla həll olunub-olunmayacağı demək çətindir. Ona görə də biz Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasına hər vasitə ilə yardım göstərməyə hazırıq. Biz digər tərəflə dialoq üçün xeyirxah xidmətimizi göstərməyə hazırıq. Biz məsələnin məqbul həllini tapmaq üçün konstruktiv və məhsuldar dialoq aparılmasından ötrü ərazi, lazım olan hər bir şey təqdim etməyə hazırıq.

Hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlıq nə qədər yaxşı olarsa, dövlətlərimizin iqtisadiyyatını nə qədər çox möhkəmləndirəriksə, ölkələrimizin iqtisadiyyatını tamamlayan və inkişaf etdirən qarşılıqlı surətdə məqbul layihələri o

qədər də tez taparıq və mən Azərbaycan üçün hazırda başqırıcı olan bu cür məsələlərin həlli perspektivlərini daha yaxınlarda görürəm.

Cənab Prezident, gizlətmirik, bizi, əlbəttə ki, Xəzər nefti maraqlandırır. Biz neft kəmərinin tikintisini başa çatdırmışıq. Əlbəttə, biz ümidvarıq ki, Siz neft hasilatını artıracaqsınız və bu neft bizim boru kəməri ilə axacaqdır.

H e y d ə r Ə l i y e v: Əlbəttə, artıracağıq. Biz Leonid Daniloviç Kuçma ilə bu barədə çox danışmışıq. Mən düşünürəm ki, Ukrayna Xəzər neftini alacaqdır.

A n a t o l i Z l e n k o: Cox sağ olun. Əlbəttə, həmin layihənin fəal işləməsi üçün Azərbaycanın bizim marşrutu dəstəkləməsinin prinsipcə həllədici əhəmiyyəti olacaqdır. Biz çox minnətdar olardıq.

Mən daha bir məsələyə toxunmaq istərdim. Burada gəmiqayırmış haqqında məsələ ortaya çıxır. Zənnimizcə, Xəzər dəniz gəmiçiliyi üçün «çay-dəniz» tipli gəmilərin Ukraynada inşası haqqında əvvəller əldə olunmuş razılaşmaların həyata keçirilməsi əməkdaşlığımızın möhkəmləndirilməsinə kömək edərdi. Bu məsələ artıq bir neçə ildir müzakirə olunur və mən bilirəm ki, müəyyən sifarişlər edilmişdi. Bu gün həmin razılaşmaların həyata keçirilməsinə Azərbaycanın nə dərəcədə hazır olduğunu bilmirəm, amma, hər halda, Ukrayna bu gəmiləri inşa etməyə və göndərməyə hazırlıdır. Mən belə başa düşdüm ki, söhbət haradasa on quru yük daşıyan gəmidən gedir. Zənnimcə, bunu həyata keçirmək vacibdir.

Biz, təbii ki, həmişə olduğu kimi, hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıyıq.

Cənab Prezident, bunun xüsusiyyətləri yəqin ki, Sizə məlumdur, mən o haqda danışmayacağam. Lakin zənnimcə, əvvəller əldə olunmuş həmin razılaşmalar və hətta deyərdim ki, bir vaxtlar bizdə yerləşdirilən sifarişlər ilə bağlı olduğuna

görə, bu həm bizim ölkəmiz üçün, həm də sizin ölkəniz üçün böyük əhəmiyyətə malikdir.

Mən bizim Milli Bankın prezidentinin məktubunu Sizə təqdim edəcəyəm. O, xahişlə şəxsən Sizə müraciət edir. Məktubda söhbət bir vaxtlar hazırlanmış və indiyədək bizdə olan markalardan gedir. Onlar xahiş edirlər ki, Siz həmin sifarişin gerçəkləşdirilməsinə diqqət yetirəsiniz.

Bilirik ki, hazırda Siz GUÖAM-da sədrlik edirsiniz. Müxtəlif təşkilatlarımız, parlamentlərimiz GUÖAM çərçivəsində əməkdaşlığı böyük maraq göstərirler. Bu gün Milli Məclisin sədri ilə görüşərkən o, GUÖAM ölkələri parlamentləri üzvlərinin oktyabr ayında Bakıda görüşü olacağı barədə mənə məlumat verdi. Bu çox yaxşıdır. Lakin həmin təşkilatı möhkəmləndirmək üçün GUÖAM çərçivəsində bir sıra istiqamətləri inkişaf etdirmək mümkündür.

Bu gün biz həmkarımla belə bir məsələni nəzərdən keçirdik ki, GUÖAM terrorizmlə mübarizədə necə iştirak edə bilərdi. İndi Ukraynada qaćqınlar, mən başqa sözlə deyərdim, qeyri-leqlə miqrantlar problemi bizi narahat edir.

H e y d ə r Ə l i y e v: Onlar haradan gəlirlər?

A n a t o l i Z l e n k o: Rusiya sərhədi tərəfdən Əfqanistandan da gəlirlər. İndi bu hələ başlanğııcdır. Mütəxəssislərimizin proqnozlarına görə, bir-iki aydan sonra bu, kütləvi axına çevrilə bilər. Bu da ölkə üçün olduqca böyük problemdir, Siz bayaq ölkənizdə bir milyon qaćqın olduğundan, qarşılaştığınız çətinliklərdən danışdırınız. Biz də onların hamısını təmin etmək iqtidarında olmayıacaqıq. Ona görə də bu gün dedik ki, GUÖAM terrorizmlə mübarizədə iştirak edə bilər və biz sərhədlərimizi qaydaya salmaq üçün müəyyən məbləğdə vəsait ala bilərdik. İndi Birləşmiş Ştatlar bizə 45 milyon dollar üçün eyham vurur, elə həmin məsələ haqqında maliyyə cəhətdən əsaslandırılmış müvafiq layihələrin mümkün qədər tezliklə hazırlanması bizim də xeyrimizədir.

Biz Daşkənddə GUÖAM ölkələrinin iqtisadi forumunu keçirməyi planlaşdırmışıq, amma indiki vəziyyətin onun keçirilməsinə necə təsir göstərəcəyini bilmirik. Əlbəttə, biz Yalta zirvə görüşündə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi üçün bundan sonra da işləyəcəyik. Söhbət azad ticarət zonası haqqında sazişin imkan daxilində daha tez imzalanmasından və ya paraflanmasından gedir. Söhbət xarici müşahidəçi haqqında əsasnamənin hazırlanmasından gedir. Söhbət Kiyevdə yaratmağa hazır olduğumuz informasiya ofisi haqqında əsasnamənin hazırlanmasından gedir.

Ona görə də bu məsələlər bizim üçün – mən həm Azərbaycanı, həm Ukraynanı nəzərdə tuturam – böyük əhəmiyyətə malikdir.

H e y d ə r Ə l i y e v: Siz gəmilər barəsində Nazirlər Kabinetində danışın. Bizim, həqiqətən tələbatımız var və gələcəkdə də olacaqdır. Çünkü indi Xəzər çox böyük əhəmiyyət kəsb edir. Bu məsələnin hansı vəziyyətdə olduğunu bilmirəm. Lakin hər şey, şübhəsiz, vəsaitlə bağlıdır. Bu gün siz Nazirlər Kabinetində olacaqsınız, onlarla bu mövzuda danışın. Yəqin ki, onlarda daha çox informasiya var.

A n a t o l i Z l e n k o: Dəstəyinizə görə sağ olun. Bu görüşə görə mən Sizə bir daha təşəkkür etmək istəyirəm. Mən Azərbaycanın inkişafında, xalqın həyat səviyyəsinin yüksəlməsində şəxsən Sizə böyük uğurlar arzulamaq istəyirəm.

H e y d ə r Ə l i y e v: Sağ olun.

VATİKAN DÖVLƏTİNİN BAŞÇISI PAPA II İOHANN PAVEL HƏZRƏTLƏRİNƏ

Möhtərəm papa həzrətləri!

Vatikan dövlətinin milli bayramı – Müqəddəs taxta əyləşmə günü münasibətilə Sizi və bütün katolikləri ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Vatikan dövləti arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə uzun ömür, möhkəm cansağlığı, humanizm idealları naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2001-ci il

MACARİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB FERENTS MADLA

Hörmətli cənab Prezident!

Macaristan Respublikasının milli bayramı münasibətilə Sizi və dost Macaristan xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Macaristan Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifa-hına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2001-ci il

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB NURSULTAN NAZARBAYEVƏ

Hörmətli Nursultan Abışeviç!

Milli bayramınız – Qazaxistan Respublikasının müstəqilliyyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Qazaxistan xalqını ürəkdən təbrik edirəm.

Suveren, demokratik, hüquqi dövlət qurulmasında və onun möhkəmləndirilməsində, Dünya Birliyinə ardıcıl integrasiyada Qazaxistanın qazandığı uğurlara şadam.

Əminəm ki, ölkələrimizin transmilli layihələrdə, beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlığı regionda sülh və sabitlik naminə, xalqlarımızın rifahı naminə bundan sonra da genişlənəcək və dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dövləti fəaliyyətinizdə uğurlar, Qazaxistan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2001-ci il

AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB TOMAS KLESTİLƏ

Hörmətli cənab Prezident!

Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və dost Avstriya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasındaki dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rihafinə öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 oktyabr 2001-ci il

**AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ
HAQQINDA KONSTITUSİYA AKTİNİN QƏBUL
OLUNMASININ 10-cu İLDÖNÜMÜNƏ HƏSR
OLUNMUŞ ZİRVƏ TƏDBİRİNDƏ –
TƏNTƏNƏLİ MƏRASİMDƏ NİTQ**

Respublika sarayı

17 oktyabr 2001-ci il

Əziz həmvətənlər!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının onuncu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, xalqımıza, millətimizə, dövlətimizə daim istiqlaliyyət arzulayıram.

On il Azərbaycanın çoxəslik həyatında tarixi nöqtəyinənzərdən az bir zamandır. Amma bu on il içərisində Azərbaycan xalqı böyük məsafə qət edibdir. On il müstəqil yaşamaq, yaratmaq, irəliyə getmək – bu on ilin mənası və xalqımız üçün böyük əhəmiyyəti budur. On il ərzində Azərbaycan xalqı bəyan etdiyi demokratik, hüquqi, dünyəvi dövlət qurubdur, onun təsisatlarını yaradıbdır. Bu dövlətin yaşaması üçün, inkişaf etməsi üçün çoxsaylı qanunlar qəbul edibdir. Bazar iqtisadiyyatı yolu ilə gedərək, bütün sahələrdə islahatlar aparıb və bu islahatların nəticəsinə nail olubdur. On il müdətində Azərbaycan dünya miqyasında özünə layiq yerini tutubdur, bütün beynəlxalq təşkilatlarda təmsil olunur. Dünyanın bütün ölkələri ilə diplomatik əlaqələr yaradıb, bir çox ölkələrlə qarşılıqlı faydalı, çox uğurlu əməkdaşlıq edir. Bu on

il bizim xalqımızın çoxəsrlik həyatında ən böyük tarixi hadisədir, ən qiymətli nemətdir.

Azərbaycan bu on il müddətində çox ağır, çətin, keşmə-keşli yol keçibdir. Azərbaycan xalqı bütün sınaqlardan keçərək, bütün təhlükələrin qarşısını alaraq müstəqilliyini qoruyub, saxlayıb və daim inkişaf etdiribdir. Indi bu on ili başa vurarkən qətiyyətlə deyə bilərik ki, Azərbaycan xalqı bu nailiyyətlərlə fəxr edə bilər. Azərbaycanın dövlətçiliyi bütün dünyaya nümayiş etdirilibdir. Azərbaycanın müstəqil dövlət olaraq dövlət rəmzləri var. Həmni dünyanın hər yerində səslənir, milli gerbi Azərbaycanın dövlətçiliyini hər yerdə nümayiş etdirir, dövlət bayrağı Azərbaycanın üzərində uğurla dalğalanır və daim dalğalanacaqdır.

Biz bu günlər böyük qürur hissi keçiririk. Ona görə ki, biz müstəqilliyimizi bəyan edəndən sonra bu on il içərisində bütün dünyaya nümayiş etdirmişik və sübut etmişik ki, Azərbaycan xalqının müstəqil yaşamaq arzusu həmişə olmuşdur. Ancaq on il müddətində Azərbaycan bu istək və arzularını tam yerinə yetirib və sübut edibdir ki, müstəqil dövlət kimi yaşaya bilər və daim yaşayacaqdır.

Qeyd etdiyim kimi, ötən on il Azərbaycanın həyatında çox ağır və çətin bir dövr olubdur. Amma bu illəri Azərbaycan xalqı şərəflə qət edibdir. Azərbaycan xalqı bütün çətinliklərin qarşısını alaraq, bütün sınaqlardan keçərək, bütün təhlükələrdən xilas olaraq on il dövlət müstəqilliyini qoruyub, saxlayıb, yaşadıb, bu gün də yaşıdır və gələcəkdə də yaşadacaqdır.

Azərbaycan dövlət müstəqilliyini bəyan edən zaman, yəni 1991-ci ilin oktyabr ayının 18-də çox ağır, mürəkkəb bir dövr yaşayındı. O vaxt Azərbaycanda bəziləri Azərbaycanın müstəqil yaşamaq imkanına şübhə edirdi, yaxud inanmırıldı. Bəziləri heç bunu istəmirdi. Bəziləri buna mane olurdu. Amma Azərbaycan xalqının çox əsrlər ərzində qəlbində yaşıatdığı istək və

arzu bütün bunların hamısına qalib gəldi, Azərbaycan dövlət müstəqilliyini əldə etdi və müstəqillik yolu ilə uğurla irəliləyir.

O vaxt Azərbaycanın müstəqilliyinin əleyhinə çıxanlar var idi. Xatirimdədir, 1991-ci ilin əvvəli və nəhayət, onun sona çatması. Xalq, millət müstəqillik arzusu ilə yaşayırırdı. Azərbaycanda isə Azərbaycana rəhbərlik edən şəxslər müstəqillik haqqında düşünmürdülər və müstəqilliyə inanmirdilər. Ona görə də xalqın bu istəyinin, arzusunun qarşısını almaq istəyirdilər. Təsadüfi deyil ki, 1991-ci ilin mart ayının 7-də Azərbaycanın Ali Sovetində SSRİ tərəfindən ortaya atılmış yeni bir tədbir – SSRİ-nin qorunub saxlanması haqqında referendum keçirilməsi tədbiri müzakirə olunarkən, o vaxtkı respublika rəhbərliyi nəyin bahasına olursa-olsun, SSRİ-nin, Moskvanın bu arzusunu yerinə yetirmək istəyirdi.

Ona görə də deputatların az bir qismi referendumun keçirilməsinin əleyhinə çıxdığı halda, tam əksəriyyəti referendumun keçirilməsinin tərəfdarı oldu.

Mən o vaxtkı hadisələrin canlı şahidiyəm. Güman edirəm, bu salonda oturanlardan da o dövrü xatırlayanlar var. Kim referendumun əleyhinə çıkış edirdi, ona mənfi münasibət göstərilirdi. Mən SSRİ-yə uzun müddət xidmət etmiş bir şəxs olaraq, amma eyni zamanda, xalqımın, millətimin müstəqiliyinə çatması üçün yaranmış şəraiti dərk edərək, referendumun keçirilməsinin əleyhinə çıkış etdim. İndi bəzi televiziya kadrları onları hərdənbir yada salır. Həmin o Ali Sovetin iclas salonunda referendumun keçirilməsinin əleyhinə çıkışım və gətirdiyim sübutlar və dəlillər böyük hay-küylə, etirazla qarşılandı. O vaxt bilirdilər ki, mən belə bir çıkış edəcəyəm. Başqalarının çıkışı onları bəlkə də o qədər narahat etmirdi. Ancaq mənim çıkışım onlarda böyük təhlükə yaratmışdı. Ona görə də əvvəldən hazırlanmış bir neçə deputat mənim çıkışından sonra dərhal məni tənqid etdilər və sübut etməyə

çalışdılar ki, SSRİ saxlanmalıdır, biz SSRİ-siz yaşama bilmərik, müstəqillik bizə lazım deyildir.

Martin 17-də referendum keçirildi və xalqın iradəsinə zidd olaraq, referendum nəticə verdi ki, Azərbaycan əhalisi, seçiciləri SSRİ-nin saxlanmasıının tərəfdarıdır. Ancaq hadisələr çox sürətlə inkişaf edirdi. Ümumiyyətlə, 80-ci və 90-cı illərdə dün-yada gedən proseslər, Avropada, xüsusən Şərqi Avropa ölkələrində gedən proseslər və SSRİ-nin özündə gedən proseslər artıq SSRİ-nin ciddi laxladığını göstəririd. Artıq onun yaşamaq imkanının olmadığını göstəririd. Təbiidir ki, bu fəsətdən istifadə etmək lazım idi. Ancaq təəssüflər olsun ki, o vaxt bəziləri bunu anlamırdılar və yaxud bunu istəmirdilər. Daha doğru desək, çoxları istəmirdi. Amma xalq isə, millət isə bunu istəyirdi.

Martin 17-dən sonra SSRİ-nin dağıılması ilə əlaqədar Moskvada 19 avqust hadisələri baş verdi, SSRİ dağıldı və bundan istifadə edən bütün müttəfiq respublikalar öz istiq-laliyyətini bəyan etdi və Azərbaycan da oktyabr ayının 18-də müstəqillik haqqında Konstitusiya aktı qəbul etdi. Ancaq təəssüflər olsun ki, Azərbaycanı o vaxt idarə edənlər bundan sonra da müstəqilliyə inanmırıldılar. Düşünürdülər ki, bəlkə bu, hələ müvəqqəti bir şeydir, SSRİ yenə də bərpa oluna-caqdır. Ancaq xalq yox. Xalq bunu istəyirdi, buna inanındı. Amma xalq çox ağır və gərgin proseslər içində yaşayırırdı. O da Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ probleminin meydana çıxması və Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması, Azərbaycan iqtisadiyyatının tənəzzülünün başlanması ilə əlaqədar idi.

Azərbaycanın istiqlaliyyətini bəyan etməsindən sonra keçən on ili bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ oktyabrın 18-dən sonrakı dövr id. 1992-ci ilin mart ayında Azərbaycanda hakimiyyət dəyişikliyi, hakimiyyət böhranı baş verdi. Bu hakimiyyət böhranı bir neçə ay davam etdi.

Azərbaycanın prezidenti vəzifəsini bir nəfər bir neçə ay icra etdi, ondan sonra digər nəfər. Nəhayət, 1992-ci ilin iyununda Azərbaycanda yeni prezident seçildi. Baxın, belə bir ağır vəziyyətdə, Ermənistanla müharibə getdiyi bir zamanda Azərbaycanın həyatında hərc-mərclik, xaos, özbaşınlıq hökm sürürdü və bunların da hamısının səbəbi hakimiyyətsizlik idi. Çünkü istiqlaliyyət elan ediləndən sonra olan hakimiyyət özünü rahat hiss edə bilmirdi. Bu da mart ayında dövlət böhranı ilə və o hakimiyyətin səhnədən getməsi ilə qurtardı. Bundan sonra bir neçə ay Azərbaycanda çəkişmələr, toqquşmalar elə bir şərait yaratdı ki, Azərbaycanda bir neçə ay yeni bir hakimiyyət yaratmaq, yeni bir başçı seçmək imkanı olmadı. Hər biri də özünü müvəqqəti hesab edir, bəziləri də belə bəyan edirdilər ki, biz kimik, biz sadəcə, «peşkayıq». Ancaq «peşka» təkcə onlar deyildi, o vaxt orada «şah» yox idi, hamısı «peşka» idilər.

Demək olar ki, bu, on ilin birinci mərhələsidir. Bəlkə də ikinci mərhələsidir – dövlət böhranından sonra prezident seçilənə qədər. 1992-ci ilin iyun ayında prezident seçildi, Xalq Cəbhəsi hakimiyyətə gəldi, xalq onlara inandı, onlara etimad göstərdi. Ancaq onlar anlamadılar ki, Azərbaycanı bu ağır şəraitdə idarə etməyə qadir deyillər. Onlar küçələrdə hay-küy edə bilərdilər, meydانlarda nitqlər söyləyə bilərdilər. Həmin nitqlər də lazımlı idi, digər şeylər də lazımlı idi. Ancaq dövləti idarə etmək, xalqı birləşdirmək, xalqın hamısını bir yerə yığmaq – onlar buna qadir deyildilər. Ona görə onların bir illik hakimiyyət dövrü, demək olar ki, Azərbaycanda sürətlə gedən dağıdıcı, pozucu bir prosesə çevrildi. Nəhayət, 1993-cü ildə Azərbaycanda həm iqtisadi, həm siyasi böhran, həm də dövlət böhranı baş verdi.

Azərbaycan böyük təhlükə qarşısında idi. Çünkü Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-

strateji əhəmiyyətə malik olan, böyük təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətlərə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi, hakimiyyət mübarizəsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmış qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı. Bəzən onların bir çoxu müxalifət düşərgəsində olaraq, o bir il haqqında hətta dastanlar yazmaq arzusundadırlar. Yazmaq olar, amma əgər bu dastanlar həqiqəti əks etdirse.

Sadəcə, bir şeyi demək lazımdır. Nə üçün 1992-ci ilin mart ayında dövlət böhranı baş verdi və hakimiyyət istefa verməyə məcbur oldu? Xalq ona etimad göstərmədi, ona görə də istefa verməyə məcbur oldu.

1992-ci ilin iyun ayında xalq digər qüvvələrə etimad göstərdi. Ola bilər, tam yox, ancaq böyük bir hissəsi etimad göstərdi. Demək, inandı. Amma 1993-cü ildə məlum hadisələr baş verdiyi zaman xalq həmin hakimiyyətin arxasında durmadı, onu dəstəkləmədi. Bir ilin müddətində inamını itirdi, etibarını itirdi və Azərbaycan böyük bir fəlakət qarşısında idi. Bu da onilliyin bir mərhələsidir.

Biz sizinlə 1993-cü ili bir yerdə yaşadıq. Gərək bu, heç vaxt unudulmasın. Gərək heç kəs də bunu unutmasın ki, 1993-cü ildə Azərbaycan parçalanmaq, bir ölkə kimi, müstəqil dövlət kimi, məhv olmaq təhlükəsi qarşısında idi. Azərbaycanda vətəndaş müharibəsi baş vermişdi. Bundan istifadə edən bəzi qüvvələr, həmin o Xalq Cəbhəsinin içərisindən çıxmış qüvvələr Azərbaycanın cənubunda yeni bir «cümhuriyyət» yaratmağa çalışıdilar.

Şimalında yeni hərəkat başladı, separatçılıq meylləri artıq özünü göstərdi. Bir tərəfdən də Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlanmış təcavüzü, müharibə və Azə-

baycanın daxili vəziyyətinin bu qədər ağır, bu qədər çətin olmasından idarə oluna bilməməsi. Bundan istifadə edərək, Ermənistən silahlı qüvvələri çox hallarda heç bir müqavimətə rast gəlmədən Azərbaycanın torpaqlarını sürətlə işğal etməyə başladılar.

1993-cü ildə Azərbaycan yanındı. Ancaq xalq yenə də müdrikliyini göstərdi. Xalq bu böyük sınaqdan çıxdı. Azərbaycanı dağıtmak, məhv etmək istəyən qüvvələrin qarşısı alındı. Azərbaycanda dövlət böhranı aradan götürüldü. İctimai-siyasi sabitlik tədricən normallaşmağa başladı. Ancaq yenə də Azərbaycan təhlükələrdən xilas ola bilmədi. Ona görə xilas ola bilmədi ki, – bunu mən açıq, qətiyyətlə deyirəm – 1988-ci ildə Ermənistən Azərbaycana təcavüzü başlayandan Azərbaycanda iqtidarıının o vaxtlarda ölkəni idarə edə bilməməsi da-xildə ayrı-ayrı qüvvələrin hakimiyyət uğrunda mübarizəsinin əsasını qoymuşdur.

Əgər nəzərə alsaq ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına böyük bir zərbə vuruldu, mənsub olduğu dövlətin hökuməti tərəfindən ona təcavüz edildi, onda təsəvvür edə bilərsiniz ki, Azərbaycan nə vəziyyətdə idi. Azərbaycan alovun içində yanındı. Ancaq görün, bizim xalqımız – Azərbaycan xalqı, bizim millətimiz nə qədər döyümlüdür. Eyni zamanda nə qədər müdrikdir ki, bu dövrlərdə böyük itkilər verərək, böyük qurbanlar verərək, şəhidlər verərək, böyük məhrumiyyətlər içərisində yaşayaraq öz vətənini, öz millətini, öz dövlətini qorumaq əzmindən çəkinmədi.

Nəhayət, Azərbaycanın müstəqillik yoluna düşməsi üçün yeni bir addım atıldı. Ancaq bizdə bu hakimiyyət hərisliyi, hakimiyyət xəstəliyi, təəssüflər olsun ki, o qədər dərin köklər salmışdı ki, 1993-cü ildə yaranmış müəyyən sabitliyi sonradan yenə də pozmaq istədilər.

1994-cü ilin oktyabr hadisələri... Bir il keçmişdi ki, biz artıq Azərbaycanda vəziyyəti müəyyən qədər normallaşdırır-dıq. Ancaq yenə də Azərbaycandanın əl çəkmirdilər – həm xarici qüvvələr, həm də ki, heç bir şeyə, necə deyərlər, qabil olmayan, heç bir qabiliyyəti olmayan, heç bir bacarığı olmayan insanlar. Bu insanlar hakimiyyət xəstəliyinə düşərək, 1994-cü ilin oktyabr ayında Azərbaycanda yenidən hakimiyyəti zorla, silah gücü ilə devirməyə cəhd göstərdilər. Çox ağır dövrü idı. O dövrü də unutmaq lazımlı deyildir. O günləri unutmaq lazımlı deyildir. Bəlkə xalqımız o günlər bizim Azərbaycanın rəhbərliyində olanların və şəxsən Azərbaycan prezidenti kimi, mənim keçirdiyim ağır dəqiqləri, saniyələri, saatları bilmir və bilə də bilməz.

Ancaq mən görürdüm, hiss edirdim ki, Azərbaycan yenə də hansı bir fəlakətin qarşısındadır. Çünkü silahlı dəstələrin əksəriyyəti həmin o oktyabr hadisələrini başlayanlar idilər.

1994-cü ilin sentyabrında Azərbaycanda terror hadisələrini törədənlər, Azərbaycan prokurorluğunu zəbt edənlər, sonra isə Azərbaycanın bir qismində hakimiyyəti ələ keçirənlər artıq elə hesab edirdilər ki, indi hakimiyyət daha tamamilə onların əlindədir. Ancaq yenə də xalqın, millətin müdrikliyi bunun qarşısını aldı. Xatırınızdədir ki, mənim axşam televiziya ilə müraciətimdən sonra Prezident sarayının qarşısına yüz minlərlə insan toplasdı. Onların hamısı dövlətçiliyi müdafiə etmək üçün toplaşmışdı. Onlar həmin o silahlı qüvvələrin qarşısını aldılar. Təbiidir ki, dövlətin prezidenti ilə xalqın birliyi bunun qarşısını aldı. O bizim üçün böyük dayaq oldu, böyük inam verdi ki, biz bu ağır vəziyyətdən çıxa bilərik, ölkəmizi qoruya bilərik, ölkəmizi saxlaya bilərik. Qoruduq da, saxladıq da, həmin o qüvvələri məğlub etdik də.

1994-cü ilin oktyabr hadisələri haqqında danışarkən bir faktı qeyd etmək istəyirəm. Dediym kimi, 1992-ci ilin əvvəlində Azərbaycanda hakimiyyət böhranı başlandı. Xalq o

vaxtkı hakimiyyətin əleyhinə çıxdı. Hər halda, xalqın əksər hissəsi. Bunun nəticəsində o vaxt xalqın içərisində olan Xalq Cəbhəsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəldi. Ancaq 1993-cü ildə Azərbaycanda dövlət böhranı başlayan zaman – böyük silahlı dəstələr Gəncədən məlum Surət Hüseynovun başçılığı ilə artıq Azərbaycanın rayonlarının çoxunu əllərinə keçirmişdilər, özü də çox asanlıqla, müqavimətsiz və Bakıya doğru irəliləyirdilər – Surət Hüseynovun 3-4 nəfər nümayəndəsi gəlib hansısa bir rayonda görünən kimi, Xalq Cəbhəsi tərəfindən təyin olunmuş hakimiyyət qorxub qaçırdı. Beləliklə, onlar Azərbaycanın böyük bir qismini asanlıqla əllərinə keçirmişdilər. Hətta gəlib burada, Sumqayıtda da icra hakimiyyətinin başçısını qovmuşdular və onun yerinə istədikləri adamı qoymuşdular. Təbiidir ki, hakimiyyət əgər xalqın inamını itirməmiş olsaydı, xalq bunlara yol verməzdi. Xalq hər bir rayonda, hər bir şəhərdə onların qarşısını alardı. Nəhayət, həmin o Surət Hüseynovun qoşunlarının Bakıya girmək təhlükəsi zamanı xalq ayağa qalxardı, əvvəlki zamanlar kimi, meydanlara çıxardı, küçələrə çıxardı və dövlətçiliyini, dövləti, dövlət başçılarını müdafiə edərdi.

Amma bu olmadı. Nə üçün? Çünkü dövləti idarə etmək üçün gərək dəyərli insanlar olsun. Xalqın inandığı insanlar olsun. Xalqın daim etibar etdiyi insanlar olsun. Bu hakimiyyət, təbiidir ki, belə xüsusiyyətlərə malik deyildi.

Ancaq biz hələ də xətalardan xilas olmamışdıq. 1995-ci ilin mart ayında – bu həmin Surət Hüseynovun başladığı hərəkatın davamı idi – bir çox xarici ölkələrin ayrı-ayrı paytaxtları nümayəndələrinin dəstəyi ilə, Azərbaycanda həmin Xalq Cəbhəsi hakimiyyətinin nümayəndələrinin dəstəyi ilə XTPD hakimiyyət uğrunda mübarizəyə başladı. Bəli, o vaxt onlar da, demək olar ki, Qazax rayonunu, onun ətrafında olan rayonları əllərinə keçirə bilmüşdilər. Hesab edirdilər, bəyanatlar verirdilər, hətta bunu başqa ölkələrin televiziyaları

da verirdi ki, artık real hakimiyyət onlardadır. Ancaq yenə də Azərbaycanın dövlətçiliyi, dövlətin qüdrəti, yenə də xalqın Azərbaycan dövlətinə inamı bizi bu böyük xətadan qurtardı.

Ondan sonrakı hadisələr də məlumdur, bir neçə terrora cəhdələr göstərilmişdi. Prezidentin təyyarəsini raketlə vurmaq, yaxud da ki, körpünü partladıb ətrafdakı bütün evləri dağıtməq, başqa terror hadisələri... Bunların heç biri bizi nə qorxutdu, nə çəkindirdi, nə də bizi harasa qaçmağa vadə etdi. Qaçmaq da elə onun təzahürüdür ki, bu insan idarə edə bilmir. Bir xırda çətinlik görəndə öz canı haqqında düşünür, milləti haqqında yox, xalqı haqqında yox. Ona görə də təsədüfi deyildir ki, Azərbaycanın bir prezidenti Rusyanın təyyarəsində Moskvaya qaçıdı, o biri prezidenti dağlarda yerləşən Kələki kəndinə qaçıdı. Ancaq öz canlarını qurtarmaq üçün. Amma dövlətçilik haqqında düşünən adam – həm adı vətəndaş, həm dövlət işində işləyən, xüsusən dövlətə başçılıq edən insanlar heç vaxt öz canı haqqında düşünməməlidir. Öz canı haqqında düşünən və xırda bir çətinlikdə ancaq qaçmaqla canını qurtarmaq istəyən insanlar – bunlar heç vaxt xalqın hörmətini, xalqın etimadını qazana bilməzlər.

Azərbaycanda müstəqillik haqqında Konstitusiya aktı qəbul olunandan sonra, 1995-ci ilə qədər ölkə bu gərgin proseslərin içərisində, ağır vəziyyətdə yaşayırdı, böyük təhlükə altında yaşayırdı. Bu da, təbiidir ki, müstəqil dövlət kimi onun iqtisadiyyatını, elə əvvəlki illərdən də pozulmuş iqtisadiyyatını pozurdu, dağıdırıldı.

Bir çox bədxah adamlar da bu fürsətdən istifadə edib, ancaq öz mənafelərini güdərək, Azərbaycanın böyük iqtisadi potensialını dağıdırıldı və ölkə gəlib belə bir ağır dövrə düşdü. Ancaq belə bir ağır dövrdə biz Azərbaycanın müstəqilliyini elan etdiyi zaman verdiyi bəyanatı əsas götürdük. Çünkü bu bəyanat bizim ürəyimizdən gələn bəyanat idi. Ona görə də bütün çətinliklər içərisində dövlət quruculuğu prosesini

apardıq. Azərbaycanda hüquqi, demokratik dövlətin qurulmasına nail olduq.

1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk Milli Məclisi seçildi. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırıdık, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.

Mən qeyd etdim ki, biz Konstitusiyani qəbul etdik və bu müddətdə çoxsaylı qanunlar qəbul etdik. Milli Məclis 500-dən artıq qanun qəbul edibdir. Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemdən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır. Azad, sərbəst yaşayır. Demokratiyanın verdiyi bütün imkanlar Azərbaycanın hər bir vətəndaşı üçün təmin olunubdur. Söz azadlığı, vicdan azadlığı, fikir azadlığı, fikir müxtəlifliyi – bunların hamısı Azərbaycanın bugünkü gerçəkliliyidir.

Beləliklə, 1995-ci ildən, biz bu hadisələrin qarşısını alandan sonra Azərbaycanın iqtisadiyyatının inkişaf etməsi üçün artıq müəyyən əsas və imkan yaratdıq. Bu sahədə bizim ən böyük nailiyyətimiz 1994-cü ilin sentyabr ayında Azərbaycanın zəngin neft və qaz yataqlarının işlənməsi və xalqın ondan istifadə etməsi, iqtisadiyyatın inkişaf etməsi və xalqın rifah halı-

nın yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər olubdur. O da Qərbin böyük və müasir texnologiya və texnikaya malik olan neft şirkətləri ilə Azərbaycanın imzaladığı ilk müqavilə – «Ösrin müqaviləsi»dir.

Bəli, 1994-cü ilin sentyabrında bu müqavilə Azərbaycanın düşmənlərinin köksünə bir süngü kimi sancıldı. Ona görə buna dözə bilmədilər. Azərbaycanda baş verən və dövlətçi-liyin əleyhinə olan hadisələrin bir çoxu məhz bundan sonra başladı. Çünkü daxildə olan adamlar da və xaricdə olanlar da bilirdilər ki, əgər Azərbaycan artıq bu cür addım atıbsa, deməli, Azərbaycan bundan sonra daha da uğurlu addımlar atacaqdır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edəcək, Azərbaycan qüdrətlənəcək, Azərbaycan möhkəmlənəcəkdir.

Ancaq bir bu deyildir. Biz keçmiş SSRİ məkanında, demək olar ki, bütün başqa müttəfiq respublikalarla müqayisədə torpaq islahatını ilk həyata keçirən respublikalardan biriyik. O vaxt çoxları şübhə edirdi ki, torpaq islahatı keçirsək, hər şey dağılacaqdır. Ancaq ötən illər göstərir ki, biz nə qədər düzgün yoldaydık, biz nə qədər uzaqgörən idik. Çünkü bunun nəticələri göz qabağındadır.

Özəlləşdirmə programı, onun hazırlanması və həyata keçirilməsi... Bunu da biz çox ağılla, düşüncə ilə apardıq. Başqa ölkələrdə tələm-tələsik, ayrı-ayrı şəxslərin mənafeyinə uyğun olaraq keçirilən özəlləşdirmə hallarını öyrəndik, onlardan nəticə çıxardıq. Bunların əsasında özəlləşdirmə programı, demək olar ki, bütün başqa təcrübələrdən istifadə olunaraq tərtib edildi, həyata keçirildi. İndi özəlləşdirmə sürətlə irəli gedir və Azərbaycanın iqtisadiyyatında çox böyük rol oynayır.

Dövlət quruculuğu sahəsində, idarəetmədə struktur dəyişiklikləri... Biz bunları bir gündə yox, bir ayda yox, bəlkə də bir ildə yox, tədricən həyata keçiririk. Çünkü bunun üçün də həm təcrübə lazımdır, həm də gərək səhv buraxılmasın. Biz bunları keçirdikcə Azərbaycanda idarəetmə orqanlarının işi

təkmilləşir. Hesab edirəm ki, biz bunu başa çatdırından sonra bu sahədə də ölkəmizin iqtisadiyyatı üçün daha da böyük imkanlar açılacaqdır.

Hüquqi islahatlar keçirdik. Bizim bütün hüquq mühafizə orqanları, məhkəmə orqanlarının hamısı yenidən, dünya təcrübəsi əsasında təşkil olundu. Biz bunların da müsbət nəticəsini görürük – birinci növbədə xalq üçün, vətəndaşlarımız üçün, eyni zamanda həmin orqanların daha da səmərəli fəaliyyət göstərməsi üçün.

Səhiyyə sahəsində islahatlar keçirilir. Onlar da öz nəticəsini verir. Beləliklə, artıq 1995-ci ildən başlayaraq indiyə qədər ötən 5-6 il ərzində biz çox böyük işlər görmüşük və yaxşı nəticələr əldə etmişik.

Bunları danışarkən biz heç vaxt unutmamalıyıq ki, Azərbaycan dövlət müstəqilliyini heç də quru yerdə almayıibdir. Azərbaycanda müstəqillik arzusu ilə yaşayan xalq öz arzularını əsrlər boyu yerinə yetirə bilməyibdir. XX əsr bəşər tarixində böyük dəyişikliklər əsri olmuşdur. O cümlədən Azərbaycan üçün də. XIX əsrin sonunda və XX əsrin əvvəllərində Azərbaycanın vətənpərvər, mütəfəkkir insanları ölkəmizdə millətin içərisində olan müstəqillik arzularını gücləndirmək üçün milli oyanış, milli özünütanıma, öz millətini qiymətləndirmə fikirlərini ardıcıl olaraq oyatmağa başlamışdır. Bizim böyük şəxsiyyətlərimiz XIX əsrin sonunda, XX əsrin əvvəllərində, əgər elə təkcə 1906-ci ildə böyük Cəlil Məmmədquluzadə tərəfindən nəşr olunan «Molla Nəsrəddin» jurnalını götürsək, o ağır dövrdə Azərbaycanda milli oyanış, milli dirçəliş, mədəniyyətə, dünyəvi həyata nə qədər təsir göstərmişdir, böyük arzu və istəklərin oyanmasının əsasını qoymuşdur.

Böyük Üzeyir Hacıbəyovun əsrin əvvəlində yazdığı əsərlər dünyaya sübut etmişdir ki, Azərbaycan tarixən Şərq adət-ənənələrini, milli dəyərlərini daşıyan bir xalq kimi, eyni zamanda Şərqlə Qərbin qovuşduğu yerdə yerləşən bir ölkə

kimi, ümumbəşəri dəyərlərin hamısından istifadə etmək arzusundadır və inkişaf yolu ilə, tərəqqi yolu ilə getmək arzusundadır.

Bunların hamısı XX əsrin əvvəllərində Azərbaycanda xalqımızı daha da çox oyatdı, müstəqillik arzularını daha da artırdı, gücləndirdi. Təbii ki, o vaxt burada fəaliyyət göstərən müxtəlif siyasi xadimlərin də böyük xidməti olmuşdur. Bunlar hamısı bir yerdə bir proses təşkil etmişdir. Çar Rusiyası imperiyası dağılan zaman, o inqilabdan sonra, ümumiyyətlə, Birinci dünya müharibəsindən sonra dünyada yaranmış yeni bir şərait Azərbaycanın böyük insanlarını bu fırsatlarından istifadə edib Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qaldırdı. Onlar Şərq aləmində ilk dəfə Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti yaratdılar. Hesab edirəm ki, bu, bütün Şərq aləmində ən böyük qiymətə layiq olan tarixi hadisədir. Bunu Azərbaycan xalqı yaratdı, Azərbaycanın görkəmlı şəxsiyyətləri, insanları yaratdı. Ancaq nə qədər ağır, çətin şəraitdə yaratdılar, onların qarşısında nə qədər maneələr var idi.

Bilirsiniz ki, əvvəlcə Cənubi Qafqaz ölkələri Zaqqafqaziya seymi yaratmaq istəyirdilər. Sonra razılığa gələ bilmədilər, Gürcüstan, Azərbaycan, Ermənistən eyni zamanda dövlət müstəqilliyini bəyan etdi. Ancaq Azərbaycanda vəziyyət daha gərgin idi. Çünkü Azərbaycan, yəni onun paytaxtı Bakı artıq başqa düşmən qüvvələrin əlində idi. Ona görə də ilk Xalq Cümhuriyyəti bir neçə ay öz ölkəsinin paytaxtına gələ bilmədi. Nəhayət, gəldi və ilk gündən böyük fəaliyyətə başladı.

Xalq Cümhuriyyəti 23 ay yaşadı. Ancaq süqut etdi. Bu da tarixin o vaxtkı tələbləri idi. O vaxt, artıq Rusiya imperiyası dağılıandan sonra kommunist-bolşevik hakimiyyəti keçmiş imperiyanın ərazilərinin hamısını ələ keçirməyə çalışdı. Bunun üçün yenə də Azərbaycan, Bakı xüsusi yer tuturdu. Təsadüfi deyil ki, Qızıl Ordu Cənubi Qafqaza öz yürüşünü Azərbaycandan, Bakıdan başladı.

Təbiidir ki, belə bir şəraitdə Xalq Cümhuriyyəti artıq yaşaya bilməzdi. Mən bu gün bir də deyirəm, onların günahı deyil ki, o, yaşaya bilmədi. Doğrudur, orada daxili çəkişmələr də var idi, vuruşmalar da var idi. Ancaq bunlar da yeni qurulmuş bir hakimiyət, dövlət üçün təbii qəbul olunmalıdır. Ancaq onların süqutunun əsas səbəbi Qızıl Ordunun Azərbaycana gəlib, Cənubi Qafqazı işgal etməsi oldu.

Biz bu gün Azərbaycanın dövlət müstəqilliyi aktı haqqında danışarkən, mütləq qeyd etməliyik ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin bərpasıdır. Bəli, biz onların varisiyik. Onların işinin davamçısıyıq –ancaq yeni şəraitdə, yeni bir tarixi zamanda.

Bu gün biz müstəqilliyimizin onuncu ildönümünü qeyd edərkən böyük iftixar hissi ilə deyə bilərik ki, on illik bu müstəqillik Azərbaycan xalqının müstəqillik arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən yüksəlmiş böyük bir abidədir. Əgər Xalq Cümhuriyyəti 1920-ci ildə, o vaxtkı tarixi şəraitdə yaşaya bilmədisə, indi Azərbaycan müstəqil dövlət olaraq, on il yaşayıb, bundan sonra da yaşayacaq və müstəqillik əbədi olacaq, daimi olacaqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndə artıq onun böyük sosial-iqtisadi potensiali var idi, intellektual potensiali var idi, böyük mədəniyyəti, böyük təhsili var idi. 1920-ci ildən 1922-ci ilə qədər Azərbaycan Sosialist Respublikası kimi, müəyyən qədər müstəqil yaşayırıdı. Baxmayaraq ki, kommunist, sosialist ideologiyası o dövlətin əsasını təşkil edirdi. 1922-ci ildə Azərbaycan SSRİ-yə daxil oldu və SSRİ o vaxt təşkil olundu. Amma biz o dövrü də unutmamalıyıq, o insanlara qiymət verməliyik.

Biz bu yaxınlarda Azərbaycanın dövlət dili haqqında böyük bir qərar qəbul etdik. Azərbaycanda latin əlifbasını bərpa etdik. Ancaq unutmamalıyıq ki, ilk dəfə Azərbaycanın çoxəsrlilik dövründə və bütün Şərqi ələmində latin əlifbası 1923-cü ildə qəbul olunmuş qərardan başlayaraq tətbiq edilmişdir. Onları unutmamalıyıq. Ondan sonra, əlbəttə, dövr Azərbaycan xalqı üçün, bir tərəfdən, çox məşəqqətli olubdur, məhrumiyyətlər olubdur, qurbanlar verilibdir, insanlar günahsız repressiyaya uğrayıblar.

İkinci tərəfdən də, Azərbaycanda xalq inkişaf edibdir, savadsızlıq tamamilə ləğv olunubdur. Ali təhsil ocaqları, universitetlər yaranıbdır, elmi müəssisələr yaranıbdır, böyük sənaye potensialı yaranıbdır, böyük iqtisadi potensial yaranıbdır. Mədəniyyətimiz çox sürətlə inkişaf edibdir. Ədəbiyat, incəsənət inkişaf edibdir.

Biz iki gün bundan önce Rəşid Behbudovun xatirə gecəsini keçirdik və bir daha gördük ki, o illər bizim mədəniyyətimiz nə qədər inkişaf edibdir. Azərbaycan xalqının nə qədər istedadlı xalq olduğunu bütün dünyaya nümayiş etdiribdir. Ancaq təəssüf ki, bunlar hamısı bizim müstəqilliyimiz vaxtı olmayıbdır. Biz ümumi bir dövlətin, SSRİ-nin, böyük imperiyanın tərkibində olmuşuq. Çox işlər görmüşük, amma çox şeylərdən də məhrum olmuşuq. Bunlara baxmayaraq, xalq yaşayıb, nəsillər nəsilləri əvəz edib, Azərbaycanın neft sənayesi və bütün başqa sahələr inkişaf edibdir. İndi bunlar bizim müstəqil dövlətimiz üçün böyük iqtisadi, sosial, elmi potensial yaradıbdır. Buna görə biz bu dövrü də layiqincə qiymətləndirməliyik. Tarixdə heç bir səhifə təhrif olunmamalıdır. Müsbəti müsbət, mənfini mənfi. Təəssüf olsun ki, konyukturaya uyan bəzi tarixçilər, yaxud yazıçılar, başqaları özlərini göstərmək üçün hər dövrün konyukturası çərçivəsində qeyri-obyektivliyə yol verirlər, ədalətsizlik edirlər. Bunlar olma-malıdır.

Biz keçmişdə olanları bağışlayırıq. Amma indi Azərbaycan, müstəqil dövlət, azad xalq, dünya xalqları içərisində öz yerini tutmuş bir xalq artıq buna yol verməməlidir. Bizim tariximiz böyükdür, çoxəsrlidir. Bizim minilliklərdən gələn tariximiz var. Biz «Dədə Qorqud» dastanının 1300 illiyini qeyd etdik. Bisdə nə qədər böyük iftixar hissi yaratdı. Hansı padşahın, hansı hakimiyyətin dövründə olub – fərqi yoxdur, bu, Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının böyük bir abidəsidir. Biz bununla bütün dünyaya sübut etdik ki, bəli, Azərbaycan xalqı belə qədim mədəniyyətə malikdir. Amma vaxtilə «Dədə Qorqud»u qadağan etmişdilər. Bu ədalətsizlikdir. Amma indi biz keçmiş tariximizdən hansı şeyi qadağan etsək, bu da ədalətsizlik olacaqdır.

Ona görə, yenə də deyirəm, bizim xalqımızın tarixi həmişə obyektiv, ədalətli əks olunmalıdır.

Bu on ildə bizim ən böyük nailiyyətlərimizdən biri Azərbaycanın dövlət dilinin, ana dilinin hakim olmasıdır. Vaxt var idi, Azərbaycanda Azərbaycan dilində danışanlar az idi. Hələ bəziləri indiyə qədər də öz ana dilini, Azərbaycan dilini yaxşı öyrənə bilməyiblər. Nə üçün? Çünkü biz SSRİ-nin tərkibində idik. Ümumi bir dil var idi, dövlətin dili.

Yadimdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük. Hələ 1978-ci ildə qəbul olunmuş Konstitusiyada, bir çox başqa respublikalardan fərqli olaraq, Azərbaycan dili haqqında maddə yazdıq və Azərbaycanın dövlət dilinin Azərbaycan dili olduğunu orada göstərdik. Amma bu da bizdə Azərbaycan dilinin hakim olmasını təmin edə bilmədi. Çünkü biz böyük bir dövlətin içində idik. Bütün işlər o dildə keçirilirdi.

Amma indi biz Azərbaycan dilini, bizim ana dilimizi, millətimizin dilini hakim dil etmişik və bütün dünyaya nümayiş etdiririk ki, dünyada Azərbaycan xalqı var, Azərbaycan milləti var, Azərbaycan mədəniyyəti var və bu xalqın doğma ana dili, dövlət dili – Azərbaycan dili vardır.

Bu on ilin son dövrü, yəni 1995-ci ildən sonra olan dövrü Azərbaycanın bütün sahələrdə inkişaf dövrü olmuşdur. Biz bu inkişafi, adətən, rəqəmərlə ifadə edirik. Əgər 1991-ci ildən indiyə qədərki on ili götürsək, 1991-ci ildən 1995-ci ilə qədər Azərbaycanın iqtisadiyyatının bütün sahələri tənəzzülə uğramışdı. Həm sənaye istehsalı, həm kənd təsərrüfatı istehsalı, həm ümumi daxili məhsul və başqa iqtisadi göstəricilər ildə 20–25 faiz aşağıya enirdi. Təbiidir ki, bu da iqtisadiyyatı dağıdırıldı. Burada inkişafdan söz gedə bilməzdi. İnsanların həyatını çox ağır vəziyyətə qoymuşdu. O vaxt inflyasiya yüksək idi. Təsəvvür etmək olar ki, xalqımız o illər necə əzab-əziyyətli dövr yaşadı. Amma yaşadı. Yaşadıq, inanaraq ki, biz bu ağır dövrü keçəcəyik.

Sonra isə biz ictimai-siyasi həyatda olduğu kimi, iqtisadiyyatda da sabitliyi təmin etdik, yəni tənəzzülün qarşısını aldıq və keçirilən müxtəlif islahatlar nəticəsində iqtisadiyyatımızı ardıcıl surətdə inkişaf etdirə bildik. İndi biz böyük inkişaf dövrü keçiririk. İqtisadiyyatda əsas göstəricilər makroiqtisadi göstəricilərdir. 1991-ci ildən 1995-ci ilə qədər ümumi daxili məhsul 58 faiz, sənaye məhsulu 67 faiz, kənd təsərrüfatı məhsulu 48 faiz azalmışdı. Görün nə qədər azalmışdı.

Amma 1996-ci ildən 2001-ci ilə qədər ümumi daxili məhsul 57 faiz artmışdır. İqtisadiyyatı bilən adamlar yəqin razı olarlar ki, bu çox yüksək göstəricidir. Sənaye məhsulu 20 faiz artmışdır. Kənd təsərrüfatı məhsulu 30 faiz artmışdır. Bunlar çox yaxşı göstəricilərdir.

Əgər 1991–1995-ci illərdə kapital qoyuluşunun həcmi 43 faiz azalmışdırsa, 1996–2001-ci illərdə 4 dəfə artmışdır. Əgər

1991–1995-ci illərdə inflyasiyanın səviyyəsi ildə 14–18 dəfə artırdısa, görün bu, insanların həyatına nə qədər təsir edirdi. Çünkü maaş az idi və əgər onu bir az artırısan da, inflyasiya onu tamamilə heç edirdi. Ona görə ki, istehlak mallarının qiyməti düşmək əvəzinə, inflyasiyaya görə artırdı.

1996–2001-ci illərdə isə, demək olar ki, inflyasiya yoxdur. Ümumən 15 faiz təşkil edir. Bu isə iqtisadi-maliyyə nöqtəyinənəzərindən tamamilə normal bir haldır. Yəni inflyasiyanın tamamilə olmaması da mümkün deyildir. Bütün ölkələrdə inflyasiya var. Amma iş ondadır ki, inflyasiya hansı həcmidədir.

Məsələn, son illəri xatırlayın. Dünyanın bir çox bölgələrində böyük inflyasiya baş verdi. Uzaq Şərqdə, Cənubi və Şərqi Asiyada, Rusiyada böyük inflyasiya – defold meydana çıxdı. Bu bir çox ölkələrin iqtisadiyyatına mənfi təsir göstərdi və o ölkələrdə inflyasiyanın səviyyəsini artırdı. Amma biz bundan özümüzü qoruya bildik.

Mən bu gün sizə böyük iftخار hissi ilə deyirəm ki, dünyanın bütün müxtəlif bölgələrində baş vermiş güclü inflyasiya Azərbaycanın maliyyə-iqtisadi sahəsinə mənfi təsirini göstərə bilmədi. Biz inflyasiyanın qarşısını daim alırıq və manatın dəyəri dollara görə daim öz yerindədir.

İqtisadiyyatın inkişafı üçün əsas amillərdən biri investisiya qoyuluşudur. Əgər iqtisadiyyata ardıcıl surətdə investisiya qoyulmasa, olan iqtisadiyyat da ya yerində qalacaqdır, ya da get-gedə azalacaqdır. 1995–2001-ci illərdə iqtisadiyyata 34 trilyon manatdan çox, 9 milyard dollara yaxın investisiya yerləşdirilmişdir. Onlardan 25 trilyon manatı və ya 6 milyard dolları xarici investisiyanın payına düşür.

Mən dünən Ukraynanın Xarici İşlər naziri ilə söhbət edirdim. Doğrudur, bunu bəlkə burda demək lazım deyil. Ancaq o böyüklükdə ölkə cəmi 4 milyard dollar xarici investisiya alıbdır.

Neft sənayesinə 3,5 milyard dollar investisiya qoyulubdur. Digər sahələr və məqsədlər üçün isə 2,5 milyard dollar investisiya istifadə olunubdur. Bizim iqtisadiyyatımızın inkişafını təmin edən bunlardır.

İqtisadiyyatımızı inkişaf etdirmək üçün hər şeyə sərbəstlik verdik. Xarici ticarəti liberallaşdırıq, sərbəstlik verdik. O vaxt da bunun əleyhinə çıxanlar, bunu təhlükəli hesab edənlər var idi. Ancaq biz buna inanırdıq. Biz bunun nəticəsində indi başqa ölkələrlə ticarətimizi, mal mübadiləsini çox yaxşı vəziyyətə gətirib çıxarmışıq. Biz 120-dən çox ölkə ilə xarici ticarət aparırıq. 1995–2000-ci illərdə xarici ticarət dövriyyəsi 1991–1995-ci illərə nisbətən 2,2 dəfə artıbdır. O cümlədən ixrac 2,8 dəfə artıbdır. 1 milyard 700 milyon ABŞ dolları həcmində ixrac olubdur. İdxal isə 1,7 dəfə artıbdır. Bu da 1 milyard 200 milyon dollar edir. Bu müsbət dəyişikliyi görürsünüz. İxracın miqdarı artıb, idxalın miqdarı azalıbdır.

İdxalin strukturunda daxili istehsalın inkişafı nəticəsində ərzaq məhsullarının payı azalır. İnvestisiya yönümlü malların, maşın və avadanlığın payı isə artır. Bu da yaxın gələcəkdə iqtisadiyyatın inkişafı üçün real baza yaradır.

Özəlləşdirmə, bütün iqtisadi islahatların, bütün sahələrdə olan islahatların həyata keçirilməsi iqtisadiyyatımızda, dediyim kimi, yüksək nəticələrə gətirib çıxarıbdır. İqtisadiyyatda özəl bölmənin, özəl sektorun payı ümumi daxili məhsulda indi 70 faizdəkdir. Sənayedə 48 faizdir. Kənd təsərrüfatında 99 faiz, ticarətdə 98 faiz, tikintidə 64 faiz, yük daşımalarında 54 faiz, sərnişin daşımalarında 83 faiz, rabitədə 61 faizdir. Bu göstəricilər nə deyir? Onu deyir ki, biz düz yoldayıq, özəlləşdirməni aparmışıq. Əgər özəlləşdirməni aparmaşdıq, torpaq islahatını aparmaşdıq, bu qədər yüksək göstəricilərə nail ola bilməzdik. Torpaq islahatı çox böyük nəticələr veribdir. Məsələn, bu il bizdə 2 milyon tondan artıq taxıl istehsal olunubdur. Bu, rekord rəqəmdir.

Mən keçmiş illərdə təsərrüfat işinin bilavasitə iştirakçısı kimi, bu işləri təşkil edən şəxslərdən biri kimi, onu deyə bilərəm ki, Azərbaycanda, adətən, 1 milyon 200 min tondan artıq taxıl istehsal olunmamışdır. Bu il isə 2 milyon ton taxıl istehsal olunubdur. Bu nə deməkdir? Torpaq verilib kəndlilərə, kəndlilər özləri əkirlər, özləri biçirlər, özləribecəirlər. Yüksək keyfiyyətli toxum sortlarından istifadə edirlər. Bunnarın nəticəsində, demək olar ki, Azərbaycan artıq özü-özünü taxilla təmin etmək ərəfəsindədir.

Kartof istehsali Azərbaycanda 3,8 dəfə artıbdır. Bu da rekord göstəricidir. Mən bir neçə dəfə bunu demişəm, bəlkə kiməsə kartof elə bir əhəmiyyət kəsb etmir, amma bizim ərzaq məhsulları içərisində, hesab edirəm ki, çox əhəmiyyətli rol oynayır. Yəqin ki, indi kababdan başqa digər yeməklərin hamisinin içərisində kartof olur. Amma keçmişdə biz bu məhsulun qıt olmasından nə qədər əziyyət çəkirdik. Çünkü özümüz istənilən qədər kartof istehsal edə bilmirdik. Bizə bunu Rusiyadan, Ukraynadan göndərirdilər. Onlar da ayrılmış normanı göndərmirdilər. Keyfiyyəti də aşağı olurdu. Biz bundan əziyyət çəkirdik. Hətta mən bunu bir dəfə demişəm, 1991–1992-ci illərdə burada bəzi, necə deyərlər, üzdəniraq biznesmenlər, firıldaqçılar Azərbaycan neftini aparıb Polşada kartofa dəyişdirirdilər. Sonradan məlum oldu ki, o da heç kartof deyilmiş, başda şey imiş.

Kartof əsasən bizim dağ rayonlarında istehsal olunur. Kartofçuluğun mərkəzi də Gədəbəy rayonudur. Mən o illərdə respublikanın başçısı olarkən, çox ciddi tələb edirdim ki, axı Gədəbəydə niyə kartof lazımı qədər istehsal olunmur? Min bəhanə gətirildilər. Amma indi o qədər istehsal edirlər, heç bilmirlər ki, hara qoysunlar. Mənim xatirimdədir, biz az-az hallarda 100 min tondan artıq kartof istehsal edə bilirdik. 2001-ci ildə isə, demək olar ki, 600 min ton kartof istehsal

olunmuşdur. Demək, 1995-ci ilə nisbətən kartof istehsalı 2,2 dəfə artmışdır.

Tərəvəz... Bu da artmışdır. Bu il 916 min ton tərəvəz istehsal olunmuşdur. Bu, rekord göstəricidir. Bostan məhsulları, demək olar ki, 7 dəfə artmışdır. 288 min ton bostan məhsulları istehsal olunmuşdur ki, bu da rekord göstəricidir. Meyvə – giləmeyvə 50 faiz artmış, 502 min ton olmuşdur. Ət 40 faiz artmışdır. Süd 30 faiz artmışdır. Bizdə mal-qara çoxalıbdır. Mal-qarani kəndlilərə paylayandan sonra onlar ondan çox səmərəli istifadə edirlər. Mal-qara çoxalıb. Indi hər bir vətəndaş özü görür ki, Azərbaycanda ət problemi yoxdur. Bəzən küçələrdə ət satırlar. Amma burada oturanların bir çoxunun yəqin xatirindədir ki, hətta 1980-ci illərdə – mən o vaxt burada işləyirdim – əti talonla verirdilər. Ayda hər adama bilmirəm 1 kiloqram, yoxsa 2 kiloqram ət verirdilər. Ondan ar-tıq vermirdilər. Bax, budur kənd təsərrüfatında aparılan islahatların nəticəsi, budur bazar iqtisadiyyatının nəticəsi, budur bizim gördüyüümüz işlərin nəticəsi. Bütün bunların hamısı təbiidir ki, bir əsas hədəfə – xalqın rifahını yaxşılaşdırmağa, sosial problemleri həll etməyə yönəldilibdir.

Demək olmaz ki, bunun hamısını həll etmişik. Yox. Ancaq 1995–2000-ci ilə qədər Azərbaycanda işləyən adamların orta aylıq əmək haqqı 3,5 dəfə artıbdır. Orta aylıq pensiyaların məbləği 4 dəfə artıbdır. Indi bir işçinin orta aylıq nominal əmək haqqı 255 min manatdır. Bu da 55 ABŞ dolları təşkil edir.

Təbiidir, mən hesab etmirəm ki, bunlar bizim xalqımızın, işləyənlərin bütün tələbatlarını təmin edir. Yox. Mən özüm bunu gənaətbəxş hesab etmirəm. Ancaq hər şey bir gündə, bir ildə olmur. Amma görün artım nə qədərdir – 3,5 dəfə, 4 dəfə. İndi, sağlıq olsun, bundan sonra daha da artıracaqıq. Beləliklə, insanların rifahı daha da yaxşılaşacaqdır. 2000-ci ildə məcburi köckünlərin yemək xərci 3 dəfə artmışdır.

Bir göstərici də var. Buna bəlkə heç kəs fikir vermir. Heç kəsi maraqlandırmır. Amma bu çox mühüm bir göstəricidir. Keçmişdə də biz həmişə müqayisə edirdik ki, hansı ölkədə insanların orta ömrü neçə ildir?

Yaponiyada orta ömür ən yüksəkdir. İkinci bir sosial göstərici də vardır – hər min doğulana görə uşaq ölümü neçə faizdir. Yadimdadır, insanların ömrünün az olmasına görə yox, uşaq ölümünə görə Azərbaycanı tənqid edirdilər ki, SSRİ-nin başqa respublikalarının bir çoxundan fərqli olaraq, hər min doğulana görə uşaq ölümü o biri respublikalardan çoxdur. Düzdür, bizdə o vaxt Şirəli Müslümov vardi, 140 il yaşamışdı, Eyyazov vardi, 150 il yaşamışdı. Bunlar az idi. Amma Azərbaycanda orta ömür SSRİ-nin bəzi respublikalarına nisbətən aşağı idi, dünyanın inkişaf etmiş ölkələrinindən də aşağı idi. Bunun da səbəbi məlumdur: həm sosial problemlər, həm ərzaq problemi və başqa problemlər. İndi mən sizə bunu demək istəyirəm ki, 1995–2000-ci illərdə əhalinin orta ömür müddəti 2,5 il artmışdır. Düzdür, qadınların ömrü bir qədər az – 2,2 il artmışdır, kişilərinki isə 2,9 il artmışdır. Uşaq ölümünün isə əmsali 2 dəfəyə yaxın azalmışdır. Bunlar Azərbaycanın iqtisadiyyatında gedən dəyişikliklərin son nəticələridir.

Bunları çox adam unudur. Amma biz – dövləti idarə edən adamlar bunları unutmurraq. Bunların hər birinə biz fikir veririk.

Bütün bunların nəticəsində bizim hər il dövlət bütçemizin həcmi artır. Məsələn, 1993–1994-cü illərdə Azərbaycanın dövlət bütçəsi, demək olar, 277 milyard manat təşkil edirdi. Amma indi, 2001-ci ildə 3,6 trilyon manata çatıbdır.

Gələn ilin bütçə gəliri isə 4,2 trilyon manat nəzərdə tutulmuşdur ki, bu da 900 milyon dollardan çoxdur. Görün bütçəmiz nə qədər artıbdır. Bütcə ona görə artıbdır ki, gəlirlərimiz çoxalıbdır. Gəlirlərimiz artıbdır, ona görə ki, istehsal

çoxalıbdır. Özəlləşmə, xüsusi mülkiyyət, bizim apardığımız bütün başqa-başqa tədbirlər... Bizim Vergilər Nazirliyi və Gömrük Komitəsi vergilərin hamisini toplaya bilsəydi, bəlkə gəlirlərimiz bundan da artıq ola bilərdi. Arzu edirəm ki, onlar bunu nəzərə alsınlar.

Bunları deyərək, heç də sizi arxayın salmaq istəmirəm. Heç də göstərmək istəmirəm ki, biz qarşımızda duran vəzifələri yerinə yetirmişik. Ancaq hər şey dinamikada, müqayisədə qiymətləndirilə bilər. Bu on ildə bizim keçdiyimiz dövr, mən qeyd etdim: birinci dövr – 1991-ci ildən 1995–1996-ci illərə qədər, ikinci dövr isə 1996-ci ildən 2001-ci ilə qədər. Görün nə qədər fərq var.

Mən bir də deyirəm, əgər bütün bu işləri, yəni bazar iqtisadiyyatı, islahatlar, başqa tədbirlər, nizam-intizamın möhkəm-lənməsi və s. – bunları həyata keçirməsəydik, biz bu nəticələri əldə edə bilməzdik. Bu göstəricilərə görə Azərbaycan MDB-yə daxil olan ölkələr, keçmiş Sovetlər İttifaqına mənsub olan respublikalar içərisində ön sıralarda gedir.

Ancaq biz yaxşı dərk edirik ki, Azərbaycanda hələ işsizlik problemini də həll edə bilməmişik. Bu bizi incidir. Amma bunu anlamaq da lazımdır. Çünkü vaxtilə yaranmış böyük sənaye müəssisələri indi müxtəlif səbəblərdən tam gücü ilə işləmir, yaxud heç işləmir. Səbəb də ondan ibarətdir ki, vaxtilə vahid sovet iqtisadiyyatıvardı, hər bir müəssisə nə isə istehsal edib başqasına verirdi. Zavod da, müəssisə də, insanlar da işləyirdi. Onun məhsulunun nəticəsindən asılı olmayaraq, o öz maaşını da alırdı. Amma indi yox. İndi bazar iqtisadiyyatıdır.

Vaxtilə bizim yaratdığımız, xüsusən mən işlədiyim dövrdə yaratdığımız böyük zavodlar, böyük fabriklər indi 15–20 faiz gücü ilə işləyir. Nə üçün onları biz o vaxt işlədə bilirdik, indi yox? Çünkü indi, birincisi, istehsal olunan məhsul gərək dünya rəqabətinə davam gətirə bilsin, ikincisi, özünə bazar tapa

bilsin. İndi təsəvvür edin, Azərbaycanda mağazalara baxırsan, dünyanın hər yerindən nə qədər müxtəlif mallar gətirib satırlar. Özü də – mən o gün şəhərə çıxmışdım, gəzirdim, mağazalara baxırdım – hansı mağazaya girirsən, elə bil ki, Parisin mağazasına girirsən, yaxud Nyu-Yorkun mağazasına girirsən. Hər şey var. Soruşuram, ticarət necə gedir, deyirlər ki, yaxşı gedir. Amma nəticə çıxardıram, nə üçün yaxşı gedir, çünki mali xaricdən gətirir. Bunun gətirilməsi üçün haqq verir, burada satır, mənfəət götürür, yenə də alıb gətirir. Əgər o, mənfəət götürməsə, ikinci dəfə o mali almaz. Amma bu mal satılmasa, yenidən həmin mali alıb gətirə bilməz. Demək, bunun son nəticəsi odur ki, Azərbaycanda insanların aliciliq imkanları xeyli artıbdır. Əgər belə olmasayıdı, mağazalarda dünyanın müxtəlif ölkələrindən gətirilən bir belə mallar satılmazdı. Onlar muzey düzəltməyiblər ki, gətirib bu malları düz-sünərlər. Onlar ticarət edirlər. Özü də hərəsi bir sahibkardır. Hərəsi özü üçün pul qazanır.

Indi Bakıya gələnlər çoxdur. Hər dəfə mənə deyirlər ki, Bakıda nə qədər böyük tikintilər gedir. Dövlət heç bir şey tikmir. Bunları şəxsi firmalar tikir. Amma gözəl evlər tikirlər. Bunu da mən özüm üçün araşdırıram. Mən bilirom ki, sovet dövründə bir ev tikmək üçün nə qədər vəsait, nə qədər material lazım idi, hansı çətinliklərlə sement, daş gətirildi, ayrı-ayrı mexanizmlər gətirildilər və sair. Amma indi firma bunu edir. Nə üçün edir? Çünkü evi tikir, mənzilləri satır, pul qazanır. Deməli, onun əsas məqsədi bu əməliyyatdan pul qazanmaqdır. Amma əgər Azərbaycanda həmin mənzilləri, həmin evləri almaq imkanı olmasayıdı, o evi necə tikə bilərdi? Firma bir evi tikir, pul qazanır, o birini tikir. Oradan da pul qazanır, digərini tikir. Deməli, görüsünüzmü, nə qədər böyük bir proses gedir. Bu proses də təbiidir ki, müsbət prosesdir. Bunların hamısı Azərbaycanda yaranmış şəraitin, bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın, sahibkarlığın nəticəsidir.

Mən bu gün bəyan edirəm ki, bunların nəticəsini bilərək biz bundan sonra da bazar iqtisadiyyatına geniş imkanlar verəcəyik. Mən bir də deyirəm ki, bütün hüquq-mühafizə orqanları, başqa orqanlar sahibkarların işinə qarışmasınlar. Hərə öz işini görsün, vergisini versin. Qalan işlərə qarışmaq lazımlı deyildir.

Mən bu gün bu on il və ondan əvvəlki dövr haqqında bir qədər geniş məlumat verərkən, təbiidir, isteyirəm ki, xalqımız yaxşını da bilsin, pisi də bilsin. Mən dedim ki, bizim bir çox çətinliklərimiz, problemlərimiz var. İşsizlikdir, yoxsulluqdur. Bu programlar üzərində biz işləyirik.

Ən ağır problemimiz Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın 20 faizinin işğal olunması, bir milyona qədər Azərbaycan vətəndaşının qaçqın-köckün şəraitində yaşamasıdır. Biz 1994-cü ilin may ayında müharibəni dayandırıldıq. Çox il keçibdir, 7 il keçibdir. Bəziləri düşünə bilər ki, müharibəni niyə dayandırıldı? Onda gəlin baxaq, ondan əvvəlki müharibə Azərbaycana nə verdi: qanlar töküldü, şəhidlər verdik, daxili-ictimai vəziyyət pozuldu, iqtisadiyyatımız tənəzzülə uğradı, heç bir nəticə də əldə olunmadı. Nə üçün belə oldu? Çünkü hələ 1988-ci ildə Ermənistanın millətçi dairələri Dağlıq Qarabağda olan, separatçı əhval-ruhiyyə ilə yaşayan bəzi insanları qızışdırıb, bu məsələni ortaya atandan sonra Azərbaycanın o vaxtkı rəhbərləri bunların qarşısını ala bilmədi. Təsəvvür edin, dörd il Ermənistən–Azərbaycan münaqişəsi Azərbaycanın da, Ermənistanın da SSRİ-nin tərkibində olduğu dövrdə olubdur. Dörd il...

Böyük bir dövlət, onun tərkibində olan bərabər hüquqa malik 15 respublika idi. Bəs nə üçün bu xalq birləşə bilmədi, nə üçün Azərbaycanın rəhbərləri vaxtında, bir dövlətin tərkibində olarkən bunun qarşısını ala bilmədi? Nə üçün? Yenə də dediyim sözlərə gəlirəm. Xalq o vaxt ayağa qalxdı. Xalq Azərbaycana qarşı olan ədalətsizliyə qarşı etirazlar etdi,

meydanlara çıktı. Ancaq xalqla Azərbaycanı idarə edənlərin arasında birlik olmadı. Bu xalqın gücündən istifadə edib o münaqişənin qarşısını almaq əvəzinə, onların bəziləri burada daxili intriqalarla, öz şəxsi işləri ilə məşğul idilər.

Dağlıq Qarabağ, faktiki olaraq, 1989-cu ilin yanvar ayında Azərbaycandan ayrılib. Xatırlayın, o vaxt SSRİ Ali Soveti qərar çıxartdı ki, Dağlıq Qarabağın idarə edilməsi üçün xüsusi idarəetmə komitəsi yaradılsın və bu, birbaşa SSRİ hökumətinə tabe olsun. Buna yol vermək olardımı? İndi biz deyirik ki, bəli, Dağlıq Qarabağ Azərbaycanın ən qədim torpağıdır. Bu belədir, bizim doğma torpağımızdır, orada bir qisim ermənilər yaşayıb, bir qisim azərbaycanlılar yaşayıblar. Heç bir ölkədə əhalinin tərkibi təkcə bir millətdən ibarət deyildir. Ancaq buna necə razılıq vermək olardı ki, hələ 1989-cu ildə Dağlıq Qarabağı Azərbaycanın icərisindən çıxarıb Moskvaya tabe etsinlər.

Bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının əsası qoyuldu. Ondan sonra aparılan danışqlar, vuruşlar, nə bilim, sonra müharibə, filan – bunların hamısı nəticə vermədi. Çünkü o vaxt fürsət əldən verilmişdi. Dağlıq Qarabağın müqəddərəti o vaxt müəyyən qədər həll olunmuşdu.

Amma bunlara baxmayaraq, biz indi müstəqil dövlət olaraq bu münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Bilirsiniz ki, Minsk qrupu fəaliyyət göstərir. Onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Ştatları, Fransadır. İndi çox danışqlar gedir, istənilən nəticəni vermir. Təbiidir ki, gərək, birincisi, həm Ermənistən, həm də Azərbaycan beynəlxalq hüquq normalarına riayət etsinlər. Ermənistən buna riayət etmir. İkincisi də, yaranmış belə şəraitdə müəyyən, bərabər çəkidə kompromislər olmalıdır. Ermənistən bunu da etmir. Ona görə də vəziyyət hələ ki, olduğu kimi qalıbdır.

Ancaq mən ümidvaram və qəti ümidvaram ki, bu danışqlar, Minsk qrupunun fəaliyyəti nəticəsində biz torpaq-

lərimizin işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və yerindən-yurdundan didərgin düşmüş insanların öz torpaqlarına qayıtmamasına, onların orada yenidən həyat qurmasına nail olacaqıq. Biz buna sülh yolu ilə nail olmaq istəyirik. Ona görə də döyümlülük göstəririk. Çox döyümlülük göstəririk. Ancaq hamı onu da bilməlidir ki, Azərbaycan heç vaxt öz torpaqlarını kiməsə verə bilməz. Biz torpaqlarımızı mütləq azad edəcəyik. Əgər sülh yolu ilə həll edilməsə, bizim bütün imkanlarımız, güclü ordumuz vasitəsilə bu məsələni həll edəcəyik.

İndi Dünya Birliyi çox təhlükəli hadisələrlə rastlaşıbdır. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarına qarşı edilən terror aktı, demək olar ki, bütün bəşəriyyətə, bütün insanlığa, azadlığa, demokratiyaya qarşı edilən bir aktdır. Biz ilk dəqiqədə bəyan etdik ki, bu aktı pisləyirik, terroru pisləyirik və terrorun kökünün kəsilməsi üçün bütün tədbirlərin həyata keçirilməsində öz fəaliyyətimizi göstərməyə hazırlıq. Amerika Birləşmiş Ştatlarına bildirmişik və onlar bilirlər ki, biz bu barədə onlarla birik və bir alyansdayıq.

Bu hadisə, əlbəttə ki, bütün dünyani çalxalayıbdır. Ancaq belə hadisələr bizim üçün yeni deyildir. Bizim ölkəmiz 1988-ci ildən terrora məruz qalmış bir ölkədir. Xalqımız o illərdən terrora məruz qalmışdır. Terror əvvəller ayrı-ayrı insanlara qarşı, sonra bütün xalqa qarşı edilibdir. Çoxsaylı terrorlar haqqında Avropa Şurasında bizim nümayəndə heyəti çox geniş məlumat verdi və orada çox böyük təəssürat yaratdı. Ona görə də biz terrorun nə qədər təhlükəli olduğunu çoxlarından yaxşı bilirik. Terror gərək yer üzündən götürülsün. Kimə qarşı olursa-olsun. Biz terrorun kökünün kəsilməsi üçün öz payımızı verəcəyik. Ancaq eyni zamanda bütün Dünya Birliyi də bilməlidir ki, Azərbaycana edilən terrorun da qarşısı alınmalıdır.

Əziz dostlar, bu günlərdə keçirdiyimiz bayram, hesab edirəm ki, Azərbaycan xalqının həyatında indiyə qədər olan ümumxalq, ümummilli bayramların hamisindən qiymətli, hamisindən yüksək, hamisindən əzizdir. Çünkü biz müstəqil-liyimizin 10-cu ildönümünü bayram edirik. Bu bizdə nə qədər böyük iftixar hissi doğurur. Xalqımız qürur icərisində yaşayır.

İnsan cürbəcür şəraitlərdə yaşaya bilər. Amma insan üçün, xalq üçün hər şeydən qiymətli, hər şeydən əziz müstəqillikdir, azadlıqdır. Biz çox əsrlər bu azadlığın, bu müstəqilliyin arzusunda olmuşuq. İndi buna nail olmuşuq. Ötən on ildə bu müstəqilliyimizi möhkəmləndirmişik, inkişaf etdirmişik, dönməz etmişik və gələcək nəsillərə bu müstəqilliyi töhfə edirik və inanıram ki, xalqımız bu müstəqilliyi heç vaxt bir daha əlindən verməyəcəkdir.

Müstəqil Azərbaycan on ildir yaşayır və bundan sonra on illər də yaşayacaq, əbədiyyətə qədər yaşayacaqdır.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR

18 oktyabr 2001-ci il

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev ölkəmizin milli müstəqillik günü xalqımızın müqəddəs and yerini – Şəhidlər xiyabanını ziyarət etmişdir. Respublikamızın rəhbərinin şərəfinə xiyabanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Heydər Əliyev Şəhidlər xiyabanına toplaşan Azərbaycanın dövlət və hökumət strukturlarının rəhbərlərini, xarici ölkələrin Bakıdakı səfirlərini, respublika ictimaiyyətinin nümayəndələrini səmimiyyətlə salamladı.

Azərbaycan prezidenti Heydər Əliyev fəxri qarovul dəstəsinin öündən keçdi.

Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq, xiyabanda ucaldılmış “Əbədi məşəl” abidəsi öünə Azərbaycan prezidenti Heydər Əliyevin adından əklil qoyuldu.

Hərbi orkestrin ifasında respublikamızın dövlət himni əzəmətlə səsləndi.

* * *

Xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların ölkəmizdə fəaliyyət göstərən nümayəndələri prezident Heydər Əliyevə yaxınlaşaraq, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının onuncu ildönümü münasibətilə dövlətimizin başçısını ürəkdən təbrik etdilər, səmimi diləklərini bildirdilər, ona cansağlığı, uzun ömür arzuladılar.

Respublikamızın rəhbəri onlara dərin minnətdarlığını bildirdi.

**AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ
HAQQINDA KONSTITUSİYA AKTİNİN QƏBUL
OLUNMASININ 10-cu İLDÖNÜMÜ
MÜNASİBƏTİLƏ AZƏRBAYCAN
RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN ADINDAN TƏŞKİL
OLUNMUŞ RƏSMİ QƏBULDA NİTQ**

«Gülüstan» sarayı

18 oktyabr 2001-ci il

Hörmətli xanımlar və cənablar!

Hörmətli səfirlər!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər birinizə, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, səadət və bizim hamımızın gələcək işlərində uğurlar diləyirəm.

Hər bir xalq üçün, hər bir millət üçün milli azadlıqdan, müstəqillikdən şirin, əziz nemət yoxdur. XX əsrдə dünyanın bir çox xalqları öz azadlığına, müstəqilliyinə nail oldular. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi dünyanın xəritəsini tamamilə dəyişdirdi. Müstəmləkə şəraitində yaşayan onlarca xalq öz müstəqilliyini əldə etdi.

İkinci dünya müharibəsindən sonra Birləşmiş Millətlər Təşkilatı yaranarkən onun 50-dən bir az artıq üzvü var idi. İndi isə Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlərin sayı 200-ə qədər artıbdır. Görün tarixi nöqteyi-nəzərindən kiçik bir zaman içərisində nə qədər xalq, millət öz milli azad-

lığına nail olub, müstəqil dövlətini yaradıb və beynəlxalq təşkilatlarda təmsil olunur, Birləşmiş Millətlər Təşkilatının üzvüdür.

Biz bəlkə də çoxlarından gec, XX əsrin sonunda öz dövlət müstəqilliyimizi, nəhayət, əldə edə bildik. Doğrudur, tarixin səhifələri bütün dünyaya göstərir ki, Azərbaycan xalqı hələ 1918-ci ildə öz müstəqilliyini bəyan edərək öz dövlətini qurmuş, müstəqil yaşamağa başlamışdı. Ancaq sonra bu itirildi. 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar olaraq, Sovetlər İttifaqına mənsub olan 15 müttəfiq respublikanın hamısı öz dövlət müstəqilliyini bəyan etdi və müstəqil dövlət kimi, Dünya Birliyinə daxil oldu.

Biz 1991-ci il oktyabrın 18-də ölkəmizin müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etməklə, bütün dünyaya bəyan etdik ki, Azərbaycan müstəqil dövlətdir. Biz on ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində çətin və olduqca şanlı, şərəfli yol keçmişik. Birləşmiş Millətlər Təşkilatının bərabərhüquqlu üzvüyük. Dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüyük. Son olaraq, bu ilin əvvəlində dünyanın mötəbər beynəlxalq təşkilatlarından birinə – Avropa Şurasına da qəbul olunduq. Biz bunlarla fəxr edirik və xalqımızın fəxr etməyə haqqı var. Amma xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o, artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var. Azərbaycan artıq on il müstəqil dövlət kimi yaşayaraq imtahanlardan keçibdir.

Biz bu onilliyi təntənə ilə qeyd edirik. Bir neçə gündür, bəlkə aydır ki, Azərbaycan xalqı şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə, müəssisələrdə, universitetlərdə, müxtəlif təşkilatlarda Azərbaycanın dövlət müstəqilliyinin onilliyini böyük fərəh hissili qeyd edir. Beləliklə, bu hər bir Azərbaycan vətəndaşının, bütün Azərbaycan xalqının sevincinə çevrilibdir. Bu, təkcə bir adamın, bir ailənin sevinci deyil, bütün

Azərbaycan xalqının, bütün Azərbaycan vətəndaşlarının sevincidir və ən sevimli bayramıdır.

Mən tam əminəm ki, biz on il böyük yol keçərək, ağır yol keçərək müstəqilliyimizi qoruyub saxlaya bildiksə, onu möhkəmləndirə bildiksə, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət yarada bildiksə, bu dövlətin bütün təsisatlarını yarada bildiksə, demək, Azərbaycanın gələcəyi üçün çox əsaslı, çox möhkəm bir təməl qoymuşuq. Biz öz üzərimizə düşən missiyanın birinci, ən çətin hissəsini yerinə yetirmişik.

Ancaq hələ xalqımız qarşısında borcumuz da var. Borcumuz odur ki, Azərbaycan müstəqil bir dövlət kimi, daha da inkişaf etsin, daha da qüdrətlənsin, Azərbaycanın müstəqilliyi hər bir vətəndaş üçün xoşbəxtlik gətirsin, səadət gətirsin. Bizim qarşımızda çox böyük vəzifələr vardır. Ancaq sevindiriçi hal odur ki, bizim vətəndaşlarımızın əksəriyyəti bu vəzifələri dərk edirlər, öz vəzifəsi kimi qəbul edirlər və onları yerinə yetirməyə çalışırlar. Biz – Azərbaycanın dövlət, hakimiyyət orqanları isə özümüzü hər bir vətəndaşdan daha da artıq məsuliyyətli hiss edirik. Əmin ola bilərsiniz ki, xalqımızın gələcək səadəti üçün, daim müstəqilliyi üçün, daim azadlığı üçün öz üzərimizə düşən vəzifəni bundan sonra da məsuliyyətlə, şərəflə yerinə yetirəcəyik.

Bu on illik tarixdə ilk dəfədir ki, bu mərasim münasibətilə belə bir axşam toplantısına yığılmışmışq. Keçən illər bəzən belə bir arzu, istək meydana çıxırı, ancaq eyni zamanda bir çox halları görərkən fikirləşirdim ki, hələ tezdir. Amma indi biz bu on ili arxada qoymuşuq.

Mən sizi təbrik edərək, eyni zamanda Azərbaycanın ərazi müstəqilliyi, bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Mən şəhid ailələrini təbrik edirəm. Bu gün onlar da fəxr etməlidirlər ki, övladları, qardaşları, bacıları, ailə başçıları vətən yolunda, millət yolunda, torpaq yolunda, Azərbaycanın müs-

təqilliyi naminə şəhid olublar, əbədiyyətə qovuşublar və onları xatırəsi bizim qəlbimizdə daim yaşayacaqdır.

Mən Azərbaycanın torpaqlarının müdafiəsində qəhrəmanlıq göstərmiş insanların, xəsarət alanların, əlil olanların hamisini ürəkdən təbrik edirəm. Biz çalışırıq ki, onların həyatı normal olsun. Onların aldığı yaralar bağlansın. Ancaq hesab edirəm ki, onların aldığı yaralar bizim bütün xalqımızın aldığı yaralardır. Tam ümidvaram ki, xalqımızın aldığı yaralar və həmin o vətən yolunda yaralanmış insanların yarası bağlanacaqdır, xalqımız bu bəlalardan da qurtaracaqdır.

Mən ölkəmizin mötəbər insanlarını, elm, mədəniyyət xadimlərini, incəsənət xadimlərini, dövlət işində namusla, şərəf-lə çalışaraq dövlətçiliyimizi möhkəmləndirənləri təbrik edirəm. Mən Azərbaycanın əsgərlərini təbrik edirəm, Azərbaycan ordusunu təbrik edirəm. İndi Azərbaycanın torpaqlarının keşiyində, səngərlərdə olan övladlarımızı təbrik edirəm. Onların xidmətləri həmişə qiymətləndiriləcəkdir. Əminəm ki, hər bir Azərbaycan gənci öz vətəninin keşiyində durmağı özünə böyük şərəf hesab edir. Mən sizin hamınızı təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm.

Bayramınız mübarək olsun!

Canınız sağ olsun!

Gələcək yollarınız işiqli olsun!

Sağ olun, sizin sağlığınızı.

Dünən biz geniş mərasim keçirmişik, xoş sözlər demişik. Mən istəyirəm ki, burada sərbəst şəraitdə insanlar bir-biri ilə ünsiyyətdə olsunlar.

HİNDİSTANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ RACİNDRA MADHUKAR ABHUANKARIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

18 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Azərbaycana xoş gəlmisiniz. Gərək ki, siz Azərbaycanda əvvəller olmusunuz. Ankarada səfir işləyərkən, eyni zamanda Hindistanın Azərbaycanda da səfiri idiniz. Ona görə yəqin ki, bizim ölkəmizi tanıyırsınız. Ankarada, Azərbaycanda işlədikdən sonra sizin vəzifəniz böyüyüb-dür. Sizinlə görüşməkdən çox məmnunam.

R a c i n d r a M a d h u k a r A b h u-a n k a r: Zati-aliləri, çox sağ olun. Özümü Azərbaycanda qərib hiss etmirəm. Buranı yaxşı tanıdığınıma görə ölkəmin prezidenti və Baş naziri məni buraya göndəriblər ki, onların ən xoş arzularını, təbrik-lərini Sizə yetirim və bu on il müddətində liderliyiniz altında respublikada qazanılmış uğurlar münasibatılə Sizi təbrik edim.

On illik müstəqilliyin hər bir ili çox vacibdir, çox önəmlidir və dəyərlidir. Bizim özümüz sizdən bir qədər çox müddətdir ki, müstəqilik. Biz bilirik ki, müstəqillik nəyin bahasına başa gəlir. Bunun nəticəsidir ki, müstəqilliyə bu qədər önem verdiyinizə, onu bu qədər yüksək tutduğunuza görə bizim prezidentimiz və Baş nazirimiz məni bura göndərib ki, Azərbaycan xalqı ilə birlikdə Sizi təbrik edim.

Mən dünən Respublika sarayında Sizin çıxışınıza qulaq asdim. Sizin çıxışınız, daxildə, eləcə də beynəlxalq aləmdə ölkənin qarşısında olan planlar bizə çox böyük təsir etdi. Siz çıxışınızda çox düzgün göstərdiniz ki, fundamentalizm, terrorizm dünyəvi cəmiyyətlərə nə dərəcədə mənfi təsir edir. Elə biliyəm ki, bu problem ilə bütün dünya məşğul olmalıdır. Düşünürük ki, bizim ölkələrimiz kimi ölkələr, hansılar ki, uzun müddətdir terrorizmlə üzləşirlər, buna qarşı vuruşurlar, nəhayət, bu ölkələrin səsini super dövlətlər də eşidiblər və terrorizmlə mübarizəyə qalxırlar.

Cənab Prezident, xatırınızdədirse, mən Azərbaycanda səfir vəzifəsində işləyərkən ölkəmizi ziyarət etmək barədə Hindistan prezidentinin dəvətini Sizə yetirmişdim. Yaxşı biliyik ki, Siz bizim keçmişdəki liderlərimizlə görüşmüsunuz. Mən yenidən həmin dəvəti Sizə yetirirəm və ümid edirik ki, bu il, yaxud da gələn il Siz Hindistanı ziyarət edəcəksiniz.

Dünən Sizin çıxış etdiyiniz tədbirdə olarkən fikir verdim, Azərbaycanın musiqi alətləri, poeziyası Hindistana o qədər yaxındır, bizim o qədər ümumi dəyərlərimiz vardır ki, Siz Hindistana mütləq gəlməlisiniz, bütün bunlar nümayiş olunmalıdır. Eyni zamanda biz siyasi əzmimizi də bütün dünyaya göstərməliyik.

Cənab Prezident, keçmiş günləri xatırlayaraq, Sizə bir dəha minnətdarlığını bildirmək istəyirəm ki, mən burada səfir işləyərkən hökumətinizdən və şəxsən Sizdən daim dəstək alırdım. Yaxşı xatırımdədir ki, Hindistanın kommersiya məhsullarının Bakıda sərgisi keçirilərkən, Siz şəxsən oraya gəldiniz. Sizin oraya gəlişiniz bizim geniş əməkdaşlığımızın potensialını göstərdi. Inanıram ki, ölkələrimizin beynəlxalq aləmdə baş verən hadisələrə oxşar baxışları vardır. Biz Birleşmiş Millətlər Təşkilatı çərcivəsində yaxşı əməkdaşlıq edirik. Elə biliyəm ki, terrorizmə qarşı mübarizə üzrə beynəlxalq

konvensiyonun müddəalarını yerinə yetirmək üçün gələcəkdə də birlikdə çalışacaqıq.

Demək istəyirəm ki, sizinlə görüşməkdən çox məmnunam. Siz həmişəki kimi, çox gümrah, çox yaxşı görünürsünüz. Dünen etdiyiniz iki saatlıq çıxışı heç mən yaşda olan adamlar da edə bilməzlər.

Zati-aliləri, hökumətimiz və xalqımız adından ən xoş arzularımı qəbul edin. Xalqınıza davamlı inkişaf arzu edirəm. Ümid edirəm ki, əlaqələrimiz daha da sıx olacaqdır.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm.

Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümü münasibətlə sizin təbriklerinizə görə və ölkənizin prezidenti, Baş naziri adından mənə çatdırğıınız təbriklərə görə təşəkkür edirəm.

Mən də sizin Azərbaycanda səfirlilik fəaliyyətinizi məmnu niyyətlə xatırlayıram və hesab edirəm ki, siz burada səfir olan zaman Hindistan ilə Azərbaycan arasında əlaqələr xeyli inkişaf etmişdir. Indi sizin xatırlatığınız o sərgi, Hindistan məllərinin çox geniş sərgisi də məhz bizim əlaqələrimizin inkişaf etməsinin xüsusi bir təzahürüdür.

Mən anlayıram ki, siz müstəqilliyin əldə edilməsinin və onun daim yaşamasının nə qədər çətin olduğunu başqlarına nisbətən yaxşı bilirsınız. Tarixdə də yazılıb, biz kitablardan oxumuşuq və mən bir çox hadisələrin, beynəlxalq aləmdə gedən hadisələrin bilavasitə şahidi olmuşam ki, Hindistan öz müstəqilliyini əldə etmək üçün nə qədər mübarizə aparıbdır.

Sizin tarixi şəxsiyyətiniz Qandinin Hindistan xalqının gələcəyi haqqındaki düşüncələri və mübarizəsi artıq bütün dünyaya məlumdur. Nəhayət, Cəvahirləl Nehrunun rəhbərliyi altında Hindistan xalqının apardığı çox kəskin mübarizə nəticəsində Hindistan öz müstəqilliyini əldə edibdir. Bu o vaxt dünyada böyük bir hadisə olmuşdu. Çünkü İkinci dünya müharibəsindən sonra müstəmləkə imperiyalarının dağılması və

müstəmləkələrin azad olması prosesi başlanmışdır. Hindistan dünyanın böyük ölkəsi olduğuna görə, onun apardığı mübarizə beynəlxalq aləmdə çox diqqət mərkəzində idi.

O vaxt sizin ölkəniz, xüsusən sizin lideriniz Cəvahirləl Nehru dünyada çox məşhur oldu. Xatirimdədir, sonra onlar bir neçə başqa ölkə liderləri ilə birlikdə heç bir bloklara birləşməyən dövlətlərin böyük birliyini yaratdilar. Cəvahirləl Nehru və Hindistan bunun lideri idi. Nehru, Çjou En-Lay, İosif Tito – gərək ki, hərəkatı əsasən bu üçü təşkil etmişdi və ona çox ölkələr qoşuldu. Hindistan buna liderlik edirdi. O vaxtdan Hindistan müstəqildir, artıq 50 ildən çox keçibdir.

Bir müstəqil dövlət kimi, siz də gəncsiniz. Çünkü sizin xalqın tarixi çox qədimdir. Çox əsrlər müstəmləkə şəraitində yaşayan bir ölkə, əsarət altında yaşayan bir xalq müstəqilliyin nə qədər qiymətli olduğunu bu illər artıq hiss edibdir və Hindistan dünyada həm böyük dövlət kimi, həm də böyük iqtisadiyyata malik olan bir ölkə kimi güclü inkişaf edibdir.

Mən sizin prezidentin və Baş nazirin dəvətini yenə də çox məmnuniyyətlə qəbul edirəm. Çalışacağam ki, bunu tezliklə həyata keçirim, yəni sizin ölkəni ziyarət edim. Ancaq bilirsiniz ki, indi dünya çox qarşıqdır, çox proseslər var, çox məsələlər var. Bunlar da belə səfərlərin həyata keçirilməsinə müəyən qədər maneçilik törədir. Amma buna baxmayaraq, biz öz işimizi görməliyik.

Hindistani Azərbaycanda çox sevirlər. Siz burada səfir olduğunuz zaman yəqin ki, bunu özünüz müşahidə etdiniz. Hindistan müstəqillik əldə etdikdən sonra Cəvahirləl Nehru bir çox ölkələri ziyarət etmişdi və o cümlədən Azərbaycana da gəlmişdi. Şəxsən bu mənim xatirimdədir. Hindistan mahniları ötən əsrin 50-ci, 60-ci illərində keçmiş Sovetlər İttifaqında, xüsusən Azərbaycanda çox populyar idi. Azərbaycanda ona görə çox populyar idi ki, bizim musiqi ilə sizin musiqi bir-birinə çox yaxındır.

Əlbəttə, Hindistanı insanların çoxu tanımadı. Çünkü uzaq bir ölkə idi. Amma siz mahnılarınızla və Sovetlər İttifaqında ilk dəfə göstərilən «Avara» filminizlə, Rac Kapurla Hindistanı məşhurlaşdırınız. Siz bunu xatırlayırsınız, yoxsa yox, bəlkə onda hələ siz dünyada yox idiniz?

Racindra Madhukar Abhuankar: Mən artıq o vaxt doğulmuşdum.

Heydər Əliyev: Biz bu günlərdə Azərbaycanın böyük müğənnisi Rəşid Behbudovun 85 illik yubileyini qeyd edirdik. O vaxtlar Rəşid Behbudovun Rac Kapurla dostluğu var idi. Rac Kapur Azərbaycana gəlmışdi, Rəşid Behbudov Hindistana getmişdi. Mənim xatırımdadır ki, o vaxtlar böyük-böyük meydانlarda Rəşid Behbudovun mahnıları Hindistanın vətəndaşları tərəfindən, hindistanlılar tərəfindən nə qədər böyük rəğbətlə qarşılanırdı.

İndi siz bunları filmlərdən görürsünüz. Amma mən bunların canlı şahidiyəm. Şəxsən mən sizin ölkəni çox sevirəm. 1978-ci ildə sizin ölkədə olmuşam. O vaxtdan çox keçibdir. Amma heç bir şey yadımdan çıxmayıbdır. Bütün gördükərimi indi də xatırlayıram. Çox gözəl xatirələrim var. Racəstana da getdim, orada filin üzərində oturub gəzdim. Bir neçə mərasimdə iştirak etdim. Məşhur Tacmahalı ziyarət etdim. Təbiidir ki, Dehlidə olan böyük abidələri məhəbbətlə ziyarət etdim. Ən əsası odur ki, sizin xalqla, liderlərlə görüşlərim oldu. Mən oraya gələndə sizin Baş nazir Morarci Desal idi. Onu xatırlayırsınızmı?

Racindra Madhukar Abhuankar: Xatırlayıram.

Heydər Əliyev: O da Azərbaycanda olmuşdu.

Sizin terror haqqında dediyiniz sözlərlə bizim fikrimiz tamamilə eynidir. Məlumdur ki, Hindistan da həm xaricdən, həm daxildən terror hadisələrini çox yaşayıbdır. İndira Qandi və onun oğlu Raciv Qandiyə qarşı edilən terror hadisələri bütün dünyani lərzəyə gətirdi. Həmin hadisə indi təkrar

olunur, görürsünüz. Raciv Qandini də qətlə yetirən terroristin özü də həlak olmuşdu, necə ki, Nyu-Yorkda böyük terror hadisələrini həyata keçirən insanlar özlərini də qətlə yetirmişlər.

Mənim İndira Qandi və Raciv Qandi ilə də görüşlərim olmuşdu. Bunlar da mənim üçün yaxşı xatırələrdir. O vaxt mən Moskvada yaşayırdım, orada işləyirdim. Xatirimdədir, bir dəfə Raciv Qandi Avropadan öz ölkəsinə uşurdu. Onun təyyarəsi xarab olmuşdu. O, məcburi olaraq Moskvada enmişdi. Gecə saat 12 idi. Mənə xəbər verdilər, yəni bizim hökumətə xəbər verdilər. Mən onda Baş nazirin birinci müavini idim. Belə məsləhət oldu ki, mən gedim, bu işlərin həll olunmasını təmin edim.

Onunla bir neçə saat səhbətlər apardıq, sadəcə, təyyarənin təmir olunmasını gözləyirdik. Amma təyyarəni təmir etmək mümkün olmadı. Sovet hökuməti ona yeni təyyarə verdi və mən onu yola saldım. Mən onunla bundan əvvəl də Moskva-da görüşmüştüm. Çox yaxşı bir insan idi, həm Hindistanda, həm də dünyada böyük hörməti vardi. Amma onların hamısı terrorun qurbanı oldular. O vaxt bir çox ölkələrdə buna adı bir hadisə kimi baxırdılar.

Siz dediniz ki, dünən bizim mərasimdə iştirak etmisiniz. Buna görə sizə təşəkkür edirəm. Mən çıxışında Azərbaycana qarşı edilən terror hadisələri haqqında da ətraflı məlumatlar verdim. Hindistanda edilən terror hadisələrinə, Azərbaycana qarşı edilən terror hadisələrinə başqa ölkələr o qədər də fikir vermirdilər. Məhz bunun nəticəsidir ki, terror get-gedə genişləndi. Nəhayət, gəlib belə dəhşətli səviyyəyə çatdı ki, sentyabrın 11-də Nyu-Yorkda və Vaşinqtonda misli görünməmiş terror hadisələri həyata keçirildi. İndi bütün dünya anlayıbdır ki, terror nə qədər təhlükəli bir şeydir. Bu, xalq üçün, millət üçün, bəşəriyyət üçün faciədir, eyni zamanda bu hadisə sizin, bizim kimi ölkələrin də terrorra məruz qalmasının

nə qədər ağır hadisə olduğunu artıq yada salır. Ona görə biz – Hindistan da, Azərbaycan da və başqa ölkələr də terrora qarşı ümumi mübarizə aparmalıyıq. Mən dünən bəyan etdim, əvvəl də bəyan etmişdim ki, terrorun kökünün tam kəsilməsi üçün bütün mübarizədə fəal iştirak etməyə hazırıq.

Hesab edirəm ki, sizin bu ziyarətinizin əsas məqsədi ölkələrimiz arasındakı əlaqələri daha da genişləndirməkdən ibarətdir. Mən bunu qiymətləndirirəm. Mənə məlumat verilib ki, siz bir neçə danışçıq aparmışınız. Azərbaycanda bəzi sahələrdə çox uğurlu əməkdaşlıq edə bilərik. Hindistanda isə imkanlar daha da çoxdur.

Mənim xatirimdədir, sizin böyük bir neft şirkəti Azərbaycana gəlmişdi. Burada keçirilən beynəlxalq neft şərgisində iştirak edirdi. Indi Azərbaycanda, Xəzər dənizində olan neft ehtiyatlarının işlənilməsində maraqlı olduğunu bildirmişdi. Biz o vaxt buna etiraz etmədik. Amma sonra nədənsə, bu məsələ öz inkişafını tapmadı. Təkcə neft sahəsində yox, bir çox başqa sahələrdə də biz sizin ölkə ilə əməkdaşlıq etməyə hazırlıq. Həm siz, keçmiş səfər, həm də bugünkü səfər bilirsiniz ki, burada Hindistan vətəndaşları bir çox sahələrdə bizneslə məşğuldurlar. Biz buna etiraz etmirik. Doğrudur, bu, xırda, orta biznesdir. Amma bizim ölkələrimiz arasında böyük layihələr də həyata keçirilə bilər. Ona görə mən hesab edirəm ki, sizin bu səfəriniz həm Hindistan üçün, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir. Güman edirəm, bizim müvafiq orqanlar, hansılarla ki siz görüşmüsünüz, bu barədə müəyyən praktiki addımlar ata bilərlər. O cümlədən siz də.

Siz Hindistanın müstəqilliyinin 10 illiyini görməmisiniz. Amma indi gəlib Azərbaycanın müstəqilliyinin 10 illiyini gördünüz. Görürsünüz, biz bu on il müddətində nə qədər çətin yol keçmişik. Amma uğurla irəliləmişik. İtkilərimiz də çox olubdur. Elə təkcə Ermənistan–Azərbaycan münaqişəsi, Azərbaycanın torpaqlarını Ermənistanın işgal etməsi bizim üçün ən böyük yaradır.

Hindistanın müstəqil dövlət kimi, yaşı bizimkindən xeyli çoxdur. Amma hesab edirəm ki, siz də hələ müstəqil dövlət kimi gəncsiniz. Müstəqilliyi daim əldə saxlamaq üçün hələ çox iş görmək lazımdır. Biz bunun hələ ilk dövrünü yaşayırıq. Amma siz çox böyük məsafə qət etmisiniz. Arzu edirəm ki, Hindistan da, Azərbaycan da daim müstəqil olsunlar.

Mənim sizin ölkəyə gəlməyə çox böyük həvəsim var. Təkcə ona görə yox ki, gəlib qeyri-adi bir ölkəni görüm. Ona görə ki, indi Azərbaycan müstəqil bir dövlət kimi, Hindistan ilə daha da sıx əlaqələr yarada bilsin. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən, həm də elm, mədəniyyət cəhətdən.

Ona görə də sizə bir daha bəyan edirəm, xahiş edirəm, mənim səmimi salamlarımı, hörmət və ehtiramımı prezidentə və Baş nazirə çatdırısınız. Bildirəsiniz ki, mən çalışacağam, bu dəvəti mütləq yerinə yetirim. Təbiidir ki, biz də istərdik, Hindistanın prezidenti, Baş naziri Azərbaycanı ziyarət etsinlər. Xahiş edirəm, mənim bu dəvətimi onlara çatdırısınız. Əgər Cəvahirləl Nehru ölkəmiz hələ müstəqil olmayanda Azərbaycana gəlibsə, indi, Azərbaycan müstəqil olduğu zaman, hesab edirəm ki, Hindistanın prezidenti və Baş naziri Azərbaycana gələ bilərlər. Təşəkkür edirəm.

R a c i n d r a M a d h u k a r A b h u a n k a r: Zati-aliləri, bizim ölkəmiz və xalqımız haqqında dediyiniz xoş sözlərə görə çox sağ olun. Əlbəttə, mən Sizin detalları sadalayaraq danışmağınızı və xatirələrinizə, yaddaşınızı valeh oluram. İstərdik ki, Sizin bu xatirələrinizi yenidən canlandıraq və Sizi Hindistanda görək.

Mən burada səfirlilik müddətimi bitirdikdən sonra həmin o Hindistan şirkəti Mingəçevir elektrik stansiyasında böyük bir layihə həyata keçirirdi. Xatırınızdədirsə, həmin vaxt bizim neft şirkəti «Kür daşı» bloku ilə maraqlanırdı. Lakin onlar bu işi başa çatdırı bilmədilər. Onlar son üç ildə Rusiyada – Sibirdə, Saxalində işləyirlər. Eyni zamanda onlar İraq ərazisində bir yataq

tapıblar. İstərdim ki, onlara bir daha imkan verəsiniz. Onlar ya quruda, ya da dənizdə daha bir layihədə özlərini sınasınlar.

H e y d ā r Ə l i y e v: Mümkündür.

R a c i n d r a M a d h u k a r A b h u a n k a r: Cox sağ olun. Əlbəttə, bu işin üstünə möhkəm düşəcəyik.

Sizin Iqtisadi Inkişaf nazirinizlə çox maraqlı, səmərəli görüşümüz oldu. Elə bilirəm ki, bizim əczaçılıq sənayesində birgə görəcəyimiz işlər çox ola bilər. Bu elə bir sahədir ki, adi insanlara çox yardım edir.

H e y d ā r Ə l i y e v: Bəli, Hindistanın bu barədə çox böyük nailiyyətləri var.

R a c i n d r a M a d h u k a r A b h u a n k a r: Hər bir ölkədə adı səviyyədə poliotielit, diabet kimi xəstəliklərdən əzab çəkən insanlar var. Hindistanın bu sahədə böyük təcrübəsi var. Biz həm həb şəklində dərmanlar, həm də vaksinlər istehsalı sahəsində çox irəli getmişik.

Məlum olduğu kimi, Hindistan əhalisinin sayı çox olan ölkədir. Ona görə də bizdə kiçik və orta biznes yaxşı inkişaf edibdir. Düşünürəm ki, bu sahənin nümayəndələrinin Azərbaycanda olması kifayət qədər xeyirlidir. Çünkü burada da insanlar işgüzarlığı, bu sahədə biznes aparmağı öyrənirlər.

Çox arzusundayıq ki, sizin ölkə ilə müəyyən yollar tapaq və mümkün sahələrdə əməkdaşlığınıizi genişləndirək. Elə olsun ki, ölkələrimiz bundan xeyir görsün.

H e y d ā r Ə l i y e v: Biz də bunu istəyirik.

R a c i n d r a M a d h u k a r A b h u a n k a r: Əlbəttə, istərdik ki, əlaqələrimiz yaxşı səviyyədə inkişaf etsin. Amma ən əsası isə ondan ibarətdir ki, mənim burada olmağım ikitərəfli münasibətləri inkişaf etdirməkdən ibarət deyil, burada öz ölkəmin nümayəndəsi kimi, müstəqilliyinizin 10 illiyində iştirak edim. Bu mənim üçün xüsusilə böyük, əlamətdar hadisədir. Bir daha sağ olun.

H e y d ā r Ə l i y e v: Təşəkkür edirəm.

BMT-nin AZƏRBAYCANDAKI REZİDENT- ƏLAQƏLƏNDİRİCİSİ MARKO BORSOTTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Azərbaycan prezidentinin iqamətgahı

20 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Biz sizinlə artıq görüşmüşük. Amma indi yəqin ki, mən sizinlə rəsmi görüşürəm.

M a r k o B o r s o t t i: Tamamilə doğrudur. 1996-ci ildə mənim üçün böyük şərəf oldu ki, dostum Paolo Lembo ilə, məndən əvvəl burada işləyən nümayəndə ilə birlikdə Sizinlə görüşmişdüm. Həmin vaxt mən regiona səfərdə idim və Paolo Lembo bu regionda işləyən digər həmkarlarla birlikdə bizim görüşümüzü təşkil etdi. Mən burada rezident-əlaqələndirici kimi fəaliyyət göstərəcəyəm və icazənizlə, bu gün Sizə Birləşmiş Millətlər Təşkilatı Baş katibinin məktubunu təqdim etmək istəyirəm. Bu məktubda həm məndən əvvəl burada işləyən rezident-əlaqələndirici geri çağırılır və həm də mənim burada işləməyim haqqında əmr təsdiq olunur.

Mənim üçün böyük şərəfdir ki, buraya təyin olunmuşam. Sizin hökumətə minnətdarlığımı bildirmək istəyirəm ki, mənim namizədliyimi bəyənmişdir. Ümid edirəm, qarşidakı illərdə – burada işləyəcəyim dövrdə həm Sizinlə, həm də hökumətinizlə birlikdə məhsuldar çalışacaqıq. Burada işlədiyim müddət ərzində öz planlarımız və ideyalarımız vasitəsilə Azərbaycanın inkişafı üçün lazım olan heç nəyi əsirgəməyəcəyik.

H e y d ə r Ə l i y e v: Sağ olun, təşəkkür edirəm. Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda nümayəndəliyi, bilirsiniz

ki, ölkəmiz öz müstəqilliyini əldə edəndən dərhal sonra açılmışdır.

Ötən illərdə biz daim əməkdaşlıq etmişik. Mən bilirəm ki, sizin burada fəaliyyətiniz çoxtərəfli, çoxşaxəlidir. Bunlardan bizim üçün ən əhəmiyyətlisi qaçqınlar, köçkünlər məsələsidir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən göstərilən humanitar yardımlardır. Bir çox başqa məsələlər də, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə bizim əlaqələrimizdə də, təbiidir ki, sizin fəaliyyətiniz həmişə olur. Güman edirəm ki, bundan sonra bu əməkdaşlığı daha da genişləndirmək, daha da səmərəli etmək lazımdır.

Doğrudur, Birləşmiş Millətlər Təşkilatına bizim müəyyən iradlarımız da var. O da ondan ibarətdir ki, Birləşmiş Millətlər Təşkilatı, onun Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsi ilə əlaqədar 4 qətnamə qəbul edib, Təhlükəsizlik Şurasının sədri bir çox bəyanatlar verib, ancaq Ermənistan tərəfi onların heç birinə məhəl qoymayıbdır, onları yerinə yetirməyibdir. Birləşmiş Millətlər Təşkilatı da, onun Təhlükəsizlik Şurası da öz qərarlarının yerinə yetirilməsi üçün heç bir fəaliyyət göstərməyibdir. Belə vəziyyət, əlbəttə ki, Birləşmiş Millətlər Təşkilatına qarşı narazılıq yaradır. Mən bilirəm, burada sizdən asılı bir şey yoxdur. Ancaq daim Birləşmiş Millətlər Təşkilatına, onun bütün bölmələrinə buradakı real vəziyyət haqqında ədalətli, düzgün məlumat vermək və hər halda, Birləşmiş Millətlər Təşkilatının əməli fəaliyyət göstərməsi üçün səylər göstərmək, mənə belə gəlir ki, sizə mümkün olacaqdır.

M a r k o B o r s o t t i: Cənab Prezident, dediklərinizə görə çox sağ olun. Həqiqətən də sizin sonda dediyiniz sözlər mənim buradakı işimin üstün istiqamətləri olacaqdır. Mən tam məlumatlıyam ki, Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi, çoxsaylı bəyanatları hələ ki, həyata keçməyibdir.

Bu məsələlər mənim səlahiyyətimdə olmasa da, çalışacağam əlimdən gələni edim ki, Sizin dediklərinizi BMT-yə çatdırım və onlar da vəziyyətdən tam hali olsunlar. Mən eyni zamanda əlimdən gələni edəcəyəm ki, buradakı vəziyyət açıq-aydın görünüşün və bu münaqişənin qurbanları, əziyyət çəkmiş insanlar arasında, donor icması arasında tam məlumat olsun və onların əziyyəti mümkün qədər azalsın, vəziyyətləri yaxşılaşdırılsın.

Ona görə də mən planlaşdırıram ki, burada humanitar sahədə çox fəal işləyim. Sonda isə mən ümid edirəm ki, Azərbaycan hökuməti ilə birlikdə çalışaraq Azərbaycanın iqtisadi inkişafı üçün işlər görə biləcəyik. Əslində mən burada olduğum müddətdə belə bir təşəbbüs irəli sürmüşəm ki, sizin nazirlərlə görüşüm və biz burada gələcək planlarımızı müəyyənləşdirək, öncül sahələri ayırd edək və müəyyən edək ki, biz hansı sahələrdə yardım göstərək. Əlbəttə ki, bizim burada işlədiyimiz müddətdə Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu ilə birlikdə çalışacaqıq. Əlimizdən gələni edəcəyik ki, Azərbaycanın gələcək inkişafi yüksələn xətt üzrə getsin.

Siz, ölkəsi Birləşmiş Millətlər Təşkilatında təmsil olunmuş bir dövlətin prezidentisiniz. Mən ümid edirəm ki, gələcəkdə biz tərəfdaş kimi, birgə işləyəcəyik və əməkdaşlığımız uğurlu olacaqdır.

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ İSMAYIL CƏMİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

21 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli cənab nazir!

Azərbaycana xoş gəlmisiniz. Sizi və sizinlə bərabər Türkiyədən Azərbaycana gəlmiş qonaqların hamisini səmimi-qəlbdən salamlayıram və bu görüşdən çox məmnunam. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri daim inkişaf edir. Bundan ötrü hər iki tərəfdən çox işlər görülür. Ancaq belə görüşlər, məsləhətləşmələr, bəzi məsələlər haqqında mövqelərin müəyyənləşdirilməsi də çox vacibdir. Yəni, bu bizim əlaqələrimizin əsas istiqamətlərindən biridir. Ona görə də mən sizin Azərbaycana səfərinizi qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz sizinlə həm Türkiyə ilə Azərbaycan arasındaki əlaqələr haqqında, onların gələcəyi barədə söhbət edərik. Həm də ki, indi dünya çox qarmaqarışıqdır. Dünyada nə var, nə yox, nə proseslər gedir, Türkiyə buna necə baxır, Azərbaycan necə baxır, nə edirik, nə etməliyik... Təbiidir ki, bunlar barədə də müəyyən qədər fikir bölüşməsi edəcəyik. Mən sizi bir də salamlayıram.

İ s m a y ıl C ə m: Sayın Cümhur başqanım!

Öncə sayqlarımızı Sizə bildirmək istəyirəm. Bizə vaxt ayırdığınıza görə çox sağ olun. Həmişəki kimi, iki qardaş ölkə arasında çox faydalı görüşlərin gerçəkləşməsinə daha bir

imkan yaratdınız. Mən əvvəlcə hörmətli prezidentimiz Sezərin dərin hörmət və ehtiramını Sizə çatdırmaq istəyirəm. Hörmətli Baş nazirimizin sayqılarını və ehtiramını Sizə yetirirəm.

Azərbaycanla Türkiyə arasındakı münasibətlər, həqiqətən hər kəsə örnək olacaq səciyyə daşıyır. Bir-birimizi həmişə qardaş bilmışik və bir-birimizə arxa olmuşuq. Bunu, əlbəttə ki, daha yüksək səviyyədə davam etdirəcəyik. Ölkələrimiz arasında həmişə çox yaxşı ikitərəfli əlaqələr olmuşdur. İkitərəfli əlaqələrimizə son vaxtlar «Şahdəniz» layihəsinin daxil edilməsi ilə iqtisadi əməkdaşlığımız daha da inkişaf etməkdədir. Bundan böyük məmnunluq duymaqdayıq.

Buyurduğunuz kimi, dünyada qarışiq bir dövr yaşanmadadır. 11 sentyabr hadisəleri, bunun ardından Əfqanistanda, habelə Gürcüstanda hadisələr baş vermekdədir. Mən bunlar haqqında Sizin çox dəyərli fikirlərinizin, təcrübənin, baxışlarınızın Türkiyə nöqteyi-nəzərindən həmişə çox faydalı olduğunu düşüncəsindəyəm. Bu görüşümüzdə həmin məsələləri Sizin dəyərləndirməyiniz, bu barədə Sizin qənaətiniz bizim üçün son dərəcə əhəmiyyətlidir. İcazənilə, bunlar haqqında Sizin fikirlərinizi bilmək istərdik.

Dünyada baş vermiş son hadisələr baxımından, adətən, insanları, mədəniyyətləri üz-üzə qoymaq istəyənlərlə qarşılaşmaqdayıq. Bunların qarşısını almaq, bunlara mane olmaq, məncə, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir. Bununla bağlı biz Türkiyə olaraq bir təşəbbüs göstərdik. İslam Konfransı Təşkilatı ilə Avropa Birliyi arasında mədəniyyətlərin uyarlığına dair böyük bir toplantı keçirilməsini təklif edirik.

Bu toplantını İstanbulda keçirmək fikrindəyik. Bunu daha önce İslam Konfransı Təşkilatının bəzi üzvləri ilə, bu beynəlxalq təşkilatın Baş katibi ilə görüşümüzdə müzakirə etdik. Onlar mənə çox cəsarət verdilər, məni dəstəklədilər.

Dünən Avropa Birliyində bu beynəlxalq təşkilatın üzvü olmaq istəyən ölkələrlə həmin təşkilatın üzvləri olan ölkələrin təmsilçilərinin birgə toplantısı keçirildi. Biz Türkiyənin bu təklifini orada ətraflı bildirdik. Təşəbbüsümüz çox bəyənildi, dəstəkləndi, Avropa Birliyinin üzvü olan ölkələrin toplantıda çıxış edən təmsilçilərinin hamısı təklifimizə tərəfdar oldular. Avropa Birliyinin fəaliyyətdə olan sədri bu məsələni birlikdə həyata keçirməyin, gerçəkləşdirməyin zəruriliyini bəyan etdi. Belə bir təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirak etməsi, öz töhfəsini verməsi bizim üçün son dərəcə önemlidir. Bu məsələlərdə zati-alinizin iştirakını arzu etmək istəyirik.

Yenə son hadisələrlə bağlı biz Azərbaycanla, Orta Asiya-dakı türk cumhuriyyətləri ilə birlikdə qardaş Əfqanistan xalqına bir yardım göndərmək məsələsini Ankarada bu ölkələrin hörmətli səfirləri ilə müzakirə etdik. Belə bir təşəbbüsü birlikdə göstərmək fikrindəyik. Bu məsələdə Sizin münasibətinizi bilmək istəyirik. Həm ikitərəfli əlaqələrimizlə, həm dünyada baş verən hadisələrlə, həm də qardaş ölkələrimizin birlikdə görə biləcəyi işlərlə bağlı Sizin düşüncələrinizi bilmək bizim üçün çox əhəmiyyətlidir.

Hörmətli Xarici İşlər nazirinizə, azərbaycanlı qardaşlarımıza təşəkkür etmək istəyirəm.

H e y d ə r Ə l i y e v: Sizə təşəkkür edirəm. Birincisi, cümməhur başqanı hörmətli Əhməd Necdət Sezərdən mənə gətirdiyiniz salama görə, Baş nazir hörmətli Bülənd Ecevitdən gətirdiyiniz salama görə təşəkkürümü bildirirəm. Rica edirəm ki, mənim qardaşlıq salamlarımı, ən xoş arzularımı cümməhur başqanına və Baş nazirə yetirəsiniz. Bütün Türkiyə xalqına mənim hörmətimi, ehtiramımı, sevgimi, məhəbbətimi bir daha bəyan etmək istəyirəm.

Mən bir də qeyd edirəm ki, Azərbaycan müstəqil bir dövlət kimi – siz bilirsınız ki, bu günlərdə biz dövlət müstəqilliyiminin əldə olunmasının 10-cu ildönümünü bayram etdik və siz-

lərdən də çox gözəl təbrik məktubları aldıq, həm cümhur başqanından, Baş nazirdən və həm də sizzən, bunlara görə təşəkkür edirəm – Türkiyə ilə ən yaxın dostluq, əməkdaşlıq edir. Yəni biz bir yerdəyik, bərabərik və bundan sonra da birlikdə olacaqıq. Ona görə də biz daim bu əlaqələrimizi bütün sahələrdə – həm iqtisadi, həm siyasi, həm mədəni sahələrdə inkişaf etdirməyə çalışırıq və çalışacaqıq.

Son illər bizim iqtisadi əlaqələrimizdə ən önəmlı yer tutan Azərbaycanın Xəzər dənizindəki neft-qaz yataqlarının dünyasının böyük neft şirkətləri ilə, o cümlədən «Türk petrolları» şirkəti ilə birlikdə işlənilməsi və enerji daşıyıcılarının dünya bazarına çıxarılması məsələsidir. Bu məsələ – bilirsiniz ki, biz sizinlə birlikdə 4-5 ildir çalışırıq – o qədər də asan bir iş olmadı. Çox ağır, çətin və mürəkkəb yol keçdiq, artıq bunu keçmişik. Bakı-Ceyhanla bağlı bütün sahələrdə sazişləri, anlaşmaları imzaladıq. İndi artıq əməli işə başlanıbdır. “Şahdəniz” qaz yatağından qaz ilk növbədə Türkiyə, Ərzuruma ixrac olunaraq, ondan sonra da, güman edirəm, dünya bazarlarına çıxarılaçaqdır. Bu barədə də biz sizinlə çox faydalı əməkdaşlıq etdik. Mart ayında mən sizin ölkədə rəsmi səfərdə olduğum zaman biz Türkiyə ilə Azərbaycan arasındaki sazişi, anlaşmanı imzaladıq. Sonra Gürcüstanla danışqlarımız getdi. Bilirsiniz ki, ötən ayın sonunda Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadze də Azərbaycana gəldi. Bütün bu danışqlara son qoyduq, anlaşmaları imzaladıq.

Bələliklə, gələcəkdə hər iki ölkə üçün bu iki böyük programın əsasını qoyduq. İndi onun inşaat işlərinə başlayırıq. Güman edirəm ki, müəyyən edilən vaxtda – 2004-cü ildə Bakı-Ceyhan neft boru kəməri işə düşəcək, neft Ceyhana, qaz isə Ərzuruma çatdırılacaqdır. Bunlar, hesab edirəm ki, bizim qardaşlıq, dostluq, əməkdaşlıq fəaliyyətimizdə əsas nəticələrdən biridir. Çünkü bütün əlaqələrin yaranmasında iqtisadi əməkdaşlıq, iqtisadi əsas, təbiidir ki, həllədici xarakter daşıyır.

Başqa sahələrdə də biz sizinlə daim əməkdaşlıqdayıq. İndi dünyada yeni problemlər ortaya çıxıbdır. Sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarına qarşı edilən terror çox dəhşətli hadisəsidir. Biz bu terror hadisəsini dərhal pislədik və terrorçuların axtarılması, yaxalanması və ümumiyyətlə, beynəlxalq terrora qarşı mübarizənin aparılması və bu bələya son qoyulması üçün öz imkanlarımızı təqdim etdik. Bu barədə Amerika Birləşmiş Ştatları ilə, sizin hamınızla bir alyans-dayıq, bu işdə iştirak edirik və bundan sonra da iştirak edəcəyik.

Türkiyənin terrorla mübarizədə çox böyük təcrübəsi vardır. Amma yaxşı olardı ki, nə terror olaydı, nə də təcrübə olaydı. Təəssüflər olsun ki, son illərdə, yəni son 40–50 ili götürsək, terror ayrı-ayrı ölkələrə artıq çox böyük ziyan verir və bu ölkələrdə sabitliyi pozur. Ümumiyyətlə, dövlətçiliyə çox böyük təhlükələr yaradır. Siz neçə il – 10 il, 15 il terrorla mübarizə apardınız və terrorun qarşısını aldiniz. Amma nə qədər şəhidlər verdiniz. Bunları bütün dünya bilir. Biz bunu daha da yaxşı bilirik. Çünkü orada olan şəhidlər bizim şəhidlərimizdir. Ancaq təəssüflər olsun, bu gün demək lazımdır ki, bunu dünyanın çox ölkələrində anlaya bilmirdilər. O cümlədən bizim başımıza gələn işləri. Siz də bilirsiniz ki, 1988-ci ildən Ermənistən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edib, hərbi təcavüz edibdir. Amma bu təcavüzün özü də terrordan başlayıbdır.

Ermənilərin keçmişdə Türkiyənin müxtəlif ölkələrdəki səfirliliklərinə etdikləri terrorlar, Türkiyə diplomatlarının qətlə yetirilməsi – bunların hamısı bizim hafızəmizdədir. Amma bəziləri bunu unudur. 1918-ci ildə Azərbaycanda ilk xalq cumhuriyyəti yaranandan sonra Azərbaycanın liderlərinin bəzilərinə qarşı terror edənlər də erməni daşnak qüvvələri idi.

Məsələn, bizim o illər Baş nazir olan Fətəli xan Xoyskini Tiflisdə öldürmüşdülər. Sonra bizim başqa bir liderimizi Orta Asiyada, Buxarada öldürmüşdülər. Yaxud da ki, Berlində Tələt

paşanı öldürmüştülər. Bunların hamısı tarixdən bizə məlumdur. Kimin terrorcu olduğu da bizə məlumdur. Ancaq 1988-ci ildən Azərbaycana qarşı, yenə də deyirəm, bu torpaq iddiası, bu hərbi təcavüz terrordan başlayıbdır. O vaxtdan indiyə qədər bu terrorla mübarizə aparırıq. Bir tərəfdən, onlar bizimlə müharibə edib, bəzi səbəblərdən torpaqlarımızın bir qismi işgal olunubdur. İkinci tərəfdən də, Azərbaycanda bir çox terror hadisələri baş veribdir. Azərbaycanda metropoliteni iki dəfə partlatdırılar. Sonradan biz onu araşdırıdıq, bunu edənlər Ermənistanda hazırlanıb göndərilmiş qüvvələr idi. Burada dəmir yol vaqonlarını partlatdırılar, insanları qətlə yetirdilər. Avtobusları partlatdırılar, başqa bir çox belə şeylər etdilər.

Avropa Şurasının son toplantısında Azərbaycanın nümayəndə heyəti 32 fakt götəribdir ki, son zamanlar Ermənistanda terrorçuları Azərbaycana qarşı nə qədər terror aktları ediblər. Ona görə də biz terrorun nə olduğunu bilirik. Digərlərindən daha da yaxşı bilirik. Sizin kimi biz də bilirik. Biz terrordan ən çox zərər çəkmiş ölkələrdən biriyik. Amma təəssüf ki, digər ölkələrdə, Avropada terror olmadığına, yaxud az olduğuna görə, bunun o qədər də təhlükəli olduğunu anlaya bilmirdilər. İndi Amerika kimi böyük bir dövlətə, ömründə belə şeylər görməmiş bir ölkədə, müharibə görməmiş bir ölkədə, iqtisadi cəhətdən, hərbi cəhətdən böyük potensiala malik olan ölkədə belə bir dəhşətli terror hadisəsi meydana çıxdı. Təbiidir ki, bu bizi dəhşətləndirdi. Ancaq bu, artıq bütün dünyani da oyadı ki, terror adı bir şey deyildir. Siz də, biz də bunun nə qədər təhlükəli olduğunu bilirik. Ona görə də biz terrorla mübarizəyə qoşulmuşuq və axıra qədər çalışacağıq ki, terror tamamilə aradan götürülsün.

Təbiidir ki, bu barədə biz müəyyən fikir mübadiləleri apara bilirik. Amma bununla yanaşı, bizim öz dərdimiz var. Öz dərdimiz də odur ki, bizim torpaqlarımız 1989-cu ildən Ermənistanın işğalı altındadır. Hələ Sovetlər Birliyinin içərisində

Ermənistan və Azərbaycan bir-birinə qardaş cumhuriyyətlər kimi yaşadığı zaman ermənilər Azərbaycana qarşı bu separatçı hərəkətlərini başladılar. Hələ 1989-cu ildə sovet hökumətinin qərarı ilə Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxardıb birbaşa Moskvaya tabe etdilər. Bununla Dağlıq Qarabağın Azərbaycandan ayrılmاسının təməlini qoydular, əsasını qoydular. Sonra mühəribə başladı. Mühəribə zamanı da bir tərəfdən, Ermənistana çoxlu yardımçılar edildi – bunun səbəbləri məlumdur – ikinci tərəfdən də, Azərbaycanın daxilində sabitlik olmadığı, hakimiyyət uğrunda mübarizə, çəkişmə getdi. O vaxt ermənilərin hamısı birləşdi. Amma Azərbaycanda parçalanma başladı. Bundan da Ermənistan istifadə etdi. Onlar bizim topraqlarımızı işgal ediblər. Bir milyondan artıq bizim soydaşımız çadırlarda yaşayır.

Bu bizim problemimizdir. İndi dünyada böyük bir problem meydana gələndə bu problem unudula bilər. Amma gərək bu da unudulmasın. Bunların hamısı paralel getsin. Bu barədə də biz sizinlə əməkdaşlıq edirik. Sizin dəstəyiniz bizim üçün çox əhəmiyyətlidir və bundan sonra da biz sizə arxalanırıq. Minsk qrupu, onun həmsədrləri Rusiya, Amerika Birləşmiş Statları, Fransa – Türkiyə də Minsk qrupunun üzvüdür – neçə vaxtdır məsələni sülh yolu ilə həll etmək isteyirlər. Amma hələ ki, həll edilə bilmir. Yeddi ildir biz mühəribəni, savaşçı dayandırmışıq. Atəşkəs var, amma sülh yoxdur. Ona görə də problemlərimiz çoxdur. Bu problemlərin həll olunması üçün bizim tez-tez görüşməyimizə böyük ehtiyac var. Bu baxımdan da sizin Azərbaycana bu səfərinizi mən bir daha yüksək qiymətləndirirəm.

**BEYNƏLXALQ HƏVƏSKAR BOKS
ASSOSİASIYASININ (AİBA) PREZİDENTİ
ƏNVƏR ÇOUDRİNİN BAŞCILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

Prezident sarayı

22 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli prezident Coudri!
Hörmətli qonaqlar!

Mən sizi yeniyetmə boksçuların birinci dünya çempionatının uğurla keçməsi münasibətilə ürəkdən təbrük edirəm və sizə, bütün boksçulara bundan sonra da uğurlar arzulayıram.

Mən həmişə hesab edirdim və bu gün də bu fikirdəyəm ki, boks idman növlərindən ən çətinidir. Çünkü insan bir-birini vurur, ancaq eyni zamanda çox vacib bir idman növüdür ki, insanın gücü görənir. Hörmətli Ənvər Coudri, siz gənc vaxtınızdan boksla məşğul olmuşunuz və beynəlxalq aləmdə böyük fəaliyyət göstərmişiniz, böyük nailiyyətlər əldə etmişiniz. İndi uzun illərdir ki, dünyada Beynəlxalq Həvəskar Boks Federasiyasına başçılıq edirsiniz.

Biz çox şadıq ki, Azərbaycan idmançıları – boksçuları ilə sizin aranızda, Beynəlxalq Boks Federasiyası arasında çox xoş münasibətlər yaranıbdır. Artıq Azərbaycanda bir neçə turnirlər, yarışlar keçirmisiniz. Bunlar hamısı Azərbaycanda həm boksun inkişafına kömək edib, həm də gənclərin boksa marağını çox artırıbdır. Bu bizim üçün çox sevindirici haldır.

Təbiidir ki, bizdə boksçular həmişə olubdur. Azərbaycan Boks Federasiyasının prezidenti, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Əbiyev də uzun illər boksla məşğul olubdur və yaxşı nailiyyətlər əldə edibdir. Eyni zamanda da çox gözəl boksçular yetişibdir. Sidneydə Olimpiya oyunlarında bizim bir boksçumuz bürünc medal alıdbır. Bu çox böyük hadisədir. Yəni demək istəyirəm ki, boks bizdə həmişə olubdur və boksla məşğul olan gənclər həm beynəlxalq aləmdə, həm də keçmiş SSRİ yarışlarında çox nailiyyətlər əldə ediblər. Ancaq indi müstəqil Azərbaycanda idmanın inkişafı, görürsünüz ki, çox geniş vüsət alıbdır.

Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyinin onuncu ildönümünü qeyd etdik. Mən çox sevinirəm ki, gənc müstəqil bir dövlət, on il tarixi olan müstəqil dövlət artıq beynəlxalq aləmdə bir çox sahələrdə özünü çox gözəl göstərdiyi kimi, idman sahəsində də çox gözəl göstəribdir. Sidneydə əldə etdiyimiz qələbələr bütün Azərbaycan xalqının bayramına çevrildi. Qısa bir zamanda Azərbaycanın Milli Olimpiya Komitəsi, Gənclər, İdman və Turizm Nazirliyi bu sahədə çox işlər görüblər. Amma bu işləri görmək üçün beynəlxalq təcrübəni əldə etmək, beynəlxalq təşkilatlarla əlaqə qurmaq, onların imkanlarından istifadə etmək də təbiidir ki, bizim nailiyyətlərimizin bu səviyyəyə çatmasına çox böyük yardım göstəribdir.

Mən boks sahəsində beynəlxalq əlaqələrimizi və xüssəsən, Milli Olimpiya Komitəsi ilə, Gənclər, İdman və Turizm Nazirliyi ilə, Azərbaycan boksçuları ilə şəxsən sizin aranızda yaranmış dostluğunu və səmərəli əməkdaşlığı çox yüksək qiymətləndirirəm. Sizin bu sahədə xidmətləriniz çox böyükdür. Siz bir neçə dəfə Azərbaycanda olmusunuz və təbiidir ki, sizin hər gəlişiniz burada bir hadisəyə çevrilibdir. Bizim idmançılarımızı və xüssəsən, boksçularımızı çox həvəsləndirmisiniz.

Siz bir neçə beynəlxalq turnirlərin burada keçirilməsi haqqında qərarlar qəbul etmisiniz. Bu, bir tərəfdən, Beynəlxalq Həvəskar Boks Federasiyasının, şəxsən sizin Azərbaycana, Azərbaycan idmanına, Azərbaycan gənclərinə göstərdiyiniz böyük diqqətin, qaygının təzahürüdür. İkinci tərəfdən də, Azərbaycanda idman sahəsində, xüsusən, boks sahəsində böyük potensialın olmasının təzahürüdür.

Mən televiziya vasitəsilə bu yarışların bəzilərini seyr etdim. Bizim 2500-dən artıq yeri olan salon, demək olar ki, ağızına qədər dolu idi. Əksəriyyəti də gənclər idi. Onlar bu yarışları nə qədər maraqla, həvəslə, ruh yüksəkliyi ilə izləyirdilər, hər bir qələbəni çox böyük sevinc hissi ilə qarşılıyırırdılar.

Təbiidir ki, belə böyük yarışda uğursuzluqlar da olur. Amma hər bir ölkə, hər bir komanda istəyir ki, qələbəni hər sahədə əldə etsin. Təbiidir ki, bu, mümkün deyildir. Amma Azərbaycanın yeniyetmə boksçularının sizin rəhbərliyiniz altında keçirilən beynəlxalq yarışda bu cür gözəl nəticələr əldə etməsi bizim xalqımız, millətimiz üçün böyük bir nailiyyətdir, böyük bir hadisəyə çevrilibdir. İki qızıl medal, dörd gümüş medal, dörd bürünc medal, cəmi 10 medal. Mən bunu çox yüksək qiymətləndirirəm.

Bu beynəlxalq yarışda 21 ölkənin içərisində komanda hesabında Azərbaycan Rusiyadan sonra ikinci yerdədir. Vaxtilə biz SSRİ-nin tərkibində olanda da istedadlı idmançılarımız var idi, onlar SSRİ komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edirdilər və müəyyən nailiyyətlər qazanırdılar. Amma indi SSRİ dağılibdir. SSRİ-nin ən böyük hissəsini təşkil edən Rusiyadır. Əgər Azərbaycan boksçuları yarışda 21 ölkənin içərisində təkcə Rusiyadan geri qalıblarsa, bu, böyük sıçrayışdır. Əgər müqayisə etsək ki, Rusyanın əhalisi Azərbaycanın əhalisindən dəfələrlə çoxdur, Rusiyada böyük idman ənənələri var, bunların hamısını nəzərə alsaq, onda

mən hesab edirəm ki, Azərbaycan boksçuları hamıdan yüksəkdədirlər.

Güman edirəm, siz məmənun olmalısınız ki, Azərbaycanda yeniyetmələr arasında beynəlxalq boks yarışlarının keçirilməsi təkcə Azərbaycan üçün yox, ümumiyyətlə, Beynəlxalq Boks Federasiyası üçün çox əlamətdar bir hadisə olubdur. Bu, eyni zamanda sizin qələbənizdir. Mən bizim Azərbaycan idmançılarını, boksçularını, yarışda iştirak edən bütün boksçuları ürəkdən təbrik edirəm. Azərbaycanın Milli Olimpiya Komitəsini, Azərbaycanın Gənclər, İdman və Turizm Nazirliyini, Azərbaycan Boks Federasiyasını və bütün idmançıları bu böyük hadisə münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, ardıcıl surətdə əldə olunan belə qələbələrlə Azərbaycan idmanı bundan sonra daha da yüksələcəkdir.

Bu yarışın bir xüsusiyyəti odur ki, yeniyetmələr arasında keçirilmişdir. Siz özünüz məşhur boksçusunuz. Bu sahədə on illərlə ölçülən həyat keçmisiniz. Amma bu idman növü ilə yeni məşğul olan gənclər belə nailiyyətlər əldə ediblərsə, bu çox böyük hadisədir. Məni çox sevindirən odur ki, bu hadisə Azərbaycanda bütün ictimaiyyətin nəzər-diqqətini cəlb etmişdir. Yarışlar televiziya ilə birbaşa bütün Azərbaycana yayıldı. Salona daxil ola bilməyən insanlar da bunu televiziya vasitəsilə görürdülər. Amma televiziya ilə seyr edərkən məni iki məsələ sevindirdi. Birincisi, orada gənclərin vuruşması, ikincisi də, salonda olanların tam əksəriyyətinin gənc olması, gənclərin belə fəallığı. Onlar Azərbaycanın gələcəyidir, müstəqil Azərbaycanın gələcəyidir. Azərbaycanın prezidenti kimi, bu məni çox sevindirdi.

Hörmətli cənab Prezident, mən Sizi bütün bunlara görə səmimi-qəlbdən təbrik edirəm. Sizə təşəkkürümü bildirirəm. Çox təəssüf edirəm ki, Siz burada bir balaca xəsarət almışınız. Gərək bu olmayıyadı. Amma dünyada insanın başına hardasa bir iş gəlir. Yəqin Allahın məsləhəti imiş. Güman edirəm,

Sizin kimi güclü adam üçün bu, küçük bir şeydir, keçib gedəcəkdir.

Sizin xidmətlərinizi nəzərə alaraq, Azərbaycana göstərdiyiniz qayğıya, diqqətə görə və Azərbaycan idmanının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində göstərdiyiniz yardımə görə mən sizi Azərbaycanın yüksək mükafatı – «Şöhrət» ordeni ilə təltif etmişəm. Bir müstəqil dövlət kimi, Azərbaycanın ən yüksək mükafatları onun ordenləridir. «Şöhrət» ordeni də insana şöhrət gətirir. Bu gün bu barədə fərمان imzalamışam və istəyirəm ki, mənim fərmanımı, ordeni və ordenin vəsiqəsini sizə təqdim edim.

Sizə cansağlığı arzu edirəm, işinizdə yeni müvəffəqiyyətlər, uğurlar arzulayıram. Azərbaycan artıq sizin üçün doğma bir ölkədir. Hesab edirəm, siz bundan sonra da Azərbaycanı unutmayacaqsınız və Azərbaycanda boksun inkişaf etməsi üçün bizə bundan sonra da öz yardımlarınızı əsirgəməyəcəksiniz. Sağ olun.

* * *

Azərbaycan prezidenti Heydər Əliyev «Şöhrət» ordenini cənab Ənvər Çoudrinin yaxasına sancdı.

Ənvər Çoudrı: Cənab Prezident, Sizə təşəkkür etmək üçün söz tapa bilmirəm. Ölkənin bu yüksək mükafatını, bu ordeni mənə təqdim etdiyinizə görə minnətdarlıq üçün söz tapa bilmirəm.

Mən idman sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatlar tərəfindən ömrüm boyu mükafatlar almışam. Hətta YUNESKO-dan da mükafat almışam.

Cənab Prezident, ürəkdən gələn sözlərimlə Sizə xüsusi minnətdarlığını bildirirəm ki, bu gün məni ən yüksək ordenlə təltif edirsiniz. Bu mənim həyatımda aldığım ən yüksək və ən yaxşı mükafatdır. Məsələ heç mükafatda da deyil, xüsusilə Sizin sözləriniz mənə böyük təsir etdi.

1995-ci ildə Sizinlə ilk dəğə görüşdükdən sonra mən bu ölkəyə bir neçə dəfə gəlmişəm və hər dəfə Sizinlə görüşərkən boks sahəsində olan biliyinizə, bu sahəyə olan marağınıza, xüsusilə də idmana göstərdiyiniz himayəyə heyran olmuşam.

Cənab Prezident, Azərbaycan gənc, cəmi on ildir müstəqiliyini yaşayan bir ölkədir. Yalnız boks, idman sahəsində deyil, ümumiyyətlə, bütün sahələrdə Sizin ölkənin qazandığı göstəricilər valehədicidir. Sizin dinamik işiniz, daimi himayəniz olmasaydı, Azərbaycanın qazandığı bütün bu nailiyyətlər, idman sahəsində qazanılan uğurlar baş verə bilməzdi.

Boks idmanın bir növüdür. Boksun cəmiyyətə göstərdiyi xidmətlər çox genişdir. Məsələn, boksçular siqaret çəkmirlər, spirtli içkilər içmirlər, daim idmanla məşğul olaraq bədənlərini möhkəmlədirirlər. Ona görə də biz boksla, öz idman növümüzlə fəxr edirik. Boks elə bir idman növüdür ki, insanlarda ruh yüksəkliyi yaradır, insanlara ruh verir və insanlar silahsız müdafiə olunması bacarırlar. Əgər boksçular sabah rinqdə deyil, digər bir yerdə təhlükə ilə üzləşsələr, onlar özlərinə silahsız müdafiə edə biləcəklər. Cənab Prezident, Sizinlə ilk dəfə görüşdükdən sonra Azərbaycanda illik yarışlar keçirilməyə başlandı. Bu yarışlar mənim adımı daşıyan yarışlardır. Cox fəxr edirəm ki, Sizin ölkənizdə artıq beş ildir ki, mənim adımla bağlı yarışlar keçirilir və həmişə, hər yerdə bunun haqqında böyük qürur hissələ danışıram. Bu elə bir yarışdır ki, yalnız yerli idmançılar, Azərbaycan boksçuları üçün imkan yaratmır, eyni zamanda yarışda iştirak etməyə gələn bütün idmançılar üçün imkan yaradır. Onlar bu yarış vasitəsilə yüksək səviyyəyə çatır və öz ölkələrində idmani inkişaf etdirirlər.

Böyük fərəh hissi ilə bildirmək istəyirəm ki, son dövrlər Azərbaycanda boksçuların səviyyəsi nəzərəçarpacaq dərəcədə artmış, onlar müxtəlif beynəlxalq yarışlarda yüksək göstəricilər əldə etmişlər. Fikrimcə, indiki uğurun əsası yarışın

təşkili idi. Yarış elə yüksək səviyyədə təşkil olunmuşdu ki, burada iştirak edən boksçular uğur qazanmalı idilər. Bakıda keçirdiyimiz ilk dünya çempionatı iki hadisə ilə yadda qala-caqdır. Birincisi odur ki, bu, yeniyetmələr arasında boks üzrə birinci dünya çempionatı idi. İkincisi isə, burada gənc, bacarıqlı uşaqlar yarışlarda iştirak etmək təcrübəsi və özlərini göstərmək, öz bacarıqlarını nümayiş etdirmək imkanı qazandılar.

Cənab Prezident, əlamətdar hadisələrdən biri də ondan ibarət idi ki, mən burada yalnız boksçuları, yarışda iştirak edən idmançıları görmədim, eyni zamanda burada onları daim dəstəkləyən tamaşaçıları da gördüm. Sizin dediyiniz kimi, tamaşaçılar əsas etibarilə gənclərdən ibarət idi. Onlar yalnız öz boksçularını dəstəkləmir, eyni zamanda bütün iştirakçılara xoş münasibət bəsləyirdilər.

Cənab Prezident, icazə verin, Sizi əmin edim, nə qədər ki, sağlam, əlimdən gələn hər bir şeyi edəcəyəm. Yalnız boks sahəsində deyil, ölkənizdə idmanın bütün sahələrində bacardığım qədər Sizə yardım edəcəyəm. Mənə burada o qədər xoş münasibət, məhəbbət və o qədər böyük hörmət göstərilib ki, başqa cür hərəkət edə bilmərəm. Ümid edirəm, Allah mənə uzun illər bəxş edəcəkdir ki, burada Sizinlə birlikdə olum və biz birlikdə çalışaq. Sizinlə görüşdürüüm ilk gündən etibarən mənim Sizə münasibətim çox xoş olmuşdur. Sizə böyük hörmətim vardır. Mən Sizin pərəstişkarınızam.

Cənab Prezident, Beynəlxalq Həvəskar Boks Assosiasiyası belə qərara gəlmışdır ki, idmana, gənclərə göstərdiyiniz xüsusi xidmətlərə görə Sizi təltif edək. Ümumiyyətlə, mən çox danışanam. Bu, ixtisasımla bağlıdır. Mən ixtisasca müəlliməm. Bir qədər əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinə müraaciət etmişdim ki, məni Sizinlə görüşdürsün və ürəyimdə olan bütün sözləri deyim. Adətən, mən fikrimi ürəkdən gələn söz-

lərlə ifadə edirəm. Yalnız müstəsna hallarda, rəsmi görüşlərdə kağızdan oxuyuram.

Zati-aliləri cənab Prezident, 1995-ci ildə Azərbaycana ilk dəfə gəlmişdim. Həmin vaxt mənə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının doktor dərəcəsi verilmişdi. Onda Sizinlə ilk dəfə görüşmüşdüm və şəxsiyyətinizə çox valeh oldum. Sizin boks sahəsindəki bilikləriniz və bu sahəyə marağınız məndə böyük həvəs doğurdu. Həmin vaxt Siz göstəriş verdiniz ki, Azərbaycanda hər il gənclər arasında mənim adımı daşıyan turnir keçirilsin. Bu il həmin turnir altıncı dəfə keçiriləcəkdir. Professor Coudrinin kuboku uğrunda yarışlar beş il bundan əvvəl keçirilməyə başlamışdır. Həmin vaxtdan etibarən bu, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının gündəliyində olan ən əsas turnirlərdən birinə çevrilmişdir. Hər il dünyanın beş qitəsindən olan idmançılar bu yarışda iştirak edirlər və gənc boksçular seçidləri bu idman növündə gələcəkdə nailiyət qazanmaq üçün təcrübə toplayırlar. Bu turnir eyni zamanda Sizin gənc boksçularınız üçün də çox əhəmiyyətli və xeyirlidir. Bu yarışda iştirak edən boksçunuz iki dəfə qələbə qazandıqdan sonra 2000-ci ildə Sidneydə keçirilən Olimpiya oyunlarında bürünc medal qazanmışdır. Bundan əlavə, Sidney olimpiya oyunları zamanı sizin daha iki idmanınız iki qızıl medal qazanmışlar ki, bu da ölkədəki idmanın yüksək səviyyəsinin göstəricisidir.

Cənab Prezident, mən uzun müddətdir, az qala yarım əsr olar ki, idman sahəsində çalışıram və bu sahədə yüksək səviyyəli adamlarla tanışam. Tam əminliklə demək istəyirəm ki, əgər Sizin etdiyiniz kimi, yüksək hökumət səviyyəsində idmana himayə davam edərsə, 2004-cü ildə Afinada keçiriləcək Olimpiya oyunlarında çoxlu medal qazanacaqsınız.

Cənab Prezident, Azərbaycana ilk gəlişimdən etibarən həmişə cəmiyyətinizdə gedən müsbət dəyişiklikləri görürəm. Bu dəyişikliklər həyatın bütün sahələrini – idmani, mədəniy-

yəti, iqtisadiyyatı və eləcə də paytaxtınızın simasını əhatə edir. Bu Sizin əzminizi göstərir və Siz bu gənc dövləti dünyanın aparıcı ölkələrinin səviyyəsinə gətirib çıxarmışınız. Tam əminəm ki, əgər idманa şəxsi himayəniz davam edərsə, gənclər öz bacarıqlarını gələcəkdə daha yüksək səviyyədə göstərə biləcəklər. İdmanın, gənc idmançıların inkişaf etməsində Sizin göstərdiyiniz xidmətləri əsas götürərək, Beynəlxalq Həvəskar Boks Assosiasiyası qərara gəlmışdır ki, Sizi yüksək mükafatla, fəxri adla təltif etsin. Siz Azərbaycan prezidenti olaraq, gənc müstəqil ölkənizin qazandığı nailiyyətlərin təşəbbüskarı olmuşunuz və eyni zamanda ölkəni çətin dövrdən çıxararaq, onu işıqlı, ümidiyəcici, inkişaf etməkdə olan gələcəyə doğru aparan şəxs olmuşunuz. Mənim üçün böyük fəxr olardı ki, bu ordeni şəxsən özüm təqdim edəydim. Lakin təəssüf ki, hazırda fiziki vəziyyətim buna imkan vermir. Ümid edirəm ki, Siz məni bağışlayarsınız. Mən Assosiasiyamızın vitse-prezidenti cənab Emil Jeçevdən xahiş edirəm ki, həmin mükafatı Sizə təqdim etsin.

* * *

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının vitse-prezidenti Emil Jeçev AİBA-nın mükafatını prezident Heydər Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı Heydər Əliyev cənab Ənvər Coudriyə təşəkkürünü bildirdi və onunla xatırə şəkli çəkdirdi.

Ə n v ə r Ç o u d r i: Cənab Prezident, bildiyiniz kimi, mən həm də professoram, dərs demişəm. Ona görə də Sizinlə bir qədər də söhbət etmək istəyəm.

Cənab Prezident, biz cox uğurla keçmiş ilk dünya çempionatını Bakıda başa vurduq. Cox şadam ki, Siz də bu yarışları televiziya vasitəsilə izləmişiniz. Boksa olan sevginizə, mərağınızıza görə mən Sizə bir mükafat da təqdim etmək istə-

yirəm. Ümid edirəm ki, Bakıda bu cür yarışlar gələcəkdə də keçiriləcək və mən də iştirak edəcəyəm, Sizinlə yenidən görüşəcəyəm. İndi isə cənab Jeçev xatırə medalını yarışın bütün iştirakçıları adından Sizə təqdim etsin.

* * *

Cənab Emil Jeçev AİBA-nın xatırə medalını Azərbaycan prezidenti Heydər Əliyevə təqdim etdi.

Ə n v ə r Ç o u d r i: Cənab Prezident, mənim üçün böyük şərəkdir və çox şadam ki, bu gün birlikdə olduq. Boksçulara olan bu məhəbbətinizə görə minnətdaram.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Azərbaycan boksunun gələcək inkişafını da böyük ümidiylərə gözləyirəm. Sağ olun.

RUSİYANIN DAXİLİ İŞLƏR NAZİRİ BORİS QRİZLOVUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

23 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Boris Vyaçeslavoviç, sizi və bütün nümayəndə heyətinizi Azərbaycanda salamlayıram. Şadam ki, Rusyanın və Azərbaycanın daxili işlər orqanları arasında əlaqələr son vaxtlar xüsusilə fəallaşmışdır. Bir çox məsələlərdə, ilk növbədə, terrorizmle və digər xüsusi təhlükəli cinayətlərlə mübarizə məsələlərində birgə əməkdaşlığımız Azərbaycan üçün də, Rusiya üçün də, şübhəsiz, faydalıdır.

Deyə bilərəm ki, son vaxtlar, bir ildən artıqdır Rusyanın və Azərbaycanın müxtəlif orqanları, idarələri arasında əməkdaşlıq, qarşılıqlı fəaliyyət güclənmişdir. Biz belə əməkdaşlığı həmişə istəmişik və istəyirik, amma bəzən adekvat cavab almırıq. Vladimir Vladimiroviç Putin prezident seçildikdən və xüsusən bu ilin əvvəlində onun Azərbaycana rəsmi səfərindən sonra bütün xətlər üzrə əlaqələrimiz çox fəallaşmışdır. Demək istəyirəm ki, Rusyanın və Azərbaycanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq xüsusilə səmərəlidir. Biz çox razıyıq ki, siz – mən Rusyanın daxili işlər orqanlarını nəzərdə tuturam – Azərbaycanda cinayət törədərək Rusiyada gizlənən bəzi cinayətkarların Rusiya ərazisində axtarışı və yaxalanması ilə fəal məşğul olursunuz. Eyni işi burada, Azərbaycanda bizim Daxili İşlər Nazirliyimiz də görür.

Rusiya böyük ölkədir. Əlbəttə, orada cinayətkarların gizlənə biləcəyi yerlər var. Azərbaycan kiçik ölkədir, buna baxmayaraq, cinayətkarlar, xüsusən Şimali Qafqazda terror aktları törədənlər burada da gizlənirlər. Burada onlar özlərinə sığınacaq tapmağa çalışırlar, lakin hüquq-mühafizə orqanlarımız rusiyalı həmkarları ilə qarşılıqlı əlaqə şəraitində çox fəal işləyirlər.

Zənnimcə, sizin səfəriniz və sizinlə Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov – o sizinlə bundan əvvəl də görüş müştür – arasında olmuş danişqılar və söhbətlər xüsusü təhlükəli cinayətlərlə, yəni terrorizmlə, narkotik maddələrin qanunsuz yayılması ilə birgə mübarizədə, xüsusən Şimali Qafqazda və ümumən Qağqazda daha sabit vəziyyətin təmin edilməsi üçün göstərdiyimiz səylərin güclənməsinə kömək edəcəkdir. Mən buna şadam və vaxt tapıb Azərbaycana gəlməyinizi qiymətləndirirəm. Bilirəm ki, işləriniz çoxdur, məsələləriniz çoxdur, axı ölkəniz çox böyükdür. Buna baxmayaraq, nazirimizin dəvətini qəbul etməyinizi və buraya gəlməyə imkan tapmağınızı Rusiya tərəfindən, xüsusən Daxili İşlər Nazirliyi tərəfindən Rusiya ilə Azərbaycan arasında fəal əməkdaşlığı həqiqətən inkişaf etdirmək istəyi kimi qiymətləndirirəm.

Son vaxtlar başqa xətlər üzrə münasibətlərimiz də yaxşı inkişaf edir. Biz bu münasibətlərin daha da inkişaf etməsini istəyirik və bu, təbii istəkdir. Hüquq-mühafizə orqanlarının xətti ilə əməkdaşlıq isə xüsusü əhəmiyyətə malikdir. Xüsusən də beynəlxalq terrorizm, narkotik maddələr alveri kimi cinayətlər və digər təhlükəli cinayətlər geniş yayıldıqda birgə fəaliyyətin və six əməkdaşlığın müstəsna əhəmiyyəti var. Ümidvaram ki, bu gün həmin məsələləri müzakirə etdiniz. Yəqin ki, təkcə onları yox, başqa məsələləri də. Lakin mən yalnız bunlara toxunuram, cünki onlar bizi xüsusilə narahat edir. Mən sizi bir daha salamlayıram.

B o r i s Q r i z l o v: Hörmətli Heydər Əliyeviç, Sizinlə görüşmək imkanı yaratdığınıza görə təşəkkürümüz bildirmək istəyirəm. Bu bizim üçün çox mühüm görüşsdür. Fürsətdən istifadə edib, Azərbaycanın dövlət müstəqilliyinin oktyabrın 18-də qeyd olunmuş 10 illiyi münasibətilə Sizi və dövlətinizi bir daha təbrik etmək istərdim.

Bu gün biz cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərini Daxili İşlər naziri Ramil İdrisoviçlə müzakirə etdik. Hesab edirəm ki, bu məsələləri çox konstruktiv müzakirə etdik və nəticədə 2002-ci ilin işləri haqqında protokol imzaladıq. Hazırda bizim iki təməl sənədimiz var. Bunlar idarəələrarası qarşılıqlı fəaliyyət haqqında 1996-ci il tarixli saziş və sərhəd rayonlarında qarşılıqlı fəaliyyət haqqında 2000-ci il tarixli sənəddir. Biz 2001-ci ildə ilk dəfə illik protokol imzalamışdıq və indi 2002-ci ildə qarşılıqlı fəaliyyətimizin gücləndirilməsi məsələlərini həmin formatda müzakirə etmişik. Bugünkü müzakirələrdən belə nəticəyə gəldik ki, bir sıra məsələləri gələn ilə qədər təxirə salmaq olmaz və odur ki, biz artıq indi, cari il çərçivəsində bəzi məsələlər barədə razılığa gəlmişik. Məsələn, bir aydan sonra MDB ölkələri Daxili İşlər nazirləri şurasının iclasını keçirmək nəzərdə tutulur. Düşünürəm ki, birgə təşəbbüsümüz sayəsində beynəlxalq terrorizmlə mübarizənin gücləndirilməsinə dair bir sıra əlavə məsələləri də müzakirə edəcəyik. Bunu hazırlı şərait tələb edir.

Biz sərhədboyu rayonlarda qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə etdik. Həm beynəlxalq terrorizmlə mübarizə, həm də narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar şərait qarşılıqlı fəaliyyətin məhz sərhədboyu rayonlarda gücləndirilməsini tələb edir. Narkotiklərlə mübarizəyə gəldikdə isə, narkotiklərin yayılmasının qarşısının alınması bu gün dövlətlərimiz üçün ən mühüm məsələdir. Vəziyyət, doğrudan da, çox ağırdır və biz Əfqanistandan və İran-

dan narkotiklərin daşındığı bir məkandayıq. Bu sahədə sıx əməkdaşlığını da daha da möhkəmləndirmək lazımdır. Biz narkotiklərin tapılması üçün Rusiyada yeni cihazların və avadanlığın işlənib hazırlanması barədə danışdıq. Ramil Usubov Azərbaycan DİN-in nümayəndə heyətinin noyabr ayında Moskvada keçiriləcək yeni polis avadanlığı və polis texnikası növləri sərgisində iştirak etməsi barədə dəvətimizi qəbul etdi. Biz orada birgə işləyib hazırladığımız cihazların və avadanlığın qarşılıqlı fəaliyyəti və istifadə olunması imkanlarını müzakirə etməliyik.

Bu da mühüm istiqamətdir və zənnimcə, onu qarşılıqlı fəaliyyət şəraitində inkişaf etdirmək lazımdır.

Biz Xəzər dənizində vəziyyətlə, xüsusən biosferin qorunub saxlanması ilə bağlı məsələ qaldırdıq. Brakonyerlərin vəhşi-cəsinə məhv etdikləri nərə balığı ilə əlaqədar vəziyyət sizin dövləti də, bizi də narahat edir. Biz qanunsuz surətdə əldə olunan məhsulun – həm balığın, həm də kürünün – Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya ötürülməsi imkanının qarşısını almaq üçün, cinayətkar aləmin kanallarını kəsmək üçün gələn ildən Rusiyadakı texnikadan istifadə etməklə, sizdəki informasiyadan istifadə etməklə birgə keşik çəkilməsinin mümkünluğu barədə məsələləri müzakirə etdik.

Biz informasiya mübadiləsinə dair məsələləri müzakirə etdik, bunlar da çox vacib məsələlərdir. Bizim nümayəndə heyətinə kriminal milis xidmətinin nümayəndəsi, bu xidmətin rəhbərinin müavini də daxildir. Ekspertlərin bilavasitə qarşılıqlı əlaqə şəraitində müzakirə edə biləcəkləri məsələlər də çox mühümdür.

Biz Daxili İşlər nazirlikləri nümayəndələrinin mübadiləsi məsələsini də müzakirə etdik. Azərbaycan DİN-in nümayəndəsi artıq Rusiyada işləyir, gələn ildən isə biz Rusiya DİN-in nümayəndəsini buraya işləməyə göndərəcəyik. Biz bu məsələni Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay

Timofeyeviçlə müzakirə etdik. Bizə elə gəlir ki, o, səfirliyin ərazisində yer ayıracaqdır. Azərbaycanın daxili işlər orqanları ilə bizim nümayəndəmiz arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi daha operativ məlumat mübadiləsi aparmağa imkan yaradacaqdır. Bir sözlə, zənnimcə, nəzərdə tutduğumuz bu cür tədbirlər cinayətkarlıqla mübarizə məsələlərinin həllinə əlavə təkan verəcəkdir.

Biz Azərbaycan ərazisində rusiyalı qaçqınlar olmasına aid məsələlərə də toxunduq. Onlar əsasən Çeçenistan Respublikasının sakinləridir.

Biz güman edirik ki, onların arasında nanəcib vətəndaşlar da ola bilər. Ona görə də məhz məlumat mübadiləsi məsələləri – kriminal milis xidmətlərinin həll etdikləri məsələlər burada ön sıraya çıxır. Biz bu qaçqınların bizdə, Rusiyada qəbulu məsələlərini həll etməliyik. Bu proses terrorçularla bağlı ünsürlərin aşkara çıxarılması ilə yanaşı getməlidir. Bu məsələ də müzakirə olundu və biz başa düşürük ki, o çox ciddi məsələdir və onu yaxın vaxtlarda həll etmək lazımdır. Bizim bugünkü işgüzər görüşümüz hər iki tərəfə çoxlu fayda verdi. Biz nazirlər səviyyəsində artıq necənci dəfədir ki, görüşürük. Sonuncu görüş Moskvada olmuşdur. Onda Ramil Usubov Rusiya DİN İdarəetmə Akademiyası kursantlarının andicmə mərasimində – onların arasında Azərbaycandan 15 kursant vardı, onlar da and içirdilər – iştirak edirdi. Biz kadr hazırlığı məsələlərini də müzakirə etdik. İndi Rusiya DİN-in sistemindəki ali məktəblərdə Azərbaycandan cəmi 50 kursant oxuyur. Biz hər il qəbulu 20 nəfərə çatdırmağa hazırıq. Beləliklə, Rusiya ərazisində ali məktəblərimizdən birində eyni vaxtda təhsil alan adamların sayı ildə 80 nəfəri keçəcəkdir. Düşünürəm ki, bu da faydalıdır. Ona görə faydalıdır ki, Rusiyada təhsil səviyyəsi, həqiqətən, yüksəkdir. Təhsilin səviyyəsi DİN sistemindəki ali məktəblərdə çox yüksəkdir, odur ki, Rusiyada təhsil verməklə əlaqələrimizi, münasibətlərimizi, sa-

dəcə olaraq, möhkəmləndirəcəyik, bizdə işlənib hazırlanan metodikaları vahid şəklə salacağıq və onları başlıca işimizdə – cinayətkarların yaxalanmasında və cinayətkarlığın artmasının qarşısına sədd çəkilməsində tətbiq edəcəyik.

Ona görə də mənə elə gəlir ki, görüş kifayət qədər konstruktiv oldu və biz görüşün nəticələrinə dair protokol imzaladıq. Mətbuat bizi yordu, jurnalistlər çoxlu sual verdi, biz onları cavablandırıldıq.

H e y d ə r Ə l i y e v: Sağ olun. Bəli, siz qısa müddətdə həqiqətən, çoxlu məsələ müzakirə etmisiniz. Bu çox yaxşıdır.

Lakin ən başlıcası budur ki, qarşılıqlı razılıq var, əməkdaşlıq və qarşılıqlı fəaliyyət niyyəti var. Mən bunların hamisini bəyənirəm və bəyan edirəm ki, Azərbaycanın Daxili İşlər Nazirliyi ümumi mənafelərimiz naminə sizinlə, Rusyanın Daxili İşlər Nazirliyi ilə bundan sonra da fəal əməkdaşlıq edəcəkdir.

Siz bir məsələyə toxundunuz. Çox məsələyə toxundunuz, amma bir məsələnin, həqiqətən, olduqca böyük əhəmiyyəti var. Onların hamısı əhəmiyyətlidir. Ancaq mən, sadəcə olaraq, diqqəti buna cəlb etmək istəyirəm. Bu, Xəzərin bioloji ehtiyatları məsələsidir.

Bilirsiniz ki, Xəzərin bioloji ehtiyatları amansızcasına talan edilir. Özü də bütün Xəzəryani ölkələr tərəfindən talan olunur – həm Azərbaycan, həm İran, həm Türkmənistan, həm Qazaxıstan, həm də Rusiya tərəfindən. Heç bir ölkə deyə bilməz ki, onun ərazisi çərçivəsində Xəzər dənizində hər şey öz qaydasındadır. Ümumiyyətlə, bu çox mürəkkəb və çətin problemdir. Sovet İttifaqı illərində mən burada, sonra da Moskvada işləyərkən, vahid bir dövlət və Xəzərin balıq ehtiyatlarının mühafizəsi sahəsində çox ciddi qayda-qanun olduğu vaxtlarda da brakonyerlik vardi və brakonyerliklə mübarizə hüquq-mühafizə orqanlarımızın fəaliyyətində mühüm istiqamətlərdən biri idi. İndi isə Xəzərin sahilində bir deyil, beş

dövlət var. Ona görə də bizim timsalımızda deyə bilərəm və hesab edirəm ki, digər Xəzəryanı dövlətlərdə də vəziyyət eynilə bu cărdür – lazımı nəzarət yoxdur. Brakonyerliklə mübarizəyə cavabdeh olan şəxslərin özləri bəzən brakonyerliklə məşğul olur, bundan faydalanairlar. Açığını deyəcəyəm, əgər bir neçə il də belə davam etsə, Xəzərdə vəziyyət çox çətin olacaqdır.

Mən keçmiş təcrübəmdən bilirəm ki, brakonyerləri tutmaq çox çətindir, çünki onlar dənizə kiçik katerlə çıxır və sanki heç nə etmirlər, əslində isə, balıq ovlayırlar. Açığını deyəcəyəm, məsələn, Azərbaycanda bazarlarda heç vaxt kürü olmurdu. Bazarlarda heç vaxt indiki qədər qiymətli balıq növləri olmayıbdır. Bir vaxtlar kürü çox nadir məhsul idi, onu əldə etmək mümkün deyildi. Xatirimdədir, 50-ci illərdə burada balaca bir kürü bankası tapmaq problem idi. Çünki hər şey bir mərkəzdə cəmləşdirilmişdi, ümumiyyətlə, Azərbaycanda çoxları kürünün nə olduğunu bilmirdi.

Xüsusilə, nərə, uzunburun balıq, ağ balıq və s. nə olduğunu bilmirdilər. Yadımdadır, bir vaxtlar Xəzərdə çoxlu siyənək balığı vardı. Bu balıq o qədər ucuz idi ki, onu mağazalarda almirdilar. Əvvəla, Azərbaycanda onu çox da yemirdilər, çünki o, araqlı üçün yaxşı qəlyanaltıdır. Bizdə araqlı içildiyindən, siyənək balığı az yeyilirdi. İndi isə siyənək balığını tapa bilməzsən. Bax, əgər Usubova desəm ki, sabah mənə bir neçə siyənək balığı tap, mən siyənək balığı yemək istəyirəm, o tapmayacaqdır. Eləcə də, bir çox digər növ balıqlar. Halbuki, Xəzərdə qiymətli balıqlar olduqca çoxdur. Əlbəttə ki, ən qiymətliləri uzunburun balıq, nərə balığı və ağ balıqdır. Bunlar dünyada da ən qiymətli balıqlardır. Belə çıxır ki, biz bütün bu işi başlı-başına buraxmışıq. Bir vaxtlar hər respublikanın nə qədər balıq ovlaması üçün kvota vardı, İran üçün məhdudiyyətlər çox böyük idi. Çünki bizim dənizdə sərhədümüz vardı, onlar bu sərhədi keçə bilməzdilər. İndi isə bunların

hamısı pozulmuşdur. Ona görə də siz – mən Xəzəryanı ölkələrin daxili işlər orqanlarını nəzərdə tuturam – vaxt tapıb bu məsələni ayrıca müzakirə etməli, hər bir respublikada vəziyyəti öyrənməlisiniz. Əlbəttə, hərə sübuta yetirməyə çalışacaq ki, məndə vəziyyət belə deyildir. Hesab edirəm ki, vəziyyət hər yerdə eyni cürdür. Azərbaycanda da, Türkmənistanda da, Qazaxistanda da, başqa ölkələrdə də belədir. Əgər siz bu istiqamətdə bir şey edə bilsəniz, böyük iş görmüş olarsınız. Bu hansısa cinayətkarların yaxalanmasından da artıq işdir. Təkrar edirəm, Xəzər dünyada nadir dənizdir, onun bioloji ehtiyatları da nadirdir və bu ehtiyatlar talan edilir. Təəssüf ki, bu məsələni MDB-də heç kim bir dəfə də olsun qaldırımayıbdır, indi siz onu qaldırdınız və mən bu məsələni xatırladım. Hesab edirəm ki, biz təkcə Daxili İşlər nazirlikləri çərçivəsində deyil, bəlkə də MDB-nin Xəzəryanı dövlətləri başçıları çərçivəsində – burada isə dörd dövlət var – vahid qayda-qanun, nəzarət yaratmalı və bunu İранa da təklif etməliyik. Bu çox mühüm məsələdir.

Sizin müzakirə etdiyiniz bütün digər məsələlər də çox vacibdir. Mən bunların hamısını alqışlayır və bir daha bildirirəm ki, bizim tərəfimizdən əməkdaşlıq gücləndiriləcək və davam etdiriləcəkdir. Artıq əməli nəticələr var. Mən çox minnətdaram ki, müxtəlif vaxtlarda və son vaxtlar Rusiya ərazisində gizlənmiş bir çox təhlükəli cinayətkarlar tutulmuş və bizə təhvil verilmişdir. Bu yaxınlarda, bir neçə gün əvvəl...

R a m i l U s u b o v (*Azərbaycanın Daxili İşlər naziri*): Xüsusi təyinatlı polis dəstəsinin keçmiş üzvü Moskvada yaxalanmış, Zaqatalada cinayətlər törətmış üç cinayətkar da Dağıstanda tutulmuşdur.

H e y d ə r Ə l i y e v: Mən buna görə minnətdaram və ümidvaram ki, gələcəkdə də belə olacaqdır.

Xahiş edirəm, mənim salamımı və ən xoş arzularımı prezident Vladimir Vladimiroviç Putinə yetirəsiniz. Onun bu

ilin əvvəlində Azərbaycana rəsmi səfəri əməkdaşlığımız və qarşılıqlı fəaliyyətimiz üçün olduqca əlverişli şərait yaratmışdır. Bundan sonra bir çox istiqamətlərdə əməkdaşlığımız güclənmişdir və hesab edirəm ki, belə oxşar yanaşma, yəni həm bu, həm də digər tərəfdən eyni cür yanaşma olduqda, əməkdaşlığını inkişaf etdirmək üçün böyük ehtiyatlarımız, böyük imkanlarımız var.

B o r i s Q r i z l o v: Heydər Əliyeviç, çox sağ olun. Mən öz tərəfimdən diqqətinizi ona cəlb etmək istərdim ki, Buynakska basqında təqsirli bilinən cinayətkarlar bu il birgə səylərimiz nəticəsində yaxalanaraq Rusiyaya ekstradisiya edilmişlər. Daxili İşlər nazirləri şurasının bu il keçirilmiş iclasında biz bu əməliyyati xatırladıq. Doğrudan da, biz sıx qarşılıqlı fəaliyyət göstəririk və bir-birimizin qarşısında qoyduğumuz məsələlərin həll edilməsinə heç bir maneçilik yoxdur. Biz çoxlu tapşırıqlar veririk, alırıq və bütün məsələlər bu tapşırıqlar çərçivəsində həll olunur. Cinayətkarlıqla mübarizə sahəsinə, Azərbaycan Daxili İşlər Nazirliyinə xeyli vaxt ayırdığınıza görə Sizə şəxsən təşəkkürümüz bildirmək istəyirəm. Bu çox xoşdur. Prezident Vladimir Vladimiroviç Putinin də bayram münasibəti ilə təbrikini və ən xoş arzularını bir daha Sizə çatdırmaq istəyirəm. İlk dəfə gəldiyim bu gözəl şəhəriniz barədə öz fikrimi söyləmək istərdim. Çox gözəl, cazibədar, başlıcası isə qaynar şəhərdir. Küçələrdə qələbəlikdir, insanların üzü gülür, xoşdur ki, şəhər tikilir, inkişaf edir. Bu, doğrudan da, nikbin hissələr oyadır. Bir sözlə, təəssüratlarımız çox xoşdur. Bizi qəbul edib dinlədiyiniz üçün bir daha sağ olun.

H e y d ə r Ə l i y e v: Sağ olun.

ƏLCƏZAİR XALQ DEMOKRATİK RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA

Hörmətli cənab Prezident!

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – Əlcəzair İnqilab günü münasibətilə Sizi və dost Əlcəzair xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasındaki dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 23 oktyabr 2001-ci il

ATƏT-in PARLAMENT ASSAMBLEYASININ SƏDRI ADRIAN SEVERİNİN BAŞÇILIQ ETDİYI NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

23 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli sədr!
Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz. ATƏT bu təşkilata daxil olan bütün ölkələr üçün, o cümlədən bizim üçün çox vacib və əhəmiyyətli bir təşkilatdır. Ona görə də sizin Azərbaycana ziyarətiniz və ölkəmizlə şəxsən tanış olmağınız bizim üçün çox əhəmiyyətlidir. Siz artıq Bakıda, Azərbaycanda bir çox görüşlər keçirmisiniz. Bizim parlamentin sədrinin müavini mənə bu barədə məlumat verdi. Düşünürəm ki, müəyyən təəssüratlar əldə etmişiniz.

Azərbaycan ATƏT-lə bütün sahələrdə çox six əməkdaşlıq edir. Təbiidir ki, ATƏT-in əsas prinsipləri olan demokratiya, insan hüquqları – bunlar bizim əməkdaşlığımızın bir hissəsidir. Amma bizim üçün ATƏT-lə əməkdaşlıq daha çox Ermənistan–Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədardır. Güman edirəm, bu münaqişənin tarixi haqqında sizdə məlumatlar var. Təəssüf ki, uzun sürən bu münaqişə indiyə qədər həll olunmayıbdır.

Bilirsiniz ki, 1993-cü ildə ATƏT Ermənistan–Azərbaycan münaqişəsinə sülh yolu ilə həll etmək üçün Minsk qrupunu yaradıbdır. On iki dövlət bu Minsk qrupunun tərkibindədir.

1997-ci ildən Minsk qrupuna üç böyük ölkə – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa həmsədrlik edir. 1996-ci ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə mühüm sənəd qəbul olunduqdan, 1997-ci ilin əvvəlində ATƏT-in Minsk qrupu həmsədrliyi üç böyük dövlətə – Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa kimi böyük dövlətlərə həvalə edildikdən sonra bizdə çox ümidiłr yarandı ki, bu üç böyük dövlət ATƏT-in mandatından istifadə edərək məsələnin sülh yolu ilə həll edilməsinə nail olacaqlar. Təəssüf ki, ötən illərdə bu məsələ həll olunmayıbdır. Çox görüşlər keçirilibdir, ancaq Ermənistən qeyri-konstruktiv mövqeyinə görə bu məsələ indiyə qədər həll olunmur.

ATƏT-in ən əsas prinsipi hər bir ölkənin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığıdır. Biz istəyirik ki, Ermənistən–Azərbaycan münaqışəsi bu prinsiplər əsasında həll olunsun. Ancaq Ermənistən isə bu prinsiplərə məhəl qoymur. ATƏT də, onun Minsk qrupu da, xüsusən həmsədrler də, deyə bilərəm ki, bu barədə prinsipial mövqə tutmurlar. Amma Azərbaycanın torpaqlarının 20 faizi Ermənistən silahlı qüvvələrinin işğali altındadır, bir milyon azərbaycanlı yerindən-yurdundan zorla çıxarılib, onların əksəriyyəti çadırlarda yaşayır. Azərbaycanın işgal olunmuş ərazilərində hər bir şey dağılıb viran olubdur. ATƏT də buna göz yumur.

İndi son vaxtlar Ermənistən və Azərbaycan prezidentlərinin bilavasitə birbaşa görüşləri həyata keçirilir. Minsk qrupunun həmsədrleri bizə deyirlər ki, siz hansı razılığa gəlsəniz, biz onu qəbul edəcəyik. Ermənistən isə Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ ya müstəqillik tələb edir, yaxud da ki, onu Ermənistənə birləşdirmək istəyir. Biz bununla razi ola bilmərik. Gərək buna ATƏT də razi olmasın, Minsk qrupu da razi olmasın.

Çünki bu, beynəlxalq hüquq normalarına, ATƏT-in prinsiplərinə zidd olan bir şeydir. Təəssüf ki, ATƏT burada özü

qəbul etdiyi prinsipləri pozur. Bizə təklif edir ki, siz danışın, görək hansı razılığa gələcəksiniz. Hansı razılığa gələ bilərik. Əgər Ermənistən bizim torpağımızı işgal edib oradan çıxmaq istəmirsə, hansı razılığa gələcəyik. Ya gərək ATƏT-in Minsk qrupu burada prinsipial bir mövqə tutsun, ya da gərək müharibə aparıb torpaqlarımızı işgaldan azad edək. Müharibənin yenidən başlamasını ATƏT qətiyyən istəmir. Biz də hesab edirik ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Amma məsələ həll olunmur.

Yenə də deyirəm, biz ATƏT-lə uzun illərdir əməkdaşlıq edirik. ATƏT-in üzvü olan bir ölkə ildə bu təşkilata sədrlik edir. İndi sədrlik Ruminiyanındır və bu ölkənin Xarici İşlər naziri sədrlik vəzifəsini icra edir. O, Azərbaycanda da, Ermənistanda da olmuşdu. Onunla geniş danışçılar aparmışıq. Ancaq təəssüflər olsun ki, bunlar nəticə vermir. Hesab edirəm ki, bizim əməkdaşlığımızda – həm ATƏT üçün, həm də Azərbaycan üçün –bu məsələ əsas yer tutur. Digər məsələlərdə elə bir problem yoxdur. Siz gəlib burada Azərbaycanla tanış olursunuz, bizim vəziyyətimizi görürsünüz. Güman edirəm, qacqınların vəziyyətini gördünüz. İndi bu məsələnin həllinə müəyyən bir təsir etməlisiniz.

A d r i a n S e v e r i n: Cənab Prezident, bu gün bizə görüş üçün imkan yaratdığınızı və söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımi bildirirəm.

İcazə verin, Azərbaycanın dövlət müstəqilliyinin onilliyi münasibətilə Sizi təbrik edim. Bu müstəqilliyin bu günə qədər qorunub saxlanılmasında biz – ATƏT təşkilatı Sizin rolunu yüksək qiymətləndiririk və ölkədə möhkəm siyasi sabitliyə nail olmanızı dəyərləndiririk.

Məlum olduğu kimi, ATƏT-in əsas məqsədlərindən biri demokratik cəmiyyətlər yaratmaqdır. Biz bu sahədə Sizinlə müəyyən vaxtdır əməkdaşlıq edirik. Azərbaycan bizimlə əməkdaşlıq edən ən məhsuldar ölkələrdən biri hesab olunur.

Dünən və bu gün bizim günümüz çox məhsuldar oldu. Proqramımız çox sıx idi. Bu günlər ərzində biz müxtəlif təsisatlarin, dövlət müəssisələrinin nümayəndələri, siyasi partiyaların təmsilçiləri ilə, qeyri-dövlət təşkilatlarının və Azərbaycandakı müxtəlif konfessiyaların nümayəndələri ilə görüşlər keçirdik.

Doğrudur, bəzən müşahidə etmək olar ki, daxili siyasət məsələsində hökumətlə müxalifət arasında fikir ayrılığı mövcuddur. Lakin təhlükəsizlik məsələlərinə gəldikdə, bu haqda və xüsusilə də Dağlıq Qarabağ böhranı haqqında söhbət etdikdə biz görürük ki, hökumətlə müxalifət partiyalarının bu barədə mövqeyi eynidir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanın, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizliyi və sabitliyi ATƏT üçün olduqca vacibdir.

Dağıdıcı qlobal terrorizmə qarşı birgə mübarizəmizdə Azərbaycanın rolunu xüsusi olaraq vurğulamaq istəyirəm. Demək istəyirəm ki, doğrudur, hazırda bütün qüvvələr, səylər qlobal terrorizmə qarşı yönəlmışdır. Lakin bu heç də o demək deyil ki, biz bu müddət ərzində Azərbaycanı diqqətsiz qoyuruq, Azərbaycana fikir vermirik. Qlobal terrorizmlə mübarizə aparan zaman buradakı problemlərə göz yummaq, elə biliyəm ki, səhv addım olardı.

Cənab Prezident, mən Sizinlə tam razıyam ki, biz burada mövcud olan problemlərin həlli ilə kifayət qədər uğurla məşğul olmamışıq.

Azərbaycan ATƏT-in fəaliyyətində iştirak edən üzv dövlətdir. Elə biliyəm, hər iki tərəfin borcudur ki, Azərbaycan burada fəal işləsin və təşkilatımızın kamilliyinə öz töhfəsini versin. ATƏT-in daha effektli işləməsi üçün Sizin lazımı və vaxtında edilən tənqidinizi töhfə kimi qəbul edirik.

Cənab Prezident, ATƏT-in təcrübəsində siyasi həll üçün kifayət qədər sənədlər yiğilmişdir. 1996-cı ildə Lissabon sammitində qəbul olunmuş qərarları, sənədləri xatırınızə salmaq

istəyirəm. Həmin sammit zamanı praktiki olaraq bütün dövlətlər tərəfindən principial sənədlər qəbul olunmuşdu. Yalnız onların həyata keçirilməsi məsələsi qalırıldı. Sizinlə razıyam, biz bu qərarların həyata keçirilməsi üçün kifayət qədər iş görməmişik.

Cənab Prezident, biz bu gün Qarabağ qacqınlarının yaşadığı yerlərə getdik. Orada onların yaşadığı şəraitü öz gözü müzlə gördük. Düşünürəm ki, bu, yalnız siyasi, yaxud coğrafi-siyasi problem deyil, bu, eyni zamanda humanitar problemdir. Sizin hökumətin çox əzmlə işləməsindən, göstərdiyi səylərdən, yardım etmək cəhd'lərindən asılı olmayaraq, istənilən halda, bütün bu cəhd'lər qacqınlara öz vətənlərinin əvəzini verə bilməz və Siz onlara kifayət qədər yardım edə bilməziniz. Onların əzabları, çəkdikləri əziyyət buna canlı şahiddir. Ona görə də çalışacağam ki, siyasətçilərlə söhbət edim, onları buraya dəvət edim. Onlar gəlib bu vəziyyəti öz gözləri ilə görsünlər və ondan sonra daha fəal işləsinlər. Dağlıq Qarabağ problemini həll etmək, işlərimizə yenidən başlamaq üçün bu, başlanğıc nöqtələrindən biri ola bilər.

Əgər qacqınlar burada yaşamağa davam edərlərsə, bu dəha uzun müddət çəkərsə, təbiidir ki, onlarda olan psixoloji qorxu hissi qalacaqdır. Çox qorxulu vəziyyət alına bilər, bu qorxu hissi qacqınlarda dağıdıcı xarakter formalaşdırıbilər. Bu problemin həllinə çalışmaq qlobal terrorizmə qarşı vuruşmağın bir hissəsidir.

Təbiidir ki, üzümüzə gələn günlərdə mən regionun digər ölkələrinə də səfər edəcəyəm və bu problemi orada qaldıracağam. Əlbəttə, mən o prinsiplə də razıyam ki, təcavüz olan yerdə təcavüzkar da var, qurban da var. Bu gün bizim gördüyüümüz adamlar təbiidir ki, qurbanlardır. Bilirəm ki, onlar təkcə burada yox, respublikanın digər yerlərində də yaşayırlar.

Mən bu prinsiplə də razıyam ki, təcavüzkar, qurban olan yerdə heç kim ona laqeyd qala bilməz. Ona görə də hesab

edirəm ki, belə olan halda beynəlxalq ictimaiyyət məsuliyyəti üzərinə daha çox götürməlidir. Əlbəttə, siyasetdə yalnız arzu yox, nəticə vacib olur. Gördüyünüz kimi, hələ bizim nəticəmiz yoxdur. Parlament Assambleyası olaraq biz istərdik ki, bu prosesə yeni bir təkan verək. ATƏT-in tələblərindən ən başlıcası ondan ibarətdir ki, ATƏT-in prinsipləri bütün üzv ölkələrdə qəbul olunmalıdır. Biz buna əsaslanaraq istərdik ki, bu işdə də öz töhfəmizi verək. Əlbəttə, bunu təşkilatımızın çərçivəsində, görüşlərdə müzakirə edəcəyik. Təşkilatımızın ayrı-ayrı üzvlərinə belə bir səlahiyyət, cavabdehlik verməyi də planlaşdırırıq ki, onlar Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ problemi üzərində işləsinlər.

Cənab Prezident, bundan əlavə, nəzərinizə çatdırmaq istəyirəm ki, ATƏT artıq bu ölkədə demokratiya və demokratik prosesləri sürətləndirmək sahəsində kifayət qədər iş görmüşdür. Bizim təşkilatda, xüsusilə də ATƏT-in Parlament Assambleyasında özümüzü müəllim, hakim, yaxud da müfəttiş kimi görmürük. Biz sizi öyrətməyə gəlməmişik, buradakı vəziyyət haqqında mühakimə yürütmək fikrində deyilik. İstəyirik ki, burada rəqabət apara biləcək cəmiyyət qurulsun.

Doğrudur, biz Dağlıq Qarabağ məsələsində kifayət qədər uğurlu işləməsək də, digər sahələrdə çox uğurlu işləmişik. Azərbaycanda birgə işlədiyimiz və qurduğumuz plüralist, demokratik və müasir cəmiyyət də Dağlıq Qarabağ probleminin həllində fəal rol oynayacaqdır.

Cənab Prezident, elə biliyəm ki, biz bu əslərlarda əməkdaşlığını davam etdirə bilərik. Yəqin Siz mənimlə razılışarsınız ki, ATƏT-in Bakıdakı ofisi yaxşı işləyir və onlar işlərini uğurla davam etdirə bilərlər.

Cənab Prezident, üzr istəyirəm ki, bu qədər çox danışdım. Amma istəyirdim ki, Sizə səfərimiz, burada gördüyüümüz işlər haqqında geniş məlumat verim. Biz parlamentinizlə çox uğurlu əməkdaşlıq edirik. Digər təşkilatlarla işimizi daim davam

etdiririk. Məqsədimiz ondan ibarətdir ki, bu ölkədə xoş arzuları reallığa çevirək.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm. Birincisi, sizin Ermənistan-Azərbaycan münaqışəsinin həll olunması ilə əlaqədar fikirlərinizi mən müsbət qiymətləndirirəm. Amma arzu edərdim ki, bu fikirlər – bu işi düzgün anlamaq, qəbul etmək – reallığa çevrilisin.

Sizin burada bəyan etdiyiniz fikirlər və mövqeyiniz bizi tamamilə təmin edir. Amma bunları həyata keçirmək lazımdır. Siz bəyan etdiniz ki, bu barədə çalışacaqsınız. Mən də ümid edirəm ki, siz çalışacaqsınız və çalışmalısınız. Çünkü ATƏT gərək öz missiyasını yerinə yetirsin.

Sizin təşkilatın digər istiqaməti burada, yəni hər bir ölkədə demokratianın inkişaf etdirilməsi və insanların sərbəstliyinin, vətəndaş cəmiyyətinin yaranmasıdır. Bu barədə də bəyan etdiniz ki, çox işlər görülübdür, biz müsbət əməkdaşlıq edirik. Mən sizə bildirmək istəyirəm ki, biz bu əməkdaşlığı qiymətləndiririk və bunu inkişaf etdirəcəyik. Azərbaycan müstəqil bir dövlət kimi, tutduğu yoldan heç vaxt dönməyəcəkdir. Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlətin bundan sonra daha da inkişaf etməsidir. Biz ötən on ildə bu barədə çox iş görmüşük.

Doğrudur, bu on ilin birinci mərhələsində bizim çox ağır problemlərimiz olubdur. Ancaq biz bu problemlərin də öhdəsindən gələ bilmışik. Biz bundan sonra bu istiqamətdə öz səylərimizi qoyacaqıq. Bu təkcə sizin üçün yox, ATƏT üçün yox, birinci növbədə, Azərbaycan xalqı, Azərbaycan dövləti üçündür. ATƏT isə sadəcə buna yardım edir. Biz bu yardım-dan məmnunuq. Ancaq əgər Ermənistan-Azərbaycan münaqışəsinin 13 il ərzində həll olunmamasını nəzərə alsaq, onda hesab edin ki, biz Azərbaycanda vətəndaş cəmiyyətini, hüquqi, demokratik, dünyəvi dövlət qurmaq işini nə qədər sürətlə aparmışıq və bu nailiyyətləri əldə etmişik.

Indi təsəvvür edin, əgər bu münaqışə olmasaydı, bizim bölgəmizdə sülh olsayıdı, onda bu sahədə, yəni demokratik cəmiyyətin inkişaf etdirilməsi sahəsində bundan da çox nailiy-yətlər əldə etmək olardı. Azərbaycan bir neçə il Ermənistanla müharibə aparıbdır. Mənə belə gəlir ki, müharibə gedən yerdə demokratiyadan danışmaq, hər halda, həqiqətə o qədər uyğun olmaz. Biz sadəcə, Azərbaycanda Ermənistan ilə atəşin dayandırılmasını əldə edəndən, Azərbaycanın daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirdikdən, Azərbaycan iqtisadiyyatında inkişaf dövrünün başlanmasından sonra demokratik təsisatların yaradılmasına və inkişaf etdirilməsinə başlamışıq. Bu yol ilə gedirik və bundan sonra sizinlə çox sıx əməkdaşlıq edəcəyik.

A d r i a n S e v e r i n: Cənab Prezident, Sizdən ayrılmazdan əvvəl istərdim bir sual verim. Məlumdur ki, bu ilin əvvəlində bizdə və bizim təşkilatda böyük ümidlər vardi. Siz Amerika Birləşmiş Ştatlarında Ermənistanın prezidenti ilə görüşdünüz. Biz o zaman bu münaqışənin həllinə böyük ümidlər bəsləyirdik. Bəs necə oldu ki, bu məsələ davamını tapmadı və Siz bu görüşləri necə qiymətləndirirsiniz?

H e y d ə r Ə l i y e v: Hesab edirəm ki, görüşlər lazım idi. Ancaq mən artıq sizə dedim, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu öz nəticəsini vermədi. Biz bu münaqışənin həll olunmasında çox maraqlıyıq, Ermənistandan da çox maraqlıyıq. Ermənistanın torpağı işgal olunmayıb, Ermənistanın bir milyon qaçqını yoxdur, Ermənistanda insanlar çadırlarda yaşamır, Ermənistanın ərazi bütövlüyü pozulmayıbdır. Amma bunların hamısı Azərbaycanda var. Ermənistan bundan istifadə edərək, Azərbaycandan çox güzəstlər tələb edirsə – mən sizə dedim, Dağlıq Qarabağa müstəqillik tələb edirsə – demək, Azərbaycanın ərazi bütövlüğünün pozulmasını qanuni hesab edirsə, biz bununla razi ola bilmərik.

ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB VATSLAV HAVELƏ

Hörmətli cənab Prezident!

Çexiya Respublikasının milli bayram günü münasibətilə
Sizi və dost çex xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim genişlənib inkişaf edərək xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2001-ci il

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATI-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident!
Əziz dostum, qardaşım!

Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və dost Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Biz tarixi-milli kökləri eyni olan, zəngin mənəvi dəyərlərə malik xalqlarımızın dostluğunu, əməkdaşlığını hər şeydən uca tuturuq. Bir millətin iki dövləti olaraq ölkələrimizin daim bir-birinə göstərdiyi qarşılıqlı dəstəyi, inam və etimadi yüksək qiymətləndiririk.

Böyük Atatürkün yolu ilə irəliləyən Türkiyə Cumhuriyyətinin uğurları bizi həmişə sevindirir. Bu gün qardaş Türkiyənin Dünya Birliyində layiqli yer tutması, beynəlxalq aləmdə qazandığı nüfuz və hörmət qəlbimizi iftixar hissi ilə bürüyür.

Dövlətçiliyin inkişafı və möhkəmləndirilməsi, demokratikanın bərqərar olunması sahəsində ölkənizin son dövrlərdə qazandığı nailiyyətlərdə Sizin rolunuz böyükdür.

Əziz qardaşım!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyəyə əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2001-ci il

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ZATI-ALİLƏRİ ÖMƏR İZGİYƏ

Hörmətli cənab sədr!

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və Türkiyə Böyük Millət Məclisinin bütün üzvlərini ürəkdən təbrik edirəm.

Qardaş Türkiyənin dövlətçiliyin möhkəmləndirilməsi, demokratik, dünyəvi, hüquqi cəmiyyət quruculuğu sahəsindəki uğurları, beynəlxalq aləmdə layiqli yer tutması bizi qəlbən sevindirir.

Əminəm ki, bir-biri ilə qırılmaz tellərlə bağlı olan Türkiyə ilə Azərbaycan arasındaki möhkəm dostluq, qarşılıqlı anlaşma və inam daim möhkəmlənəcək və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2001-ci il

TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATI-ALİLƏRİ CƏNAB BÜLƏND ECEVİTƏ

Hörmətli cənab Baş nazir!

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və qardaş Türkiyə xalqını səmimi-qəlbdən təbrik edirəm.

Atatürk ideallarına sadıq qalan Türkiyə Cümhuriyyətinin XX əsrə böyük inkişaf yolu keçərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurlardan, ölkənizin regionun güclü dövlətlərindən birinə çevrilməsin-dən, gündən-günə artan beynəlxalq nüfuzundan fərəh hissi duyuruq.

Əminəm ki, tarixi, mənəvi kökləri eyni olan, bir-birinə dərin inam və etibar hissi ilə yanaşan xalqlarımız arasındaki dostluq və əməkdaşlıq daim möhkəmlənəcək və inkişaf edə-cəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyəyə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 oktyabr 2001-ci il

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ATƏT-in MİNSK QRUPUNDAKI HƏMSƏDRI RUDOLF PERİNA İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

25 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Hörmətli cənab Perina!
Hörmətli səfir!

Siz, Minsk qrupunun Amerika Birləşmiş Ştatları tərəfindən yeni nümayəndəsi kimi, Azərbaycana xoş gəlmisiniz. Mən məmənunam ki, Azərbaycana gəlmisiniz. Bilirəm ki, siz Ermənistanda da olmusunuz. Çünkü işə başlamazdan əvvəl vəziyyətlə yerində tanış olmaq çox yaxşı haldır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinin artıq böyük tarixi var. Bu tarix ərzində həmsədrlerin nümayəndələri bir neçə dəfə dəyişilibdir. Dəyişilməyən təkcə Azərbaycanda olan adamdır. O da mənəm. Ona görə mən indi bilmirəm, bu sahədə Amerika Birləşmiş Ştatlarının neçənci nümayəndəsi ilə görüşürəm. Hər bir yeni nümayəndə təyin olunan zaman məndə ümidiłr yaranır ki, yeni təyinat bizim bu işimizi daha da irəliyə aparacaqdır. Doğrudur, bu ümidiłr uzun müddətdir yaranıb, amma hələ ki, məndə itməyibdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Minsk qrupunun həmsədri kimi, siz bu məsələ ilə daha da ciddi məşgul olacaqsınız.

Mən bilirəm ki, bu təkcə sizdən asılı deyildir. Ümumiyyətlə, dövlətin bu məsələyə olan münasibətindən asılıdır. Mən

Amerika Birləşmiş Ştatlarının Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolunu ilə həll olunması sahəsində apardığı siyasetə və verdiyi vədlərə inanıram. Amma onların reallaşdırılması hələ ki, mümkün olmayıbdır. Arzu edərdim ki, sizin bu məsələ ilə məşğul olduğunuz zamanda biz onu tamamilə həll edə bilək. Çünkü axır zamanlarda müəyyən tərəqqi əldə etmişik. O da bir qədər sabit deyil, bəzən artır, bəzən də aşağıya düşür. Amma mən istərdim ki, aşağı düşməsin, bundan sonra artan istiqamətdə getsin. Ona görə mən sizinlə səmimi əməkdaşlıq etməyə hazırlam. Arzu edirəm ki, siz bu məsələləri həm özünüz daha da dərindən biləsiniz, həm də öz hökumətinizə çatdırırasınız. Amma ən əsas məsələ ondan ibarətdir ki, biz son nəticəyə çataq. Bir daha xoş gəlmisiniz.

R u d o l f P e r i n a: Cənab Prezident, çox sağ olun. Bu gün Sizinlə görüşmək imkanı yaratdığınıza görə minnətdaram.

Cənab Prezident, mən bu görüşə heç bir yeni təkliflə gəlməmişəm. Eyni zamanda, heç bir danışıqlar aparmaq və detalları müzakirə etmək fikrində də deyiləm. Sizin özünüüzün də doğru qeyd etdiyiniz kimi, bu mənim regiona tanışlıq səfərimdir. Bununla belə, bu həftənin sonunda üç həmsədr Lissabonda görüşəcəyik. Biz orada müzakirələr apardıqdan sonra, gözlənildiyinə görə, noyabrın əvvəlində buraya, eləcə də regionun münaqişəyə qatılmış digər yerlərinə gələcəyik. Lissabondakı məsləhətləşmələrdən əvvəl və buradakı görüşümüzdə istərdim ki, Sizinlə söhbət edim və danışıqlar prosesi haqqında fikrinizi öyrənim. Sizin gələcəyə baxışınız haqqında məlumatlanım, eyni zamanda, yaranmış vəziyyətə verdiyiniz qiymətlə tanış olum.

Məlum səbəblərə görə Sizin fikriniz bizim üçün olduqca vacibdir və Minsk qrupunun gələcəkdə işini necə qurması bundan çox asılı ola bilər. Lakin müzakirələri bununla bitirmək istəməzdəm. İstərdim ki, müzakirələr zamanı biz sentyabrın

11-dəki faciəli hadisələrdən sonra dünyada yaranmış vəziyyəti də müzakirə edək. Bu faciəli hadisələr baş verdikdən sonra mən Vaşinqtondan bu regiona gəlmış ilk nümayəndəyəm. Sizə bildirmək istəyirəm ki, bu hadisələrin Birləşmiş Ştatlarda böyük təsiri olmuşdur. Eləcə də bu hadisələr bütün dünyaya böyük təsir etmişdir və dünya bir qədər dəyişmişdir.

Mən həm də inanıram ki, həmin hadisələrdən sonra yaranmış yeni dövr bu regionda da öz təsirini göstərmişdir. İstərdim ki, həmin hadisələrin Dağlıq Qarabağ hadisələrinə necə təsir göstərəcəyini müzakirə edək.

Amerika Birləşmiş Ştatlarında biz bu son on ili «soyuq müharibə»dən sonrakı dövr adlandırırıq. Biz bu müddəti yaşaya-yaşaya, eyni zamanda gələcəkdə nəyin baş verəcəyini bir növ gözləmirdik. Sentyabrın 11-də baş vermiş hadisələr dünyadakı vəziyyəti tez, ani və faciəli şəkildə dəyişdi. Hələ ki, bizə həmin hadisələrin təsir qüvvəsinin necə olması bir o qədər də məlum deyildir. Lakin bir şey məlumdur ki, o hadisədən sonra hazırlıçı dünyada vacib bir dövr gələcəkdir. Bu da terrorizmə qarşı müharibənin hökmranlığı dövrü olacaqdır. Elə biliyəm ki, bu dövr soyuq müharibə dövrü qədər, bəlkə ondan da gərgin olacaqdır.

Yaranmış yeni dövrdə yeni maraqlar, yeni prioritetlər meydana gələcəkdir və ölkələr arasında artıq yeni münasibətlər qurulmağa başlayacaqdır. Bu hadisələrin dünyadakı hadisələrə, maraqlara, münasibətlərə həm müsbət, həm də mənfi təsiri olacaqdır. Mən bir qədər sonra bunu ətraflı izah edəcəyəm.

Düşünürəm ki, yeni prioritetlər yaranan zaman münaqişələrin həll olunması vacib prioritet olacaq, ön plana keçəcəkdir. Xüsusilə də regionda qeyri-sabitlik yaradan və bizi əsas problemlərdən uzaqlaşdırın Dağlıq Qarabağ münaqişəsi kimi bir problemi həllinə ehtiyac hiss olunacaqdır. Birləşmiş Ştatlar dünyanının bu hissəsinə daim böyük maraq göstərmiş və

Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına daim can atmışdır. Lakin sentyabrın 11-də baş vermiş hadisələrdən sonra Birləşmiş Ştatların bu əzmi, bu istəyi daha da artacaqdır. Bundan sonra bizim daha sıx əməkdaşlığımıza ehtiyac duyulacaqdır. Çünkü biz istəyirik ki, bu regionu sabit və bizimlə sıx əməkdaşlıq edən görək.

Deyə bilərəm ki, həmin hadisələrin davamı kimi, bir sırada hadisələr baş verəcəkdir. Biz onlardan birini bu günlərdə müşahidə etməkdəyik. «Azadlığa dəstək aktı»na 907-ci düzəliş hazırlıda Amerika Birləşmiş Ştatlarının Konqresində müzakirə olunur. Gözlədiyimizə görə, bu qanun layihəsi keçəcək və prezidentə imkan veriləcəkdir ki, ölkələrimiz arasında manə olan həmin düzəliş aradan götürülsün. Elə biliyəm ki, haqqında danışdığını bütün bu dəyişikliklər – mən bir qədər sonra bunlar haqqında daha geniş danışacağam – bizim üçün imkan açır ki, münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllini tapmış olaq.

Cənab Prezident, doğrusu, əgər biz bu problemi həll etməsək, bu, başladığımız yeni dövrdə köhnə dövrdən qalmış bir problem olaraq qalacaqdır və biz onu həll etməməklə bu regionda yaşayan bütün tərəflərə zərbə vurmaş olacağıq. Bütün bu dediklərimi tamamlayaraq bildirmək istəyirəm ki, hazırlıda problemin həll olunması üçün bizə geniş imkan açılıbdır. Bu problemin aradan qaldırılmasında Azərbaycanın rolu və şübhəsiz ki, Sizin şəxsi rolunuz həddindən çox şeyi həll edə bilər.

Siz sözünüzün əvvəlində dediniz ki, bu məsələ ilə əlaqədar son dövrdə müəyyən qədər tərəqqi əldə olunmuşdur. Siz bunu çox düzgün qeyd etdiniz. Hazırkıda bizim əsas məqsədimiz ondan ibarətdir ki, tərəqqini həllə çevirək. Gelişimin əsas məqsədi də ondan ibarətdir ki, etdiyimiz tərəqqi ilə bağlı Sizin fikirlərinizi eşidək və bu tərəqqini necə sürətləndirə biləcəyimiz barədə bizə söz deyəsiniz. Çox sağ olun.

H e y d ə r Ə l i y e v: Təşəkkür edirəm. Siz dediniz ki, bu məsələlər barəsində sonra söhbət edəcəyik. Mən də bu fikirlə raziyam. Siz çox geniş danışdınız ki, sentyabrın 11-dəki hadisələr, yəni Amerika Birləşmiş Ştatlarına qarşı edilən çox dəhşətli terror dünyada, demək olar ki, vəziyyəti tamamilə dəyişdiribdir. Mən bu fikirlə raziyam. O fikirlə də raziyam ki, «soyuq müharibə» qurtarandan sonra bütün dövlətlər, xalqlar hesab edirdilər ki, artıq ona tamamilə son qoyulubdur. Ancaq indi biz görürük ki, belə olmadı. Biz də isteyirdik ki, «soyuq müharibə» qurtarandan sonra dünyanın hər yerində sabitlik olsun, sülh olsun və «soyuq müharibə»nin bitməsi təkcə Şərqlə Qərbin bir-birinə qarşı durmasının aradan götürülməsindən ibarət olmasın.

İndi biz o qədər iddia edə bilmərik ki, hər şeyi qabaqcadan görə bilərdik. Təbiidir ki, bunu dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları daha da doğru-düzgün müəyyən etməli idilər. Ancaq təəssüflər olsun ki, dünyada hamida belə bir fikir yarandı ki, artıq «soyuq müharibə»yə son qoyulubdur, Qərbələ Şərq arasında, yəni NATO ilə Varşava Paktı arasındaki ziddiyətlər götürüldür, Varşava Paktı dağılıbdır, beləliklə də «soyuq müharibə»yə son qoyulubdur. Həqiqətən, bu, İkinci dünya müharibəsindən sonra ən böyük tarixi bir hadisə idi.

Amma indi dünyada proseslərin müxtəlif istiqamətdə inkişaf etməsi və çox təhlükəli halların meydana çıxması göstərir ki, gərək təkcə onunla qane olunmayaydı. Mən bununla onu demək istəyirəm ki, böyük «soyuq müharibə»ni sona çatdırından sonra, dünyanın aparıcı dövlətləri gərək ayrı-ayrı bölgələrdə olan münaqişələrə, lokal münaqişələrə də diqqət yetirəydi, onların aradan götürülməsini təmin edəydi. Bunnlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əgər biz dünyanın ayrı-ayrı bölgələrində olan münaqişələrin başlanğıc vaxtına nəzər salsaq, deyə bilərəm ki, Yaxın Şərqdə olan Fələstin-İsrail münaqişəsindən sonra ən

uzun çəkən münaqişə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Keçmiş Sovetlər İttifaqının məkanını götürsək, bu hələ Sovetlər İttifaqının mövcud olduğu vaxtdan, 1988-ci ildən başlamış münaqişədir. Dörd il bu münaqişə Azərbaycan da, Ermənistan da Sovetlər İttifaqının tərkibində olduğu zaman gedibdir. Amma sovet hökumətinin rəhbərliyi buna lazımi qiymət verə bilməyibdir və bu münaqişə müharibəyə çevrilibdir.

Sovetlər İttifaqı dağıldanın, biz müstəqillik əldə edəndən sonra Ermənistan–Azərbaycan münaqişəsi ilə Birləşmiş Millətlər Təşkilatı məşğul olmuş, ATƏT məşğul olmuş, ATƏT-in yaratdığı Minsk qrupu məşğul olmuşdur. 1997-ci ildən Minsk qrupunun başında üç böyük dövlət – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa durur. Vaxtilə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşısının alınmaması gürcü–abxaz münaqişəsini meydana çıxardı. Dnestrani münaqişəni – siz orada olmusunuz – meydana çıxardı. Çeçenistan münaqişəsini meydana çıxardı. Gürcüstanın hələ Cənubi Osetiya ilə də münaqişəsi var. Görürsünüz, nə qədər münaqişələr meydana çıxbdır. İndi də Mərkəzi Asiyada vəziyyət çox gərginləşibdir.

Mən bununla onu demək istəyirəm ki, dünyada tam rəhatlıq əldə olunmamışdı və heç kəs də hesab etməməliydi ki, artıq əmin-amanlıq yaranıbdır. Lokal münaqişələrin həll olunmasına böyük dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, ATƏT lazımı qədər diqqət yetirməyibdir.

Bir də qeyd edirəm, mən sizinlə razıyam, 11 sentyabr hadisələri, ümumiyyətlə, dünyada vəziyyəti kəskin surətdə dəyişdirir. Çünkü bu hadisələrin kökü terrorizmdir və geniş yayılmış beynəlxalq terrorizmdir. Terrorizmin meydana gəlməsinin səbəbi təcavüzkar separatizmdir. Təcavüzkar separatizm, demək olar ki, terrorizmin anasıdır. Ancaq təəssüf ki, vaxtilə bu köklərə lazımi qədər qiymət verilməyibdir. İndi bəziləri

yenə də beynəlxalq terrorizmlə təcavüzkar separatizmi bir-birindən ayırmalı istəyirlər. Amma bunlar bir-biri ilə bağlı şeylərdir. Ona görə də indiki zamanda qüvvələr daha da cəmləşməlidir. Beynəlxalq terrorizmə qarşı ümumi mübarizə aparılmalıdır.

Amerika Birləşmiş Ştatlarına qarşı edilən terrorizm təbiidir ki, bütün bəşəriyyətə, yəni bütün millətlərə, azad cəmiyyətlərə edilən terrorizmdir. Burada qüvvələr birləşməlidir. Biz, Azərbaycan dövləti ilk gündən bu barədə öz mövqeyimizi açıq-aydın bildirmişik və mübarizəyə qoşulmuşuq. Bu mübarizədə Amerika Birləşmiş Ştatları ilə, onun müttəfiqləri ilə bir alyansda olduğumuzu bəyan etmişik. Bilirsiniz ki, biz bu barədə öz fəaliyyətimizi göstəririk.

Mən yenə də sizinlə razıyam ki, beynəlxalq terrorizm dünyada vəziyyəti gərginləşdirəcəkdir, vaxtilə «soyuq müharibə» bitəndən sonra müəyyən birliyə gəlmək istəyən ölkələri yenə də bir-birindən uzaqlaşdıracaqdır, maraqlar toqquşacaqdır. Ona görə bu sahədə çox iş görmək lazımdır.

Ancaq məni ən çox məmnun edən sizin fikirlərinizdir ki, məhz indi Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirmək olmaz, əksinə, bununla daha da ciddi məşğul olmaq lazımdır. Bunu həll etmək, bölgədə sabitlik yaratmaq lazımdır. Bu isə beynəlxalq terrorizmə qarşı, həmin o dairələrdə olan beynəlxalq terrorizmin əsas mərkəzinə qarşı aparılacaq işlər üçün çox əhəmiyyətlidir. Mən sizə açıq deyim, belə düşünürdülər ki, indi dünyada belə dəhşətli terror hadisəsi baş verdiyinə görə və bununla çox genişmiqyaslı mübarizə aparıldığı bir zaman dünyanın böyük dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr-ləri Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müəyyən qədər zəifləyəcəklər. Mən, təbiidir, belə düşünmürəm və belə də düşünməmişəm. İndiki söhbətdən aydın olur ki, biz eyni fikirdəyik.

Mən dedim ki, son illər bu sahədə müəyyən tərəqqi əldə olunmuşdu. Ancaq biz onları nəinki irəliyə apara bilmədik, bəzi hallarda onlar geri getdi. Güman edirəm ki, indi hamımız bir cəbhədə olduğumuza görə, gərək bu məsələnin həll olunması üçün həmsədrələr tərəfindən daha da lazımi tədbirlər görülsün. Münaqişədə olan hər iki tərəf də gərək anlaşınlar ki, burada bir tərəfin o biri tərəfə diqtəsi qəbul oluna bilməz. Bu məsələnin həll olunmasının kökündə, təbiidir ki, beynəlxalq hüquq normaları durmalıdır. Güman edirəm, indi sizinlə bu barədə danışığımızı davam etdirərik və daha da geniş fikir mübadiləsi apararıq.

**TÜRKMƏNİSTAN PREZİDENTİ
ZATI-ALİLƏRİ
CƏNAB SAPARMURAD NİYAZOVA**

Hörmətli Saparmurad Atayeviç!

Milli bayramınız – Türkmenistanın müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə Sizi və dost Türkmenistan xalqını ürəkdən təbrik edirəm.

Suveren, müstəqil dövlət quruculuğunda və onun möhkəm-ləndirilməsində, Dünya Birliyinə ardıcıl integrasiyada Türkmenistanın qazandığı uğurlara şadam.

Əminəm ki, xalqlarımız arasındaki ənənəvi dostluq və əməkdaşlıq münasibətləri regionda sülh və sabitlik naminə, ölkələrimizin, dövlətlərimizin rifahı naminə bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, dövlət fəaliyyətinizdə uğurlar, Türkmenistan xalqına isə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 25 oktyabr 2001-ci il

İRAN İSLAM RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRİ ƏHƏD QƏZAI İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

27 oktyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Sizi salamlayıram. Mənim səfəri-
mi də təxirə saldırınız...

Ə h ə d Q ə z a i: İnşallah, əncam çəkərik.

H e y d ə r Ə l i y e v: Neçə dəfədir təxirə düşüb, bu dəfə
də artıq getməyə hazırlaşmışdım, ayın 17-də səhər mən çıxır-
dım, ayın 16-da, sən bilirsən, səbəblərini sənə dedim.

Ə h ə d Q ə z a i: Bəli, İranda da hazırlıq vardi. Siz buyur-
duğunuz sənədlər kifayət qədər hazır olmadı. Amma onu da
hazırlamağa yollar var idi. Ancaq nə isə mən özüm də mütəəssir
oldum. İranda Sizi qarşılıamağa getmişdim. Sizin nüma-
yəndə heyəti, Xarici İşlər Nazirliyinin idarə rəisi də gəlmışdı.
Amma nazir gəlsəydi, o səviyyədə elə orada söhbəti qurta-
rardılar, hər şey də hazırlanardı. Vaxt bir az imkan vermədi.

H e y d ə r Ə l i y e v: Xarici İşlər Nazirliyinin idarə rəisi
oraya gəldi, 6 iqtisadi sənəd hazırlanırdı. Onların hamısı paraf-
landı. Ancaq ondan qabaq mən neçə dəfə dedim ki, bizim
əsas siyasi sənədlərimizi hazırlayacaq.

Birincisi, bilirsiniz, mən təklif etmişdim ki, İran-Azərbay-
can münasibətləri ilə əlaqədar dostluq və əməkdaşlıq haqqında
müqavilə imzalansın. Çünkü biz 1994-cü ildə belə bir
müqavilə imzalamışıq, indi zaman keçib, çox dəyişikliklər var
və belə bir müqavilənin imzalanmasına ehtiyac var. Bir də,

siyasi bəyanat da lazım olan bir şey idi. Bunun da layihəsini bizim tərəf hazırlamışdı. Amma sizin tərəf bunu ləngitdi və ayın 16-da mənə gətirib verirlər ki, bilirsiniz, birinci, müqavilə hazır deyil, filandır... Bəyanat da başqa bir məzmunda... Təbiidir ki, hər tərəf öz təklifini, öz layihəsini verə bilər. Heç bir tərəf o biri tərəfə diqtə edə bilməz, hökm edə bilməz ki, bu olmalıdır. Amma dövlətlərarası münasibətlərdə də prinsip var. O prinsip də ondan ibarətdir ki, hər tərəf öz fikrini deyir, oturub məsləhətləşirlər, razılaşırlar, bundan sonra bir nəticəyə gəlirlər və sənəd imzalayırlar. Amma sizin tərəf buna yol vermədi. Ona görə də mən gördüm ki, sənədlər yoxdur, mən oraya iki günlüyü gəlirəm. İki gün ərzində bizim programımız var, görüşlərimiz, danışqlarımız var. Amma sənədlər yoxdur. Gərək orada iki gün sənədlərin razılaşdırılması ilə məşğul olaq, sonra başqa işlərə başlayaqq. Təbiidir ki, bu da mümkün deyildir. Bunlar da həmişə dövlət başçılarının səviyyəsində olmur ki... Nazirlər səviyyəsində, nazir müavinləri səviyyəsində olur. Yəni vaxtında bu işlərə sizin tərəf, nədənsə, lazımı münasibət göstərmədi. Ona görə də hörmətli cənab prezident Xatəmi bu barədə mənə telefon edəndə, bunun hamisini izah etdim, çox ətraflı izah etdim. O da dedi ki, indi də hər şey qurtarmayıbdır, görüşərik. Mən də hesab edirəm ki, görüşərik. Ona görə də mən əvvəlki fikrimdən geri çəkilmirəm.

Mənim İrana səfər etmək planım yerində qalır. Ancaq bir halda ki, belə bir vəziyyət yarandı, bu da sizin tərəfin səbəbindən yarandı, indi gəlin danışaq. Sənədlər razılaşdırılsın, bizim adamlar oraya getsin, sizin adamlar buraya gəlsin. Müəyyənləşdirək ki, biz hansı sənədləri qəbul edəcəyik. Hər iki tərəfin razılığı olsun. Bunlar hazır olandan sonra oraya gedə bilərik. Mən gəlib orada sənədin üzərində işləməyəcəyəm, amma cənab Xatəmi də sənədin üzərində işləməyəcək. Elədirmi? Ona görə də mənim fikrim belədir.

Ə h ə d Q ə z a i: Çox sağ olun. Mən Sizin buyurduğunuz söhbətin içərisində idim. Mən də İrana getdim. Biz də çox can atdıq, amma vaxt az oldu. Təyin olunan vaxtda çatdırıa bilmədik. Ərz etdiyim kimi, vaxt imkan vermədi. Düzdür, Azərbaycandan da İrana nümayəndə heyəti gəldi. Amma ərz etdim, idarə rəisi səviyyəsində olduğuna görə, onların özləri bilavasitə bu məsələni həll edə bilmədilər. Nümayəndə heyəti o səviyyədə gələndə İran da məsələnin müzakirəsi üçün idarə rəisini təyin edir.

H e y d ə r Ə l i y e v: Yox. Sən dedin ki, gələnlər iqtisadi məsələlərlə bağlı sənədləri hazırlamışdır. Onlarda problem yox idi, sənədlər hazırlanmışdır. Amma siyasi məsələləri...

Ə h ə d Q ə z a i: Düz deyirsiniz, onlarda problem yox idi. Mənim təklifim budur ki, bu müşkülə əlac edək. Yenə də Siz indi İrana nazir səviyyəsində bir nümayəndə heyəti göndərəsiniz ki, bu məsələni müzakirə edə bilsinlər. Siz dediyiniz kimi, hər şey əvvəlcədən hazırlanar, hər iki tərəf bunu qəbul edər. Cənab Xatəmi də Sizinlə söhbətində dedi ki, sənədlər nə vaxt hazır olsa, Sizin yolunuzu gözləyir. Biz də can atırdıq ki, bu səfər baş tutsun, iki ölkə arasında həll olunmali məsələlər barədə prezidentlər səviyyəsində fikir mübadiləsi aparılsın və yekunlaşdırılsın, sənədlər imzalansın. Sizin səfəriniz də, xüsusilə bizim münasibətlərimizdə yeni səhifələr açardı.

Hazırkı zaman və şərait, baş verən hadisələr – bunlar gözənlənməz idi. Bunlarla əlaqədar mən cənab Vilayət Quliyev ilə də telefon əlaqəsi saxlamışdım. Hər halda, ikitərəfli razılıq əldə edilməyən sənəd bu səfərin geri düşməsinə səbəb oldu.

Biz yenə də, Siz dediyiniz kimi, o səviyyədə indidən işə başlasaq, İran və Azərbaycan – iki qardaş və qonşu ölkə arasında qarşıya çıxan məsələləri həll edərik. İldə bir dəfə yox, dəfələrlə görüşməliyik ki, bütün məsələlər həll olunsun.

Ağayı Ruhani buraya gəldi, biz isə gözləyirik ki, cənab Ramiz Mehdiyev də İrana gəlsin. Sizin Təhlükəsizlik naziriniz

İrana gəldi. Daxili İşlər nazirimiz də buraya gəlməyə hazırlıdır. İnşallah, biz Sizin İrana səfərinizi də gözləyirik. Siz necə planlaşdırısanız, biz də səfir kimi, öz vəzifəmizi yerinə yetirəcəyik.

H e y d ə r Ə l i y e v: Mən etiraz etmirəm. Yəni mən əvəlki fikrimdə qalıram. Birincisi, prezident ağayı Xatəminin dəvəti ilə mənim İrana səfərim yerində qalır. İkinci, siz o vaxt dediniz, mən Milli Təhlükəsizlik nazirini İrana göndərdim. Sizinki buraya gəlməyibdir.

Ə h ə d Q ə z a i: Gələcəkdir.

H e y d ə r Ə l i y e v: Ağayı Ruhani Azərbaycana gəldi, bizim də Mehdiyev getməlidir, danışarıq getsin. Lazım olsa, Xarici İşlər naziri İrana gedə biler. Ancaq sənədləri nə Xarici İşlər naziri, nə başqa nazir, nə o biri hazırlayır. Ona görə də, mən yenə də deyirəm, iqtisadi sənədlər hazırlıdır. Birincisi, bizim və sizin tərəf gərək otursunlar, İran ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq – onu necə adlandırsaq da, məzmunu bundan ibarətdir – haqqında bir müqavilə hazırlanın ki, biz belə bir müqaviləni imzalayaq. İkinci, siyasi bəyanat... Bunlar əgər sizin və bizim tərəfimizdən hazırlanıb razılığa gəlinərsə, mən səfər etməyə hazırlam. Amma gəlin müəyyən edək, nə qədər vaxt lazımdır ki, bunlar hazır olsun... Hazır olandan sonra isə qalanları çətin deyildir. Bir-iki gün o tərəfə, yaxud beş gün bu tərəfə... Vaxt tapıb gəlmək olar. Mənim fikrim belədir. İndi deyirsiniz ki, siz İrana gedirsiniz. Xahiş edirəm, mənim bu fikirlərimi hörmətli ağayı Xatəmiyə, öz nazirliyinizə çatdırırasınız. Gəlin işimizi davam etdirək.

Ə h ə d Q ə z a i: Siz buyurdunuz, elə indi də nümayəndə heyəti, hansı naziri göndərməyi Siz təklif versəniz, qərar qəbul etsəniz, İrana gəlsələr işə başlaya bilərlər. O sənədləri işləyə və hazırlaya bilərlər.

H e y d ə r Ə l i y e v: Siz gedin, mənim bu sözlərimi çatdırın. Əgər sizin tərəf hazırlırsa və səlahiyyətli adamlar, bu işlə

məşgül olan adamlar ayırsınızsa, mən də bu işlə məşul ola bilən səlahiyyətli adamları ayıram. Gəlsinlər, orada bir az işləsinlər, bir az da gəlib burada işləsinlər. Yəni məsələni həm o tərəf bilsin, həm də bu tərəf. Ondan sonra, hər şey hazır olan kimi, mən İrana səfər edim.

Ə h ə d Q ə z a i: Mən Sizin bu söhbətinizi şəxsən cənab prezidentə çatdıracağam və gəlib hüzurunuzda xəbər verəcəyəm. Biz də çalışırıq, istəyirik ki, səfərlər başlansın. Bu səfərlər nəticəsində ölkələrimiz öz münasibətlərini istədikləri kimi quracaqdır. Əlbəttə, münasibətlərimiz vardır. Ancaq biz istəyirik ki, bundan da yaxşı olsun, iki ölkəyə layiq münasibətlər yaradılsın. Mən bunu gedib ölkəmdə müvafiq yerlərə çatdıracağam.

**RUSİYA FEDERASIYASI FEDERAL
MƏCLİSİNİN FEDERASIYA ŞURASININ SƏDRI,
ORYOL VİLAYƏTİNİN QUBERNATORU
CƏNAB YEQOR STROYEVƏ**

Hörmətli Yeqor Semyonoviç!

Oryol vilayətinin qubernatoru vəzifəsinə yenidən seçil-məyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Seçkilərdə inamlı qələbəniz Sizə böyük hörmət və etimad bəsləndiyinə, diyarın tərəqqisinə yönəldilmiş xəttinizin dəstəkləndiyinə sübutdur.

Xalqlarımız arasında dostluğun və hərtərəfli əməkdaşlığın möhkəmlənməsi üçün göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, səadət və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

**HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri, 2 noyabr 2001-ci il

KAMBOCANIN KRALI ƏLAHƏZRƏT NORODOM SIANUKA

Əlahərzət!

Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Kamboca xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındaki əlaqələrin inkişafi daim xalqlarımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, ölkənizə sülh və firavanhıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2001-ci il

LATVIYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ XANIM VAYRA VİKE-FREYBERQAYA

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı – Latviya Respublikasının elan edilməsi günü münasibətlə Sizi və dost Latviya xalqını ürək-dən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında uzun illərdən bəri təşəkkül tapmış möhkəm dostluq və six əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və xalqlarımızın rifahına yeni-yeni töhfələr verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2001-ci il

OMAN SULTANI ƏLAHƏZRƏT QABUS BİN SƏİDƏ

Əlahərzət!

Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və dost Oman xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bütün sahələrdə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 noyabr 2001-ci il

ABŞ DÖVLƏT DEPARTAMENTİNİN ORTA ASİYA, CƏNUBİ QAFQAZ, TÜRKİYƏ VƏ YUNANİSTAN ÜZRƏ NÜMAYƏNDƏSİ LIN PASKO İLƏ GÖRÜŞDƏ SÖHBƏT

Prezident sarayı

8 noyabr 2001-ci il

H e y d ə r Ə l i y e v: Cənab Lin Pasko!
Cənab səfir!

Azərbaycana xoş gəlmisiniz. Bir neçə il bundan öncə biz sizinlə əməkdaşlıq etmişik. Siz o vaxt həmsədr kimi, Minsk qrupunda Amerika Birləşmiş Ştatlarını təmsil edirdiniz. Ondan sonra başqa yerə getdiniz. İndi yenidən bizim bölgə ilə bağlısınız. Mən sizi yeni vəzifənizlə əlaqədar təbrik edirəm, Azərbaycana gəlisiñizdən və sizinlə görüşümdən çox məmnuñ olduğunu bildirmək isteyirəm.

Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinə daim çox böyük əhəmiyyət veririk. Mən məmənuniyyətlə deyə bilərəm ki, bizim əlaqələrimiz inkişaf edir. Bir neçə sahədə yaxşı nailiyyətlərimiz var. Xüsusən iqtisadi sahədə, Azərbaycanın neft və qaz ehtiyatlarının istifadə olunması sahəində. Amma indi sizin kimi, bizim də hamimizi narahat edən 11 sentyabr hadisələridir, Amerika Birləşmiş Ştatlarında – Nyu-Yorkda, Vaşinqtonda baş vermiş dəhşətli terror hadisələridir. Biz dərhal sizinlə – Amerika Birləşmiş Ştatları ilə bərabər, bir yerdə olduğumuzu bildirdik. Bir alyansda, bir koalisiyada beynəlxalq terrorizmlə mübarizə aparmaqdə öz imkanlarımızı təqdim etdik.

Biz bu gün də bu mövqeyimizdəyik. Çünkü beynəlxalq terrorizm artıq çox böyük təhlükələr törədir.

Bunun da ən böyük göstəricisi odur ki, beynəlxalq terrorizm Amerika kimi böyük və qüdrətli bir dövlətin ən iri şəhərlərində terror aktları həyata keçirə bilməşdir.

Sizinlə bir neçə il bundan önce məşğul olduğumuz Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də hələ ki, həll olunmamış qalır. Ona görə də bu bizim üçün çox böyük əhəmiyyət kəsb edən bir məsələdir. Bu barədə də biz sizin ölkənizlə əvvəller olduğu kimi, əməkdaşlığını davam etdiririk və buna da çox ümidi lər bəsləyirik. Mən sizi dinləməyə hazırlaram.

L i n P a s k o: Cənab Prezident, icazə verin, Sizə bir daha minnətdarlığımı bildirim. Bu gün Sizinlə görüşmək mənim üçün çox xoşdur.

Sizə məlum olduğu kimi, mən Bakıda dəfələrlə olmuşam. Hər dəfə burada olarkən biz Sizinlə regiona və ölkəyə aid çox vacib məsələləri müzakirə etmişik. Sizin doğru qeyd etdiyiniz kimi, mən bir ara görünmürdüm, Malayziyada çalışırdım. Çox şadam ki, yenidən bu regionla və əlaqələrimizlə bağlı işlə məşğul olacağam.

Hər şeydən əvvəl, icazə verin öz prezidentimin və dövlət katibinin salamlarını Sizə yetirim. Terrorizmə qarşı apardığınız mübarizə ilə əlaqədar olaraq, icazə verin, bütün Amerika xalqının rəğbətini Sizə yetirim. Hazırda Azərbaycanın adı ABŞ-da, onun Konqresində daim çox dəbdəbə ilə çəkilir. Azərbaycanın adı ölkəmizə yaxşı məlumdur.

Biz sizinlə əməkdaşlığı hər sahədə genişləndirmək əzmin-dəyik. Deməyə ehtiyac yoxdur ki, ölkəmizdə baş vermiş dəhşətli hadisələrdən sonra bizim qarşımızda duran ən əsas məsələ terrorizmlə mübarizə aparmaqdır. Lakin eyni zamanda Qafqaz regionunda, bu ölkədə olan vəziyyəti də biz izləyirik.

Bu ölkədə inkişafa nail olmaq üçün əlimizdən gələni daim edirik.

İcazə versəydiniz, bir qədər sonra Sizinlə region haqqında daha geniş müzakirələr aparardıq. Çünkü mən bir qədər bundan əvvəl regionun digər ölkələrində, Mərkəzi Asiyada olmuşam. Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, məni qəbul edirsınız. Mən Bakıda çox qısa müddətdə qala-cağam və bu müddətdə imkan tapıb məni qəbul etdiyinizə görə Sizə minnətdaram.

H e y d ə r Ə l i y e v: Cənab prezident Corc Buşun və dövlət katibi Kolin Pauellin mənə çatdırığınız salamlarına görə təşəkkür edirəm. Onların hər ikisi yaxın vaxtlarda mənə telefon etmişdi və bizim çox məzmunlu və səmərəli telefon danışığımız oldu. Mən onlara bəyan etdim, bu gün bir də deyirəm ki, biz Amerika Birləşmiş Ştatları ilə geniş əməkdaşlıq etməyə hazırıq. Bu məsələlər bizim həmin telefon danışqlarımızda geniş müzakirə olunmuşdur. İndi sizin bu səfəriniz də, təbiidir ki, elə bu məsələlərlə əlaqədardır. Eyni zamanda bölgədə olan başqa məsələləri də müzakirə edə bilərik. Ona görə hesab edirəm, vaxt itirmək lazım deyildir.

L i n P a s k o: Mətbuat nümayəndələrinin burada olmasından istifadə edərək demək istəyirəm ki, son zamanlar iki ölkənin liderləri arasında telefon əlaqələrinin intensivləşməsi bizim ölkənin rəhbərliyinin Sizin məsləhətlərinizə nə dərəcədə böyük əhəmiyyət verdiyinə dəlalət edir.

DÜNYA AZƏRBAYCANLILARININ BİRİNCİ QURULTAYINDA NİTQ

Respublika sarayı

9 noyabr 2001-ci il

Əziz həmvətənlər!

Hörmətli nümayəndələr, qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Sizi dünya azərbaycanlılarının I qurultayının açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirəm, qurultayın işinə uğurlar dileyirəm.

Dünya azərbaycanlılarının I qurultayı müstəqil Azərbaycanın həyatında, bütün dünyada azərbaycanlılarının həyatında tarixi hadisədir. Bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycan icmalarının nümayəndələri ilk dəfə olaraq Azərbaycana, onun paytaxtı Bakı şəhərinə toplaşmışlar və özlerinin I qurultayı keçirirlər. Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında qəbul etdiyimiz qərara səs verdiklərinə görə və bu qurultayda iştirak etmək üçün Azərbaycana, Bakıya gəldiklərinə görə bütün nümayəndələrə, qonaqlara, onların təmsil etdikləri müxtəlif ölkələrdə olan Azərbaycan icmalarına təşəkkür edirəm.

Biz, Azərbaycanda yaşayan azərbaycanlılar öz həmvətənlərimiz haqqında daim düşünmüşük. Uzun illər Sovetlər İttifaqı kimi böyük bir super dövlətin tərkibində ikən xaricdəki soydaşlarımızla, həmvətənlərimizlə əlaqə saxlamaq mümkün olmadığı halda, biz daim düşünmüşük ki, müxtəlif ölkələrdə azərbaycanlılar necə yaşayırlar, nə edirlər və məh-

dud imkanlardan istifadə edərək onlarla əlaqələr qurmağa çəlmişmişq.

1991-ci ildə Sovetlər İttifaqının dağılması və Sovetlər İttifaqının tərkibində olan 15 müttəfiq respublikanın öz müstəqilliyini əldə etməsi, Azərbaycan xalqının milli azadlıq arzularının yerinə yetməsi, Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi və 1920-ci ildə itirilmiş müstəqilliyi bərpa etməsi bizə imkan verdi ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla öz əlaqərimizi genişləndirək, onlarla həmrəyliyi bildirək və düyna azərbaycanlılarının daha da hərməy olması üçün öz xidmətlərimizi göstərək. Biz hələ müstəqiliyimizin ilk aylarında, 1991-ci il dekabr ayının 31-də Dünya azərbaycanlılarının həmrəylik günü haqqında qərar qəbul etdik. Biz bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da dünyada yaşayan azərbaycanlılarla əlaqərimiz tədricən inkişaf etməyə başladı. Bunlar hamısı Azərbaycanın müstəqilliyinin və Azərbaycan xalqının milli azadlığının nəticəsidir.

Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlıq tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, düyna sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düşər olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan öz dövlət müstəqilliyini elan edəndən sonra çox böyük, şanlı-şöhrətli, eyni zamanda məşəqqətli yol keçmişdir. Biz bu günlər Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasının 10-cu ildönümünü böyük təntənə ilə bayram etdik. Biz on il ərzində keçdiyimiz yolu bir də təhlil etdik, əldə

etdiyimiz nailiyyətləri bəyan etdik, eyni zamanda qarşımızda duran vəzifələri müəyyən etdik. Hələ həll olunmamış bir çox problemləri təhlil edib, onların həll olunması üçün lazımı tədbirlər görməyə başladıq.

Azərbaycanın müstəqilliyi və on il müstəqil dövlət kimi yaşaması bizim çoxəsrlik tariximizdə ən əhəmiyyətli, ən vacib, ən dəyərli bir hadisədir. Bizim üçün, müstəqil Azərbaycan üçün bu 10 il asan yol olmayıbdır. Biz Azərbaycanda yeni həyat qurmağa başlamışiq. Azərbaycanın demokratiya yolu ilə getməsini bəyan etmişik. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qurulması işinə başlamışiq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatı, inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə integrasiya etmək, bazar iqtisadiyyatı sisteminə keçmək prosesinə başlamışiq. Bunlar hamısı Azərbaycanın ağır və çətin bir şəraitdə yaşadığı zaman baş vermişdir.

Məlumdur ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edərkən, yəni bəyan edərkən Ermənistən tərəfindən hərbi təcavüzə məruz qalmışdı və dörd il idi ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi davam edirdi. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bu illərdə, demək olar ki, Azərbaycanın nəzarətindən çıxmış, Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmuş və onun ətrafında olan yaşayış məntəqələrinə də təcavüzlər başlanmışdı. Məhz belə bir tarixi şəraitdə Azərbaycan öz dövlət müstəqilliyini elan etmişdir. Təbiidir ki, belə bir şəraitdə müstəqil dövlət qurmaq çox ağır və çətin bir iş idi. Eyni zamanda Azərbaycanın həm müstəqilliyi elan etməsi ərəfəsində, həm də özünü müstəqil dövlət elan etdikdən sonrakı həyatında çox mürəkkəb proseslər baş vermişdir. Ermənistən silahlı qüvvələri torpaq iddiası ilə çıxış edərək, Azərbaycanın Dağlıq Qarabağ vilayətini əlinə keçirmək məqsədi ilə hərbi əməliyyatlara başladığı və ermənilərin hamısı bu amal ətrafında bir yumruq kimi birləşdiyi bir halda, təəssüf ki, bu, Azərbaycanda olmamışdır.

Çünkü o illər Azərbaycanda bütün xalqı birləşdirib, səfərbər edib torpaqlarımızı qorumaq və Ermənistən silahlı qüvvələrinə lazımı cavab vermək əvəzinə, hakimiyyət mübarizəsi getmiş, daxili çekişmələr mövcud olmuş, ayrı-ayrı siyasi qüvvələrə məxsus silahlı dəstələr meydən sulamışlar. Bu da, təbii ki, Azərbaycanın, xalqın birliyini zəiflətmış və nəhayət, 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi ilə üzləşmiş, Azərbaycanın varlığı təhlükə altına düşmüş və ölkəmizin parçalanması artıq başlamışdı. Buna görə də müstəqillik elan olunandan sonra Azərbaycanda dövlət quruculuğu işi çox zəif getmişdir.

Bunlar hamısı Azərbaycanda ictimai-siyasi sabitliyi pozmuş, xalqın rifah halını ağırlaşdırılmışdır. Bizim üçün bunların ən zərərli nəticəsi o idi ki, bu fürsətdən istifadə edən Ermənistən silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafində olan inzibati rayonlarının bir neçəsini işgal etmiş, o torpaqlarda yaşayan azərbaycanlıları zorla öz yerindən-yurdundan çıxarmışdır. Beləliklə, Azərbaycan torpaqlarının 20 faizi Ermənistən silahlı qüvvələrinin işğalı altına düşmüş, həm Ermənistən ərazisindən çıxarılmış, həm də işgal olunmuş torpaqlardan çıxarılmış bir milyondan artıq azərbaycanlı in-diyyədək ağır vəziyyətdə, çadırlarda yaşayır. Azərbaycan belə bir şəraitdə müstəqil dövlət kimi, ilk illərini yaşamışdır. Ona görə də bizim qarşımızda duran vəzifə ondan ibarət idi ki, mənfi proseslərin qarşısı alınsın, Azərbaycanın torpaqlarının müdafiə olunması üçün bütün güclər, səylər səfərbər olunsun və Azərbaycan müstəqil dövlət kimi yaşasın, inkişaf etsin.

Azərbaycanda ondan sonrakı dövr ictimai-siyasi sabitliyin yaranması dövrü olubdur. Biz ondan sonra da – 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında hakimiyyəti silahla devirmək cəhdləri ilə rastlaşdıq. Bunların qarşısı alındı, ancaq bunlar da Azərbaycana zərbələr vurdular.

Biz Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin həll edilməsi ilə ciddi məşğul olaraq, 1994-cü ilin mayında

atəşkəs haqqında razılığa gəldik. İndi 7 ildən artıqdır ki, müharibə getmir, qan tökülmür. Ancaq eyni zamanda, Azərbaycanın torpaqlarının bir qismi Ermənistən silahlı qüvvələrinin işgalı altındadır və o torpaqlardan çıxarılmış qaçqınlar, köçkünlər ağır vəziyyətdə yaşayırlar.

Azərbaycanın müstəqilliyinin on ilinin sonrakı mərhələsi ölkəmizin daxilində ictimai-siyasi vəziyyəti sabitləşdirməkdən, Azərbaycanın dünyada mövqelərini möhkəmləndirməkdən, Azərbaycanı bir müstəqil dövlət kimi yaşatmaq və inkişaf etdirməkdən ibarət olubdur. Biz çox çətin, ağır yollardan keçərək ötən on il müddətində buna nail olmuşuq. İndi dünyada on yaşı olan müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan Dünya Birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.

Güman edirəm ki, bizim qonaqlarımız, xarici ölkələrdə yaşayan azərbaycanlılar Azərbaycanın həyatı ilə maraqlanırlar, Azərbaycanda gedən prosesləri izləyirlər və bizim əldə etdiyimiz nailiyyətlərdən xəbərdardırlar. Ancaq eyni zamanda, bu gün birinci qurultayda mən bir daha demək istəyirəm ki, Azərbaycan müstəqil dövlət kimi, özünün dövlət quruculuğu prosesini həyata keçirir.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulubdur. Azərbaycan tarixdə ilk dəfə özünün milli Konstitusiyasını qəbul edibdir, azad seçkilər vasitəsilə Milli Məclisini – parlamentini seçibdir, ölkənin prezidentini seçibdir. Azərbaycanda bütün sahələrdə islahatlar həyata keçirilir.

Məlumdur ki, Azərbaycan 70 il SSRİ kimi böyük dövlətin tərkibində olmuş və başqa ölkələrdəkindən tamamilə fərqli olan siyasi-iqtisadi sistem şəraitində yaşamışdır. Bu gün qeyd

etmək lazımdır ki, o illər biz müstəqilliyimizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyini elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur. Ancaq indi biz tamamilə başqa iqtisadi-siyasi sistem yolu ilə gedirik. Keçmişdəkiləri dəyişdirmək, onlardan imtina etmək, yeni sistemdə iş qurmaq, onu həyata keçirmək – bu, ağır, çətin bir prosesdir. Bu bizim keçid dövrümüzdür və keçid dövrümüzün böyük problemləri var.

Birincisi, insanların şüurunda çox böyük dəyişikliklər baş verməlidir. İkincisi, yeni iqtisadi siyaset uğurla getməlidir. Bunun üçün isə gərək, keçmiş iqtisadi şəraitdən yeni iqtisadi şəraitə keçid uğurlu olsun. Biz bütün bunlar üçün islahatlar həyata keçiririk. Siyasi, iqtisadi, sosial, humanitar sahələrdə bir çox islahatlar həyata keçirmişik və onların müsbət nəticələrini əldə etmişik. Bütün çətinliklərə baxmayaraq, biz yeni iqtisadi siyasetin həyata keçirilməsində uğurlar qazanmışıq. Özəlləşdirmə programını həyata keçirmişik və keçiririk. Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edən torpaq islahatı aparmışıq.

Məlumdur ki, Azərbaycan əhalisinin təxminən yarısı kənd yerində yaşayır və kənd təsərrüfatı ilə məşğuldur. 70 il hökm sürən kolxoz-sovxozi sisteminə dağıtmak, torpağı sahibinə – kəndlilərə vermək, onlar üçün torpaqdan səmərəli istifadə etmək şəraiti yaratmaq – bunlar hamısı çox ağır və çətin proseslərdir. Ancaq biz buna nail olmuşuq. Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir. Beləliklə, Azərbaycan 1990-ci ildən başlamış iqtisadi tənəzzülün qarşısını 1995–1996-ci illərdə ala bilmış, ondan sonrakı dövr isə Azərbaycanın həyatında inkişaf dövrü olmuşdur.

Biz inkişaf edirik. Azərbaycanda iqtisadiyyatın bütün sahələri uğurla inkişaf edir. Bu təkcə bizim fikrimiz deyil, beynəlxalq iqtisadi-maliyyə mərkəzlərinin, yəni bu işlərə nəzarət edən mərkəzlərin də fikridir. Ancaq hələ bizim qarşımızda çox böyük problemlər və böyük çətinliklər var. Hələ ki, biz Azərbaycanda əhalinin rifah halını istənilən səviyyəyə qaldırı bilməmişik.

Sovetlər İttifaqı vaxtı Azərbaycanda yaradılmış böyük sənaye müəssisələrinin bir qismi indi işləmir, bir qismi isə çox az gücü ilə işləyir. Bu, böyük işsizlər dəstəsi yaradıbdır. Bu da Azərbaycanın əsas problemlərindən biridir. Qeyd etdiyim kimi, bir milyondan artıq qaçqının, köçkünün bir tərəfdən, yaşamaq üçün lazımı şəraiti yoxdur, ikinci tərəfdən, onlar işlə təmin olunmayıblar və dövlətin yardımı, humanitar təşkilatların yardımı ilə yaşayırlar. Bu da bizim üçün böyük bir problemdir. Ancaq biz bu problemləri ardıcıl surətdə həll edirik. Biz əldə etdiyimiz nailiyətlər haqqında danışarkən, eyni zamanda, heç də həyatımızda olan çətinlikləri, problemləri, çatışmazlıqları, nöqsanları gizlətmək məqsədi daşıımızıq. Biz onları Azərbaycanın vətəndaşlarına da, bütün dünyaya da açıq-aydın etiraf edirik. Məhz bu yol ilə biz Azərbaycanın qarşısında duran problemləri həll edə və ölkənin inkişafını daim təmin edə biləcəyik.

Bu sahədə görülen işlər sırasında Azərbaycanın dövlət neft strategiyasının xüsusi əhəmiyyəti var. Biz bu strategiyani 1993–1994-cü illərdə hazırlayıb həyata keçirməyə başlamışıq, Azərbaycanın zəngin sərvətləri olan neft və qaz yataqlarının dünyanın böyük, müasir texnikaya, texnologiyaya malik olan neft şirkətləri ilə müştərək işlənilməsini təmin etmişik. İndi bu işlər gedir. Azərbaycanın Xəzər dənizindəki yataqların, ümumiyyətlə, Azərbaycan ərazisində olan neft-qaz yataqlarının müştərək işlənilməsi üçün 21 müqavilə imzalanıbdır, xarici ölkələrdən 32 böyük neft şirkəti bu müqavilələrin iştirakçısıdır. Artıq biz gördükümüz işlərin, neft strategiyasının real nəticələrini əldə et-

mişik. Artıq biz nefti yeni yerlərdən hasıl edirik, xarici şirkətlər bərabər dünya bazarlarına çıxarıraq. Bunun üçün çox əhəmiyyətli olan neft və qaz kəmərləri yaradırıq. İki neft kəməri – biri şimal istiqamətində Bakı–Novorossiysk, biri də qərb istiqamətində Bakı–Supsa – yaranıbdır və Azərbaycan neftini ixrac edir.

Son illər çox böyük layihə üzərində işləmişik və Azərbaycanın gələcəkdə hasıl olunacaq böyük həcmli neftinin dünya bazarlarına ixracı üçün Bakı–Tbilisi–Ceyhan neft kəmərinin inşasına artıq başlamışıq. Azərbaycanın zəngin «Şahdəniz» yatağından hasıl olacaq qazın da Türkiyəyə ixracı üçün lazımı müqavilələr imzalamışıq və qaz kəmərinin inşasına başlayırıq. Bizim neft strategiyamız təkcə bilavasitə neft hasilatı ilə məşğul olan şirkətlərin yox, eyni zamanda bir çox başqa şirkətlərin Azərbaycanda çalışması üçün və beləliklə, ölkəyə külli miqdarda xarici investisiyanın daxil olması üçün şərait yaradıbdır. Bu, Azərbaycanın yeni mənzərəsidir. Bu ancaq və ancaq Azərbaycanın müstəqilliyi şəraitində ola bilərdi.

Bilirsiniz ki, Azərbaycan nefti dünyada məshurdur. Hələ 150 il bundan önce dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft hasıl olubdur. Sonrakı illərdə neft hasilatı artıb, ancaq bu, Azərbaycan xalqına məxsus olmayıbdır. Bizim hasil etdiyimiz zəngin neft və qaz 70 il Sovetlər İttifaqının ümumi iqtisadiyyatına qatılıbdır. Biz bundan lazım olan bəhrələri götürə bilməmişik. Məhz dövlət müstəqilliyi, milli azadlığımız, taleyimizi özümüzün həll etmək imkanları bizə bu şəraiti yaradıbdır və biz də bu şəraitdən səmərəli istifadə edirik.

Azərbaycan çox mühüm bir coğrafi-strateji mövqeyə malikdir. Bunun həm iqtisadi əhəmiyyəti var, həm də siyasi əhəmiyyəti var. Bu baxımdan, biz Avropa Birliyi ilə, başqa beynəlxalq təşkilatlarla müstərək işlər görürük. Bu sıradə

Avropa Birliyinin TRASEKA programının həyata keçirilməsi, tarixi Böyük İpək Yolunun bərpa olunması sahəsində Azərbaycan çox işlər görmüşdür və biz bunun müsbət nəticələrini əldə edirik. Ancaq gələcəkdə bu program çox böyük müsbət nəticələr verəcəkdir.

Böyük İpək Yolunun bərpası, TRASEKA programının həyata keçirilməsi ilə əlaqədar 1998-ci ildə Azərbaycanda Avropa Birliyi ilə ilk beynəlxalq konfrans keçirildi. Şərqdə Yaponiyadan Qərbdə İspaniyaya qədər olan 32 dövlətin, 14 beynəlxalq təşkilatın nümayəndələri bu konfransda iştirak etdilər və biz İpək Yolunun bərpası, TRASEKA programının həyata keçirilməsi üçün ilk sazişin imzalanmasının şahidi olduq. Bu sahədə görülən işlər, yenə deyirəm, gələcəkdə böyük nəticəsini verəcəkdir.

Bunlar Azərbaycanın həyata keçirdiyi qlobal layihələrdir. Ancaq Azərbaycanın gündəlik həyatında çoxsaylı işlər görülür və güman edirəm ki, siz burada olduğunuz zaman təqdim edilən materiallardan və başqa vasitələrlə bunları özünüz görəcəksiniz və bunlarla tanış olacaqsınız.

Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi həm Azərbaycan üçün, həm də bütün dünya azərbaycanlıları üçün çox böyük əhəmiyyət kəsb edir. Azərbaycanlılar dünyada gedən miqrasiya prosesi nəticəsində bir çox ölkələrə səpələnmişlər. Bu, təbii bir prosesdir, onun qarşısını almaq olmaz, almaq da lazımlı deyil və ümumən müsbət xarakter daşıyır. Doğrudur, indi müstəqil dövlət olandan sonra bəzi müxalifət dairələri bizi tənqid edirlər ki, Azərbaycan əhalisinin xeylisi – biri deyir 1 milyon, biri deyir 2 milyon – kənardə yaşayır. Ancaq mən bunu heç də mənfi bir hadisə kimi qəbul edə bilmərəm. Çünkü hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Bir də qeyd edirəm, dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir. Əgər azərbaycanlılar bu proses

nəticəsində dünyanın bir çox ölkələrində məskunlaşıblarsa, orada özləri üçün həyat qurublarsa, özlərinin həyat şəraitini təmin ediblərsə – bunlar hamısı dünyada azərbaycanlıların nə qədər geniş şəkildə yayıldığını göstərir.

Biz hesab edirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların hər biri yaşadığı ölkədə həyatını özü istədiyi kimi qurub yaşayır. Yaşadığı ölkənin vətəndaşıdır, onun qanun-qaydaları ilə yaşamalıdır və istədiyi yol ilə getməlidir.

Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır. Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha da sıx əlaqələr qurunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir.

Biz indi böyük məmnuniyyətlə qeyd edə bilərik ki, dünyanın bir çox ölkələrində – Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıbdır. Son illər bu icmalar get-gedə təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Son illər bu proses sürətlə gedir. Güman edirəm ki, məhz müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının əsasını təşkil edir.

Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itir-

məsinlər. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir.

İnsan hansı ölkədə yaşamasından asılı olmayıaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar – mən azərbaycanlılar haqqında danışırıam – gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraititə mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadıq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycanlılıq ideyasıdır, azərbaycanlılıqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycanlılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycanlılıq öz milli mənsubiyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbaşəri dəyərlərlə sintezindən, integrasiyastan bəhrələnərək hər bir insanın inkişafının təmin olunması deməkdir.

Bizim bu qurultayı keçirməkdə məqsədimiz məhz bundan ibarət olmuşdur. Güman edirəm ki, qurultay nümayəndələri, dünyanın bir çox uzaq ölkələrdən Azərbaycana, doğma vətənə gəlmış soydaşlarımız burada, qurultay günlərində bir-biri ilə daha da sıx ünsiyətdə olacaqlar, bir-birini anlamağa çalışacaqlar, müxtəlif ölkələrdə olan icmaların bir diaspor kimi formallaşmasında daha fəal iştirak edəcəklər və Azərbaycan ilə dünyada, digər ölkələrdə olan azərbaycanlıların əla-qələrini möhkəmləndirəcəklər. Hesab edirəm ki, qurultay bu sahədə azərbaycanlılıq ideyalarının həyata keçirilməsi üçün,

dünya azərbaycanlılarının həmrəyliyinin genişləndirilməsi və inkişaf etdirilməsi üçün çox mühüm tarixi bir mərhələdir.

Ümid edirəm ki, bu qurultay bizim qarşımızda duran vəzifələrin yerinə yetirilməsində çox böyük rol oynayacaqdır, öz xidmətlərini göstərəcəkdir.

Müstəqil dövlət kimi, Azərbaycan öz milli mənafelərinə uyğun olan müstəqil xarici siyaset aparır. Müstəqil xarici siyaset aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyaset aparırıq.

Azərbaycan sülhsevər dövlətdir. Biz dünyanın bütün ölkələri ilə lazım olan səviyyədə iqtisadi, siyasi, ictimai, elmi, humanitar əlaqələr yaratmışıq, yaradıraq və bu əlaqələri inkişaf etdiririk və etdirəcəyik. Ancaq Azərbaycan heç vaxt öz müstəqil siyasetindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyaseti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir.

Azərbaycan dünyanın bütün beynəlxalq təşkilatlarının üzvüdür. Bilirsiniz ki, bu ilin əvvəlində Azərbaycan mötəbər Avropa Şurasının da həqiqi üzvü seçilibdir. Bunlar Azərbaycanın xarici siyasetinin, eyni zamanda Azərbaycanın həyatında aparılan demokratik dəyişikliklərin, bütün sahələrdə tətbiq olunan islahatların məntiqi nəticəsidir.

Azərbaycan dünyəvi dövlətdir və dünyəvi dövlət kimi, dünyada öz yerini tutubdur. Bu bizim strateji yolumuzdur. Hüquqi, demokratik və dünyəvi dövlət – bizim dövlət quruculuğunda əsas prinsipimiz budur. Həyatımızda əsas prinsiplər budur. Biz bu yol ilə gedirik və bundan sonra da gedəcəyik.

Sizə deyə bilərəm ki, biz bir çox ağır və çətin məsələləri həll etdiğimizdən sonra də qarşıda duran üfüqləri də çox yaxşı görürük. Azərbaycanın böyük təbii sərvətləri, əlverişli coğrafi-strateji mövqeyi, güclü iqtisadi, intellektual potensialı və azərbaycanlıların

yüksək mədəni səviyyəsi müstəqil ölkəmizin gələcəyinin çox xoşbəxt və firavan olmasını təmin edəcəkdir. Əmin ola bilərsiniz ki, bu yol, qarşında duran üfüqlər, perspektiv tam realdır. Apardığı iqtisadi siyaset sayəsində bir neçə ildən sonra Azərbaycan zəngin ölkələrdən biri olacaqdır. Azərbaycan xalqının rifah hali çox yaxşılaşacaqdır. Azərbaycanda hər kəs sərbəst, azad yaşayacaqdır. Azərbaycanda demokratik quruculuq işləri, söz azadlığı, insan azadlığı, vicdan azadlığı, mətbuat azadlığı – bütün azadlıqlar təmin olunub və bundan sonra da təmin olunaçaqdır. Yəni siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı burada, doğma vətənində rahat, özü istədiyi kimi yaşayacaqdır.

Ancaq bizim üçün ən çətin problem, bizi ən çox narahat edən Ermənistən–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. İşgal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın ərazi bütövlüğünün bərpa edilməsidir. Biz bu sahədə çox işlər görmüşük. Bütün beynəlxalq təşkilatlarda bu məsələləri qaldırmışız və lazımı qərarlar qəbul olunubdur. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistən silahlı qüvvələrinin işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxması barədə dörd qətnamə qəbul etmişdir. Təhlükəsizlik Şurası sədrinin altı bəyanatı var. Ancaq Ermənistən bunlara məhəl qoymur.

1996-cı ilin dekabr ayında ATƏT-in Lissabon zirvə görüşündə Azərbaycanın ərazi bütövlüğünün təmin olunması və Ermənistən–Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli haqqında çox əhəmiyyətli bir sənəd qəbul edilmişdir.

ATƏT-in tərkibində olan 54 dövlətdən 53-ü buna səs vermiş, təkcə Ermənistən etiraz etmişdi. Ancaq təəssüflər olsun ki, bu mötəbər təşkilatın, ATƏT-in zirvə görüşünün irəli sürdüyü qərar yenə də Ermənistən tərəfindən qəbul olunmur.

Biz məsələni sülh yolu ilə həll etmək üçün daim çalışırıq. Bilirsiniz ki, hələ 1993-cü ildə Ermənistən–Azərbaycan münaqişəsini həll etmək üçün ATƏT-in Minsk qrupu yaranıbdır.

Minsk qrupuna 1997-ci ilin əvvəlindən üç böyük dövlət – Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa rəhbərlik edir.

Biz ötən illər bu təşkilatla, Minsk qrupu ilə, onun həmsədrləri ilə çox işlər görmüşük. Üç-dörd gün bundan önce həmsədrlər – Rusyanın, Amerika Birləşmiş Ştatlarının və Fransanın təmsilçiləri yenə də bölgəmizdə olmuş, bizimlə görüşüb danışıqlar aparmış, Ermənistanda olmuşlar. Biz bir daha bəyan etmişik ki, məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq və bunu hər iki tərəfdən müəyyən kompromislər nəticəsində həll etmək olar. Ancaq bu, beynəlxalq hüquq normaları əsasında, dünyada hamı tərəfindən tanınmış prinsiplər – ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunmalıdır. Biz bu işi davam etdirəcəyik. Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacaqıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunaçaqdır, işgal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdandan didərgin düşmüş qaćqınlar öz doğma torpaqlarına qayıdaçaqlar.

Təbiidir ki, bu sahədə beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan diasporuna da böyük ehtiyacımız var. Məmnu-niyyətlə qeyd edirəm ki, Azərbaycan diasporu son illər təşkilatlanır və Azərbaycan icmaları, diasporu yaşıdqıları ölkədə, ümumiyyətlə, beynəlxalq aləmdə artıq özlərini göstərirlər. Amma bu bizim diasporun formallaşmasının ilkin mərhələsidir. Hamımız – siz də, biz də çox iş görməliyik ki, Azərbaycanın güclü diasporu yaransın. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar daha da güclənsinlər. İqtisadi cəhətdən daha da möhkəmlənsinlər, yaşıdqıları ölkələrin ictimai-siyasi həyatında fəal iştirak edə bilsinlər. O ölkələrin həyatına öz təsirlərini göstərə bilsinlər. Beləliklə də, müxtəlif ölkələrdə Azərbaycanın müstəqilliyini, onun xarici siyasetini təbliğ etməklə yanaşı, Azərbaycanın problemlərinin həll olunmasına

yardım etsinlər. Hesab edirəm ki, dünya azərbaycanlıları bu yol ilə getməlidir və bu yolda hələ istifadə olunmamış böyük imkanlar vardır. Bu gün işinə başlayan qurultay da məhz bu məqsədi daşıyır.

Bir də qeyd edirəm, biz dünyanın müxtəlif ölkələrində yaşayış azərbaycanlıların hər birinin öz ölkəsində yaxşı yaşamاسını, öz mövqeyini möhkəmləndirməsini, öz rifah halını yaxşılaşdırmasını arzulayıraq. Arzulayıraq ki, hər bir azərbaycanlı yaşadığı ölkənin ictimai-siyasi həyatında fəal iştirak etsin, özünə görkəmli bir yer tutsun, müəyyən təsir imkanına malik olsun. Biz bunları arzu edirik.

Bu barədə müəyyən xidmətlər göstərmək üçün biz dövlətimizin tərkibində Azərbaycan diasporu ilə iş üçün xüsusi bir orqanın yaradılması haqqında da qərar qəbul edəcəyik. Gümən edirəm ki, belə mərkəzləşmiş bir orqan, yəni Azərbaycan icmaları ilə daim əlaqə saxlayan orqan həm icmaların və ümumiyyətlə, Azərbaycan diasporunun formallaşmasına, həm də bizim əlaqələrimizin daha da inkişafına xidmət edəcəkdir.

Əziz həmvətənlər!

Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycanlılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycanlılığı – Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənlərini yaşatmalıdır. Azərbaycan dilinin inkişafi haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır. Biz Azərbaycanın latin əlifbasına keçməsi haqqında qərar qəbul etdik. İndi Azərbaycanda hamı, bütün dövlət orqanları yalnız latin əlifbasından istifadə edir. Bu da bizim milliliyimizi, azərbaycanlılığımızı göstərən çox mühüm bir amildir.

Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik.

Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünkü çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, öz xidmətini göstərmişdir. Xüsusən, bizim yazıçılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsr-də böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtiyatına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik. Ancaq eyni zamanda arzu edirik ki, hansı qitədə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də məniməsin, o ölkənin adət-ənənələrinən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin.

Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik. Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edərdim ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adət-ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarını qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris

imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar, Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar.

Əziz dostlar!

Əmin ola bilərsiniz ki, müstəqil bir dövlət kimi, Azərbaycan on ildir ayaq üstə möhkəm durubdur. Ötən dövrdə biz Azərbaycanın müstəqilliyini inkişaf etdirmişik və bu gün bəyan edirəm ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdür və daimidir.

Əziz dostlar, müstəqil Azərbaycan həmişə sizin dayaq yerinizi olacaq, pənah gətirdiyiniz yer olacaqdır və təbiidir ki, Azərbaycanda biz də sizi özümüzün elçiləri hesab edirik, sizə çox ümidiłr bəsləyirik, sizə arxalanırıq, sizi özümüzə dayaq hesab edirik.

Müstəqil Azərbaycan dövləti gənc olduğu kimi, Azərbaycanın həmrəyliyi də, dünya azərbaycanlılarının birliyi də, müxtəlif ölkələrdəki Azərbaycan icmaları da gəncdirlər. Ancaq indi biz yeni bir mərhələyə keçmişik. Biz formalaşırıq, müstəqilliyimiz möhkəmlənir, xarici ölkələrdə yaşayan azərbaycanlılar daha sürətlə təşkilatlanır və bizim hamımız birlikdə azərbaycançılığı yaşadacağıq, daimi edəcəyik, əbədi edəcəyik.

Əziz dostlar!

Mən sizin hamınıza cansağlığı və səadət arzulayıram. Xarici ölkələrdən gəlmış nümayəndələrdən və qonaqlardan xahiş edirəm ki, Azərbaycan xalqının, onun dövlətinin, prezidentinin salamlarını, sevgisini, məhəbbətini bütün Azərbaycan icmalarına, hər bir azərbaycanlıya çatdırısanız.

Sizin hər birinizə işlədiyiniz sahədə, gördünüz isdə, yaşıdagınız yerlərdə uğurlar arzulayıram. Harada yaşamasından asılı olmayaraq, hər bir ailəyə, hər bir azərbaycanlıya xoşbəxt həyat və xoşbəxt gələcək arzulayıram. Qoy, çaylarımız qurmasın! Qoy, ağaclarımız kəsilməsin! Qoy, çıraqımız sönməsin!

Azərbaycan xalqına eşq olsun!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

* * *

Qurultaydan sonra səhnə arxasına gələrək, Azərbaycan incəsənət ustaları ilə görüşdü:

H e y d ə r Ə l i y e v: Bu iki gün Azərbaycanın həyatında tarixi günlərdir. İlk dəfədir ki, dünya azərbaycanlılarının nümayəndələri Azərbaycana, Bakıya toplaşıblar. Biz çox səmərəli işləmişik. Siz də bizim işimizin sonunda çox gözəl konserṭ verdiniz. Mən təşəkkür edirəm.

Siz gördünüz ki, qonaqlarımız bizim Azərbaycan musiqisini, mahnısını, Azərbaycan incəsənətini, Azərbaycanın mədəniyyətini nə qədər yüksək qiymətləndirirlər. Çünkü onların da qəlbi anadan olandan böyükənə qədər, dünyanın hansı ölkəsində olursa-olsunlar, bu gün də Azərbaycanla vurur və Azərbaycan mahnısı, Azərbaycan müsiqisi, Azərbaycan mədəniyyəti onlar üçün doğmadır. Bəlkə də biz buna adət etmişik. Çünkü biz öz ölkəmizdə yaşayıraq və bu cür konsertlərdə çox oluruq. Allaha şükür olsun ki, indi televiziya da bu barədə çox verilişlər verir. Ancaq onlar üçün bu, həddindən artıq gözəl bir nemətdir. Sizə təşəkkür edirəm. Siz də bütün dünya azərbaycanlılarının həmrəyliyinin, birliyyinin təmin olunmasına öz xidmətinizi göstərmisiniz. Çox sağ olun.

**DÜNYA AZƏRBAYCANLILARININ
BİRİNCİ QURULTAYININ İŞTİRAKÇILARI
ŞƏRƏFİNƏ AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ HEYDƏR ƏLİYEVİN
ADINDAN TƏŞKİL EDİLMİŞ RƏSMİ
QƏBULDA NİTQ**

«Gülüstan» sarayı

10 noyabr 2001-ci il

Əziz həmvətənlər!
Hörmətli nümayəndələr, qonaqlar!
Hörmətli xanımlar və cənablar!

Dünya azərbaycanlılarının I qurultayı öz işini bitirdi. Biz tam qətiyyətlə deyə bilərik ki, qurultay qarşısına qoyulmuş vəzifələri uğurla yerinə yetirdi. Qurultay dünya azərbaycanlılarının həmrəyiliyini və birliyini daha da inkişaf etdirmək üçün çox əhəmiyyətli sənədlər qəbul etdi. Qurultayın abhavası, nümayəndələrin əhval-ruhiyəsi, onların qurultaydakı çıxışları, ayrı-ayrı komissiyalarda aparılan çox gərgin iş qurultayın uğurla başa çatmasına şərait yaratdı.

Mən dünya azərbaycanlılarının I qurultayının uğurla başa çatması münasibətilə sizi təbrik edirəm, qurultayın işində iştirak etdiyinizə və onun sənədlərinin uğurla qəbul olunmasına görə hər birinizi təşəkkürlərimi bildirirəm.

Dünya azərbaycanlılarının həmrəyiliyinin, birliyinin yaranması və inkişaf etməsi sahəsində I qurultay mühüm əhəmiyyətə malikdir və demək olar ki, dünya azərbaycanlılarının həyatında, müstəqil Azərbaycanın həyatında tarixi bir hadisə

olmuşdur və dünya azərbaycanlılarının bundan sonra daha da həmrəy olması, daha da təşkilatlanması üçün yeni bir mərhələnin başlangıcıdır.

Siz razi olarsınız ki, bu qurultay bizim hamımıza – həm müstəqil Azərbaycan dövlətinə, həm Azərbaycanda yaşayan azərbaycanlılara, bütün Azərbaycan vətəndaşlarına, həm də qurultaya gəlmiş nümayəndələrə, böyük nümayəndə heyətlərinə çox faydalı oldu. Biz bir-birimizlə bilavasitə yaxından göründük. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış və yaşayan azərbaycanlılar, qurultayda deyildiyi kimi, təşkilatlanırlar, icmalar formalaşır və artıq çox ölkələrdə mütəşəkkil Azərbaycan icmaları yaranıbdır. Bu icmalar bəzi yerlərdə bir neçə təşkilatdan ibarətdir, amma hamısı Azərbaycanın, azərbaycanlıların icmalarıdır. Bu iş Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tədricən irəliyə gedib, inkişaf edib və bunun da nəticəsində, indiyə qədər görülən işlərin nəticəsində, Azərbaycan dövləti ilə, müstəqil Azərbaycan ilə dünyada yaşayan azərbaycanlıların, bizim həmyerlilərimizin əlaqələrinin inkişaf etməsi nəticəsində I qurultayın çağırılması mümkün oldu. Demək, biz birinci mərhələni yaşadıq. Bu birinci mərhələ, demək olar ki, təşəbbüsler nəticəsində meydana çıxmışdır. Ayrı-ayrı ölkələrdə azərbaycanlılar bir çox ildir təşkilatlanıbdır, həmrəy olmağa çalışıblar və həmrəy oldular və Azərbaycan ilə əlaqələr qurublar. Azərbaycan dövləti isə müstəqil dövləti kimi, ayaq üstündə möhkəm duraraq, dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizi daha da təşkilatlanmağa çağırıb, müəyyən yardımçılar edibdir. Bu məsələni, bu işi daha da yüksək səviyyəyə qaldırmaq üçün biz I qurultayın çağırılmasını lazımlı hesab etdik.

Mən çox məmnunam ki, dünyanın bir çox ölkəsindən bizim həmyerlilərimiz, azərbaycanlılar doğma torpağa gəldilər, Azərbaycana gəldilər, Azərbaycanın bugünkü həyatı ilə tanış oldular, Azərbaycanda çox adamlar ilə temaslar qurdular və eyni

zamanda ayrı-ayrı ölkələrdə olan azərbaycanlılar, Azərbaycan icmaları, hesab edirəm ki, qurultay zamanı bir-biri ilə daha da yaxın əlaqələr qurdular. Bu da çox vacibdir. Çünkü hər ölkədə olan bizim həmyerlilərimiz öz icmalarını bu, ya digər şəkildə təşkil ediblər. Amma onların bir-biri ilə, yəni digər ölkələrdə yaşayan həmyerlilərimizlə əlaqələr qurması və bu əlaqələrin nəticəsində dünya azərbaycanlılarının həmrəyliyini, birliyini təmin etməsi çox əhəmiyyətlidir. Bu, təkcə bizdən asılı deyil, bu sizdən də asılıdır. Ancaq eyni zamanda, bax, siz də, biz də bu vəzifəni yerinə yetirmək üçün bu qurultayda bütün ölkələrdə olan azərbaycanlıların bir-birinə yaxınlaşmasına, icmaların bir-biri ilə əlaqə qurmasına şərait yaratdıq. Güman edirəm ki, siz bu şəraitdən səmərəli istifadə etdiniz. İndi artıq bundan sonra qurultayın qəbul etdiyi sənədlər əsasında və xüsusən burada, qurultay zamanı keçirdiyiniz günlər nəticəsində siz, əziz həmvətənlər, həmrəyliyinizi daha da artıracaqsınız.

Qurultayda dediyimiz kimi, biz işimizi bundan sonra daha da gücləndirəcəyik. Azərbaycan diasporunun müxtəlif ölkələrdə təşkil olunması üçün və qurultayda sizin irəliyə sürdüyünüz arzuların, istəklərin yerinə yetirilməsi üçün lazımı tədbirlər görəcəyik. Mən qurultayın sonunda belə bir nəticəyə gəldim ki, həqiqətən Azərbaycanda Azərbaycan diasporu ilə iş üçün xüsusi bir dövlət orqanı yaranmalıdır. Güman edirəm ki, biz bu günlərdə belə bir orqanı yaradacaqıq və əlaqələr daha da genişlənəcək, daha da inkişaf edəcək, daha da irəliyə gedəcəkdir.

Hər bir xalq, hər bir millət, hər bir ölkənin vətəndaşı çalışmalıdır ki, öz doğma torpağına xidmət etsin. Biz burada öz xidmətlərimizi göstəririk. Sizdən isə çox şey tələb olunmur. Sadəcə, siz unutmamalısınız ki, dünyada müstəqil Azərbaycan dövləti var. Unutmamalısınız ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmamalısınız ki, Azərbaycan dövləti mümkün olan çərçivədə hər birinizin hüquqlarınızı qorunması üçün lazımı işlər görəcəkdir və bilməlisiniz ki, biz dünyanın

müxtəlif ölkəsində yaşayın azərbaycanlılar haqqında daim düşünürük, maraqlanırıq, hər bir həmvətənimizin yaxşı, fıravan yaşamasını istəyirik, yaşadığı ölkədə özünə layiq yer tutmasını istəyirik. Azərbaycanlı, bizim həmvətənimiz, həmyerlimiz gərək yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına daim çatdırınsın ki, bu gün Azərbaycan nədir, Azərbaycanın keçmiş nə olubdur, Azərbaycanın bugünü nədir, Azərbaycanın gələcəyi nədir.

Azərbaycan dövlət müstəqilliyini əldə etməmişdən bir çox ölkələrdə, xüsusən bizdən uzaq ölkələrdə belə bir diyarın olmasını çoxları bilmirdi. Ancaq biz müstəqilliyimizi elan etdik. Ondan sonra isə öz xarici siyasetimizi ardıcıl surətdə həyata keçirməyə başladıq. Azərbaycan beynəlxalq təşkilatların tərkibinə daxil oldu və beləliklə, Azərbaycanı indi dünyanın hər yerində tanıyırlar. Biri az, digəri çox. Ancaq əsas nəticə bundan ibarətdir ki, Azərbaycanı tanıyırlar. Bizim iqtisadi siyasetimiz, Azərbaycana dünyanın bir çox şirkətlərinin dəvət olunması, investisiyaların cəlb edilməsi, burada apardığımız müştərək işlər Azərbaycanda xarici ölkə vətəndaşlarının sayını xeyli artırmışdır. Onlar bizim vətəndaşlarımızla birgə işləyirlər və onlar da Azərbaycanı artıq dünyaya tanıdırılar. Ancaq hələ bunlar bizim işimizin başlangıcıdır.

Gərək biz hamımız birlikdə çalışaq ki, müstəqil Azərbaycan dövləti, onun daxili siyaseti, Azərbaycanda gedən demokratik proseslər, Azərbaycanda gedən iqtisadi islahatlar, Azərbaycanda həyata keçirilən hüquq islahatları, insan hüquqlarının təmin olunması, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin yaranması və inkişaf etməsi bütün dünyaya çatsın və tanınsın.

Təbiidir ki, siz burada bugünkü Azərbaycanı öz gözlərinizlə gördünüz. Mən dünən də dedim, bizim problemlərimiz çoxdur. Ancaq eyni zamanda xalqımız indi rahat yaşayır, xalqımız azaddır, müstəqildir, öz taleyinin sahibidir. Siz bunları

gördünüz. Hesab edirəm ki, bunlar hamısı bizim hər bir həmyerlimizin, həmvətənimizin ürəyində böyük qürur hissi doğurur.

Biz arzu edirik ki, siz hamınız, hərəniz öz yerinizdə yaxşı yaşayasınız. Biz arzu edirik ki, yaşadığınız ölkələrdə olan icmalarda bir-birinizlə mehriban olasınız, dost olasınız, bir-birinizə yardım edəsiniz. Bir-birinizə paxılıq etməməlisiniz. Çünkü onsuz da bizə paxılıq edənlərin sayı çoxdur. Bir-birinizə mehriban olmalıdır. Mən Azərbaycanda xalqımızı buna dəvət edirəm ki, xalq daha da yekdil olmalıdır, daha da həmrəy olmalıdır, daha da bir olmalıdır.

Təbiidir ki, demokratik ölkədə ayrı-ayrı adamların müxtəlif siyasi dünyagörüşləri, dünyabaxışları var. Bu təbiidir və buna heç kəsin etirazı ola bilməz. Ancaq ümumilli məsələlərin həllində, Azərbaycanın milli mənafelərinin qorunmasında Azərbaycanın bütün vətəndaşları həmrəy olmalıdır, bir olmalıdır, bir-biri ilə toqquşmamalıdır. Mən bunu eyni zamanda sizə arzu edirəm. Hər bir Azərbaycan icmasında mehriban əhvalruhiyyə olsun.

Bilirsiniz, nə olur-olsun, siz qürbətdə yaşayırsınız. İnsan öz doğma torpağında yaşayanda, nə qədər çətin olsa da, yenə də torpaq ona güc verir, necə deyərlər, torpaq ona iradə verir. Amma siz qürbətdə yaşayırsınız. Mən bunu o mənada demirəm ki, qürbətdə yaşamaq pis şeydir. Yox. Ancaq bu anlayış bütün dünyada da var, bizdə də var. Ona görə də qürbətdə yaşayan insanlar gərək bir-birinə daha da çox dayaq olsunlar, bir-birinə daha da çox əl tutsunlar. Mən güman edirəm ki, bizim sizinlə bir yerdə keçirdiyimiz birinci qurultay məhz bu vəzifələri yerinə yetirmək üçün olubdur və qurultay bu vəzifələrin yerinə yetirilməsində bizim hamımıza – sizə də, bize də yardım edəcəkdir.

Mən Azərbaycana gəlmış nümayəndələrə, qonaqlara Azərbaycanı ziyarət etdiyinizə görə sizə bir daha təşəkkür edirəm.

Qurultayın işində fəal iştirak etdiyinizə görə bir daha təşəkkür edirəm. Qurultayın uğurla sona çatmasında hər birinizin xidmətini qiymətləndirirəm və təşəkkür edirəm. Dünyanın hansı qitəsində, hansı ölkəsində olmasından asılı olmayaraq, hər bir həmyerlimizə, həmvətənimizə xoşbəxtlik arzu edirəm, cansağılığı, səadət arzu edirəm, işlərində uğurlar arzulayıram.

Siz qurultaydan sonra yaşadığınız ölkələrə gedəcəksiniz. Xahiş edirəm, bizim salamımızı, hörmət-ehtiramızı və məhəbbətimizi bütün həmyerlilərimizə çatdırınız. Onlara çatdırınız ki, Azərbaycan bütün imkanlardan istifadə edib həmyerlili həqqında, həmvətənləri haqqında daim düşünür və bundan sonra da düşünəcəkdir.

Təklif edirəm, qədəhlərimizi müstəqil Azərbaycanın şərəfinə, dünyada yaşayan hər bir azərbaycanının şərəfinə, bizim doğma həmyerlilərimizin şərəfinə, Azərbaycan xalqının şərəfinə, hər bir azərbaycanının, hər bir həmyerlimizin sağlığı şərəfinə qaldırıq!

QEYDLƏR

1. Sovetlər İttifaqı, Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) – 1922–1991-ci illərdə keçmiş Rusiya imperiyasının böyük hissəsində mövcud olmuş dövlət. SSRİ-nin yaradılmasına dair Müqaviləyə (dek.1922) əsasən onun tərkibinə Belorusiya (BSSR), Rusiya (RSFSR), Cənubi Qafqaz respublikaları (ZSFSR; 1936-ci ildən müttəfiq respublikalar – Azərbaycan SSR, Ermənistən SSR, Gürcüstan SSR) və Ukrayna SSR, 1925-ci ildə – Özbəkistan SSR, Türkmenistan SSR, 1929-cu ildə Tacikistan SSR, 1936-ci ildə Qazaxıstan SSR, Qırğızıstan SSR, 1940-ci ildə Moldaviya SSR, Latviya SSR, Litva SSR, Estoniya SSR daxil olmuşdular.

1991-ci ilin dekabrında Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin mövcudluğunun dayandırıldığını elan edərək Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında Saziş imzaladılar (8 dekabr, Minsk). 1991-ci il dekabrın 21-də Latviya, Litva və Estoniya istisna olmaqla, keçmiş SSRİ-nin digər müttəfiq respublikalarının başçıları Alma-Atada Bəyannamə imzalayaraq MDB-nin yaradılması haqqında məqsəd və prinsiplərə qoşulmuşlarını bəyan etdilər. – 6,12,36,37,38,40,44,77,81,90,118,132,157, 177,189,201,247,252,263,271,283,301,304,339,347,353,354,367,384,406, 423,428,429.

2. 1993-cü il iyun hadisələri – Azərbaycanı vətəndaş müharibəsi həddinə gətirmiş Gəncə hadisələri, Bakıda Ali Sovetin binası qarşısında keçirilən çoxsaylı mitinqlə, xalqın tələbələ Heydər Əliyevin Naxçıvandan Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti Ə.Əliyevin (Elçibəyin) Kələki kəndinə getməsi, Ali Sovetin sədri Heydər Əliyevin respublika prezidentinin vəzifəsini icra etməyə başlaması nəzərdə tutulur. – 6,73,270,321,324,425.

3. Atəşkəs rejimi – 1994-cü il mayın 12-də Ermənistən–Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında müqavilə imzalandı. Müqaviləyə görə, müharibə aparan tərəflər sülh müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər. – 7, 305,368.

4. İlham Əliyev, İlham Heydər oğlu (d.1961) – görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, siyasi elmlər doktoru, professor. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin oğlu. 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci vitse-prezidenti. Azərbaycan Respublikasının neft strategiyasının həyata keçirilməsində mühüm xidmətləri vardır.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və dövlət xadimi kimi, İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür.

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar əldə etməsində də AMOK-un prezidenti kimi, İlham Əliyevin böyük xidmətləri var. Onun şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə, Şəkidə və respublikanın digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza yaradılmışdır.

İlham Əliyevin doğma Azərbaycanımızın inkişafında müstəsna xidmətləri var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır.

İlham Əliyev tərəfindən irəli sürülmüş «Regionların sosial-iqtisadi inkişafı haqqında dövlət programı»na əsasən respublikanın şəhər və rayonlarında onlarla sənaye müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və böyük abadlıq işləri görülür.

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət quruluğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmlənməsində uğurlu xidmətlər göstərən İlham Əliyev Yeni Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II qurultayında sədrin birinci müavini seçilmişdir. 2005-ci ilin martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputati, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin başçısı olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri var. «Heydər Əliyev» və Fransanın «Fəxri legionun böyük xaç komandoru» ordenləri ilə təltif olunmuş, bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri ad və mükafatlarına layiq

görülmüşdür. Bir neçə xarici akademiyaların və universitetlərin fəxri üzvüdür. – 11,81.

5. Sevil Əliyeva, S e v i l H e y d ə r q ı z ı (d.1955) – şərqsünas, ictimai xadim, tarix elmləri namizədi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qızı. Bəstəkarlıq fəaliyyəti göstərir, bir sira musiqi əsərlərinin müəllifidir. Sevil Əliyeva 1990-ci illərin birinci yarısından ictimaiyyətçi, müstəqil Azərbaycanda qadın hərəkatının təşkilatçılarından biri kimi fəaliyyət göstərir. «Sevil» Azərbaycan Qadınlar Məclisinin sədri, «SOS uşaq kəndləri – Azərbaycan assosiasiyası»nın prezidentidir.

Sevil Əliyevanın İngiltərə–Azərbaycan ictimai-mədəni əlaqələrinin genişləndirilməsində də xidmətləri var. – 11.

6. Zərifə xanım, Əliyeva Zərifə Əziz qızı (1923–1985) – görkəmli Azərbaycan oftalmoloqu. Tibb elmləri doktoru, professor, Azərbaycan Milli EA-nın akademiki, Rusiya Tibb EA-nın akademiki, Azərbaycan Respublikasının əməkdar elm xadimi. Görkəmli siyasi və dövlət xadimi Əziz Əliyevin qızı, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, prezident İlham Əliyevin anasıdır. Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsnə xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusişlə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologianın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Həmçinin yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, «Vestnik oftalmologii» (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb EA-nın M.I.Averbax adına mükafatına layiq görülmüşdür. – 11,160,288.

7. Bakı Dövlət Universiteti (BDU) – Azərbaycanda elmi-pedaqoji kadrlar hazırlayan ən böyük ali təhsil ocağı, elmi-tədqiqat müəssisəsi. 1919-cu ildə yaradılmışdır. İlk vaxtlar tibb və tarix-filologiya fakültələri fəaliyyət göstərmişdir. Hazırda BDU-nun 17 fakültəsi, onlarla kafedrası, elmi-tədqiqat laboratoriyası və s. var. Universitetdə 43 ixtisas üzrə 13 minə yaxın tələbə təhsil alır. – 12,45.

8. Moskva – Rusiya Federasiyasının paytaxtı. Ölkənin siyasi, inzibati və mədəni mərkəzi, mühüm nəqliyyat qovşağıdır. Əsası 1147-ci ildə Suzdal knyazı Yuri Dolgoruki tərəfindən qoyulmuşdur. – 12,14,30,83, 106,107,158,160,161,164,242–275,291,325,332,383,386.

9. Moskva Beynəlxalq Əlaqələr İnstitutu (Universitet) – Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin ali təhsil müəssisəsi. Əsası 1944-cü ildə qoyulmuşdur. Yüksək səviyyəli peşəkar diplomatlar, tədqiqatçılar, jurnalistlər, siyasi və ictimai xadimlər hazırlayır. – 12.

10. Rusiya, R u s i y a F e d e r a s i y a s i – Avropanın şərqində, Asiyanın şimalında dövlət. Ərazisi 17075,4 min km², əhalisi 146,3 milyon nəfərdir. Rusiya Federasiyasına 21 respublika, 6 diyar, 49 vilayət, federal əhəmiyyətli Moskva və Sankt-Peterburq şəhərləri, 10 muxtar vilayət və mahal daxildir.

Dövlət başçısı prezident, qanunverici orqani iki palatalı Dövlət Duması və Federasiya Şurasıdır. Paytaxtı Moskva şəhəridir. – 13,36,54,77, 78,95,106,125,126,132,156–166,182,183,186,190,203,212,229–231,242–275,299,334,336,342,357,368,371,379–387,390,406,415,435.

11. Nizami Gəncəvi, İlyas Yusif oğlu (1141–1209) – dahi Azərbaycan şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil olmuşdur. Nizami Gəncəvinin ilkin Şərqi Renessansının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbehşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın Şərqi ədəbiyyatında mənzum roman janrinin əsasını qoymuş, yeni ədəbi məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində şəxsiyyət azadlığı, insanın mənəvi azadlığı tərənnüm olunur. – 14.

12. Füzuli, Məhəmməd Süleyman oğlu (1494–1556) – Azərbaycanın dahi şairi və mütəfəkkiri. Azərbaycan, fars və ərəb dillərində qəzəl, poema, qəsidiə, müsəddəs, rübai, qitə və s. yazıçıdır. Aşıqanın qəzəlləri ilə lirik şair kimi şöhrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və Məcnun» poeması Azərbaycan, eləcə də Şərqi və dünya poeziyasının nadir incilərindəndir. Kərbəlada dəfn edilmişdir. – 14.

13. Nəsimi, əsl adı Səfi ibn Əl'i (1369–1417) – Azərbaycan şairi və mütəfəkkiri. İmadəddin Nəsimi adı ilə də məshurdur. Əsərlərini Azərbaycan, ərəb, fars dillərində yazmışdır. Hürufiliyi yaydığı üçün Hələbdə həbs olunmuş, «kafir», «dinsiz» elan edilərək ruhanilərin fitvası ilə öldürümüşdür. – 14.

14. Vaqif, Məmməd Pənah Vəqif (1717–1797) – görkəmli Azərbaycan şairi, dövlət xadimi. Vaqif qəzəl, müxəmməs, müstəzad və s. formalarda şeirlər yazmışdır. Gözəllərin vəsfü Vaqif lirikasının əsas qayəsidir. Vaqif şeirindəki realizmə meyl Azərbaycan poeziyasının inkişafına güclü təsir göstərmişdir. Qarabağ hakimi İbrahim xanın (1769-cu il) baş vəziri olmuşdur. – 14.

15. Azərbaycan Milli Dram Teatrı – Azərbaycanın ən qədim dram teatrı. Tarixi 1873-cü ildə Bakıda səhnəyə qoyulmuş M.F.Axundovun «Lənkəran xanının vəziri» və «Hacı Qara» komediyalarının tamaşası ilə başlanır. Bu teatr 1880–90-ci illərdə C.Zeynalovun ev tamaşaları, N.Mahmudbəyovun və H.B.Zərdabının teatr truppaları əsasında yaradılmışdır.

Azərbaycan SSR XKS-nin 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatri yaradıldı və buraya bütün teatr truppaları daxil oldu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq müstəqil fəaliyyət göstərməyə başladı. – 14.

16. Səməd Vurğun, Səməd Yusif oğlu Vəkilov (1906–1956) – böyük Azərbaycan şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun yaradıcılığı XX əsr Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın vitse prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureati adına layiq görülmüşdür. – 15.

17. Məleykə Abbaszadə, Məleykə Mehdi qızı (d.1953) – riyaziyyatçı, texniki elmlər üzrə fəlsəfə doktoru. 2000-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədridir. – 26,143.

18. Türkiyə Cumhuriyəti – Qərbi Asiyada və Avropanın cənub-şərqi kənarında dövlət. Sahəsi 780,6 min km², əhalisi 78 mln. nəfərdir. İnzibati cəhətdən 67 ilə (vilayətə) bölünür. Paytaxtı Ankara şəhəridir. Dövlət başçısı prezident, Ali qanunvericilik orqanı Türkiyə Büyük Mil-

lət Məclisidir. – 34–45, 57, 72–85, 137, 174, 175, 179, 185, 186, 187, 205, 212, 284, 362–368, 398, 399, 400.

19. Mustafa Kamal Atatürk, Q a z i M u s t a f a K a m a l (1881–1938) – Türkiyənin dövlət, siyasi və hərbi xadimi, Türkiyə Respublikasının banisi və ilk prezidenti (1923–1938). Birinci dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində (1915) şücaət göstərmişdir.

Atatürk 1919-cu ildə «Kamalçılar hərəkatı»na – milli azadlıq hərəkatına başçılıq etmişdir. 1920-ci ildə Atatürk Ankarada yeni parlament – Türkiyə Büyük Millət Məclisini (TBMM) yaratdı, məclisin və təşkil edilən hökumətin sədri seçildi. Sakarya çayı yaxınlığında qələbəyə görə TBMM Atatürkə marşal rütbəsi və «Qazi» fəxri adını vermişdir. 1922-ci ildə Atatürkün komandanlığı ilə türk ordusu Türkiyəni xarici müdaxiləçilərdən tamamilə azad etdi.

Atatürk soyadı ona 1934-cü ildə TBMM tərəfindən verilmişdir. – 36.

20. Osmanlı imperiyası, O s m a n l i i m p e r a t o r l u ğ u – Sultan Türkiyəsinin rəsmi adı (Osmanlılar sülaləsinin əsasını qoymuş I Osmanın adındandır). XV əsrin 2-ci yarısından Osmanlı dövləti imperiyaya çevrilməyə başlamış, XV–XVI əsrlərdə Asiya, Avropa və Afrikada türk işgalları nəticəsində dünyanın ən böyük dövlətlərindən biri olmuşdur. 1918-ci ildə Birinci dünya müharibəsindəki məğlubiy-yətdən sonra tamamilə dağıldı, 1922-ci ildə Türkiyə sultanlığına da son qoyuldu. – 36.

21. Dağlıq Qarabağ Muxtar Vilayəti – Azərbaycan Respublikası ərazisində muxtar vilayət. 1923-cü il iyulun 7-də təşkil edilmişdir. Dağlıq Qarabağda 1988-ci ilə qədər 170 min əhali yaşayırırdı. Ərazisi 4 min km²-dir. Mərkəzi Xankəndidir.

1988-ci ildə Qarabağ separatçıları və millətçiləri Ermənistən silahlı qüvvələri ilə birlikdə bu ərazidə yaşayan azərbaycanlıları doğma torpaqlarından çıxararaq Dağlıq Qarabağı işgal etdilər. BMT-nin 822, 853, 874, 884 sayılı qətnamələrinə görə, erməni işgalçılari Azərbaycan torpaqlarını qeydi-şərtsiz tərk etməlidirlər. Ancaq Azərbaycan torpaqları hələ də erməni tapdağı altındadır. – 37, 80, 109, 139, 161, 164, 172, 193, 217, 307, 308, 342, 368, 390, 392, 396, 403, 404, 405, 406, 407, 420, 423, 425, 434.

22. Xalq Cəbhəsi, A z ə r b a y c a n X a l q C ə b h ə s i (AXC) – ictimai-siyasi təşkilat. 1989-cu ildə təsis konfransı keçirilmiş, Proqram və

Nizamnaməsi qəbul olunmuşdur. 1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası adlandırılmışdır. – 38,83,321,324.

23. Gürcüstan, Gürcüstan Respublikası – Cənubi Qafqazın mərkəzi və qərb hissəsində dövlət. Sahəsi 69,7 min km², əhalisi 5493 min nəfərdir. Dövlətin başçısı prezident, qanunverici orqanı parlamentdir. Paytaxtı Tbilisi şəhəridir. – 39,80,85,100–122,137,168–213,329, 363,3650406.

24. Bakı–Tbilisi–Ceyhan – 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyan-naməsini» imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir. – 39,75,78,79,80,110,137, 172,174,179,186,187,188,189,191,192,195,365,429.

25. «Əsrin müqaviləsi» – 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq» yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə. – 40,75,110,130,136,186,195,202.

26. Qazaxıstan, Qazaxıstan Respublikası – Avroasiyanın mərkəzi hissəsində dövlət. Sahəsi 2724,9 min km², əhalisi 16 679 min nəfərdir. Paytaxtı Astana şəhəridir. Dövlətin başçısı – prezident, qanunverici orqanı birpalatalı Ali Sovetdir. – 41,77,79,179,203,289, 314,384,386.

27. Özbəkistan, Özbəkistan Respublikası – Orta Asiyanın mərkəzində dövlət. Sahəsi 447,4 min km², əhalisi 23 206 min nəfərdir. Özbəkistanın tərkibinə Qarakalpak Muxtar Respublikası və 12 vilayət daxildir. Dövlətin başçısı – prezident, qanunverici orqanı – Məclisdir. Paytaxtı Daşkənd şəhəridir. – 41,98,100,102,111,112.

28. Türkmenistan, Türkmenistan Respublikası – Orta Asiyanın cənub-qərbində dövlət. Sahəsi 488,1 min km², əhalisi 4574 min nəfərdir. İnzibati ərazisi 5 vilayətə bölünür. Dövlətin başçısı prezidentdir. – 42,100,102,111,112.

dent, qanunverici orqanı Məclisdir. Paytaxtı Aşqabaddır. – 41,77,78, 384,386,409.

29. Mirzə Fətəli Axundov (1812–1878) – böyük Azərbaycan yazıçısı, dramaturq, materialist – filosof. Axundov Azərbaycan ədəbiyyatı tarihində pyesləri və fəlsəfi əsərləri ilə şöhrət qazanmışdır. 1850–55-ci illərdə yazdığı altı komediya ilə Azərbaycan və bütün Şərqi ədəbiyyatında realist dramaturgiyanın əsasını qoymuşdur. Axundovun fəaliyyətində yeni əlifba uğrunda mübarizə mühüm yer tutur. – 43,257,260,261.

30. Fuad Köprülüzadə, Kōprülüzadə, Mehmet Fuad (1890–1966) – türk filoloqu, publisist və tarixçi. Türkiyə Demokrat Partiyasının yaradıcılarından biri (1946). Türkiyənin Xarici İşlər naziri (1950–57) olmuşdur. Avropada türk ədəbiyyatşunaslığı məktəbinin yaranması Köprülüün adı ilə bağlıdır. İslam ensiklopediyasının nəşrində fəal iştirak etmiş, türk tarixi, ədəbiyyatı və mədəniyyətinə dair məqalələrin müəllifidir. Azərbaycan ədəbiyyatına, xüsusilə Füzuli yaradıcılığına həsr olunmuş əsərlər yazmışdır. – 43.

31. İkinci dünya müharibəsi (1939–45) – Almaniya, İtaliya və Yaponiya tərəfindən başlanmış böyük müharibə. İkinci dünya müharibəsi 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaaya girməsi ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdi. 1940-ci ilin ortalarından alman qoşunları Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, sonra isə Fransanı işgal etdi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə qarşı müharibə elan etdi. 1942–43-cü illərdə sovet ordusunun Stalinqrad və Kursk vuruşmalarında qələbəsi Almaniyani qəti surətdə sarsıdı.

1945-ci il mayın 2-də sovet ordusu Berlini aldı. Mayın 8-də Karlsxorsta (Berlin yaxınlığında) Almaniyanın danışsız təslim olması haqqında akt imzalandı.

Yaponianın təslim olması haqqında sənəd isə sentyabrın 2-də imzalandı. Bununla İkinci dünya müharibəsi qurtardı. İkinci dünya müharibəsində 72 ölkə iştirak etmişdir. Müharibədə iştirak edən ölkələrin silahlı qüvvələrinə 110 milyon adam çağırılmışdı. Müharibədə 62 milyon adam həlak olmuş, minlərlə şəhər, qəsəbə və kənd dağılmışdı. – 43,92,127,214,222,235,263,280,352,405.

32. Müstəqil Dövlətlər Birliyi (MDB) – 1991-ci il dekabrın 8-də Belarusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları saziş əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birləşkimi yaradılmışdır. Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə keçmiş SSRİ-nin 12 müttəfiq respublikası – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmenistan, Ukrayna daxildir. MDB-nin 1993-cü ildə qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi; xarici siyasi fəaliyyətin əlaqələndirilməsi; ümumi iqtisadi məkanın formalasdırılmasında, nəqliyyat sisteminin və rəbitənin inkişafında əməkdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin mühafizəsi; sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla mübarizə; müdafiə siyasetində və sərhədlərin qorunmasında əməkdaşlıq.

MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət başçıları Şurası; Xarici İşlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura; Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən Əlaqələndirmə Məsləhət Komitəsidir. – 46–47,164,194,245,248, 295,339,381.

33. Baltikyanı ölkələr – burası Latviya, Litva və Estoniya addır.

34. Braziliya, Braziliya Federativ Respublikası – Cənubi Amerikada dövlət. Sahəsi 8512 min km², əhalisi 169,5 milyon nəfərdir. Braziliya federasiyası 26 ştata və federativ (paytaxta) mahala bölünür. Dövlətin və hökumətin başçısı prezident, qanunverici orqanı iki palatalı Milli Konqresdir. Paytaxtı Braziliyadır. – 48,169.

35. Fernandu Kordozu (d.1931) – sosiologiya elmləri doktoru. Braziliya Respublikasının 34-cü prezidenti (1995–2003). Braziliya Sosial-Demokrat partiyasının yaradıcılarından biri. 2001-ci ildən bu partiyanın fəxri sədridir. – 48,169.

36. Tacikistan, Tacikistən Respublikası – Orta Asiyadanın cənub-şərqiində dövlət. Sahəsi 143,1 min km², əhalisi 5705 min nəfərdir. İnzibati ərazisi Bədaxşən Muxtar Vilayətinə, 2 vilayətə və 45 rayona bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Məclisdir. Paytaxtı Düşənbə. – 49.

37. İmaməli Rəhmonov, İ m a m ə l i Ş ə r i f o ğ l u (d.1952) – Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin sədri olmuşdur. 1992-ci ilin noyabrından Tacikistan Respublikasının prezidentidir. – 49.

38. Koreya Xalq Demokratik Respublikası – Şərqi Asiyada, Koreya yarımadasında dövlət. 1948-ci ildə yaradılmışdır. Sahəsi 121,2 min km², əhalisi 23,9 milyon nəfərdir. İnzibati ərazisi 9 əyalətə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı Ali Xalq Məclisidir. Paytaxtı Pxenyanıdır. – 50.

39. Kim Cen İr (d.1941 və ya 1942) – Koreya Xalq Demokratik Respublikasının başçısı, Koreya Əmək Partiyasının Baş katibi, Koreya Xalq Ordusunun Baş komandanı, KXDR-in Dövlət Müdafiə Komitəsinin sədri, «dahi rəhbər» Kim İr Senin oğlu. – 50.

40. Fransa, F r a n s a R e s p u b l i k a s i – Qərbi Avropada dövlət. Sahəsi 551 min km², əhalisi 58,4 milyon nəfərdir. İnzibati cəhətdən 95 departamentə bölünür. Qanunverici hakimiyyəti iki palatadan (Milli Məclis və Senat) ibarət parlament həyata keçirir. İcra hakimiyyəti prezident və Nazirlər Şurasına məxsusdur. Paytaxtı Paris şəhəridir. – 51-55, 95,123,186,300,342,368,390,406,435.

41. Senat – ABŞ-da (Konqresin) yuxarı palata nəzərdə tutulur.

42. Düpon Ambruaz (d.1937) – Fransa siyasi xadimi və senatın üzvü. – 51,52.

43. «Total» – məşhur fransız neft şirkəti. 1954-cü ildə təşkil olunmuşdur. Bir çox ölkələrdə neftin kəşfiyyatı, emalı və satışı ilə məşğul olur. – 53.

44. «Elf Agiten» – Fransada ən böyük neft korporasiyası. 80 ölkədə fəaliyyət göstərən 833 şirkətdən ibarətdir. Karbohidrogenlərin kəşfiyyatı, hasilatı və satışı, kimya və neft-kimya sənayesi, farmokologiya və kosmetologiya sahələri şirkətin əsas fəaliyyət istiqamətləridir. Elmi-tədqiqat fəaliyyətində 8 min elmi işçi çalışır. – 53.

45. Jak Şirak (d.1932) – Fransanın görkəmli siyasi və dövlət xadimi. 1974–76 və 1986–88-ci illərdə Fransanın Baş naziri, 1977–95-ci illərdə Paris şəhərinin meri, 1995–2007-ci illərdə Fransa Respublikasının prezidenti. «Heydər Əliyev» ordeni ilə təltif olunmuşdur. – 54,123.

46. Amerika Birleşmiş Ştatları (ABŞ) – Şimali Amerikada dövlət. Şimaldan Kanada, cənubdan Meksika, şərqi Atlantik okeanı və qərbi Sakit okeanla əhatə olunur. Ərazisi 9,14 milyon km², əhalisi 280 milyon nəfərə yaxındır. İnzibati cəhətdən 50 ştata bölünür. Ali qanunvericilik orqanı iki palatalı (Nümayəndələr palatası və Senat) ABŞ konqresidir. Dövlət başçısı presidentdir. Paytaxtı Vaşinqton şəhəridir. – 54,58, 59–60,61–64,80,82,88,90,91,92,95,125,151,152,153,157,170,171,172,179, 186,190,194,195,238,271,273,307,342,343,366,367,368,390,401–408,419–421,435.

47. ATƏT-in Minsk qrupu – 1992-ci il martın 24-də yaradılmışdır. 1997-ci ildə Minsk qrupunun tərkibinə aşağıdakı dövlətlər daxil olmuşdur: Azərbaycan, Ermənistan, Belarus, Almaniya, İtaliya, Rusiya, ABŞ, Fransa, Türkiyə, Danimarka və İsveç. 1994-cü ilin dekabından Minsk qrupuna iki sədr – Rusiya və İtaliya rəhbərlik edirdi. 1996-ci ilin dekabından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrleri var. Qrupun əsas vəzifəsi Ermənistan–Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitərlərə həll edilməsinə bilavasitə kömək etməkdir. – 54,95,96,237,342,368,389,390,391,401,402,434,435.

48. Belarus, Belarus Respublikası – Avropada dövlət. Sahəsi 207,6 min km², əhalisi 10442 min nəfərdir. İnzibati ərazi 6 vilayət, 117 rayona bölünür. Dövlət başçısı president, qanunverici orqanı parlamentdir. Paytaxtı Minskdir. – 56.

49. Lukaşenko Aleksandr Qriqoryeviç (d.1954) – Belarus dövlət xadimi. 1994-cü ildən Belarus Respublikasının presidentidir. – 56.

50. Əhməd Necdət Sezər (d.1941) – 2000–2007-ci illərdə Türkiyə Respublikasının prezidenti. 1962–83-cü illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1993-cü ildə Türkiyə Kassasiya Məhkəməsinin, 1988-ci ildə isə Türkiyə Konstitusiya Məhkəməsinin üzvü seçilib. 1998–2000-ci illərdə Türkiyə Konstitusiya Məhkəməsinin sədri olmuşdur. – 57,363,364,398.

51. Core Buş (d.1946) – ABŞ-in 43-cü prezidenti (2000–2008-ci illər). ABŞ-in 41-ci prezidenti Core Herbert Buşun oğludur. 1968-ci ildə Yel universitetini (incəsənət, tarix bakalavri), 1975-ci ildə isə Harvard universitetini (incəsənət magistri) bitirmişdir. «Speaktrum-7 Enerci Korporeyşn» firmasının yaradıcısıdır. 1995–2000-ci illərdə Texas ştatının qubernatoru olmuşdur. – 58,59–60,61,62,63,91,92,154,307,421.

52. Nyu-York – ABŞ-in ən mühüm iqtisadi, maliyyə, siyasi və mədəni mərkəzlərindən biri. Əsası 1626-ci ildə Yeni Amsterdam adı ilə hollandiyahılar tərəfindən qoyulmuşdur. 5 inzibati rayona bölünür. Sahəsi 816 km² (o cümlədən quru hissəsi 768 km²), əhalisi 7 milyon (ətrafi ilə birgə 16 milyondan) nəfərdən çoxdur. – 58,59–60,61–64,153,164,170,171,194,238,340, 355,419.

53. Vaşinqton – Amerika Birləşmiş Ştatlarının paytaxtı. Ölkənin siyasi, elm və mədəniyyət mərkəzi. Şəhər 1791-ci ildə salınmış və ABŞ-in ilk prezidenti C.Vaşinqtonun şərəfinə adlandırılmışdır. – 58,59–60,61–64,153,164,170,171,194,238,355,419.

54. Ross Uilson (d.1955) – 2000–2003-cü illərdə Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Fövqəladə və Səlahiyyətli səfiri olmuşdur. Həzirdə Ross Uilson Türkiyədə ABŞ-in səfiri vəzifəsində çalışır. – 61–64.

55. Meksika, M e k s i k a B i r l e ş m i ş S t a t l a r i – Şimali Amerikanın cənubunda dövlət. Sahəsi 1958 min km², əhalisi 91,1 milyon nəfərdir. Meksika federasiyadır, inzibati ərazisi 31 ştata və federal mərkəzi əyalətə bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı ikipalatalı Milli Konqresdir. (Deputatlar palatası və Senat). Paytaxtı Mexikodur. – 67.

56. Visente Foks Kesada (d.1942) – Meksikada olmuş prezidentlərin ən məşhuru. Müxalifət partiyalarından seçilən ilk prezident (2000–2006). – 67.

57. Çili, Ç i l i R e s p u b l i k a s i – Cənubi Amerikanın cənub-qərbində dövlət. Sahəsi 756,9 min km², əhalisi 14,4 milyon nəfərdir. İnzibati ərazisi 13 vilayətə bölünür. Dövlət başçısı prezident, ali qanunverici orqanı ikipalatalı parlament (Senat və Deputatlar Palatası). Paytaxtı Santyaqodur. – 68.

58. Eskobar Rikardo (d.1938) – Çilinin 33-cü prezidenti (2000–2006). 1990-ci illərdən bir sıra nazirliliklərdə yüksək vəzifələrdə çalışmış, Təhsil naziri, İctimai İşlər naziri olmuşdur. – 68.

59. Mali, Mali Respublikası – Qərbi Afrikada dövlət. Sahəsi 1240 min km², əhalisi 9,2 milyon nəfərdir. İnzibati ərazisi 8 vilayətə və Bamako rayonuna bölünür. Dövlət və hökumət başçısı prezident, qanunverici orqanı birpalatalı Milli Məclis. Paytaxtı Bamakodur. – 69.

60. Alfa Umar Konarey (d.1946) – 1992–2002-ci illərdə Mali prezidenti. Konarey 2003–2008-ci illərdə Afrika İttifaqı Komissiyasının sədri olmuşdur. – 69.

61. Səudiyyə Ərəbistanı, Səudiyyə Ərəbistanı Krallığı – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 2,15 milyon km², əhalisi 18,4 milyon nəfərdir. Paytaxtı ər-Piyaddır. İnzibati cəhətdən 4 əyalətə bölünür.

Səudiyyə Ərəbistanı mütləq teokratik monarxiyadır. Dövlət başçısı kraldır. Ölkədə bütün hakimiyyət krala məxsusdur. İcra orqanı Nazirlər Şurasıdır, Şurani kral təyin edir və ona başçılıq edir. Hökumətin nəzdində Məşvərət Şurası var. Müsəlmanların iki müqəddəs şəhəri Məkkə və Mədinə Səudiyyə Ərəbistanındadır. – 70,71.

62. Fəhd Bin Əbdüləziz, Al Səud (1922–2005) – 1982–2005-ci illərdə iki müqəddəs ocağın xidmətçisi və Səudiyyə Ərəbistanının kralı. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 70.

63. Abdullah Bin Əbdüləziz, Al Səud (d.1924) – 2005-ci ildən Səudiyyə Ərəbistanı əmiri. 1962-ci ildən Səudiyyə Ərəbistanı Milli Qvardiyasının komandiri olan birinci əmir. Abdul ibn Səudun oğludur. 1982-ci ildən Baş nazırın müavini, 1996-ci ildən 2005-ci ilə qədər Baş nazir olmuşdur. – 71.

64. 1994-cü il oktyabr hadisələri – oktyabrın 3-də Gəncə və Qazaxda, həmçinin Bakıda Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə düşmən olan qüvvələr tərəfindən dövlət çəvrilişi cəhdi nəzərdə tutulur. Həmin gün Bakıda fəvqəladə vəziyyət elan edilmiş və Azərbaycan prezidenti Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezi-

dent Sarayı qarşısına toplaşaraq milli və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək Heydər Əliyevin siyasetini dəstəkləmişlər. – 73,323,425.

65. 1995-ci il mart hadisələri – martın 12–13-də Qazax və Agstafa, martın 16–17-də isə Bakının 8-ci kilometr qəsəbəsində Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup üzvünün silahlı çıxışı nəzərdə tutulur. Respublika rəhbərliyinin qəti tədbirləri nəticəsində çəvrliliş cəhdinin qarşısı alındı və silahlı dəstə tərk-silah olundu. – 73,324,425.

66. İran, İ r a n İ s l a m R e s p u b l i k a s i – Cənub-Qərbi Asiyada dövlət. Sahəsi 1,65 milyon km², əhalisi 62,2 milyon nəfərdir. Paytaxtı Tehran şəhəridir. İnzibati cəhətdən 24 ostana bölünür. Ali qanunverici hakimiyyət orqanı 4 il müddətinə seçilən Xalq Şurası Məclisidir. Hökuməti Baş nazir təşkil, prezident isə təsdiq edir. – 75,76,77,78, 82,212,384,410–414.

67. Xatəmi, S e y i d M ə h ə m m ə d X a t ə m i (d.1943) – İranın siyasi, ictimai və dövlət xadimi. 1989–92-ci illərdə İranın Mədəniyyət və İslam Oriyentasiyası naziri, 1997–2005-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. – 76,411,412,413.

68. bp, «B r i t i ş P e t r o l e u m», – dünyanın ən iri neft şirkətlərindən biri. 1909-cu ildən bir çox ölkələrdə neftin keşfiyyatı, çıxarılması, emalı və satışı ilə məşğuldur. *bp* 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda ABŞ-in əsas operatorudur. – 77,273.

69. Hüseyin Kırıqoğlu (d.1934) – Türkiyə hərbi xadimi, ordu generalı. Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi olmuşdur. – 78.

70. Nursultan Nazarbayev, N u r s u l t a n A b i ş o ğ l u (d.1940) – Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nin katibi, 1984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri, 1989–91-ci illərdə Qazaxıstan KP MK-nin Birinci katibi. 1990-ci ildə həm də Ali Sovetin sədri, 1991-ci ildə Qazaxıstan SSR-in prezidenti və 1991-ci ilin dekabrından Qazaxıstan Respublikasının prezidentidir. – 79.

71. ATƏT-in İstanbul Zirvə görüşü – 1999-cu il noyabrın 18–20-də Türkiyənin İstanbul şəhərində ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirildi. Bu, ATƏT-in son toplantısı

idi. İstanbul sammitində 3 sənəd qəbul olundu. Birincisi – İstanbul xartiyası – dünyada sülhün və təhlükəsizliyin təmin olunması, ölkələrin ərazi bütövlüyünün qorunması, baş vermiş münaqişələrin sülh yolu ilə həll olunması və s. İkinci sənəd Avropada adı silahlar haqqında idi. Üçüncü sənəd isə siyasi bəyannamə idi. – 79.

72. Ceyhan – Aralıq dənizi sahilində liman. 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxistan, Özbəkistan prezidentləri və ABŞ-in Energetika naziri Bakı–Tbilisi–Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsi»ni imzalamışlar. Uzunluğu 1695 km olan Bakı–Tbilisi–Ceyhan neft kəməri 2006-ci ildə istifadəyə verilmişdir. – 79,137,365.

73. Konqres, Amerika Birlişmiş Ştatları Konqresi – ali qanunverici hakimiyət orqanı. İki palatadan – Senatdan və Nümayəndələr palatasından ibarətdir.

Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator seçilir. Nümayəndələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ prezidenti təsdiq edir. – 80,404,420.

74. Naxçıvan – Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar Respublikasının paytaxtı. Ərazisi 0,013 min km², əhalisi 67 min nəfərdən çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan qədim, antik və orta əsr şəhər yerinin xarabaliqları üzərində yerləşmişdir.

Naxçıvan e.e. IX–VI əsrlərdə qədim Manna və Midyanın, eramızın əvvəllərində Albaniyanın, IV əsrən isə Sasaniilərin tərkibində olmuşdur. 654-cü ildə Naxçıvanı ərəblər işğal edirlər. Naxçıvan Azərbaycan Atabəylər dövlətinin (1136–1225) paytaxtı olmuşdur. 1828-ci il Türk-mənçay müqaviləsinə qədər Naxçıvan müxtəlis dövlətlərin nüfuz dairəsində olub. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və qəza mərkəzinə çevrildi. Naxçıvan şəhəri 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil ediləndən respublikanın paytaxtı oldu. – 83,84,258.

75. Elçibəy, Əliyev, Əbülfəz Qədirqulu oğlu (1938–2000) – 1989-cu ildə yaradılan AXC-nin, sonralar AXCP-nin sədri. 1992-ci ilin iyunundan 93-cü ilin iyununa qədər Azərbaycan Respublikasının prezidenti olmuşdur. – 83,84.

76. İsa Qəmbər, İ s a Y u n i s o ğ l u (d.1957) –1990–95-ci illərdə Milli Məclisin deputatı, 1992–93-cü illərdə parlamentin sədri olmuşdur. 1992-ci ildən Müsavat Partiyasının başqanıdır. – 83.

77. Pənah Hüseynov, P e n a h Ç o d a r o ğ l u (d.1957) – Azərbaycan Respublikası Milli Məclisinin (2005–2010) üzvü. Milli Məclisin Təhlükəsizlik və Müdafiə məsələləri komitəsinin üzvüdür. 1993-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsində çalışmışdır. – 83.

78. Abxaziya – Gürcüstan Respublikasının tərkibində Muxtar Respublika. 1921-ci ildə təşkil olunmuşdur. Sahəsi 8,6 min km², əhalisi 501 min nəfərdir. Paytaxtı Suxumi şəhəridir. – 85,108,109.

79. Avropa Şurası (AŞ) – Avropada hökumətlərarası təşkilat. 1949-cu ildə yaradılmışdır. Qərargahı Fransanın Strasburq şəhərində yerləşir. AŞ-nın əsas məqsədi Avropada sülhü və təhlükəsizliyi qorumaq, seçki sistemində çoxpartiyalılığa riayət etmək, demokratiyani və insan hüquqlarını müdafiə etmək, möhkəmləndirmək, Avropa ölkələrinin mədəniyyətlərinin yaxınlaşmasına çalışmaq və s. ibarətdir. AŞ-nın ali orqanları Nazirlər Komitəsi, Məsləhət Assambleyası, Səhə Nazirliklərinin Müşavirəsi və Katiblikdir. Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. – 86–97,303,433.

80. Avropa Şurasının Parlament Assambleyası (AŞPA) – 2004-cü ildə təşkil olunmuşdur. AŞ PA-da 25 Avropa ölkəsinin 732 deputati fəaliyyət göstərir. – 86–97,304.

81. Rassel Conston (1932–2008) – İngilis siyasetçisi. Liberal-demokrat politoloqu. 1999–2008-ci illərdə AŞPA-nın sədri olmuşdur. – 86–97.

82. Murtuz Ələsgərov, M u r t u z N e c e f o ğ l u (d.1928) – Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, hüquq elmləri doktoru, professor. Respublikanın əməkdar hüquqşunası. Yeni Azərbaycan Partiyasının sədr müavini və Siyasi Şurasının üzvüdür. 1993–1995-ci illərdə Bakı Dövlət Universitetinin rektoru olub. 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputati seçilib. 1996–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif edilmişdir. – 86,93,94.

83. Şevardnadze Edvard Amvrosiyeviç (d.1928) – Gürcüstanın və SSRİ-nin siyasi və dövlət xadimi. 1972–85-ci illərdə Gürcüstan KP MK-nin Birinci katibi, 1985–90-ci illərdə SSRİ Xarici İşlər naziri, 1994–2003-cü illərdə Gürcüstanın prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 88,109,110, 168–213,365.

84. Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri və Xankəndində yerləşən Rusyanın 366-ci alayının əsgər və zabitləri Xocalıya hər tərəfdən hücum etmiş, şəhəri tamamilə yandırmışlar; 1000 nəfərdən artıq azərbaycanlı öldürəlmüş, yüzlərlə şəhər sakini yaralanmış, itkin düşmüşdür. – 89.

85. Kennedy Con Fidcerald (1917–1963) – ABŞ-in 35-ci prezidenti (1961–63). Prezident olduğu zaman bir sıra sosial-iqtisadi reformalar irəli sürmüştür. Hərbi blokların və ABŞ hərbi qüvvələrinin möhkəmlənməsinə çalışırdı. Dallasda öldürəlmüşdür. – 89.

86. Robert Kennedy (1925–1968) — Amerika siyasi və dövlət xadimi, ABŞ-in 35-ci prezidenti Con Kennedinin qardaşı. 1961–64-cü illərdə Ədliyyə naziri olmuşdur. 1968-ci ildə prezidentliyə namizəd irəli sürülmüşdür. Seçkiqabağı kompaniyada qətlə yetirilmişdir. – 89.

87. Ronald Reyqan Uilson (1911–2004) – ABŞ-in 40-ci prezidenti (1981–89). 1937-ci ildən Hollivud kinoaktyoru. 1942–45-ci illərdə ABŞ-in HHQ informasiya orqanında işləmiş, 1967–75-ci illərdə Kaliforniya ştatının qubernatoru olmuşdur. – 89.

88. 1990-ci ilin 20 yanvarı – 1990-ci ilin yanvarında Azərbaycanda faciə baş verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi zorakılıq aktı nəticəsində 131 nəfər öldürəlmüş, 744 nəfər yaralanmış, yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına, ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. 1990-ci ilin yanvarı Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan mübarizə tar-

ximizdə Vətənin şəhid övladlarının qanı ilə yazılmış şərəfli səhifə oldu. – 90,161,223,224,322.

89. Şəhidlər xiyabani. Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş mərd oğul və qızların uyuduğu müqədəs ziyanətgah. 1990-ci il yanvarın 20-də sovet ordusunun hücumu zamanı həlak olmuş onlarla adam «Dağıüstü park»ın qərb hissəsində dəfn edilmişdir. Bura o vaxtdan «Şəhidlər xiyabani» adlanır. Xiyabanda eyni zamanda Ermənistən işgalçılara qarşı Azərbaycan torpaqlarının müdafiəsi uğrunda qəhrəmancasına həlak olanlar da dəfn edilmişdir. 1998-ci ildə burada hündürlüyü 22 metr olan əbədi məşəl – abidə qoyulmuşdur. – 90,169,345.

90. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) – hərbi-siyasi ittifaq. 1949-cu il aprelin 4-də Vaşinqtonda ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Lüksemburq, Kanada, İtaliya, Portuqaliya, Norveç, Danimarka, İslandiyənin imzaladıqları Şimali Atlantika müqaviləsi əsasında yaradılmışdır. 1952-ci ildə Yunanistan və Türkiyə, 1955-ci ildə Almaniya Federativ Respublikası, 1982-ci ildə İspaniya NATO-ya qoşulmuşlar. Varşava Müqaviləsi Təşkilatı dağıldıldından (1990) sonra əvvəller sosialist ölkələri düşərgəsinə daxil olmuş ölkələrin bir qismi NATO-ya üzvlüyə qəbul edilmiş, digər qismi isə ilkin mərhələ kimi, NATO-nun «Sülh naminə tərəfdəşləq» programına qoşulmuşlar. Ali orqanı NATO Şurasının sessiyasıdır. Mənzil-qərargahı Brüsseldədir. – 91,238,304,405.

91. İtalya, İ t a l i y a R e s p u b l i k a s i – Avropanın cənubunda dövlət. Ərazisinə Alp dağlarının qərb yamacları, Radan düzənliyi, Apennin yarımadası, Siciliya və Sardiniya adaları daxildir. Sahəsi 301 min km², əhalisi 57,5 milyon nəfərdir. İnzibati cəhətdən 20 vilayətə bölünür. Paytaxtı Roma şəhəridir. – 92,157,240,241.

92. Lenin, V l a d i m i r İ l i ç (Ulyanov) (1870–1924) – SSRİ-nin siyasi və dövlət xadimi. Hələ tələbəlik illərindən inqilabi hərəkata qoşulmuşdur. Lenin 1895-ci ildə Peterburq «Fəhlə sinfinin azadlığı uğrunda mübarizə ittifaqı»nın yaradılmasında iştirak etmişdir. 1900-cu ildə Plexanovla birlikdə «İskra» qəzetini nəşr edir. 1903-cü ildən RSDFP-nin 2-ci qurultayında bolşevik fraksiyasına başçılıq edir. 1907-ci ildən xaricə emiqrasiya edilir. 1917-ci ildə Petroqrada qayıdır silahlı üsyana başçılıq edir. Lenin başda olmaqla 2-ci Ümumrusiya Sovetlər qurultayında hökumət – XKS yarandı. Vətəndaş müharibəsi dövründə «hərbi kommunizm» siyasetinin

yaradıcılarından olmuşdur. Bunun nəticəsində ölkə birpartiyalı sistemə keçmiş, ölkədə geniş surətdə repressiya başlanmış, müxalifət qüvvələri və orqanları ləğv edilmiş, görkəmli adamlar və ziyanlılar ölkəni kütləvi surətdə tərk etmişlər. 1922-ci ildə xəstələnmiş və ölkənin siyasi həyatından uzaqlaşdırılmışdır. – 92.

93. ATƏT – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. Əsası 1975-ci il iyulun 3–9-da Helsinkidə qoyulmuşdur. Burada Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri iştirak edirdi. ATƏT «soyuq müharibə»nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalasdırı, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birləşmiş qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə yoluñdan əməkdaşlıq və qarşılıqlı mənafət istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və 1993-cü ilin ikinci yarısından ATƏT-in zirvə görüşlərində Azərbaycan nümayəndə heyəti fəal iştirak edir. – 95,389–396,434.

94. Pekin – Çinin paytaxtı (1949-cu ildən). Ölkənin siyasi, iqtisadi, elmi və mədəniyyət mərkəzi. Əhalisinin sayına görə ölkənin ikinci (Şanxaydan sonra) şəhəri, Böyük Çin düzənliyində, Yundinxə çayı hövzəsindədir. Sahəsi 17,8 min km², əhalisi 7,2 milyon nəfərdir.

Pekin haqqında ilk məlumat e.ə.ikinci minilliyyə aid edilir. Pekin Çinin ən iri sənaye mərkəzlərindəndir. – 98,216.

95. GUÖAM – Avropada adı silahların azaldılması haqqında müqavilənin cinah sənədi müzakirə olunduqdan sonra həmin sənədi bəyənən ölkələrdən – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət qeyri-rəsmi «dörtlər qrupu» yaradıldı. Sonralar bu quruma Özbəkistan da qatıldı (10 oktyabr 1997). 2005-ci ildə isə Özbəkistan bu qurumu tərk etdi. – 98–99,100–122,295,304,305,310,311.

96. Ukrayna, Ukrayna Respublikası – Cənub-Şərqi Avropada dövlət. Ərazisi 603,7 min km², əhalisi 51,3 milyon nəfərdir. Ukraynanın tərkibinə 24 vilayət və Krım Respublikası daxildir. Dövlət başçısı prezident, qanunverici orqani – Ali RADA-dır. Paytaxtı Kiiev şəhəridir. – 98,100–122,190,247,295–311,336.

97. Moldova, M o l d o v a R e s p u b l i k a s i – Cənub-Şərqi Avropada dövlət. Sahəsi 33,7 min km², əhalisi 4,36 milyon nəfərdir. İnzibati ərazisi 40 rayona bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir. Paytaxtı Kişinyov şəhəridir. – 98,102,112.

98. Leonid Daniloviç Kuçma (d.1938) – Ukraynanın siyasi və dövlət xadimi. 1994–2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 100,105,121,295,296,297,299,301,304,309.

99. Neft Daşları – Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq dənizdə polad dırəklər üzərində salınmış «neft» şəhəri. Bu ərazi oradakı daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişançılarının olması ilə əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji kəşfiyyat işlərinə 1946-cı ildən başlanılmışdır. Çıxarılan neft həm tankerlər, həm də boru kəmərləri vasitəsilə sahilə nəql edilir. – 103,128, 129,130,134.

100. Rotaru Sofiya (d.1947) – Rusiya və moldovan estrada müğənnisi. SSRİ xalq artisti. Rus, moldovan və Ukrayna bəstəkarlarının mahnı ifaçısı. – 105.

101. Anatoli Solovyanenko, A n a t o l i V a s i l y e v i ç (1932–1999) – Ukrayna müğənnisi, SSRİ xalq artisti. 1965-ci ildən Ukrayna Opera və Balet Teatrının solisti. Lenin mükafatı laureatı. – 105,106.

102. Müslüm Maqomayev, M ü s l ü m M a h e m m e d o ğ l u (1942–2008) – görkəmli Azərbaycan müğənnisi. Azərbaycan Respublikası və SSRİ xalq artisti. Bəstəkar Müslüm Maqomayevin nəvəsi. Keçmiş SSRİ məkanında və bir çox xarici ölkələrdə müvəffəqiyyətlə çıxış etmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 105, 288,289,292.

103. Çeçenistan (İçkeriya) – Rusiya Federasiyasında respublika. Paytaxtı Qroznı şəhəridir.

Orta əsrlərin əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin tərkibində idi. XIX əsrдə Rusiya Şimali Qafqazı işğal etməyə başladı. Çeçenlər öz torpaqlarından çıxarıılır, onların yerinə burada kazaklar yerləşdirilirdi. Bu da Çeçenistanda milli-azadlıq hərəkatının başlanmasına

səbəb oldu. Dağlıların bu hərəkatı (1817–1864) 1859-cu ildə Şeyx Şamil təslim olduqdan sonra yatırıldı və Çeçenistan tamamilə Rusiyaya birləşdirildi. 1991–92-ci illərdə Rusiya Federasiyası tərkibində müstəqil Çeçenistan Respublikası yaradıldı. – 108,383.

104. Cənubi Osetiya – Gürcüstan Respublikasının tərkibində Cənubi Osetiya Muxtar Vilayəti. 1922-ci ildə yaradılmışdır. Sahəsi 3,9 min km², əhalisi 99 min nəfərdir. Mərkəzi Sxinvalı şəhəri. – 108,406.

105. Zəhra Quliyeva, Zəhra Tahir qızı (1923–2005) – oftalmo-loq, tibb elmləri doktoru, professor. Tədqiqatı əsasən, traxoma, gözün refraksiyası, rəng duygusu və ona müxtəlif amillərin təsirinə həsr olunmuşdur. Z.Quliyeva 1972–1983-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetinin rektoru olmuşdur. Əməkdar elm xadimi adına layiq görülmüşdür. 1998-ci ildən Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışdır. «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 100–122.

106. Bakı–Supsa neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir vəsiləsi Bakı–Supsa neft kəməridir. Kəmərin uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. Supsada hər birinin tutumu 250 min barrel olan dörd terminal tikilmişdir.

1999-cu il aprelin 17-də Supsada ilkin Xəzər neftinin qərb istiqamətində nəqli üçün Bakı–Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının təntənəli rəsmi açılış mərasimi olmuşdur. – 110,137,174,180, 186,189,190,195,429.

107. Birləşmiş Millətlər Təşkilatı (BMT) – müasir dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı. Qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. BMT-nin Nizamnaməsi 1945-ci il iyulun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə məndi. Hazırda BMT-yə 198 dövlət daxildir.

BMT-nin əsas orqanları Baş Məclis, Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. – 112,156,217,219,238,278,246,359–361,351,406.

108. Sabirabad – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil olunmuşdur. Sahəsi 1598 km^2 , əhalisi 140,6 min nəfərdir. – 114,115,117.

109. Biləsuvar – Azərbaycan Respublikasında inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. 1938-ci ildək Billəsuvar rayonu, 1938-ci ildən Puşkin rayonu adlanmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. SSRİ-nin süqtundan sonra – 1991-ci ildə rayona öz tarixi adı qaytarılmışdır. Sahəsi 1393 km^2 , əhalisi 78,0 min nəfərdir. – 115.

110. Azərbaycan Dövlət Neft Akademiyası – 1920-ci ildə yaradılmışdır. Azərbaycan Dövlət Neft Akademiyası neft-qaz və kimya texnologiyası sahəsində yüksək ixtisasi mütəxəssislərin hazırlanmasında qabaqcıl yer tutur. Azərbaycan Dövlət Neft Akademiyasının 8 fakültəsində 7000, o cümlədən, xaricdən gələn tələbələr təhsil alır. Akademiyada doktorantura və aspirantura, 2 elmi-tədqiqat institutu fəaliyyət göstərir. Azərbaycan Dövlət Neft Akademiyası ABŞ, Fransa, İtaliya, Almaniya institutları ilə əməkdaşlıq edir. – 133,263,273.

111. «Şahdəniz» – Azərbaycanın Xəzər dənizi sektorunda ən böyük və ən zəngin qaz yataqlarından biri. – 137,174,175,185,187,191,195,202, 211,212,363,365.

112. Bakı–Novorossiysk neft kəməri – 1994-cü ilin sentyabrında Azərbaycan Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsirin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı–Novorossiysk neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə verilmişdir. – 137,186,195,429.

113. Polad Bülbüloğlu (d.1945) – bəstəkar, müğənni, dövlət xadimi. Azərbaycan Respublikasının Xalq artisti. 1988–2005-ci illər Azərbaycan Respublikasının Mədəniyyət naziri olmuşdur. Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında Fövqəladə və Səlahiyyətli səfiridir. I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. – 141,142,143,247.

114. Bülbül, Murtuza Məşədi Rza oğlu Məmmədov (1897–1961) – Azərbaycan klassik vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı. Bülbülün yaradıcılığı müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir mərhələ təşkil edir. Bülbül Azərbaycan xalq mahnlarını, təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. SSRİ xalq artisti və SSRİ Dövlət mükafatı laureatıdır. – 141,142,286,288.

115. Neftçi Qurban, bax: Abbasov Qurban.

116. Qurban Abbasov, Qurbən Abbasov, Qurbən Abbasov (1926–1994) – neftçi mühəndis. Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı. Abbasov Qurban açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarındandır. SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. – 141,142.

117. Xuraman Qasımovə, Xuramən Əkrəm qızı (d.1951) – Azərbaycanın xalq artisti. Azərbaycan Dövlət mükafatı laureatı. 1976–2006-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Kinofilmlərə də çəkilmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. – 142.

118. Tofiq Quliyev, Tofiq Ələkbər oğlu (1917–2000) – görkəmli Azərbaycan bəstəkarı. Azərbaycan Respublikasının xalq artisti. Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Onun lirik mahnları sadə, aydın və milli koloritlidir. 1973-cü ildən ömrünün axırında Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin sədri olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 142,280.

119. Rauf Hacıyev, Rauf Solтан oğlu (1922- 1995) – Azərbaycan bəstəkarı, SSRİ xalq artisti. 1964–65-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının direktoru 1965–71-ci illərdə Azərbaycan SSR Mədəniyyət naziri, 1979–85-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur. Rauf Hacıyevin Azərbaycan operettasının inkişafında mühüm xidməti var. Rauf Hacıyevin operettaları SSRİ-nin, eləcə də xarici ölkələrin bir sıra teatrlarında tamaşa yeyilmişdir. – 143,288.

120. Artur Rasizadə, Arтур Тагир оғлу (d.1935) – Azərbaycanın dövlət xadimi. SSRİ Dövlət mükafatı laureati. 1986–92-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində işləyib. 1996-ci ildən Azərbaycan Respublikasının Baş naziridir. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 143.

121. Botswana, Ботсвана – Respublikası – Afrikanın cənubunda dövlət. Sahəsi 600,4 min km², əhalisi 1,6 milyon nəfərdir. İnzibati ərazisi 10 əyalətə bölünür. Dövlət başçısı prezidentdir. Paytaxtı Qaboronədir. – 144.

122. Lesoto, Лесото – Krallığı – Cənubi Afrikada dövlət. Sahəsi 30,4 min km², əhalisi 1,9 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 10 mahala bölünür. Lesoto konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqani iki palatalı parlament (Milli Məclis və Senat). Paytaxtı Maserudur. – 145.

123. Letsiye III (d.1963) – 1997-ci ildən Lesoto kralı. Kral təntənəli mərasimlərdə iştirak edir, boş vaxtlarında isə kənd təsərrüfatı ilə məşğul olur. – 145.

124. Çin Xalq Respublikası (ÇXR) – Mərkəzi və Şərqi Asiyada dövlət. Sahəsi 9,6 milyon km², əhalisi 1219 milyon nəfərdir. İnzibati cəhətdən 22 əyalətə (Tayvansız), 5 muxtar rayona və mərkəz tabeliyində olan 3 şəhərə (Pekin, Şanxay, Tyantszin) bölünür. Ali dövlət həkimiyəti orqani Ümumçın Xalq Nümayəndələri Məclisidir. Dövlət başçısı – Çin Xalq Respublikasının sədridir. Paytaxtı Pekindir. – 146, 214–217.

125. Tsyyan Tszemin (d.1926) – Çinin partiya və dövlət xadimi. 1989-cu ildən Çin KP MK-nin Baş katibi, 1993–2005-ci illər Çin Xalq Respublikasının sədri olmuşdur. – 146.

126. Nijeriya, Нигерия – Federativ Respublikası – Qərbi Afrikada dövlət. Sahəsi 924 min km², əhalisi 103,9 milyon nəfərdir. Millətlər Birliyinə daxildir. İnzibati ərazisi 30 ştata və bir mahala bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Paytaxtı Abuşadır. – 147.

127. Almaniya, Almaniya Federativ Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 357 min km², əhalisi 81,9 milyon nəfərdir. AFR tərkibində 16 ərazisi olan federasiyadır. Dövlət başçısı prezident, hökumət başçısı isə federal kanslerdir. Ali qanunverici hakimiyət orqanı – parlamentdən – bundestaq və bundersatdan ibarətdir. Paytaxtı Berlin şəhəridir. – 148,149,235–239.

128. Şröder Çeरhарd (d.1944) – Almanyanın ictimai və siyasi xadimi. 1980-ci ildən Almaniya Bundestaqının üzvü, 1990–98-ci illərdə Aşağı Saksoniya vilayətinin nazir-prezidenti, 2000–06-ci illərdə Almanyanın federal kansleri olmuşdur. – 148.

129. Rau Yohannes (1931–2006) – Almaniya dövlət xadimi. 1999–2004-cü illərdə Almanyanın federal prezidenti olmuşdur. Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri. – 149.

130. Küveyt, Küveyt dövləti – Qərbi Asiyada dövlət. Sahəsi 1708 km², əhalisi 2 milyondan çoxdur. Küveyt konstitusiyalı monarxiyadır. Dövlət başçısı əmirdir. Qanunverici orqan və hökumət əmirə və birpalatalı Milli Məclisə tabedir. Paytaxtı əl-Küveytdir. – 150–155.

131. Cabir əl-Əhməd əs-Sabah – 2006-ci ildən Küveyt əmiri. Həkimiyətə gəldikdən sonra ölkədə bir sıra demokratik islahatlar keçirmiş, qadınlara dövlət orqanlarında işləməyə icazə verilmiş, onlar seçib-seçilmək hüququ əldə etmişlər. – 151.

132. Rusiya İctimai Televiziyası (ORT) – Rusiya İctimai Televiziyası. MDB ölkələrinin 98 faizdən çox əhalisi üçün verilişlər aparır. Müxbir məntəqələri Rusiyada, MDB-də və dönyanın bir çox ölkələrində fəaliyyət göstərir. – 156–166.

133. İTAR - TASS – Rusiya İnformasiya Teleqraf Agentliyi. 1992-ci ildə SİTA-nın bazası əsasında yaradılmışdır. – 156–166.

134. Qusman Mixail Solomonoviç (d.1950) – jurnalist. İTAR-TASS informasiya agentliyi Baş direktorunun müavini. Rusiya Federasiyası Dövlət mükafatı laureatı. – 156–166.

135. Andropov Yuri Vladimiroviç (1914–1984) – SSRİ-nin partiya və dövlət xadimi. 1967-ci ildən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, 1982–1984-cü illərdə Sov.İKP MK-nın Baş katibi olmuşdur. – 158.

136. Brejnev Leonid İliç (1906–1982) – SSRİ-nin partiya və dövlət xadimi. 1964–1982-ci illərdə Sov.İKP MK-nın Baş katibi, 1977-ci ildən, həmçinin SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olmuşdur. – 159,265.

137. Naxçıvan Muxtar Respublikası (1920–23-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923–24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924–90-ci illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-ci ildən Naxçıvan Muxtar Respublikası) – Azərbaycan Respublikasının tərkibində muxtar dövlət.

Muxtar respublika ərazisinin sahəsi 5,5 min km², əhalisi 372,9 min nəfərdir. Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Şərur, Kəngərli) bölünmüştür; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var. – 161.

138. Putin, Vladimir Vladimiroviç (d.1952) – Rusyanın görkəmli siyasi və dövlət xadimi. 2000–08-ci illərdə Rusiya Federasiyasının prezidenti. 1975–97-ci illərdə bir sıra məsul vəzifələrdə çalışmışdır. 1998-ci ildə Rusiya Federasiyası prezidenti administrasiyasının rəhbəri, 1998–99-cu illərdə MTİ-in direktoru, 1999-cu ilin avqustundan Rusiya hökumətinin başçısı, 2008-ci ilin mayında Rusiya Federasiyasının Baş naziri təyin edilmişdir. – 163,253,260,274,379,386,387.

139. Sankt-Peterburq – Əsası 1703-cü ildə I Pyotr tərəfindən qoyulmuşdur. 1918-ci ilə kimi Rusyanın paytaxtı idи. Rusiya Federasiyasının ən böyük sənaye, mədəniyyət və elm mərkəzidir. – 163.

140. Vatslav Havel (d.1936) – Çexiyanın görkəmli siyasi və dövlət xadimi, dramaturq. Kommunist rejimi zamanı ölkədə hüquq müdafiəçilərinin liderlərindən biri olmuşdur. Dəfələrlə həbs edilmişdir. 1989-cu ildən «Vətəndaş forumu» hərəkatının başçısı idи. 1989–92-ci illərdə Çexoslovakıyanın, 1993-cü ildən 2003-cü ilə qədər Çexiyanın prezidenti olmuşdur. – 163,397.

141. Məkkə – Səudiyyə Ərəbistanının qərbində şəhər. Salınma tarixi məlum deyildir. İslamin banisi həzrəti Məhəmməd peyğəmbər Məkkədə doğulmuşdur. VII əsrən müsəlmanların müqəddəs şəhəri və ziya-rətgahıdır. – 165.

142. Mədinə – Səudiyyə Ərəbistanının şimal-qərbində şəhər. Qədim zamanlarda adı Yəsrib, erkən orta əsrlərdən Mədinədir. 622-ci ildə İslamin banisi Məhəmməd əleyhissəlam Məkkədən Mədinəyə hicrət etmiş və burada müsəlman icmasını yaratmışdır. Məhəmməd əleyhissələmin qəbri Mədinədədir. VII əsrən müsəlmanların iki müqəddəs şəhərlərinəndən biridir. – 166.

143. İsvəçrə, İ s v e ç r ə K o n f e d e r a s i y a s i – Mərkəzi Avropana dövlət. Sahəsi 41,3 min km², əhalisi 7,1 milyon nəfərdir. İsvəçrə federativ, 23 kantona bölünmüş respublikadır. Dövlət başçısı prezidentdir, prezidenti parlament Federal Şura üzvlərindən 1 il müddətinə seçilir, yenidən seçilmək hüququ yoxdur. Prezident həmçinin hökumət başçı-sıdır. Qanunverici hakimiyyət iki palatadan ibarət Federal Məclisə məxsusdur. Paytaxtı Bern şəhəridir. – 167.

144. Morits Loyenberqer (d.1946) – İsvəçrə dövlət və siyasi xadimi. 2001–2006-ci illərdə İsvəçrə prezidenti olmuşdur. – 167.

145. TRASEKA, T r a n s x e z ə r n ə q l i y y a t d ə h l i z i – Avropanı Asiya ilə birləşdirən yol. Bu nəqliyyat dəhlizini Şərqlə Qərbi birləşdirən orta materik xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. – 172,176,180,181,430.

146. Bakı– Tbilisi – Ərzurum – Cənubi Qafqaz qaz kəməri. Rəsmən 2007-ci ildə açılmışdır. Kəmərin diametri 42, uzunluğu 970 km-dir (442 km Azərbaycandan, 248 km Gürcüstandan, 280 km isə Gürcüstan–Türkiye sərhədindən Ərzuruma qədərdir). Kəmərə qaz «Şahdəniz»dən ötürülür. – 172,174,175,185,188,205,210,211,213.

147. İpək Yolu, B ö y ü k İ p ə k Y o l u – beynəlxalq tarixi tranzit-ticarət yolu; eramızdan əvvəl II əsrin sonlarından eramızın XVI əsrinə-dək fəaliyyət göstərmış, Çindən Şimali Afrika və İspaniyaya qədər uza-naraq, ayrı-ayrı qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini birləşdirmişdir.

Əlverişli coğrafi mövqedə yerləşməsi və zəngin maddi sərvətlərə malik olması sayəsində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur.

XX əsrin sonunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Büyük İpək Yolunun yenidən dirçəldilməsi ideyasını irəli sürməsi bütün dünyada, xüsusilə də Büyük İpək Yolu üstündə yerləşən ölkələrdə ciddi maraqla qarşılandı. Bu məqsədlə 1998-ci ilin sentyabrında Bakıda 33 dövlətin və Avropa Birliyinin iştirakı ilə beynəlxalq konfrans keçirildi; TRASEKA programı çərçivəsində nəzərdə tutulan Asiya-Qafqaz-Avropa ticarət dəhlizinin – Büyük İpək Yolunun bərpasının və onun imkanlarından hamılıqla bəhrələnməyin vacibliyi qeyd olundu. – 172,176,180,430.

148. Dünya Bankı – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi. 1945-ci ildə ABŞ-da Bretton–Vuds çərçivəsi sistemində yaradılmışdır. İdarə heyəti Vaşinqtondadır. Məqsədi inkişaf etməkdə olan ölkələrin iqtisadi və sosial dirçəlişinə kömək etməkdir. Səhmdar cəmiyyəti formasındadır və iştirakçıları yalnız Beynəlxalq Valyuta Fonduun üzvləridir. Banka 130-dan artıq dövlət daxildir. 1992-ci ildən Azərbaycan Respublikası Dünya Bankının üzvüdür. – 180,298,360,361.

149. Beynəlxalq Valyuta Fondu – BMT-nin hökumətlərarası ixtisaslaşdırılmış idarəsi, beynəlxalq valyuta təşkilatı. 1945-ci ildə yaradılmış, 1947-ci ildən fəaliyyətə başlamışdır. İdarə heyəti Vaşinqtondadır. Dünyanın 130-a yaxın ölkəsi fondun üzvüdür. Nizamnaməsinə görə, məqsədi beynəlxalq valyuta əməkdaşlığına yardım etmək, ölkələr arasında valyuta-hesablaşma münasibətlərini nizama salmaq, fonda daxil olan ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini tənzimləməkdən ibarətdir. 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Valyuta Fonduna qəbul olunmuşdur. – 180,298,360,361.

150. Supsa – Qara dəniz sahilində liman. 1996-ci il martın 8-də Bakıdan Supsa limanına neft kəmərinin çəkilməsinə dair beynəlxalq saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də Bakı–Supsa ixrac boru kəməri, Supsa yerüstü terminalı istifadəyə verilmişdir. Açılışa Azərbaycan prezidenti Heydər Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti iştirak etmişdi. – 181.

151. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) – 1994-cü ilin axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının müstərək işlədilməsi və istifadəyə verilməsi» haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə böyük neft şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni (B.Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 iri neft şirkəti daxildir. – 186,204.

152. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNS) – respublikada neft və qazın kəşfiyyatına, çıxarılmasına və emal edilməsinə rəhbərlik edən qurum. 1991-ci ildə təşkil edilmişdir. Şirkət neft və qaz quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər, müqavilələr bağlamışdır. – 186,211,212,270.

153. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMTTŞ) – BMT-nin daimi fəaliyyət göstərən mühüm orqanı. BMT-nin Nizamnaməsinə görə, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. 15 üzvü var: 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10 üzvü isə 2 il müddətinə seçilir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. – 215,360,434.

154. Lüdvid Nobel (1831–1888) – isveçli ixtiraçı Emmanuel Nobelin oğlu; sahibkar, dəzgah konstrukturu. Atasının Peterburqdə açdığı müəssisələri iri maşınqayırma zavoduna – «Lüdvid Nobel» (indiki Russki dizel) çevirmişdi. 1879-cu ildən qardaşı Robertlə birlikdə Bakıda «Nobel qardaşları» şirkətinin rəhbəri olmuşdur. Onun sıfəri ilə İsvetdə tikilən və Xəzərə gətirilən «Zoroastr» gəmisi dünyada ilk neftdaşıyan tanker idi. – 190.

155. Şanxay – Çində şəhər – liman. Çinin ən iri sənaye, nəqliyyat və ticarət mərkəzi. Sahəsi 6,2 min km², əhalisi 13,4 milyon nəfərdir. Şəhər tarixi memarlıq abidələri ilə zəngindir. – 216.

156. Dünya Ticarət Təşkilatı – 1947-ci ildə qəbul edilmiş müqavilə 23 ölkənin beynəlxalq ticarətdə gömrük rüsumlarının aşağı salınmasına və

başqa çətinliklərin aradan götürülməsində hökumətlərarası qəbul etdiyi çoxtərəflı müqavilədir. Bu müqavilə 1995-ci ildə beynəlxalq ticarətdə rüsumlar haqqında qəbul edilmiş müqavilənin hüquqi varisidir.

Təşkilatın əsas prinsipi bütün iştirakçılar üçün münasib mühit yaratmaqdır. Təşkilata 130 ölkə daxildir. – 216.

157. Böyük Çin Səddi – Şimali Çində qala divarı, Qədim Çinin nəhəng memarlıq abidəsi. İlk hissələri e.ə. 4,3-cü əsrlərdə tikilməyə başlanılmışdır. E.ə. 221-ci ildə vahid Çin dövləti yarandıqdan sonra, dövlətin şimal-qorbsərhədlərini köçəri xalqların hücumlarından qorumaq və karvan yollarının təhlükəsizliyini təmin etmək üçün imperator Sin Şu-xuandi sərhəd boyunca başdan-başa sədd çəkilməsini əmr etmişdi. Bəzi məlumatə görə, səddin uzunluğu 4 min kilometrə qədər, digər məlumatə görə 5 min kilometrdən çoxdur; hündürlüyü 6,6 metrdir. – 216.

158. Azərbaycan Xalq Cümhuriyyəti – Müsəlman Şərqində ilk dəfə dünyəvi, demokratik respublikanın əsasını qoymuş müstəqil Azərbaycan dövləti. Cəmi 23 ay (1918-ci il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də bolşeviklərin və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı əvvəlcə Gəncə (1918, 16 iyun – 17 sentyabr), sonra Bakı şəhəri (1918, 17 sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli dövlətin müxtəlisf problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı. Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli fərmanı ilə respublikada dövlət dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan Respublikasının parlamenti 1919-cu il avqustun 11-də Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Xalq maarifi sahəsində qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori müəllimlər seminarıyasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919–20-ci tədris ilində 100 nəfər gənc Avropanın müxtəlisf təhsil müəssisələrinə göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı yaradıldı, 1918-ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batum neft kəməri bərpa edildi. – 220,221,222,329,330,366.

159. Ramiz Mehdiyev, Ramiz Ənvər oğlu (d.1938) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru, professor.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü. 1978–80-ci illərdə İndiki Səbail Rayon Partiya Komitəsinin birinci katibi, 1980–81-ci illərdə Azərbaycan KP MK-da elm və təhsil şöbəsinin müdürü, 1981–83-cü illərdə təşkilat-partiya işi şöbəsinin müdürü, 1983–88-ci illərdə Azərbaycan KP MK-da katib, 1988–94-cü illərdə Azərbaycan EA-nın İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdürü, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdürü, 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəridir. 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputati olmuşdur. Müasir siyasi problemlərə, dövlət quruculuğuna aid bir çox kitab və monoqrafiyaların müəllifidir. Azərbaycan Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə təltif edilmişdir. Beynəlxalq Nyu-York Akademiyasının və Türk Dünyası Araşdırmaşalar Uluslararası Elmlər Akademiyasının üzvüdür. – 220,226,412.

160. Birinci dünya müharibəsi (1914–18) – iki koalisiya dövlətləri arasında müharibə, Mərkəzi dövlətlər (Almaniya, Avstriya–Macaristan, Türkiyə, Bolqarıstan) və Antanta (Rusiya, Fransa, Böyük Britaniya, Serbiya, Yaponiya, Rumınıya, İtaliya və ABŞ). Müharibənin başlanmasına səbəb Avstriya–Macaristan şahzadəsi Frans Ferdinandın öldürülməsi oldu. 1918-ci ilə qədər hər iki tərəf bir-birinə ağır zərbələr vuraraq zəiflədi. 1918-ci ildə Sovet Rusiyası Almaniya ilə separat Brest sülh müqaviləsi imzaladı və müharibədən çıxdı. Antanta qoşunları 1918-ci ilin sentyabrında Bolqarıstanı, oktyabrında Türkiyəni, noyabrda Avstriya–Macaristani və nəhayət, Almaniyani tam möglüb etdilər. Paris sülh konfransında bir neçə müqavilə imzalandı. Almaniya və onun müttəfiqləri xeyli ərazi itirdilər, böyük ödənc verməyə və öz silahlı qüvvələrini kəskin şəkildə azaltmağa məcbur oldular. – 221.

161. Uqanda, U q a n d a R e s p u b l i k a s i – Şərqi Afrikada dövlət, sahəsi 236 min km², əhalisi 22,2 milyon nəfərdir. İnzibati cəhətdən 4 vilayətə bölünür. Millətlər Birliyinə daxildir. Dövlət başçısı prezidentdir. Paytaxtı Kampaladır. – 232.

162. İspaniya – Cənub–Qərbi Avropada dövlət. Sahəsi 504,8 min km², əhalisi 39,3 milyon nəfərdir. İnzibati ərazisi 17 muxtar vilayətə daxil olan 50 əyalətə bölünür. İspaniya konstitusiyalı monarxiyadır. Dövlət başçısı kral, qanunverici orqanı korteslərdir (ikipalatalı parlament). Afrikanın

şimal sahilindəki Seuta və Melilya şəhər rayonları da İspaniyanın mülküdür. Paytaxtı Madriddir. – 233,234,430.

163. Xuan Karlos I (d.1938) – İspaniya kralı. 1975-ci ildə diktator Frankonun ölümündən sonra kral elan edilmişdir. – 233.

164. Xose Maria Asnar (d.1935) – 1996–2004-cü illərdə İspaniyanın Baş naziri olmuşdur. – 234.

165. «Soyuq müharibə» – keçmiş SSRİ və müttəfiqləri, digər tərəfdən isə ABŞ və onun müttəfiqləri arasında olan hərbi-siyasi konfrantasiya. «Soyuq müharibə» İkinci dünya müharibəsindən sonra yaranmış və ona 90-ci illərin əvvəlinə qədər SSRİ-də və digər sosialist ölkələrində siyasi və sosial dəyişikliklər nəticəsində son qoyulmuşdur. – 235.

166. «Siemens» – alman şirkəti. 1847-ci ildə yaradılmışdır. Bakıda numayəndəliyi 1998-ci ildə açılıb. Şirkət elektrik məhsulları və elektroavadanlıqların hazırlanması və tətbiqi sahəsində dünya liderlərindən biridir. İllik dövriyyəsi – 118 milyard dollardır. Bütün dünyada işçilərinin sayı 140 min nəfərdir. – 236.

167. Karlo Adzelyo Çampi (d.1920) – İtaliya siyasi xadimi. 1999–2006-ci illərdə İtaliya Respublikasının prezidenti olmuşdur. – 240.

168. Silvio Berlusconi (d.1936) – 1994–95, 2001–2006-ci illər və hal-hazırda İtaliya Respublikasının Baş naziri. – 241.

169. Lujkov Yuri Mixayloviç (d.1936) – Rusyanın ictimai və dövlət xadimi. 1992–2010-cu illərdə Moskva şəhərinin məri olmuşdur. – 242, 243,246,249,254.

170. Bakı Slavyan Universiteti – 2000-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunun bazası əsasında yaradılmışdır. İnstitutun beş fakültəsi var. Burada rus, bolqar, polyak, çex, yunan, ukrayna dilləri, roman-alman filologiyası öyrənilir. Universitetdə 40-dan çox elmlər doktoru, 200-ə yaxın elmlər namizədi fəaliyyət göstərir, üç min tələbə isə təhsil alır. – 244,253.

171. Abbas Abbasov, A b b a s A y d ı n o ğ l u (d.1949) – 1992–2006-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. – 245,248,250.

172. Ramiz Rizayev, R a m i z H ə s ə n q u l u o ğ l u (d.1939) – kimyaçı, kimya elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü. 1993–2007-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasında fəvqəladə və səlahiyyətli səfiri olmuşdur. – 247.

173. Puşkin, A l e k s a n d r S e r g e y e v i ç (1799–1837) – dahi rus şairi, yeni rus ədəbiyyatının banisi. Puşkin rus ədəbi dilini yeni yüksək zirvəyə qaldırmışdır. Rus poeziyasının «atası olan» (N.Q.Cernișevski) Puşkin novator şair kimi yeni tipli realist şeirin, mənzum romanın, tarixi povestin, mənzum hekayə, nağıl və dramın gözəl nümunələrini yaratmışdır. Qafqaz həyatı onun yaradıcılığına müstəsna təsir göstərmiş, şairin bu mövzuda yazdığı əsərlər («Qafqaz əsiri», «Quldur qardaşlar», «Baxçasaray fontanı», «Qaraçılard», «Ərzuruma səyahət») rus ədəbiyyatında yeni səhifə açmışdır. Bakıda Puşkinə abidə qoyulmuşdur. – 257–261.

174. Mirzə Kazım bəy, M i r z ə M ə h ə m m ə d Ə l i H a c ı Q a s ı m o ğ l u (1802–1870) – Azərbaycan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri. 1821-ci ildə Həştərxana sürgün olmuş atasının yanına getmişdir. Burada Şotlandiya missionerlərindən ingilis dilini öyrənmiş, onların təsiri ilə xristianlığı və Aleksandr adını qəbul etmişdir. 1826-ci ildən Kazan universitetində mühəzirə oxumuş, rus-tatar dilləri kafedrasının müdürü, ordinar professor kimi fəaliyyət göstərmişdir. 1849-cu ildə Peterburq universitetində fars dili kafedrasının müdürü, ordinar professor vəzifələrində işləmişdir. Kazım bəy müsəlman hüququnun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk elmi qrammatikasının yaradıcısıdır. Qərbi Avropa ölkələrinin bir çox akademiyalarının və elmi cəmiyyətlərinin fəxri üzvü seçilmişdir. Bir sıra elmi əsərləri xarici dillərə tərcümə olunub, Avropa və Asiya ölkələrində nəşr edilmişdir. – 258.

175. Firudin bəy Köçərli, F i r u d i n b ə y Ə h m ə d b ə y o ğ l u (1863–1920) – Azərbaycan ədəbiyyatşünası, pedaqoq və publisist. Qori seminariyasını bitirmiş, sonra isə orada dərs demiş, ədəbi fəaliyyətə də həmin vaxtdan əbədi-tənqidi və publisistik məqalələrlə başlamışdır.

Firudin bəy Köçərlinin «Azərbaycan ədəbiyyat tarixi materialları» əsəri Azərbaycan əbəbiyyatı tarixinin inkişafını izləmək, ədəbi proses və tarixi ictimai həyatı qarşılıqlı əlaqədə təhlil etmək və fakt zənginliyi baxımından qiymətli mənbədir. F.Köçərli Azərbaycan ədəbi dilinin saflığı uğrunda fəal mübarizə aparmışdır. – 258.

176. Abbasqulu Ağa Bakıxanov, ədəbi təxəllüsü **Qüdsi** (1794–1847) – Azərbaycan alimi, şair, maarifpərvər. Bakı xanı II Mirzə Məhəmmədin (1784–91) oğlu. 1828-ci ildə Türkməncayda Rusiya–İran danışıqlarında iştirak etmişdi. Bakıxanovun «Gülüstani-İrəm» (1841) əsəri Azərbaycan tarixşünaslığının inkişafında çox böyük rol oynamışdır. – 258.

177. «LUKoyl» – neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan «LUKoyl» şirkəti Rusiya, MDB və dönyanın bir çox ölkələrində neft məhsullarının kəşfiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir. – 262–275, 299.

178. Vahid Ələkbərov, V a h i d Y u s i f o ğ l u (d.1950) – 1993-cü ildən Rusyanın ən böyük neft şirkətlərindən olan «LUKoyl»un prezidentidir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 262–275.

179. Sibir – Rusiya Federasiyasının Asiyadakı ərazisinin çox hissəsi. Sahəsi təqribən 10 milyon km², əhalisi 23,8 milyon nəfərdir. Sibir Qərbi Sibir və Şərqi Sibir hissələrinə bölünür.

Ərazisinin çox hissəsində iqlim sərt, kəskin kontinentaldır. Orta temperatur yanvarda Qərbi Sibir düzənlilikinin cənubunda – 16-dan 20° C-yə, Yakutiyada – 40-dan 48° C-yə (bəzən 71 C-dək) enir. – 263,265, 273,357.

180. Nikolay Konstantinoviç Baybakov (1911–2008) – Rusiya Federasiyasının dövlət xadimi. Bakı şəhərinin Sabunçu qəsəbəsində doğulmuşdur. Lenin mükafatı laureatı. 1965–90-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini və SSRİ Dövlət Plan Komitəsinin sədri olmuşdur. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. – 264.

181. Sabit Orucov, S a b i t A t a b a b a o ğ l u (1912–1981) – dövlət xadimi, neft və qaz sənayesi sahəsində alim. Texnika elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü. Sosialist Əməyi Qəhrəmanı. O, SSRİ Neft Sənayesi nazirinin müavini (1947–1953; 1955–1957), SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin sədr müavini (1962–1965), SSRİ Qaz Sənayesi (1972–1981) naziri olmuşdur. SSRİ-də qaz sənayesinin yeni texnika ilə təchiz olunmasında, qaz hasilatının sürətlə artmasında Sabit Oruçovun böyük xidməti olmuşdur. Sabit Orucov SSRİ Dövlət mükafatı (1950,1951) və Lenin mükafatı (1970) laureatıdır. – 264.

182. Tümen vilayəti – Rusyanın mərkəzində, Qərbi Sibir düzənliyində inzibati ərazi. Bura Xanti-Mansi və Yamal-Nen muxtar mahalları da daxildir. Sahəsi 1435,2 min km², əhalisi 3226 min nəfərdir. İnzibati mərkəzi Tümendir. – 264,273.

183. Kofi Annan (d.1938) – 1997–2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olmuşdur. Nobel mükafatı laureatı. – 278.

184. Rəşid Behbudov, R ə ş i d M ə c i d o ğ l u (1915–1989) – böyük Azərbaycan müğənnisi. Azərbaycan və SSRİ Xalq artisti. Müstənsənə gözəl səsə malik olan Rəşid Behbudov Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindəndir. Dünyanın bir çox ölkələrində uğurla keçən qostrol səfərlərində olmuşdur. SSRİ Dövlət mükafatı laureatı və Sosialist Əməyi Qəhrəmanıdır. – 279–292,354.

185. Üzeyir bəy Hacıbəyov, Ü z e y i r Ə b d ü l h ü s e y n o ğ l u (1885–1948) – dahi Azərbaycan bəstəkarı, musiqişunas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı. – 281,282,285,286,287,328.

186. Rza Təhmasib, T ə h m a s i b R z a A b b a s q u l u o ğ l u (1894–1980) – aktyor, rejissor, pedaqoq. Azərbaycanın Xalq artisti və SSRİ Dövlət mükayati laureatı. Təhmasibin səhnə yaradıcılığı Azərbaycan Milli Dram Teatrı ilə bağlıdır. Bir çox filmlərin və tamaşaların rejissoru olmuşdur. – 282,287.

187. Eynsteyn Albert (1879–1955) – dahi alman nəzəriyyəçi-fiziki, müasir fizikanın yaradıcılarından biri. Mühüm əsərləri molekulyar fizika, statistik fizika, kvant nəzəriyyəsi sahəsindədir. Eynsteyn broun hərəkətinin nəzəriyyəsini vermiş və bu nəzəriyyə sonralar materiyanın atomistik quruluşunu təsdiq edən təcrübələr aparmağa imkan vermişdir.

Eynsteynin ən mühüm elmi nailiyyəti – nisbilik nəzəriyyəsidir. Bu ona dünya şöhrəti qazandırmışdır. Eynsteyn ümumi nisbilik nəzəriyyəsini inkişaf etdirərək vahid sahə nəzəriyyəsi yaratmağa cəhd göstərmişdir. Nobel mükafatı laureatı. – 283.

188. Hindistan, Hindistan Respublikası – Cənubi Asiyada dövlət. Millətlər Birliyinin tərkibindədir. Ərazisi 3,3 milyon km², əhalisi 953 milyon nəfərdir. Hindistan inzibati cəhətdən 22 ştata və 7 müttəfiq əraziyə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı parlamentdir. Paytaxtı Dehli şəhəridir. – 284,350–358.

189. Rac Kapur (1924–1988) – hind kino aktyoru, rejissor. «Avara», «Cənab 420», «Gecənin qaranlığında», «Sanqam» filmləri ona böyük şöhrət qazandırmışdır, Rac Kapurun aktyor sənəti üçün orijinallıq, lirizm və komizm çox səciyyəvi idi. – 284,354.

190. Həsən Əliyev, Həsən Əlirza oğlu (1907–1993) – torpaqşunas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim, ictimai-siyasi xadim. Elmlər doktoru, professor. Azərbaycan Milli EA-nın akademiki, Azərbaycan Dövlət mükafatı laureatı. Ayrı-ayrı illərdə Azərbaycan Milli EA Botanika İnstitutunun direktoru, Azərbaycan Kənd Təsərrüfatı nazirinin birinci müavini və Azərbaycan KP MK katibi, Azərbaycan Milli EA-nın akademik katibi, Azərbaycan Milli EA Coğrafiya İnstitutunun direktoru vəzifələrində çalışmışdır. Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur. – 285.

191. Fikrət Əmirov, Fikret Cəmili oğlu (1922–1984) – görkəmli Azərbaycan bəstəkarı. Simfonik müğam janrının yaradıcısı. Fikrət Əmirov instrumental konsert janrında yaradan ilk Azərbaycan bəstəkarlarındandır. Əsərləri, üsusilə simfonik müğamları Niyazi, Rojdestvenski (Rusiya), L.Stokovski (ABS), Ş.Münş (Fransa), Ç.Abendrot (Almaniya) kimi məşhur dirijorların repertuarında səslənmişdir. SSRİ

Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureati idi. – 285,286.

192. Cəfər Cabbarlı, Cəfər Qəfirov (1899–1934) – böyük Azərbaycan yazıçısı, dramaturq. Cabbarlı yaradıcılığı Azərbaycan ədəbiyatının inkişafına böyük təsir göstərmiş, istedadlı dramaturqlar nəslinin yetişməsində mühüm rol oynamışdır. Cabbarlinin zəngin irsi Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutur. – 286.

193. Ənvər Əlibaylı, Ənvər Əlibəyli (1916–1988) – Azərbaycan şairi. «Ədəbiyyat qəzeti»nin redaktoru (1948–1952), Azərbaycan SSR Dövlət Radio və Televiziya verilişləri Komitəsinin sədri işləmişdir. Azərbaycan SSR Ali Sovetinin (7-ci çağırış) deputati olmuşdur. – 288.

194. Nəbi Xəzri, Nəbi Ələkbər oğlu Babayev (d.1924–2007) – Azərbaycanın xalq şairi, dramaturq, ictimai xadim. Əsərlərində müasirlərimizin zəngin mənəvi aləmi, təəssübkeşlik, doğma Vətən təbiətinin gözəllikləri tərənnüm edilir. Azərbaycan və SSRİ Dövlət mükafatları laureatıdır. Azərbaycan Yaziçılar Birliyinin katibi, Azərbaycan Ali Sovetinin deputati olmuşdur. «Azərbaycan Dünyası» Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti. Azərbaycan Respublikasının «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunmuşdur. – 288.

195. Tamara Sinyavskaya, Tamarə İliniçna (d.1943) – məşhur rus müğənnisi. Moskva Böyük Teatrının solisti. Azərbaycan və SSRİ Xalq artisti. – 292.

196. Ramiz Mustafayev, Ramiz Hacı oğlu (1926–2008) – bəstəkar. Əməkdar incəsənət xadimi. 1968–73-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur. Füzulinin, M. Lermontovun və başqalarının sözlərinə yazılmış gözəl romansları və mahnıları var. – 293–294.

197. Anatoli Zlenko (d.1938) – Ukrayna dövlət xadimi. İki dəfə – 1990–94 və 2000–2003-cü illərdə Ukraynanın Xarici İşlər Naziri olmuşdur. – 295–311.

198. Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı – 1992-ci ildə İstanbul zirvə görüşündə yaradılmışdır. Buraya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, Moldova, Rumınıya, Rusiya, Serbiya, Xorvatiya, Türkiyə, Ukrayna və Yunanistan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq maraqları əsasında qurulmuş təşkilatdır. İqamətgahı İstanbuldadır. – 295.

199. Vilayət Quliyev, V i l a y ə t M u x t a r o ğ l u (d.1952) – filolog, diplomat. Filologiya elmləri doktoru. 1996–2000-ci illərdə Milli Məclisin deputati olmuşdur. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər naziri vəzifəsində çalışmışdır. Hazırda Azərbaycan Respublikasının Macarıstan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiridir. – 296,297,412.

200. Ukrayna Ali RADA-sı – Ukraynanın ali qanunverici hakimiyyət orqanı. – 303.

201. Avropa Birliyi (AB) – 1951–57-ci illərdə yaranmış üç Qərbi Avropa integrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi – AİB, Avropa Kömür və Polad Birliyi – AKPB, Avropada Atom Energetika Birliyi – AAEB). AB ümumi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyətə qədər bir neçə mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional İnkişaf Fonduunun – vahid valyuta qəbul etməsi – AVRO) keçmişdir. Mühüm mərhələ Vahid Avropa Aktinin (1986–1987-ci ildən qüvvəyə minmişdir) qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra – AİB, AKPB və AAEB – Avropa Birliyi – 1993-cü ildə isə Avropa Şurası yarandı. – 304,363,364,429,430.

202. Vatikan – Avropada Papa dövləti – şəhər. Monte-Vatikano təpəliyində, İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsindədir. Roma katolik kilsəsinin siyasi, inzibati və ideoloji mərkəzidir. Vatikan teokratik monarxiyadır. Dövlət başçısı Roma papasıdır. – 312.

203. İohann Pavel II, d ü n y ə v i a d ı K a r o l V o y t u l a (1920–2007) – ilahiyyat elmləri doktoru. 1523-cü ildən bəri qeyri-italyan mənşəli (polyak) ilk Roma papasıdır. Sülh və beynəlxalq gərginliyin zəiflədilməsində böyük xidmətləri var. II İoann Pavel 1978-ci ildə Roma papası seçilmişdir. Dünyanın bir çox ölkəsində, o cümlədən prezident Hey-

dər Əliyevin dəvəti ilə 2002-ci ildə Azərbaycanda rəsmi səfərdə olmuşdur. – 312.

204. Macarıstan, Ma c a r i s t a n R e s p u b l i k a s i – Mərkəzi Avropada dövlət. Sahəsi 93 min km², əhalisi 10,2 milyon nəfərdir. Dövdət başçısı prezident, qanunverici orqanı birpalatalı Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. – 313.

205. Ferents Madl (d.1931) – Macarıstan siyasi və dövlət xadimi. Macarıstan Akademiyasının akademiki. 2000–05-ci illərdə Macarıstanın prezidenti olmuşdur. – 313.

206. Avstriya, A v s t r i y a R e s p u b l i k a s i – Mərkəzi Avropada dövlət. Sahəsi 83,8 min km², əhalisi 8,1 milyon nəfərdir. Dövlət başçısı prezident, qanunverici orqanı iki palatalı (Milli Şura və Federal Şura) parlamentdir. Paytaxtı Vyanadır. – 315.

207. Tomas Klestil (d.1932) – Avstriyanın prezidenti. 1987–92-ci illərdə XİN-nin Baş katibi olmuşdur. – 315.

208. Surət Hüseynov, S u r ə t D a v u d o ğ l u (d.1959) – 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin oktyabrında Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmış çəvriliş cəhdinə rəhbərlik etmişdir. – 324.

209. Cəlil Məmmədquluzadə, M i r z ə C ə l i l H ü s e y n q u l u o ğ l u (ədəbi təxəllüsü Molla Nəsrəddin; 1866–1932) – dahi Azərbaycan yazıçısı, jurnalist, ictimai xadim. Mirzə Cəlilin ictimai-ədəbi fəaliyyəti XIX əsrin 80-ci illərinin axırından XX əsrin 30-cu illərinə qədərki böyük tarixi dövrü əhatə edir. 40 illik yaradıcılığı boyu müxtəlif janrlarda yazdığı əsərləri ilə Mirzə Cəlil Azərbaycan realist ədəbiyyatının yüksək pilləyə qalxmasında müstəsna rol oynamışdır. 1906-ci il aprelin 7-də çıxan «Molla Nəsrəddin» jurnalının nəşrinə başlamaqla Mirzə Cəlil Azərbaycanda, eləcə də Yaxın Şərqi satirik jurnalistikanın əsasını qoymuşdur. Bu zamandan Mirzə Cəlil Molla Nəsrəddin adı ilə məşhur oldu. – 328.

210. «Molla Nəsrəddin» – həftəlik, illüstrasiyalı ilk Azərbaycan jurnalı. Birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxmışdır. 1906–18-

ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922–31-ci illərdə Bakıda nəşr olunmuşdur. Redaktoru və naşiri Cəlil Məmmədquluzadə idi. 25 il ərzində 748 nömrəsi çıxmışdır. Mütərəqqi ideyaların carçısı olan «Molla Nəsrəddin» xalq və demokratiya cəbhəsində duraraq azadlıq düşmənlərini – çar mütləqiyətini, müstəmləkəçilik siyasetini, geriliyi, mövhumatı, millətciliyi amansız satırə atşinə tuturdu. Bütün təqib və təzyiqlərə baxmayaraq «Molla Nəsrəddin»in haqq səsi Qafqazın hüdudlarını aşib Rusiyada, bütün Yaxın və Orta Şərqdə eşidilmişdi. «Molla Nəsrəddin» Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyanlıları öz ətrafında toplamışdı. «Molla Nəsrəddin»in yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna rolü olmuşdur. – 328.

211. Məmməd Əmin Rəsulzadə (1884–1955) – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri. Görkəmli ictimai-siyasi və dövdət xadimi, publisist, «Müsavat» partiyasının yaradıcılarından biri. Onun Azərbaycanın mili-azadlıq hərəkatında müstəsna rolü olmuşdur. 1922-ci ildən mühacirətdə yaşamış, 1955-ci ildə Ankarada vəfat etmişdir. – 330.

212. Əlimərdan bəy Topçubaşov (1865–1934) – Görkəmli hüquqşunas, siyasi və dövlət xadimi, diplomat, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri. Paris (Versal) sülh konfransında (1919–20) Azərbaycan nümayəndə heyətinin başçısı olmuşdur. 1934-cü ildə Parisdə vəfat etmişdir. – 330.

213. Fətəli Xan Xoyski (1875–1920) – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi. Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Cümhuriyyətin 1, 2 və 3-cü kabinetlərində Nazirlər Şurasının sədri, Daxili İşlər, Ədliyyə və Xarici İşlər naziri olmuşdur (1918). Tiflisdə «Daşnak-sutyun»un muzdalu erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. – 330, 366.

214. Nəsib bəy Yusifbəyli, U s u b b ə y o v N ə s i b b ə y Y u s i f o ğ l u (1881–1920) – Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri. Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci hökumət kabinetlərinə başçılıq etmişdir.

Bakının Qırmızı ordu tərəfindən işğalından və ADP süqutundan sonra N.B. Usubbəyli faciəli surətdə qətlə yetirilir. – 330.

215. «Dədə Qorqud» – burada «Kitabi-Dədə Qorqud» nəzərdə tutulur.

216. Qandi Mohandas Karamchand (1869–1948) – hind içtimai xadimi və Hindistanın milli azadlıq hərəkatının rəhbərlərindən biri. 1915-ci ildən Hindistan Milli Konqres Partiyasının ideya rəhbəri olmuşdur. Qandinin əsas xidməti – irqi diskriminasiyaya və Hindistanda ingilis hökmranlığına qarşı dinc formada mübarizə aparmaq və Hindistanın müstəqilliyinə nail olmaq idi. Qandi ingilislərin «parçala və hökm sür» siyasətinə, hindu–müsəlman qırğınına qarşı mübarizə aparmışdır. Qandi həmişə təqib edilmiş və həbs edilmişdir.

Hindistan müstəqillik (1947) qazandıqdan sonra ölkənin iki dövlətə (Hindistan və Pakistan) bölünməsinə qarşı çıxmış, hindu və müsəlmanlar arasında başlanmış qarşışdurmanın pişləmişdir. Qandi millətçi hindu ekstremist təşkilatının üzvü tərəfindən qətlə yetirilmişdir. – 352.

217. Cəvahirləl Hehru (1889–1964) – Hindistan dövlət xadimi, milli azadlıq hərəkatı rəhbərlərindən biri. Siyasi və dövlət xadimi. Motiləl Hehrunun oğlu və Qandinin ən yaxın silahdaşı. 1947-ci ildə dominion Hindistanın Baş naziri, 1947–64-cü illərdə Hindistanın Baş naziri və Xarici İşlər naziri olmuşdur. Nehru bloklara qoşulmamaq hərəkatının siyasi rəhbərlərindən biri olmuşdur. Nehru tarixə «Yeni Hindistanın qurucusu» kimi düşmüşdür. – 352,353,357.

218. Çjou En-Lay (1898–1976) – Çin dövlət və siyasi xadimi, Nankay üsyəninin (1919) rəhbərlərindən biri. 1928-ci ildən başlayaraq Çin Kommunist Partiyasının rəhbər üzvlərindən olmuşdur. 1937–45-cü illərdə Qomindan hökumətində ÇKPMK-nin nümayəndəsi, 1949–54-cü illərdə CXR Dövlət İnzibati Şurasının Baş naziri, 1954-ci ildən CXR Dövlət Şurasının Baş naziri, 1956–66 və 1973-cü ildən ÇKPMK sədrinin müavini idi. – 353.

219. Broz Tito, Josip Tito (1892–1980) – 1953–80-ci illərdə Yuqoslaviyanın prezidenti, marşal. 1941–45-ci illərdə Yuqoslaviyada milli-azadlıq müharibəsi zamanı Xalq azadlıq ordusunun baş komandanı olmuşdu. 1945-ci ilin martında Yuqoslaviya Demokratik Federativ Müvəqqəti hökumətinin sədri, avqustunda isə Yuqoslaviya

Federativ Xalq Respublikası hökumətinin başçısı seçilmişdi. Tito bloklara qoşulmamaq hərəkatının liderlərindən biri olmuşdur. – 353.

220. Tac-Mahal – Büyük Moğollar dövrü hind memarlığının görkəmli abidəsi, Aqra şəhəri yaxınlığında Camna çayının sahilindədir. Moğol hökmədarı Cahan şah Tac-Mahal türbəsini arvadı Mumtaz Mahalbanu Bəyimin qəbri üstündə tikdirmiş (1630–52), sonralar Cahan şahın özü də bu türbədə dəfn edilmişdir. Türbəni türk memarı Ustad Məhəmməd İsa Əfəndi tikmişdir. Müntəzəm planlı, böyük bağ içində salınmış memarlıq ansamblının əsas tikilisi olan Tac-Mahal türbəsi beşgünbəzli möhtəşəm binadan (hündürlüyü 74 m) və künclərindəki 4 minarədən (hündürlüyü 45 m) ibarətdir. Türbənin divarları cılalanmış ağ mərmərdən tikilmiş, əlvan və qiymətli daşlarla inkrustasiya edilmişdir. – 354.

221. İndira Qandi (1917–1984) – Hindistanın dövlət və siyasi xadimi; C.Nehrunun qızı; Hindistan Milli Konqres Partiyasının liderlərindən biri; milli azadlıq hərəkatının iştirakçısı; 1966–77, 1980–84-cü illərdə Hindistanın Baş naziri olmuşdur. C.Nehru siyasetinin əsas siyasi prinsiplərini (hərbi bloklara qoşulmamaq, sülhü və beynəlxalq əməkdaşlığı müdafiə etmək, milli iqtisadiyyatın planlı inkişafını) davam etdirmiştir. Terrorçu tərəfindən qətlə yetirilmişdir. – 354,355.

222. Raciv Qandi (1944–1991) – Hindistan dövlət xadimi. 1984–89-cu illərdə Hindistanın Baş naziri olmuşdur. Terrorçu tərəfindən öldürülmüşdür. – 354,355.

223. İsmayıll Cəm (1940–2007) – Türkiyənin siyasi və ictimai xadimi, 1997–2003-cü illərdə Türkiyə Respublikasının Xarici İşlər naziri vəzifəsində işləmişdir. Türkiyə–Yunanistan münasibətlərinin yaxşılaşmasında mühüm rolü olmuşdur. – 362–368.

224. İslam Konfransı Təşkilatı (İKT) – 1969-cu ildə yaradılmışdır. Müsəlman ölkələrinin çoxunu birləşdirir. Nizamnaməsinə görə İslam Konfransı Təşkilatının fəaliyyəti müsəlmanların həmrəyliyinin möhkəm lənməsinə, üzv-dövlətlər arasında əməkdaşlığa yönəldilmişdir. İqamətgahı Ciddədədir (Səudiyyə Ərəbistanı). Azərbaycan 1991-ci ildən İKT-nin üzvüdür. Hazırda İsləm Əməkdaşlıq Təşkilatı adlanır. – 363.

225. Bülənd Ecevit (1925–2006) – Türkiyənin siyasi və dövlət xadimi. 1974, 1978–79 və 1997–2003-cü illərdə Türkiyə Respublikasının Baş naziri olmuşdur. 1972–80-ci illərdə Respublika Xalq Partiyasının, 1978–1988-ci illərdə Türkiyə Demokrat Sol Partiyasının Baş katibi idi. – 364,400.

226. «Türk petrolları», T ü r k i y e p e t r o l l a r i – 1954-cü ildə Türkiyənin neft və qaz sənayesinin inkişafı üçün yaradılmışdır. Karbohidrogen istehsalı və emalı sahəsində Türkiyənin ən böyük şirkətidir. TPAO hazırda MDB, Şimali Afrika və Orta Şərqdə fəaliyyət göstərir. Azərbaycana gələn ilk xarici neft şirkətlərindəndir. – 365.

227. Tələt Paşa (1874–1921) – Türkiyə siyasi və dövlət xadimi. «İttihad və Tərəqqi» partiyasının liderlərindən biri və sədri olmuşdur. Məclisi – Məbusanda birinci rəis vəkili seçilmişdi. 1913-cü ildə Daxili İşlər naziri, 1917-ci ildə paşa rütbəsi verilməklə Baş nazir vəzifəsinə təyin edilmişdir. Tələt Paşa Qafqazda, o cümlədən Azərbaycanda gedən prosesləri yaxından izləyir və Azərbaycanda milli azadlıq hərəkatının güclənməsi üçün mümkün olan yardımçıları göstərirdi. 1918-ci ilin əvvəlində Azərbaycan milli azadlıq hərəkatının İstanbula gəlmış nümayəndə həyəti ilə görüşmüş və hərbi nazir Ənvər Paşa ilə birlikdə Azərbaycana hərbi yardım göstərilməsi yollarını müzakirə etmişdi. Bu müzakirələrin nəticəsi kimi, Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana hərbi yardım göstərilmişdi.

1918-ci ildə Tələt Paşa Berlində erməni terrorçusu tərəfindən qətlə yetirilmişdir. – 366.

228. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası – ali idman təhsil müəssisəsi. 1930-cu ildə yaradılmışdır. Akademiyanın üç fakültəsində 2000-dən çox tələbə təhsil alır. 240 professor və müəllim həyəti var. Akademiya Beynəlxalq İdman Federasiyası ilə əlaqə saxlayır. – 370,376.

229. Əbiyev Ağaçan, A ğ a c a n Q u l a m o ğ l u (d.1937) – 1987-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru. 1982-ci ildən A. Əbiyev Avropa və Dünya Boks Federasiyasının üzvü, Avropa Boks Federasiyasının vitse-prezidenti və Hakimlər Komitəsinin sədri, Azərbaycan Boks Federasiyasının prezidenti və Milli Olimpiya Komitəsinin Baş katibidir. – 370.

230. YUNESKO – BMT-nin maarif, elm və mədəniyyət işlərinə baxan hökumətlərarası təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-ci ildən fəaliyyətə başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Katibliyi Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. – 373.

231. Boris Qrizlov (d.1950) – Rusiya dövlət və siyasi xadimi. 2001–2003-cü illərdə Rusiya Daxili İşlər naziri, 2003-cü ildən Rusiya Federasiyası Dövlət Dumasının sədri, 2002-ci ildən Vahid Rusiya Partiyası Ali Şurasının sədridir. – 379–387.

232. Ramil Usubov, R a m i l İ d r i s o ğ l u (d.1948) – general-polkovnik. 1994-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər naziri. – 379–387.

233. Əlcəzair, Əlcəzair Xalq Demokratik Respublik kəsi – Şimali Afrikada dövlət. Sahəsi 2381,7 min km², əhalisi 29 milyon nəfərdir. İnzibati ərazisi 48 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı Milli Xalq Məclisidir. Paytaxtı Əlcəzair şəhəridir. – 388.

234. Əbdüləziz Buteflik – 1999-cu ildən Əlcəzair prezidenti. – 388.

235. ATƏT-in Lissabon sammiti – 1996-ci il dekabrın 2–4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və hökumət başçılarının iştirakı ilə növbəti Zirvə toplantısı keçirildi. Lissabon Zirvə toplantısında müzakirə olunan məsələlər arasında Azərbaycan Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistan–Azərbaycan münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Respublikası nümayəndə heyətinin başçısı Heydər Əliyevin qəti, prinsipial mövqeyi və gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü 53 dövlət tərəfindən qətiyyətlə dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. – 390,392,434.

236. Çexiya, Çexiya Respublikası – Mərkəzi Avropada dövlət. Sahəsi 78,9 min km², əhalisi 10,3 milyon nəfərdir. İnzibati cəhətdən 7 vilayətə bölünür. Dövlət başçısı prezident, qanunverici

orqanı ikipalatalı (Senat və Deputatlar palatası) parlamentdir. Paytaxtı Praqadır. 1993-cü ildən Çexoslovakiya Federasiyasının fəaliyyəti dayandırıldıqdan sonra Çexiya müstəqil dövlətdir. – 397.

237. Ömər İzgi (d.1940) – türk hüquqşunası və siyasetçisi. Milliyətçi Hərəkat Partiyasının üzvü. 2000–2002-ci illərdə TB MM-nin sədri olmuşdur. – 399.

238. «907-ci maddə» – ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də erməni lobbisinin təzyiqi ilə qəbul etdiyi «Rusyanın və yeni müstəqillik qazanmış dövlətlərin azadlığını müdafiə aktı»na 907-ci düzəliş nəzərdə tutulur. Düzəliş ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını qadağan edir. Buna baxmayaraq, istər Bill Klinton, istərsə də ondan sonra ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin reallığı nəzərə almadığını təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. C.Buş hökuməti 2002-ci ildə bu düzəlişin fəaliyyətdən düşdüyüni qərara almışdır. – 404.

239. Varşava paktı – 1955-ci il mayın 14-də Varşavada sosialist ölkələrini qorumaq, Avropada sülhü və təhlükəsizliyi təmin etmək məqsədilə yaradılmışdı. Bura ADR, Albaniya, Bolqarıstan, Macaristan, Polşa, Rumeiniya, SSRİ və Çexoslovakiya daxil idi. 1991-ci ildə SSRİ süqut etdikdən sonra bu təşkilat da öz-özünü daşılmışdır. – 405.

240. Saparmurat Niyazov, Saparmurad Ataoğlu (1940–2007) – Türkmenistanın siyasi və dövlət xadimi. 1985-ci ilin dekabından 1990-ci ilə qədər Türkmenistan KP MK-nin birinci katibi, 1990-ci ildən Türkmenistan Respublikasının prezidenti olmuşdur. – 409.

241. Yeqor Stroyev (d.1937) – 1996–2001-ci illərdə Rusiya Federasiya Şurasının sədri olmuşdur. – 415.

242. Kamboca, Kamboca – Kralı 111^ə – Cənub-Şərqi Asiyada dövlət. Sahəsi 181 min km², əhalisi 10 milyon nəfərdir. Ərazisi 19 əyalətə (kxetə) bölünür. Dövlət başçısı kral, qanunverici orqanı birpalatalı Milli Məclisdir. Paytaxtı Pnompen şəhəridir. – 416.

243. Norodom Sianuk (d.1922) – 1945–55 və 1993-cü ildən Kambocanın kralı. 1955-ci ildə atasının xeyrinə taxt-tacı tərk etmişdi. 1955–60-ci illərdə

hökumət başçısı, 1970–75 və 1979–90-ci illərdə isə mühacirətdə olmuşdur. 1991-ci ildən yenidən dövlətin başçısı kimi tanındı. 1991-ci ildən həm də Ali Milli Məclisin (Milli barışığın) sədridir. – 416.

244. Latviya, L a t v i y a R e s p u b l i k a s i – Şərqi Avropada, Pribaltikada dövlət. Sahəsi 64,5 min km², əhalisi 2530 min nəfərdir. İnzibati ərazisi 26 rayona (qəza) bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı Seymdir. Paytaxtı Riqa şəhəridir. – 417.

245. Vayra Vike-Freyberq (d.1937) – Latviya dövlət xadimi, 1999–2007-ci illərdə Latviya Respublikasının prezidenti. Psixologiya elmləri doktoru, professor. Kanadada emiqrant olmuş, 1997-ci ildə Latviyaya köçmüş və siyasi fəaliyyətə başlamışdır. – 417.

246. Oman, O m a n S u l t a n 1 1 ğ 1 – Şərqi Ərəbistan yarımadasında dövlət. Sahəsi 212,4 min km², əhalisi 2,2 milyon nəfərdir. İnzibati ərazisi 7 vilayətə bölünür. Dövlət başçısı sultandır. Paytaxtı – Məskət şəhəridir. – 418.

247. Qabus Bin Səid (d.1940) – 1970-ci ildən Oman sultani. Sultan həm də ölkənin Baş naziri, Müdafiə naziri və Xarici İşlər naziri vəzifələrini icra edir. Sultan Bin Səid ərəb aləmində yenilikçi və reformator kimi tanınır. Qabus öz administrasiyasını müdhiş korruptionerlərdən təmizləmiş, əhalinin həyat səviyyəsini xeyli qaldırmışdır. – 418.

Şəxsi adlar göstəricisi

Abaşidze Tamara	– 100–122
Abbaszadə Məleykə	– 26,143
Abbasov Abbas	– 245,248,250
Abbasov Qurban	– 141,142
Abhuankar Racindra	– 350–358
Axundov Mirzə Fətəli	– 43,257,260,261
Al Saud Abdullah	– 71
Al Saud Fəhd Bin Əbdüləziz	– 70
Andropov Yuri	– 158
Annan Kofi	– 278
Anoxina Tatyana	– 255
Atatürk Mustafa Kamal	– 36
Asnar Xose	– 234
Bakirov Ernest	– 242–256
Bakıxanov Abbasqulu ağa	– 258
Baybakov Nikolay	– 264
Behbudov Rəşid	– 279–292,354
Berlusconi Silvio	– 241
Bəyazit Tayfur	– 34–45
Biqdel Taylan	– 34–45
Bin Səid Qabus	– 418
Bondarenko Yelena	– 100–122
Borsotti Marko	– 359–361
Brejnev Leonid	– 159,265
Buaye Jan	– 51–55
Buş Corc	– 58,59–60,61,62,63,91,92,154,307, 421
Buteflik Əbdüləziz	– 388
Bülbül	– 141,142,286,288
Cabbarlı Cəfər	– 286

Cəm İsmayıł	– 362–368
Conston Rassel	– 86–97
Çampi Karlo	– 240
Çoudri Ənvər	– 369–378
Çjou En-Lay	– 353
Darbaş Tufan	– 34–45
Desal Morarci	– 354
Doğan Aydın	– 34–45,81
Düpon Ambruaz	– 51,52
Ecevit Bülənd	– 364,400
Elçibəy Əbülfəz	– 83,84
Eskobar Rikardo	– 68
Eynşteyn	– 283
Eyvazov	– 338
Əbiyev Ağacan	– 370
Ələkbərov Vahid	– 262–275
Ələsgərov Murtuz	– 86,93,94
Əlibəyli Ənvər	– 288
Əliyev Həsən	– 285
Əliyev İlham	– 11,81
Əliyeva Sevil	– 11
Əliyeva Zərifə	– 11,160,288
Əmirov Fikrət	– 285,286
Əs-Sabah Cabir	– 151
Fahat əl-Ömər	– 150–155
Füzuli Məhəmməd	– 14
Gəncəvi Nizami	– 14
Hacıbəyov Üzeyir	– 281,282,285,286,287,328
Hacıyev Rauf	– 143,288
Havel Vatslav	– 163,397
Hüseynov Pənah	– 83
Hüseynov Surət	– 324
Xatəmi Məhəmməd	– 76,411,412,413
Xoyski Fətəli xan	– 330,366
Xuan Karlos I	– 233
İohann Pavel II	– 312

İsa Qəmbər	– 83
İzgi Ömər	– 399
Jeçev Emil	– 377,378
Kapur Rac	– 284,354
Kennedi Con	– 89
Kennedi Robert	– 89
Kecada Visente	– 67
Kərimov Məcid	– 184
Kim Çen İr	– 50
Kırvıqoglu Hüseyin	– 78
Klestil Tomas	– 315
Konarey Alfa	– 69
Kordozu Fernandu	– 48,169
Köçərli Firudin bəy	– 258
Köçəryan	– 79
Köprülüzadə Fuad	– 43
Kuçma Leonid	– 100,105,121,295,296,297,299,301, 304,309
Qandi İndira	– 354,355
Qandi Mahatma	– 352
Qandi Raciv	– 354,355
Qasimova Xuraman	– 142
Qəzai Əhəd	– 410-414
Qızılov Boris	– 379–387
Quliyev Tofiq	– 142,280
Quliyev Vilayət	– 296,297,412
Quliyeva Zəhra	– 100–122
Qurban	– 141,142
Qusman Mixail	– 156–166
Lenin Vladimir	– 92
Letsiye III	– 145
Loyenberger Morits	– 167
Lujkov Yuri	– 242,243,246,249,254
Lukaşenko Aleksandr	– 56
Madl Ferents	– 313
Maqomayev Müslüm	– 105,288,289,292

Mehdiyev Ramiz	– 220,226,412
Məmmədquluzadə Cəlil	– 328
Mirzə Kazım bəy	– 258
Moqae Festus	– 144
Musaveni Yoveri	– 232
Mustafayev Ramiz	– 293–294
Nazarbayev Nursultan	– 79
Nehru Cəvahirləl	– 352,353,357
Nəbi Xəzri	– 288
Nəsimi Seyid Əli	– 14
Niyazov Saparmurad	– 409
Nobel Lüdviq	– 190
Obasanco Olusequn	– 147
Orlik Mariya	– 100–122
Orucov Sabit	– 264
Özkök Ərtoğrul	– 34–45
Pasko Lin	– 419–421
Pauell Kolin	– 421
Perina Rudolf	– 401–408
Plyuşş İvan	– 120
Polad Bülbülüoğlu	– 141,142,143,247
Puşkin Aleksandr	– 257–261
Putin Vladimir	– 163,253,260,274,379,386,387
Rasizadə Artur	– 143
Rau Yohannes	– 149
Reyqan Ronald	– 89
Rəhmonov İmaməli	– 49
Rəsulzadə Məmmədəmin	– 330
Rizayev Ramiz	– 247
Rotaru Sofiya	– 105
Ruhani	– 412,413
Rzayeva Mətanət	– 100–122
Sapmaز İrfan	– 81
Severin Adrian	– 389–396
Sezər Əhməd Necdət	– 57,363,364,398
Səməd Vurğun	– 14

Sianuk Norodom	– 416
Sinyavskaya Tamara	– 292
Solovyanenko Anatoli	– 105,106
Stroyev Yeqor	– 415
Şevardnadze Eduard	– 88,109,110,168–213,365
Şirak Jak	– 54,123
Şirvani Seyid Əzim	– 258
Söyübov Zahid	– 11
Şröder Gerhard	– 148
Şvetsova Lyudmila	– 242–256
Təhmasib Rza	– 282,287
Tələt paşa	– 366
Tito İosip	– 353
Topçubaşov Əlimərdan bəy	– 330
Tuncər Ərtoğrul	– 34–45
Tsyany Tszemin	– 146
Uilson Ross	– 61–64
Usubov Ramil	– 379–387
Vaqif Molla Pənah	– 14
Vike – Freyberq Vayra	– 417
Yarov	– 245
Yevaniya İrina	– 100–122
Yılmaz Mehmet	– 34–45
Yusifbəyli Nəsib bəy	– 330
Zəngin Gürkan	– 72–85
Zlenko Anatoli	– 295–311

Coğrafi adlar göstəricisi

- Abxaziya** – 85,108,109
- Almaniya** – 148,149,235–239
- Amerika Birləşmiş Ştatları** – 54,58,59–60,61–64,80,82,88,90,91, 92,95,125,151,152,153,157,170,171, 172,179,186,190,194,195,238,271, 273,307,342,343,366,367,368,390, 401–408, 419–421,435
- Anadolu** – 41,42
- Ankara** – 36,110,137,176,187
- Aralıq dənizi** – 137
- Asiya** – 181
- Avropa** – 181,187,204,236,252,266,271,305, 355,367,431
- Avstriya** – 315
- Bakı** – 10,12,35,41,47,48,49,50,56,57,58, 60,66,67,68,70,71,98,99,123,125, 144,145,146,147,148,149,158,161, 163,164,166,169,180,181,192,231, 232, 240,241,250, 251,257,259,260, 276,277,278,280,294,296,312,313, 314,315,324,329,340,377,389,397, 398,399,400,409,415,416,417,418, 421,439
- Balkan (yarımada)** – 85,307
- Batumi** – 79
- Belarus** – 56
- Berlin** – 366
- Biləsuvar** – 115
- Botswana** – 144

- Böyük Britaniya** – 86–97,157,186
Braziliya – 48,169
Buxara – 366
Ceyhan – 79,137,365
Cənub-Şərqi Avropa – 176,182,190
Cənubi Asiya – 334
Cənubi Qafqaz – 86,172,175,184,185,187,193,201,
205,329,330,392
Cənubi Osetiya – 108,406
Çeçenistan – 108,383
Çexiya – 397
Çili – 68
Çin – 146,214–217
Dağıstan – 386
Dağlıq Qarabağ – 37,80,109,139,161,164,172,193,
217,307,308,342,368,390,392,396,
403,404,405,406,407,420,423,425,
434
Daşkənd – 108
Dehli – 354
Əfqanistan – 304,363,364
Əlcəzair – 388
Ərzurum – 365
Fransa – 51–55,95,123,186,300,342,368,390,
406,435
Gədəbəy – 336
Gəncə – 84,324
Gürcüstan – 39,80,85,100–122,137,168–213,
329,363,365,406
Hindistan – 284,350–358
Hyüston – 271
Xarkov – 300
Xəzər dənizi – 75,76,77,85,128,129,130,172,179,
182, 186,188,189,190,202,203,264,
309,311,365,384,385,386,428
Xocalı – 89

İraq	– 152,153,155
İran	– 75,76,77,78,82,212,384,410–414
İrlandiya	– 89,92
İspaniya	– 233,234,430
İsrail	– 89
İstanbul	– 43,45,79,187
İsveçrə	– 167
İtaliya	– 92,157,240,241
Kamboca	– 416
Kələki	– 84,325
Ki–Uest	– 79
Kişinyov	– 108
Kiyev	– 108,311
Koreya XDR	– 50
Krasnodar (RF-da vilayət)	– 264
Küveyt	– 150–155
Qafqaz	– 85,172,175,182,201,263,380
Qara dəniz	– 182,190
Qazax	– 324
Qazaxıstan	– 41,77,79,179,203,289,314,384,386
Qərbi Avropa	– 190
Qırğızıstan	– 41
Latviya	– 417
Leninqrad	– 283
Lesoto	– 145
Macarıstan	– 313
Mali	– 69
Meksika	– 67
Mədinə	– 165
Məkkə	– 165
Mərkəzi Asiya	– 282,406,421
Milan	– 240,241
Moldova	– 98,102,112
Moskva	– 12,14,30,83,106,107,158,160,161, 164,242–275,291,325,332,383,386
Naxçıvan	– 83,84,258

Naxçıvan MR	– 161
Nigeriya	– 147
Norveç	– 186
Nyu-York	– 58,59–60,61–64,153,164,170,171, 194, 238,340,355,419
Odessa	– 299
Oman	– 418
Orta Asiya	– 38,85,36
Özbəkistan	– 41,98,100,102,111,112
Paris	– 54,79,164,340
Pekin	– 98,216
Polşa	– 336
Racəstan	– 354
Rumınıya	– 125,391
Rusiya	– 13,36,54,77,78,95,106,125,126,132, 156–166,182,183,186,190,203,212, 229–231, 242–275,299,334,336,342, 357,368,371,379–387,390,406,415,435
Sabirabad	– 114,115,117
Saxalin	– 357
Sankt-Peterburq	– 163
Səudiyyə Ərəbistanı	– 70,71
Sibir	– 264,265,273,357
Slovakiya	– 300
Soçi	– 79,82
Strasburq	– 100
Sumqayıt	– 324
Supsa	– 181
Şanxay	– 216
Şərqi Asiya	– 334
Şərqi Avropa	– 176
Şimal dənizi	– 265
Şimali Amerika	– 431
Şimali Qafqaz	– 108,380
Tacikistan	– 49
Tbilisi	– 108,175,182,191,192,366

Tehran	– 77
Tuluza	– 123
Türkiyə	– 34–45,57,72–85,137,174,175,179, 185, 186,187,205,212,284,362–368, 398,399,400
Türkmənistan	– 41,77,78,384,386,409
Tümen	– 264,273
Ukrayna	– 98,100–122,190,247,295–311,336
Uqanda	– 232
Uzaq Şərq	– 334
Vaşinqton	– 58,59–60,61–64,153,164,170,171, 194, 238,355,419
Vatikan	– 312
Yaxın Şərq	– 85,405
Yalta	– 295
Yaponiya	– 430
Yelenendorf	– 236
Yunanistan	– 181
Zaqatala	– 386
Zaporojye	– 299,300

KİTABIN İÇİNDƏKİLƏR

BİLİK GÜNÜ VƏ YENİ DÖRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ
BAKININ SƏBAİL RAYONUNDAKI TOFIQ İSMAYİLOV ADINA
RIYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ 6 SAYLI
MƏKTƏB-LİSEYDƏ KEÇİRİLƏN MƏRASİM'DƏ NİTQ

I sentyabr 2001-ci il 5

BAKININ NƏSİMİ RAYONU ƏRAZİSİNDƏ (*Səməd Vurğun küçəsində*) –
PAYTAXTİDA İLK ÖZƏL ÜMUMTƏHSİL MƏKTƏB KOMPLEKSİNİN
İSTİFADƏYƏ VERİLMƏSİ MƏRASİMİNDƏ NİTQ

I sentyabr 2001-ci il 16

ƏN YÜKSƏK BAL TOPLAYARAQ ALİ MƏKTƏBLƏRƏ QƏBUL
OLUNMUŞ GƏNCLƏRLƏ GÖRÜŞDƏ GİRİŞ SÖZÜ

3 sentyabr 2001-ci il 24

YEKUN NİTQİ 26

TÜRKİYƏNİN «DOĞAN HOLDİNQ» QRUPUNUN RƏHBƏRİ AYDIN
DOĞAN, ONUN MÜAVİNİ TUFAN DARBAŞ, QRUPUN İDARƏ
HEYƏTİNİN ÜZVÜ TAYLAN BİQDEL, «HÜRRİYYƏT» QƏZETİNİN
BAŞ REDAKTORU ƏRTOĞRUL ÖZKÖK, «MILLİYYƏT» QƏZETİNİN
BAŞ REDAKTORU MEHMET YILMAZ, «PETROL OFİSİ»
ANONİM ŞİRKƏTİNİN BAŞ DİREKTORU ƏRTOĞRUL TUNCƏR,
«TÜRK BANK» İDARƏ HEYƏTİNİN ÜZVÜ TAYFUR BƏYAZİT İLƏ
GÖRÜŞDƏ SÖHBƏT

6 sentyabr 2001-ci il 34

MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ ÖLKƏLƏRİNİN VƏ
BALTIKYANI ÖLKƏLƏRİN ONUNCU AÇIQ
KİNOFESTİVALININ İŞTIRAKÇILARINA

6 sentyabr 2001-ci il 46

BRAZILIYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB FERNANDU HENRİKİ KARDOZUYA

4 sentyabr 2001-ci il 48

TACIKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İMAMƏLİ RƏHMONOVA

4 sentyabr 2001-ci il 49

KOREYA XALQ DEMOKRATİK RESPUBLİKASI DÖVLƏT MÜDAFİƏ
KOMİTƏSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB KİM ÇEN İRƏ

4 sentyabr 2001-ci il 50

FRANSA-AZƏRBAYCAN DOSTLUQ QRUPUNUN SƏDRİ, SENATOR
JAN BUAYENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT

10 sentyabr 2001-ci il 51

BELARUS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ALEKSANDR LUKAŞENKOYA

10 sentyabr 2001-ci il 56

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

10 sentyabr 2001-ci il 57

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB CORC BUŞA

11 sentyabr 2001-ci il 58

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN BƏYANATI

12 sentyabr 2001-ci il 60

AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ ÖLKƏMİZDƏKİ
SƏFİRİ ROSS UİLSON İLƏ GÖRÜŞ

12 sentyabr 2001-ci il 61

AZƏRBAYCAN YƏHUDİ İCMASINA

15 sentyabr 2001-ci il 65

**MEKSİKA BİRLƏŞMİŞ ŞATLARININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ CƏNAB VİSENTE FOKS KESİDAYA**

15 sentyabr 2001-ci il 67

**ÇİLİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB RİKARDO LAQOS ESKOBARA**

15 sentyabr 2001-ci il 68

**MALİ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ALFA UMAR KONAREYƏ**

15 sentyabr 2001-ci il 69

**İKİ MÜQƏDDƏS OCAĞIN XADİMİ, SƏUDİYYƏ ƏRƏBİSTANININ
KRALI ƏLAHƏZRƏT FƏHD BİN ƏBDÜLƏZİZ AL SƏUDA**

15 sentyabr 2001-ci il 70

**SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ VƏLİƏHDİ, BAŞ NAZİRİN
BİRİNCİ MÜAVİNİ ƏMİR ABDULLAH BİN ƏBDÜLƏZİZ AL SƏUDA**

15 sentyabr 2001-ci il 71

«SNN-TÜRK» TELEKANALINA MÜSAHİBƏ 72

**AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ
LORD RASSEL CONSTON İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

15 sentyabr 2001-ci il 86

**GUÖAM DÖVLƏTLƏRİ QADINLARININ BİRİNCİ FORUMUNUN
İŞTİRAKÇILARINA**

17 sentyabr 2001-ci il 98

**GUÖAM ÖLKƏLƏRİ QADINLARININ BAKIDA KEÇİRİLƏN
BİRİNCİ ƏMƏKDAŞLIQ FORUMUNUN İŞTİRAKÇILARI İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

20 sentyabr 2001-ci il 100

**FRANSA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB JAK ŞIRAKA**

22 sentyabr 2001-ci il 123

**NEFTÇİLƏRİN PEŞƏ BAYRAMINA – «NEFTÇİLƏR GÜNÜ» NƏ
HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ MƏRASIMDƏ NİTQ**

<i>22 sentyabr 2001-ci il</i>	124
BOTSVANA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB FESTUS MOQAHEYƏ	
<i>23 sentyabr 2001-ci il</i>	144
LESOTONUN KRALI ƏLAHƏZRƏT III LETSİYEYƏ	
<i>25 sentyabr 2001-ci il</i>	145
ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB TSZYAN TSZEMİNƏ	
<i>25 sentyabr 2001-ci il</i>	146
NİGERİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB OLUSEQUŃ OBASANCOYA	
<i>25 sentyabr 2001-ci il</i>	147
ALMANİYA FEDERATİV RESPUBLİKASININ KANSLERİ ZATİ-ALİLƏRİ CƏNAB GERHARD ŞRÖDERƏ	
<i>25 sentyabr 2001-ci il</i>	148
ALMANİYA FEDERATİV RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOHANNES RAUYA	
<i>25 sentyabr 2001-ci il</i>	149
KÜVEYT-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPU- NUN RƏHBƏRİ CAMAL HÜSEYN FAHAT ƏL-ÖMƏRİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT	
<i>27 sentyabr 2001-ci il</i>	150
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV «HAKİMİYYƏT FORMULU» VERİLİŞİNDƏ	
<i>27 sentyabr 2001-ci il</i>	156

**İSVEÇRƏ KONFEDERASIYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB MORİTS LOYENBERQERƏ**

28 sentyabr 2001-ci il 167

**GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN
AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ**

29 sentyabr 2001-ci il 168

**GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ
TƏKBƏTƏK GÖRÜŞ**

29 sentyabr 2001-ci il 170

AZƏRBAYCAN – GÜRCÜSTAN DANIŞIQLARI

29 sentyabr 2001-ci il 172

**AZƏRBAYCAN – GÜRCÜSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI
MƏRASİMİ**

29 sentyabr 2001-ci il 173

**SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
HEYDƏR ƏLİYEVİN VƏ GÜRCÜSTAN PREZİDENTİ
EDUARD ŞEVARDNADZENİN BİRGƏ MƏTBUAT
KONFRANSI VƏ BƏYANATLA ÇIXIŞLARI**

29 sentyabr 2001-ci il 184

**EDUARD ŞEVARDNADZENİN RESPUBLİKA İCTİMAİYYƏTİNİN
NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜNDƏ VƏ AZƏRBAYCAN
PREZİDENTİ HEYDƏR ƏLİYEVƏ GÜRCÜSTANIN ALİ MÜKAFATİ-
NIN – «QIZIL RUNO» ORDENİNİN TƏQDİM EDİLMƏSİ
MƏRASİMİNDƏ NİTQ**

29 sentyabr 2001-ci il 196

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADINDAN
GÜRCÜSTAN DÖVLƏTİNİN BAŞÇISI EDUARD ŞEVARDNADZEN-
NİN ŞƏRƏFİNƏ TƏŞKİL EDİLMİŞ RƏSMİ QƏBULDA NİTQ**

29 sentyabr 2001-ci il 209

**ÇİN XALQ RESPUBLİKASININ MİLLİ BAYRAMI MÜNASİBƏTİLƏ
BU ÖLKƏNİN BAKIDAKI SƏFİRLİYİNİN TƏŞKİL ETDİYİ RƏSMİ
QƏBULDA NİTQ**

<i>1 oktyabr 2001-ci il</i>	214
AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİNİN 10-cu İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ KEÇİRİLƏN MÜŞAVİRƏDƏ NİTQ	
<i>2 oktyabr 2001-ci il</i>	218
ÜMUMRUSİYA – AZƏRBAYCAN KONQRESİNİN BİRİNCİ QURULTAYINA	
<i>2 oktyabr 2001-ci il</i>	229
UQANDA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB YOVERİ MUSEVENİYƏ	
<i>2 oktyabr 2001-ci il</i>	232
İSPANIYANIN KRALI ƏLAHƏZRƏT İ XUAN KARLOSA	
<i>2 oktyabr 2001-ci il</i>	233
İSPANIYA KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB XOSE MARÍA ASNARA	
<i>2 oktyabr 2001-ci il</i>	234
ALMANİYANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN ALMANİYA FEDERATİV RESPUBLİKASININ MİLLİ BAYRAMI – ALMAN BİRLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏŞKİL ETDİYİ RƏSMİ QƏBULDA NİTQ	
<i>3 oktyabr 2001-ci il</i>	235
İTALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KARLO ADZELYO ÇAMPİYƏ	
<i>9 oktyabr 2001-ci il</i>	240
İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB SILVIO BERLUSKONİYƏ	
<i>9 oktyabr 2001-ci il</i>	241
MOSKVA MERİNİN BİRİNCİ MÜAVİNİ LYUDMILA ŞVETSOVA BAŞDA OLMAQLA RUŞİYA PAYTAXTI HÖKUMƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT	
<i>10 oktyabr 2001-ci il</i>	242

**BAKİDA DAHİ RUS ŞAIRİ PUŞKİNİN ABİDƏSİNİN AÇILIŞ
MƏRASİMİNDƏ NİTQ**

12 oktyabr 2001-ci il 257

**RUSİYA FEDERASIYASININ «LUKoyl» NEFT ŞİRKƏTİNİN
PREZİDENTİ VAHİD ƏLƏKBƏROVA «ŞÖHRƏT»
ORDENİNİN TƏQDİM OLUNMASI MƏRASİMİNDƏ NİTQ**

12 oktyabr 2001-ci il 262

**RUSİYA FEDERASIYASININ AZƏRBAYCANDAKI SƏFİRLİYİNİN
VƏ «LUKoyl» ŞİRKƏTİNİN «LUKoyl» AÇIQ SƏHMDAR
CƏMIYYƏTİNİN YARADILMASININ 10 İLLİYİ ŞƏRƏFİNƏ TƏŞKİL
ETDİKLƏRİ RƏSMİ QƏBULDA NİTQ**

12 oktyabr 2001-ci il 269

**YENİYETMƏLƏR ARASINDA BOKS ÜZRƏ BİRİNCİ DÜNYA
ÇEMPİONATININ İŞTİRAKÇILARINA**

12 oktyabr 2001-ci il 276

**BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATININ BAŞ KATİBİ
CƏNAB KOFI ANNANA**

13 oktyabr 2001-ci il 278

**DAHİ SƏNƏTKAR, BƏNZƏRSİZ MAHNI USTASI,
SSRİ XALQ ARTİSTİ RƏŞİD BEHBUDOVUN
XATİRƏ GECƏSİNDƏ NİTQ**

13 oktyabr 2001-ci il 279

XALQ ARTİSTİ RAMİZ MUSTAFAYEVƏ

15 oktyabr 2001-ci il 293

**UKRAYNANIN XARİCİ İŞLƏR NAZİRİ ANATOLİ ZLENKO
BAŞDA OLMAQLA BU ÖLKƏNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

16 oktyabr 2001-ci il 295

**VATİKAN DÖVLƏTİNİN BAŞÇISI PAPA II İOHANN PAVEL
HƏZRƏTLƏRİNƏ**

16 oktyabr 2001-ci il 312

**MACARISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB FERENTS MADLA**

16 oktyabr 2001-ci il 313

**QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB NURSULTAN NAZARBAYEVƏ**

16 oktyabr 2001-ci il 314

**AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB TOMAS KLESTİLƏ**

16 oktyabr 2001-ci il 315

**AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA
KONSTITUSİYA AKTİNİN QƏBUL OLUNMASININ 10-cu
İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ ZİRVƏ TƏDBİRİNDƏ –
TƏNTƏNƏLİ MƏRASİMĐƏ NİTQ**

17 oktyabr 2001-ci il 316

**AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV
ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞDİR**

18 oktyabr 2001-ci il 345

**AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ HAQQINDA
KONSTITUSİYA AKTİNİN QƏBUL OLUNMASININ 10-cu
İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASININ
PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADINDAN TƏŞKİL OLUNMUŞ
RƏSMİ QƏBULDA NİTQ**

18 oktyabr 2001-ci il 346

**HİNDİSTANIN XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ RACİNDRA
MADHUKAR ABHUANKARIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ
HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

18 oktyabr 2001-ci il 352

**BMT-nin AZƏRBAYCANDAKI REZİDENT-ƏLAQƏLƏNDİRİCİSİ
MARKO BORSOTTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

20 oktyabr 2001-ci il 359

**TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ İSMAYIL CƏMİN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

21 oktyabr 2001-ci il 362

**BEYNƏLXALQ HƏVƏSKAR BOKS ASSOSIASİYASININ (AİBA)
PREZİDENTİ ƏNVƏR ÇOUDRİNİN BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

22 oktyabr 2001-ci il 369

**RUSİYANIN DAXİLİ İŞLƏR NAZİRİ BORİS QRİZLOVUN
BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏ
SÖHBƏT**

23 oktyabr 2001-ci il 379

**ƏLCƏZAIR XALQ DEMOKRATİK RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏBDÜLƏZİZ BUTEFLİKAYA**

23 oktyabr 2001-ci il 388

**ATƏT-in PARLAMENT ASSAMBLEYASININ SƏDRİ ADRIAN
SEVERİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

23 oktyabr 2001-ci il 389

**ÇEXİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB VATSLAV HAVEŁ**

23 oktyabr 2001-ci il 397

**TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ**

23 oktyabr 2001-ci il 398

**TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ ZATİ-ALİLƏRİ
ÖMƏR İZGİYƏ**

24 oktyabr 2001-ci il 399

**TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ
CƏNAB BÜLƏND ECEVİTƏ**

24 oktyabr 2001-ci il 400

**AMERİKA BİRLƏŞMİŞ ŞATLARININ ATƏT-in MİNSK
QRUPUNDAKI HƏMSƏDRİ RUDOLF PERİNƏ İLƏ
GÖRÜŞDƏ SÖHBƏT**

25 oktyabr 2001-ci il 401

**TÜRKMƏNİSTAN PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB SAPARMURAD NİYAZOVA**

25 oktyabr 2001-ci il 409

**İRAN İSLAM RESPUBLİKASININ ÖLKƏMİZDƏKİ SƏFİRİ
ƏHƏD QƏZAI İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

27 oktyabr 2001-ci il 410

**RUSİYA FEDERASIYASI FEDERAL MƏCLİSİNİN FEDERASIYA
ŞURASININ SƏDRİ, ORYOL VİLAYƏTİNİN QUBERNATORU
CƏNAB YEQOR STROYEVƏ**

2 noyabr 2001-ci il..... 415

KAMBOCANIN KRALI ƏLAHƏZRƏT NORODOM SIANUKA

5 noyabr 2001-ci il 416

**LATVİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ XANIM VAYRA VİKE-FREYBERQAYA**

5 noyabr 2001-ci il..... 417

OMAN SULTANI ƏLAHƏZRƏT QABUS BİN SƏİDƏ

5 noyabr 2001-ci il..... 418

**ABŞ DÖVLƏT DEPARTAMENTİNİN ORTA ASİYA, CƏNUBİ
QAFQAZ, TÜRKİYƏ VƏ YUNANISTAN ÜZRƏ NÜMAYƏNDƏSİ LIN
PASKO İLƏ GÖRÜŞDƏ SÖHBƏT**

8 noyabr 2001-ci il..... 419

DÜNYA AZƏRBAYCANLILARININ BİRİNCİ QURULTAYINDA NİTQ

9 noyabr 2001-ci il..... 422

**DÜNYA AZƏRBAYCANLILARININ BİRİNCİ QURULTAYININ
İŞTİRAKÇILARI ŞƏRƏFİNƏ AZƏRBAYCAN RESPUBLİKASININ**

**PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ADINDAN TƏŞKİL EDİLMİŞ
RƏSMİ QƏBULDA NİTQ**

<i>10 noyabr 2001-ci il</i>	440
<i>QEYDLƏR</i>	446
<i>Şəxsi adlar göstəricisi</i>	492
<i>Coğrafi adlar göstəricisi</i>	497

Kitabı çapa hazırlayan *Tofiq Babayev*

Rəssamı	<i>Fuad Fərəcov</i>
Texniki redaktoru	<i>Zoya Nəcafova</i>
Yığım üzrə operator	<i>İlhamə Kərimova</i>
Kompüter tərtibatı	<i>Məhəbbət Orucov</i>

Cildin hazırlanmasında AzərTAc-in materiallarından istifadə olunmuşdur.

«Tayms» qarnitür. Formatı 60x90 1/16. Ofset kağızı 1. Şərti çap vərəqi 32,0.
Uçot vərəqi 32,5. Tirajı 5000. Müqavilə qiyməti ilə.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Azərbaycan Dövlət Nəşriyyatı. Bakı – Mehdi Hüseyn küç. 61. dağın 2, ebl 3.
“Qismət” Nəşriyyat, Poliqrafiya və Ticarət LTD tərəfindən çap olunmuşdur.